

AZƏRBAYCAN

9'2015

1923-cü ildən çıxır

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor:

İntiqam QASIMZADƏ

Baş redaktor müavinləri:

Südabə AĞABALAYEVA
Əsəd CAHANGİR

Məsul katib:

Tofiq MAHMUDOV

REDAKSİYA HEYƏTİ: Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

Redaksiyanın ünvani:

Bakı - Az1000
Xaqani küçəsi, 25

Çapa imzalambil:

28.08.2015

E-mail:

intiqam.gasimzade@gmail.com

Sifariş 2488

Tiraj 600

Qiyməti

1 manat 50 qəpik

Telefonlar:

Redaksiya –

498-78-10

493-28-32

493-28-34

Mühasibat –

493-29-41

Kağız formatı

70x108 1/16 - 6,5

kağız vərəqi

12 çap vərəqi

16,8 şərti çap vərəqi

Bakı şəhəri,


“Azərbaycan”

nəşriyyatının mətbəəsində

offset üsulu ilə çap olunur

Çap olunmuş yazılar qəbul edilmir.

Əlyazmalara rəy verilmir.



BU SAYIMIZDA:

P o e z i y a

ADİL MİRSEYİD - Şeirlər	3
RƏFAİL TAĞİZADƏ - Şeirlər	85
FƏXRƏDDİN TEYYUB - Şeirlər	107
RAMİZ KƏRƏM - Şeirlər	123
QƏDİMƏLİ ƏHMƏD - Şeirlər	158
HİKMƏT MƏLİKZADƏ - Şeirlər	162
BƏNÖVŞƏ DAŞDILI - Şeirlər	165

N ə s r

VÜSAL NURU - Dorantağ (roman)	9
MÜBARİZ CƏFƏRLİ - Tor (hekayə)	91
SAHMAR QƏRİBLİ - Darixan adam (hekayə).....	112
AFAQ ŞİXLI - Hardasa bir kənd vardı	128

E s s e

AYDIN TALIBZADƏ - Ulduzlar məclisinin sahibi	135
--	-----

A x t a r ı ş l a r , t a p i n t i l a r

AYGÜN BAĞIRLI - "Sən özün proletar deyilsən".....	169
---	-----

Y e n i t ə r c ü m ə l ə r

AFANASI FET - Şeirlər	173
-----------------------------	-----

X a t i r ə l ə r , d u y ğ u l a r

QƏŞƏM NƏCƏFZADƏ - Şəkillər. Kamal Abdulla - Qarışiq xətlər versiyası	178
---	-----


Ə k s - s ə d a

ETİBAR ETİBARLI - "Nə var, nə yox, poeziya?".....	180
---	-----


T ə n q i d v ə ə d ə b i y y a t ş ü n a s l ı q

ASİF RÜSTƏMLİ - Tacik milli mətbuatının azərbaycanlı banisi.....	190
SƏXAVƏT TAĞILAR - Hərdən gülüşün düşür yadına	198

K i t a b r ə f i	203
-------------------------	-----



◆ P o e z i y a ◆



Adil MİRSEYİD

şairin ölümü


dua elə qardaşım dua elə mənimçün
duaların sözləri çıxmayıbsa yadından
azadlıq meydanında vurdular məni bu gün
sorma məni dərdindən kor olmuş qadından


bukinist dükanından şeir kitabı al
sən dua əvəzinə oxu şeirlərimi
misralar arasında gizlətmişəm xoşça qal
ən mübhəm hislərimi ən gizli sırlərimi

mən ölmüşəm ölmüşəm azadlıq meydanında
hələ istidir canım hələ açıqdı gözüm
ölmüşəm bir şairin heykəlinin yanında
dodağında quruyub son istəyim son sözüm

sənə yaxşı bəllidi bizim hali məmləkət
burda şair qanı petroldan ucuz
burda şair ölümü bir qətl bir cinayət
şair susdu sonunda yenə ölüm uduzdu

dostlara güvənmişdi amma onlar yan keçdi
hər zaman bu ölümə bir bəhanə tapılar
sən də məni tək burax artıq çox gecdi gecdi
indicə cənnətimin qapıları açılar





ay melanxoliyası

qaranlıqlar çəkib aparır məni
qoy sənə qalsın bu lacivərd göylər
sərxoş idim bir dürlü anlamadım
gözlərin doğrumu yalanmı söylər

rəng rəng dağılırdı xatirələrim
hanı bənövşəbiğ gəncliyim hanı
soyuq külək əsdi dəniz tərəfdən
quş kimi çırpındı şeirimin canı

gecə çin tuşudur pəncərəmizdə
pəncərə şüşəsi əlimi kəsdi
mən qanım axdıqca yüngülləşirdim
anamın sağ əli saqqalımda gəzdi


bu gecə gerçəkdən ölmək istədim
mən bir sərsəriyəm ay da bir səfil
bir daha sevirəm söyləməyəcəm
amma vaz keçmərəm səndən bunu bil


yağmur mələyinin xəyalı ilə söhbət

sən yağmur mələyiydin bir zamanlar
bir başqa adam idim mən də
dəli divanə kimi olardım
gecələri dənizdə ay çımondə
indi sənin xəyalın
ayaqyahn dolaşır ayaqyahn
ətirşah qoxulu isti otaqda
ah mən sənin nəfəsini duyuram
yastığımı yalnızlıqla bölüşdüğüm yataqda
pəncərəni süsləyir gecənin ulduzları
ulduzların düzümü qorxudur yalqızları
sən mələk duasıyla ovsunlayırsan məni
könlüm ağrısız rahat
yum gözünü deyirsən yum gözünü rahat yat
bax məstan pişik yatıb
bayırda külək sakit
toxunma mənə sən bu dünyada yoxsan
sən bir xəysən ancaq üzündə mələk maskası
get gəldiyin kimi çıxıb get
ya bir şans ver mənə suçu bəndənə
ya da qoyma bu yuxudan oyanıb yenə də şair olum
qiyma mənə qiyma aman aman
sən bir yağmur mələyiydin bir zaman

kubist kompozisiya

şeirlərdə yaşadım yalqızlığını
dostum don kixota məktublar yazdım
yağışlardan islanmış payız gecələrində





içimdəki çocuğu azdıracam bir gün
təbrizin dolanbaş döngələrində
lənətlənmış şair kimi sərxoş nəğmələri oxuyacağam
impressionist paris küçələrində
və min illik yalnızlığımı

yaşayacam bir daha yeni başdan
rəsmlərdə yaşadım yalnızlığımı
qızılğül rəsmi çəkdim maleviçin kvadratında
rənglər fırçalar ağ kətan
dörd divar qapı tavan
və tavandan damla damla daman zaman
çılçıraqdan sözülen mücərrəd hüzn
ağ kətanda sənin maskasız məsum üzün
əlimdən düşüb sindi şərab dolu badə
erosun oxları sancıldı ürəyimə

aynalarda yaşadım yalnızlığımı
heç aldatmadı məni aynalar
mən də yalan söyləmədim aynadakı adama
bu gecə nə gecəsidi bilməm
bu gecə ay çı�ınçılıq girib mənim odama
aynadakı adam gözlərimin içində baxa baxa
mənə sənə və dünyaya meydan oxuyur bu gün
amma odamda çı�ınçılıq dolaşan ayın
nəfəsi müşki ənbər qoxuyur bu gün

avtoportret cizgiləri


mən könlümün naziyla
oynamışam illər boyu
indi quran oxuyuram ürəyim ağrıyanda
uyu dəli könlüm uyu


şair dostum suçlu kimi
aynalardan gizlədir üzünü
yağlı axşamlarda
bir qədəh konyakla ovudur özünü

qış axşamı ağaclar
yalqızlıqdan sərxoşdu
xəyalım dağınıqdı ev soyuq
ayı qonaq çağırardım soyuducu boşdu

ay yenə təkbaşına dolaşır göy üzündə
dodaqları arasında sarı gül
vətəndə qürbət yalqızlığını
heç bir sözlə anlatmaq mümkün deyil

bir gül bir alma bir göyərçin
və yarımcıq bir portret var xəyalımda
kimsə görsün istəməm
indi məni bu halimdə







mona liza şopenin prelüdü və sən

iyirmi beş il önce çəkdirdiyimiz
 ağ qara fotolara baxdım bu gecə
 bu gecə nədənsə səninlə bağlı
 heç nə gəlmədi ağlıma
 baltik dənizinin sahillərində
 bir uzun yay axşamından savayı
 bir də vana tallində təzə balıq qoxusu
 bir də missisipidən zənci musiqisi
 bir də qəfil yağan yağışın səsi
 kafenin divarında mona liza
 gözlərində optik linza
 ən dərdli çağımda qəmli çağımda
 bir prelud çal mənə frederik şopendən
 sən bir prelud çal mən bir şeir yazım
 heç bir dərd silə bilməz artıq üzündəki aydınlığı
 üzündəki ayrılığı necə yozum
 üzündəki aydınlığı aynalarda aradım
 aynalarda yaşadım sənsiz yaşadım şaman kimi
 indi o günləri xatırlayıram
 dənizin üstündə boz duman kimi
 ürəyimdə son bir umud çiçəyi
 silahımda son mərmi
 gecənin ortasındayam bir azdan ay batacaq
 mənim ömrüm taleyim sanki bir bilməcədi
 cavabı bir sənə bəlli
 amma sənin gözlərin bayığın
 bütün günü öz kölgəmdə oturub
 sənin adına yazdığını şeirləri oxuyuram
 ağaclarla quşlara buludlara dənizə

şeir haqqında şeir

gecə yarı bir şeir
 yuxudan oyatdı məni
 şeir mənim pəncərəmi döyürdü
 duraya buludlar arasından
 nazlı nazlı boyunan gümüş aya bax deyirdi
 mən yuxumu çarpayıda buraxıb
 pəncərədən dışarıya atdım özümü
 şeir üzüm yeyirdi ay işığında
 şeir üzüm yeyirdi keçi əmcəyi üzümü
 ay nazlana-nazlana çiçəkləyirdi
 ay işığına bulaşdırıdım üz gözümü
 ay işığı axdı üz gözümən mən silmədim
 şeir gülü burnunda bir ovsunlu çiçəkdi
 bir qadının göz yaşları axırdı
 divar saatının əqrəblərindən
 bu gecə könlümdən nə keçir bilsən gülüm
 bir küzə şərab bir gözəl ölüm





gördüyün kimi deyil bu gecə mənim halım
yenə yenə qarışıbdı xəyalım


fəyyad xamisin macərası*


parisdə kiyom apolliner küçəsində
ya yağış ya qar yağır həmişə
göyərçinlərin gözlərində yağmur qüssəsi
göyərçinlər daldalanır damlarda
bilmirəm hardan gəlir edit piafin səsi
qırmızı şərab kimidi tənhalıq
fəyyad xamisin kölgəsi keçib gedir
bu küçədən hər axşam
əynində müsyo perenin köhnə plası
o bir şair və rəssam
köksümün altında namərd bir ağrı
apolliner küçəsindən keçirəm
kafe şantana girib tünd şərab içirəm
umudlarım yaşıl zeytun tamında
eynəyimin şüşələrində yağmur damlaları
mən yağmur mələyiyydim bir zamanlar
indi qərib bir şairəm parisdə
indi sevda çıçəyidi ürəyim
indi məndən üz döndərib yağmur mələyim
qeyb oldu birdən birə fəyyadın islaq kölgəsi
bilmirəm hardan gəlir edit piafin səsi

totemlə kompozisiya

buludlar axır göy üzündə buludlar axır
gah yağış gah qar yağır
biz gedəcəyik başqa şairlər gələcək
başqa şairlər yazacaq
başqa buludların şeirlərini
biz qanımızla yazdıq qardaşlar
umudların şeirlərini
biz qanımızla yazdıq insanlığın qara sevdasını
və bəzən utandıq insanlığımızdan
mən illərcə bozqurdu gözlədim tanrı dağlarında
o şanlı günü görmədən ölsəm
şair qardaşlarım ağlamayın siz
məni tanrı dağlarında dəfn edərsiniz
gecələr ay doğar boz qurd ulayar
durna buludlar ağlayar
qanlı umudlar ağlayar
qara sevdalarım qara bağlayar
biz gedəcəyik başqa şairlər gələcək
dağlarda dumanlı bənövşənin boynubükük
qızılıqlı gözü yaşlı gördük hər yerdə
hər yerdə oyuncaq umudlarvardı vitrinlərdə

* Parisdə yaşamış Kubalı rəssam və şair







bədirlənmiş ay qorudu bizi xınalı dağlarda
hər yerdə insan qanıvardı
öpüb alnimizə qoyduğumuz bayraqlarda

nar çiçəklərinin sırrı

nar ağacı çiçəkləyib al qırmızı kinövər
nar ağacı çiçəkləyib havada gilavar
səni sevdiyim üçün səni sevdiyim üçün
yalnızlıq nar çiçəyitək gözəl görünür bu gün
axıb gedən buludların düzümünə baxıram
axıb gedən buludlarla göy üzündə axıram
bəzən gözəl anları olur yalnızlığın
məsələn bir qəfil yağış yağır pəncərənə
məsələn bir balaca quşcığaz
uçub girir hücrənə
ya da gözləmədiyin bir axşamda
uzaq norveçdən qonağın gəlir
ya da bir macəra romanı arasından
gəncliyindən yazdığını bir şeir
ya da bir ailə fotosu çıxır
o axşam əski günlərə aparır səni
bir şüşə qırmızı çaxır
ürəyim sixılır kədərli düşüncələrdən
ürəyim sixılır ulduzsuz gecələrdən
içimdə nar çiçəklərinin sırrı
gözlərimdə bir nisgil alnimda möhür yeri
göyüyü mavi ağaclar yaşıł
quşların qanadında umudlar pırıl pırıl
mən dünyani xəyal etdiyim kimi görmək
görmək istədiyim kimi düşünmək üçün
dua edirəm hər gün





◆ N e s r

Vüsal NURU

DORANTAĞ



Var olan hər şey diridir

Ağacların arasında gizlenmiş ruhlar otelinin yalnız bir pəncərəsindən itin oyunu gəlib. Mən bir az qorxaq adamam, axı. Burda utanmalı bir şey yoxdur, açıq etiraf edirəm - ölümündən və ölümü xatırladan hər şeydən qorxuram. Təyyarə isə on ilimi aldı. Lənətə gəlsin, hələ də göydə olduğumu, o boz dağların, sildirim qayaların üstüyle uçduğumu gözümün qabağına gətirəndə, ürəyim bulanır, canımdan üzütmə keçir. Tərslikdən də, mənə düşən əzab kreslosu təyyarənin quyuğundaydı. Ora necə guruldayırdı, necə silkələnirdisə, ürəyim üzüm salxımı kimi əsirdi. Ən çox da sürətini yiğib, burnunu qaldırıb havaya qalxanda nəfəsim getdi, gəlmədi, beynim arxaya sovruldu, dedim bəs, axırdı...

...deməli, flaminqoayaqlı qız arakəsmədə durub, başının üstündə monitor, monitorda da təyyarənin qəza şəraitilə əlaqədar xəbərdarlıq anonsu... Qız da əl-qolunu havada oynadaraq bize lal dili tərcümə edir, çıxışları gösterir, oksigen maskalarını necə taxmağı başa salırdı - bir sözlə, bu ölüm dirijoru bizi o cəhənnəmə hazırlayırdı.

Monitorda təyyarənin dənizə çırıldığını göstərirdilər. A balam, adama belə şey göstərərlər? Belə bir xəbərdarlıqdan sonra sağ qalmaq mümkün deyil, axı. İnfarkt xaraba bayquşu kimi ürəyin başına gəlib qonmazmı? Hara baxire bu rəhbərlik, bu nə oyundu başımıza açırlar? Burdan bura bir elə pulumuzu alır, canımıza da xəstəlik salıb göndərirlər. Çox narazı qaldım!

Yanımda oturanlardan utanmasaydım, durub ağzıma gələni deyəcəkdir, amma bir sağımı baxdım, bir solumu süzdüm, dişimi dişimə sıxb qaxıldım yərimə. Oturdum və yanımdakı huri-məlekələri qəzada necə xilas edəcəyimi təsəvvür elədim. Onlara dəniz yastiqlarını açmağa kömək edirəm. İslanmışlıq, onların nazik paltarları bədənlərinə yapışır... Dalğalar bizi bir-birimizə daha da yaxınlaşdırır, az qalır dodaqlarımız bir-birinə toxunsun, mən onun təngimiş nəfəsini hiss edirəm, sarışın saçları gözünü örtüb, fürsət təpi bələdində tutub bir az yuxarı qaldırmışam. Sol tərəfində oturan qız çapalayıb məni haraylayır. Sarışın gəlini özümlə süzdürüb qara qızın xilasına tərəf üzürəm... Üzürəm? Axı, mən üzə

bilmirəm! Hətta çimərliyə gedəndə də ancaq dizimə qədər suya girirəm. Təyyarə dənizə düşsəydi, yəqin ki, hamı sağ qalsa da, mən batacaqdım. Utandığımızdan nə sarışın gəlindən, nə də sağımızdakı qızdan kömək istəyə bilməyə cəkdim. Ona görə də anonsa daha diqqətlə baxırdım. Amma yenə də fikrim uçub xeyali qəhrəmanlığıma getmişdi. Bir də onda ayıldım ki, anons qurtardı, mətbəx verilişi başladı. O ölüm dirijoru duruşuya canlar alan bir stuardessaya çevrildi və kişi baxışlarını arxasına yiğ-a-yığa getdi. Bu təyyarələrin yiyəsi yoxdu? Bir dəfə də olsun sənişin kreslosunda oturub bizim yaşadığımız zülmün dadına baxmayıb? Olmaz, axı, belə. Mən çox narazıyam! Əslində, bu narazılığımı da bildirmək istəyirdim, amma yenə də yanımızdakı xanımlarım cazibəsi məni bağladığım təhlükəsizlik kəmərindən betə sıxırdı. Yaxşı ki, xanımlar var idi. Aradabir özümü taxtda sultan hesab edirdim. Sağında sarışın Avropa gözəli, solumda qarayanız Şərq hurisi. Xanımlar o qədər rahat, o qədər təmkinli idilər ki, düzü, onlara heyran qalmışdım. İkisi də jurnal vərəqələyirdi, elə bil zəlimin balaları gözəllik salonunda əyleşmişdilər. Mənim onlarla danışdığını, onlarla haralara getdiyimin fərqində deyildilər.

Gəlinlə daha çox ünsiyyət qururdum. Ərindən boşanmışdı. Avara, kitabdan, qələmdən xəbəri olmayan yelbeyinin biri olub. İşi-gücü yeyib-içmək, sağa-sola pul xərcləmək, dağda-aranda vaxt öldürmək imiş. Heç bu cür arvadı yadına da düşmürmüş, xərcliyi vermiş, əyninə-başına, daş-qasına pul ayırmış, vəssalam. Gəlin özü belə deyirdi. Bir də onu dedi ki, mənim kimi bir kişi onun idealıdır - yazı-pozu adamı. Demə, romanları oxuyub, adımı deyəndə turmurcuğu çırtıdadi. Gözlərini süzdürüb, barmaqlarının ucuyla saçını siyirib qulağının arxasına yiğdi. Hətta uzun dırnaqlı şəhadət barmağı üzünün məxmer dərisini ehtirasla cızaraq xışıldatdı da. Sən demə, mənə heyran imiş. Həmişə məni görmək, tanış olmaq iki arzusundan biri olub. Hətta romandakı qəhrəmanlarımdan birini özünə çox doğma bilir, hesab edir ki, onun həyatını yazmışam.

Mən gəlinlə danışdırıqca şərqi də heyran-heyran qulaq asır, qara zeytun gözləriylə altdan-altdan mənə baxır, o da yaradıcılıqla maraqlanırdı. Mən isə bu şöhrətdən o qədər yüksəklərə millənmişdim ki, təyyarəni aşağıda sərçə kimi gördüm. Yenə flaminqoayaqlar gelib məni göyün yeddinci qatından bu andıra qalmış təyyarənin içində soxdular. Guya sənişinlərə xidmət edirlər. Ay bala, başlarına dəysin o yaxanti çay da, o kərpiç dadlı kofe də... Qoymadılar dərdləşək.

Sarışın gəlin kofe istədi, mən ortada olduğumdan, kübarlıq edib onun kofesini alıb qarşısına qoydum və "buyurun" sözü ağzımdan o qədər piçiltıyla çıxdı ki, bəlkə də, eşitmədi. Utancaqlığım həmişə səsimi lazımlı yerdə qısır. Heç "sağ ol" da demədi. Onda başa düşdüm ki, bir az ədəbazdı. Bununla heç danışmağa dəyməz. Mənim adamım deyil. Amma yenə də o nəsə deməliydi və mən də cavab verməliydim. Nəsə danışmaliydiq. Heç bilmədim o mənasız jurnalda nə tapmışdı, axı.

Qızı qulluq etmək istəyirdim, tərslikdən yan oturacaqda Stalinin biğini taxmış atasının bir mühafizəkar gözü qızında, o biri acıqli gözü də məndeydi ki, dilimi qarnıma qoyub, farağat oturum.

Cox narazı qaldım təyyarədən! Yol boyu danışmağa bir adam balası olmadı. Xoxandan qorxan uşaq kimi oturduğum kresloya qisılıb qaldım.

Yaxşı ki, ölmədik. Yaxşı ki, təyyarə Naxçıvan hava limanında yerə endi. Təyyarə dayananda özümdən asılı olmadı, qeyri-ixtiyari əl çaldım, alqışladım. Hələ bir "urraaa" demək də gəldi içimdən. Yanımızdakı gəlin mənə tərs-tərs baxdı. Dedim ki, "Avropada belə edirlər". İronik təbəssümlə məni şüzbüzünü çevirdi. Elə bil bu sarıbirçək gəlin mənim heç vaxt Avropada olmadığımı çəpiyimin səsindən bildi.

Axır ki, təyyarədən düşdü. Bizi avtobus gözləyirdi. Özlərindən hoqqa çıxardılar, guya iki addımlıq yolu gedə bilmirik, dalımızca avtobus göndəriblər. Avtobus nəyə lazım idi, onsuz da ayaq üstə gedirdik, bir dənə də olsa oturacaq yox idi ki, başı hərlənən, bir ayağını kəsdirib atdırın, hamilə olan, ya da mənim kimi ayaqları hələ də titrəyən adam yançağını qoysun. Nə isə, axmaq xidmətdir!

Hava limanının şüşəli qapılardan çıxanda bizi - yəni gələnləri qarşılayan taksi sürücüləri oldu. Elə bil inkubator cüçələri idi, hamısı eyni rəngdə maşın, eyni rəngdə köynək geyinmişdi.

Məni Hüseyn adlı bir kişi qarşılamaçıydı. Üzünü görməmişdim. Odur ki, telefonla zəng vurub hal-xoş elədim və yerimi dedim. Elə bilirdim o məni çoxdandı gözləyir, sən demə heç şəhərdən hava limanına da gəlməyib. Adam da qonağı belə qarşılıyay? Elə ilk addımda - yəni alındığım cavabdan incidim. Yavaş-yavaş asfalta tərəf çıxdım. Dədim, əşşİ, insandı də, gecikib-gecikib, bəri pullu yola girib xərc çəkməsin. Çıxbı dayandım şəhərə gedən yoluñ kənarında. Gözüm üstümə gələn xarici maşınların arasında Hüseyn kişinin maşınıñ axtarırdı. Bir də onda gördüm ki, tökülbüt itən, dəmiri pas atmış, yaşı unudulmuş bir "Niva" gəlib dayandı. Ortaboy, çevik hərəkətli, üzü təmiz qırılxımsız, gözlərindən gülən bir kişi düşdü. Canfəşanlıqla mənə yaxınlaşdı. Görüşdük. Əlimdəki çantanı alıb maşına qoydu. Dili ağızına sıqmır, elə hey üzrxahlıq edirdi. Əlli dəfə dedim ki, narahat olma, yenə kəlmə başı üzr istəyirdi. Ağızımı açmağa imkan vermir. Başlamışdı mənə şəhəri tərifləməyə - gözəlliyyindən, təmizliyindən, quruculuq işlərindən dəm vurmağa. Ürəyimdə deyirdim ki, kaş kişinin pultu olaydı və "mute" düyməsini basaydım. Təbiət mənə də göz verib, axı, görünən dağa nə bələdçi, ay balam?

Onda başa düşdüm ki, bu Hüseyn kişi torbadı, bura yanına gəldiyim tanışım onu mənim başıma keçirib. Yalandan adamı nə qədər tərifləmək olar, ilk dəfə gördüğün adama nə qədər xoş üz göstərmək olar? Acıdan ölüyüm vaxtda məni şəhərin başına dilənci pulu kimi doladı, elə bil mən keçmişdən gəlməmişdim və ilk dəfəydi ki, belə gözəl şəhər gördüm, binalarla, təmiz küçələrlə elə indicə rastlaşmışdım.

Tanışımından ağızım əyilmişdi. Qonağa belə çənəli kişini qabırğa eləməzler, axı. Özümə təsəlli verirdim ki, birtəhər bu kişiyə dözmək olar, təki gedib o dağı, mağaranı, - Əshabi-Kəhfi görüm, qeydlərimi götürüm, araşdırılmalara başlayım, şəkilləri çəkib qayıdım evimə, oturum tarixi romanımı yazım. Sözarası - yəni Hüseyn kişinin danışmaqdən boğazı qovuşub öskürəndə sual verməyə fürsət tapdım, dağ haqqında soruşdum. Bildiyim nağılları danışdı. Mən boyda ağır kişi o nağılin dalınca ordan bura gəlməyib, axı. Adamın insafı olar, əsatir, əfsanə mənim işim deyil, mən reallığı yazıram. "Adamlar şahın zülmündən qaçıb mağaraya sığınib, it bunları gözləyib, sonra ayılıb, görüblər ki, yazılı itin sür-sümüyü qalıb. Bazara gedib pullarını xərcleyəndə məlum olub ki, artıq bunların zamanından əsrlər keçib, hakimiyyət dəyişib. Sən demə, bu kişilər neçə illər yatıb qalıblar, ölməsinlər deyə allah bunları yağda qızaran kotlet kimi o üz, bu üzə əvirib..." Cəfəngiyat! Hansı əsrde yaşayırıq? Yazıçı uşaqlıqdan bu dağa-daşa necə inandırmışdılarsa, kişi dağın verdiyi şəfadan, onun sırrindən, möcüzəsindən nəfəsi gəldikcə danışındı. Mən də gülməkdən özümü güclə saxlayırdım ki, yaxşı deyil, ayıbdı atam yaşında kişidir. İnanır qoy inansın. Onsuz da mən tezliklə əsl həqiqəti yazacam, bu adamların bütün cəfəng inamları, inancları alt-üst olacaq.

Hüseyn kişi təzə salınmış parkda mənə o qədər çay içirdi ki, nəfəs aldıqca qarnım tuluq kimi lokkuldayırdı. Ac adəmin zəhləsi çaydan gedir. Burda siqaret çəkməyə də icazə vermirdilər.

Mənə elə gəlirdi ki, Hüseyn kişi qəsdən məni o parka aparıb. Bütün tanış-bilişi, yaşıdı, təsbeh çevirəni, evdə darixanı bura axışdırı. Biz də elə yerdə oturmuşduq ki, ləp ayaqaltı idi. Hüseyn kişi onlarla görüşür, sonra məni təqdim edirdi: "Tanınmış yazılıçıdı. Bakıdan gəlib. Əshabi-kəhf haqqında araşdırma aparır. Mənim əziz qonağımdı, daha doğrusu, dostumun qonağıdı, mənə tapşırıb. Şəhərimizlə tanış eləyirəm, qoy görsün Naxçıvan necə gözəl şəhərdi..." Kişi məni tanış-bilişinə təqdim etdikcə mən də nəzakət xətrinə gülümseyir, başımı yelləyir, adamlarla tanışlığımdan məmnum olduğumu bildirirdim. O saat da başlayırdılar şirin-şirin söhbətə, elə bil yolumu neçə illərdi gözləyirmişlər. Onlar danışdılqca mən Hüseyn kişini boğmağa məqam axtarırdım. Zalimin oğlu başa düşmürdü ki, acıdan ölürem. Başa düşmür ki, yoldan gəlmış, yorğun, ac adama gözəllikdən, quruculuqdan, abadlıqdan, partiyadan, əmək məhsuldarlığından, mal-heyvan cütləşməsindən danışmazlar. Yemək verərlər, yemək! Heç olmasa çayxanaya yox, yeməkxanaya apararlar ki, qonaq başıbatmış özü bir nimçə yemək alıb qarnını doyursun, ağlı başına gəlsin. Elə bilirdim cəhənnəmə düşmüşəm, Hüseyn kişi də mənim üçün İblisin təyin etdiyi ezbə mələyi idi.

Axır ki, fürsət tapıb ağızımı açdım-qalacağım otellə maraqlandım. Kişi çayniki qurudub ayağa durdu. Mərkəzdəki otellərin birinə gəldik. İçeri girəndə dizayn məni valeh elədi, heç gözləmirdim. Resepşinə yaxınlaşış otaqla maraqlandıq. Oğlan oteldəki bütün xidmətləri saydı, türk hamamından tutmuş Çin masajına kimi, Avropadan tutmuş şərq mətbəxinə qədər. Bir sözə, bircə quşu tuta bilməyiblər ki, sağılıb süfrəyə südünü qoyalar. Ürəyimdə dedim, "sağ ol səni Hüseyn kişi, çənən boş olsa da, mərd adamsan". Tanışımı da bağışladım, Hüseyn kişini də.

Hüseyn kişi otağın qiymətini soruşdu, oğlan "gecəsi yüz manat" dedi. Hüseyn başladı məni oğlana tərifləməyə, bəs filankəsdi, filan yerdən, filan məqsəd üçün gəlib, hörmət-izzət göstərmək borcumuzdu. Oğlan telefonu götürüb rəhbərliklə danışdı, puldan iyirmi manat keçdi. Hüseyn kişi üzünü mənə çevirib "Günə səksən manat belə yer üçün çox yaxşısı. Verə bilərsiz?" deyəndə elə bildim kişi məni arxadan biçaqladı. Başa düşdüm ki, otelin pulunu mən verəcəm. Axmaqlıq məndədi, axı, niyə mənim əvəzimə başqası xərclərimi ödəmeliyidi ki? Nə olsun tanışım deputatdır?

Razılaşmadım. Çıxdıq oteldən. Anladım ki, xərci özüm çəkməliyəm, mənə çox ucuz bir nömrə lazımdır, gecə oturub yazam, yorulanda da kəlləmi atıb yatam. Elə belə də dedim Hüseyn kişiyə. Bir neçə yeri yenə ac-yalavac gəzdik. Axırı ki, sovet dövründən bir miras tapdıq. Divarlardan communist iyi gələn bu oteldə qalmağa razılaşdım.

Sadə otaq idi. Səhər yeməyi, çay - heç bir qulluqdan söhbət belə gedə bilməzdi. Gecə yat, səhər dur get işinin-güçünün dalınca. Cibimə uyğun gəlirdi. Həm də Hüseyn kişidən canımı qurtaracaqdım deyə, dərhal pulu verdim. Vaxt itirmədən otağıma qalxdım. İçəri girib qapını örtdüm və beynimin necə sakitləşdiyinə qulaq asdım. Elə bil Hüseyn mühərriki sönmüşdü.

Çantalarımı yerləşdirdim. Eyvana çıxdım ki, görüm Hüseyn gedibsə, düşüb market axtarım - kolbasadan, çörəkdən alım. "Niva" arsız-arsız dayanmışdı. Deyinə-deyinə içəri girib çarpayıda elə ayaqqabılı uzandıım ki, beş-on dəqiqə keçsin, durub gedərəm. Yəqin ki, o vaxta qədər kişi getmiş olar. Onurğamdan yorğunluğun ağrısı çıxdıqca rahatlaşdırdım.

Qapı döyüldü, könülsüz durdum. Resepşindəki qoca kişi elektrik lampası gətirməliydi. Demişdi ki, hamamda yoxdu. Qapını açıb gördüm Hüseyn kişi durub qarşımda, gülümseyir, əlində də lampa. Dəvət gözləmədən girdi içəri. Otaqla, rahatçılıqlı maraqlandı, lampanı aparıb hamamdakı yerinə bağladı. Hiss edirdim ki, quduz it sıfeti almışam. Bu dəfə kişini həqiqətən qapacam,

özü də çox pis. Mənim əksimə kişi üzümə elə xoş əhvalla gülümsəyir, orabura baxır, maraqlanırdı ki, acılamaga bəhanə tapmirdim. Gəlib qımışa-qımışa dedi ki, buralar sənə layiq deyil, amma neynəyəsən, yazılı biznesmen deyil ki, lüks otaqda qalsın, yanına da gözəlləri çağırınsın. Otaqdan razı qaldığımı bildirdim. Qəsdən o qədər könülsüz dedim ki, yorğunluğumu anlayıb, abır-həyasına bükülüb getsin.

-Lap yaxşı, - dedi, - gündündən bacioğluna tapşırımsam danabasdırması elesin. Gedək kabab yeməyə. Buranın danabasdırması başqa şeydi ha... Bacioğlunun yeri də ki, əntiqə yerdi.

Deyirəm, adamın az da olsa, mədəniyyəti, qanacağı olar. Heç olmasa nəzakət xətrinə, lap elə dilucu deyər, "Hüseyn kişi, çox sağ olun, zəhmət çəkməyin, gərək yoxdu. Axşam çörək yemək ziyandı..." Ac adam abırsız olur. Mən dəhlizdəydim. Hüseyn kişi arxamca çıxbı qapını örtdü, açarla da bağladı. Ürəyimdə deyirdim: "Ay Hüseyn kişi, a sənin qadani alım, a sənin başına dönüm. Sən nə gözəl insansan. Bu qədər xoşrifət, bu qədər mehriban, qonaqpərvər... Gərək sənin başından ruzu "bəsdir" deyənə qədər töküle, tanıldıgım-bildiyim adamların içində ən yaxşı kişi sənsən..." Dedim də bu sözləri, məni apardığı "Söyüdü" kafesində üçüncü qədəhdən sonra dilim açıldı. Sözü dolma kimi bütün bədii təsvir vasitələrinə büküb, elə obrazlı şəkildə bir sağlıq dedim ki, kişi ömründə ełsini eşitməmişdi, qəhqəhə çekib güldü, sonra da mənim istedadımı tərifləyə-tərifləyə qədəhi boşaltdı. Əlacı olsaydı, durub alınımdan öpərdi. Başım dumanlananda Hüseyn kişi qarşında xilaskar mələyə çevrilmişdi, ciyinlərindəki qanadları öz gözlərimlə gördüm.

Gətir-götürdən sonra bəzi tikələri bəyənmədim, bütün normal adamlar kimi mən də qarnım doyanda qudurдум. Bir soyumuş tikə gələn kimi geri qaytarırdım ki, istisini gətirsinlər.

Əla vurmuşam. Otelə qayıtdığım bir-iki saat olar. Eyyanda sıqaret çəkə-çəkə şəhərə baxıram. Oh! Kişilər buraları cənnətə çevirib. Hə! Doğrudan da Naxçıvan bu ölkənin qibləsidir. Bu qədim türk yurdunu paytaxt olmalıdır!

Sabah qadasın aldığım Hüseyn kişi gəlib məni Əshabi-Kəhfə aparacaq.

Babəkdəyəm. Adam şəklindən çıxmışam. Anamdan əmdiyim süd burnumdan gəlib. Doğulduğum günə nifrət elədim. İtlər şalvarımı cırıb əynimdən çıxarıb...

Axır ki, Hüseyndən canımı qurtardım. Zalim oğlu imkan vermir ki, işimi görüm, beynimdə süjet qurum, adamlarla söhbətləşim. Başa düşmürdü ki, mənə təklik, rahatlıq, sərbəstlik lazımdı. Ay balam, qoy işimi görüm də. Hara çıxıram, dalımcı çıxır, kimdən bir söz soruşuram, ondan qabaq cavab verir. Əşsi, sən biləni mən də biliram. Axi, mənə sənin, mənim bildiyim şeylər lazımdır deyil, mən sözün içindəki sözü, o sözün də içindəki sırrı axtarıram.

Əshabi-Kəhf şəhərdən xeyli aralıdı. Boz və mənasız dağların arasında, quru, qırışmış çöllərin sinəsindən ütü zolağı kimi keçən təzə salınmış yolu tutsan, o mağaraya gedib çıxa bilərsən. Amma getmədik. Arazın o tayı mənə həsrətlə baxırdı. Maşında Hüseyn kişidən xahiş elədim ki, məni Arazın kənarına aparsın. Ürəyindən oldu.

-Orda keyfin istəyen bir yer var, samovar çayından iç, Arazın muğamın dirlə, o taya bax, ürəyini boşalt...

Bilmirəm axırıcı sözünü ciddi dedi, ya zarafatla, çünkü kişinin elə hey gözləri gülürdü, üstəlik də göz vurdu.

Yolumuz yarım saat uzandı. Doğrudan da, əntiqə mənzərəsi var idi, kimin ağılına gəlmışdisə, kafenin yerini yaxşı seçmişdi.

Oturan kimi pivə sıfariş verdim. Gətirdilər. Hüseyn kişi məni stoldan durguzdu və pivəmi də götürüb onun dalınca nəhəng ağacların yanına getdim.

Beş adam əl-ələ tutsa, gövdəsini güclə qucaqlaya bilərdi. Ağacın ikisi yanılmışdı, bəlkə də, şimşek vurmuşdu, bəlkə də, adamlar budaqlarını doğrayıb aparmışdılardı. Amma nə illah eləmişdilər, ağaclar köklərindən ayrılmamışdı, hələ də kölgəsində sərinlik xumarlanırdı. Üçünün də gövdəsindəki oyuşa-bilmirəm qəsdən oymuşdular, yoxsa yanandan sonra genişləndirmişdilər - xudmani stol qoyulmuşdu və dörd nəfər-iki qadın, iki kişi keyflə yeyib içirdi.

-O taydan gələnlərdi, - Hüseyn kişi onlara diqqət kəsildiyimi görüb aydınlıq gətirdi. - Burda adam kimi yeyə də bilirlər, içə də. Gecə qalib ayılırlar, səhər yenə çadralarına bürünüb gedirlər. Təbrizlilər bu ağaclarla "Azadlıq koğuşu" deyirlər. Bura adamın öz içi kimidi.

Üzümü tez çevirdim ki, maritdadığımı görməsinlər.

-Bax, o dağ Əshabi-Kəhfdi, - Hüseyn kişi uzaqdan bizə boylanan dağı göstərdi.

- Gedək,- dedim.

Əvvəl Hüseyn kişi məni bir quyu başına apardı, hər yarımdan bir suyu qaynayıb qalxırdı. Ətrafinı düzəldiklərindən qədimliyi ele qədimdə qalmışdı.

Hüseyn kişi deyirdi ki, o quyunun suyu dəri xəstəliyinin ən yaxşı dərmanıdır. Ayağında, üzündə yara-xora olan adam bu suyla iki-üçü dəfə yuyunsa, dərisi uşaq dərisi kimi olar.

Axır ki, vaxt tamam oldu, su qaynadı, quyu doldu. Bayaqdan bəri gözləyən adamlar başladılar suya dua oxumağa, salavat çevirməyə, yalvarmağa. Gülməkdən özümü güclə saxlayırdım. Avropa adam yaradır, bunlar ölkənin o başından durub bura nəzir-niyaz gətiriblər. Bir tərəfdən onlara yazığım gəlirdi, hərəsi bir dahi ola biləcək adamlardan gör nə düzəldiblər.

Əshabi-Kəhfə gəldik. Hüseyn kişi deyirdi ki, əvvəller buralarda dilənci əlindən tərpənmək olmazmış, hər tərəf qəssabxana imiş, qurbanlıqların qanı su yerinə axırmış. Yollar çox bərbad imiş. İndi onun dediklərindən əsər-əlamət qalmamışdı. Təmizlikdən, nizam-intizamdan adamın ürəyi açılırdı.

İnsan belədi də, - istəsə düzün ortasında, qayalığın, dağın başında da mədəniyyət yarada bilər.

Dağa doğru pilləkənlərlə xeyli qalxdıq. Yarı yolda ayaqlarım dilləndi. Hüseyn kişinin heç vecinə də deyildi, erkək dağkeçisi kimi dırmaşırdı.

Boynumdan asdığım fotoaparati fürsətdən istifadə edib işə salmışdım. Aşağıdan yuxarı çıxan qadınlar çantalarında gətirdikləri çadralarını çıxarıb büründülər. Elə bil, indicə dağ bunların boyun-boğazını görüb ehtiraslanacaq, bu dağlardakı ilahi qüvvələrin şəhvət hissələri oyanacaqdı. Salavat çevirə-çevirə qalxırdılar, bəziləri də əllərindəki telefonla oynayan uşaqları arxalarınca sürüyürdü.

Mağaraya yaxınlaşanda fikir verdim ki, bura inamlı gələnlər əl boydasından tutmuş dirnaq boydasına qədər daşları mühəndis dəqiqliyi ilə üst-üstə yiğirlər. Belə yiğilmiş daşlar ətrafda o qədər idi ki, bura bu daşları qurmaq üçün gəlirdilər. Dağa baxdım və bu dağın elə nəhəng qayalardan üst-üstə yiğildığını gördüm. Bu əzəmətli qayalar uçub dağılmırdı, hansısa qüvvə onları bir-birinin üstünə oturtmuşdu. Lazım gəlsə, bunun özünü möcüzə saymaq olardı.

Girişdə dəmir lövhəyə yazılmışdı: "Qurani-Kərim"in 18-ci surəsinin, 17-ci ayəsində belə açıqlanır: "Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyl etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...". Hüseyn kişi mənə əfsanənin baş verdiyi təxminini yerleri göstərib tanış elədi. Bir oyuq göstərib dedi ki, qaçan adamlar guya burda gizlənib, sonra yuxuya gediblər. Həmin yerə diqqətlə baxdım, daha çox ocaq yerinə bənzəyirdi, illərlə yanan alov daşları bişirmişdi.

Hüseyin kişi namaz qılmağa gedəndə elə bildim boğazımdan xaltamı açdılar. Qalxdım yuxarı.

Mənə qəribə gəldirdi, doğrudanmı bu adamlar ömürlərində ilk dəfə mağara görübər və onların mağara anlayışları bu dağdakı oyuqlarla da formalasılıb. Mağarada oyuq olar də. Mağarada tunellər olar də. Qışın soyuğuna, yağışına, küləyinə sıpər gəlmış, tarixdən yaralı əsgər kimi çıxmış bu yazıq dağ oylamasın, ovulmasın neyləsin? Adamlar niyə, axı, belə bəsit düşünür?

Daşları üst-üstə yiğan üç çarşablı qadına yaxınlaşıb, son dərəcə ədəb-ərkanla məqsədlərini və daşı belə yiğmağın mənasını soruşdum. Dedilər ki, tələsmə, indi deyəcəyik. Xeyli əlləşəndən sonra daşlardan əməlli-başlı sənət əsəri yaratdılar.

- Gəl, bunların üçünü də dağıt, - nisbətən yaşılı, kök qadın üzümə baxıb, mehriban təbəssümə dedi.

Mənə qəribə gəldi. Axı, bayaqdan ordan-burdan daş gətirib, səliqəylə, ustalıqla düzəldib, niyə uçurub dağıtmayı istəyir? Ətrafda nə qədər onun kimi qurulmuş daşlar var. Düzdü, dağıdılmışları da az deyildi. "Niyə?" deyə soruşdum.

- Desəm, düz olmaz. Əvvəl gəl uçur. Başqalarının tikdiyini da uçur. Savabdı.

Əlim gəlmirdi, amma day neyləməli, hərəsinə bir yüngülvari qapaz vurub dağıtdım. Üçü də mənə dua elədi. Allahdan bütün arzularıma çatmağımı istədilər.

-Bu çox qədim inancdı. Özü də sinaqdan çıxıb, - arvad dedi. - Bizlər bura evimizin olması üçün gəlirik. Daşları üst-üstə qoyuruq. Sənin kimi bilməyən adam da gəlib uçursa, demək Allah evimizi tikəcək.

Özümü gülməkdən ha saxladımsa, alınmadı, piqqıldayıb güldüm.

- Ay anam, ay xalam, ay bibim, siz hansı əsrənə yaşayırsız? Özünüz deyirsiz bu qədim inancdı. Qədim inancdan nə yapışmısız? İnanclarınızı təzələyin, əsrə, yeniliyə uyğunlaşdırın. Ev tikmək üçün pul lazımdı. Gedirsiz pulunu verib torpaq alırsız, pulunu verib tikdirirsiz. Sizin Allah bələdiyyədi, icra hakimidi, ya buraların ağasıdır? Bəlkə, bənnadır?

- Ay bala ağzin əyilər, şəkk eləmə.

- İndiki cavanlarda din-iman qalmayıb ha... - Arvadlar mənim eşidəcəyim tərzdə deyindilər. - İnamın yoxdu, bura niyə gəlmisən? Görmürsən, şəhər farmazonudu. Boynundakı aparata bax. Bura elə bil studiyadı... Şəkil çəkməyə gəlib... Günahdı, ey, günah! Beləsini gərək bura buraxmayalar....

- Bala, ata-baba inancı yalan olmaz. Gərək o pulu da Allah yetirsin.

-İşləməyin, evdə oturun, deyin Allah pul kəsib göndərəcək. Sizə burda ev tikməyə imkan vermirlər ki?

- Adamın qapısını gərək Allah açsın. Evini Allah tiksən.

- Yeməyini də Allah bişirsin, hətta çeynəyib ağıznıza töksün, udun. - Arvadlar məndən narazı halda deyinə-deyinə gedəndə arxalarınca astadan dedim.

Onlar dəmir pilləkənləri düşəndə biri ayaq saxlayıb mənə tərəf çevrildi:

-İnamsız adamın bu daşları uçurmağı savabdı. Bari adam kimi bir işə yarı.

"Adam kimi?" arvadın sözü mənə qəribə gəlmışdı. Elə bil məni bu dağın döşündə yuyub-sərib gedirdi. Hirsimi qurulu daşlardan çıxdım. Mərdimazar uşaq kimi sağda-solda daş üstündə daş qoymadım. Heç gözləmədiyim anda bir qadın üzünü mənə tutub elə qarğış elədi ki, pərtliyimdən əllərim daşa dön-dü. "Əlin qurusun, səni zəlil qalasan, camaatın evin niyə uçurursan? Camaatın niyyətin niyə gözündə qoyursan? Bu boyda kişisən, heç utanmırısan?"

- Ay xala, nə pislik eləyirəm? Deyirəm evləri tikilsin də. Bu pislikdi? Uçururam də...- özümü ələ alıb dedim. - Məni indi başa saldılar ki, bilməyən, inanmayan adam dağitsa, Allah duanı qəbul edir.

-Qələt eləyir onu deyən. Kimin daşı uçub dağılmasa, Allah onun evini tikir, ailəsini qoruyur...

Bu camaatın içi nə gündədi? Hansı azara tutulublar? Doğrudanmı, illərin keçməsi, əsrlərin dəyişməsi bu adamların şüuruna təsir etmir? Avropada alimlər bütün ömürlərini elmə həsr edib, insanı xəstəliklərdən azad etməyin yolların axtarırlar, insanların klonunu çıxardırlar, ölümsüzlüyü kəşf edirlər, o bəstəboy, ilan-qurbağa yeyən qılıqgözələr ayda bir ixtirayla dünyaya meydan oxuyur, əsri qabaqlayır, bizimkilər daş-qalaqla oynayır.

Gördüm daşları öpən qadın mağaraya daha çox bağlılı, fikirləşdim ki, onun məlumatı çox olar.

- Bura Qurani-Kərimdə yazılmış Əshab-Kəhfidi. Deyillər başqa ölkələrdə də var, - arvad sualıma cavab verirdi, - amma əsl Əshab-Kəhf buradı. O adamları Allah burda yatırıdb, oyadıb.

- Adamlar elmi əsasını tapa bilmədikləri hadisələri möcüzə sayır. Bu zaman səyahətinin də bir elmi açıqlaması mütləq var.

-Nə elmi açıqlama? Mən tarix müəlliməsiyəm. Bilmirəm nə danışıram? Qurbanolduğumun işidi.

-Tarix müəlliməsi dağın əfsanəsinə bu qədər inanır?-Təəccübümü gizlədə bilmədim. - Sizin Eynşteyndən xəbəriniz var?

- Hə. Səriyyənin əridi. Bir qardaşı da Engelsdi.

- Gəmini yoxa çıxartmışdı.

- Kim, bu donqli Səriyyənin əri? - təəccübələ soruşdu.

- Yox, Mileva Maricin dahi kişi, - deyəsən, bir az da sərt cavab verdim. - $E=mc^2$. Fizika, mütləq olmayan zaman... Bəs, Stifan Hafkini tanıyırsınız? Soxulcan tuneli, qara delikkər, zaman tuneli... İşıq sürətiylə bizim zamanın sürətinin fərqi, beş ölçülü aləm... - müəllimə savadsız şagird kimi üzümə baxırdı.- İndi başa düşürsünüz ki, bizimkilər başını səcdəyə qoyub yatanda, kafir dedikləriniz baş sindirib, dünyani kəşf ediblər, göy üzünün arxasına gedib çıxıblar.

- Tövbə elə, bala. Allahan qorx. Yuxarda cənnət bağı var, çıx ora, cavansan, tövbə elə Allah günahlarını bağışlaşın. Otur gözlə ciyininə su düşüsün. -Sözünə düzəliş elədi, - o da, Allah bağışlasa, düşəcək.

Cənnət bağı! Qəribə idi, dağın ortasında, mağaranın başında cənnət bağı. Yuxarı çıxdım.

-Cənnət bağı haradı?- Aşağı düşən kişidən soruşdum.

-Buradı, - dedi. - Ağacı görmürsən?

Kişinin əliyle göstərdiyi istiqamətə baxdım. İki qayanın arasında adam boyda kol-ağac dikəlmışdı. Ortalık bir az genişlik idi. Təsvir edə bileyəcəyim maraqlı heç nə gözə dəymirdi. Bura əlin içinə bənzəyirdi, dağların arasından səma görünürdü.

Yuxarıdan axan sular yarığan açmışdı və o yarığanların birində ağaç bitmişdi, ona görə də bura "cənnət bağı" deyirdilər. O yamaclardan yuxarı qalxsan, bura ayağının altında dərə kimi görünərdi, həmin o ağaç isə dizinə qədər qalxmış fidan olardı. Bu adamların cənnəti bundan ibarətdir.

Tövbə edəcəyim yerə girdim. Cənnət bağına qara qarğalar qonmuşdur-gəlinlər, arvadlar, çarşaba girib burda qayaların üstüne qarğa kimi qonmuşdular və oturub gözləyirdilər ki, ciyinlərinə su damcısı düşəcək. Nə qədər günahkar olduqlarını özləri yaxşı bilirdi. Başlarının üstündə suyun izləri görünürdü, amma deyəsən Allah inad edib bağışlamırdı.

Yağış yağında susurlar suyu canına çekir, süzülür və tədricən mağaralarda damcılar əmələ gəlirdi. Hələ qədimdə suyu daşdan belə süzüb içərdilər. Amma daş aşıqləri hələ də bunu anlaya bilmirdilər. Əfsanədəki kimi, yatmaq mümkün olsaydı, gedib orda yatardım, bir də bu adamlar cəhalətdən ayılanda oyanardım.

Gözümə maraqlı dəyən bir neçə oyuğun şəklini çəkdir, elə Allahdan damcı gözləyən bu günahkar arvadların da. Aşağı düşmək üçün çevriləndə qarışındakı iki baş-başa dayanmış zirvənin arasından görünən qoç başı diqqətimi çəkdi. Nəhəng qaya buynuzlu qoç başına sadəcə bənzəmirdi, qayanı yonub belə düzəltmişdilər. Bu küləklərin, yağışlarının əsəri deyildi.

Qoçun başında daşlardan niyyət piramidası tikmişdilər. Kim, hansı ağılla və necə ora çıxmışdı? Ora çıxıb iri-iri daşları üst-üstə qoymaq mümkünüsüz görünürdü. Həm də o əlçatmaz yerde o daşların qurulması məni danlayan qadının inancının sübutu idi. Elə bil kimsə ora çıxıb və evini hamının əlindən uzaqda Allahına tapşırıb. Onu heç kəs, hətta yağış da, dolu da dağında bilmeyib. Daşların mamırlamasından görünürdü ki, qerinələrin əl işidi.

Bu, gördüğüm ən maraqlı mənzərə idi. Durduğum yerden baxanda kilometrlərlə məsafə aydın görünürdü. Yəqin ki, qədimdə burdan durub düşməni müşahidə edmişlər. Tonqal yerinə bənzəyən oyuqlar da bunu deyirdi. Görünür, bir vaxtlar bu dağ əməlli-başlı yanırmış.

Bunu ən dəqiq, yəqin ki, mağaranı araşdırın, burda tədqiqat aparan alim biliirdi. Eşitmışdım ki, belə bir adam var. İlk dəfə bu dağ haqqında da o yazüb, məsafələri ölçüb, dərinlikləri, gizlin yolları tapıb. Deyirlər ki, o tədqiqatçı Babəkdə uzaq bir kənddə olur. Bunu Hüseyn kişiylə aşağıdakı çayxanada oturub səhbətləşəndə bizə qulaq müsafiri olan çayçı da dedi.

Ünvanı almışdım. Hüseyn kişi dedi ki, o kənd çox uzaqdı, axşam da xeyr işə getməlidir, qalsın sabaha. Sevincək etiraz elədim. Dedim ki, mən bu gün gedib, kişiyə danışmalıyam, siz narahat olmayın. Yalancı nəzakətdən sonra ikimiz də bir-birimizdən razı qaldıq.

Hüseyn kişi məni şəhərə gətirdi, dil-ağız edib getdi. Özümü verdim kafeyə, hıcqırana qədər yedim. Sonra da taksiyə oturub Babəkə yollandım.

Kişinin adı Qəribdi, amma o boyda tədqiqatçıya niyə Dəli Qərib dediklərini bilmirdim. Sükançı bu barədə heç nə bilmədiyi üçün səhbətimiz alınmadı. Mən arxa oturacaqda oturub, çəkdiyim şəkillərə baxır və diktafonumla danışdım. Sükançı da hərdən güzgündən mənə mat-məətəl baxırdı. Danışdığını vaxt nəsə demək istəyəndə barmağımı susmağını işaretə verirdim, yaziq ağızını aça bilmirdi.

Yol acı bağırsaq kimi uzanır, boz, bərəkətsiz dağlar bizi aparırdı. Kənd dağlarının arasındaydı. Adamlar burda necə yaşayırlar, ay balam? Bəlkə də, bura dönyanın ayağı idi.

Təksidən düşəndə qarşılaşdığını adamlar mənə yadplanetli görürəmiş kimi baxırdılar. Maşını yola saldım ki, arın-arxayıñ gəzim, axtarım tapım. Çomaqlarını qucaqlayıb yolun kənarındaki kötükərin üstündə oturan kənd ağısaqqallarına yaxınlaşdım. Dedilər Dəli Qəribin evi kəndin ayağındadı. Kəndin başı hardaydı, ayağı harda? Bilmirdim. Dedikləri istiqamətə getdim.

Heç sevmədim bu kəndi. Özümü hanibalların qarşısından keçən ağdərili kimi hiss edirdim. Kənddə olmağımın məqsədini bildirmək üçün bir həmyaşidimə yaxınlaşıb Qəribin evini soruşdum. Ağızucu istiqaməti gösterdi.

Qarşıma çıxanlardan soraqlaşa-soraqlaşa kənddən çıxdım. Xeyli aralıda evə oxşayan daxma görünürdü. Deyilənə görə, məşhur tədqiqatçı alim orda yaşayırırdı.

Bu kənddə ən köhnə ev, bəlkə də, Qəribin daxması idi. Adama elə gəlirdi ki, yaxşı bir çiyin vursan, uçulub-tökülər. Həyətin ətrafına ucu şişlənmiş payalar basdırılmışdı və onları şax-şəvəllə birləşdirib çəpər çekmişdilər. Şişlənmiş payaların başına heyvanların kəllə sümükləri taxılmışdı. Belə görünürdü ki, Qərib kişi harda ölmüş heyvan görübə, başını kəsib gətirib payaya keçirdib, ya da özü öldürüb. Elə bu əməlinə görə də ola bilsin ki, ona dəli deyirlər, alim yox.

Həyətə girdim. Ağaca bağlanmış itlər dərhal başını qaldırıb hürüşdü. Onların zəncirdə olduğunu görüb arxayınlasdım. "Qərib müəllim!" deyib çağıraraq evə yaxınlaşdım, çürüyüb tökülen taxta qapını döyəcləyib gözlədim. Səs-səmir çıxmırıldı. Gözlədim. Evin arxasından bir qoca kişi gəlib tində dayandı və zəndlə mənə baxmağa başladı. Qolları biləyinə qədər qanlıydı, sol əlində iri ağızlı biçaq tutmuş, şalvarının balaqlarını çirmələmişdi. Adamın dəli olduğu yadına düşdü deyə görkəmindən qorxdum, ədəb-ərkanla salam verib, Qərib kişini soruşdum. Cavab verməmiş kim olduğumu soruşdu. Cavab verdim.

-Nə lazımdı?

- Qərib müəllim.

- Eşidirəm.

- Sizinlə bir az söhbət eləmək istəyirəm. Mümkünsə, mənə bir neçə dəqiqə vaxt ayırin, xahiş edirəm.

- Gəl, - O, düşünüb cavab verdi və evin arxasına qayıtdı.

Qərib itin başını kəşmiş, bədənini ağacdan asmış, dərisini soyub boğazında saxlamışdı.

Ödüm ağızma gəldi. Bu adam dəli yox e, zir dəliymiş ki! Yeri dəlixanadı! Xəstədi bu adam. İtin başını aparıb payaya keçirdi. Hansı ağıla qulluq elədiyini aydınlaşdırda bilmirdim. Bu nə inancdı, bu nə əməldi?

-Eşidirəm, - Qərib əlini arxda yuyaraq dedi.

-Mən Əshabi-Kəhfə bağlı, yəni əslində mağarayla bağlı tarixi roman yazmaq istəyirəm. Bəzi şeyləri sizinlə məsləhətləşib dəqiqləşdirməyim lazımdı.

- Bura məsləhətxana deyil. O dağ, o da sən, get yaz də. Söhbətimiz qurtardı, gedə bilərsən.

Ömrümdə belə qanıacı adam görməmişdim.

- Heç kimin bu günə qədər bilmədiyini yazmaq istəyirəm. - Əl çəkmədim.

- Orayla çoxdan vidalaşmışam. Onun haqqında nə danışıram, nə yazıram, nə də ora gedirəm. - Fikrini qəti dedi.

- Qərib müəllim, Bakıdan bura sizi görmək üçün gəlmisəm. - Səsim yalvariş tonunda çıxırı. - Belə tez kəsib atmayıñ. Bilirəm ki, sizin bildikləriniz yazdıqlarınızdan çoxdu. Məsələn, siz, yəqin ki, cənnət bağına qalxan labirint mağaranın yolunu bilirsiz.

- Sən hardan bilirsən ki, orda labirint var? - Əlini ağacdan asılmış dəsmala silərək soruşdu.

Onun diqqətini cəlb eləmişdim. Odur ki, fürsəti əldən vermək fikrim yox idi. Kişiye bir az da yaxınlaşış qarşısında durdum:

-Bilirəm. O dağa başqa istiqamətdən baxanda bunu anlamaq olur. Onu da bilirəm ki, ora əslində bu adamların gördüyü kimi deyil. Odur ki, mənə sizin gördüğünüz kimi bilmək lazımdı.

Dəli Qərib dəsmalı yerinə asdı, ərik ağacına söykənmiş sopalardan birini götürüb qarşında dayandı:

- Bunu belində sindirməğimi istəmirsənsə həyətdən çıx!

-Qərib müəllim...- Özümü itirdim. - Mən, axı, sizdən öyrənmək üçün burdayam. Başqa məqsədim yoxdu...

-Çıx həyətdən! - Qərib sopanı havaya qaldırılmışdı.

Vurardı, vurardı, bu adamın həqiqətən də ağılı başında deyildi. Amma çox şey bildiyindən əmin oldum. Əl çəkmək fikrim olmasa da, məcbur olub həyətdən çıxdım. Yolla hərlənib evin arxasına gəldim və kəllələrin arasından həyətə boylandım.

-Qərib müəllim, niyə, axı, o dağ haqqında danışmaq istəmirsiz? Buna görə sizinci idirlər, yoxsa danışmaq üçün siz də kimdənsə icazə almalısız?

Kişi yerdən daş götürüb mənə atdı. Daş çəpərin dibinə düşdü.

- Onsuz da əl çəkən deyiləm. Niyə tərslik edirsiz? Ömrü boyu tədqiqat apardığınız dağ haqqında danışmaq bu qədər çətindir?

- Əl çək! Rədd ol! - O bağırdı.

-Mənə yazmadıqlarınız lazımdı. Gizlətdikləriniz.

Mənə elə gəldi ki, adamların o dağa tapınması, orda nəzir-niyaz paylaması, Qəribi özündən çıxardıb. O haqda danışmamasının səbəbi də bu ola bilerdi. Bəlkə də, nə vaxtsa buna qarşı da çıxıbmış, amma onu yerində oturdublar.

- Sizin gizlətdiyiniz həqiqətləri mən üzə çıxartmaq istəyirəm. Siz mənə sadəcə o dağın ətrafında yaşımiş qədim xalqlardan danışın...

-Get tarix kitablarını oxu.

-Axi, o tarix yazılmayıb. Bir də ki mən araştırma yazıram, tarix yox. Sizin yerinizdə başqa adam olsayıdı suallarına çıxıbmış cavab vermişdi...

Kişi evin qabağına getdi. Mən də onunla bərabər qapıya tərəf yollandım. Kişi itləri açıb yola çıxaranda onun məqsədini anladım. Dabanıma tüpürüb qaćmağa başladım. İtlər dalımcı gelirdi...

Özümü çatdırıb ağaca çıxa bildim. İtlər gəlib ağacın altında hürüşdülər, ətrafıma firlandılar. Sonra yoruldular. Mən budaqda oturmuşdum, onlar da ağacın dibinə oturub məni gözləyirdilər. Ağaca tələsik çıxdığımdan budaq şalvarımı cirdi. Ayağımın dərisi siyrilmişdi. Göynəyirdi. Hırsimdən, əsəbimdən Dəli Qəribin nəsl-nəcabətini söyürdüm.

Dəli köpəkoğlu çəpərinin yanında durub mənə tərəf baxırdı. İt oğlu, itlərini çağırırdı ki, ağacdan düşüm. İtlər bircə fitə, adlarının çağırılmasına bənd idilər ki, durub ləhləyə-ləhləyə gedələr.

Qərib həyətə qayıtdı. Mənə arabir hürən itlərin boğazları yorulmuşdu. İndi sadəcə keşiyimi çəkirdilər.

Ağacdan düşən kimi çıxıb gedəcəm. Cəhənnəm olsun Qərib də, onun bildikləri də başına dəysin. Bilseydim, o boyda yolu bura gəlməzdəm. Dəli sözü azdı bu adama. Elə bil anasına, atasına söymüşdüm. Dedim ki, mənə dağ haqqında bildiklərini danış, vəssalam. Burda adamı özündən çıxardan nə söz var ki? Amma o ki, belə elədi, deməli burda nəsə var. Elə şey var ki, o adamı havalandırır. Nədi, axı, o? Niyə o dağa bu qədər nifrat edir? Bu kişi çox şey bilir. O dağın başqa sirləri var. Gərək Dəli Qərib onu özüylə qəbirə aparmasın. Əl çəkən deyiləm.

Tfu! Heç yağışın yeridi? Gör itlərini xarabasına çağırır? Gün əyilir, burda qalsam, yağış məni yuyub aparacaq.

-Qərib! Ay Qərib. Qərib müəlliiim!- Kardı, eşitmir.

Qəribin yağışın altında qalmış itlərə yazılı gəlmişdi deyə onları fitləyib həyətə çağırırdı. Mən də elə itin günündəydim. Elə o itlər kimi də suyu süzülmüş halda Qəribin qapısına tərəf getdim. İtlər həyətə girdilər, mən çəpərdən boyhana-boyhana qaldım. Qəribdə mərhəmət çatışmazlığına əmin olanda özümü inandırdım ki, xoruzsuz da səhər açılır. Elə çəpərdən yetim uşaq kimi ayrılmışdım ki, Qərib evindən çıxdı, arxamca çağırıldı. Sevincək döndüm. İsländığım üçün qayıtdım, yoxsa verəcəyi məsləhət onun təpəsinə dəysin.

Paltarlarımı çıxarıb, sıxıb asmışdım. Stolun başında maykasız oturmuşdum. Özümə qəribə gəlirdi ki, mən hansı ağılla bu başdanxarabın evində çılpaq oturmuşam? Onun nə edəcəyi mənə məlum deyildi. Bu it başı kəsən məni doğrayıb yeməzdəm?

-Əgər məni geri çağıracaqdınızsa, niyə ağaca dırmaşdırırdınız?

-On beş ildi heç kimlə danışmırıam. Danışmağı yadırğamışam.

-Mənə kömək edəcəksiz?

20

- Kömək etdiyim adamların heç biri mənə inanmayıb.
- Mən inanacam. Siz sadəcə mənə lazımları deyin. Deməli, bayaq dediyim kimi, o mağara haqqında tarixi roman yazmaq istəyirəm. Tam real, hər şey tarixi dəqiqliklə olmalıdır. Təbii ki, bunu tarixi kitablara baxıb yazmaq fikrində deyiləm. O dövrdə mağara ətrafında yaşayan xalqlar, dövlətlər haqqında ən maraqlısını bilmək istəyirəm.

-Hansı dövr səni maraqlandırır? - Qərib maraqla soruşdu.

Kişinin cinsləri qəçmişdi, nədi, əməlli-başlı adam olmuşdu.

- Yazılmamış dövr. - Elə əminliklə dedim ki, guya elə bir fakt vardı əlimdə.

- Demek yazılmamış, deyilmemiş...- kişi öz-özünü dedi ve üst dodağını çeynədi.- Niyə Əsabi-Kəhfdən yazırsan, o qədər yazmalı mənbə var ki.

- Bir çox xarici ölkələr iddia edir ki, Əshabi-Kehf mağarası onların ərazisində. Mən də istəyirəm sübut edim ki... - axıra qədər uydurmaq imkan vermedi.

- Mənasız işdi. Nə olsun? Hər hardadı, bunun nə dəxli var? Əfsanədəki adamların yatıb durduğu səni maraqlandırırmır? Onlardan yaz. Yaxşı roman alınar.

- Yox, - dedim, - o cəfəngiyatdı. Bilirsiz, mən adamların daşa-divara tapınmağını qəbul edə bilmirəm. Onları belə görəndə ürəyim ağrıyır. Adam beş il aldanar, on il aldanar, cəhənnəm, bir əsr aldanar, amma bu qədər də yox də. Axı, onlar Tanrı olduğunu nə vaxt unutdular?

- Öfsaneye inanmırınsa, mağaranın burda olduğunu sübut emek neyinə lazımdı?

- Bilmirəm. Əslində onun harda olmayı doğrudan da vacib deyil. Əslində o dağ məni çəkir. Hiss edirən ki, mənə nəsə demək istəyir. - Ürəyimin dərinliyindəki əsl səbəbi dedim.

Qərib yandırıldığı sigaretdən dərin bir qullab vurub dedi:

- Orda Ulu Ananın nəfəsi var. Onun adını nə qoysuran qoy, amma orda zaman qapısı var. Ordan bizim aləmə görə bilmədiyimiz varlıqlar gedib-gələ bilir.

-Elə bilirdim siz də adamların ora tapınmasını qəbul eləmirsiz. Elə düşünürdüm ki, savadlı adamsınız, cahillik sizin də ürəyinizi ağrıdır.

- Orda zaman qapısı var. Mən onu tapmaq üçün illərimi, sağlamlığını vermişəm.

-Tapmışız? Yox! Bəs, niyə bu qədər əminsiz?

-Çünkü mən o qapıdan keçib atamı axtarmağa gəlmışdım. - Kişi özü də hiss elemədən danışındı, elə sakit, elə aramla danışındı ki, hipnoz olmuşdum.

-Atanızı? Necə yəni? Anlamadım.

- Şaman dədəmin başını kəsdilər, - o bərəlmış gözlərini nöqtəyə zilləmişdi.
- Üstümüze oxlar yağıdı. Dirilmiş bacım yenə öldü. Anamı da, məni də tutdu-
lar. Gecə mən balaca dəlikdən çıxa bildim. Anam məni o dağa göndərdi. De-
di, get o dağdakı quyuya, ordan keç atanı tap, o gəlib məni bunların əlindən
alsın, bir dəfə gəlib alıb, bir də gəlsin. Mən də dağa gəldim. Belimə kəndir
bağlayıb quyuya salladılar. Uluq Ax İne məni o dağdan bu zamana keçirdi...

-Üzr isteyirəm, deyəsən, bu bir az Mələkməmməd nağılına bənzədi. - Özümü saxlaya bilməyib sözünü kəsdim, sözünü, yox, elə bil başını kəsdim. - İnanın, özümü gülməkdən güclə saxlayıram. - Bir az da iddiləşdirib təmkinlə dedim. - Eybi yoxdu, qoyun zaman qapısı olsun orda. Sallaq döşlü ulu ağ ana haqqında da biliyəm. Amma mənə indi mifologiya maraqlı deyil. Siz mənə mağaranın giriş-cixışından, gizlin yollarından, o ətrafda qedən döyüslərdən danışın.

Qəribin ağılı yenə bir qarış havadaydı:

- Geri qayida bilmədim. Anamı onların əlində qoyub gəlmişdim, anasızlıq və çarəsizlik dəhşət idi. Büyündükçə başa düşdüm ki, əslində, anam məni saqqallıların əlindən buraya göndərib, Ulu Ağ Anaya tapşırıb, o da geriyə yol

vərmədi. Lənətə gəlmış atamı necə tapaydım? Bəlkə də, o heç yox idi. Burda böyüdüm, burda qərib oldum... burda dəli oldum...

O danışdıqca mən balaca dəftərçəmə qeydlər edirdim. O, ailəsindən danışanda duruxdum.

- Çox üzr istəyirəm, hesab edirsiz ki, sizin zaman tunelinə düşüb gəldiyinizə inanacaq qədər axmağam? İnciməyin, amma bayaqdan özümü gülməkdən, qəlbini zi qırmaqdan güclə saxlayıram ki, nəzakətsizlik olmasın. Sizə dedim, axı, mənə əfsanə lazım deyil.

Kişi elə bil məni eşitmirdi.

- Mən, əslində, o dağı araşdırıldım, yol axtarırdım. Anamın dalınca qayıtmək istəyirdim... Bəlkə də, anam hələ də onların əlindədir. Burda zaman məni qocaldıb, amma ola bilsin ki, keçmişdə donub. Əslində mənə görə donmuş olmalıdır. Ya da çox geçdi...

Əmin idim ki, Qəribin tutmaları başlayıb. Bəlkə də, onun məni oyalayıb evində saxlamaqda başqa məqsədi var idi. Açığı bu adamdan ağıllı sözdən başqa hər şey gözləyir, onun adına gəldiyim üçün təəssüf edirdim. Bilmirəm bu özü axmaqdı, ya məni axmaq yerinə qoymuşdu. "Başqa zamandan gəlmişəm... Atamı axtarıram..." Bəsdir görək, yad planətdən gələrsən birdən, xəbərimiz olmaz.

Ayağa durub paltarlarımı geyindim və getmək istədiyimi bildirdim.

- Vaxtınızı aldımsa, bağışlayın. Amma sizin nağıllarınız daha çox uşaqların xoşuna gələr.

- Demişdim, axı, heç kim inanır.

- İnandıra biləcəyiniz nağılı quraşdırın. Özüm sabah axtarış lazımlı olanı tapacam. Siz deyin görüm, cənnət bağına qalxan tunel varmı?

- Var. Mabaxların gizlətdiyi xəzinə də tunelin içindəki oyuqdadır.

- Bəs, niyə götürməməsiz?

- Anamın olmadığı aləmdə dəyərli heç nə yoxdu.

- Üzrlü sayın, amma sizin dediklərinizə doğrudan gülmək istəyirəm. Xəzinə haal!.. Bu ləp ağ oldu... Xəzinə...

Vaxt itirmədən sağıllaşıb evdən çıxdım. Hava qaralırdı. Narahat idim ki, şəhərə getməyə maşın tapa bilməyəcəm, iti addimlarla gölməçələri yarib gedirdim. İslanmışın yağışdan nə qorxusu. O dəlinin evindən sağ-salamat çıxdığımı şükür edirdim. Adam uydurduğu yalana necə inanır? Yazıq, əməlli-başlı parabeyindi. Əslində, o mənə danışdıığı nağılı yorucu və aq yalan olduğu üçün hamisini xatırlamaq istəmirəm.

Qərara gəlmişdim ki, sabah mağaraya gedəcəm, tuneli də, o tuneldə üstünü toz basmış tarixin yaddasını da, nişanəsini də tapacam, tam fərqli, maraqlı bir roman yazacam.

* * *

Yəqin ki, ölmüşəm və məni mələklər sürüyüb cəhənnəmə atıb. Bu qədər tez və belə mənasız qəzayla öləcəyimi heç təsəvvür edə bilməzdəm. Belə ölməyi ruhumu təhqir sayıram. Gərək ölüm mələyi məni belə alçaltmayayıd... Ayıb olsun ona!

Otelə qayıtmışdım. Otel ha! İsti su nədi ki, o da yoxdu. Soyuq suyla çımdım. Paltarlarımı qurudub ütüləməyə də şərait olmadı. Belə də otel olar? Sonra da mənə deyirlər ki, çox deyingənsən, hər şeydən ağızn əyridi. Belə şəhərin belə oteli...

Yaxşı ki, özümlə bir dəst paltar götürmüştüm. Özü də rəsmi geyim: kostyum, qalstuk. Fikirləşmişdim ki, birdən məni tanıyan olar, televiziyyaya çağırıar, möhtərəm bir adam məclisinə dəvət edər, deyərlər ki, ordan bura yazılıçı gelib, buyursun stolumun başında otursun. Qəribədir, həmişə bu hərdəmxəyallığımın pərtliyini yaşamışam.

...Cənnət bağının sağ tərəfində balaca bir oyuq var idi, ora girməyə çalışırdım. Məni görən xəbərdarlıq edirdi ki, ehtiyatlı ol, yixılıb olərsən. Bu saxta qayğıdan canım boğazımı yiğilmişdi. Doğrudan da, bir-iki dəfə ayağım sürüsdü, yixılsayıdım, tikə-parça olardım, amma olmadım. Boynumdan asığım fotoaparat sərbəst hərəkət etməyimə mane olurdu, yoxsa alpinistlər mənimlə bacara bilməzdi.

Oyuğa gire bilmədim. Geri qayıdib başqa dərmə-deşikləri axtardım. Həm də istəyirdim ki, adamların ayaqları ortalıqdan yiğişsin. Əməliyyata mane olmasınlar.

Özümlə bəzi şeylər götürmüştüm: əl fənəri, balaca cib bıçağı... Hamının gözündən oğurlanıb iki dağın arasındaki ensiz ciçirla yuxarı dırmaşdım. Getdikcə yol bir az da darlaşdı, çətinliklə qalxırdım, axırı direndim. Bu qədər əziyyətim hədər oldu. Aşağı sürüsdüm. Başqa istiqamətdə yol axtarmağa başladım. İri topa bənzəyən bir qayanın üstünə dırmaşmışdım. Bu qaya elə bil dağın kəlləsindən yumalanıb gəlib burda dayanmışdı.

Qayanın arxasına düşəndə buna əmin oldum. Burda arı pətəyinə bənzəyən oyuqlar var idi. Girdim içəri. Bəzisi sadəcə oyuq idi, eləsi də vardi ki, əsil yaşamalı koğuşa dönmüşdü. Əmin idim ki, burda yaşamışdır, gözümə ocaq yerləri dəyirdi.

Girdiyim yerin axtardığım tunel olduğuna əmin oldum, fikirləşirdim ki, bura Dəli Qəribin dediyi həmin o xezinə olan tuneldi.

Getdikcə tunel məni udurdu və zülmətdə özümü görmürdüm. Bilmirdim fənəri ayağımın altına salı, qarşıma tutum, yoxsa yuxarını işıqlandırıb başımı qoruyum. Bir neçə dəfə alınım çırpılmışdı. Sonra...

Sonra nə vaxt ayağım çuxura düşdü, nə vaxt yixildim, nə vaxt sürüsdüm, bilmədim. Hər şey o qədər tez oldu ki, özümü saxlaya bilmədim. Çırıldım və aylında başa düşdüm ki, xeyli vaxt huşuz qalmışam. Bunu da dalımcı gəlib düşən əl fənərinin enerjisinin bitməsindən anladım.

Yuxarı qalxmaq mümkün deyildi, nə qədər cəhd elədimse, alınmadı. Elə bil divin quyusuna sallayıb kəndirimi kəşmişdilər. Anlayanda ki, bu qaranlıq div quyusundan çıxa bilməyəcəm, burda qalıb ölücmə, məni dəhşət bürüdü. Yusif peyğəmber deyildim ki, məni xilas edəcək adamlar bura kəndir sallaya. Hüseyin Kişiye, o müqəddəs insana ehtiyacım var idi.

Mənə deyən gərək roman yazmağa mövzu tapılmırı? Gərək elə bu mənasız dağdan, bu mağaradan yazaydın? Niyə bu qayalar, bu mağara məni evimdə oturmğa qoymadı, niyə o qədər uzaq yolu dartıb gətirib, burda ayağının altına salıb öldürür?

"Kömək eləyin!" deyib o qədər qışkırmışdım ki, boğulub öskürürdüm! Qəhər məni boğurdu!

Həmişə fikirləşirdim ki, görəsən, adam öləndə harasısa ağrıyır? Mənə elə gəlirdi ki, dırnaq mayadan qopanda necə ağrıyırsa, insan öləndə də elə ağrıyır, hətta ondan da dəhşətli. Bəzən deyirdim ki, o ağrı olmasayıdı, ölmək asan olardı. Bu dünyada sonuncu dəfə şiddetli ağrıyla ölmək dəhşətli gəlirdi mənə. Kaş ayağım qırılaydı, təyyarəyə minib bura gəlməyəydim. Məni anam bu dağların dibində, bu zülmətdə tək-tənha qalıb gəbərmek üçün doğub? Amma anam məni elə ölmək üçün doğub. Uşaqların ən qəddar qatilləri valideynləridir, onlar bilirlər ki, övladları bir gün min bir əzabla ölçək, amma yenə də övlad arzulayırlar.

Ölüm zülmətdə gizlənib mənə baxırdı. Onun buz kimi soyuqlugunu hiss edirdim. O hansısa anda qaranlıqdan çıxb qarşısında peyda olacaqdı, bəlkə də, o an qorxudan öləcəkdir. Bəlkə də, əlini sinəmə salıb, ruhumu qopardacaqdı. Bəlkə də, boğazımdan yapışacaqdı və nəfəsim kəsilənə qədər onun əlində çapalayacaqdım. Bəlkə də, qaranlıq quyulardakı ölümlər fərqli

olur. Acıdan ölmək! Yalqızlıqdan, köməksizlikdən, çarəsizlikdən ölmək! Yiyəsiz ölmək! Bütün hallarda ölüm dəhşətdi.

Dünyanın söymədiyim tərəfi qalmamışdı. Telefonumun dalğası da tutmurdu ki, zəng edim. Deyen lazımdır ki, bu andırı düzəldirsiniz elə düzəldin ki, yerin altında da, göyun üstündə də işləsin.

Ölmək qorxusu vadar edirdi ki, daşı dırnaqlarımla didim, bıçağımla oyub, əl tutmağa, ayaq qoymaşa yer düzəldim. Telefonun işığını salıb münasib yer axtarırdım. Bir az irəliləyəndə anladım ki, düşdüyüm yer quyu kimi yumru deyil. Bilmirəm bu niyə mənim ağlıma əvvəldən gəlməmişdi.

Telefonun işığını qarşıya salaraq, sağ böyrümü divara sürtüb iməkləyirdim. Bəzən gedib daşa dəyirdim, yolum bitir, dönüb sola gedir, sonra qayıdır sağa iməkləyirdim. Ölüm qaranlıqda iməkləyen adama baxıb həzz alırdı.

Bəzən mənə elə gəlirdi ki, bir yeri on dəfə, iyirmi dəfə firlanıram, bura o qədər də geniş deyildi, ümumiyyətlə, yerimdə sayırdım, bəzən də xeyli yol getdiyimi anlaya bilirdim. Bir ara mənə elə gəldi ki, yuxarı dırmaşıram, sonra başa dəydi, hardansa keçdiyimi anladım. Bir dağın qaranlıq dibində iməkləməyin əzabını müqayisə etməyə bir şey tapmırıam. Bu çox əzabverici, həyəcanlı və güləməli idi.

Havalanırdım. Gözlərimin ərimiş qır kimi sallandığını, bəbəklərimin qurğuşun kimi ağırlığını hiss edirdim. Əllərim kötük olmuş, keyimş dizlərimi unutmuşdum. Əzələləri heydən düşmüşdü boynum başımı saxlamırdı. Başa düşürdüm ki, ölümün qaranlıqdan çıxan vaxtıdır. O, pişik kimi öz siçanıyla xeyli oynayıb onu kuncə dirəmişdi. Qaçmağa taqətim yox idi-arxası üstə yerə uzandım. Cəllad kötüyünə baş qoyan qurban kimi başımı ehmalca daşın üstünə qoymudum, onsuz da işiq görməyən gözlərim yumuldu. Söndüm...

...Ürəyim dayanır... Gözümü açmağımla, yummağımın fərqi yoxdu. İynə ucu boyda işiq istəyirəm.

-Aaaaaaaaaaaaaaaa...

* * *

-Sənə qurban olum, Hüseyin kişi, gəl məni burdan çıxart!

* * *

- Bilmirəm neçə gündü burdayam... Harasa düşürəm... yumalanıram. Kosmosda kometa kimi boşluğa gedirəm... Ruham. Ölmüşəm. Meyitim dağın dibində qalıb...

* * *

- Əllərim hələ də tərpənir... Deyəsən nəfəs alıram... Aaaaaaaaaaaaaaa... dəli oluram...

- Nəfəsim gedib-gəlirsə, demək ki, hava var. Yox, hələ başıma hava gəlməyib. Bax, bunu fikirləşə bildim. Bircə dənə bilsəydim... Bütün sümüklərim çıliklənib... Deyəsən, başımı kəsib bədənimə aparıblar.

Axır ki, dənə bildim, ilan kimi sürüñür, havanı iyələyə-iyələyə yol axtarırdım. Hara döndüm, nəyin yanından, hansı daşın üstündən keçdim, bilmirəm, amma uzaqdan iynə ucu boyda işiq görünürdü və mən ona doğru süründükə o böyüyürdü.

Tunel və tunelin sonundakı işiq! Bunu bütün ölüb-dirilənlər, komada olanlar görür. Bu necə ölüm idisə, mən ağrıyan sümüklərimin, sizildayan canımın ağrısını hiss edirdim. Bəlkə də, belə olur adam öləndə, hardan biliirdim ki? Birdən-ikiyə ölməmişdim ki, necə olduğunu bileydim.

İşiq böyükcə beynim ayazlığırdı. Niyyət elədim ki, bu dağın dibində çıxm və ölmədiyimə əmin olum, çıxb gedəcəm buralardan, heç qara gəlmış romanı da yazmayacam, boynumdakı diktafona dediklərimi də siləcəm ki, bu günlər yaddaşımdan yerli-dibli çıxsın.

* * *

İşə bax, mağaradan çıxıb isti qumun üstünə uzananda yenə huşumu itirmişəm. Çünkü mən çıxanda günəş zenitdəydi, gözümü açanda gördüm artıq üfüqə enir.

Ən əsas o idi ki, ölmədiyimə əmin idim. Bədənimin ağırlığından, yaralarından, ağrısından ləzzət alırdım. Bədənli olmaq necə böyük səadət imiş. Sevincimdən hönkürə-hönkürə gülürdüm. Gözümün yaşı gülüşümə qarışmışdı və damağında xoşbəxtliyin dadını hiss edirdim.

Aclıq, susuzluq çox yaxşı şeydi, adama sağ olduğunu xatırladır və səni ölümlə mübarizəyə çağırır. Mən o mübarizənin birindən sağ çıxmışdım, indiaclığa da, susuzluğa da dözmək olardı. Nə də olsa, müvəqqətidir.

Özümdə güc tapıb, daşdan-divardan tuta-tuta qalxdım. Arxamda adamboylu bir mağaranın qaranlıq ağızı, qarşımıda uzandıqca uzanan, üfüqündə günəşi batan boz çöllük var idi. Mən təbii ki, girdiyim yerdən çıxmadığımı, mağaranın arxasında olduğuma əmin idim. Bura gəlmək üçün gərək Hüseyin kişinin maşınıyla yola çıxıb, neçə kilometr hərlənib dağın arxasına keçəydim. Ağlıma gəldi ki, mən kəsə gəlmişəm. Ona görə də yola çıxməq üçün xeyli getməliydim. Əvvəl fikirləşdim ki, onsuz da sağam və ölüm mənimlə bacarmayıb, gecəni mağarada keçirim, səhər gedərəm, yolum uzaq olacaq. Dərhal da fikrimdən daşındım-ölüm amansızdı, mağarada yatdığını yerdə canımı ala bilərdi. Odur ki, "yolcu yolda gərək" deyib mağaradan uzaqlaşdım.

Açığı, bu dağ araşdırmasından zəhləm getmişdi. Dərəyə yixiləgəm, orda keçirdiyim sayını bilmədiyim günlər gözümü elə qırmışdı ki, mağara haqqında yazmaq fikrindən daşınmşdım. Ən böyük arzum yola çıxıb bir maşına oturmaq idi. Fikrim beləydi ki, otelə çatan kimi bir az dincəlim, gecə uçum Bakıya. Zarafat deyil, belə götürsək, ölüb, dirilmiş adamam. O boyda yerdə yixilmişəm. O zülmətdə neçə gün qaldığımı dəqiqlik bilməsəm də, nə əzab cəkdiyim özümə agahdı.

...belkə də, üç kilometr yol gəlmişdim. Yixila-yixila, iməkləyə-iməkləyə, sürünen-sürünen... bir neçə dəfə arxaya çevrilib baxdım, dağı görmədim. Necə olmuşdusa, o boyda dağ əriyib düzə qarışmışdı. "Əşşə cəhənnəmə" deyib yoluma davam elədim.

Deyəsən, səhv istiqamət götürmüştüm. Nə bir kənd görünürdü, nə də yol. Mən hardayam?

Addım atmağa heyim yoxdu. Susuzluqdan ciyərim yanır. Bəlkə də, mən ölmüşəm? Ölmüşəm! Hə. Təbii ki, mən ölmüşəm. O dərənin dibindən, o zülmətdən kim salamat çıxa bilərdi? Mən əslində ruham, amma öldüyümü, bədənimi itirdiyimi hələ hiss eləmirem. Hara gedirəm? Ola bilsin indi gəlib, məni sürüyüb cəhənnəmə aparacaqlar. Gör beynimizi hansı cəfəngiyatlarla doldurublar. Cənnət, cəhənnəm. Axmaqlıqdı. Məncə, insan öləndə onun ruhu hansısa zamanda kiminse bədənində yenidən formalaşır. Əminəm ki, gələcəyə gedə bilsəm, mənim ruhumda bir adama rast gələcəm. Boş yerə ulu dədələrimiz deməyiblər ki, filankəs filankəsin ruhundadı.

Hə, deməli, ölmək belə olurmuş. Bəs, hissiyyat? Axi, acmışsam. Axi, ciyərim yanır. Axi, taqətim kəsilib. Buludları görürəm. Başımın altında torpağın sərtliyini hiss edirəm, üzümə isti meh dəyir... gözümə qaranlıq çökür...

...Gözümü açanda bir daxmada olduğumu anladım. Qəribə daxmaydı. Samanın üstündə yatırmışdılər məni. Üstümə uzun yunlu qoyun dərisi salınmışdı. Dikəlib oturanda ev sahiblərini gördüm. Qoca bir kişi, ağbirçək qarı, yeniyetmə qız, gənc oğlan, mənimlə yaşlı gəlin-yəqin ki, gənclərin anası idi- üzbüüz divarın dibində sırayla oturub ilk dəfə televizor görmüş adamlar kimi mənə baxırdılar. Üstümə qırıpınan bu qədər gözlərin altında sıxılmaya bilməzdəm.

Heyrət çərcivəsinə salınmış ailə tablosunu başımla salamladım. Nəhayət, yaşlı kişi canlandı və qarşısında oturan cavanların hərəsini bir tərəfə çəkib, iməkləyərək mənə yaxınlaşdı, düz burnumun ucunda oturub diqqətlə gözümə girdi. Mən onun kirli sifətinə, qıvırıcıq saqqalına, nimdaş paltarına baxırdım.

Kişi əlini dizimə vuraraq, astadan "sağ qıldın!" dedi və azacıq gülümsədi. Dodaqları dartındı, seyrəmiş əyri-üyrü ön dişləri göründü. Bir müddət sonra onun mənə sağ olduğunu xatırlatdığını anladım. Bir də onu anladım ki, bu kişi o sözü mənə qədim türk ləhcəsiyle dedi. Ağsaqqal gənc oğlanı göstərib başa saldı ki, məni çöldən o tapıb. Yerdə huşsuz, ruhsuz yatıbmışam. Mal-qaranı yemlikdən gətirəndə məni yolunun üstündə görüb, qaldırıb atın belinə, evə gətirib. Huşsuz yatan bədənimin üstündən iki gün keçib.

Bir romandan öteri başıma gələnlərə bax!

Kişi danışdqca mənə qəribə gəldirdi. Naxçıvanda bu ləhcəni, bu qədər geridə qalmış dialekti eşitməmişdim. Mənə deyəndə ki, səni Tengri qoruyub, nəvəsinin yoluna qoyub, dalağım sancı! Bunu qəbul eləmək mənim üçün çox çətin idi, ağlaşılmaz idi. Bu mümkün deyildi!

Demək, Ulu Ağ Ananın quyusuna həqiqət imiş, zaman qapısını üzümə açmışdı! Mən zaman tunelinə düşmüştüm. Mən... Mən keçmişdə idim! Kinolarda gördüğüm, kitablardan oxuduğum və fantaziya hesab edib ələ saldığım yolculuq başıma gəlmişdi! Buna inanmaq ağılsızlıqdı! Bunu anladıqca havalanırdım. Həyəcandan dilim ağızma sığmır, ürəyim gicgahlarımda döyündürdü.

Təəssüf ki, ağsaqqal düz deyirdi. Bu geridə qalmış, bu bellərində qılınc, ciyinlərində ox gəzdirib at minən, çadırlarda yaşayan, ciy kərpicdən daxmaları, dəridən paltarları olan adamların arasındayam.

Fikirləşdikcə ürəyim partlayır-bura internet gəlmir, telefon tutmur, hər yerdən çirk tökürlür, toz-torpaqdan nəfəs kəsilir, bir nəfər də olsun dost-tanış yoxdu.

Mən geri qayıtmalıyam!

-Qurban olum sənə, Hüseyn kişi, razıyam ömür boyu yanımıdan əl çekmə, çənən düşənə qədər danış, amma məni geri qaytar! Məni geri qaytar, Hüseyn kişi!!!

Ağlımlı başıma toplamağa çalışırdım. Bu ölümü qəbul etməkdən də çətin idi. Sivilizasiya görmüş adamam, savadlıyam, gələcəkdən gəlmişəm, yol tapıb qayıda bilərəm. Bu adamların zamanını, dilini, dinini kitablardan oxuyub bilişəm, bura necə düşdürüyüm də yadimdadı, demək, ən çətinini mağaranı tapmaqdı, zaman tuneline girib geri qayıdacam. Sivilizasiyanı, zamanı dəyişmək yatıb yuxu görmək deyil, bu şəhərdən kəndə qonaq getməyə də bənzəmir. Anamı, dostlarımı, oxucularımı, hər şeyimi gələcəkdə qoyub gəlmişdim, rəsmən ölmüşdüm. Bu ağılı başında ölü olmaqdır.

Adamlar gözlərini məndən çəkmirdilər. Onları başa saldım ki, gələcəkdən gəlmişəm. Əlbəttə, bu çox çətin oldu. Deyəsən, heç əməlli-başlı anlamadılar da, eləcə başlarından elədilər. Onlardan mağaranın yerini soruşdum, bildirdilər ki, burda nə dağ var, nə də mağara. Hər yer quru çöllükdü. Nə qədər dedim ki, mən mağaradan çıxmışam, başlarını yırgaladılar.

Səhəri gün özüm gedib mağaranı tapmaq istədim, ağsaqqal qarşımı kəsib getməyə imkan vermədi. Başa saldı ki, hər yerdə mollalar gəzir, cavan adam görən kimi tutub aparırlar. Ya onların dediyi kimi olmalaran, ya da onlar aparıb sənin başına ağıl qoymalı, mömin etməlidilər ki, dedikləri vaxt öldürə biləsən. Etiraz etsən ölməlisən, çünkü it arısı kimi çoxdular.

Gülümsündüm, amma kişi üzünün ifadəsini dəyişmədi. Özümü ələ aldım və çarəsiz halda çəkilib yerdə oturdum. Axi, hansı əsrdə olduğumu da bilmirdim.

Həmin gün ailəyə qarışa bildim. Onlar məni başa saldılar ki, Uluq Ax İne və Tenqri məni onlar üçün geri qaytarıb. Guya mən müqəddəsəm.

Qızın adı Omayıdı, mənə mənasını anlaya bilmədiyim baxışlarla baxırdı. Oğlanın adı Ulaşdı. Təzəlikcə ad verilib. Ən əsas işi heyvanların qarnını doyurmaqdı. Ağsaqqal Sunqatdı, dəmirçidi. Arvadlar da bütün günü yandan ip əyirib toxuyurlar. Əlləşib-vuruşular ki, vergiləri vaxtında versinlər, yoxsa əllərindekiləri də gəlib alalar. Ulaşın atası Boldurqanı ərəblər at sürütməsi eleyib aparıblar, Tumar dul qalıb. Sunqat dedi ki, arvadı Qonçayla gedib oğullarının tikələrini yiğib çöllərin ruhuna tapşırıblar. Omay dedi ki, onun atası əsl ərən olub, yadlara qul olmayıb. Onun ruhu babaların ruhuyla birlikdə çöllərdə dolaşır, onları qoruyur. Bir gün qayıdacaq.

Mən Tumarın, o zərif barmaqlı dul gəlinin düzəldib verdiyi ayranı içə-icə onlara qulaq asırdım və cəhənnəmin harasında olduğumu artıq təxmin etmişdim. Burda qalmaq ova getmiş ayının mağarasında yatmaqdan qorxulu idi. Ya bir yiyesizliyə çəkilib xarakire etməli, ya da mağaranı tapıb qaçmaliydım.

Onları başa saldım ki, mağaranı axtarmaqda mənə kömək lazımdı. Ulaş bələdçilik edəcəyinə söz verdi. Ümidim alça ağacı kimi çiçəkləmişdi. Sunqat məsləhət gördü ki, ay doğanda gedin, mən dərhal razılaşdım.

Onların danışıqlarını getdikcə daha aydın başa düşürdüm, onlar da məni. Axşamlar ağız dolusu öz zamanımdan danışırdım, elə bilirdilər ki, Tengrinin yanından gəlmisəm, ruhi aləmi vəsf eləyirəm. Söz vermişdim ki, mağaranı tapan kimi onları da özümlə aparacam.

İki gecə Ulaşla lap uzaqlara getdik. Ömrümdə at minməmişdim, indi də minmək istəmirdim, deyirdim birdən bireyi, gənəsi olar. Sonra gördüm başqa çarəm yoxdu. Atın belində silkələnməkdən beynim lax yumurtaya dönmüş, paçamın arası yara olmuşdu.

Hər gün səhər açılana qədər çölləri dolaşırıq. Mən kürəyindən oxla vurulmuş döyüşü kimi atın boynunu qucaqlayıb leş kimi qayıdırıdım, Ulaş atımın yüyənindən dartıb aparırdı. Yazıq Tumar əlimə-ayağıma təpitmə qoyur, sıyrınları, yaralarımı bağlayırdı. Ağrılarınıñ ən yaxşı məlhəmi onun əlləri idi.

Bütün dağları, daş təpəcikləri, mağaraya oxşar yerləri gəzmisdik, Əsabıkəhf tapılmadı ki, tapılmadı. Elə bil o boyda dağ əriyib çöllərə dağılmışdı. Mağarada gördüğüm bircə nişanəni tapmalyıdım ki, buranın Əsabu-kəhf olduğunu bilim. Amma nişanə yox idi.

Başa düşdüm ki, belə gecə vaxtı mağaranı tapa bilmərəm. Daha Ulaşı da özümlə aparmağa ehtiyac yoxdu. Mənim üzümdən ona bir xəter gəlməsini istəmirdim. Aydın məsələdir ki, çətin zamandı. Ulaş mənə hər şeyi danışmışdı: "Təzə Allahın adamları, köhnə Allahın adamlarını harda görse, öldürür".

Qəti qərara gəldim ki, özüm tək gedib o dağlarda qalacam, hər daşın, qayanın altını axtarıb gəldiyim yeri tapacam. Günəş üfüqden qızarmamış Ulaşın atını minib üzü çölliyyə tərəf çapdım. At çapmağı öyrənmişdim. Düzdü, ilk dəfə maşın sürən adam kimi yəhərdə gərgin qalmışdım, yüyəni elə tutmuşdum ki, az qalırdı kəndirin suyu çıxsın, amma gedirdim, atın başını döndərə bilirdim, dayandırıb düşürdüm.

Tumar - o ilahi möcüzə mənə xurcun qoymuşdu. Öləmək üçün yemək olardı. Lavaşı qımıza batırıb çeynəyir, udurdum.

Dağ deyəndə ki, suxur təpəcikləridi. Ən hündürünün zirvəsinə on dəqiqəyə dırmaşmışdım. Elə bil bu suxurları nə vaxtsa vulkan püskürməyib, hərdənbir tüpürüb.

Hər gecə bir oyuqda yatdım, hər gecə ümid elədim ki, səhər öz dövrümdə oyanacam, hər gecə qəribə yuxular gördüm. Hər oyananda səhərə lənət

oxudum, söydüm dağlara, qarğıdım. Açılmırdı, zaman tunelinin andıra qalmış qapısı üzümə bəxtim kimi açılmırdı ki, açılmırdı!

Bu gün ağlıma gəlib, tam ciddiyəm, əslində, mən o mağaranın zülmətində olmuşəm. Mağaradan çıxanda da bu ağlıma gəlmışdı. İndi bu fikrə qayıtmışam-görünür, ölmək, ömrü yarımcıq qalmaq belə olur. Ruh zaman tuneliylə beləcə hansısa aləmə gedir, ömrünə davam edir. Mən bu lənətə gəlmış qismətə məhkum olunmuşdum. Hərdən istəyirəmdim intihar edim, burdakı ömrüm yarımcıq qalsın, bəlkə, onda geri qayıda bilərəm, ya da otuzuncu, qırxinci əsrə gedərəm. Sonra da düşünürəm ki, bəlkə, bu şans insana bir dəfə verilir, bəlkə, ölsəm, bununla ömrüm də bitəcək. Axi yaşamaq istəyirəm.

Belə getsə, bu qayalıqlar mənim başdaşım olacaq, cəsədimi qurd-quş yeyəcək.

Yeməyim-içməyim qurtarib. Bu xaraba qalmış əsrə pənah aparacağım yeganə yer Sunqatın daxmasıdır. O kəndə qayıtmadandan başqa çarəm yoxdu.

Dağlar zamanın qapılarını üzümə bağlaşalar da, mən ruhdan, ümidi dən sala bilməzlər. Xurcunu doldurub yenə qayıdacam. Tapacam Əshabi-kəhf! Ya da geri qayıtmağın başqa bir yolunu... Cahillər laboratoriya siçanlarıdır. Ömrümü bu gəmiricilərə yedirmək fikrində deyiləm.

Daxmanın qarşısında atdan enəndə Qonçay qapıdan eşiye çıxdı, mənə baxıb təəccübə əlini ağızına apardı, başını yellədi. Onun dalınca Omay da çıxdı və məni görəndə əreb görmüş kimi əsəbileşib üstümə cumdu, ağızına gələni söyüdü, qarğıdı, sinəmi yumruqladı. Mat-məəttəl qalıb onun biləklərindən tutmuşdum. Yumruqları ağır idi, sinəmin sümüyünü sindirə bilərdi. Anası-o uzun saçlı ilahə Tumar ağlaya-ağlaya daxmadan çıxdı, bir neçə anlıq məni diqqətlə süzdü, gözlərini dəqiq oxuya bilmədim, sonra gəlib qızının qolundan tutdu və arxasında dartaraq daxmaya apardı. Omay başını çevirib mənə yenə də qarğıyrı, lənət oxuyur, buralardan rədd olub getməyimi tələb edirdi.

Qonçay ona acıqlandı. Başa düşmədiyim çox sərt sözlər dedi. Omay susub anasının arxasında daxmaya girdi.

Hələ də yerimdə keyiyib qalmışdım. Axi, nə baş verib? Mən gedəndə bu adamlar məni necə mehribanlıqla yola salmışdır. İndi nə oldu? Onlara neynəmişdim?

Qonçaydan nə baş verdiyini soruşdum. Cavab əvəzinə sual verdi, axtardığım qapını tapıb, tapmadığımı soruşdu. Təəssüf dolu "yox"u elə dedim ki, hələ itirmədiyim ümidi də hiss elədi. Kobud əlini başıma çəkib "Sən Boldurqanın ruhunu gətirmisən. Burdan gedə bilməzsən" dedi. Sonra dedi ki, ölülər geri qaydanda özləriyle bəla getirir. Bu sözdən elə pərt oldum ki, xəcalətimdən yerə girməyə hazır idim.

Arvad məni evə çağırırdı. Düzünü deyim ki, içəri girməyə cürət eləmirdim, incidim onlardan, qonağa belə sıfət göstərməzlər axı.

Omayın vəhşi pişik kimi yenə üstümə atılacağından ehtiyat edirdim. Tumarın ağlaması ürəyimi parçalamamışdı. Qonçayın təkidindən sonra daxmaya girməyə məcbur oldum. Sözü çöndəriləsi qadın deyildi.

Omay dizlərini qucaqlayıb divarın dibində oturmuşdu və içəri girəndə mənə qanlı-qanlı baxdı. Tumar sobanın başındaydı, hisə batmış saxsida qaynayan nə idisə, onu qarışdırırdı.

Qonçay məni özüylə yuxarı başda oturtdu. Ağır sükütu pozmaq üçün Sunqatı soruşdum. Əmin idim ki, Ulaş heyvanları aparıb, yəqin ki, yaxşıdı.

Qadın məğlub olmuş sərkərdə kimi qüssəliydi. Nəhayət, dilləndi. O danışdıqca hiss edirdim ki, qan beynimdən ayağıma süzülür, barmaqlarımın ucundan axıb gedir.

...Əmirin göndərdiyi adamlar kəndi talayıb qayıdanda yol üstündə olan daxmanı görüb həyətə giriblər. Sunqat bir də görüb ki, bir neçə silahlı süvari həyətin ortasında at kişnədir. Həyətə çıxıb. Elə bilib ki, ata nal vurdurmağa gəliblər. Sunqatdan su istəyiblər, o da sərin ayran verib. Atlara su içiriblər, təklifdən sonra ağacın altında oturub dincəlirmişlər. Kişilərdən biri deyib ki, sizə əxlaq getirmişik. Siz gərək Allahı sevəsiniz, dünya malından əl çəkib cənnətə getmək haqqında düşünəsiniz. Sunqat da cavab verib ki, Allahımız babamızdı, cənnətimiz də torpağımız. Babamızdan üz çevirib göydə Allaha yalvarsaq, içimizə qorxu dolar, torpağımızdan əl çəkib cənnət xəyalıyla yaşasaq, ayağımızın altından torpağımızı çəkərsiniz, xəbərimiz olmaz. Əxlaqınız məqsədinizdən bəllidi. Gələn adamlar mübahisə ediblər, deyiblər ki, Sunqat ata-babalarını Allaha şərik qoşur, kafərdi. Tərslikdən Ulaş da həmin vaxt keçiləri çöldən getirirmiş. Görüb ki, yad adamlar babasını təkləyib, yerə yixib hərəsi bir tərefdən döyü, Qonçayın saçından tutub sürüyürlər. Baltanı götürüb yeriyb onların üstünə...

Qonçay deyir yaxşı ki, Tumarla Omayı gizlədib, yoxsa onları da sürüyüb aparardılar.

Sunqatı döyüblər və qonşu kəndin meydanına aparıblar. Orda cəzalılar edam olunur. Ulaş kimi əli qılınc tutanları ya döyüsdürüb ölümə verir, ya da məcburən sünnet edib təlim keçirlər ki, başqalarının da beynin yesin.

-Bir tərefdən xristianlar, bir tərefdən müsəlmanlar bizi parçalayır, imkan vermirler insan olaq. - Qonçay əsəbi halda dedi. - Mənə nə var sənin Allahından, sənin dinindən? Nə qədər ki, bu torpaqlarda din yox idi, torpaq su içirdi, ətir qoxuyurdu, o bədlik gəldi, hər yer qan gölünə çevrildi, qorxu və ölmün üfunəti ətrafi bürüyüb. - O elə yanıqlı danişirdi ki, əlinə keçən olsayıdı, didərdi.

Omay hesab edirdi ki, babasını, qardaşını mənə görə itiriblər. Çünkü mən Əsabi-Kəhf haqqında onlara danişmişdim, hansı kitabdan oxuduğumu demişdim. Odur ki, Omay məni yəqin ki, evlərinə bəhanəylə gəlmış satqın kimi görürdü. Bu məni daha çox ağırdırdı.

Görürdüm ki, Qonçay onun kimi düşünmür, heç Tumardan da bunu hiss etmirdim. Başa düşürdüm, Omay yaşıının azlığına, verdiyi itkilərə görə ağlaşımaz hadisələrin içinde çəşib qalmışdı və kimdən necə qisas alacağını bilmirdi. Qarşısındaki adamların nə qədər amansız olduğunu o da anlamışdı. Amma o ariq bədənində gizlənmiş cəsarət, etiraz artıq çıxməq üçün qəfəsini dağıdırdı.

Omayı başa düşürdüm, uzaq diyarlardan gelib öz sakit həyatlarını yaşayan insanlara "mənim kimi düşün, mənim kimi yaşa, mən istəyən kimi ol!" deyən, adamları qəbul edə bilmirdi.

Ulaşın hara aparıldığı soruştum. Dedilər ki, əreblər təpənin arxasında düşərgə salıblar. Kəndlərdən apardıqları cavanları ora toplayır, sonra karvana qoşub öz ölkələrinə göndərirler.

Daxmaya qayıdanda fikirləşmişdim ki, özümə azuqə yiğib qayıdaram. Mənə deyən lazımdı ki, bu kasıb adamların sənə borcu var? Bu adamların lavaşları da, suları da ağlayır, gözləri gedənlərin yolunu çekir, xəmirləri ah-naləyle yoqrulub, sən onlara nə vermisən ki, nə istəyirsən? Belə ürəkli oğulsan, get Sunqatı o alçaqların əlindən al, getir. Nədi? Bəs deyirdin, müasir zaman, müasir düşüncə, sivilizasiya... Hanı, niyə köməyinə gəlmir? Bu geridə qalmış, bu konfet kağızı görməmiş adamları aldatmaq, yəni belə çətindir? Yəni, sən heç olmasa kəndə gedib adamları başına yiğə bilməzsən, onlara yeni döyüş üsulu öyrədib, yeni silah düzəldə bilməzsən? Bir gecədə o çadırları yandıra bilməzsən? Axi, bilişsən partizanlar Berlinə necə girmişdi, inqilablar necə başlamışdı. Bu adamlar hələ tanınmasalar da, sən Robin Qud haqqında oxumusan, Babəki tanıyırsan.

Evdə kişi olmadığından yatağım pəyədəki samanlıq idi. İyin-qoxun içinde, samanlıqda, ulağın, atın, mal-qoyunun arasında, milçeyin, miğmiğanın yuvasında yatmaq mənim üçün qır qazanında qaynamaqdan betər idi.

Qoyun dərisinə bürünüb səhərə qədər ağacın altında oturdum. Kirpiklərim süngər oldu, yuxu gözümə girmədi. Çıxış yolu axtarırdım. Öz zəmanəm ola, nə var idi, gedib beş-üç manat verib məhkəməni ayağa qaldırdım, qəzetlərə, saytlara deyərdim, lap elə birbaşa prezidentə yazardım... Burda şikayət etməyə çəkinirəm, məni elə itirərlər ki, özümün də xəbərim olmaz.

Əli qılıncı, nizəli adamkəsənlərin qarşısına təkbaşına çıxacaq adam deyildim. Axi, meydənlar məndən qəhrəman düzəltməyib. Uşaq vaxtı küçədə, məktəbdə kiminləsə dalaşmamışam, kiminsə ağızının, burnunun qanını bir yerə qatmamışam. Ömrümde bir dəfə əlimə qılınc götürməmişəm. Mənim əlimdə ancaq kitab səhifələnib, məkanım təklik olub. Düşünmüşəm ki, insan insanı öldürməz, bu haqsızlıqdı, qarışqanı da tapdalamaq olmaz. Beşgündük dünyada hamı bir-birini doğması kimi sevməlidir... İndi necə əlimə qılınc alım, ata minib düşmən üstünə gedim, qılıncı kiminsə qarnına soxum, ya da adamları öldürmək üçün plan qurum?!

Mühabibədən çəkilmiş kinolarına baxmışam, mühabibənin içinde böyümüşəm. Amma öldürməyin əleyhinəyəm, düşmən də kiminsə balasıdı axı, o sadəcə, ideologiya qurbanı və kölə olduğu üçün döyüşür. Beyinsiz olduğu üçün "öldür!" əmrini icra edir, etiraz etmir. İnsan nə qədər müqəddəs olsa da, bir gün axmaq səbəbdən ölürlər.

...Ağlıma əla bir fikir gəldi...

Gecənin yarısı daxmanın qapısını döydüm. Sən demə, mənim kimi Sunqatın ailəsi ilanvurmuşu yatırdıb özləri keşik çəkirəmiş.

Qapını Qonçay açdı. İçəri girdim və mənə lazımlı olan şeyləri istədim. Ən vacib olanı spirt idi, onu da tapmışdılar. Çəllək üzüm spirtiyle doluydu. Banka əvəzinə keçi dərisi işimə yaradı. Unla düzəltdiyim qarışığı Tumar tapşırıdıqim kimi ocağın üstündə qarışdırırdı ki, dibi yapışmasın.

Sonradan boyaq vurdugum qarışığı taxta qaşıqla əl boyda dəri kisələrin içində töküb, fitilini bağladım. Xeyli düzəltmişdim. Səhərə qədər çəkən birgə əmək məni bu adamlarla daha da doğmalaşdırılmışdı.

Mənə güvənidilər, ən çox da Qonçay əmin idi ki, qadın bətnində uşaq gəzdirdiyi kimi, Boldurqanın da ruhunun mənim canimdə olduğuna əmin idi. Bunu Tumarın da baxışından, barmaqlarının əlimə toxunuşundan hiss edirdim.

* * *

Bu sabah kəndin faciəsinə açılırdı. Açılırdı ki, adamlar öləcək doğmalarının cəsədini dəfn eləyə bilsinlər. Açılırdı ki, kənd növbəti dəfə qorxuya, ölümlə göz-gözə dursun. Açılırdı ki...

Hazırladıqlarımı atın yəhərindən asılmış xurcuna yiğdim. Amma atı minib ərəblərin üstünə getmək fikrində deyildim.

Qorxduğumu Omayın anlaması məni utandırsa da, bir tərəfdən də sevindirdi. O, sərt yerişiyə mənə meydan oxuyub atın belinə sıçradı. Yüyənindən tutub, atın başını gah sağa, gah sola dartdı. At yerində firlandı, dirnaqlarıyla yeri qaşdı, finxirdi.

- Mən gedəcəm, - dedi.

Onun cəsarəti qarşısında pərtliyimə bərəət qazandırmağa çalışırdım, fikirləşirdim ki, qaş düzəltdiyim yerdə vurub göz çıxardaram, orda özümü itirəm, həyəcanlanaram, plan baş tutmaz.

Qoca olmasına baxmayaraq, Qonçay çox qıvrıq idi. Gözləmədiyim halda yerində dövərə vuran atın yüyənindən tutub saxladı.

- İn!- deyə Omaya bağırıldı.

Omay təkid elədikcə Qonçay daha da sərtləşdi və nəhayət, qızın hörüyündən tutub amansızcasına aşağı dartıb atdan saldı. Atı odun qalağının yanına çəkdi, iri bir kötüün üstünə çıxıb ordan atın belinə qalxdı.

Yaxınlaşış Qonçaya fitili necə yandırmağı, nə vaxt atmağı təkrar başa saldım. Nə işə yarayacağını gecədən bilirdilər. O, başıyla anladığını bildirdi və "çu, cu" deyərək atın böyrünə ayağının ucuya vurdu. Gedə-gedə daxmanı-yəni Omayla, Tumarı mənə tapşırıdı, daha doğrusu, Boldurqana.

Arxasınca baxırdıq. Arvad atın belində o qədər rahat dayanmışdı ki, xəcalət təri məni yuyub aparırdı. Arxaya çevrilib Omayla göz-gözə gəlmək istəmirdim. Tumar yəqin ki, məni daha kişi saymırıdı. Qonçayın mənə verdiyi adı yaraşdırırmırkı, şübhəsiz ki, onun əri Boldurqan mənim kimi geri çəkilib anasını qabağa verməzdi. Necə ki, məbədə girib bütləri dağıdan, ocağı söndürən vəhşilərin qarşısına tək çıxmışdı. İmkan verməmişdi ki, babaların yadigarı olan bütləri sindirib bu tayfanın keçmişini silsinlər. Boldurqan döyüşmüştü, ancaq vəhşi kütlə həmişə qalib gəlir. Onu tutub ata bağlamışdılardı...

Qadınların gözündə qorxaq, cəsarətsiz adam idim, özü də gələcəkdən gəlmış qorxaq. Onlar mənim timsalımda gələcək nəslin necə olacağını artıq öyrəndilər. Bəlkə də heç Tumar bu qədər dərin düşünmürdü, onun beynində Ulaşın dərdi dolaşırıdı. Hər halda mən bir kişiydim və yəqin ki, o qadın məndən başqa hərəkət gözləyirdi. Onun yeniyetmə oğlu məni düzün ortasında tapıb, bu evə gətirib, ölümdən qurtarib. Hər şeyi başa düşürdüm, amma başqa cür davrana bilmirdim, cəsarətim çatmadı.

Hiss edəndə ki, Tumarla, Omay arxamdan çəkilib daxmaya girdilər, elə bildim cəllad baltasını boynumdan götürüb getdi. Qulaqlarım qızarmışdı. Çəkilib kötüün üstünə sancıldım.

Axi, başqa nə edə bilərdim? Guya mən bu adamlardan yaxşı gündəydim? Sivilizasiya dəyişmiş adamam, yəni gorbagor olmuş bir meyidəm. Qurban olum şəhərimin zibilli küçələrinə. Zibillərin özündə də bir sivilizasiya var idi. O tullantılara baxanda məlum olurdu ki, adamlar nə yeyirlər, nə içirlər, nələrdən istifadə edirlər, nə alıb əvəzinə köhnəsini tullayırlar. Camaatin necə yaşadıqları atdıqları zibillərdən bəlli olurdu. Burda bu adamların atmağa, evdən çıxartmağa zibilləri də yoxdu. Nə yedikləri də düz-əməlli bilinmir. Hara baxırsan cəsəddi...

Omay daxmadan çıxıb pəyəyə getdi, sonra içəridən ulağın belində çıxdı. Durub qarşısına qaçdım. Hara getmək istədiyini xəbər aldım, danışmaq istəmədi. Görünürdü ki, məndən zəhləsi gedir. Təkidlə bir də soruşdum, dedi ki, kənd meydanına... son nəfəsində babasının yanında olmaq istəyir.

Lənətə gəlsin, yenə çıxılmaz vəziyyətə düşdüm. Tumarla daxmada qalası deyildim, ya gərək çıxıb başqa yerə gedəydim, ya da Omayla. Başqa yolum yox idi. Omaya bildirdim ki, onu tək buraxa bilmərəm. Məni ələ saldı, orda ərəblərin olduğunu, adamların başını kəsdiklərini dedi.

Vecimə də almadım, onu başa düşürdüm. Bir də ki, qız məni tanımadı axı. Daxmanın qapısından bizə baxan Tumarın gözlərindəki işığı açıq-aydın görürdüm. Omaya getmeyimə sevinirdi. Onun baxışları məni bir az da ruhlandırdı. Amma ürəyimi nəsə gəmirirdi...

Qızın heç vecinə də deyildi. Rahat oturmuşdu özü üçün. Heç dönüb arxaya baxmındı da. Ulağın dalınca addımlayırdım, qızı başa salmağa çalışırdım ki, məni qınamasın, belə şeylər görməmişəm. O bu müddət ərzində bircə dəfə üzünü mənə çevirib soruşdu:

-Türksən?

- Türkəm!-fəxarətlə cavab verdim.

Ulağı dayandırdı. Bir müddət məni ayaqdan-başa süzdü, sonra:

-Qorxaq Türk görmemişdim. Sən doğrudan da başqa yerdən gəlmisən, - dedi.

Mən cavab tapana qədər, deyəsən, çox vaxt keçdi. Qız ullağı dürtmələdi və getdi. Mənə dəyən zərbədən bir neçə dəqiqə ayıla bilmədim. Sonra əli ətəyindən uzun ullağın dalınca addımladım. Yaxınlaşmağa, nəsə danışmağa cəsarətim çatmirdı, qız boyumu yerə soxmuşdu.

Yeridikcə düşünürdüm: "Doğrudan, görəsən, qorxu bizim qanımıza nə vaxt yeridilib? Mənimlə bu qızın arasındaki kəndiri necə kəsiblər?"

Ayaqlarım bədənimini aparmaqdan imtina edirdi. Boşalmış əzələlərim şintirə dönmüşdü. Həm oturub dincəlmək istəyir, həm də qızı gözdən qoymağa qorxurdum. Tək qalsam, bu çöllük məni udardı. Qız dayanmır, itirdiyi vaxtin qisasını eşşəkdən alırdı.

Bir müddətdən sonra dizlərim büküldü və yerə çökdüm. Deyəsən, gün məni qəddarcasına vurmuşdu. İri bir daşın üstünə uzanıb gözlərimi yumdum və bədənimdən buxarlanıb qalxan ağrının, yorğunluğun qurumasını gözlədim. Ürəyim bədənimdən çıxmaga yer axtarırı.

Arxasınca gələn addım səslərinin kəsildiyini qız, yəqin ki, hiss etmiş, dönbə qayıtmışdı. Onun mənə yazıçı gəlməsi bir az qüruruma toxunurdu. Odur ki, özümü sindirmədəm dedim ki, uşaqlıqdan ayağında zədə var. Çox yeriyə bilmirəm.

Təklif elədi ki, ullağa minim. Dilucu etiraz elədim. Dedi ki, minməsəm, özü minib gedəcək. Dərhal durub ullağa oturdum. Yaman qızdı Omay, dedisə, eləyəndi.

Yaxşı ki, məndən qabaqda gedirdi, arxamca gəlsəydi, utandığımdan ullağın belində oturuşumu itirərdim.

Qaraköy. Kəndin bazar meydani. Hər yerdə qadınlar, qoca kişilər, mələşən heyvanların səsi, arabaların ciqiltisi, itlərin hürüşməsi və səhnədəki qanlı kötük. Kötük ortaçıqdaydı. Mən onu görən kimi anladım ki, edamlar burda baş verir və o kötüyü göz dağı olsun deyə ortaçıqdan götürmürler.

Başlarına qara torba keçirilmiş beş nəfər dizi üstə oturmuşdu. Uzun saqqallı mücahid əliylə onları göstərib ucadan bağırırdı:

- Bu kafirlərin yeri cəhənnəmdir. Çünkü Allah belə istəyib. Rəbbimizin iradəsindən kənardə heç nə baş vermir. Allah bu adamların edamını ona görə istəyir ki, başqalarına da görk olsun. Allahın hüzurunda səcdəyə enin. İman gətirin...

Sonra başqa bir molla onun yerini aldı, o da bütün natiqlik bacarığını sərgiləyərək, müqəddəs bildikleri "Quran" kitabının hikmətlərindən danışır, xristianların və yəhudilərin Allah tərəfindən lənətləndiyini deyir, hər kəsi o kafirlərlə dostluqdan, ünsiyyətdən çəkinməyə çalışırı. Adamları inandırmağa çalışırı ki, Allah kafir öldürən möminə, cihadə qalxana cənnətdə yer verir.

Çıxış edən bütün mollalar sonda bir söz deyirdilər: "Əmirə itaet etməyənlər Allah yanında günahkardırlar. Ruhunuzu günahlardan təmizləyin, iman gətirin. Əmir Allahı-Təalanın yerdəki əsgəridi."

- Bu Allahlardan da bir ağıllı söz eşitmədik, ya qurban istəyirlər, ya da adamları bir-birinə qırdırırlar, -yanımda duran kişi astadan dedi.

- Öncələr orda adamlar çox olardı. İndi beş nəfərdi, - onun arxasındaki kişi qüssəylə piçildədi:

Mən çevrilib ona baxdım, kişinin kədəri üzünə çıxmışdı.

Onları başa saldım ki, üşyan qaldırmaq, mollaları qovmaq lazımdı, yoxsa gələcək nəsillər beynisiz olacaq, bunların kölesi kimi yaşayacaqlar. Öz mədəniyyətlərini unudub bu qum altından çıxmış ilanların adətləriylə yaşayacaqlar. İndi birləşmək lazımdı, tayfalar birləşməlidii.

Mən elə ehtirasla danışırdım ki, yan-yörəmdəkilər qulaq kəsilmədilər.

Kişi dedi ki, Boz Qurd ölüb. Gərək yavru qurd böyüsün ki, qisas alsın.

Qarşımızda duran kişinin qulağı bızdəymış. Başını çevirib astadan dedi:

- Bunlar, - o mollalara işarə elədi - bizi aldadır. Axşam ağlıma gəlib, əgər Allah birdisə, bəs, onda niyə ayrı-ayrı dinləri göndərib, adamları niyə bir-birinə qırdırır? Yarada bilirdisə, elə adamı doğulanda özünə imanlı yaradayıdı, bizi bu cəlladların əlinə salmayaydı. Burda fırıldaq var, - kişi sözünə möhür olaraq mənənə göz basdı.

Onun yanındakı kişi astadan piçildədi:

- Dedilər müsəlman ol, oldum. Yalvar dedilər, yalvarmaqdən səsim batdı. Bütün il əlimi açıb Allaha yalvarıram ki, bizi acıdan öldürməsin, bu vergiyığanları bizdən uzaq eləsin. İki nəvəm acıdan öldü, vergiyığanlar qotur itimi də apardılar...

- İl boyu yalvarınca, bir dəfə yerini şumla, torpağını ək - yanımdakı kişi dözməyib acıqlı-acıqlı cavab verdi. O da çərəsizcə ciyinlərini çəkib üzünü bizdən çevirdi.

Omay gələndə hiss elədim ki, nəyə görəsə əhvalı yaxşıdı, bayaqqı qız deyil. Hara getmişdi, hardan gəlirdi bilmədim. Amma dəyişmişdi. Daha cəsur, daha özünə inamlı və nəyəsə əmin görünürdü. Edam kürsüsünə elə sevinclə baxırdı ki, elə bil başları kəsiləcək adamlar düşmənləri idi.

Yerbəyerdən fəryad səsleri, qadınların ah-naləsi ucalırdı. Cəllad qılıncını havaya qaldırmışdı və gözləyirdi ki, başı kötüyə qoyulmuş adam iztirab çəksin. Kütłə gərginlikdən nəfəsini tutub ölü kimi qalsın, bu faciənin ağrısı onların arxa beyninə yer eləsin.

O qılıncı sürətlə aşağı endirəndə hamı qışkırdı, gözlərini yumdu. Bu qeyri-ixtiyari oldu. Cəllad qılıncı kişinin boynuna toxundurdu. Kütłə gözünü açdı və içində tutduğu nəfəsi buraxdı. Cəllad bir də qılıncı qaldırdı, nərə çəkdi, bağırıldı və bir də endirib kişinin boynunda saxladı və astaca sürtdü, dərisi kəsildi. İsti qan boğazından açıq sinəsinə süzüldü. Cəllad üçüncü dəfə qılıncı qaldırdı, endirmək istəyəndə adamın bədəni süstləşdi və başı kötükdən düşdü. Mücahid yaxınlaşış onun nəbzini yoxladı və başını qaldırıb hamiya bəyan elədi ki, Allah kafirin canını qorxuya aldı.

- O dədəm Sunqat deyil, - Omay əminliklə dedi - dədəmi qorxudan ölməz.

- Onlar adamların ruhunu öldürür, - təəssüflə dedim.

- Az qalib, gör indi nə olacaq, - Omay müəmmayla dilləndi. Ağlıma gəldi ki, gənclər hardasa üsyana hazırlaşış, indilərdə qiyam qalkacaq.

Kötüyün üstünə növbəti məhkumun başı qoyulmuşdu. Cəllad asta-asta qılıncı havaya qaldırdı və bir göz qırpmında endirdi. Baş top kimi diyirlənib anasına qışılıb duran bir uşağın yalın ayaqlarının ucunda dayandı. Uşaq qışkırib ağladı və üzünü anasının paltarına sıxıdı. Anası bir əliylə öz ağızını tutmuş, o biri əliylə uşağı qarnına sıxmışdı.

Üçüncü baş kötüyün üstündəydi. Cəllad adamların əsəblərini tarıma çəkir, qılıncın qanını arın-arxayı silirdi. Ürəyi dözməyən, bu vəhşəti görmək, uşağına göstərmək istəməyənlər getmək istəsələr də, meydani mühəsirəyə almış saqqallı atlılar onların qarşısını kəsir, geri qayıtmalarını tələb edirdilər. Uşaqların gözlərini tutan anaların əlindən uşaqları zorla alıb edam kürsüsünün qarşısına itələyirdilər. Hamı baxmağa və dinləməyə məcbur idi. Hər kəs bilirdi ki, etiraz etsə, kəsiləcək altıncı baş onun olacaq, bu adamların qanunu belədir.

Omay özünə yer tapa bilmirdi. Görünür ki, plan baş tutmamışdı, ya da nəsə bir tərslik var idi ki, gecikirdi.

Cəllad növbəti başı da kəsmişdi. Mücahid başitorbalı məhkumun qolundan tutub ayağa qaldırdı. Ucadan, hamiya eşitdirərək dedi:

- Allah, həqiqətən, bağışlayındı. Tövbə edin. Hamının qarşısında şəhadət gətin. Allahın hüzurunda səcdə edin, Əmire siğının, canınız bağışlansın. O

başda ki Allaha zikr var, o başa bəla gəlməz. O başda şeytan dolaşır, o baş kəsilməlidir, - molla kəsilmiş başlardan birinin saçından tutub qaldırdı və torbadan çıxardı. Qana bulanmış sifətin kimə aid olduğu bilinmirdi. - Bu başın içində şeytan var idi. Allah şeytana lənət eləsin! - Yanındakı məhkumun qolundan tutub silkələdi. - Tövbə elə! İman getir! Allahu əkbər! Allahu əkbər!

Məhkum taqətsiz halda yerə çökdü. Dizi üstə oturdu.

- Allah... All... Allahi əkbər... - astadan dedi.

-Allahu-əkbər! Allahu-əkbər! Ucadan de! Düz de! - Onun çiynindən silkələdi.

- Alahi-əkbar! - Məhkum bu dəfə bir az ucadan dedi. Mücahid onun qulağının dibində bir də bağırdı. Təkid elədi ki, bir də desin. Bir neçə dəfə sözü ona təkrarlatdı, sanki beyninə yeridirdi və adamlara eşitdirirdi.

O məhkumun başından torbanı çıxardıb, ayağa qaldırdı, bağırna sıxb buraxdı:

- Allah səni bağışlasın. Ona sığındın, səsini eşitdi. Get sünnət ol.

İki nəfər gəlib onun qoluna girdi, arxadakı çadırı apardı. Orda necə bağırdısa, kişilər qeyri-ixtiyari özlərini qısib buraxdilar.

Omay ümidiyi itmişdi. Nəsə fikirləşmək, tez qərar vermək istəyir, ətrafa döyükürdü... Ondan nə baş verdiyini, nə gözlədiyini soruşdum, dinmədi. Hətta üstümə qıçandı da. Bilirdim ki, belə əsəbi adamlara söz deməkdənse, susub gözləmək daha münasibdir.

Mücahid sonuncu kişinin qolundan tutub onun da tövbə etməsini, səcdəyə enməsini, Allaha iman getirməsini təklif edirdi. Kişi ona astadan nəsə dedi. Mücahid xəncərini çıxarıb onun qollarındaki kəndiri kəsdi. Kişi dedi ki, o Tenqridən üz döndərib, Allaha iman getirmək üçün gərək damarını kəsə, qanını axıda. O sağ biliyini qarşıya uzatdı. Mücahid xəncəli onun biliyinə sürtmək istəyəndə kişi bir anda onun biliyindən tutub qanırdı və xəncəli əlindən alan kimi arxasına keçib bıçağı onun xirtdəyinə dirədi. Çaxnaşma düşdü. Saqqallı əsgərlərdən biri dərhal oxu kamana qoydu və kişinin kürəyinə sancdı. Kişi bıçağı siyirib, mücahidin başını kəsdi. Sonra bıçağı necə atdısa onun üstünə cuman cəlladın ürəyinin başına sancıldı. Cəlladın ölü bədəni üzü üstə yere yapışdı. Kişinin kürəyinə, böyrünə oxlar sancılmışdı. O daha tərənmirdi...

Ara qarışmışdı. Adamlar qaçıb canlarını qurtarmaq istəyirdilər. Bir molla məhkumun torbasını başından çıxarıb üzünə baxandan sonra əsgərlərdən birini çağırırdı və əmr etdi. Əsgər dərhal qılıncını çıxardıb yerdəki meyitin başını toyuq başı kimi kəsib ona verdi. Molla başı camaata göstərərək elan elədi:

- Bu kafir Allahın iki sevimli bəndəsini öldürdü. Günahını ödəmək onun ailəsinə düşür. Kim tanıyor bu kafirin ailəsini?

Sunqatın bərəlmış gözleri bize baxırdı. Az qalırdı ürəyim dayansın. Fikirləşirdim ki, birdən hansıa hərəkətim onların gözünə dəyər. Adamlar məndən nəsə şübhələnər. Düzdü, mən lazım olsa, lap "Yasin" surəsini də deyərdim. Hətta Qurandan da danişardım. Amma qorxurdum ki, onda da məni özləriylə aparar, əlimə qılınc verib döyüşə göndərərdilər.

Omayı arxama alıb, gizlətməşdim. Qız şalvarından tutub, başını ayağıma söykəmişdi. Onun hıçqırıqlarını bütün bədənimdə, damarlarimdə hiss edirdim. Babasını qoruya bilməmişdi-deyə ağlayırdı.

Molla sualını dönə-dönə təkrarladı, lakin Sunqatı tanıyan ortaya çıxmırıldı. Molla yanındakı əsgərin qulağına nəsə dedi. Əsgər səhnədən dərhal aşağı enib qarşısına keçən uşaqlardan birini qapdı. Ayaqları havada çapalayan uşaq qorxudan çır-çırçıydı. Anası mollanın qarşısına uzandı, onun ayağını qucaqlayıb yalvardı ki, balasına toxunmasın, nə desə, qəbul edər. Molla ucadan bağırdı:

- Əgər bu başın sahibinin kim olduğunu bilən varsa, desin. Uşağın canını, bağışlayım. Yoxdursa, bu uşağı kişinin oğlu hesab edəcəm.

Əsgər qılincini uşağın boğazına diرمışdı...

Qadınlar özlerini didirdi, molla təpikləyib onları uzaqlaşdırmağa çalışsa da, yenə qayıdır yalvarır, and verirdilər. Əsgərlər gəldi və qadınları sürüyərək uzaqlaşdırıldı.

Molla elan elədi ki, qaldırıldığı başı endirəndə əsgər uşağın başını kəsəcək. Başı endirməmiş onu tanıyan qabağa çıxsın. Bir az gözledi, sonra bildirdi ki, artıq qolu yorulur. Başı yavaş-yavaş endirməyə başladı. Əsgərin gözü onun əlindəydi, başın yerə düşəcəyi anı həvəslə gözləyirdi. Uşağın anası elə bağırırdı, elə yalvarırdı, elə ağlayırdı ki, adamın ürəyinin başına od düşürdü.

Heç gözləmediyim anda Omay məni kənara itələyib qabağa çıxdı. Özümü itirdim. Onu tutub geri çəkmək artıq gec idi. Qız mərdi-mərdana qabağa yeridi və bağıraraq bildirdi ki, o başın kimə aid olduğunu bilir, uşağı azad eləsə, deyəcək. Molla başıyla işarə elədi və əsgər uşağı yerə qoydu. Uşaq qaçaraq getdi.

Omay səhnəyə qalxdı. Mollanın qarşısında durdu:

- O müqəddəs insan mənim dədəmdı, - dedi.

Hiss elədim ki, molla qızın cəsarəti qarşısında çasdı, sonra özünü ələ aldı.

- Günahı ödəmək bu kişinin oğluna düşür. Sən zənənsən.

- Öldürmək istədiyin də uşaq idi, - başı göstərib, - onun oğlunu öldürmüsünüz, - dedi.

Mən bilirdim Omay niyə elə deyirdi. O qardaşını qorumağa çalışırdı.

Molla başıyla əsgərə işarə elədi, əsgər qanlı torbanı qızın başına keçirdi, dərtib kötüyün yanına gətirdi. Qızın belindən basıb dizi üstə oturmağa məcbur etdi.

- Sən Türksən, qurd kimi yaşa, it kimi sülənmə! - Omay bağıraraq sanki mənə eşitdirdi. Bəlkə də, mənə nəsə deyirdi, hansısa addımı atmalı olduğuma işarə vururdu. Amma ayaqlarım kötüyə dönənmişdə. Mən təkbaşına, əliyalın bu qədər zirehli zombilərin əlindən o qızı ala bilməzdim.

Məni bağıشا Omay, mən qəhrəman deyiləm. Mən səni ölümün əlindən alıb, bu qədər oxun, nizənin altından qaçıra bilmərəm... Onların topasına od vuracaq adam bir gün gələcək.

Qızın başının kəsilməsinə baxa bilmədim. Ürəyim ağızından çıxındı. Geri-geri çəkilib ağacların yanında yerə çökdüm. Bayaqdan bəri içimə yiğilmiş hönkürtü axır ki, çıxdı. Özümü saxlaya bilmirdim. İki əlimlə başımı qapazlayıb ürəyimi boşaltmağa çalışırdım.

Meydan dağıllana qədər sığındığım ağaç kölgəsindən çıxmadım. Tərslikdən Omayın ümidi etdiyi hadisə baş tutmadı. Bu işlər belə getməməliydi. Haqsızlıydı. Omay gərək ölməyəydi.

Daxmaya qayıtmağa üzüm gəlmirdi. Tumara, Qonçaya nə deyəcəkdir?

Mən meydana yaxınlaşanda qoca və topal kişi meyitləri at arabasına yiğirdi. Ətrafda saqqallı əsgərlər görünmürdü. İki nəfər qadın su töküb kürsünün döşəməsindəki qanı yuyurdu.

Qocaya yaxınlaşıb Sunqatın meyitinin hansı olduğunu soruşdum. Əvvəl, o başa düşmədi, qızı tərif edəndə anladı. Göstərdi meyitləri. Qulağıma piçiltıyla dedi ki, onlar əsl ərəndi. Buna görə onları arıka bükdüm.

Ondan xahiş elədim ki, meyitləri aparmağa mənə kömək etsin. Eşşəyim olduğunu bildirdim. O dedi ki, iki meyiti arabasız aparmağa bir eşşəyin gücü çatmaz. Bunu bilməyəcək qədər ağılsız deyildim. Kişiye başa saldım ki, burda heç kimi tanımırıam. Çox uzaqdan gəlmişəm. Bu öldürülən Türklərə ehtiram olaraq onları aparıb ailəsinə vermək istəyirəm. Kişi hara aparacağımı soruşdu. Dəqiq ünvan deməyə ehtiyat elədim, dedim uzaq bir kənddi.

Yurdalarını tanıyorum. Düzdü, o, at arabasıyla aparsayıdı, daha yaxşı olardı, amma Qonçayın, Tumarın başına iş gələcəyindən qorxdum. Bəlkə də, Qonçay tüstü bombalarını mən deyən kimi yandırmış, tüstü-dumanın içindən gedib Ulaşı qaçırmışdı.

Cəsədləri özüm aparmaq istədiyimi, hətta öldürülən qocaya borclu olduğumu dedim. Bizim səhbətimizi eşidən qoca arvad - deyəsən hansısa ölüünün yiyesiydi - mənə araba verə biləcəyini dedi. Sevindim. Omayla Sunqatın da cəsədini at arabasına qoyduq. Kişi arabanı çəkib yola düzəldi. Qadınlar, uşaqlar dizlərinə, başlarına vura-vura arabanın dalınca gedirdilər.

Gedib eşşeyin noxtasını tirdən aćdım, onlara çatdım. Yanaşı addımlayırdıq. Belə başa düşdüm ki, kişi meyit daşıyan idi. Ondan söz almağa çalışırdım.

Dedi ki, indiyə qədər daşıdığı meyitlərin sayını itirib. Deyir burda bütün doqqazlara meyit aparib, hələ uzaq köylərə də. Bu işi ona tapşırmayıblar, iş onu seçib. Uşaqlar ondan qorxurlar, onun atının səsi, arabasının ciğiltisi adamların canına xof salır. Kişini kənddə, lap elə qonşu kəndlərdə də istəyən, arzulayan tapılmaz. Heç kim onun gelişinə sevinmir. Bu edamlarda onu qınayır, onu günahlandırır, onu azarlayırlar, çox vaxt daşa basıb qovurlar. O isə dinməz-söyləməz atını çəkib gedir. Adamlar bir-birlərini qarğıyanda "səni Bozğan gətirsin" deyirlər. Adamlar üçün o adı birisi deyil, ölüm arabasıdı.

Onun arabasının dalınca həmişə belə ağlaşan adamlar gedib. Təsəvvür etmirem ki, bu qoca bir dəfə başını qaldırıb ətrafa güler üzle, könül xoşluğuya baxıb. Bəlkə də, bu dünyadan necə rəngarəng olduğunu, göylərin dərinliyini, yarpaqların şəklini, çöllərin mənzərəsini heç vaxt görməyib, gördükərini də unudub. Dediynə görə, ilk apardığı meyit atasının, əmisinin və böyük qardaşının olub. Onda Bozğanın səkkiz yaşı varmış. O vaxtdan bu günə qədər atın qulaqlarının arasından baxır dünyaya.

Kənd yoluyla gedirdik. Atın boynundan asılmış mis cinqilin səsi uzaqdan eşildirdi. Adamlar bu cinqilin səsindən bilirdilər ki, gələn Bozğanın atıdı. Kişi lər yola çıxır, qadınlar çadırların yanından boylanırı. Arabanın arxasında gedən yası qadına, yetim, öksüz uşaqa ehtiram olaraq sağ əllərini sol döşlərinin üstünə qoyub azacıq təzim edirdilər.

Bozğan yüyəni dardı, atın ağızındaki gem dişlərinə sürtülərək şaqquşdadı və at dayandı. Uşaqlar ot tayalarının üstündən bize baxırdı. Daxmadan iki gəlin çıxdı, ağacların arasından bir qoca kişi yaxınlaşdı. Gəlinlər dizlərinə vurub ağlaşırdılar. Kişi kəsilmiş kötüyün üstündə taqətsiz halda oturdu, elə bil beli qırılmışdı. Görünür edama gedəndə hələ ailəsi onun dənəcəyinə ümid edirmiş. Amma bütün ailənin meydana niyə getmədiyini anlamırdım. Qonçay da indi burda ola bilərdi. Bilirdi ki, ərini edama aparıblar, amma o Ulaşın dalınca getdi. Bəzi şeyləri hələ ki, dəqiq bilmirəm. Belə təxmin edirəm ki, edama gedənlə səfərə yola salırmış kimi ayrırlar, onun başının necə kəsilməsini, necə təhqir olunmasını görmək istəmirlər. Yaddaşlarında yola saldıqları adam kimi qalmasına çalışırlar.

Meyiti arabadan düşürdük, həyətin ortasına apardıq. Bu arada arvad uşaqlara daşqanı gətirməyi tapşırıbmış. Heç fikir verməmişdim. Bir də onu gördüm ki, uşaqlar köhnə bir daşqanı yola çıxartdılar. Mən arabanı eşşeyə necə bağlayacağımı bilmirdim. Bozğan kömək elədi, bərkitdik. Sonra meyitləri daşqaya qoyduq. Mənə kənddən çıxan yolu göstərdi.

Günəş başını üfüqə qoyanda kənddən çıxdım. Eşşeyi toqqaşlayırdım ki, tez getsin, zamanı qabaqlasın. Çöllərə qaranlıq çökməmiş yolu yarı etmək istəyirdim. Tərslikdən ay da görünmürdü. Mən, iki meyit və qaranlığa bürünmiş çöllük. Çaqqal, canavar qarşıma çıxsə, demək, sonum çatıb. Özümü necə qoruyacağımı bilmirdim. Əslində, mən elə üçüncü meyit idim, apardıqlarımdan əvvəl ölmüşdüm. Axı, buralara düşəcək, bu əzabı

yaşayacaq adam deyildim. Ömrümde bir toyuğun başını kəsməmiş, bir yetimin əlini geri qaytarmamış, bir adamdan rüşvət almamış, kiminsə ölümünü istəməmişdim... İndi başıma gələnə bax.

Hırsimdən gözümün yaşı axırdı, hönkürtü tutmuşdu məni, acığımı eşəkdən çıxırdım. O qədər şillələmişdim ki, əlimin içi yanındı. Yazıq eşşək bacardığı qədər qaçırdı. Yollar daş-kəsək olduğundan quru taxtalar, əyri, bursuq, düyünlü payalar gərilir, cırıldayır, bələnmiş meyitlər atılıb düşürdü. Mən bağıra-bağıra gah eşşəyin böyrүncə qaçıb şillələyir, gah da arabanın arxasından itələyib heyvana kömək edirdim.

Arabanın sol çarxi dərin çuxura düşdü, çarxın quru taxtaları şaqqılıtıyla qırıldı, araba yanı üstə yatdı. Az qaldı eşşəyi də yıxa. Oxu, çarxda qalmış taxtalar caynaq kimi yerin sinəsini cırmaqladı. Heyvanın dartmağa gücü çatmadı, dayandı. Tərslik məni lap özümdən çıxardı. Yerə-göyə, əkib-doğana, roman yazmaq eşqinə düşənin kəlləsinə ağızma gələni söydüm.

Deyinməkdən, oturub qalmaqdən bir şey çıxan deyildi. Çıxış yolu axtarırdım, çöllükdə gecələmək fikrində deyildim. Bir də mən meyitləri aparıb sahibinə verməliydim. Bunu özümə borc bilirdim. Onlar mənim meyitimi gətirib, diriltmişdilər.

Meyitləri sağ tərəfə çəkib üst-üstə qoydum. Ağırlıq sağlam çarxa düşdü. Sınmış çarxın taxtalarını qanırıb qırdım, daşqaya yiğdım ki, lazım olar. Çarxın yerində uzun paya qalmışdı, onu qurşağıma qədər qaldırdım və itələdim. Eşşək yeridi.

Mənə elə də ağırlıq düşmürdü, saxlayırdım, əsas o idi ki, mübarizəmi davam etdirirdim. Məglub olmaq fikrim yox idi. Bağıra-bağıra dedim: "Ey məni lənətləyən, ey məni bu çölliyyə atan, ey məni bu çölliükdə qurda-quşa yem etmək istəyən, mən hələ də sağam! Sağam!!!" Bilmirəm eşəkdən başqa məni eşidən var idimi? Amma yenə də üsyan edir, özümə ruh verirdim ki, Türk məglub yaşamaz, ölər, amma qalib olar.

Xeyli yol gedəndən sonra taqetim kəsildi, çarxın oxunu saxlaya bilmirdim, qollarım boşalmışdı. Sonuncu addımı ata bilməyib, yixildim. Çarxın yerində olmaq əsl işgəncə idi. Eşşək də dirənmişdi, az qalırdı dillənə yaziq heyvan.

Gecəni çölliükdə qalmağa məcbur idim. Azmişdim, hara, hansı tərəfə gedəcəyimi bilmirdim. Yol hara aparırdı getdim, getdim və yol bitdi. Ayıbaş sükurlar kəsdi qarşımı. Araba keçə bilmədi. Azmişam və günəşi gözləməkdən başqa çarəm yox idi.

Mən günəşi gözləyirdim, leş iyini alan qarğalar da mənim yatmağımı. Başımın üstündə dövrə vurdularını səslərindən bilirdim. Bəlkə də, çaqqallar da hardasa yaxınlığında şöngüb fürsət gözləyirdi. Ətrafıma döyüküb onların işiq salan gözlərini axtarırdım. Kaş ki çarxın quru taxtalarını yandırmağa bir qığılçım olaydı. Vaxtı ilə qədrini bilməyib atdığım kibrət çöpündən bircəciyi olsayıdı əlimdə. Bəlkə də, mənə desəydi'lər ki, Kibrət çöpü insanı ölümündən qoruyar, gülər, inanmazdım. İndi bircə kibrət çöpü bu zülmətin bağını yarar, məni mənzil başına çıxara bilərdi. Alovun qorxusundan heç qurd-quş da yaxın düşməzdə mənə. İndi sandıq-sandıq qızıllar, çamadan-çamadan pullar bir kibrət çöpü qədər dəyərli deyildi.

Özümü didir, üzümü şillələyirdim ki, yatmayım. Amma sümüklərim sınırdı, əsasən də onurğam. Bu ağrı-sızılıya baxmayaraq hara gəldi daş atırdım ki, yaxınlıqda bir şey varsa, qorxub qaçsın. Mənə elə gəlirdi ki, hardansa gözlər baxır. Mən o baxışları hiss edirdim. Bəlkə də, başımın üstündə dövrə vuran qartalın baxışlarıydı, bəlkə də, hansısa daşın üstündə durub məni izləyən qurdun, bəlkə də ağılma gəlməyən başqa gözlər idi...

Ulartı səsləri başımın tüklərini qabartdı. Oturduğum yerdən sıçrayıb qalxdım, fosfor kimi yanmış gözlər məni marıtlamışdı. Ətrafda gəzişdiklərini

hiss edirdim. Qarğı da, deyəsən, onları görmüşdü. Bilmirəm, bəlkə elə qarğanın səsinə gəlmışdilər, onları qarğı çağırmışdı. Əlimin altına münasib daşlar yiğmişdəm. Ətrafa yağış kimi yağdırmağa başladım.

Ağız-ağıza vermiş qurdların səsindən ölülər diksinirdi. Barmaqlarımı qulağımın deşiklərinə tixamışdım.

Çarxın taxtalarından ikisini götürüb bir-birinə çırparaq eşşeyin ətrafına dövrə vururdum. Bütün yorğunluğuma baxmayaraq, vəhşi heyvanlar tərəfindən yeyilmek qorxusu mənə dəli gücü vermişdi. Bəlkə də, arabadakılar olmasayıdı, eşşeyi minib hara gəldi gedərdim. Hərdənbir dayanıb nəfəsimi dərir, ətrafi dinşeyirdim. Açıq, susuzluq, yorğunluq məni vəhşi heyvanlardan qabaq parçalayırdı.

Halsizlik artlıqca bədənim yaş qum torbasına çevrilir, hər addım atlığında büdrəyirdim. Səsim özümdən uzağa getmirdi. Arabanın yanına çökдüm, arxası üstə daşlığa sərildim. Qarğı hələ də ətrafımda uçur, harasa qonub ölümə yerimi deyirdi.

Əllərimdəki taxtaları qaldırıb qarnımın üstündə bir-birinə çırpırdı. Getdikcə vuruşların sayını ritmik olaraq artırırdım və taqqılıt səsləri yenə ətrafa yayıldı. Sonra qollarım yenə boşalıb yanına düşdü.

Kaş cırıldayan çarpayımda olaydım. Darısqal, isti evimdə, anamın yanında... Sevmədiyim, dilimə vurmadiğım yeməyi bişirəydi anam, televizora baxıb yenə əsəbileşəydim. Saatlarla kompüterimin arxasında oturub yazaydım, kitabların arasında itəydim, nəsə axtaraydım, telefonla danışaydım, aldığım maaşa qane olaydım, yenə kasib yaşayaydım, amma öz zamanımda olaydım. Qədrini, dəyərini bilmədiklərimə səcdə edəydim, öpüb gözümün üstünə qoyaydım.

Bilmirəm huşum nə vaxt getmişdi. Eşşeyin səsinə diksinib oyandım. Nəsə görmüşdü, deyəsən, hürkmüşdü. Ayağıyla yeri qaşışır, sağa-sola dartinirdi. Arabanın taxtaları cırıdayırdı... Beynimin dərkətmə funksiyası işə düşəndə özümü ələ alıb dirsəkləndim. Hövlinək ətrafıma baxdım və arabadan tutub ayağa qalxdım. Yan-yörəmə bir neçə daş yağıdırandan sonra taxtaları götürüb yenə səs-küy saldım, taqqıldada-taqqıldada daşqanın başına döndüm. Yuxum qaçı, beynim ayazıyr, amma sabah açılmırdı ki, açılmırdı.

Açılsa, məni nə gözləyirdi?

Dan yeri söküldənə ayağa durdum. Qaranlıq pəncərədən çıxan otağın tüstüsü kimi çöllərdən axıb gedirdi. Qənşərimi gördüm-sən demə dərəyə düşmüşəm. Qırılan çarxın yerini aldım, payanı qaldırdım və eşşeyi geri dönməyə məcbur etdim. Daşlıdan çıxdıq.

Yola çıxanda nə qədər səhv yol getdiyimi açıq-aydın gördüm. Məni hansısa qüvvə yolumdan azdırımdı. Ya məni iki ayaqlı, dörd ayaqlı vəhşilərdən qorumaq üçün, ya da əzabımı artırmaq üçün. Bunlara baxmayaraq, sağ idim və arabanın çarxi olaraq hələ yeriyirdim.

Adam heç inana bilmirdi ki, bu göz uzandıqca uzanan çöllükler, mənim dövrümde əsl cənnətməkəndi. "Hay" - desən, hayına əlli adam yüksər. Yola çıxsan, əlini qaldırsan, maşınlar saxlayır, hara istəsən get. İndi "qu" deyirsən qulaq tutulur. İnsan kölgəsinə tamarzıdı bu çöllər.

Bilmirdim hansı tərəfə gedim, amma dayanmirdim. Dağlar həm tanış gəlir, həm də ilk dəfə göründüm. Təəssüf ki, Omayla kəndə gedəndə ətrafa, yola diqqətlə fikir verməmişdəm. Axı hardan biləydim ki, məni aparan Omayı başsız qaytaracam. Özü də belə vəziyyətdə: eşşək arabasının yeriyən çarxi olaraq.

Aradabır arabanı yerə qoyur, nəfəsimi dərirdim. Bu quru çöllükde nə heyvan yeməyə bir şey tapırdı, nə də mən. İkimiz də dönyanın ən ağır yükünü ac-susuz aparırdıq. Kaş ki, Qonçay Ulaşı azad etmiş olaydı. Onlar da Omayın dalınca kəndə gedəydlər və biz qarşılaşaydıq. Bəlkə də, Ulaş evindədi,

Qonçay onu gətirib, bəlkə də yox. Tüstü bombalarını vaxtında yandırıb ata bilməyib, bəlkə də, heç tüstülü bomba dəri kisələrdə alınmayıb. Axi mən onu heç vaxt dəri kisədə yoxlamamışdım. Dəmir bankalarda yaxşı tüstüləyir. Ola bilsin Qonçayı da əsir alıblar. Onu ya ele yerindəcə öldürüb'lər, ya da aparıb başına min cür oyun açacaqlar, qocalığına da baxan olmayacaq.

Meyitlərə sancılmış oxların, nizələrin üstünə qonan bu yeyib doymuş qarğalar, les çöllüyüünün sultanına çevrilmişdi. Cəsədləri parçalayan, tənbəl-tənbəl çeynəyen, bir-birinin ağzından tikəsini almağa çalışan çapqallara, itlərə döyük hakimləri kimi baxırdılar. Bəzi qarğalar yarılmış, kəsilmiş başların üstünə qonurdu və bərəlmış gözləri dimdikləyib yuvasından çıxarır, başlarını yuxarı qaldırıb udurdular... Dəhşətli mənzərə idi; dünənə qədər sağ olan kişilər insan şəklindən çıxmışdılar. Yəqin ki, onların qanı bu torpağın yeddinci qatına getmişdi.

Bir neçə meyitin paltarında xaç şəkli görəndə fikirləşdim ki, daş qayaya rast gəlib. Həmişə məni düşündürür ki, əgər bir Allah varsa, bəs niyə ayrı-ayrı dinləri göndərib hər yerdə insanı bir-birinə qırdırır? Olmazdımı bir Allah bir din göndərib yer üzündə bir şüurlu məxluq olan insanı özünə imanlı yaradayı, özü də razı qalayıdı, insanlar da. Demək ki, kamil olmayan qədim insan Allahi da mükəmməl uydura bilməyib, odur ki, müharibə yer üzündən ayağını çəkməyəcək. Bütün hallarda aldanmış insan məglubdur. Yaxşı yadımdadır, bir dəfə bərabər gəzişəndə professor yeni yaratdığı "özündəçilik" fəlsəfi cərəyanı haqqında mənə danışanda dedi: "Mən məndə varam. Hər şey özündə kamildir. Tanrı ona görə müqəddəsdir ki, insan onu öz hissələrindən yaradıb. Yəni o sadəcə şəraitin, vəziyyətin təsirindən insan hissələrinin doğurduğu xəyalı bütbüd və onu yaradan insan üçün vəziyyətdən asılı olaraq hər şeyə qadirdir. Odur ki, qaçan, tanrıdan imdad istəyir, qovan güc. Neticədə, ölü və öldürən olur, deməli, bütün hallarda qalib və məglub insandi. Ancaq insan özündə öz müqəddəsliyini görə bilsə, anlasa ki, tanrı insanın özüdür və özündən kənardə tanrı yoxdur, onda dini sistemlər qara bulud kimi günəşin qarşısından çəkiləcək, səmanın dərinliyi görünəcək, adamlar bir-birini hansısa dinin, ideologiyanın, təriqətin nümayəndəsi kimi yox, insan kimi görecək."

Görünür, qarğaların, çapqalların, itlərin allahı insanların allahından daha qüdrətlidir ki, sonda bütün leslər onlara qalır və yəqin ki, indi təbiətə bacardıqları kimi dua edirlər. Bəlkə də instinkt şüurdan daha təhlükəsizdir, axı, heyvanlar bir-birini inanca, ideologiyaya görə öldürmürələr və müharibələr üçün silah düzəltmirlər...

Özümlə danışa-danışa yolumu dəyişmişdim, o les çöllüyündən keçməyə cəsarətim çatmadı. Köynəyimi çıxardıb qollarını bir-birinə düyünləyib, boynuma keçirmişdim, payanı da salmışdım köynəyimin içində. Qollarım azad olmuşdu, istəyəndə heç payadan tutmurдум da, eləcə qarnımla itələyərək yeriyirdim, indi yük boynuma düşmüştü.

Günəş başımın üstündən əyilib boynuma düşənə qədər getdim və anladım ki, çöllük məni yenə yollarına dolayıb. Hiss edirdim ki, meyitləri isti iyələndirir. Daşqanın arxasında yerimək getdikcə daha dözülməz olurdu. Bu yazıqları çöllükdə dəfn edib, qırıq daşqanı da atıb öz canımın hayına qalmaq istəmirdim. Omayı qoruya bilməmişdim, heç olmasa son borcumu ödəməliydim.

Heç ağlıma gətirməzdəm ki, qoyun qığı tapmaq adamı xəzinə tapmaq qədər sevindirə bilər. Onları yerdən qara mirvari kimi ovcuma yiğib heyranlıqla baxırdı, möhtəşəm idilər. İnsanı, hətta qoyun qığı da xoşbəxt edə biləmiş. Gah ovcuma, gah da qığların səpilərək getdiyi istiqamətə baxırdı. İnanırdım ki, o istiqamətdə Sunqatın daxması yoluma boylanır.

Yerə səpələnmiş qığların iziyle getdim. Təpənin başına qalxanda obanı gördüm. Çadırlar qurulmuşdu. Təxminən yeddi-səkkiz çadır idi. Gedib-gələn adamlar, çadırın qarşısına bağlanmış atlar, burum-burum qalxan təzək tüstüsü, uşaqlar, çəperin içində qoyun-quzu... Xeyli müşahidə elədim və anladım ki, Türk çadırıdır. Eşşəyi obaya tərəf sürdüm.

Nəhayət ki, məni gördülər. Qadınlar durub mənə tərəf baxırdı, bir-birlərinə gəlişimi xəbər verirdilər. Qarğıdan at minmiş uşaqlar mənə tərəf çapdılardı. Gəlib ətrafında dövrə vurdular, gözleriyle üst-başımı axtardılar. Yəqin ki, yaraq-yasaqlı olacağımı ümidi etmişdilər. Daşqadakı bələklərə burunlarını uzadan kimi üz-gözlərini turşudub aralaşdırılar. Bir diribaş oğlan "atını" yanına çəkdi. Onun əlində taxtadan qılıncı, çıynındə özü boyda əsil kaman var idi. Boğazını uzada-uzada kim olduğunu soruşdu, dedim. Oğlan bir söz demədən qılıncını qarğı atına vurub çadırların qarşısında nigarənlıqla gözləyən qadınlara tərəf tullana-tullana çapdı.

Onlara çatar-çatmaz daşqanı yerə qoydum və yixildim. Dilim ağızından çıxırırdı.

- Su! Su! - yalvarırcasına zarıdım.

Bir gəlin tuluq gətirib başıma əndərdi. Diksindim. Əlimlə suyu üz-gözümə, boyun-boğazıma sürtürdüm. Sudan çıxmış balıq kimi ağızımı açıb yumur, dilimi-dodağımı islatmaq istəyirdim. Saxsıda ayran verdilər, buz kimi ayran. Elə bil közün üstünə su tökdülər, alovu sönən ciyərlərimin cızıltısını eşidirdim. Bəlkə də qulaqlarından par çıxırırdı. Gözümə qaranlıq çökdü...

Sonra nə olub bilmirəm, ayılarda çadırda tək idim. Ortalıqda süfrə açılmışdı. Lavaş, ayran, qaxac, kətəməz qoymuşdular. Acliq adamın abır-həyasını yeyir.

Lavaşı kağız kimi cırıb ayrana batırdım, ağızıma soxdum və tez-tələsik çeynədim. Mədəm qurd caynaqlarıyla içimi didib tələb edirdi ki, çeynədiyimi udum...

Birdən hiss elədim ki, çadırın qapısından mənə qadınlарın, uşaqların gözləri qırpinır.

Mədəm dolurdu deyə abrim özümə qayıtmışdı, utandım. Biləyimlə ağızımı, çənəmi sildim. Sonra çöldən bir qadın səsi selbə kimi atıldı və çadırın qapısından boyلانan sərçə gözlər uçuşdu.

Çadırda bir yaşılı qadın girdi. Təxminən Qonçaydan bir az böyük olardı. Gəlib qarşısında oturdu. Əlini Çingiz xan kimi dizinin üstünə qoyub yaslanaraq məni bir xeyli süzdü.

-Kimsən?

-Boldurqan, - dedim. Fikirləşdim ki, gələcəkdən gəldiyimi bu qocalıb kisiləşmiş qadına başa salmaq mümkün olmayacaq, odur ki, Qonçayın mənə qoyduğu adı dedim. Hardan gəlib, hara getdiyimi, meytəri soruşdu. Sunqatın mübarizəsindən, Omayıñ cəsarətindən danışdım. Başa saldım ki, meytəri, eşşəyi qaytarmaq üçün iki gündü daxmanı axtarıram. Buralara nabələd olduğumdan cöllər məni azdırıb.

-Azmamışan, - dedi, - səni bura ağbaş qartal gətirib. Çadırların üstündə dövrə vurub getdi, - qadın, deyəsən, halıma acıdı. Düzdü, onun köntöyləşmiş üz cizgilərindən hissələrini görmək olmurdu, amma hesab elədim ki, acıdı.

Daxmanın yerini, Sunqatı, Qonçayı xəbər aldım. Ağbaş qartal məsələsi mənə maraqlı deyildi.

Dedi ki, tanımaz, köçürlər, burda müvəqqəti yurd salıblar. Kişiləri soruşdum.

-Öldürüblər, - dedi. - Sağ qalanlar da Bayqurt xanın əsgəridi. Onu da öyrəndim ki, Bayqurt xanla, Ulus xan qardaş olsalar da, düşməndilər. Onları belə görən yadlar kəndləri yağmalayır, çapıb talayır, cavanları qurbanlıq

qoyun kimi seçib aparırlar. İndi bu qadınlar da Bayqurt xanın şəhərinə gedirlər. Ümid edirlər ki, oğulları, ərləri orda sağdı. - Qadın ayağa durub çadırdan çıxanda ayaq saxladı, çevrilib mənə baxdı və təəssüflə, - xaraba qalmış obada bayquşlar sultan olar. - dedi.

Dəli Qəribin mənə dedikləri öz həqiqətini tapırkı. Bu sözü o da demişdi. Amma niyə xaraba qalmışdır?

Yerim o qədər rahat idi ki, durub çıxmaga tənbəllik edirdim. Bir yandan ciynimdən basan yorğunluq, bir yandan da doymuş qarnım gözlərimə yuxu üfürürdü. Kirpiklərim maqinit kimi bir-birini cəzb edib yapışırkı. Gözümün acısını almaq üçün bir az dirsəkləndim. Fikirləşdim ki, çadırdan çıxaran yoxdu, beş-on dəqiqə mürgüləsəm yaxşı olar, onsuz da durub yenə çöllərə düşəcəm.

Uşaqların hay-küyünə oyandım. İçəri dolmuşmuşdular. Diribaş olan ayağımı təpikləyib məni qalxmağa məcbur elədi.

Çadırdan çıxanda gördüm günəş batır. Demək, əməlli-başlı yatmışam. Gözüm eşşəyi, daşqanı axtardı. Daşqanı eşsəksiz gördüm. Uşaqlardan meytilləri soruştum, qara çadırı göstərdilər, gedib çadırına girdim.

İçəridə piy yandırırdılar. Alovun zəif şöləsi çadırı azacıq işıqlandırırdı. Meyitlərin ikisini də soyundurub ortaçıda lüt uzandırmışdır. Kobud şəkildə olsa da, başları bədənlərinə tikilmişdi. Birçə Sunqatın qurşağına qoyun dərisi atılmışdı. İy-qoxu gəlmirdi, ya onlara nəsə sürtmüşdülər, ya da nəyləsə yummışdular.

Dörd qadın var idi. Yanlarında saxsı qablarda hansısa ot qarışığı yandırılmışdı, tüstüleyirdi. Qadınlar qamişin çərtilmiş ucunu o nəm külə batırıb meytillərin sinələrinə, əllərinə, ayaqlarına naxış-simvollar çekirdilər. Elə bil qarşılarda gəlin oturmuşdu və ona xınayla bəzək vurdular. İkisinin də sinəsinə sonsuzluq və Tengri simvolu çəkilmişdi.

Məni görən kimi əlləriyle çöle çıxmamımı işaret etdilər. Çıxdım. Onsuz da meytillərin başına nə oyun açdıqlarını bilmirdim. Diribaş uşaq bildirdi ki, qoca qadın məni çağırır. O, keçini sağıldı. Məndən soruştu ki, onlarla gedərəmmi? Dedim yox. İcazə versəniz, gecə burda qalaram, səhər meytilləri və eşşəyi evinə apararam. Qadın bildirdi ki, ölülərin ruhu əzab çekir, onları daha incitmək olmaz. Gərək ata-babalarımız kimi onların ruhları bu çöllərə keçə, bədəni tərk edə. Əger dəfn olunsalar, onlar öz daxmalarına sənsiz də gedib çatacaqlar. Bir də ağıbaş qarğı onu bura getirib, bu yaxşı əlamətdir. Mən quş ağııyla oturub-durmaq fikrində deyildim. Odur ki, razılaşmadım. Ən çox Tumarı düşünürdüm. O qadına görə ürəyim qəlpə-qəlpə sovrulurdu. Əri, oğlu, indi də qızı... Sarılmağa məzar da yoxdu, yaxşı qadın göz yaşını hara töksün? Heç olmasa qızını ona qaytarlığıdım. Qadına bildirdim ki, qartal nə deyir desin, sabah mən o daxmanı tapıb, bu əmanətləri qaytaracam. Qadın dedi ki, bu etibarına görə mənə gedib-gəlməyə at verər. Mən atla gedib həmin daxmanı taparam, ölü sahiblərinə xəbər verərəm. Onlar da gələr və cəsədləri çölliyyə tapşırırlar. Çünkü bu dualanmış, Tenqriyə tapşırılmış ruhları aparmaq olmaz. Bədənlər dəfn olunmalıdır ki, onlar azad olsun. Razılaşdım və minnətdarlığımı bildirdim. Bu daha ağıllı fikir idi. Həm də axı daşqam yük aparacaq vəziyyətdə deyildi, qollarım ciynimdən düşürdü.

Fikirləşdim ki, Qonçayı, əgər azad edibsə, Ulaşı, ləp elə Tumarı da götürüb gətirə bilsəm, cəsədləri onlara təhfil verərəm. Sonra arın-arxayın qoşularam bu köçə. Oralarda oxumuş bir adam taparam. Əshabu-Kəhf haqqında "Quran"da yazılıb, demək ki, bir oxumuşu mənə yol göstərə bilər. Mən mağaranı bu yolla tapa bilərəm.

Sübh tezdən atı minib yola düşdüm. Gün batana kimi qayıdib xəbər verməliydim. Axşama yaxın bütün çadırlar yiğilmalıydı və ulduz doğanda köç

yola düşmeliydi. Onlar geceler yol gedirdilər ki, ətrafda yadlara rast gəlməsinlər.

Yaxşı ki, Ulaş mənə at çapmağı öyrətmişdi. Çöllükdə yel kimi süzürdüm. Təpəliklərə çıxıb ordan ətrafa boylanır, daxmanı axtarırdım.

Günəş günortaya qalxanda obaya geri qayıtdım. Atdan düşüb yüyəni çadıra bağladım. Uşaqlara tapşırdım ki, eşşəyi daşqanın yanına gətirsinlər. Qoca qadın çadırdan çıxdı və tək qayıtdığımı görüb təəccüblə ətrafa baxdı. Mən ona bildirdim ki, daxmanı tapmışam, meytłeri aparmağa gəlmışəm. Qadın etiraz elədi, boğula-boğula “bu, bədlik gətirər” - dedi. Başa saldım ki, heç bir bədlik, pislik yoxdur. Belə şeylərə inanmaq axmaqlıqdı. Mən meytłer qoyulan çadıra girdim, ark istədim, bir gəlin nə baş verdiyini anlamadan gedib gətirdi. Vaxt itirmək istəmirdim. Arkı yerə sərdim, Omayı sürüyüb bir küncünə qoydum, meytłe birlikdə yumalayıb onun bədəninə büründüm. Çox ağır idi. Mənə baxan uşaqlardan kömək isədim, dərhal hərəsi bir tərəfdən yapışdı. Çadırdan çıxardıq, aparıb daşqaya qoyduq.

Qadın hələ də deyinirdi. Əllərinin göye qaldırıb, qartalı axtarırdı ki, məndən şikayət eləsin. Elə hey deyirdi ki, bu bəla gətirəcək. Tenqriyə tapşırılmış ölüyü başqa yerə aparmazlar. Onun cəfəngiyyatına qulaq asan kim idi? Mən Sunqatı da arka büründüm. Uşaqların gücü çatmadı, gelinlərdən xahiş etdim. Onlar qarının sözlerinə görə yaxın durmadılar. Tərsliyim tutmuşdu, bələyin başını qaldırıb sürüyərək çadırdan çıxardım. Hami dayanıb baxırdı, elə bilirdilər gücüm çatmayanda yerə qoyub qadının sözüylə razılaşacam. Başına tuluqdan su tökən gəlin yaxınlaşıb əl atdı, iki gəlin də gəldi və Sunqatı qaldırıb arabaya qoyduq. Daşqanı eşşəyə bağladım. Bircə onu bilirdim ki, getmeliyəm.

Kənd yolunu tapmışdım. Daxmanı bu dəfə asanlıqla tapacağıma əmin idim. Bir də axı mən buralardan gedə bilməzdəm. Mağara hardasa yaxınlıqdadı. Gedib hansısa kənddə, şəherdə molla axtarıb mağaranın yerini soruşunca onu burda özüm tapmaliydim, rədd olub getməliydim. Yaşamalı zəmana deyildi.

Daşqanı bağlayandan sonra qadınlara təzim edib minnətdarlığımı bildirdim. Qarı çadırın qarşısında tırə söykənib qəzəbli-qəzəbli mənə baxırdı. Ona yaxınlaşdım. Məndən üz çevirib çadıra girmək istəyirdi. Yaxınlaşıb qolundan tutdum, onun əlindən öpüb, alnına qoydum.

Bilmirəm məni anladı, anlamadı, amma ayrılanada dedim ki, Tenqri məni başqa bir zamandan bura göndərib ki, onların meytłerini evlərinə qaytarım.

Payanı qurşağıma qaldırıb eşşəyi hayladım və daşqanı qarnımla itələdim. Təpəni aşana qədər uşaqlar məni ötürdürlər, sonra qamış atlarının başını çevirib qayıtdılar.

Qadına dediyim sözü yol boyu beynimdə vuruşdurdum və artıq əmin idim ki, məhz bu meytłeri evlərinə qaytarmaq üçün gəlmışəm. Odur ki, daha inamlı yeriyir, qarşıya daha ümidi baxırdım.

Gün qarşımı əyiləndə kənd yoluna çatdım. Daşqanı yerə qoyub Omaya hansı tərəfdən gəlib bu yolla kəndə getdiyimizi təyin etməyə çalışırdım. Yolun kənarındaki iri qayanı görəndə yadıma düşdü ki, burda mən yorulub yerə çökmüşdüm. Omayı eşşəyin belində gedirdi. Elə bu daşın üstünə sərilmışdım. Sonra Omayı qayıtdı. Eşşəyini mənə verdi. Bura həmin yer idi. Daxmanın yolunu tapdıgımızdan əmin idim. Düzdü, hələ xeyli yol var idi, amma əsas o idi ki, doğru yola girmişdim.

Bundan sonra hava qaralsa da, vecime deyildi. Bilirdim ki, bütün zülüm-zillətin, əzab-əziyyətin bitməsinə ən çoxu, bir kilometr var. Yəqin ki, eşşəyi buraxsaydım, özü də gedib daxmani tapardı. Daşqanı qaldırıb, eşşəyi hayladım. Bu dəfə bələdçi o idi, mən sadəcə bir çarx.

Yamacdan qalxanda mənə tərəf həsrətlə boyunan daxmanın qaraltısı üzümü güldürdü. Onu uzaqdan da olsa görmək izaholunmaz xoşbəxtlik idi. Sanki o daxma anam idı, mən də sürgündən qayıtmış oğul. Ağlamaq istəyirdim. Yox, əslində ağlayırdım, ömrümüzdə ilk dəfə idı ki, gülə-gülə ağlayırdım və qəhqəhəylə hönkürtü boğazında bir-birinə dolaşdığından qəribə səslər çıxardırdım. Arxayınlıq məni məcbur elədi ki, bir az dincəlim. Həqiqətən əldən düşmüştüm. Düzdü, içimdəki sevincin enerjisi məni daxmaya xeyli yaxınlaşdırıb ilərdi, amma daha özümə zülm etmək fikrində deyildim. Bir az dincəlib getmək kimi əla fürsətim var idı.

Daşqanı qurşağımdan yerə qoyub uzandım. Torpaqdan qalxan isti bədənimin yorğunluğunu əritdikcə, səmanın mavi dərinliyi yorğun gözlərimi alıb apardıqca, başımın üstündə qızı vuran qartal diqqətimi göydə dairələdikcə sağ qalmağın, yaşamağın, bu dünyada olmağın ləzzəti sərin su kimi ruhuma yayılırdı. Bu anı vəd olunan cənnətin heç bir qatına dəyişməzdəm. İnsan olmağın xoşbəxtliyi qanım kimi damarlarimdə, beynimdə dolaşırıdı. Hətta özümlə qürrelənməyə başlamışdım. Bu qeyri-ixtiyari idı, beynimdəki səs deyirdi ki, axı, sən bu torpaqda necə aza bilərsən? Nəvə də babasının evində qərib, yad ola bilərmi? Bura sənin evindil! Bu adamlar sənin əcdadlarındı! Sən onların qanlarını, genlərini daşıyırsan! Sadəcə, bir neçə yüz illik sivilizasiya fərqi var. Elə bil şəhərdən ucqar bir kəndə gəlmisən. Bu kənddə, babanın evində heç kim sənə heç nə edə bilməz.

Bir də ona inandım ki, Sunqatın daxması məni çağırır. Onun səsini eşidirdim. Nə qədər uzaqda olsam da, o səs gəlib məni tapıb və yol açıb, dağların arasından keçirdib, qarşılaşmadığım ölümündən qorumuşdu. Qorumuşdu ki, bax beləcə ona gəlim.

İstədim ki, gözümü yumub-açıb özümü o daxmanın içində görüm. Məni məndən alıb aparan Tumarın üzünü görmək, Qonçayın qabarlı, kobud əlində öpmək, Ulaşı bağrıma bas...

Yox! Yox! Axı, mən o evə necə gedim? Omayı, Sunqatı ora necə aparım? Onların gözünə necə baxım? Bəlkə, doğrudan da, mən ayağında bədlik gətirmişəm. Ola bilsin heç Qonçay da geri qayıtmayıb. Onu da aparıblar, ya da öldürübllər. O qırğın, o leş səhrası nə idi elə?

Bəlkə də, onun da günahı məndədir? Tüstü bombası! Mən özünü ağıllı göstərmək istəyən axmaq və bacarıqsız adamam. Yaxşı kişi qoca qadını düşmən üstünə göndərməzdə. Utanıram özümdən.

İndi o daxmaya getsəm və görsəm ki, orda Tumar tək qalıb, Qonçay qayıtmayıb, başıma haranın daşını salaram? Necə deyərəm ki, al, sənə qızının da meyitini gətirdim, üstəlik qayınatanın da. Qayınananı da gedərgəlməzə mən göndəmişəm, hələ bir az da dərinə getsən, bəlkə də Ulaşın aparılmasında da günahkaram! Axı mən... Axı mən günlərdi bu daxmanın yolunu axtarırdım, bəs, indi bir fikir niyə ayaqlarımı qandallayıb? Niyə imkan vermir gedim? Yox! Yox, mən cəsədləri daxmaya qaytarılam. Tumar qarşıma çıxb üzümü cırsa da, sinəmi yumruqlasa da, arabanı qoyub qaçmaliyam. Bu mənim borcumdu.

Qərara gəlmişdim deyə özümü qarşılaşacağım hər münasibətə hazırladım. Borc ağırlaşdıqca qürur başını əyər. Odur ki, qürurumu qorumaq üçün borcumu ödəməyə hazırlasdım. Ayağa durub arabadakı yerimi aldım. Qulağıma at səsləri gəlirdi. Bir kinoda görmüşdüm, kişi qulağını yerə söykəyir və dinləyir, elə elədim. Doğrudan da, hardasa yaxında atlar çapırkı, yer davul kimi döyüldürdü.

"Ulaş! Ulaşdı!" - qeyri-ixtiyari dedim, sevincimdən yerdən cəyirtkə kimi sıçrayıb dikəldim. Ağlıma gəldi ki, Ulaş bacısını, babasını, elə məni də neçə gündür kənddə axtarıb, indi geri qayıdır.

Sən demə, onlar məni məndən əvvəl görüblər! Atın üstündə zirehli, yaraqlı-yasaqlı əsgərlər idi. İki əsəbi kentavr gəlib ətrafında dövrə vurdu. Əli nizəli əsgərlər torundakı kəpənəyə ağını dolayan hörümçək kimi başına dolandıqca bədənimə qorxunu, xofu dolayırdı. Qanadlarım bədənimə sarıldı, dizi üstə oturdum ki, təslim olduğumu anlaşınlar. Anladılar. Cilovu saqqız kimi çeynəyən atlar, nəhayət ki, başımı gicəlləndirməkdən el çəkdi.

Beş atının da mənə tərəf çapdığını gördüm. Gəlib çatdilar. Ortadakı bulud kimi ağ və dörd qanadlı at qarşısında duranda, özüyle gətirdiyi dalğası mənə çırpılanda bədənimdəm yel keçdi, tüklərim qabardı. İçimə çəkdiyim nəfəsim bir neçə anlıq ciyərlərimə ilişdi, gözlərim bərəldi. Bütün heyrətimi iri bir loxma kimi udandan sonra özümə gəldim.

Ağ ata iki nəhəng qartalın açılmış qanadları bərkidilmişdi. Bəlkə də, bunu başa düşən ilk və son adam mən idim. Qanadlar çox incəliklə yəhərin altından birləşdirilmişdi. Ola bilsin, qanadları at dərisinin üstündə düzəldib ata yəhərin altından geyindirmişdilər. Lələklər tüklərə elə qarışmışdı ki, bəzi tüklərin uzanıb lələyə çevrildiyi görünürdü. Bu da qanadların atdan çıxdığına şübhə yeri qoymurdu. Adama elə gəlirdi ki, doğrudan da bu at başqa bir aləmdən uşub gəlib.

Üstündə əbədilik, bütün aləmlərin sahibi, qüdrətli ruh, qanadlı ölüm və yeni doğmuş ay simvollu naxışları olan örtük yəhərə salınmışdı. İri buynuzlu qoç kəlləsi dəbilqə kimi atın başına qoyulmuşdu. Yalınından üstü yazılı sümüklər asılmışdı və at boynunu tərpətdikcə onlar çaqqıldayırdı. Quyruğuna başı üstündə olan ilan dəriləri hörülüdü.

Yəhərdə qorxunc bir varlıq oturmuşdu: başı nəhəng qarğıa başydı, qulaqlarından uzun caynaqlı qarğıa ayağı asmışdı. Uzun və qıvırcıq saçlarını yel üfürürdü. İri cüssəli, cırmağız idi. Əyninə qolsuz aq çuxa geyinib, belinə enli qayış kəmər bağlamışdı. Saqqalının ucundakı dörd ləlek əsirdi. Elə bil gördüyü qarğıa adam şəklində qarşısında peyda olmuşdu. Bu maq mənə özleş kimi baxırdı.

Mən atların əhatəsində ölmüşdüm və bircə tumurcuq yaşam məni daşqadakı cəsədlərdən ayırdı.

Əsgərlərdən biri atdan düşdü. Daşqada nə apardığımı maraqlandı. Dartıb bələklərin ikisini də yerə saldı. Ayağıyla itələyərək açdı. Omayın şəkillənmiş lüt meyiti gözəlliyyini cəsarətlə göstərirdi. Ölüm onu öldürüb bilməmişdi.

Əsgər maqa baxdı, onun qarğıa dimdiyi enib-qalxandan sonra o ikinci bələyi bu dəfə əliylə yumalayıb açdı. Bilmirəm daşqadan yere düşəndəmi, yoxsa mən çadırdan sürüyüb daşqaya qaldırandamı necə olmuşdusa Sunqatın boynunun dərisi tikişdən cirilmişdi, baş kəsildiyini və tilkildiyini hamının gözüne soxurdu. Qabarmış, cirilib tikişdən çıxmış dərisinin ağızı barbar bağırırb etiraz edirdi, haqsızı öldürən haqqə söyürdü, imansızı cəzalandıran imana tüpüründü, dinsizi insanlıqdan çıxardan dinə lənət oxuyurdu və yaşamaq istəyirdi: odunu qoruya-qoruya, suyunu içə-icə, havasını uda-uda, torpağını əkə-əkə yaşamaq istəyirdi.

Qarğabaş dövrə vuraraq cəsdələrin üzərindəki simvollara diqqətlə baxırdı, göndərilmiş gizli mesajı oxuyurdu. Sonra iki əlini də göyə qaldırıb, anlamadığım sözlərlə nəsə bağırdı, sonra elə qarıldadı ki, bəlkə də dünyənin ən sonuncu qarğası da eşitdi.

Çalışırdım ki, meyitləri sahibinə apardığımı onlara başa salım. Sonra gördüm ki, onlar neinkı məni başa düşmür, heç qulaq da asmırlar.

Qarğabaş nə dedisə, atdan bir əsgər də düşdü, meyitləri bələdilər və qaldırıb daşqaya qoyanda inandım ki, məni buraxırlar. Hətta, bu Qarğabaşın pis adam olmadığını da öz-özlüyümdə dəqiqləşdirdim. Belə baxanda, axı, doğrudan da, bu meyitlər onların nəyinə lazım idi ki... Üç sağlam, qollu-

qanadlı əsir aparırdılar, kənarda durmuş ata bağlamışdılar. Meyit çətin ki, onların hər hansı bir işlərinə yarısın. Buna artıq əmin idim. Ayağa durmağa cəsarət etdim, əsgərlərdən biri nizəsini sinəmə dayadı, qurudum. Qarğabaşa yalvardım ki, məni buraxsın, bu zamanın adamı olmadığımı onu inadırmağa çalışdım. Danışığımızdan yəqin ki, bunu anlamışdı. Dönə-dönə bildiyim allahların adını çekirdim, deyirdim ki, mənə bu meytləri evlərinə aparmağımı tapşırıb. Sonra nə qədər böyük səhv elədiyimi, əslində, başıma dilimin bəla olduğunu anladım.

Maq məni illərdi gözləyirmiş. Tanrıların aləmindən gəldiyimi əminliklə yanındakılara bildirdi. Məni tapdıgı üçün sevincindən başını qaldırıb Ulu Şanqaya nəsə dedi. Başını çevirib yanındaki əsgərə tapşırıq verdi və atını dümsükleyib getdi.

Əsgər əmr elədi ki, əsirləri buraxsınlar. Onların kəndirlərini kəsdilər, qaçıb getmələrini tapşırıdılar. Onlar qapısı açılmış qəfəsdən uçan quşlara döndülər.

Əsgər mənə yaxınlaşdı və heç gözləmədiyim anda kəmənd atdı, ilgəyi boğazına keçirib dartdı. Yixıldım. Qeyri-ixtiyari ilgəyi dartıb boşaltmağa çalışırdım. O, kəndiri bileyinə doladı. Görünür, mənə həddimi bildirirdi.

Bağırıb əmr elədi ki, daşqanın payasını yerdən götürüm. Götürdüm və atların əhatəsində onlarla bərabər getməyə məcbur oldum. Qorxudan ayaqlarım yer tutmurdu, tez-tez bündreyirdim, gözü çıxmış əsgər də kəndirimini çox sərt dartırdı, az qalırıdı başım üzülsün. Boğulurdum, öskürməkdən gözlərim çıxırdı.

Hərdən başımı çevirib arxaya həsədlə boylanırdım, azad quşlar arxamca baxırdılar və əllərini sinələrinə qoyub hörmətlə təzim edirdilər. Axi, niyə mən o üç nəfərdən bu qədər dəyərliydim?

Daxmanın yaxınlığından keçdi. Eləcə həyətə boylandım. Baxışlarım gözüməndən uşub kərpic hasarın üstündən həyətə keçdi, daxmanın qapısını yumruqladı, Ulaşın dəri ayaqqabılarnı, Qonçayın həyətdə dolaşan səsini, Tumarın doqqazın arasından yola boyunan gözlərini, əriyib tökülmüş baxışlarını, çilik-çilik olub yerə dağılmış hıçqırıqlarını axtardı. Həyət cansız tablo kimi çöllükdən asılmışdı.

Elə məyus oldum, elə kövrəldim ki, içün-icin ağlamaqdan özümü saxlaya bilmədim. Hər addımda bir əzam düşüb qalırdı, keçdiyim yola tökülə-tökülə gedirdim. Yerdə qalan parçalarım anasından ayrılan uşaqlar kimi mələşir, yalvarırdılar ki, geri qayıdım və mən uzaqlaşdıqca hava dəymmiş mumiya kimi çürüyürdü, onlardan axan hissərimi cedar-cadar olmuş torpaq həyasızcasına əmirdi.

Edama gedirdim və son ümid yerim, son xilaskarım olan daxma gəlib məni hakimin əlinənən almadı. O daxma Sungat kimi haqqını istəmədi, etiraz eləmədi. Omay kimi cəsarətli olmadı, o da mənim kimi bir günahsız canı qurtara bilmədi, hədələnmiş şahid kimi eləcə qorxusuna qisılıb susdu. Susdu və məni ağlada-ağlada edama yola saldı. Getdikcə daxmadan-azadlığımdan uzaqlaşırdım. Arabır çevrilib göz yaşlarıyla ona tərəf baxırdı, deyirdim indi qollarını açıb yel kimi gələcək. Gəlib alacaq məni bu atlı ölümlərin, bu kentavrların, qarğabaş ölümün əlindən. Amma daxma utandığından kiçiliğicilər, yerə girirdi.

Yol acı bağırsaq kimi uzanırdı. Məni ancaq özüm başa düşürdüm deyə ürəyimdə rahat-rahat danışırdım. Özümə sübut edirdim ki, azib dərədə qalanda başımın üstündə dövrə vuran quşlar bu Qarğabaş maqın gözləri olub. O məni, bəlkə də, burdakı lap ilk gündən izləyir, axtarırmış. Hələ ola bilərdi ki, məni burası elə o özü çağırıb. Onlarda belə qüvvə olur. Başqa zamandan gəldiyimi deyəndə necə şad olduğu gözüməndən qaçmadı. Mən onun axtardığı idim, niyəsini hələ bilmirəm.

Özümə təsəlli verməyi yaxşı bacarırdım: "Bütün əlamətlər xeyirə aparır. Əsas məsələ o əlaməti görmək, düzgün oxumaqdı". Mənim üçün təsadüf yoxdur, səbəb var. O üç nəfərin əcəl atına bağlanmış kəndirini kəsdirməliydim, kəsdilər. Bəlkə də, onlardan biri gələcəkdə doğulacaq Babəkin atasıydı. Bəlkə də, mən elə Babək üçün burdayam, atasını xilas elədim ki, o illər sonra doğulsun. Bəlkə də, o adamlardan biri, elə mənim ulu əccadım idi. Əsrlər sonra dünyaya gəlmək üçün o kişini qarğanın dimdiyindən almaliydim, aldım. Başqa səbəblər də, sübutlar da ağlıma gəlirdi və bu zamanda nə qədər lazımlı biri olduğumu özümə təlqin edirdim.

Əmin idim ki, Omayla Sunqatın meyiti bu eşşək arabasında, mən də onun qırılmış çarxının yerində olmasam, ikinci ömrüm də pili bitmiş saat kimi qəfil dayanar. Mənim bu zamandakı, bu ömürdəki missiyam onları-bu ölmüş tanrıları gəzdirməkdi. Mən bu arabanın çarxiyam, bəlkə də, bu mənim cəzamıdı, bəlkə də, mükafatım, bilmirəm, amma artıq inanırdım ki, onların yarımcıq qalmış ömürlərini davam etdirmək üçün burdayam. Bəlkə də, əsas məqsəd bu ölü tanrıları başqalarına göstərməkdi. Onlar dəfn olunsa, mənim insan görünüşümün forması əriyəcək və gözlərimdən, qulaqlarımdan, ağızımdan hürkmüş yarasalar uçub getdikcə bədənim sovrulacaq, məndən bir tük də yerə düşməyəcək.

Hə! Mənə hər şey tam aydın olmuşdu. Doğrudan da, o mağarda ölmüşəm, axı, ora yixilib necə sağ qalmaq olardı? Yarasaların nəfəsi, hərarəti, ruhu və dərənin dərinliyindəki izaholunmaz qüvvə ruhumun üstünə bədənimin formasının şəklini geyindirib dirildib məni. Həm də ola bilsin ki, o gəlinlər cəsədlərin üstünə elə şeylər yazıblar, elə qapılar açıblar, elə əməl ediblər ki, onların ruhları mənim ruhumla bütövləşib, məndə diriliblər. Onların ruhlarındakı qopub uçmuş parçanın yerinə mənim ruhum yamanıb, yarımcıq qalmış iki ömür bir ruhda birləşib.

Canı şüşədə olan div kimiyəm. İkinci ömrümü yaşamaq istəyirəməsə, deməli, bu müqəddəs cəsədləri, sadıq eşşəyi, taxtaları zariyan daşqanı-məndə birləşən bu bütövlüyü göz bəbəyim kimi qorunmayıdım.

Yaxşı ki, Qarğabaş maq mənə mane oldu. Məni o daxmanın məzəmmətindən, ah-naləsindən, bax beleçə alıb harasa aparır. Bu, əlamət idi, yaxşı əlamət. Buna inanırdım, odur ki, daha Qarğabaşı quldarım yox, xilaskarım hesab edirdim və özündə güc tapıb mətin addımlamağa çalışırdım. Həm də ona görə ki, kəndirim əlində olan pezəvəyin məni insan saymadığına əmin idim. Gah belimə yapışdırıldığı təpiyə, gah da kəndirimi atın cilovu kimi dartıb, ölümü xirtdəyimdə saxlamasına etiraz olaraq iti addımlarımı onun gözüne soxurdum.

Harasa uzanan yolların bir-birinə qovuşduğu yerə çatdıq. Yolun üstündə dəmirçi emalatxanası cingildəyir, körüklenirdi. Emalatxanın qarşısına çatanda qəşərimizə dəri önlüklü, qoca bir nalbənd çıxdı. Maçı görən kimi tanımışdı, dizlərini yere qoyub, başını əyib təzim etdi. Maqın səsi çıxandan sonra ayağa qalxdı.

Əsgərlərin ikisi atdan düşmüşdü. Nalbənd artıq işini anlamışdı. Əldən itiydi, yaşına uyğun olmayan çevikliyi və gücү var idi, ona görə də o kişidən ilk görüşdən zəhləm getdi- işini tez qurtarmağa çalışırdı. Mən isə dincəlmək istəyirdim.

Daşqanı yere qoyub, gərilirdim, sümüklərim qırılan quru budaq kimi şaqqıldayırdı. Əllərimi başımdan yuxarı qaldırıb səmanın yaxasından yapışmışdım-dartıb başıma vurur, yenə qaldırıb yerinə qoyurdum.

Eşşək quyuğunu bulamaqla, qulaqlarını silkələməklə, arabir ayaqlarını tərpətməklə ac-susuz getməyinə etiraz edirdi. Bunu onun gündündə olduğuma görə, təəssüf ki, bircə mən başa düşürdüm.

Dəmirçinin əlləri işləsə də, gözləri gah məndə, gah da arabada gəzişirdi. Kim olduğumu, maqın əlinə necə düşdürümü, nə apardığımı gözlərimdən dönə-dönə soruşurdu.

Nalbəndin əlləri işi uzatmadı. Əsgərlər atlarına qalxdılar. Mən getməyə etiraz elədim, eşşəyimin mənim kimi ac-susuz olduğunu başa saldım. Nalbənd maqın əmrindən sonra tuluqda su gətirib eşşəyin də mənim də qarşıma qoydu. Yazıq heyvan suyu nasos kimi sümürdü. Mən də içə bildikcə içdim, sonra da başıma tökdüm. Suya salınan qızarmış dəmir kimi buxar çıxdı bədənimdən.

Kəndirimi dartdılar ki, durum. Dərisi soyulmuş ovuclarımın qabarlarından axan qanı göstərdim, dincəlmək istədiyimi başa saldım. Maq bağıraraq nalbəndə əmr verdi. Onun gözleri məndən üzr istədi. Gedib içəridən iki uzun mismar, çəkic və kəlbətin gətirdi. Mən payanı artıq götürmüştüm və daşqanı qurşağıma qaldırmışdım ki, maq sözündən döhsün.

Əsgərlər biləklərimdən tutdu, nalbənd mismarı əlimin üstünə qoyub çəkiclə vurdu, əllərimin ikisini də payaya mismarladı. Necə ağrı çəkdiyimi nallanmış atlar və İsa bilirdi.

Nalbənd payadan çıxan mismarların ucunu qatlayıb yenidən taxtaya sancdı və mənə maqdən xəlvət yaxşılıq etdiyini anlatmaq üçün göz-gözə gəldi. Ürəyində mənə dediklərini dərhal anladım. Əger o mismarların ucunu belə qatlamasaydı, yeridikcə onlar ayağımı, qarnımı cirardı. Necə ki, başına tikanlı məftildən çələng qoyulmuş İsa başını tərpətdikcə dəmir tikanlar onun başını canavar caynaqları kimi didmişdi.

Sağ olsun. Min dəfə razılıq bildirdim və ağrını dişlərimlə sıxdım. Dedim birdən dəmirçinin bu gizli əməlindən, xeyirxahlığından xəbər tutar. Nə bilim, ona nə cəza verərdi?

İndi daşqa mənim ayrılmaz hissəm idi. Əslində, elə belə yaxşıydı. Bu da bir xeyir əlamət idi. Maq heç özü də bilmədən mənə bacardığı ən böyük yaxşılığı etmiş, məni ölümündən qurtarmışdı. Özümü ona can borclusu kimi hiss edirdim.

Əlimin ağrısı getdikcə dözə biləcəyim səviyyəyə enmişdi. Beynimdəki fikirlər ağrını ləzzət mərhələsinə keçirirdi. Yəqin ki, İsada da belə olub. Əvvəl ovuna, ayaqlarına girən mismarlar onu mənim kimi ağırdıb, sonra o müqəddəs ruhu görəndə anlayıb ki, bu ağrı onu min illərlə haqq axtaran avam, sadə, kasib adamların tapındığı ikonaya çevirəcək, ağrından həzz alıb.

Dəmirçinin məni düşünməsinə, qayğıma qalmasına o qədər sevinmişdim ki, onu bağırma basmaq istəyirdim, amma əllərimi mismarlamışdı. Mən dünya tavanının onun ciyinində olduğunu gördüm. Astadan dedim ki, bu dünyani sənin kimi yaxşı adamlar saxlayıb. Bilmirəm anladı, ya yox. Sözümü onun qulağına taxıb eşşəyi hayladım.

Əllərimdən süzülən qıpçırmızı ağrı, əzab payaya yayıldı, sonra yerə damcıladı və mən getdikcə o damcılar geri qayıdırı. Qayıdırı ki, o dəmirçiye arabadakı Sunqatın meyidi olduğunu desin.

Günəş burnumuza dəyəndə Qarğabaşın qəsrinə çatdıq. Bura bir qəsrin həyətindən çox çəpərlənmiş kəndə bənzəyirdi. Yaxınlaşanda gördüm ki, çəpərdəki payaların başına heyvan, insan kəllələri taxılıb. Kəllələr maqın inancına görə kəndi bəd ruhlardan, əsasən də ölümündən qoruyurdu. Giriş qapısının arxasında düyünlərdən naxışları olan taxtaya oymaya simvollar çəkilmişdi, birini oxuya bildim: "Aləmlərin qapısına sahibəm". Arkanın üstünə qarğa mumiyası qonmuşdu, taxtanın altından üstü yandırılaraq şəkillənmiş sümükler yırgalanır, içi oyuq quş sümükleri fit çalırdı. Kəndin vahiməsi bura gələni elə qapının, çəpərin yanındaca haqlayıb canına dolurdu. Adam burda özünü qızdırma, şüxtməli hiss edirdi. Arkanın altından keçib içəri girəndə mən o hissi yaşadım.

Girişdən sağda bir-birindən beş-altı metr aralı iki ağaç sütun var idi, üstünə simvollar həkk olunmuşdu. İki sütunun arasına zivə kimi kəndirlər bağlanmışdı. Şəhərdən, kəndlərdən gələn adamlar sütunu öpür, tirə bez bağlayır, başına fırlanıb gedirdilər. Rəngbərəng bezlər zivədən asılmış paltarlar kimi yellənirdi və ortaya qalın pərdə kimi çəkilmişdi. Adamlar bez bağlamaq üçün uzun bir növbə gözləyirdi. Onlar bura ikinci qapıdan girmişdilər və həmin qapının qarşısında əli nizəli iki əsgər və bu maqın pirinə gələnlərə kətan şıvrımları satan bir qadın dayanmışdı.

Bu ikinci qapıdan iyirmi-otuz metr aralıda dağ zirvelərinə bənzəyən əsgər çadırları qurulmuşdu. Çadırların yanında qamçıya öyrəşmiş atlar quyruqlarıyla özlərini döyəcləyirdi ki, qarşılara qoyulmuş quru otu ləzzətlə gövşəsinlər.

Bizi kahinə nifrət eləyən yaltaq adamlar qarşılıdı. Onlar az qalırdı üzənginin qarşısında əyilsinlər ki, maq ayağını onun belinə qoyub rahat düşsün. Əslində, bu adamlar maqın ruhları zəncirlənmiş köləsiydi. Onların gözləri daş dəymış şüşə kimi cılıklənmişdi.

Ortada qarğaların, quzğunların nimçəsinə çevrilmiş meydan var idi. Leş iyindən, qan qoxusundan, milçək viziltisindən, burda baş verənləri təsəvvür edirdim. Tırıldırbaşlı qalmış skletləri görəndə sümüklərim qaşındı... Ölüm milçək kimi üzümə qonmuşdu.

Maqı xeyli adam qarşılıdı. Əyilib qulağına nəsə piçildaya biliçək qədər cəsarətlə olanlar ona daha yaxın idilər. Maq üç nəfərin qarşısında durub tapşırıq verdi. İkisi dərhal getdi. Mənə yaxınlaşan adam qula baxan quldar kimi ətrafına fırlandı. Hətta əlini eşşəyin sağısına da vurub nəyisə yoxladı. Sonra arkın açıq yerindən əlini soxub Sunqatın cəsədinin ayağından tutdu və başını çevirib mənə təəccübə baxdı. Ağlından nə keçirmişdisə, qırxılmamış qoyun dərisindən seçilməyən başıyla təsdiqlədi. Onun təəccübünü anlamadım.

Gəlib qarşısında durdu, mismarlanmış əlimə diqqətlə baxdı. Xəmir kimi şışmiş əlimin üstündə laxtallanmış çirkli qan qaysaq bağlamışdı. O qapının açar yerindən otağa baxırmış kimi sol gözünü bir az qayıb, sağ qasını qaldıraraq gözünü bəbəyimə zilləmişdi.

- Ağriyir? - soruşdu.

- Yox, - dedim. - Ağrımır!

Özü də elə şəstlə, elə cəsarətlə dedim ki, bu səsin məndən çıxdığına şübhəli qaldım. Sözü deyəndən sonra fikirləşdim ki, elə belə deməyim yaxşıdı. Guya ağriyır, ölürem, sümüklərim məngənədə sıxlıq desəm, "cancan" deyəcək. Onun üzündə bayaqkı təəccüb eyniyələ təkrarlandı. Adımı soruşdu, qeyri-şüuri "Boldurqan" dedim. Bu dəfə də söz ağızından çıxdı, əsl adımı gələcəkdə qoyub gəlmışdım.

Qarğabaş özündən razı halda dayanmışdı və eşitmək istədiyi sözü gözləyirdi:

- Bu həqiqətən insan deyil! - Qoyunbaş dedi.

Qulaqlarına inana bilmirdim. O məni deyirdi. Necə yəni insan deyildim? Yəni o bu qədər kordu? Deyirəm Boldurqanam, deyir insan deyil. Belə münasibət olar?

Qarğabaş cavabdan məmnun halda başını yırğaladı.

- Cəsədlər istidi. Onlar ya ölmür, ya da diriləcəklər, - Qoyunbaş arkalara baxaraq əminliklə dedi.

Əvvəl qulaqlarına inanmadım. Eşitdiyim sözü bir neçə dəfə elə o adamın səsiylə təkrarladım, beynimdəki lügətdə sözlerin tərcüməsini tapıb bir də oxudum. "Ölmür, diriləcəklər". Bu nə deməkdir? Yox, bu ola bilməz, axı. Necə yəni başı kəsilmiş adam ölməyə bilər? İsa peyğəmbərin nağıllarından başqa harda görülüb ki, ölü dirilsin? Mümkün olan iş deyil, buna heç bir ağıllı adam,-

xüsusən də mənim kimi sivilizasiya görmüş, ziyalı, gələcəkdən gəlmış bir adam inanmaz. İnanmadım da. Onun bu sözünü elə onların axmaqlığı və cahilliyyi hesab elədim.

Məni qəsrin arxasına getirdilər. Yazıq eşşək ağızı yeməli nəyə çatırıda qopardıb çeynəyirdi. O yedikcə mədəmə şirə axırdı. Bunu ilk dəfə burda hiss elədim.

Ensiz çığırın qurtaracağında məbəd var idi. Məbəd deyəndə divarları cəsədlərdən hörülmüş bir az yönəmsiz, pəncərəsiz gümbəz idi. Yaxınlaşdırıqca divarlardakı kəllələri, ayaq, əl sümüklərini açıq-aydın gördüm. Adam boyundan hündür dəmir qapısı var idi. Görən kimi ürəyimə dammışdı ki, məni ora salacaqlar. Heyvani tövləyə qovurlarmış kimi hayladılar. Qapını arxamca bağlamadılar, bir az keçmiş xidmətçilərdən biri üç dişli taxta yabanın ağızında ot, o biri tuluqda su getirib eşşəyin qarşısına qoyanda sevindim. Heyvan otu xırçılıyla yeyirdi. Onlar çıxbıq qapını örtdülər, sonra cəftə siyrildi, halqalara iri qifil salıb, açarı burdular. Qifil şaqqıldayaraq söz verdi ki, açar gəlməsə, açılmayacaq.

Dəhşətin qorxusu göz-gözü görməyən qaranlıqda içimə siqaret tüstüsü kimi dolmuşdu. Nəfəs almaq əvəzinə bu qorxunu udurdum. Beynim tələb edirdi ki, əlimlə ağızımı tutum, amma onları tərpədə bilmirdim. Barmağımı oynadanda ağrı mizrab olub sinirlərimi dilləndirirdi. Ayaqlarımın istisindən qanım damarında qurğunun kimi qaynayırdı. Əlimi qarnımda saxlayıb birtəhər uzana bildim. Bütün hüceyrələrim zarıydı, dağılıb bədənimə yayılmış ürəyim əzələlərimdə döyüñürdü.

* * *

Ulus xanın çaparı Bayqurd xanın çadırına çatmışdı. Getirdiyi dəvət məktubunu xanın əsgərlərindən birinə verib göndərmişdi, indi də bir neçə çadır aralıda oturub, ona verilmiş şərabdan içərək cavab gözleyirdi. Çapar qonaq çadırının yaxınlığında durmuşdu. Bayqurd xanla ağ qurdun çadırın qarşısında dayandığını görüb yaxınlaşmağa cürət etməmişdi. Anlamışdı ki, içəridə nəsə dəhşətli bir hadisə baş verib...

Tarxan Ərsunqay qonaq çadırından çıxdı və əlindeki qanlı qılıncını sol qolunun üstünə sürterək silib güzgү kimi parıldatdı. Nə qədər qəzəbli olduğu uzaqdan görünürdü. Bayqurd xan ona baxıb biğinin altında gülümsəyirdi. Ağ qurd yırtıcı gözləriyle çadırə tərəf boydana durmuşdu.

Kənardan izləyən əsgərlər ne baş verdiyini anlaya bilmirdilər, amma əmin idilər ki, az əvvəl gəlmış qonaqlardan kimse öz ayaqlarıyla getməyəcək. Çadırda baş verən hadisənin marağı əsgərlər arasında epidemiya kimi yayıldı. Fərziyələr, piçhapiçlar ağız-ağız, qulaq-qulaq dolaşdı - xəbəri olmayanı da yerindən durğuzub qonaq çadırının yaxınlığına getirdi. Bəziləri əminliklə deyirdi ki, o adamlar qonaq şəklində gəlmış yağıldı, dua edirdilər ki, Ərsunqay onların üçünü də öldürmüş olsun. Bəziləri də deyirdi ki, əgər onlardan kimse Ərsunqay öldürübse, çox böyük səhv edib, gərək Bayqurd xan ona imkan verməyəydi. O bilir ki, qonaqların meyiti geri qayıtsa, üstümüzə elə bir qoşun gələcək ki, bizi bu çöllükdə toza çevirəcəklər, leşimiz dimdiyə gəlməyəcək.

Başqaları isə sinələrinə döyərək qorxaqların cavabını verir, əmin edirdi ki, dünyanın bütün orduları gəlsə, bu torpaqda onların yanından yel olub keçə bilməzlər. Amma əsl həqiqətin söz demək qədər asan olmadığını hamı bilirdi. Odur ki, qonaq çadırına zillənmış gözlər nigaran-nigaran qırıpındı.

Başı əmmaməli, saqqalı xinalı üç elçi çadırın qarşısında atdan düşüb içəri girəndə də əsgərlər belə maraqla baxmışdılər. Amma onda Bayqurd xanla, Ərsunqay onları hörmətlə qarşılımış, əziz qonaq kimi əvvəl süfrə başına aparmış, sonra bu çadırı getirmişdilər.

Onları qarşılıyib gətirən əsgər deyirdi ki, elçilər müqəddəs adamlardı, onlar ölümündən sonrakı həyatı bilirlər. Hətta o yekəqarın adam deyib ki, möminlər öləndə Cənnət adlı bir aləmə gedir. Orda bağçalar, üzüm bağları, sineləri yenicə qabarmış - yeni döşləri dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər həmyaşid qızlar, cənnət şərabıyla dolu qədəhlər, zümrüd rəngli yastıqlar onları gözləyir.

İllərdi qadın qoxusuna həsrət qalmış kişilər, biğ yerindən qıvırcıq tükləri yenicə çıxmış oğlanlar Cənnətə gedib o qızları görməyin xəyalını qururdu. Bəzilərinin ağılna batmışdı ki, döyüşüb ölməkdənse, namaz dedikləri nədirse, onu edib cənnətdə qızıl kuzədə şərab içmək, o hurilərin sinəsinə baş qoymaq, tumarlanması, xumarlanması daha yaxşıdı. Bəziləri isə bu vədlərin sadəcə tələdəki yağlı tikə, bu adamlarınsa amansız cəllad olduğunu düşünürdü. Müzakirə böyüküyordu, səs-küydən hürkən atlar ayaqlarını qarınlarına çırıp, başlarını yırğalayaraq mübahisəyə etiraz edirdi.

Qonaqlar Bayqurd xanın göstərdiyi yerdə oturmüşdular. Ağ qurd Bayqurd xanın solunda, Ərsunqay sağında əyləşmişdi. Xan qonaqlarla süfrə başında tanış olmuşdu. İndi də onunla üz-üzə oturan yer kürəsini udmuş adama diqqətlə baxırdı:

İmam Qafur xanın baxışlarından sıxılmadan, ağızını yastılaya-yastılaya sözə başlamışdı:

- Bayqurd xan, gələk mətləbə. Namınız Əmir mübarəklərinə çatıb. Sizin kimi bir Allah qulunu yanında görmək istəyir...

Bayqrud xan üzündəki ciddiliyi pozmadan onun sözünü kəsdi:

- Mən qul deyiləm. Əmir məni yanında görmək istəyirsə, qarşıma çıxməsin.

Qafur əlini sinəsinə qoyub azacıq təzim edərək xanı inandırmağa çalışdı:

- Bayqurd xan, islam dini qardaşlıq dinidi. Nifaq sevməz. Gəlmışık ki, aradakı hüsumətə son qoyaq.

- Mənim davam sənin Əmirinlə deyil, kəndləri qarət edən, gəncləri aparan, qadınları, qızları özünə arvad eləyən quldur sürüşüylədi.

Qafur əminliklə dedi:

- Biz dedik, sizin cahillər savad öyrənər, Qurani-Kərim oxuyar, xütbə dinləyər, namaz qıllar, yasin əzberləyər, kafir xristianlardan, lənətlənmiş yəhudilərdən ayrılib cənnət qazanan mömin olar. Dul qadınlar da, qızlar da gərək ərə getsin. Şəriət bunu tələb edir. Sən isə hücum çəkib çadırları yandırmışın. Əmirin müqəddəs ordusunu qılıncdan keçirmişən. İmanlı uşaqları yolundan döndərmisən...

- Demək ki, axtardığım quldurbaşı sənin Əmirində. - Bayqurd xan özü üçün aydınlaşdırıldı və təəssüflə başını yırğaladı. Sonra onlara sərt üzünü göstərdi.- Baş kəsdirməklə, arvad-uşaq qorxutmaqla iman gətirmək olmaz. Bu torpaqlar sahibsiz deyil. Burdakı adamların sevgisi də var, Tanrısı da. Onların gözləri göylərdə deyil.

Ibn Bazz sözünü mülayim səslə və təmkinlə deməyə çalışdı:

- Səni qəzəb danişdırır, Bayqurd xan, araya nifaq salmaq üçün səni aldadıblar. Bu dinin məqsədi qarət deyil, əl tutmaqdı. Kor etmək deyil, nuru göstərməkdir. Kəndlərdə o bəndələr ki, iman gətirib, onlar Allahın sevimli bəndələridir. Yanlarında olmaq, dini öyrətmək, yoxsullara əl tutmaq, borcumuzdur.

- Allah xofu bütün bəndələrdə olmalıdır. Onun qəzəbindən qorxun! - Xambal özünü yuyulmamış çömcə kimi ortaya atdı.

- İnsan həddini aşmağa meyillidir. Gərək onun qarşısında sədd ola.

- Yəni sürü kimi ayla salına. - Bayqurd xan sözünə bildiyi kimi düzəliş verdi.

- Belə başa düşdüm ki, gəlisiñizin məqsədi başımıza ağıl qoymaqdı, - Ərsunqay kəmhövsələ olduğunu dərhal biruze verdi.

- Haqqa çağırmaqdı, - Qafur qaslarını alnına qaldırıb dedi. - Əmir həzrətləri buyurdu: "Bayqurd xan quldurluq edib, yol kəsib, müsəlman qardaşlarımızı öldürüb, çadırlarını yandırb, möminlərin qanını axıdib. Bu cahilliyyin cəzası ölümdü. Amma haqq yoluna gəlsə, tövbə etsə, yandırıldığı çadırların əvəzinə bir məscid tikdirib savab qazansa, Allah onun günahından keçər, elə biz də".

İbn Xambal onun sözünə qüvvət verdi:

- Müsəlman öz qardaşını qiyamətə qədər darda qoymaz.

Bayqurd xanın dərin fikrə daldığını görüb, İbn Bazz saqqalını tumarlayaraq ehtiramla dedi:

- Bayqurd xan, bu din sonuncu peyğəmbərin yoludur. Yolların ən doğrusudu.

- İnsanı haqqa aparan peyğəmbər ağıldı. Mənə babalarım bunu öyrədib.

- Babalarından xəbərim var. Kərincik qoca, Salur Qazan, Bolu xan, yüzlərlə igidləriniz sonuncu peyğəmbərin hüzurunda səcdə qılıb, iman gətirib. Sən də haqqa gəl, Bayqurd xan. Tövbə et. - Qafur sözünü xanın gözündən beyninə soxmağa çalışdı.

Bayqurd xanla Ərsunqay qəhqəhə çəkib güldülər.

- Budurmu sizin həqiqətiniz? Bizim analar ər doğur, sizin atalar o ərlərdən nağılı düzəldib danişir. Əli qopuzlu, ağ saqqallı, meydana girib qan yatırdan, sözü söz, ad verdiyi oğlan ər olan qoca Kərincik dədəm, insana olan eşqindən dönüb, yoxluğa səcdə qıldımı?

Qafur yalançı gülüslə cavab verdi:

-Mən bilməzdim ki, həqiqət səni güldürəcək, Bayqurd xan.

İbn Xambal anladı ki, belə getsə, görüşdən əlibos qayıdacaqlar, odur ki, söhbəti xanın anlayacağı yola çəkdi. - Bir neçə adama nəzarət etməyin, əsgərləri nizamda saxlamağın nə qədər çətin olduğunu bilsən. Amma qüdrətinə bax ki, din milyonlarla insanı eyni saatda, eyni yerə getirə bilir. Eyni vaxtda milyonlarla insan səcdəyə enir. Bir Allah kələmi, peyğəmbər hədisi, imam sözü kifayətdir ki, onlar cihada qalxsın, ölsün, öldürsün. Haqq qüdrətdir, qüdrətli olan Allahdır.

- Sənin dediyin Allah döyüş meydanına girib qılıncları göydə saxlaya bilərmi? Oxları havada quşa çevirə bilərmi? Öldürmək istəyən adamın biləyindən tuta bilərmi? - Ərsunqay soruşdu.

İbn Bazz dələgöz Ərsunqaya bildiyi qədər cavab verdi:

- Allah hər şeyə qadirdi. O istəməsə, bir yarpaq budaqdan düşməz, insana nəfəs verən də, alan da odur. Allah-Təala bütün ölüleri qiyamət günü dirildəcək, öz ədaletiylə mühakimə edəcək.

Ərsunqay:

- Qəribədir, bəs, onda niyə din göndərib bizi bir-birimizə yağı edib? Öldürən odursa, qılıncı niyə əlimə verir, sonra dirildib mühakimə edir?

İbn Xambal Qafurdan əvvəl cavab verdi:

- Allah bəndələrinə təqvaya görə, verdiyi imana görə fərq qoyar. İstədiyini əziz, istədiyini zəlil edir.

- O neçə ədalətdir ki, yaradır, öldürür, istədiyini əziz, iztədiyini zəlil edir, amma insanı günahkar bilir, dirildib mühakimə edir.

-Bu elə bir hikmətdir ki, onu hər insan bilməz. Bunun üçün gərək müqəddəs kitabı oxuyasan, - Qafur dilləndi.

- Hər şey onun ixtiyarındadırsa, sən kimsən? Mənim inancımdan sənə nə?

- Ərsunqay az qalırdı əl atıb Qafurun yaxasından yapışsın.

- Hər şey onun əmrindədi. Kafirin yeri cəhənnəm, mömənlərin mükafatı cənnətdi.

Bayqurd xanın əli İbn Xambalın ağızına vurulacaq qapaz kimi havaya qalxdı:

- Hey! Sən axmaqların arasında deyilsən. - Ortalıqdakı gərgin sükut əsəbləri tarıma çəkdi. - Cənnətim bu torpaqdı. Başqa cənnətdə gözümüz yoxdu.

- Bu ölkə qul bazarı deyil, - Ərsunqay qətiyyətlə dedi.

Qafur əsl məqsədini indi açıq-aşkar bildirdi:

- Beş-on kafirin başında durmusan, elə bilirsən dövlətin var. Əmirin ətəyini öp, səni bu torpaqların sahibi etsin. Onda gör dövlət necə olur.

Bayqurd xan qımışdı:

- İşə bax, nağılbazählər məni öz evimə sahib seçmək istəyir. - Üzü ciddiləşdi:

- Görürəm sənin Əmirin mənim dövlətimdən xəbərsizdi. Əmmaməli qonaqlar nə söz deyəcəklərini düşünürdürlər. Bayqurd xan yanında yatan qurdun başını tumarlayaraq soruşdu: - Bir qurd qoyun sürüsüne girsə nə olar? - Onlar bilirdilər ki, xan əslində cavabı gözləmir, odur ki, qırmızıdanmadılar. - Qoyundan qurd olar, qurddan qoyun olmaz. - Bayqurd xan özü öz cavabını verdi.

İbn Bazz sözə qarışdı:

- Bayqurd xan, demək, Əmirə dost olmaq istəmirsən. Onda xahişimiz budur ki, bu torpaqlarda yaşayan müsəlman qardaşlarımıza toxunma. Məscidlərini dağıtmalı. İmkən ver Allahın mömin bəndələrinə həqiqəti öyrədək.

- Məqsədləri ayındı, - Ərsunqay gözünü onlardan çəkmədən Bayqurd xana dedi. - Əvvəl ağlımız, sonra torpağımızı almaq istəyirlər.

Bayqurd xan anladığını acı təbəssümlə bildirdi.

- Öldürdüyü adamlara görə xərac ver, - Qafur fürsət tapıb tələblərini bildirdi. Bunun əvəzində Əmir mübarəkləri sənin tayfana, balaca dövlətinə toxunmaz.

- Balaca dövlət? - Kinayəylə təkrar etdi. - Dövlət o vaxt balaca olur ki, onun sahibi kölə, milləti qorxaq, əsgəri satqındı. - Bayqurd xan ayağa durdu. - Qurd tula deyil ki, boynunda xalta gəzdirdi.

Ərsunqayla qurd da boylarını göstərdilər.

Söhbətin bitdiyini anlayan Qafur ayağa duranda İbn Xamballa, İbn Bazz da qalxdı.

Qafur arsız bir cəsərətlə gül ağızını açdı:

- Bir gün bu torpaqlarda müsəlmanlar dua oxuyacaq, namaz qılacaq.

- Türk xristian oldu, müsəlman da ola bilər. Amma yadların köləsi ola bilməz.

- Ədaləti haqqdan gələn Əmir kafirin yerinə bir mömin göndərəcək. Təəssüf ki, mən burası ikinci dəfə gələndə sən çıxdan ölmüş olacaqsan. Bu qurdun boynundakı kəndiri görmeyəcəksən.

Qara söz imamın ağızından yerə düşməmiş Ərsunqayın qılıncı qırından çıxdı və onu havada tutub Qafurun piyli qarnına soxdu. Bir neçə anlıq ikisi də heykəlləşdi. Sonra Ərsunqayın kobud əli qılıncı burub onun ciyərini oyaraq çıxardı. İmam Qafur başı kəsilən dəvə kimi finxirdi, qara söz bir də ortaya çıxmamasın-deyə əllərini qarnındakı deşıyə bərk-bərk sıxdı və birdən huşunu itirib yerə çırıldı. Əriyb qana döndü və yerə döşənmiş xalıların canına hopdu.

İbn Bazzla Xambalın ürəkləri çadırı girmiş quş kimi özünü ora-bura çırır, çıxmaga deşik axtarırdı. Onlar qana bulaşmış baxışlarıyla qarşılardakı ölüm tanrısına yalvarırdılar.

Ağ qurd başını qaldırıb elə dəhşətlə uladı ki, ərəblərin ruhu bədənlərində hürküb topuqlarına qıslıdı. Ərsunqay hiss edirdi ki, künçə qıslımiş bu adamlar nəfəs almağı unudublar.

- Səni mömin edən Allahın nə mənim bileyimdən tutdu, nə bunun ağızını yumdu. Yenə gəlmək fikriniz varmı? - bağıraraq soruşdu.

- Yox! And olsun Allaha ki, yox! - İbn Bazz cəld dilləndi ki, Xambal ağızını açmasın.

Bayqurd xan hökmələ dedi:

- Əmirə onu da de ki, Türkler adamı necə gəlsən, elə qarşılıyırlar. - Əliylə işarə elədi ki, meyidi də götürüb getsinlər.

İbn Bazzla, Xambal ha əlləşdisə, Qafurun cəsədini yerdən qaldıra bilmədilər. Əlləri-ayaqları qalxsa da, Qafurun ortası yapışdığını yerdən qopmurdu. Onlar əlləşdikcə tər dabanlarından gedirdi. Axır məcbur olub cəsədin qollarından tutub sürüyərək çadırdan çıxardılar. Ətrafa boylandılar. Yüzlərlə əsgərin gözü onlara zillənmişdi. Özlərini qurdların arasına düşmüş quzu kimi hiss edirdilər. Əmin olanda ki, atları bağladıqları yerdə yoxdu, Əzrayılı gözlərinin qabağına gətirdilər. Çevrilib çadırın qarşısında duran Bayqurtla Ərsunqaya yalvaran gözləriylə baxdılar və çəkinərək atları soruştular.

Ərsunqay onları gətirən əsgərə tapşırı ki, ölen adamın atını gətirsin. Gətirdi. Anladılar ki, xan onları atlarını almaqla cəzalandırıb. Şükr etdilər ki, canları bağışlanıb, Qafurun yerində deyillər.

Hər kəs maraqla baxıb gözləyirdi ki, görsün iki adam yer kürəsini udmuş bir adamın cəsədini bir atla necə aparacaq.

İbn Bazzla Xambal cəsədi nə qədər dərtlişdirdisə da, yenə atın belinə qaldıra bilmədilər. Məcbur olub qollarından yəhərə bağladılar, ikisi də atın qarşısına düşüb yüyni çəkərək tez-tələsik çadırlardan uzaqlaşdılar.

Əsgərlər də Ərsunqayla Bayqurd xan kimi onları qəhqəhəylə yola saldı. Qurd ağır addımlarla onların dalınca gedirdi.

Əsgər Bayqurt xanın güldüyünü, keyfinin açıldığıni görüb cəsarətləndi və Ulus xanın çaparıyla birlikdə ona yaxınlaşdı. Məktubu qoynundan çıxarıb xana uzatdı.

Xan oxuyub başını buladı və məktubu Ərsunqaya verdi.

- Axmaqlarla bir dövrdə yaşamaq bir dərddi, axmaqla qardaş olmaq min dərd.

Ərsunqay oxuyub, məktubu xana qaytardı:

- Demək, ölülər şəhərində qarşalara yedirtməyə leş qalmayıb. Kahin indi də ruhları qurban verir!

- Ulus xana de ki, Bayqurd xan döyüsdən sağ çıxsa, Tarxanı Ərsunqayla gələcək. - Bayqurd xan çapara fikrini bildirdi. Çapar təzim edib getdi.

Ərsunqay bir anlıq duruxsa da, soruşmaqdan özünü saxlaya bilmədi:

- Döyüşü anladım, itin sahibi gələcək. Amma bizim o vəhşi, o cahiliyyət törənində nə işimiz ola bilər? Onların bu adamlarla nə fərqi var?

- Ərəbin sözü arıma gəldi. - Əlini Ərsunqayın ciyninə qoydu, - Kiçik xalqın böyük, böyük xalqın kiçik dövləti olmaz!

* * *

Ata bağlanmış meyt öz arxasında nəfəskəsici tozanaq qaldırıldı. Axsaq axund Xambal çadırlardan bir xeyli aralanandan sonra ayağını bəhanə eləyib ata minmişdi. Əbasının ucuyla ağızını, burnunu tutmuşdu və öskürüb gileyənlərdi. Təklif edirdi ki, cəsədi çöllükdə basdırıslar, həm atın canı yükdən qurtarsın, həm də onların canı bu tozanaqdan. İbn Bazz arxaya çevrilib baxanda toz dumanının içiyə asta-asta gələn qurdu görmüşdü. Xambala onu göstərib təklifini rədd etdi ki, cəsədi basdırıslar, qurd tapıb yeyəcək. Bu da Allah qarşısında günah olar. İmamın malına göz dikmək günahdır, onu bu kafir torpaqlarında basdırıb getmək olmaz. İbn Xambal qurdun onların arxasında gəldiyini görəndə axılarının çatdığını, bu çöllükdən canlarını qurtara bilməyəcəklərini düşündü və ürəyində Əmirə Allahın əzabını, lənətini yağırdı. Sonra İbn Bazzi inandırmağa çalışdı ki, indi bu torpaqlarda kafirlər, oda tapınan adamlar yaşasalar da, tezliklə buraları fəth edəcəklər.

- Nə qədər ki, bu adamların məbədində od yanır, onlar Əmirin hakimiyyətinə girməzlər. Bir də gərək Salmanı tanıyan adamlar olmuş olsun ki, başqları peyğəmbərin nurunu görə bilsin. - İbn Bazz dedi. - Görmədinmi şübhə etdilər.

- Belə deyirlər ki, bir gün bir sərkərdə peyğəmbərə deyib. "Sənin dinini qəbul etdim. Amma yenə başımda bəzi şübhələr dolaşır" Peyğəmbər cavab verib ki, başını kəsərik, şübhələr gedər". Onun başını bədənindən ayırib.

- Yox, yox, axund İbn Xambal, səhvin var. Biz gərək belə danışmayaq, - İbn Bazz etiraz edib dayandı və atı qayalığa tərəf çəkib daşın üstündə oturdu. Xambal çevrilib arxaya baxanda qurdun hələ də onları təqib etdiyini gördü.

- Sən neynirsən? Niyə dayandın?

- Yorulmuşam, axund Xambal, indi də yüyəni sən çek, yəhərdə mən oturum, belə ədalətli olar.

- Yox. Olmaz! - Xambal qəti etiraz elədi. - Sən ata minən kimi çapib gedərsən. Ayağım topaldı, qaça bilmərəm qurd məni parçalayar.

- Sən nə danışırsan, axund? Allah şahiddir ki, mənim elə bir niyyətim olmayıb. Mən bu günə qədər bir Allah bəndəsinə lənət oxumamışam. Səni niyə darda qoyum? Allah cəzamı verməzmi?

- Yox, yox! Atdan düşə bilmərəm. Gəl razılaş, Qafurun cəsədini bu qayalıqda bir yerdə dəfn edək. İkimiz də ata minib gedək buralardan. Yoxsa o qurd axırmızı çıxacaq.

İbn Bazz nə qədər etiraz eləsə də Xambal onu inandırmağa çalışdı ki, ən doğru yol onu dəfn etməkdir. Ruhu cənnətdədi, nəşini də belə sürüyüb parçalamaq, əzab vermək günahdır. İbn Bazz əmin oldu ki, Xambal atdan düşüb, ona yer verməyəcək. Hətta qoyub qaçmaq onun ağılına gəlibse, demək bunu da edər. Qafuru dəfn etməyə razılıq verdi ki, ata minə bilsin, qas qaralmamış Arazi keçsinlər.

İbn Bazz ətrafi gəzib xəndək tapdı. Atı çəkib xəndəyin yaxınlığına gətirdilər. Qafuru yəhərdən açdlar sürüyüb xəndəyə uzandırdılar. Xambal daş gətirib xəndəyə girmiş İbn Bazza verirdi, o da daşları səliqəylə cəsədin ətrafına düzüb onu itirməyə çalışırdı.

Xambal gücü çatacaq iri daşları seçib getirirdi ki, uzaqdan onlara baxan qurd eşəleyib cəsədi çıxarda bilməsin.

Cəsəd görünmürdü. Xambal əlində iri daş xəndəyin başında durub aşağıya- məzarın başında rükü tutub dua oxuyan İbn Bazza baxırdı. Ağılina nə gəldisə, əlindəki daşı başından yuxarı qaldırdı və var gücüylə İbn Bazzın başına çırpdı. Onun başının parçalandığını və qanının fantan vurdugunu görən kimi qaçıb ata mindi və dördnalla Araza tərəf çapdı. Qurd təpənin başında qaldı və atlinin arxasında boğazını uzadıb uzun-uzun lənətlədi.

* * *

Ulus xan vəziriylə Qarğabaşın kəndinə gəlmişdi. Məni saldıqları cəsəd türbəsindən bir az aralidakı hovuzun yanında gəzisərək danışırdılar.

- Demək, Bayqurt xan qurban töreninə gələcək. Bu şad xəbərdi. - Qarğabaşın müləyim boğuq səsini eşitmədim.

- Yox, bu heç yaxşı olmadı. - Ulu xanın özündənrazı hissələrini ifadə eləyən sözləri qırıq səsində köklənmişdi.

Təxmin elədim ki, o ariq, uzun, barmaqları nazik, burnu donqar bir adamdı. Eynən tarix kitabında gördüğüm kimi. - Çağırduğım xanların bəziləri indi xristiandi, bəziləri müsəlman. Onlar daha Ulu Şanqaya inanırlar, bizim qurban törenimizi cəhalət sayırlar.

- Ulu xan, ram etdiyim insan deyil, o bizə ölüm getirən eşşəkli tanrıdı. İnanmasalar da, bunu görməyə geləcəklər. Tanrı Boldurqan gətirdiyi cəsədləri onların gözü qarşısında dirildəcək.

- Necə? - O, təəccübə soruşdu.

- Canlarını aldığı kimi. Arabadakı cəsədlər dirilir. Mən hər gün bunu izləyirəm. Sanki yumurtadan cüçə çıxacaq. Bunun qarşısını almaq mümkün deyil. Olacaq olmalıdır.

Onlar danişaraq gəlib divarın o üzündə dayanmışdır.

- Buna inanan adamları tapmaq çətindi. - Ulus xanın vəzirinin səsiydi. - Ərəblərin dini taun kimi yayılır.

- Hər gələn bir Allah gətirir. Vaxt var idi, bu sözləri xristianlar haqqında deyirdin.

Vəzir dedi:

- Onu görmək mümkün deyil, axtarmaq, inkar etmək, şərik qoşmaq günahdı. Yalnız ona inanmaq və ondan qorxmaq lazımdı. Gözünü yum, səcdə qıl, bütün günü dua elə. İndi yoxsul və xəstə adamlara belə Allah lazımdı.

- Dünənə qədər Ulu Şanqaya yalvarırdın. İndi nə oldu? - Maqın səsində cəsarət hiss olunurdu.

- İndi inandım ki, Ulu Şanqanı yaradan Allah var.

- Bir vaxtlar Ulu Şanqa da başqa allahları yaratmışdı. Vaxt gələcək bu Allahi da yaradan tapılacaq. - Yəqin ki, bu an Qarğabaş əsəbindən, pərtliyindən pörtmüdü.

- Mən də elə düşünürəm, maq. - Ulus xan vəzirinin sözünə qüvvət verdi. - Adamlar artıq Ulu Şanqaya nifrət edir, hər evdən bir qurban aparıb. İndi bu adamlara ümid verəcək yeni Allah lazımdı. Yoxsa hamı şəhərimdən köçüb gedəcək. Mən qarğaların və sümüklərin xanı olmaq istəmirəm. Gərək qurban töreniyle bağlı dəvəti sənin ağlına inanıb göndərməyəydim.

- Çaparların çoxu üzü qara qayıdib. - Vəzir xəbər verdi.

Onların səssizliyindən hiss etdim ki, maq söz tapa bilmir. Əslində, o özünü müdafiə etməliydi, qüdrətini göstərməli idi. Beləcə adı qara qarğı kimi daşlanıb qovulmasına etiraz etməliydi. Amma o susurdu. Bağırtısını sükutunun altında gizlətmüşdi. Yeni dəblə ayaqlaşmağa hazırlaşan xan, bəlkə də Qarğabaşdan bunu gözləmirdi.

- Bəs, Bayqurd xan? Axi, o gələcək. - Maq soruşdu.

- Gəlsin. Sən bu divarda onun yerini hazırla.

Onların səsi ləp yaxından gəlirdi. Hiss edirdim ki, Ulus xanın gözləri divardakı cəsədləri sığallayıb, onlara yalvarır. Xəyalən xanın günahkar baxışlarını gördüm.

- Qara Maq! - Ulus xanın səsi, düşüncəli sükutdan sonra eşidildi. Səsi dəyişmişdi, kövrəlmışdi. Bir ara udqundu və soruşdu - Oğlum hansıdı?

Ayaq səsləri dəmir qapının qarşısına gəldi. Hətta qapının aralı qalmış altından onların sürünen köglərini də gördürüm. Maq qapının üstündəki kəllə sümüyünü astadan qapazlayaraq, "budur" dedi. Ulus xanın qorxa-qorxa sümüklərə toxunmasını açıq-aydın görürdüm, sümüklərə doğru uzanan əli havaya qalxıb titrəyirdi, barmaqları xəcalətdən başlarını ovcunun içində gizləmək istəyirdi.

- Oğlum, - piçiltisini eşitdim. - İndi sənə ehtiyacım var, kaş yanımda olaydın. O lənətlənmiş əminə qoşulub getməyəydin. Gedib dini öyrənib gələyдин. Bu adamların ağızını bir yerə yiğaydın. - Ulus xanın yanıqli səsindən divardakı sümüklər oynasır, gərilirdilər elə bil, divar içəridən canlanırdı. Bu gözümün qarşısındaca baş verirdi.

Axmaq, hiyləgər addımlar bu xəyanət məbədindən uzaqlaşdıqca məni nəyin gözlədiyini anladım. Bu zamanda tanrı yaratmaq, insanla qarşılaşmaqdan asandır.

Axşam məni hicqırana qədər yedirdilər. Özümü daşqanın altında xoşbəxt hiss edirdim. Qımızı içəndə gözümüz qabağına Tumar gəldi. Onun əyiləndə

üzünə tökülmüş qara saçlarını, ağ bənizini, dodaqlarını, sıvri burnunu, almacıqlarını gördüm. Utancaq baxışlarıyla mənə baxırdı. Gözləri nəsə deyirdi, anlamırdım. Mənə uzatdığı kasanı alıb başıma çəkirdim. Bu günə qədər eşitdiyim bütün qadın səsləri beynimdə dolaşdı. Tutuştururdum, amma heç birini ona yaraşdırıa bilmədim. Yəqin ki, onu xatırladan içimdəki Boldurqanın ruhudu. O qadınını arzulayır. Birinci dəfə deyildi Tumarı xatırladığım. Əslində, o yaddaşından çıxmır, gözümüz qabağından getmir. Mənə elə gelir ki, ona vurulmuşam. Bilirəm bu axmaq səslənir. Düzü, bunu etiraf etməyə utanırdım. İndi anlayıram ki, məni Tumara aparan içimdəki ruhudu, Boldurqandı. Yəqin ki, Qonçay məndəki oğlunu tanıdığı kimi, o da ərini tanımışdı. Ona görə utancaq baxışları bədənim parçalayıb ruhuma-sevdiyinə boyanıb, yəqin ki, mən yatanda başımın üstündə durub mənə xeyli baxdıgi anlar olub. Üzümdə Boldurqanın izlərini axtarır. Bilmirəm tapıb, ya yox. Bəlkə də, mən Boldurqanın əkiziyəm, sadəcə, aramızda zaman fərqı var.

Tumar maqnit olub, ruhumu dəmir kimi özünə çekir. Elə buna görə də daşqadakı cəsədlər soyumur. Mən Tumara qayıtmalıyam. Görünür, onun mənə ehtiyacı var. Bəlkə də, Tumar tək qalıb. Bəlkə də, onu incidirlər, ona görə ruhum belə nigarandı. Nə olur olsun, bu cəsəd divarlar mənə yol verməlidir, bu sümüklər doğan qadının çanaqları kimi aralanmalıdır və bu məzar məni doğmalıdır. Axi, bu qədər adamın içinde diri olan, sağ olan bircə nəfər insan varsa, o da mənəm. Bu adamlar əslində, tarixin dərinliklərində ölüblər, sümükləri də çürüyüb. Mən, yəqin ki, bu ölüller ələmindən Tumarı xilas etməyə gəlmışəm. Onu özümlə aparmalıyam ki, yarımcıq qalmış ömrünü mənim zamanımda davam eləsin. Belə çıxır ki, ölen mən deyiləm, Tumardı. Mən onu dirildəcəm.

Məni xəyanət məbədindən çıxaranda günəş üfüqden yenice qalxmışdı. Hiss edirdim ki, burası başqa səhərdi. Qarğabaş qoca bir Yepiskopla cığırın başında dayanmışdı. Mənə baxıb piçılıyla taleyimi yazırıllar. Həyəcan məni üzüdürdü.

Qəsrin karşısına gəldik. Xidmətçi kişilər məni də, eşşəyi də yaxşıca yedirdilər. Bu insafına görə Qarğabaşa kinim-küdürütmə qalmamışdı. Ulu Şanqaya məni qurban vermək fikrindən də daşinsaydı, elə bilərdim böyük qardaşımı, yeri gəlib məni cəzalandırıb.

Biz parçalar bağlanmış zivələrin-Qarğabaşın pirinin yanında durduq. Kəndlilər dəstə-dəstə nəzir-niyaz gətirmişdi. Bu adamlar əməlli-başlı xəstədilər. Nə vaxt yuxudan durmuşdular, o boyda yolu nə vaxt gəlmişdilər?

Qarğabaşın iki xidmətçisi zivədəki rəngli parçalardan açıb boğazımı, qollarıma, ayaqlarıma o qədər üst-üstə bağlamışdı ki, görən elə bilərdi kloun paltarı geyinmişəm. Arabanı, örtüyü açılmış cəsədləri və eşşəyi də beləcə geyindirdilər. Sirk üçün əla yarayırdıq.

Biri mənə dedi ki, sən Ulu Şanqanın göndərdiyi, ölüleri dirildən oğlu Boldurqansan. Gülmək məni tutdu. Bu nə danişirdi? Məni İsa Məsihin yerinə qoyur? Bu cəfəngiyyata kim inanacaq? Yəqin ki, bu hoqqa o qoca yepiskopun başından çıxb.

O, güldüyümü görəndə sözünü ciddiyə almadığımı anladı. Ona görə də üstümə bağlırdı:

- Ey, Ulu Şanqanın oğlu! Ölüleri diriltməlisən! Dirildəcəksən! Kim bütün tanrıları, allahları inkar edib, sənə inansa, onun ölüsünü geri qaytaracaqsan! Bunu belə bil, belə de!

- Mən İsa Məsih deyiləm. Adı bir yazıçıyam. - Özüm də təəccüb edirdim, deməli, tanrı uydurmaq, peyğəmbər düzəltmək bu qədər asan imiş.

- Ya dirildəcəksən, ya da Ulu Şanqanın qarşısında qarğalar gözlərini çıxaracaq, kəlləni deşib, beynini yeyəcək, ölenə qədər ətinə didib-

dağıdacaqlar. Direye bağlanmış sümüklerini itlər, çaqqallar yalayacaq. - Qarğabaş qarıldadı.

Onun niyyətini anlamışdım. Ulus xanın qarşısında susmağı mənim başımda çatdıdı. Yepiskopla birləşib xanı yıxməq fikrindədir. Başa düşüb ki, Ulus xanın vəziri fürsətdən istifadə edib dinini dəyişib. Qarğabaş sarayda istehsal vaxtı bitmiş ərzağa çevrilir, bir azdan onun yeyilməsi qadağan ediləcək. Babalarından, atalarından ta bu güne qədər aldandıqlarını adamlar anlayacaq. Bunun qisası amansız olacaq. Onu xəyanət məbədinə diri-diri hörcəklər.

Həm Qarğabaşın, həm də burdakı xristianların oyunağı olacağımı anladım. Hətta ola bilərdi ki, bu Qarğabaş Yepiskopun beynini yeyib, onu inandırıb ki, mən İsa Məsihəm. Gelişimi gözləyirdilər, gəldim. Söz vermişdim, zühur elədim. Başqa şəkildə, başqa adda, başqa cür çarmıxda, amma əlləri eyni mismarlı, taxtalı, həmin yaşda, həmin gözlərlə. Mənim İsa Məsih olmayı - hətta inanmasa belə, kilsələri yandırılmış bu Yepiskopun işinə yarayırdı. Bunu onların söhbətində də başa düşdüm və dalağım sancı ki, Yepiskop Qarğabaşdan da hiyləgərdi. O üçlükdən danışındı. Özümü inandırmağa çalışdım ki, səhv eșitmışəm, üçlüyü onlar başqa mənada deyirlər, amma təəssüf ki, özümü aldada bilmirdim. Yepiskop üçlüyü-ayrılmaz üçlüyü qurmaqla atom bombasının formulunu hazırlamışdı. Qarğabaşa "Yevangelina"dan misallar çəkirdi.

- Üçlübirlikdə tək bir Raba və birlik içindəki üçlüyə tapınırıq. Ata necə Tanrıdırısa, Oğul da tanrıdı, müqəddəs ruh da tanrıdı. Buna baxmayaraq, onlar üç fərqli tanrı deyil, birlikdə tək bir Tanrı-Rabdı. Üçlübirlikdə heç kim bir-birindən daha üstün deyil. Üçü də eyni dərəcədə müqəddəs və əbədidirlər. Üçlükdəki birliyə, birlikdəki üçlüyə tapınmalıdır. - Qarğabaş şərab qoxulu Yepiskopa diqqətlə qulaq asıb, onu təpədən dırnağa anlamağa çalışırdı.-İndi biz üçük. Üçümüz biri yaratmalıyıq. Onda biz əbədi və qadir ola bilərik.

Əvvəl mənə ele gəldi ki, Qarğabaş bunu anlamayacaq, amma yanılımışdım. O bir az düşünüb əlini Yepiskopun çıyninə qoydu, başıyla razılığını bildirdi və fəxarətlə mənə baxdı. Onların baxışından qorxdum. Bu, insanlığın sonu ola bilərdi. Onlardan biri Rab, biri Müqəddəs ruh, yəqin ki, mən də Oğul olacaqdım. Bu Tanrı oyunu mənim heç xoşuma gəlmədi.

Birdən beynimin qaranlıq otaqlarında işıqlar yandı, anladım ki, bu, əlamətdir, axı mən üçlüyü Tanrıya çevirə biləcək birəm, deməli, mən onlardan aşağı deyiləm və gələcəyi dəyişməyə əlimdə imkan var. Mən həqiqətən xilaskar ola bilərəm. Bu torpaqların gələcəkdəki taleyi mənim əlimdədir. Elə əlamətlər qoymalıyam ki, Babək doğulsun və Cavanşirin yolunu onların evindən salmalyam. Sonra hər şey qəhrəmancasına olacaq.

Yerlə toqquşacaq nəhəg asteroidi partladıb qaza çevirən kosmonavt qüruryula burnumu dikəltdim. Özümü aldatmağı yaxşı bacardığımıdan bu işin də öhdəsindən gələcəyimə inanırdım. Milyonlarla insanı güldürməyə bir istedadlı təlxək kifayətdir.

Triumfla şəhərə qayıdan Roma sərkərdəsinin sevinciyə Qarğabaşın kəndindən çıxdım. İki nizəli əsgərin arasında gedirdim. Arxamca Qarğabaş, kürən atlı Yepiskop və nizəli, qalxanlı iki əsgər gəlirdi. Onlar öz aralarında qızığın məşvərət edirdilər. Üçlükdə kim Atadı, kim müqəddəs ruhud-aydınaşdırmağa çalışırdılar.

Biz şəhərə doğru gedirdik. Yol boyu onların mənə öyrətdiklərini küçələrə düşüb dəmir almaq istəyen qaraçılars kimi bağırrırdı. Rastlaşdığımız adamlar bizə, xüsusən mənə heyrətlə baxır, Qarğabaşa təzim edirdilər.

Maqla Yepiskopun söhbətindən anladım ki, tanrının önləri dirildən oğlu Boldurqan haqqında alıqları qızıl sikkələrin haqqını carçılar şəhər

meydanlarında artıqlamasıyla ödəyir. Yepiskop kilsələrə xəbər göndərib. Hətta o, mənim haqqımda çoxdan gözlədikləri peyğəmbər, Tanrıının oğlu Boldurqan kimi danişib. Ulu Şanqanın adını çəkməyib ki, Tanrıının adının nə olması ele də vacib deyil, əsas adamları arxasında aparacaq Boldurqana inanmalarıdi. Dediinə görə, bütün kilsələrdə, xristian kəndlərində məni gözləyirlər.

Kaş, sən də məni gözləyəydi, Tumar! Kaş, yolum qarşından keçəydi! Məni-bu ağıllı adamların düzəldiyi axmaq peyğəmbəri görəydi. Ona görə axmağam ki, özümə inanmağa başlamışam. Ona görə axmağam ki, yanında deyiləm. Ona görə axmağam ki... Mən... məni bağışla, gərək ölməyəydim.

Adamlara tanrıya olan sevgimdən danişacam, o Tanrı sənsən, Tumar! Bədənim də, ruhum da sənə inanır.

Gəlib çıxdıq Əriz kəndinə. Bizi kəndin girəcəyində qoca qadınlar qarşılıdı. Kahinə təzim etdilər. Mənə heyretlə baxırdılar. Gözlərini cəsədlərdən çəkmirdilər.

Kəndin mərkəzində it yiyesini tanımadı. Ulu Şanqanın peyda olmuş oğlu haqqında eşidənler eşitməyənləri dərtib özləriyle gətirmişdi. Əksəriyyəti qocalar, dul gəlinlər, əllillər, xəstə kişilər idi.

Məni ehtiramla salamladılar, təzim elətilər. Əlimdən-ayağımdan öpməyə fürsət axtarırdılar, lakin əsgərlər imkan vermirdi. Kəndlilər eşşəyi və daşqanı tumarlayır, öpürdülər. Onların hər ehtirami, öpüşü əlimin beynimə vuran ağrısına çevrilirdi. Dişlərimi elə qıcamışdım ki, dişim dişim pərcimlənmişdi. Amma yenə də bu saf adamlara qarşı mehriban üz göstərməyə, gülümsəməyə çalışırdım. Onların Ulu Şanqaya olan sevgisini açıq-aydın görürdüm. Bu maqın yaratdığı qorxunun sevgisi deyildi, bu ümidi, inamın sevgisiydi. Əvvəl fikirləşmişdim ki, onların gözlərini açım, amma bu adamları görəndən sonra anladım ki, inam onlarla bərabər böyüyüb: ikinci başları, üçüncü qolları, altıncı barmaqları, indi bunu kəsib atmaq olmaz. Nə qədər axmaq və cahil görünənlər də, onlara hörmətlə yanaşmalyam. Üzümü çevirib hansı kəndliliyə baxırdımsa, onda xəstəlik və yoxsulluq görürdüm və əmin olurdum ki, onların ümidi, ruhları, duaları, sevgiləri Ulu Şanqayadı.

Bir qoca qadın qarşısında təzim edib dedi ki, mən oğlumu Ulu Şanqaya qurban vermişəm. Ona görə Tanrı bizi bütün bəlalardan qoruyur. Mən oğlumun yanımıda olmağını istəyirəm, amma Ulu Şanqa məndən də müqəddəsdi, ucadı. Onun yanında olsa, daha yaxşıdı.

Mən bu qadına inamının əksinə söz deyə bilməzdəm. Deyəcəyim həqiqət onun başına endirilən cəllad baltasına çevrilərdi. İndi bu adamların ikinci başını tumarlamaq, üçüncü qollarına dostcasına girmək, altıncı barmaqlarına üzük taxmaq ən xeyirli əməldi. Bəzi adamları cahillikdən xilas etmək, akvariumdan çıxardıb nimçəyə qoymaqla eynidir. Ona görə də qadını əmin etdim ki, oğlunun ruhu atamın ən sevimli mələyidi. Mən bura o mələyin xahişiyə gəlmişəm. O sizi qoruyur, sizə xəbər göndərdi, Tanrıının bir sərrini açdı, dedi ki, daşı daşın üstünə böyükdən balacaya düzüb dua edin, Tanrı sizin səsinizi daha tez eşidəcək.

Başım çürüsün, bu daş məsələsi hardan ağlıma gəlmışdı. Bir kəlmə yersiz sözüm gələcəkdə dağlara, daşlara tapınan adamların, hətta anamın da beyninə batmışdı. Onlar bu sözün hardan gəldiğini bilməsələr də, indi mənə aydın idi və düzünü deyim ki, adamları bu qədər dərindən aldatdıǵıma görə çox peşmanam. Gələcəkdə kimin qarşısına çıxıb desəm ki, daşlara inanma, bu axmaqlıqdı, bu inancı qəfil uydurmuşam - məni daşa basarlar. Desəm ki, ağaclarla parça bağlamaq, pir yaradıb kəndlilərin var-yoxunu talamağı Qarğabaş maq kəşf edib, inanmazlar. Burdakı adamlarla ordakı adamların beynində elə də böyük fərq yox idi.

Məni - eşşək arabasına mismarlanmış adı bir adamı Maqın sözüylə tanrı oğlu bilən, bir kəlmə sözümlə əllərini göylərdən çəkib, daşları tumarlayan, özlərini sevə-sevə qurban verməyə hazır olan bu kəndlilər Ulu Şanqadan elə mehriban, mərhəmətli, qayğıkeş Tanrı yaratmışdır ki, az qala, mən də ona inanıb, yalvarmaq istəyirdim. Əlim çatsayıdı, daşı daşın üstünə qoyub yalvarardım ki, canımı Qarğabaşdan qurtarsın, məni Tumara qovuşdursun. Yoxluqda əlcətməz və bu qədər müqəddəs bir Tanrı yaratmış adamlar özlərinin nə qədər müqəddəs olduğunu görə bilmədikləri üçün bir-birlərinin qatılıdır.

Qadını aldatdığınıma görə əvvəl xəcalət çəksəm də, sonra özümə bəraət qazandıra bildim. Onların yoxluğa, göylərə olan sevgilərini yerdə daşa əvvirdim ki, gələcəkdə ömürlərini mənasız inancların odunda yandırıqlarını anlaşınlar.

Mən böyük bir kəndi yox, minlərlə adamın könlünü fəth etmişdim. Onların sabahlarını, gələcəklərini, hələ doğulmamış nəsillərini inandırmışdım. Bu kəndə gəlmiş onlar üçün ümid yağışı oldu, canlarındakı ağrıya qədər islandılar.

Hələ də başa düşmürdüm ki, yepiskop bu kələkdən nə xeyir qazanır? Axi, bu adamların Ulu Şanqaya inanması onun nəyinə lazımdır? Belə çıxırdı ki, o özü də inanır? Bəs, bu günə qədər qarşısında diz çökdüyü İsanı nə tez unutdu? Bilmirəm!

Anlayıram! Anlayıram ki, elə bu kənd üçün burdaydım. Omay da, Sunqat da bu adamlar üçün qurban gedib.

Barmağımın arasında payadan çıxan rişəni hiss elədim. Əvvəl elə bildim bərkimiş toz yığını, axı quru payanın ağac kimi rişələnəcəyini ağlıma gətirə bilməzdəm. Kimə desəm inanmaz, amma həqiqət budur: qoca əkinçi əlləri kimi quru və cadarlamış paya barmağımın arasından rişələyib.

Hamilə olduğunu öyrənən qadının həyəcanı içimə sancı kimi doldu. Aldanıb bakireliyi alınmış və uşağa qalmış qızın içimdə gizləndiyini hiss edirdim. Nə qədər gizlətmək istəsə də bir azdan onun qarnı böyüyəcək, əsl dəhşət onda başlayacaqdı. Bir yandan atası, qardaşı, bir yandan da qonum-qonşu... Uşağı da öldürmək olmaz... Ha düşünürdümse, o zavallı qızı bir çıkış yolu tapa bilmirdim... Bəzən həqiqəti də cinayət kimi gizlətmək lazımdı.

Bir azdan rişələr barmaqlarımın arasından sallanacaq, bəlkə də, qırılıb barmaqlarımı, biləklərimə dolaşacaq, bu quru paya məni özünə çevirəcəkdi. Bəlkə, Omayla Sunqatın dirilməsi üçün bu paya belə rişələnməli, kök atmalı, sonra mən onu basdırımlıyam. Ola bilsin ki, o vaxt mən əlimi bu payadan rahatlıqla qopara bilərəm. Yəqin ki, bunu Qarğabaş anlayacaq və rişəni görən kimi yoluşdurub qoparacaq. Nə olur-olsun, mən bunları qorunmalıyam, böyütməliyəm. Qoy biləyimdən qarnıma doğru uzansınlar, basdırmağa fürsət tapacağım günə qədər mən onları sinəmdə, qarnımda gizlədərəm. Bircə bədənimə girməsinlər.

Çapar qarğa xəbər gətirdi ki, Uluş xan, maqın əməlindən xəbər tutub. Onun bu yad adımı eşşəyə mismarlayıb, kəndləri gəzdirərək adamları aldatmasını küfr sayır. Bərk qəzəblənib. Təcili onu yanına çağırır.

- Küfr! Küfr!- maq rişxəndle təkrarladı.

Qarğabaşın qarıldamasından, əsib-coşmasından anladım ki, lələyi yolundu. Mən də, bəlkə cəsədlər də, eşşək də anlayırdıq ki, əgər xanın tələbini yerinə yetirməsə, başını sərçə başı kimi üzəcəklər.

Mən bu ağır yükə kəndləri gəzmək istəmirdim, əslində, bu xəbər məni sevindirməliydi, amma Uluş xana acığım tutdu. Maqın sayəsində mən sevilirdim, hörmətlə qarşılanırdım, müqəddəs sayılırdım. Deməli, bir neçə güne mənim sözüm qanun olacaqdı. Bəlkə də, bu maqın qarğa beyninə gəlməmişdi. O, fikirləşdiyi kimi qurunun oduna yaşları yandırıa bilmədi. Oyunu

Bayqurd xan pozdu, Ərsunqay dəyişdi. Bir Qafurun ölməyi milyon-milyon insanı xilas elədi. Elə məni də.

Gələcəyi dəyişmək şansını əlimdən vermək fikrində deyildim, məqsədim zərərlı ideologiyani kökündən kəsmək idi. Dünyanı xilas etmək üçün adamlar Tanrıdan çox bir-birinə dəyər verməlidir. Əsl həqiqət insandı, Tanrılar yox.

- Ulus xandan qorxmaq bizə yaraşmaz. - Mən cəsarətlə fikrimi maqa bildirdim. - O hökmü olsa da, axmaqdı.

Qarğabaşla Yepiskop diqqətlə mənə baxdılar. Gözlədilər ki, sözüm gedib beyinlərinə çatsın. Nəhayət, zindana dəyən çəkicin səsini eşitdim.

- Qorxmağı Ulus xana mən öyrətmışəm - Qarğabaş dilləndi. Bir anlıq duruxub sonra dimdiyinin altında qarıldadı -Yəqin ki, vəzir məqsədinə çatdı. Onların ikisinin də yeri xəyanət məbədidir.

Yepiskop fikrini əminliklə bildirdi:

- Kəndə qayıtsan, səni də, bu Tanrı oğlu Boldurqanı da öldürəcəklər. Yaxşı olar, siz kilsədə gizlənin.

Nədənse mənə elə geldi ki, bu xəbər yepiskopun eynini açdı. Elə bil bu xəbərin arxasındaki bilmədiyimiz nəsə sevindirici bir məqamı yalnız o bilirdi.

- Gördü ki, Allah Ulu Şanqadan daha güclüdü, Ulus xan ölməmək üçün müsəlman oldu. - Mən ağılımdan keçənləri üzlərinə dedim və sözümlə razılaşdırıldı. Maq anlayırdı ki, o bir günün içində Ulus xanın düşmənləri sırasına qoyulub.

Qarğabaş bir az düşünüb qərarını bildirdi:

- Onunla danışmalıyam.

- Birdən səni öldürər. - Narahatlığımı gizlədə bilmədim.

Onlar, xüsusən də maq mənə heyrətlə, təəccübə baxırdı. Deyəsən, o qulaqlarına inana bilmirdi. Əminəm, düşünürdü ki, mənə bu qədər zülm etdiyi, əsir götürüb kənd-kənd gəzdirdiyi haldə niyə ona qarşı nifrətim yoxdur, hətta dimdiyinin qanamasını belə istəmirəm. Əksinə, onu qorumağa çalışıram. Yepiskop adı adam olmadığımı, müqəddəsliyimi dilə getirmək istəyirdi.

- Mən ölümsüzəm. - Qarğabaş əminliklə dedi. Üzünü yanındakı əsgərə tutdu. - Yepiskopla gedin. Məndən xəbər gözlə. - Sonra onun qulağına piçılıyla tapşırıdı: "Gözünü bu mexluqdan ayırma".

Qarğabaş qanadlı atını çevirib çaparın arxasında uçdu. O biri əsgər də onun dalınca çapdı. Qarğabaş gedəndə hiss elədim ki, mənim üçün onun öz yeri var və o yerin boş qalmasını istəmirəm. Amma səbəbi hələ mənə aydın deyildi.

Günəş vaxtında batdı və hava bizi qaraltıya çevirdi.

* * *

Qarğabaş şəhər darvazalarından girəndə əl-ayaq çəkilmişdi. Bəzi hündür evlərin, məntəqələrin girişindəki qəndillər ətrafi qorxa-qorxa işıqlandırırdı. Arxa küçələrə girib gizlənmiş qaranlıq yetim uşaq kimi səhərin açılmasını gözləyirdi.

Maq düşünmüşdü ki, Ulus xanla səhərin yorğun və mürgülü vaxtı görüşsə, daha yaxşı olar, səhəri gözləmək gecdi.

Ulus xan maqın gəldiyindən xəbər tutanda əvvəl təəccübəndi, onunla görüşmək istəmədiyini bildirdi, tapşırıdı ki, maqı karvansaraya aparsınlar, səhər görüşərlər. Maq "karvansaray" sözünü eşdəndə saraydan necə qovulduğunu anladı, getmədi. Xəbər göndərdi ki, Ulus xan onu bu saat qəbul etməsə, bütün səhəri lənətləyəcək. Ulus xan bu lənətə yaxşı bələd idi, səhər durub görərdi ki, qarğalar bütün səhəri didişdirib. Odur ki, görüşə razı oldu. Xəbər göndərdi ki, vəzirlərin ikisi də gəlsin.

Maq eyvanda durmuşdu. Bir neçə dəfə elə qarıldadı ki, yatişan qarğalar diksinib oyandı. Bir az keçmiş qarlılı səsi göyün üzünü bürüdü. Sarayın

başına qara bulud dövrə vururdu. Bəzi qarğalar aşağı enib maqın ətrafına fırlandı, elə bil ondan əmr alıb havadakı qoşuna xəbər apardı. Bəziləri eyvana qonub qarıldayaraq gözləyirdi.

Otağın qapısı açıldı maq eyvandan salona keçdi və Ulus xanla üz-üzə dayandılar. Ulus xan yəqin ki, qarğaların səsindən ürpənmişdi.

- Bəs, dedilər tək gəlmisən. - Xan eyvandakı qarğalara baxıb rişxəndlə gülümsündü.

Üz-üzə oturdular.

- Bəs, deyirdin məni fəlakət gözləyir. - Ulus xan dedi.- Deyirdin fərqli adamı tapıb, Ulu Şanqaya qurban verməsən, buralar qan gölünə dönəcək. Hər yerdə kəsilmiş başlar görürdü. Deyirdin məni qara bulud bürüyəcək.

- Nə gördüyümü yaxşı bilirəm. - Maq gözləriylə dəhşəti görürmüş kimi baxırdı. - O eşşəkli adam bizi bu bələdan qurtaracaq yeganə insan idi. İndi gecdi. Bəla burdadi. Onu hiss edirəm

- Səhvin var, maq, indi mən daha qüdrətliyəm. Arxamda Əmir həzrətləri dayanıb.

- Yox. Qara buludun içində itmişən. Sənin arxandakı uçurumdu.

- Sənin dediklərinə ancaq axmaqlar inanar. Bu günə qədər sənə inandığım üçün təəssüf edirəm. İndi əsl həqiqəti tapmışam.

- Sən bu torpaqlara əbədi bəla getirmisən...

Maq ağını açıb ürəyini boşaltmaq istəyirdi ki, içəri iki nəfər girdi. Gəlib xanın sağında-solunda əyləşdilər. Maq onlardan birini tanıydı - o, başına əmmamə, saqqalına xına yaxmış olsa da, əvvəlki qoyun gözülü vəzir idi. Orta boylu, qara dodaqlı, başından böyük əmmaməsi olan axsaq adamı isə ilk dəfəydi görürdü.

- Bu -İbn Xambaldi. İkinci vəzirim. O mənim bəsirət gözümü açıb. - Ulus xan Xambalı təqdim edəndə maq başa düşdü ki, saraydakı yeri tutulub.

İbin Xambal əlini sinəsinə qoyub ehtiramla baş əydi.

- O səni nəinki kor edib, ağlını da alıb, indi sən sadəcə bir cəsədsən. - Maq gözünü İbn Xambaldan çəkmədən cəsarətlə dedi.

-Bu nə hünərdi! - Ulus xan pərt oldu.

- Kafir maqı öldürmək lazımdı. O, şeytan əməlidir! - Vəzir Ulus xanı qızışdırıcı.

Maq təmkinini pozmadan cavab verdi.

- Bir xain yüz min əsgərdən qorxuludu.

- Bu günə qədər bizi aldatmışan. - Vəzir dilləndi. - Nə qədər günahsız adamı qarğalarına yedirtmişən...

- İnsanları aldatmaq kafir işidi. - İbn Xambal sözə qarışdı. - İnsanın malına, mülküne, canına sahib çıxanın yeri cəhənnəmdir. İbrahim Peygəmbərə Allahın mələkləri qoyun gətirdi ki, oğlu İsmayıllı kəsməsin. İnsanı qurban vermək günahdı.

Maq ayağa durdu.

- Çoban erası başladı! - Sözünü deyib eyvana çıxdı. Eyvanın sürahisinə qalxdı. Elə bil uçmağa, ya da özünü aşağı atmağa hazırlaşırırdı. Əllərini yanlara açıb gözünü yummuşdu, ətrafi qoxlayıb içində çəkirdi. Vəzirlə İbn Xambal təecübə ona baxırdı. Ulus xan gəlib maqın yanında dayandı. Bir vaxtlar heyrətlə baxdığı adamı rişxəndlə süzürdü. Maq nəfəsini içində tutub, bir müddət ətrafi dinşədi. - Hər yerdən mələşmə səsləri gəlir. - Maq eşitdiyini əminliklə dedi.

Ulus xan istədi maqı eyvandan aşağı atsın, hətta əlini onun arxasına qaldırıb barmaqlarını açmışdı da. Ağlına nə gəldisə, havada yumruğunu yiğdi və yanına saldı. Vəzirin bu səhər şəhər meydanında camaata dediyi sözlər qulağında səslənirdi: "Kafir Qarğabaş maq, bu günə qədər bizi uydurduğu tanrıyla aldadıb, doğmalarımızı qarğalarına yedirdib, şeytan Şanqaya qurban

verib. İndi də bir adamı eşşək arabasına bağlayıb sizin üçün peyğəmber düzəldib, Ulu Şanqanın oğlu elan edib. O, sizi ovsunlayır. Allah ovsunları və caduları sevməyəndi. Lənət olsun qarğıa tanrısına. Onun qanı sizə halaldır, kafiri öldürün, mükafatınız cənnət olsun! ".

Ulus xan düşündü ki, adamları inandırmaq da aldatmaq qədər asandı, odur ki, səhər Maqı camaatın qarşısına yağılı tikə kimi atıb özünə yenidən etibar qazanar.

Maq başını qaldırıb göye baxdı və bayaqdan bəri onun əmrini gözləyən qarğalara elə qarıldadı ki, Ulus xanın əti ürpəşdi, başının tükləri qabardı.

Qarğalar burulğan kimi eyvana endi. Qarılıtdan qulaq tutulurdu. Elə bil bütün dünyanın qarğaları cihada qalxmış, qəfil hücuma keçmişdilər.

Ulus xanın bağırtısı keşikçiləri oyatmışdı. Qarğalar qara alova dönüb xanı yandırırdı və heç kim bu oda yaxınlaşmağa cəsarət etmirdi. İçəridəkilər hansısa siçan deşiyini satın almışdilar.

Gecə yarısı səksənib oyanan şəhər xəbər tutdu ki, maqın qarğaları Ulus xanı aparıb. Keşikçilərin gözünün qarşısında Qara Maq qarğaya çevrilib uçub. Şaiyə yayıldı ki, Ulu Şanqa qəzəblənib.

Səhər İbn Xambal qarğaların fətvasını verdi. Tapşırıdı ki, qarğaları ovlayıb saraya gətirsinlər, ən çox ölü qarğı gətirəni mükafat gözləyir. Adamlar oxlarını götürüb ova çıxsalar da, gördükəri qarğanı vurmağa hamı cəsarət etmirdi. Allahın qüdrətinə inananlar qarğı leşiyə dolu araba ilə saray qapılarından girirdi.

Axşam növbəti dəhşətli xəbər yayıldı; Maqın qarğaları bu dəfə də vəziri aparıb. Adamlar deyirdilər ki, yeni vəzir İbn Xambalı Allah qoruyub. Lənətlənmiş qarğalar ona yaxın dura bilməyiblər. Onun bir duasıyla sarayın həyətinə göydən yüzlərlə ölü qarğı tökülb. Gözəgörünməz Allah mömin bəndəsini qoruyub. Gəlib yerdəki qarğaları görənlər eyvanda durub onlara baxan İbn Xambala səcdə edirdilər.

* * *

Biz kilsəyə çatanda eltökən yağış başladı. Yolların tozu yenice yatmışdı ki, gölməçələr ayağımı islatdı, saqqız kimi palçıq altı çoxdan düşmüş ayaqqabımıya yapışmışdı. Burnumun ucundan su damcılayırdı. Axır ki, buludlar məni yudu.

Bizi kilsənin qarşısında keşşələr qarşılıdı. Onlar mənə elə sevgiylə, elə hörmətlə yanaşdılardı ki, özümü həqiqətən İsa Məsih hesab etdim. Görürdüm ki, mənimlə fəxr edirlər. Əllərini əlimə, daşqaya, cəsədlərin ayaqlarına vurmaq onlar üçün ən böyük ibadət idi. Bundan çox məmənun idim. Ancaq əsgərin qısqanc baxışları çəqqal gözləri kimi parıldayırdı. Ağzı əyilib qulağının dibində durmuşdu, ələcəsizliqdan dillənə bilmirdi. Mənə bu boynu xaçlı, başı kapişonlu adamların sahib çıxmına razı olmurdu. Oyuncağını qoruyan uşaq kimi onlara imkan vermirdi ki, mənə daha yaxın olsunlar. Həm də qorxurdu, çünki o tək idi. Səbrini basıb maqdan xəbər gözləməli, səhər məni alıb aparmalı idi. Bu gecəlik isə özünü məcbur edirdi ki, dözsün.

İslanmış cücəyə dönmüşdüm. Yəqin ki, kənardan eybəcər və çox yazıq görünürdüm. Gözləyirdim ki, bu adamlar dualarını, mənə sitayışlərini bitirib örtülü yerə aparsınlar. Kilsənin açıq qapısından rahat gire bilərdim.

Nəhayət ki, dualarını bitirdilər. Yepiskop yanındakı keşşə tapşırıdı ki, əsgəri aşağı aparsın. Mənə ibadət edənlər yeyin addımlarla kilsəyə tərəf gedirdilər. Mən də onların arxasında içəri girmək istəyirdim, yepiskop dedi ki, eşşəyin kilsəyə girməsi günahdı. Bir keşşə noxtanı dirəyə bağlayıb, xaç çevirdi, mənə təzim edib qaçaraq içəri girdi.

Mən bildiyim bütün ədebsiz sözləri onların dalınca yağırdırdım. Bərk əsəbiləşmişdim. Sonra ağlım başıma gəldi, axı, niyə şikayət edirdim? Əslin-

də, o axmaqlara boş başlarına görə minnətdar olmaliydim. Qoy səhərə qədər mənimlə bağlı yeni plan fikirləşsinlər. İndi mənin qaçmaq fürsətim var idi.

Cəhd elədim, amma zirzəminin balaca pəncərəsindən gördükərim məni saxladı. Bir az da yaxına gəlib dizimi palçıq lehməsinin içiñə qoydum, başımı güclə sıçışdırğıım nəfəsliyə soxdum. İndi içərini daha aydın görürdüm, hər şey burnumun ucundaydı.

Xarrat sexiydi. Dültər rahiblər cəza alətləri düzəldirdilər. Kənarda bəh-bəhlə düzülmüş və hələ yəhər görməmiş dəyça kimi nə işə yaradığından bixəbər olan hazır dəzgahlar kişnəyirdi. Büyük elmi kəşfinə görə xoşbəxt alim ədəsiylə ortalıqda gəzişən rahib yəqin ki, ixtiraçıydı.

Başımı pəncərənin koğuşundan çıxardım, yenə birçə dənə kibrit çöpünün dəyərini, yerini gördüm. O əvəssiz, o ilahi qüvvə olan kibrit dənəsi aşağıdakı, yuxardakı adamlardan qat-qat müqəddəs idi. Elə bu kilsədən də. Bir quru kibrit dənəsiylə bu kilsəni yandırmaqdan yaxşı, xeyirxah əməl ağlıma gəlmirdi.

Vaxt itirmədən arabanı yırgalayı, eşşəyimi məcbur edirdim ki, dartıb noxtasını qırsın. Bir neçə təkandan sora çürük kəndir eşşəyi dirəkdən azad elədi. Mən yavaş-yavaş kilsədən uzaqlaşdım və qaranlıq məni əməlli-başlı gizlədəndə eşşəyi azadlığa hayladım. O sanki qanadlandı. Mən də artıq azad idim. İndi heç kəs məni Tumara gedən yoldan döndərə bilməzdi.

Biliydim ki, Yepiskop, keşşələr hər yerde məni axtarır. İndi mən daha çox onlara lazımdı. Yəqin ki, onlar hər şeyi yenidən başlamaq niyyətindədilər. Bunları havadan demirəm, nə də özümdən uydurmuram. Hələ kilsənin direyinə bağlanmış olanda iki sərəxoş keşişin söhbətinə eşitmişdim.

Qoca keşiş deyirdi:

- İndi bizim əlimizə yaxşı fürsət keçib. Bu adam bizim xilaskarımız olacaq.
- Müqəddəs ata, axı, bu adam özünü arabadan xilas edə bilmir, bizi necə xilas edəcək?

Qoca keşiş əlini onun ciyninə qoyub, ilahi bir əsərə tamaşa edirmiş kimi mənə baxdı:

- İsa Məsih də özünü çarmıxdan xilas edə bilmədi, - şəhadət barmağıyla yeri göstərdi. - Amma bizi bax, ordan xilas elədi. Şərabımız və donuz ətimiz həmişə var, amma onlar bunun üçün hər gün yalvarırlar.

-Əllərində olanı da bizə gətirirlər ki, - o xırıltıyla güldü- dua edək Tanrı onlara iki qat əvəzini versin.

Qoca keşiş də ona qoşulub qəhqəhə çekdi və əlindəki şərab yerə dağıldı. O dibində qalanı başına çəkib dedi:

-İndi bu adam bizi burdan xilas edəcək. Mən hamının əvəzinə düşünmüşəm, hələ lap çoxdan düşünmüşəm.

İnanmazdım ki, lənətə gəlmış hansısa zamanda beləcə əl oyuncası olam. Axı, bunların nə ixtiyarı var ki, bir adamdan oyuncaq düzəldib bu qədər adamlı istədikləri oyunu oynasınlar?

Yanıb-yaxılırdım və ancaq eşşəklə dərdləşirdim, sözümü ona deyirdim. O da hərdən dərdimə dözməyib elə anqırırdı ki, kol-kosun dibində yatanlar diksinirdi. İndi o yenə əzbərlədiyi məşhur sözü təkrarladı. Buna baxmayaraq, mən giley-güzərimə yenə davam elədim:

- Niyə axı buralarda polis, məhkəmə yoxdu? Bu cinayətdir, mən şikayət eləmək istəyirəm. Qoy onlar xalq qarşısında mühakimə olunsunlar. Fırıldaq məbədlərinə möhür vurulsun, bu hoqqabazlar da gedib həbsxanalarda bekarcılıqlıdan kitab oxusunlar, elm öyrənsinlər. Qəribədi, özləri əkib, özləri doğur, sonra da deyirlər Allah verdi. Bu adamlar gözləriyle gördükəri öz bədənlərini tanımır, nəyə qadir olduğunu bilmir, gözə görünməyən Allahın qüdrətindən, xasiyyətindən, gücündən danışırlar. Hələ onun ağızından əmr də verirlər. Bir az da dərinə getsən, onlar öz varlıqlarını inkar edər. Düz deyirsən,

mənə nə? Kim kimə qoşulub hara gedir, özü bilər. Bəli, özü bilər. Buna görə adamı məcbur eləmək, cəzalandırmaq, var-yoxunu əlindən almaq, yiğisib döymək, başını kəsmək olmaz. Başa düşürəm, adamlar mənim arxamca gəlmək üçün doğulmayıblar, buna görə onları öldürə bilmərəm. Qoy, əllərini açıb bütün günü göylərə yalvarsınlar, ümid eləsinlər, burda pis nə var ki? Lap dərindən fikirləşə bilsəm, sən düz deyirsən, Allahın adamlara xeyri də var. Məsələn, təsəlli tapmağa, yalvarmağa, ümid bağlamağa, and içməyə, qarğış etməyə, sadalasam, bitib tükenmeyən səbəblərə görə Allah lazımdır. Amma Allaha inandıqları qədər, heç olmasa onun yarısı qədər özlərinə inansınlar, özlərinə güvənsinlər.

Sunqata, Omaya baxıram, içim parçalanır. Axı, onlar niyə bu daşqada uzanmaliydi? Niyə mənim suallarına cavab verə bilmirlər? Niyə onlar ölüb, amma özlərini ədalətli, allahlı, həqiqət, haqq yolcusu sayan qatillər yaşayır? Ona görə ki, bu adamlar onlar kimi düşünmür, onlar kimi dua eləmir, onlar kimi inanmir? Bağırmış istəyirəm! Lap eşşək kimi anqırmaq istəyirəm! Yaxşı ki, sən bunu bacarırsan!

Payadan çıxan köklər qırılıb barmaqlarımı gizlədib. Kənardan baxan elə bilər ki, əllərim yoxdu, biləyim qıvırcıq köklərdən əmələ gəlib və mən içində iki cəsəd olan eşşək daşqasından yaranmışam. Deyəsən, belə getsə, bir gün taxta çarxa çevriləcəm, daşqa əvvəlki şəklinə qayıdacaq, diyirlənib öz sahibim olan o oğlu öldürülmüş arvadın həyətinə gedəcəm. Buralara heç gəlməmiş kimi, bu zülmləri çəkməmiş kimi bir qol-budaqlı ərik ağacının kölgəsində vergi borcuna görə aparılmış eşşəyin yolunu gözləməkdən çürüyəcəm. Və bir gün uzaq zamandan bir adam gələcək, meyitləri aparmaq üçün məni ona verəcəklər...

Yağışdan sonra çıxan günəş ətrafi inadkarcasına qurutmuşdu. Araba təkərləri, heyvan dırnaqları öz arxalarınca xatirə qoymuşdular. Xatirələri çözülməyə çalışırdım, bu bir əlamət idi. Məni hər yerdə izləyən əlamətlərdən biri. Bilirdim ki, onu düzgün oxusam, yaxşı yerə gedib çıxacam. Yağış məhz, bu əlamətlərə görə yağımışdı və mən onları görüm deyə günəş bu qədər yanib yaxılırdı.

Aydın idi ki, burdan at arabaları, eşşək arabaları keçib. Adam ayağının addımları tökülib qalmışdı. Amma dəqiq anlaya bilmirdim ki, bu ayaqların sahibi əsgerlərdi, Yepiskopun adamlarıdı, Qarğabaşın qarğalarındı, yoxsa adı kəndlilər. Qərar verməli, ya bu izləri geyinib naməlum kalona çatmalı, ya da başqa istiqamət seçməliydim.

Omayla, Sunqatı əmin etdim ki, doğru qərar vermişəm. Onlar mənə inanıb uzandıqları yedən başlarını qaldırmadı, sual da vermədilər, sadəcə güvəndilər. Bu daha çox xoşuma gəldi.

Yerə səpilmiş izləri yişa-yığa bir neçə addım getmişdim. Hərdən qarşımı qida artıqları çıxırdı. Anlayırdım ki, onlar burdan keçəndə bəziləri bekarçılıqdan qarınlarını doyururmuş. Alma cecəyini tapana qədər fikirləşirdim ki, məni axtaran adamlar da qidalanır və bu artıqlar onlardan qalmış ola bilər. Amma həmin o yumurta boyda olan çürük cir alma bütün fikirlərimi alt-üst elədi. Onun üstündəki dişdək yeri uşağı aid idi. Balaca süd dişlərinin naxışı möhtəşəm görünürdü. Qərar verdim ki, o uşaqlı kalonun dalınca getməliyəm. Həmişə elə hesab eləmişəm ki, uşaq olan yerdə pislik olmaz.

Eşşək sevindiyiindən ayaqlarına güc vermişdi, elə mən də. Daş-kəsək bilmirdik. Fikirləşmirdim ki, çarxın o birisi də qırıla bilər. Bircə o adamlara, məni arxasında çağırın uşağı çatmaq istəyirdim. Nə yaxşı ki, o uşaq doğulub, o arabada gedir, nə yaxşı ki, ona alma veriblər və o alma çürük olub. Bu əlamətlərin hamısı mənə görədi. Bilmirəm o uşaq kimdi, gələcəkdə tarix

kitablarında onun haqqında oxuya biləcəyik ya yox, amma mənim xilaskarım kimi onu həmişə xatırlayacam.

Mən onlara bir gündən sonra çatdım. Görünür, onlar hardasa xeyli vaxt öldürüb'lər. Bəlkə də, uşaq onları ləngidib ki, mən gəlib çatıım. Çatdım. Onların arxasında qalxan tozanağı görəndə əmin oldum ki, azadam.

Çatdım. Amma gözlədiyimin əksini görəndə çəşib qaldım. Düşündüyüüm kimi bunlar bir dəstə kənd adamı deyildi. Aralarında zirehli, silahlı əsgər də gözümə dəymədi. Onlar kənd-kənd dolaşan sirk taboru idi-təlxəklər, klounlar, kəndirbazlar, bəzəkli arabalar, paltarlı atlar, qəfəsdə heyvanlar, arabalarda oturub ayaqlarını sallayan uşaqlar, liliputlar... O qədər güldüm ki.

Bir nəfər atının başını چevirib mənə sarı gəldi. Əvvəl məni gözlərinin diaqnostikasından keçirdi və yeqin ki, sağlam çıxardı. Əyin-başimdakı rəngli parçalar, bəzəkli eşşəyim, arabam və Omayla Sunqat onu inandırdı ki, mən də onlardan biriyəm, amma adamlarını yaxşı tanıdıgi üçün yad olduğumu dərhal anladı. Soruşdu, dedim sizinlə getmək istəyirəm. Bu günə qədər tək gəzirdim, yəni dördümüz, yorulub yatmış Omayla, Sunqat, istedadlı eşşəyim və mən. Amma indi sizinlə birlikdə olmaq, tabora qoşulmaq istəyirəm. Bunun sizə bir ziyanı dəyməz, əksinə, məndə yeni nömrələr var.

O nə fikirləşdişə, razılaşdı və mən əvvəl axırıcı arabanın arxasında getdim, sonra bir-bir arabaları ötüb lap ortaya gəldim. Gözüm xilaskarımı axtarırdı. Burda hər millətdən adam var idi, fərqli dillərdə danışındılar. Təlxəklərin taboru elə bil Nuhun gəmisi idi.

Mənimle maraqlanırdılar. Qabiliyyətimi, hansı nömrələri bildiyimi soruşurdular. Onları ən çox maraqlandıran mənim ağaca dönmüş əllərim və çarxın yerində gedən ayaqlarım idi. Soruştular ki, əgər sən bu daşqadan qopa bilmirsənsə, bu payada bitmisənsə, neçə nömrə göstərirsin? Dedim elə bu nömrədi, görürsən, hətta sizi də inandırdım. Onlar ləzzətə gülüşdülər və biz qaynayıb qarışdıq. Yolun bu qədər əyləncəli və maraqlı olacağı ağlıma gəlməmişdi. Doğrudan da, həyat təlxəklərlə, hoqqabazlarla, yalancılarla daha maraqlıdı.

Bütün əyləncələrə baxmayaraq, Tumarı bir dəqiqə də unutmamışdım. Onunla içimdə danışırdım. Omayın Sunqatın yanında hissərimi açıb ağartmağım hörmətsizlik olardı. Çətinli sevgimə qovuşana qədərdi.

Bu təlxəklərin arasında yeni olduğumdan hamısı mənə maraq salmışdı. Hərə bir tərəfdən sual verirdi, mən də öz cavablarımıla onları bacardığım qədər inandırdım. Onları meytılern bu hala necə gəldiyi maraqlandırırdı. Bir də soruşturdukları ki, hansı şehri etmişəm, bu cəsədləri daha çox yorulub yatmış adama necə döñərmışəm. Mən də cavab verirdim ki, bu mənim bacardığım ən yaxşı nömrədi və onun sərrini heç kimə aça bilmərəm. Xahiş elədilər ki, onlardan kimse ölsə, onu da belə hala salım, mən də məmnuniyyətlə razılışdım, hətta söz verdim.

Onlar məni özlərinə o qədər yaxın buraxdılar ki, hətta saqqallı bir liliput mənə qaxac da yedirdi, sərin şərab içdim. Ətrafımda balaca uşaqlar sərçə kimi uçusurdu. Liliput dedi ki, o uşaqların çoxunu qarət olunmuş kəndlərdən, döyüş meydanlarındakı cəsədlərin arasından təpiqlər. Şərab məni yaxşıca dəmləşdirmişdi, odur ki, müharibəyə uduzmuş uşaqlara görə ağladım. Elə bil çoxdanlı ağlamaq istəyirdim, amma bəhanə tapmirdim. Əslində, liliput danışdıqca gözümün qarşısında yanın kənd, qışkırgan uşaqlar, hər yerdə oxlanmış, küreyinə nizə sancılmış analar, atalar, yaralı, zariyan qocalar gəlirdi. Onlar o qədər yazılıq və çaresiz görünürdüler ki, gözümün qabağına gətirməyə də utanırdım. Axi, adamlar başqalarının ideyalarına, məqsədlərinə görə niyə ölməlidir?

İki gündən sonra uzaqda kənd gördük. Torpaq görən dəniz səyyahı kimi sevinirdik. Mənim üçün də əyləncəli olacağına inanırdım, hətta çıxış üçün

nömrə də fikirləşmişdim. Beynimdə ssenarisini qurub, monoloqunu əzberləmişdim. Amma kəndə çatanda arzuladım ki, bir piton çıxayı və məni udub qarnında gizlədəydi.

Karvandan geri qala bilmirdim, qaçıb gizlənməyə də yer yox idi. Sadəcə, axınla gedirdim. Həmin o kəndə gedirdim- məni Ulu Şanqanın oğlu kimi tanıyan, sevən adamların kəndinə. İndi məni bu təlxəklərin arasında görsələr, necə olacaqdı? Birdən Yepiskop, lap elə Qarğabaş məni gördü... Mən axı hara gedirdim? Onların ovuclarının içində. Yox, o adamlar bilsələr ki, mən adı bir təlxəyəm, onları aldatmışam, məni bu araba, eşşək, cəsəd qarışq yandırılar.

Hər addım məni biabırçılığa aparırdı və bunu məndən başqa heç kim bilmirdi. Onlar elə sevinirdilər ki, elə bil ölümdən yaxalarını qurtarmışdır. Bilmirdilər ki, ordakı adamlar, o zavallı şikəstlər bəlkə də təkçə məni yox, bu adamların hamisini, lap elə uşaqları da öldürər, ya da Ulu Şanqaya qurban verərlər.

Çox peşman idim. Bu adamlara qoşulmağım, onları özümlə buraya gətirməyim axmaqlıq oldu. Bəli, onları mən buraya gətirmişəm, onlar məni yox. Mənim mistik qüvvəm onları sürüyüb aparır. Əgər bu adamların arasında olmasaydım, onlar, yəqin ki, bu kəndə girməzdilər.

Yolun kənarlarında üst-üstə qoyulmuş dua daşları diqqətimi çəkmışdı. Əvvəl adamların beyninə yedirtdiyim ideyam xoşuma gəldi. Açığını deyim ki, özümlə qürurlanmağımı qalmadım, liliputa ucadan dedim ki, qoy başqaları da eşitsin. Təbii ki, eşitdilər və mən güddüyüm məqsədə çatdım. Onlar məndən bunu nə məqsədlə elədiyimi soruştular, mən də dedim. Elə biliirdim onlar məni fərasətimə görə tərifləyəcəklər, amma əksinə oldu. Liliput-bu kiçildilmiş adam məni qadınların, uşaqların arasında elə saldı, adamları yaxşı aldatlığımla öyündüyüm üçün mənə güldü, dedi ki, belə sadə şeylə öyünmək uşaq işidi, onsuz da o adamların qabları boşdu, nə versən, yeyəcəklər.

Hiss edirdim ki, ürəyimin dərinliyində bu əməlimlə bağlı bir fərəh hissi neft buruğu kimi fontan vurur və mən onun ağızını bağlaya bilmərəm. Qoy püşkürsün və damarlarına yayılsın.

Kənd yolunda bir kişiylə rastlaşdıq, daha doğrusu, o, bizdən çox aralıda gedirdi və daha çox mənim diqqətimi cəlb elədi, liliputa göstərdim. O kişinin arxasında mat-məettəl baxdıq. Sonra mənə baxıb onunla müqayisə elədi. Həmin kişi də eşşək arabasını aparırdı və o da mənim kimi daşqanın sol tərəfindəki qırılmış çarxi əvəz edirdi.

Liliput heç nə demədi. Heç mən də danışmadım.

Kəndə girdik. Bilmirdim başımı qoltuğumun altına necə soxum ki, adamlar üzümü tanımasın. Axı, bir neçə gün əvvəl mənə ibadət edirdilər, əlimi, ayağımı öpürdülər. Bəlkə də başqa sözləri olmadıqları üçün bütün günü məndən danışıblar, Ulu Şanqanın müqəddəs oğluna əl vurdular üçün hələ də öyünürdülər.

Qarşılaştığımız adamları görəndə bir az tərəddüd elədim. Buranın həmin kənd olduğundan əmin idim, amma adamlar... Uzun çarşaba bürünmüş qadınların təkçə gözləri görünürdü. Arabir kişilərlə də rastlaşdıq. Bu doğurdan da məettəl qalmalı iş idi, onlar ətəyi topuqlarına düşən ağ kandura geyinmişdilər. Sünnet olunduqları üçün paltarın altından əzalarının üstünə nəsə qoymuşdular ki, parça qabarlıq dursun, açıq yaranı sürtməsin. Paltarlarının qabağı donbaq, özləri də hamilə qadınlar kimi əllərini bellərinə qoyub qorxaq addımlarla yeriyirdilər. Ağacların altında toplaşib danışırdılar. Yanlarından keçəndə qulağım aldı ki, sünnet edən dəlləklər onların arvadlarını aparıb ki, kişilərin yarası tez sağalsın, yaraları da sağalmır ki, sağalmır.

Uşaqların çoxu lüt idi və adam onların yaralarını görəndə istər-istəməz ürəyi sizildəyirdi. Adam qeyri-ixtiyari ətindən ət kəsildiyini təsəvvür edir, bu da içini sizildədir. Yəqin ki, yaşlı adamlarda bu, daha ağırlı olub.

Yarası sağalmış bir neçə kişi gördük, onlar da eynən mənim kimi sol çarxı qırıq eşşək arabasında yük aparırdı. İndi fikir verdim ki, burdakı bütün daşqaların sol çarxları qırıqdı. Bu, təbii ki, məqsədli şəkildə qırılmışdı. Bunu Liliput da dedi. Hələ onu da dedi ki, bura bizdən əvvəl gələnlər bizdən daha istedadlı adamlar olub, bizdən də çox nömrələr bilirlər. Hiss elədim ki, liliput "onlar" dediyi adamlara bacarıqlarına görə qıbtə edir.

Mən də özümü gözə soxmaq məqsədiylə dedim ki, onlara bu qara çarşabları, ayaqlarına ilişən kanduraları geyindirəsələr də, kişiləri əzalarını tutub kəssələr də, Ulu Şanqanın oğlu Boldurqana olan inamlarını ürəklərindən çıxarda bilməyiblər. Çünkü bu adamlar Boldurqanı görüblər və o gözə görünməyən qüvvədən daha doğmadı. Çünkü onlar kimi insandır. İnsan şəklində gelmişdi.

Kəndin ortasından keçib bazar meydanına getdik. Adam əlindən tərpənmək olmurdu. Sirk arabasındaki bütün təlxəklər onlara baxıb gülməkdən sancılanırdılar. Kişilərin yeri, kanduralarının qabağı, parçanın kəsiyindən boylanan qadın gözleri çox qəribə görünürdü; gərdəyə girmiş bəylə-gəlinə qapının arasından baxan yengəyə çevrilmişdilər.

Heç kəs Ulu Şanqanın oğlunu bu təlxəklərin arasında tanımadı, seçə bilmirdi ki, gəlib üzüme tüpürsün, yağılı bir şillə vurub abrimi ətəyimə büksün. Üzümü gizlətmirdim, əksinə, istəyirdim heç olmasa məni tanıyan bir adam, - bir çarxlı eşşək arabasını süren müqəddəs elçiye inanan bircə kişi məni təlxəklərdən ayırsın, özündən, kəndli qonşusundan fərqləndirə bilsin.

Səbrimi basa bilmədim. Daşqası čuvalla dolu kişi yaxınlığımdan keçəndə onun eşidə biləcəyi səsdə dedim?

- Mən Boldurqanam.

Kişi daşqanın payasını yerə qoyub qarşısında dikəldi. Qanrlılıb belinin quluncunu qırdı. Mənə diqqətlə baxdı. Sevindim, qeyri-ixtiyari xərif gülümşədim və gözlərimi genişləndirdim ki, məni tanısın, xatırlasın.

- Elə mən də Boldurqanam. - Kişi ciddi-ciddi deyib payanı yerdən götürdü.

Onun dalınca təəssüfə baxmaqdan başqa əlimdən bir şey gəlmədi. Qarşısında qanrlılıb quluncunu qıranda o sümüklerin şaqqlıtlısını boynumda hiss etədim. Həqiqətən mənə elə gəldi ki, buynum qırıldı, o ağrı bütün sinirlərimə mizrab kimi toxundu. Mən bu yazıq adamları öz axmaq görünüşümlə zülmə salmışdım. Bu, bəlkə də, çəkilən ən mənasız əziyyət idi. Boldurqanın nişanəsini özləriylə gəzdirmek üçün çarxı qırıb, bu əziyyətə razı olurdular. Elə bil sol çarxı qırılmış eşşək arabası Boldurqanın simvoludu, talismandı. Xristianlar boyunlarında çarmixa çəkilmiş İsa Məsihin ikonasını gəzdirdikləri kimi bu adamlar da Boldurqanın nişanəsinə dönmüşdülər.

Liliputlardan ən qocası arabanın başına çıxbıb elan elədi ki, axşama yaxın çox yaxşı əyləncə olacaq, maraqlı nömrələr, hoqqalar göstəriləcək. Ağilli və bacarıqlı adamlar mükafat qazanacaq. Ən maraqlısı isə axırdı olacaq: "Duaların qəbulu" adlı möhtəşəm səhnə. Kim duasının qəbul olunacağını bilmək istəyirsə, özüylə bir səbət istədiyi ərzaqı gətirsin.

Vəd olunmuş vaxta qədər kənd meydanında arabalardan səhnə qurdular. Təlxəklər bəzəndi, liliputlar hazırlaşdı, heyvanları qəfəslərdən çıxardılar, kəndirbaz iki arabanın arasına çəkdiyi kəndiri bərkitti... Mən isə sadəcə oturub onlara baxır, Sunqatla məsləhətləşirdim. İndi bu kişiyyə daha çox ehtiyacım var idi. İstəyirdim ki, o durub daşqadan düşsün, eşşəyin noxtasından tutub məni adamların qarşısına çıxarsın və desin ki, bu adam Ulu Şanqanın oğlu deyil. Nə Şanqa var, nə də oğlu. Bu mənim oğlum Boldurqandı. Sizin kimi adı bir adamdı. Daşqanın çarxı qırılıb, düzəltdirə bilmir. Payanın kökləri mismarlanmış əllərinə, biləklərinə dolanıb.

Omaya yalvarırdım ki, qalxsın, oyansın. Ağlımdan keçirdi ki, bəlkə də, bu hoqqabaz liliplar nəsə əməl edib Omayı geri qaytara bilər. Qoy Omayı gedib qadınları dünyaya baxdıqları o parça cırığından xilas eləsin.

Arada, deyəsən, söykəndiyim yerdə mürgülemişdim.

Adamların səsinə oyandım. Lilipli şikayet edirdi ki, onlara gülmək üçün heç vaxt bu qədər az adam gəlməyib. Buna baxmayaraq, yenə də məzəhəkələr başladı. Nə qədər çalışdlarsa, bir qadının da güldüyü görə bilmədilər. Onların mimikaları güclə görünən gözlərindən məlum olmurdu. On-on beş kişi isə kəsilmiş əzalarının ağrısından güle bilmirdi. Qarınları silkələnən kimi ahildayıb-ofuldayırdılar və bu vaxt rəngli-boyalı, ariq, gombul qadınlar gülməkdən qəşş edirdilər.

Tamaşalar demək olar ki, çox sönük keçirdi. Düzdü, sonradan bir xeyli adam da gəldi, amma yenə də onlar əvvəllər necə güldüklerini xatırlaya bilmədilər.

Bu nömrədən sonra mən çıxış etməliydim. Düzü, uşaq gəlib rəhbərin sözünü mənə çatdıranda həyəcanlandım. Beynimdə qurdugum səhnə də yadımdan çıxdı, heç bilmirdim nə edəcəm. Mənə elə gəldi ki, truppenin rəhbəri təlxəklərin oyununu yarımcıq kəsdi. Gözlədiyimdən tez qurtardı, ya da elə qabiliyyətləri bura qədərmiş. Ürəyim çırpınıb sinəmi yumruqlayır, tələb edirdi ki, düşüb qaçmağına imkan verim. Amma fürsət olmadı, məni üçüncü dəfə meydana dəvət elədiler. Eşşək məni sürüyüb düz ortaya gətirdi. Çəşib qalmışdım, bilmirdim hardan başlayım. Başa düşürdüm ki, nəsə etməliyəm, həm də ona görə ki, bu sirk truppasında qalmaq istəyirdim.

Bildiyim şeirləri, oxuduğum əsərlərdən səhnələri, monoloqları xatırladım, amma hamisinin qolun-qıçın sindirdim, öz dövründən bura salamat getirib çıxara bilmədim. Çıxışım olduqca sönük və cansızıcı alınırdı. Bir təbəssümə layiq olmayan zavallı təlxək kimi yerimdə dövrə vururdum. Hardan ağlma gəldisə, istədim ki, yeni dostlarım mənim bu kənd adamlarının arasındakı müqəddəslilik mərhələmi görsün.

-Mən Ulu Şanqanın oğlu müqəddəs Boldurqanam! - Haray çəkirmiş kimi cəsarətlə bağirdım. Kiminse qarşıma çıxbıq ağız dolusu üzümə tüpürəcəyi vecime də deyildi.

Səkkiz-on yaşlarında bir uşaq arvadların arasından qabağa çıxbıq əlini mənə uzadaraq dedi:

-Əmi, sən müqəddəs deyilsən e, eşşək arabasısan.

Arxamda təlxəklər əllərini-əllərinə vurub gülürdülər. Deyəsən, kəndlilər də gülüşürdü, çıyınların atdanıb düşdüğünü, qocaların boş damaqlarını, son çeynəmə dövrünü yaşayan sarı uzun dişlərini gördürdüm.

Özümü elə ala bildim və sonuncu cərgədə oturan tamaşaçıya üzünü tutub sonuncu monoloqunu yüksək pafosla deyən aktyora çevrildim:

-Mən sizdən biriyəm! O, eşşək deyil, başımdı. Bu araba deyil, qurumuş içimdi, o başı kəsilmiş Sunqatdı-azadlıq, mübarizə tanrısi. Bu Omaydi-cəsarət ilahəsi. Bu da mənim ayaqlarım. Mən o başla düşünüb, cəsədlə dolu bədəni bu ayaqlarımıla gələcəyə aparıram. -Axırıncı sözü lap ürəkdən bağirdım. -Mən gələcəyə gedirəm! -Baş əyib təzim elədim. Gözümü yummuşdum və mənə elə gəlirdi ki, qədim Yunanıstandakı Epidaurus amfiteatrında öz əsərində baş rolu oynayan Esxilin özüyəm. Qulağıma alqış səsləri, dəmir danqılıtları, qarmaqarışlıq küylər gəlirdi. Başımı qaldırmadan səhnədən çıxdım.

Anladım ki, təlxək olmaq çox çətin peşədi, adamları inandırmağı, güldürməyi bacarmaq lazımdır, yoxsa ortada biabır olmuş vəziyyətdə qalıb lağ hədəfinə çevrilərsən.

Nəfəsimi dərənə qədər növbəti tamaşa başlamışdı. Hələ ki, kəndlilərdən heç kim yerindən tərəpənməmişdi və elə bil bu səhnəciyə görə bu qədər vaxtı

dözüb dayanmışdilar. Qadınlar çadralarının altından içi dolu səbətləri çıxarıb gözlədilər. Liliput geyindiyi uzun sakkozun içinde azmişdi, bilmirdi əlini hardan çıxarsın, ayağını necə atsın, başındaki naxışlı mitra burnunun üstünə düşürdü və tez-tez işarət barmağıyla qaldırıb gözünü açırdı.

Arabaların yanları açılmışdı və rekvizitlərlə əsl kilsə düzəltmişdilər. Liliput səhnədən bağırraraq adamlara deyirdi ki, Tanrıının qəbuluna düşmək üçün kilsəyə qalxan pilləkənin qarşısında dayansınlar, tamaşa başlayırdı. Morja oxşayan piyli və hündürboy arvadən gəlib liliputun belindən tutmağıyla onu qaldırıb boynunda oturtmağı bir oldu. Sakkosun ətəyi arvadın başına keçdi və o itdi. İndi yalnız nəhəng Yepiskop öz əzəmətiylə hamını valeh edirdi.

O dua üçün dörd nəfəri kilsəyə dəvət etsə də, heç kim yerindən tərpenmədi. Səslədi, onları maraqlandırmağa çalışdı, xeyri olmadı. Eləcə hamı durub bir-birinə baxındı.

Bir kişi əlini qarnına qoyub üz-gözünü turşudaraq bağırdı:

- Ora kafir məbədidi, bizə deyiblər ki, ora girmək günahdi.

Nəhayət, anladılar ki, bu adamlar bu səhnəyə, belə geyinmiş bir adamın qarşısına çıxmayaçaqlar. Bu geyimdə kim olur olsun, onlar üçün kafirdi. Hesab edirlər ki, Allah xristianları və yəhudiləri lənətləyib, onları öldürmək savabdı.

İndi başa düşdük ki, kişilər danışanda məlum yerləri ağrıyr, ona görə bu qədər sakitlikdi, başqa vaxt olsaydı, yəqin ki, səs-küydən dayanmaq olmazdı, onları söyüb, daşqalaq edərdilər. Bir də ona təəssüf elədilər ki, onların əlində əmmamə və cübbə yoxdu. Olsayıdı, dərhal paltarlarını dəyişib mömin olardılar və onda bu qədər səbət səhnəyə gələrdi.

Axır ki, bir çadrasız qadın pilləkənləri asta-asta qalxdı. Rahib həvəsləndi. Qadına tapşırıdı ki, səbəti yerə çekilmiş kvadratın içine qoysun. Qoysdu. Tapşırıdı ki, indi dizi üstə oturub əllərini çənəsinin altında birləşdirib gözlərini yumsun və özünü Tanrıının hüzurunda təsəvvür etsin, duasına başlasın. Əgər Tanrı onun duasını qəbul etsə, getirdiyi bərəkət onun qarşısından qeyb olacaq. Tanrı onun hədiyyəsini dualarıyla birlikdə götürəcək.

Mənə elə gəldi ki, bu an qadının əsas duası hər nə idisə, ikinci dərəcəli oldu və indi Tanrıya yalvardı ki, onun səbəti qeyb olsun, sonra özünü hardasa hiss elədi, bunu bir anlıq çətinliklə udqunmağından hiss etdim. Bu sakit anlar hamı üçün maraqlı idi. Yepiskop yoğun və çox məlahətli səslə qədim iibrani dilində elə bir dua oxuyurdu ki, həqiqətən də o məlahətli avaz adəmi alıb aparırdı.

Bu qədər bərəlmış gözün qarşısında səbət qeyb oldu. Elə bil buxarlandı. Axi, ona mən də baxırdım, bir saniyə də gözümü çəkməmişdim. Çox qəribə idi.

Bu qəribəliyə başqa heç kim qoşulmadı. İstəsələr də, tanrıının qarşısına çıxa bilmədilər, o səhne, o paltar bu adamlarla tanrı arasında Çin səddi idi.

Qadın özünü Tanrıının yanından şad xəbərlə qayıtmış məlek kimi hiss edirdi. O necə xoşbəxt görünürdüsə, sevincdən mənim gözlərim doldu. Bu Tanrı oyunu kimin ideyasıdırsa, çox maraqlı idi.

Ağrısıkəsmişlərdən biri gəlib bar-bar bağırdı ki, bu şeytan arabasını, bu Allahın lənətlənmiş eybəcər məxluqlarını, kafırları daş-qalaq edib qovmaq lazımdı. Kənddən çıxmalıdırlar.

Adamları qızışdırmağa nə var, bir sanballı kəlmə adam bir söz desin, hamı özünü, qabiliyyətini göstərəcək. Amma bizim bəxtimizdən onlar sünnətli idi, nə daşlamağa həvəsləri varydı, nə də bizi cəhənnəmə qədər qovmaq üçün qaça bilirdilər. Biz sadəcə arabaları yığıb, gecə çökməmiş kənddən çıxdıq.

Yolda gördüm ki, Liliput həmin o dua edən qadının səbətini ortaya çıxarıb içindəkiləri bölüşdürüməyə çalışır və deyinirdi ki, ömründə tanrıının bu qədər az səbət qəbul etdiyini görməyib. Adətən, onlar bolluqdan əziyyət çəkirler, çox vaxt qənimətlərini Tanrıının adından şəhər bazarlarındakı dilənçilərə,

şikəstlərə, məbədlərin qarşısında acıdan yatanlara verirdilər. Bunu mənə Liliput elə məzəylə danışdı ki, nədənsə mən də güldüm.

O, mənim eşşəyimin belində tərsinə-üzü mənə tərəf oturmuşdu, dediyinə görə, mənə qanı qaynayırdı. Sözarası əclafcasına dedi ki, mənim atamdı, sonra təlxəkliyinə saldı və mən qətiyyən əsəbileşə bilmədim. Bundan sonra başımda bir fikir dolaşdı: "Bəlkə, doğrudan da bu adam mənim atamdı? Bəlkə də ilk toxumum, genim bu adamdan başlayıb. Bəlkə də bu zamanda birinci dəfə deyil yaşayıram, ola bilsin ki, əvvəller də doğulmuşam və öldürüb'lər. Çünkü, öz əcəliylə ölen adamlı bu vəziyyətdə, buralarda rastlaşmaq Əshabi-Kəhf tapmaqdan çətindir."

Liliputla əməlli-başlı doğmalaşmışdım, hətta dərdimi də onunla bölüşməyə imkan oldu. Yol uzun, mənasız olduğundan ayağımız və çənəmiz işleyirdi. Mən liliputa başa saldım ki, bu zamanın adamı deyiləm, başıma gələn hal-qəziyyəni danışdım. Ondan xahiş elədim ki, kəndin yaxınlığındakı daxmanı - bu cəsədlərin evini tapmaqda mənə kömək eləsin. Mən ona Boldurqan olduğunu, Tumarın ərinin ruhunun məndə yaşadığı üçün o qadına bağlandığımı, onu sevdiyimi, onu öz qadının hesab elədiyimi deyəndə - əvvəl güldü, sonra içini çekdi və mənə inandığını dedi. Söz verdi ki, kömək edəcək, hətta təklif elədi ki, əlime vurulmuş mismarları çıxarsınlar, arabanın çarxını da yeniləsinler, olmazsa, cəsədləri başqa arabaya qoysunlar. Etiraz elədim. Ona biləyimə dolaşmış ağaç köklərini göstərdim və başa saldım ki, araba məni buraxmir. Cəsədlər hələ soyumur. Mən onlardan vaxtından tez ayrılsam, olərəm. İstəmirəm ki, Tumar ərini ikinci dəfə itirsin.

Baxışlarından hiss edirdim ki, liliput mənə bir şikəst adam kimi acıyr. Açığı bu, xoşuma gəlmirdi, amma reallıq bu idı ki, mən doğrudan da şikəst idim. Nə azadlığım var idı, nə cəsarətim, mən sadəcə eşşək arabası idim. Ona görə də liliputun baxışlarına etiraz edə bilmirdim. Truppa rəhbəri dedi ki, şəhərə xaqqan kimi girməliyik. Yepiskop olmuş dostum liliput bu dəfə başına xan tacı qoyub, ciyinin ipək örtük saldı. Onu yaxşı səsi olduğuna görə seçmişdilər. O da məni seçdi, dedi ki, ən yaxşısı, bu cəsədli və ayaqlı eşşək arabasında getməkdir. Mən əvvəl etiraz etmək istədim, Qarğabaşa Ulus xaqqanı, bir də Yepiskopu ona deməyə fırsat olmamışdım.

Əl-ayaq çekilmişdi. Ətrafda küleyin qaldırıldığı tozanaq dolaşındı, baş qaldırıb göz açmaq mümkün deyildi. Mən araba karvanının başında gedirdim. Liliput xan eşşəyin belində ayaq üstə durmuşdu. Ayaqlarını aralayıb, daşqanın palanına bərkidilmiş qolların üstünə qoyub rahat dayanmışdı. Mən isə ürək-göbəyimi yeyirdim. Dalağım sançmışdı ki, indi dehşət olacaq.

Şəhər darvazaları bağlanmışdı. Hasarların üstündə əsgərlər döyüş vəziyyətinə gəlmış, yaylarını dərtib, oxlarını bize tuşlamışdılar. Bəziləri sapındı sərinkeşin pəri kimi başının üstündə fırladırdı. Hasarın arxasında hövsələdən kəsilmiş atlar kişnəşirdi. Əmin idik ki, axırımız çatıb.

Arabalara qışılıb dərmə-deşikdən baxan uşaq da başa düşürdü ki, vəziyyət qəlizdi. Biz nəhəng şəhər darvazasının qarşısında dirənib qalmışdıq. Geriyə qayıtmaq imkanımız yox idı, süni yaratdıqları çayın üstündəki körpü biz keçəndən sonra iki adam boyu qalxmışdı. Gəldiyimiz yolu görə bilmirdik. Liliput xan çareşizlikdən eşşəyə oturub başındakını çıxarmışdı. Biz də, divarın başından durub, əlində ölüm tutan adamlar da nəyisə gözləyirdik. Elə bil bura gəlməmişdik ki, bizim eşşəklərlə, atlarla hasarın o tərəfindəki atlar anqırışın, kişnəşsin-tanışın. Bizim əvezimizə danışqları heyvanlar aparırdı. Bəlkə də bunu başqları başa düşmürdü, amma Liliputun da mənim kimi bunun fərqinə vardığına əmin idim.

Qapı azacıq aralandı. Bir atlı çıxb düz qənşərimizə gəldi. At quyuğundakı birəni tutmaq istəyən it kimi yerində bir neçə dəfə fırıldandı və nəhayət ki, uzun

saqqalı, əmmaməli, əlində ilandıl qılınc tutmuş adam cilovu dartıb saxladı. Elə bil at hərəkətiylə başa salırkı ki, belimdəki adamdan qorxmağa dəyməz, onu görün necə dolayıram və bu mesajı eşşəklərin pəyəsində böyümüş Liliput xan dərhal anladı. Üstündə günəş simvollu tacı başına qoyub ayağa qalxdı və boyu qarşısındaki atın başından bir az hündürə çıxdı.

Gələn adam dedi ki, Gilan əmiri İbn Xambal əl Xorasani ancaq xanı, ya da sərkərdəni qəbul edə bilər.

Liliput başını çevirib mənə baxanda onu gözlərindəki heyret nidasını açıq-aydın gördüm. Düzü, əvvəl mən də atlının nə dediyini başa düşməmişdim, sonradan anladım. Telepatik olaraq fikirlərim Liliputun beyninə keçdi, o ikinci dəfə üzünü mənə çevirəndə şeytani təbəssümlə gülümsədi və göz vurdı. Əslində, bu qorxunc idi, axmaqlıqdan başqa bir ad verə bilmirdim. Amma o bunu elədi, özü də çox cəsarətlə elədi. Burnunu dik tutub dedi, xaqan mənəm və mən görüşməyə hazırlam.

Atlı başıyla razılıq bildirib onun arxasında gəlməyimi bildirdi. Getmək istəmirdim. Deyirdim qoy o eşşəyimdən düşsün, paltarının ətəyi yeri süpürə-süpürə getsin, nə istəyir danışsin. Onsuz da axırımız çatıb. Axı, biz hansı ağılla içəri girir, niyə görüşürdük? Onu da anlamırdım ki, arvad-uşaq dolu yeddi təlxək arabası necə bir qorxu yaradıb ki, bu adamlar darvazaları bağlayıb, hasarların başına dəstə qaldırıb, hücuma hazır saxlayıblar. Uzaqdan baxanda bu liliput doğrudan böyük bir dövlətin xanına bənzəyirdi? Bəlkə, bu adamları da onun arvad-uşaqları biliblər...

- Nə gözləyirsən, sür də! - Liliput əsil xaqan kimi hökmət əmr elədi.

Xəyalın ciftindən göbəyimi kəsdilər. Həm ayrıldım, həm də qeyri-ixtiyari qarnımda sancı hiss elədim. O əyilib eşşəyin quyruğunun üstünə bir şillə şappıldatdı və mən addımladım. Nə qədər etiraz eləsəm də, hətta dartıb arabanı saxlamağa çalışsam da darvazadan içəri girdik. Qapılar arxamızca şaqqıldayaraq elə bağlandı ki, bir də üzümüzə açılmayağınə əmin oldum.

- Qarğı uçub, yerine bayquş qonub. - Xan qarşıda cərgəylə duran adamlara baxıb cəsarətlə, hətta onların eşiə bilecəyi səslə dedi. Bilmirəm eşitdilər ya yox, amma mən ürək-göbəyimi yedim. Bu yad adamları mən təbii ki, liliputdan yaxşı tanıyıram. Dindarlar Allah alverçiləridi.

Onların qoltuqlarında kitabı görendə elə bildim günəşimin qarşısından qara buludlar çəkildi. Ürəyim atlandı ki, gedib onları qucaqlayıb bağrıma basım, birdən-birə mənə elə gəldi ki, bu adamlar mənim xilaskarlarımı və mən təsadüfən bu təlxək arabasına qoşulmamışam, təsadüfən bu Liliput xan mənim eşşəyimin belində durmayıb. Əger o olmasayıd, yəqin ki, mən bu darvazadan içəri gire bilməzdəm və qoltuğunda müqəddəs kitab tutan bu əmmaməli adamları görməyəcəkdir. Onlar mənə Əshabi-kəhfin yerini deyəcək bəlkə də yeganə adamlardı. Düzdü, mən mağaraya qalxanda həmin ayə yazılmış dəmir lövhənin qarşısında dayanmışdım, onu bir neçə dəfə oxumuşdum da, amma orası yadımdan çıxmışdı ki, üzü mağaraya tərəf duranda günəş sağ çiyindən çıxb, sol çiyində batır, ya əksinə? Yoxsa arxası mağaraya tərəf durmalıydım? Bunu qarışdırımdım. Amma indi bu adamlar onu yəqin ki, əzbər bilirdilər.

Mağaranı tapmağa bu qədər yaxın olduğumu təsəvvür etdikcə həyəcanlanır, yerimdə dura bilmirdim. Mənə bir anlıq fürsət lazım idi, yaxınlaşmaq və bu zamandan çıxış qapısını tapmaq. Qəti qərara gəlmışdım ki, səmti öyrənən kimi gedib mağaranı tapacam, sonra da Tumarı tapıb özümlə aparacam. Vəssalam, mənim bu zamandakı missiyam bununla da bitəcək. Bundan sonra nə olacaq-olmayıacaq, orası mənlik deyil.

Dəvənin iki hörgücü arasına pərcim olmuş adam bizə istehzayla baxındı. Ağzından köpük tökülen dəvəni üstümüzə sürdü. Eşşəyim mərdi-mərdanə durdu, yerindən tərpənmədi.

- Bədəni bu boyda olan xanın, beyni yeqin ki, qozdan böyük olmaz. - İbn Xambal ağızını yastılaya-yastılaya dedi. - Görünür, elə başla ağıllı qərar vermək çətindir. Yoxsa qoşun yiğib üstümə hücum etməzdin.

- Mən bilsəydim ki, başı dəvənin dalından çıxan belə bir adamla görüşəcəm, heç onları da getirməzdim. Bu adamların əmiri məndən daha yaxşıdı. Mən bura mühabibəyə gəlməmişəm. İcazə ver, öz tacımı, əynimdəki xan örtüyünü və üzüyümü sənə verim.

Araya elə axmaq süküt çökdü ki, mən necə ölücəyimizi gözümüzün qabağına gətirməyə vaxt tapdım. Liliputun cəsarətinə mat qalmışdım, həm də bu zarafatı çox yersiz hesab edirdim. Axi qapının arxasından qadınlar, uşaqlar hədəfdə durmuşdular, onların həyatı indi bu təlxeyin əlində idi.

İbn Xambal dəvənin başını çevirib geriyə-adamların yanına qayıdanda Liliput da başını mənə çevirib halımı yoxladı. Fürsət tapıb çöldəkiləri onun yadına saldım, gözümüz ağırtdım ki, əylənməyin yeri deyil. O məni vecinə almadan eşşəyin belindən yerə atıldı. Bu vaxt İbn Xambalın dəvəsi gəlib qarşımızdakı yerini aldı. Başa düşdüm ki, məşvərət üçün o adamların yanına gedibmiş, indi son qərarını deyəcək.

- Demək, o qoz boyda başında ağıl da var imiş. - İbn Xambal sözünü qalib ədasiyla dedi.

- Sənin Allahın dəvələri iynə deşiyindən keçirə bilir, qoz boyda beyinə ağıl qoya bilmir?

- Haqlısan. Allah-Təalanın möcüzəsi saymaqla bitməz. Demək, bura bu qədər adamlı gəlməkdə məqsədin mənə tabe olmaqdı.

- Doğrudu. - Liliput arxalığının iplərini boğazının altından açdı. Boynu pələng dərisindən olan qırmızı ipək arxalığını boyundan yuxarı tutaraq İbn Xambalın onun altına girməsini gözlədi.

Dəvə dizlərini qatlayıb oturanda qaçıb gələn əmmaməlilərin köməyi ilə dəvədən düşdü. Ətrafına göz gəzdirdi və hamının bu hadisəyə şahid olduğunu gördü. Liliputun qarşısında dayandı. Liliput qollarını qaldırıb, ayağının ucuna qalxsa da, örtüyü onun ciyininə salmağa əli çatmadı. Elə bu anı gözləyirmiş kimi sərçə kimi sıçrayıb daşqanın qoluna çıxdı. İndi qarşısındaki şəhər əmirindən daha yüksəkdə durmuşdu, rahatlıqla qolunu fırlayıb örپəyi onun ciyininə saldı, boğazının altından iplərə ilgək vurdu. Başından tacı çıxarıb özündən yuxarı qaldıraraq əvvəl ətrafdakı gözlərə bir-bir soxdu, bu vaxt İbn Xambalın arxasında duran köməkçisi onun başından çıxardığı əmmaməsini alıb öpdü və sinəsində sıxıdı.

- Bu gündən sən... - Liliput onun adını bilmirdi, ona görə də gözləri ağızlarda döyüdü ki, kimsə onun adını desin, - Sən... - o bir də təkrar elədi, mənim matım-qutum qurumuşdu, onlardan betər hipnoz olmuşdum deyə dilim çönmürdü. Nəhayət, əmmaməni tutan adam dilləndi. - Sən möhtərəm şəhər əmiri, müqəddəs insan, İbn Xambal bu gündən bizim kralımız sayılırsan. Bunu qəbul edirsənmi?

Qızıl tacın üzərindəki iri qaşlar həqiqi zümrüd idi və günəş onu bacardığı qədər parıldadırdı. İbn Xambal o qaşların tezliklə başında olmasına vəhşicəsinə istədiyi üçün dərhal dedi:

- Mən sizin kralınız olmağa hazırlam.

Liliput tacı öpüb onun başına qoydu. Barmaqlarındakı göz-göz üzükləri çıxardı. Bunu görən İbn Xambal öz üzüklərini çıxarıb barmağını boşaltdı. Arxasındaki adam əlindəki əmmaməni çevirdi və üzükləri alıb onun içine yiğdi. Liliput öz üzüklərini onun barmağına taxmamışdan əvvəl vidalaşmış kimi öpürdü. Axırda əsanı da verdi.

- Bu gündən özümü xaqan elan edirəm. Mən İbn Xambal Əmirinin təyin etdiyi şəhər əmirliyindən çıxıram. Bu andan bu torpaqların, Gilanın xaqanı

mənəm. - İbn Xambal elə bağıraraq dedi ki, hasarın üstündə dayanan ən uzaqdakı adam da onun sözünü yeqin ki eşitdi.

Liliput əlini İbn Xambalın çiyninə qoyub düşərkən dedi:

- Yaxşı ki, başımızın ölçüsü eynidi, tac başına oldu. Elə boyumuz da bir imiş, paltar da yaraşdı.

İbn Xambal cavab verməyə fürsət tapmadı. Liliput bağıraraq xaqanı salamladı və dizini yerə qoyub onun qarşısında baş əyərək hər kəsə nümunə oldu. Dərhal canlanma başladı, hamı xaqanın qarşısında baş əydi.

Mən də əyilmışdım. Üzümü az qala qoluma dolanmış köklərin arasına soxmuşdum ki, təlxəklərin yeni xaqanı dişimi-dişimə sıxb güldüyümü görməsin. Hamı çalışırdı ki, yeni xaqanı hamidan əvvəl təbrik eləsin.

Yan-yörəm qoltuğu kitablı adamlarla dolu idi. Bu arada fürsətdən istifadə edib, ən yaxınımdaki adamdan soruşdum ki, Əshabi-Kəhf hardadı?

-Əshabi-Kəhf? - o sualı təkrarlayıb yadına salana qədər mənə elə gəldi ki, aylar-illər keçdi. Ürəyimi üzdü. O da yanındakı adamdan Əshabi-Kəfhi tanıyıb-tanımadığını soruşdu. Adam başını bulayıb yanındakindan, o da qarşısındaki adamdan soruşdu. Nəhayət, mənim soruştugum adam dilləndi,

- Bu sarayda Əshabi-Kəhf adlı bir allah bəndəsi yaşamır.

-Mən adamı soruşturmam. - Qoltuğuna işarə elədim- Bu kitabda yazılıb. Mağaradı. Orada adamlar gizlənib, yatıb qalıqlar, üç yüz ildən sonra ayılıqlar.

O gözləmədiyim anda qəşş eləyib güldü və "Üç yüz il yatıb? Adamlar üç yüz il yatıb?" təkrar edərək yanındakına gülüşünün səbəbini dedi, o da güldü və mənə yaxınlaşıb astadan dedi:

-Bu nə axmaq nağıldı? Allah bəndəsini üç yüz il yatırdıb ki, ona ibadət eləməsin?

-Yox, sevdiyi bəndələri orda gizlədib, İmperatorun əsgərlərindən qoruyub.

- Sadəlöhvcəsinə dedim.

- Allah o qədər acizdi? Çayı yarış Musaya yol verən Allah, sevdiyi bəndələrini qorumaq üçün kafirləri atlarından salardı, onlara bəla göndərərdi. Yoxsa niyə yatırdıb, adamları namazdan, orucdan, ibadətdən, zəkatdan, nəzirdən kənar qoysun?

Bəlkə də, Liliput mənim yerime olsaydı, bu adamlara cavab verə bilərdi, amma mən söz tapa bilmədim. Sadəcə dedim ki, müqəddəs kitabda yazılıb axı.

- Burda, - o üstü daş-qasıla bəzənmiş kitabı burnumun ucuna tutub dedi. - Elə cəfəng şeylər yazılmayıb. Mən bu kitabı hələ körpəliyimdən qoltuğumda gəzdirirəm. Burda elə aye yazıla bilməz.

O sözünə təsdiq üçün yanındakılardan da soruşdu ki, belə bir aye bu kitabda yazılıbmı? Hamısı başını yırtgalayıb yox dedilər.

- Var, axı. Yazılıb. Mən lap dəqiq biliyim ki, yazılıb. Özüm oxumuşam.

- Oxumusan? - O təəccübə soruşdu. Ətrafımda olan beş-altı nəfər mənə təəccübə baxdı. - Bu kitabı açmaq günahdı. Sən onu necə oxumusan?

- Mən bunu öz dilimdə oxumuşam.

O kobud əlləriyle boynumu sıxb qulağıma fisıldadı:

- Bu küfrə görə səni Allah bağışlasa da, müsəlmanlar bağışlamaz. Bu kitab peyğəmbərin dilində yazılıb.

Başımla razılıq bildirib, onun əlindən çıxdım. Onları qınamırdım, biz də məhkəmələrdə Qurandan yalnız and içmək üçün istifadə edirdilər. Heç bir hakim onun içine baxmir. Ortya qoyurlar ki, məhkum el basıb danıssın.

Bu arada Liliput yeni xaqanına nə demişdi, İbn Xambal dəvəyə mindi və dəvə ayağa durdu. Hamı onun boyunu görəndə ucadan dedi ki, döyük təxirə salınır. Hasarların üstündəki adamlar ölümdən qayıtmış kimi arxayınlasdılar, aşağı endilər. Dəstələr cərgəyə düzülüb getdilər.

- Açıñ darvazaları! - İbn Xambal növbəti dəfə əmr verdi. - Qoy bu adamın arvad-uşağı gəlsin.

Darvazaları taybatay açdılar.

İbn Xambal eşşəyin belinə qalxmış Liliputa dedi:

- İndi mən səninlə bərabər qoşunun qarşısına çıxmaliyam. Onlar da gərək xaqanın öündə baş əyib, silahlarını yerə qoysunlar.

O, sözünü deyib darvazaya tərəf addımlayırdı ki, təlxək truppası içəri girdi. Əsgərlər eşşəkləri sağa dartıb yolu açdılar. Liliput mənə tapşırdı ki, dəvənin yanınca gedim.

Soruşdum ki, hara gedirik? O, çiyinlərini çekdi. Mən dəvəylə yanbayan darvazadan çıxanda başı göylərə qalxmış taxta körpü ağır-ağır aşağı enirdi. Getdikcə gözümüzün qabağı açılırdı.

Taxta çayın üstünə enəndə Liliput bərəlmış gözləriylə mənə baxdı, mən bu andakı vəziyyətimi təsvir edə bilmirəm.

Qarşımızda şəhəri mühasirəyə almış saysız-hesabsız qoşun durmuşdu. Qalxanlarının arxasında yerə çöməlib nizələrəni bize tuşlamış süvarilər, ayaqlarının birini götürüb o birini qoyan atlar, günəşin şüası bərq vuran qılıncılar...

Beynim ayaziyanda anladım ki, İbn Xambalın qorxusu bu imiş. O elə başa düşüb ki, Liliput bu adamların xanıdı. Ona görə təlxəyə inanıb. Əgər bu adamlar hasarın arxasında olmasaydı, bizim başımız çoxdan kiminsə nizəsinin ucundaydı.

Lap yaxşı yadımdadır, hələ o vaxt tarixi araşdırıranda belə bir yazıya rast gəlmişdim: "Təlxəklər şəhəri azad elədi. İbn Xambal onların xaqanı qaldı. " Düzünü deyim ki, bu sözləri indiki qədər dərinliyi ilə başa düşməmişdim və mənə elə gəlirdi ki, hansısa söz düşdüyündən, yazılmadığından fikir aydın deyil. Axi, şəhər azad olubsa, İbn Xambal necə xaqan olaraq qalıb? İndi başa düşdüm ki, təlxəklər şəhəri necə azad ediblər və necə olub ki, İbn Xambal təlxəklərin xaqanı olaraq qalıb.

O vaxt ağılıma da gəlməzdi ki, ərəblərin yazdığı tarixi qaynaqlarda özüm haqqında oxumuşam. Şəhərin azad olunmasına mənim də xidmətim olub.

Liliput da, deyəsən, bəzi şeyləri başa düşmüşdü, xüsusən, İbn Xambalın bu qoşunun xəbərini eşidib aldandığını. O həm də Liliputun arvad-uşağının şəhərə girdiyinə görə arxayı idи ki, burda başqa bir kələk yoxdu. Əks halda o qadınlar, uşaqlar içəri girməzdi.

Körpü açılanda qarşımızdakı zirehli insan səddinə tərəf yola düşdük. Xeyli məsafə var idi. Hərdənbir Liliput başını çevirib məndən nə etməliyik, nə edəcəyik - deyə məsləhət alırdı, mən də çiyinlərimi çekirdim. Bircə onu dedim ki, hər şey yaxşı olacaq. Bu "yaxşı olacaq" sözü beynimin başqa fazalarını açdı və ağılıma gəldi ki, bəlkə də mən elə indi, bu qarşılaşmadada ölçəm. Sonra da üstündən illər, əsrlər keçəcək və mən yenidən başqa bir zamanda doğulacaq. Bütün bunlar isə mənim ruhumun yaddaşında qalacaq. Elə ona görə də o zamanda tarixlə maraqlanıb, tarixi romanlar yazacam. Bir az təəssüf elədim. İçimdə hasarların söküldüyünü, kərpiclərin bir-bir uçub dağıldığını hiss edirdim. Amma özümə təselli verirdim ki, gələcəkdə doğulacaq. Buna əmin idim. Bəlkə də, bu Liliput da doğulacaq. Özümə söz verdim ki, öz zamanımda bu yarısı yerin altında olan, dahi təlxək Liliputu axtarıb tapacam. Mütləq tapacam. Bəlkə də, qarşılaşmışdım, görmüşdüm, bəlkə də dostlarımdan biriydi, o qədər baməzə dostum var ki. Əsas gözləridi, dostlarının gözlərini xatırlamağa vaxt çatmadı. Bizi süngülərlə bir neçə addım ayırdı.

Dəvə dayandı, biz də. İbn Xambal bir az dikəldi ki, onun boyu, üzü, başındaki tacı dəvənin xuzlarının arasından görünüsün və həzzverici an başlasın.

Atlılar mat-məəttəl bize baxırdı. İbin Xambal aşağı əyilib Liliputdan soruşdu ki, niyə bu adamlar onun qarşısında təzim eləmir? Çixılmaz vəziyyətə düşmüşdük. Onlar, təbii ki, əyiləsi deyildilər.

- Mən gərek gedib, baş tarxana xəber verəm.

Başa düşdüm ki, Liliput İbn Xambalı meydanda tek qoymaq istəyir. Bu yaxşıydı, amma yalnız bizim üçün. Hasarın başından baxanlar görseydilər ki, İbn Xambal əsir götürüldü, heç şübhəsiz ki, bunun əvəzi daha amansız olardı. Biz dəvədən ayrılib qabağa çıxdıq.

- Sən neynəmək fikrindəsən? Bu qədər adamı diz çökdürmək istəyirsən?

- Yox. Biz aradan çıxırıq. İndi yerlə göy birləşəcək.

- Necə yəni aradan çıxırıq? Bəs truppadakı uşaqlar, arvadlar?

- Onlara işarə elədim ki, gizlənsinlər. Şəhərdəki əsgərlər döyüşəcəklər, bizimkiləri axtarmağa vaxt olmayıacaq.

Qarşımızdakı süngü hasarı aralandı və cərgədən çıxıb qənşərimizə bir atlı gəldi.

Mən Ərsunqayı tanıdım. Onun üzündə, qolunda dərin qılınc yaraları var idi. Görünürdü ki, bu yaxılarda ağır döyüsdən çıxbı. Ətrafına firlandı, örtüyü qaldırıb altına baxdı. "Ölüblər. Sahibinə aparıram" dedim. Qılıncının ucuya onların yalın ayaqlarının altına sürtdü və özü də əmin oldu ki, cəsəddilər.

O bizdən tələb elədi ki, şəhəri döyüşüz azad edək. Çünkü şəhərin yerli əhalisinə qılınc qaldırmaq fikirləri yoxdur. Yəqin ki, o bu sözü bizim yad olmadığımizi anladığı üçün dedi.

Liliput bildirdi ki, o döyüscü deyil, təlxəkdi. Təlxəklər truppasının rəhbəridi. Sonra da olub bitənləri, dəvədəki adamın kimliyini onun başına açdığı oyunu, yerli-yataqlı danişdi. Hiss elədim ki, Ərsunqay bu axmaqlığı ağına sığışdırıbilmir. Əmr elədi ki, onun arxasında gedək. Süngü sədd yenə aralandı və biz içəri keçdik. Artıq azad idik. İndi heç şübhəsiz ki, İbn Xambalın ürəyinin döyüntüsüne dəvə tab gətirmirdi.

Biz dayandıq. Ərsunqay Bayqurd xana yaxınlaşıb Liliputdan eşitdiklərini ona danışdı. Güllüsdürlər. İşarə elədilər, biz yaxınlaşdıq. Mən onu görəndə az qaldım sevincimdən bağıram. Daşqanın payasını qırıb onu qucaqlayam, oğlum kimi bağrıma basam. Ulaş idı, həmin Ulaş. Anasını sevdiyim Ulaş, atasının ruhunu bədənimdə gəzdirdiyim Ulaş. Bayqurd xanın yanında dayanmışdı. Əsl ərən idı, tarxan idı. Deyəsən, mən çox dəyişmişdim, o məni görən kimi tanımadı. Liliput hər şeyi Bayqurd xana özü nəql elədi. Mən bu arada heyranlıqla Ulaşa baxırdım. Qonçay onu xilas eləmişdi. Bəs Qonçay hanı? Görəsən, o da sağdı?

- Ulaş! Ulaş! Mənəm, gələcəkdən gəlmış adam, bitikci, Boldurqan! Əshabi-Kəhfi axtaran başqa zamanın adımı. - O məni tanıyan kimi atdan yerə tullandı gəlib qarşısında dayandı. Gözlədi ki, daşqanı əlimdən yerə atım onunla qucaqlaşım. Gözlərim dolmuşdu, əslində ruhumun qolları-bəlkə də içimdəki atası onu bərk-bərk bağrına basmışdı. Üzündən, gözündən, ciyninə düşən qıvırcı saçlarından öpürdü. Mən eləcə dayanıb baxırdım. O köklərin içində itmiş əlimə baxdı, sonra üzünün ifadəsi dəyişdi... Gözləri heyrətdən, təəccübədən böyüdü. Birdən məni qucaqladı. Deyəsən, ağlayırdım. Gözlərimin yaşı əlimə dolanmış ağaç köklərinin üstünə düşmüşdü...

Arxadan Bayqurd xanın səsi gəldi. Ulaş dərhal məndən ayrıldı. Fürsətdən istifadə edib Ulaşa dedim ki, bizə inansın, Liliput həqiqəti deyir. Bayqurt xanla Ərsunqay baş-başa verib danişdilar. Mən çevrilib baxdım ki, İbn Xambal dəvənin başını şəhərə təref çevirməyə çalışır, deyəsən, şübhələnmişdi.

Bayqurt xan əmr elədi ki, qabaq cərgə qalxanları və süngüləri yerə qoysun. Qoysular. O ucadan qışkırdı:

-Xaqana eşq olsun!

Ordunun səsindən şəhər divarları lərzəyə gəldi. İbn Xambal dəvəni saxladı. Yenə onun başını bize tərəf çevirdi, ürəklənmişdi. Dəvə bize tərəf gəldi.

"Xaqana eşq olsun!" sədaları yüksəldi, dəstə-dəstə adamlar diz üstə çökdülər. İbn Xambal qoşunu salamladı. Onlara Allahın orduşunu adını verdi. Liliput eşşeyin belinə qalxdı və biz onun yanına getdik. Liliput İbn Xambala bildirdi ki, indi bu qoşun onun sərəncamındadı. Günlərlə yol gəliblər, acsusuzdular. Sərkərdələr yaralıdır.

İbn Xambal dedi:

- Sərkərdələr şəhərə gəlsin. Kəndlərdən tutub gətirdikləri xeyli arvad var, onların yanında dincəlsinlər.

Liliput ağız dolusu razılıq elədi.

- Onlar sənin əsgərində, necə əmr eləsən, elə də olacaq.

İbn Xambalın qanadı yox idi ki, dəvəni havaya qaldırsın.

- Əsgərlərin hamısı sünnət olunmalıdır.

- Olunmalıdır! - Liliput ağız dolusu dedi. - Elə mən də.

Biz şəhərə girdik. Bizzət xeyli sonra Bayqurd xanın əsgərləri kiçik dəstələrlə şəhərə doluşdu.

Hava qaralmışdı. Deyəsən, elə Bayqurd xan bunu gözləyirmiş. Sarayın həyətində canlanma başlayırdı. Liliputun ağlı Bayqurd xanın işinə yarayırdı - deyə onlara qoşulmuşdu. Mən saraya girə bilmirdim, ona görə də orada nə baş verdiyindən xəbərim olmadı. Nigarənləqlə nəyişə gözlədim.

Sarayın arxa qapısı açıldı, əvvəl Bayqurd xanın iki əsgəri çölə çıxıb ətrafin sakitliyini yoxladı, sonra əliylə içəri işaret etti. Elə bil içəridən sürüyle qara qarğalar çölə ucdu. Qadınlar çadralarını çıxardıb hara gəldi ataraq əsgərlərin göstərdiyi istiqamətdə qaçırdılar. Qarşımızdan keçib şəhər darvazalarına tərəf gedildilər.

Mən o qadınların arasında Tumarı tanıdım. O məndən bir neçə addım aralıda əsgər etiraz edirdi. Teləb edirdi ki, ona qılınc versinlər. O qisas almaq istəyir. Əsgər isə onu getməyə məcbur edirdi, deyirdi ki, onun qisası artıq alınıb, sarayda bütün əmmaməli yadlar qılıncdan keçirilib.

- Tumar! - Səbrimi basa bilməyib çağırırdı.

Onların mübahisəsi bir anda kəsildi. Elə bil qurbağa gölünə daş atdım. Tumar çevrilib arxaya baxdı. Əsgər fürsətdən istifadə edib onun əlindən yaxasını qurtardı. Tumar məni uzaqdan tanımadı. Görünür, mən çox dəyişmişdim. O tanış səsə tərəf asta-asta addımladı. Gəlib düz qarşımızda dayandı. Mən onun gözlərinə, qanı qaçmış yanaqlarına, dodaqlarına heyrənləqlə baxırdım. O da mənə baxırdı, əvvəl öz eşşəklərini tanıdı, sonra məni. Mənə başqa cür baxırdı. Bəlkə də onun gözünün qarşında əri Boldurqan durmuşdu. Onun gözlərdən bir cüt yaş fürsət tapıb süzüləndə qeyri-ixtiyari məni də qəhər boğdu. Onu bağırma basmaq isteyirdim. Yəqin ki, o da özünü Boldurqanın qolları arasında təsəvvür edirdi.

- Tumar, mənəm, Boldurqan! - Yersiz və çox mənasız dedim.

- Sağsan! - O da mənasız dedi. Amma danışmaq lazımdı, nəsə demək lazımdı, çünkü bu anda nə deyiləcəyini ikimiz də bilmirdik, indi sözlərin mənası yox idi. İndi səslər görüşürdü, yadırğamış, qəribəmiş səslər mənasız sözlərin belinə çıxıb havada qucaqlaşırıdı.

- Bir gün də ağılmadan çıxmadin. - Mənə xas olmayan cəsarətlə dedim.

- Hər gün səni gözlədim. Nə sən geldin, nə Omay.

- Gedək burdan, indi Nuhun tufanı başlayacaq. - Mən hələ Omaydan, Sunqatdan danışmaq istəmirdim.

Tumar bir mənə, bir daşqaya, bir də bükülmüş bələyə baxdı. Deyəsən, indi çarxın olmadığını gördü.

- Omay hardadı? - Gözlədiyim sualı, nəhayət ki, verdi.

- Gedək, burdan. Gedək deyəcəm.

- Sağdı? Mənə düzünü de.

Mən bilmirdim nə cavab verim:

- Nə diridi, nə ölü. Gedək, hər şeyi özün görəcəksən.

O başıyla razılıq verdi və biz şəhərin arxa darvazalarından bərabər çıxdıq. Yadına düşdü ki, məni şəhərə burdan gətirmişdilər.

- Qonçay Ulaşı gətirdi. Deyirdi sənin düzəldiklərin aləmi tüstü-dumana qərq edib. Göz-gözü görməyib. Qonçay da girib çadırları yandırb.

- Qonçay hardadı?

- Öldü. Sonra gəlib məni evdən qaçırdılar.

- Bəs, Ulaş?

- Omayla səni axtarmaq üçün getmişdi. Sonra Bayqurd xana qoşulub.

Bir istədim deyəm ki, Ulaş saraydadı, mən onu gördüm, amma dilim qurudu. Bəlkə də bu alçaqlıqdı. Qorxdum ki, Tumar məni çölün düzündə qoyub saraya qayıdar. Mən onu tapmamış yənə itirərəm.

- O gündən bu günə qədər evə qayıtmaga çalışdım. Amma yollar imkan vermədi. Azdırıldılar. Səni burda tapmağım üçün əlamətlər məni o evdən uzaqlaşdırırdı.

- Sən də Ulu Şanqanın oğluna inanırsan? Onun kimi daşqanın çarxi olmusan?

- Çarxi qırılıb. Maq əllərimi payaya mismarladıb. Paya kök atıb qollarıma dolanıb. Daşqanı yerə qoysam yox olaram...

Tumar yaxınlaşış əlimə baxdı, kökləri gördü və heyrətini gizlədə bilmədi. Yol boyu çox şeyi Tumara danışdım. Çox şeyi deyəndə, dəmirçinin yanından Tumarın yanına qədər olanları. Hətta onu xatırladığımı da, gecə-gündüz adını sayıqladığımı da dedim, sərxoş kimi cəsarətlənmişdim və elə hesab edirdim ki, Tumar mənim qadınımdı. Bu hiss yəqin ki, ruhumdan qaynaqlanırdı. O sadəcə dinləyirdi.

Birdən ayaq saxlayıb soruşdu:

- Bu bizim eşşəkdi. Omay bununla getmişdi. Düzünü de, qızım hardadı?

Mən artıq həqiqəti deməyə məcbur idim. Başımla daşqanı göstərdim. O arxamdan keçib cəsədlərə yaxınlaşdı. Örpəyi ehtiyatla araladı və Sunqatı gördü. Necə sarsıldılığını, gözümüzün qarşısında necə əridiyini gördüm, amma təsəlli verəcək söz ağlıma gəlmirdi. O biri örpəyi açdı və heyranlıqla qızına baxdı. Üzdən, gözündən, alnından öpürdü. "Uluq Ax ine" deyib çağırır, qızını silkələyib oyatmağa çalışırırdı.

-Elə oyanmaz, - dedim, - narahat eləmə.

Mən Tumara imkan verdim ki, ağlayıb ürəyini boşaltsın. Sonra dəmirçinin yanına gələnə qədər olanları danışdım. Sonra dedim ki, Omay cəsarət ilahəsi, Sunqat azadlıq tanrışı. Buna görə də adamlar Boldurqanın çarxısız daşqasını gəzdirirlər.

Başa saldım ki, cəsədlər adı ölü bədəni kimi soyumur. Demək ki, onlar hardasa hələ sağdılardı, ruhları onları tərk etməyib. Mənim bu zamandakı borcum onları öz daxmalarına qaytarmaqdı.

Ən xoşbəxt, ən bəxtəvər anım o an oldu ki, Tumar boynumu qucaqladı. Onun ürəyinin çırıntılarını damarlarında hiss edirdim. Bədəninin istiliyi sinəmi yandırırdı. Hicqırıqlı nəfəsi qulaqlarından beynimə doldu. Saçının torpaq qoxusu məni məst elədi...

Tumar bilmirdi ki, mənə necə minnətdarlıq edə. Təəccüb qalmışdı ki, bu qədər əzablara dözmüşəm, daşqanı, cəsədləri atıb getməmişəm. Sonra əminliklə dedi: "Sən həqiqətən də Boldurqansan". Mən buna çoxdan inanmışdım. Yoxsa, bu əzmkarlıq, bu cəsarət, bu dözüm mənə xas deyildi.

Biz dəmirçiye çatmışdıq. Tumar emalatxanaya girib ustani çölə çıxardı. Dəmirçi əlində kəlbətin və çəkicilə gəlmışdı. Mismarlara baxanda məni xatırladı. Ondan xahiş elədim ki, köklərə toxunmasın, hesab edirdim ki, bu köklərdən biri qırılsa, cəsədlər soyuyar, ölüler ölər.

O mismarları nə qədər ehtiyatla çıxarmağa çalışsa da, ağrını hiss edirdim. Elə bil stomatoloq dişimi çəkirdi. Axır ki mismarlar xırçılıyla əlimdən çıxdi.

Tumar nə qədər desə də, daşqadakı yerimi ona vermədim. Başa düşürdüm ki, mənə canı yanır. Dincəlməyimi istəyir. Amma qətiyyətlə dedim ki, bu mümkün deyil, daşqanı əlimdən yerə qoysam, yox olacam. Tumar razılaşdı və günlərin yorğunu olan eşşəyi daşqadan açdı. Mən bilmirdim ki, o nə etmək istəyir. O eşşəyin noxtasını daşqanın yanlarından qalxan payalardan birinə keçirdi. Gedib palana bərkidilən qolların arasına girdi və məni dartaraq qaçırdı. Mən də qaçırdım deyə elə bil daşqa havada ucurdu.

Arada bir neçə dəfə oturub dincəldik, sonra yenə xərəyə çevrilmiş daşqanı götürüb, can üstə olanları xəstəxanaya çatdırmağa çalışdıq. Bəlkə də Tumar mənə inanmışdı, Omayla, Sunqat diriləcəkdi, o möcüzəli anı çox gözlətmək istəmirdi.

Ayaqlarım getsə də, ürəyimdə bir narahatlıq var idi, içimə düşmüş şübhə məni didirdi. Onlar dirilsə, mən ölçəm...

Qəribəydi, niyə, axı, adamları öldürmək bu qədər asandı? Adamlar niyə belə tez ölürlər? Tumarın nalesi içimi yandırırdı: "Tanrı, balama qıysan, səni öldürəcəm!" - deyirdi. Elə bağıra-bağıra, elə hırslı, öfkəylə deyirdi ki, Tanının yerində olmadığıma sevinirdim.

Dan yeri sökünləndə seyrək meşəliyə girdik. Əmin idim ki, bura o kəndə, o tanıldıgım daxmaya gedən yol deyil. Tumardan soruşdum...

Günəş kürəyimi qızdıranda Arazın taladan keçən kənarına çatdıq. Nəhəng qovaq ağacı tək-tənha dayanmışdı. Qol-budağından yarpaq əvəzinə kytgemlər asılmışdı. Yel oynadıqca ağaç qanadlarındı. Ağacdan bir az kənarda ocaq qalanmışdı. Tüstüsü fəleyin gözünü çıxarırdı.

Çadırın qarşısında qoca bir şaman oturmuşdu. Bildim ki, Tumarın yol boyu haqqında danışlığı şaman babası budur. Qarğabaş maqı tanımasayımdı bu şaman mənə çox qəribe, bəlkə də ilahi varlıq kimi görünərdi. Amma indi o mənim üçün saxtaliqda din xadimlərindən geri qalmırdı. Hətta təəssüf elədim ki, qadının başıyla bu qədər yol gəldik. Axı, bu adamlar onsuz da dirilən deyil. "Bəs, mən necə dirilmişəm?" qeyri-şüuri beynimdə sual yarandı. "Mən öldüyümü dəqiq bilmirəm, dirildiyimə necə əmin olum?". Belə cavab məni qane edirdi.

Yaxınlaşdığınızı görəndə şaman ayağa qalxdı və əlini gözünün üstünə günlük eləyib bize təref boylandı.

Tumar daşqa-xərəyin qollarını yere qoyub, babasının üstünə yeridi. Kişi qollarını açıb dayanmışdı, Tumar onun sinəsinə sıxıldı. Belə qənaətə geldim ki, çoxdandır görüşmürələr. Şamanın gözləri Tumarın ciyinin üstündən mənə boyanırdı. Mən canlı əşya kimi qoyulduğum yerdə qalmışdım. Şaman çevirilib ağaca, kytgemlərə təzim etdi, sonra mənə yaxınlaşdırılar. Qoca açıq rəngli gözləriyle içimə girmişdi, beynimin rəflərinə baxırdı, ürəyimin qapılarını açıb hissərimi eşələyirdi.

Əlini əlimə dolanmış köklərə sürtüb sanki daşqanın nəbzini yoxladı. Tumar məni ona tanıdır, cəsədləri bir gün də atmadığımı deyir, xahiş edirdi ki, ölülərin ruhunu geri qaytarsın.

Mənə elə gəlirdi ki, Şaman qulaqlarının pəncərelərini bağlayıb, yalnız öz miziltisini eşidirdi.

Sonra o dayanıb Tumara dedi ki, hər şeydən xəbəri var. Bu yad adamı bura o özü çağırıb.

Mat-məəttəl qalmışdım, bu adam mənim haqqımda danışırkı, daşqanın, eşşeyin yox. Onun ixtiyarı yox idi həyatımla belə amansız oyun oynasın! Əllərim sərbəst olsayıdı, onu boğardım.

Tumar da məəttəl qalmışdı. Xəbər onun da ağlına yatmırı.

-Bu adamı gələcəkdən sən gətirmisən?

-Onu sən seçmişən

Şaman əvvəl cəsədləri göstərdi.

-Bunları, səni bura gətirmək üçün.

Mən dillənmək istəyirdim. İçimdən əsəbileşmək, bağırmaq, kişini yerə yixib təpikləmək keçirdi. Bu adam dəlidi, əbləhdi, nədi? Məni o boyda zaman yolu ilə dərtib gətirib ki, bu meytłeri ona çatdırırm? Yox, bu həqiqətən axmaqlıqdı, adam dolamaqdı! Burda bu işi görə biləcək adam tapılmırkı? Gərək məni sürüüb gətirəyidilər? Məni Tumar seçib. Necə? Beynim qarışdı. İki dəfə danışmağa cəhd eləsəm də, şaman imkan vermedi, sadəcə dedi ki, susmaq sırrın açarıdı. Başım bu sözün mənasını anlamaqla məşğul olduğundan yenə susdum.

O çadıra gedib qayıdanda əynində qadın paltarı var idi-sinəindən dəridən düzəldilmiş uzun döşlər sallanırdı. Başa düşdüm ki, dirilik verə Ulu Ananın nişanəsidir. Şaman örtükleri cəsədlərin üzündən açdı. Əlini onların alınına qoyub, gözlerini yumub qamılq etməyə başladı. Boğazında uzun-uzadı xırıldadı, hərdən bir "Uluq Ax İne!" deyib çağırırdı. Elə bil yalvarırdı ki, Ulu Ana ruhları geri qaytarsın, onların taleyini yenidən yazsın. Bəlkə də bu diri cəsədlərin sonrakı taleyini görməyə çalışırdı, bəlkə də ruhları qaranlıq aləmdə səsinə doğru çəkirdi. Baş aça bilmirdim. Sonra ətrafımızda dövrə vurmağa başladı. Hər dəfə gəlib qarşımıda dayananda həyecanlanırdım, elə bil bu kişidə həqiqətən də maqnit enerjisi var idi. Bəlkə də o mənim inamsızlığımı, ona olan qəzəbimi beynimdən tapıb oxumuşdu və indi özünü mənə sübut etməyə çalışırdı. Ən yaxşı sübutu o cəsədlərdən birinin barmağını tərpədə bilməsi olardı.

Qəfil biləyimdən tutanda diksindim, yəqin elə hesab edirdi ki, ovcunda sərçə var. Birdən əl atıb kökləri yoluşdurdu. Elə bil əllərimi canavar tələsindən çıxardı. Əyri-üyru köklər ovuclarına siğmirdi. Aparıb ocaqdan bir az arxada yerə basdırırdı.

Əllərimə möcüzə kimi baxırdım. Yumruğumu yiğib açdıqca barmaqlarımın rəqsinə heyran qalmışdım. Tumar mənim azadlığıma mənim qədər sevinirdi.

-İndi nə olacaq?- deyə axmaq bir sual verdim.

-Babam onları oyadacaq, - o da eyni axmaqlıqa cavab verdi.

-Sənin baban, məni nə haqla çəkib bura gətirib? Soruş ondan, xahiş edirəm, mən onunla danışsam, pis olacaq.

Tumar başıyla ağaçca işaret edib dedi:

-Sən onun toruna düşmüş kəpənəksən.

Bir anlıq gözümün qabağına evdəki iş otağımın pəncərəsindən asdıığımkytgem gəldi. Onu mənə kim vermişdi, hardan almışdım xatırlaya bilmədim. Beynimdən silinmişdi. Bəlkə də həqiqətən məni lələkli tor çəkib bura gətirib. Gətiribsə, deməli qaytara da bilər.

-Məni necə seçmişən?

-Bilmirəm.

-Mən bilə-bilə səni seçiləm, indi o ruhlar, Ulu Ana hər kim olur olsun, imkan versin səni də götürüb burda gedim.

-Omayı burda qoyub gedə bilmərəm.

-Tumar, - mən ilk dəfə onun çiyinlərinə toxundum. - Omay ölüb. Ölüler dirilmir.

-Babam on iki oloxonlu şamandi. O inə kilların yanına gedib-gəlir. Səni gətirdiyi kimi onları da qaytara bilər.

-Axi, onlar cəsəddilər.

-Babam deyir, var olan hər şey diridir. Dağ da, çay da, quru ağaç da, elə ölü də...

Bilmirdim onun bu sadəlövhələyünə gülüm, yoxsa öz halıma ağlayım.

Şaman gəlib dedi ki, cəsədləri aranqasda aparmalıyiq, Uluq Ax İnenin ovçuna qoyulana qədər gərək onların bədənləri torpağa dəyməsin. Mən o taxta dirəklərə indi fikir verdim. Sən demə, bu adam cəsədlər üçün yer düzəldib, məni gözləyib.

Beynimdə sorğu-sual çox idi, hirs-hikkə də bir tərəfdən içimi didirdi, di gəl şamanın təsiri altında hipnoz olmuş xəstəyə çevrilmişdim. Daşqanı dirəklərin altına gətirdik. Sonra arabadan götürüb salın üstünə qoyduq. Şaman kendiri dartdıqca sal qalxdı. Onları bu qədər asanlıqla qaldırıb yuxarı qoyacağı mənim müasir ağılıma gəlməmişdi.

Şaman qavalı döyüclədi, yenə şamın başına pərvanə oldu, qamlığa başıladı. Uzun döşləri keçi quyuğu kimi yırğalanırdı.

Biz ağacın altına gəldik. Kytgemlərin xofu məni basdı, elə bil gecə qəbristanlığı tək getmişdim. Mənə elə gəlirdi ki, bu yırğalanan torlara, ləlekələrə ruhlar ilışib. Hörümçək toruna düşmüş kəpənək kimi çırpınırlar. Az qalırlar ağacı kökündən çıxardıb uçurdalar. Aşağı budaqlardan birində asılmış kytgemi görən kimi tanıdım, bu o idi, mənim pəncərəmdəki. Çevrədən asılmış ağ qartal ləlekələrindən biri-ortadakı ən uzunu xüsusi nizamla ara-sıra didilmişdi. Həmişə təəssüf edirdim ki, ləlekələr korlanıb. Görünür bunun bilmədiyim mənası varmış. Tumara da dedim, soruşdum ki, şaman onun mənə necə göndərib? Çiyinlərini çekdi, kytgemi budaqdan açıb mənə uzatdı və "demək, səni bu gətirib" dedi.

Mənim veriləcək sualım o qədər idi ki, amma əlimdəki adı bir bir torlu ləlek məni ovsunlamışdı, dilimi-ağzımı bağlamışdı. Əslində mən buna inanacaq qədər axmaq deyiləm. Ağlım necə alınmışdisə Tumarla oturub cəsədlərin oyanmasını gözləyirdim. Tumar gözünü də qırpmırıldı. Mən fikirləşirdim ki, adamlar niyə belə cahildi? Niyə başqa adamlar onları belə tez aldada bilir? Axi, həmin baş, həmin beyin onda da var. Harda görünüb ki, ölü dirilə? Buna inanmaq bir axmaqlıqdısa, oturub gözləmək ondan da betərdi.

Az qalırkı şamanın ürəyi dayansın. Hərdən mənə elə gəlirdi ki, bu o qocanın sonuncu dövrəsidir, bu saat üçüncü cəsəd olacaq.

Amma olmadı- nə üçüncü cəsəd, nə də ölülərin ayağa durması.

Şaman Tumara dedi ki, inə killar üzütlətəri qaytardı. Sabah Dorantağa apara bilərlər.

Tumar sevincindən uşaq kimi şadlandı. Gedib Omaya sarıldı, üz-gözündən öpdü.

Şaman gedib cəsədlərin yanına qalxdı. İkişinin ortasında oturdu. Onlara bağlanmış niyyət parçalarını bir-bir açıb aşağı atmağa başladı.

Mənim də bu kloun palтарından azad olmağa ehtiyacım vardi. Araz məni yusa, eynim açılardı.

Tumar yanına qayıtmışdı, gözləri bayram tonqalı kimi yanındı. Mən əlimi onun ciyinə qoyub sinəmə sıxmışdım. O içimdə çırpınırdı, ürəyimdə hisçırırdı... Onun bu sevincini, mənasız ümidi qırmağa gücüm çatmirdı. Məni inandırmağa çalışmışdı ki, ən çətinini inə kilların üzütü buraxmasıdı. Sonra cəsədi aparırlar Dorantağa, orda əbədi məşəllər, müqəddəs odlar var, həmin odların işığıyla, istisiylə üzüt gəlib cəsədi tapır. Ulu Ana yenidən nəfəs verir. Mən Dorantağın hara olduğunu soruşdum, o da uzaqdan bize boyılanan nəhəg dağı göstərdi. Mən yerimdən sıçrayıb ayağa durdum. Nədənsə fikir verməmişdim, gözümün qarşısında pərdə olub elə bil, o dağı, həmin mağaranı görməmişdim. Əshabi-Kəhf idi.

-Əsabi-Kəhfdi, - qeyri-ixtiyari heyranlığını bildirdim.

-Dorantağdı, - dedi. - Bizim kənd onun üstündədir.

-Yox, - dedim. - Bu dağın adı Əshabu-kəhfdi, yəni mağara adamları. - Sonra şüuraltımdan beynime naftalin qoxulu bir informasiya gəldi. Hardasa oxumuşdum ki, Nuhun gəmisi amansız dalgalarda çarəsizliklə üzəndə adamlar bir gecə uzaqda səmanın sinəsini yalayan alov dillərini görür. Gəmini həmin istiqamətə çəkirlər, gəlib bizim Gəmiqayada ilisib qalırlar. Həmin Dorantağın zirvəsindən qalxan alov Nuhun gəmisini sahile çıxarıb, onları xilas edib. Başa düşdüm ki, Tumar o dağı məndən əvvəl tanırı, mən də onun adını Tumarın heç vaxt görmədiyi Qurandan oxumuşam. Odur ki susdum, daha mübahisəyə yer yox idi. Həm də oranın canlı dağ, yaşıyan dağ olduğuna bütün hissələrimlə inandım. O dağ yaşıyırkı ki, məni içindən keçirdib bura ötürdü. Hesab edirdim ki, qapının astanasındayam. İndi heç kim mənə geri qayıtmaga mane ola bilməzdi. Hətta cəsədlərin ortasında mumyaya dönmüş şaman da.

Tumar demişdi ki, sabah babası cəsədləri dağa aparacaq. Qəti qərara gəldim ki, tezdən Tumarı da götürüb şamanla dağa gedəcəm. Ordan da bir baş evim.

Mən səhər oyananda, hələ günəş burnun göstərməmiş Tumar babasını yola salmışdım. Açığını deyim acığım tutdu. Sonra Tumarı tələsdirdim ki, gedək. Getməliyik. Getmədi. Dedi mən Omayı burda gözləməliyəm. Babası belə tapşırıb. Nə qədər yalvardım, dil tökdüm, ölüünün dirilməyəcəyini elmi yolla başa salmağa çalışdım, xeyri olmadı. Dedi: "sən get", mən onu atıb getməyi bacarmadım. Lap düzünü desəm xeyli getdim, sonra geri qayıdır onun yanında oturdum. Başa düşdüm ki, Tumarı sevirəm. Ürəyimdən bədənimə yayılan hemoglobin onun sevgisini daşıyırı.

Özümü inandırdım ki, onsuz da Şaman tezliklə tək qayıdacaq. Tumar onların öldüyünü qəbul edəcək. Sonra mənimlə getməyə razı sala biləcəm. Bir də şaman mənə lazımlı idı axı, bizi gələcəyə o göndə bilərdi. Əlacsızlıqdan buna inanırdım.

Axşam çadırın qarşısında oturub Dorantağa baxırdıq. Hər oyuğundan alov qalxırdı. Bəlli idı ki, atəşpərəstlərin məbədidir.

Gecəni çadırda keçirdik. Tumarla yaşadığım hər saniyə ömrümü uzadırdı. O da əmin idı ki, Boldurqanın ruhu mənim içimdədi, indi məndən başqa onun heç kimi yoxdu.

Omay qayıtmasa, mənimlə getməsini bir daha xahiş elədim.

- Bəs, Ulaş? - dedi. - Mən onu burda qoyub necə gedim?

- O, burda yanıb-yandırmalıdı, - dedim.

Tarixi kitablardan da bilirdim ki, hər dövrün öz qəhrəmanı var, onlar kibrıt çöpü kimi bir şeydi. Yanıb və yandıracaq ki, zülmətlər aydınlığa çıxsın. Ona görə də Ulaşı tapmağı, onu da özümüzlə aparmağı təklif eləmədim. Tumar özü mənə demişdi ki, Ulaşı Qonçay evə gətirəndən bir gün sonra Omayla Sunqatı axtarmağa gedib. Sonra xəbər tutublar ki, onları öldürüb'lər. Ulaş həmin gündən hamını qızışdırıb, oyadıb, başına dəstə yiğib, tayfaları birləşdirib, ordu düzəldib, qisas alıb. Sonra da gedib Bayqurd xana qoşulub. Mən onların keçmişini, gələcəyini öz taleyimdən daha yaxşı bilirdim.

- Ulaş burda olmasa, Babək doğulmaz. - Mən çadırın qayılı sükutunu pozdum.

-Babək kimdi? - O bir az düşünüb başını tüklü sinəmdən qaldırdı və dodaqlarına diqqətlə baxdı -Ulaşın oğlu?

- O da başqa bir kibrıt çöpüdü, - sinəmə dağılmış torpaq ətirli saçlarında əlimi üzdürərək dedim.

* * *

Məni xərəkdə təcili yardım maşının qoyub aparanda başımın üstündə duran tibb bacısı həkimin göstərişiyə iynə vurdu, sonra ağızma ok-sigen maskası taxdırılar. Sirenanın səsi getdikcə uzaqlaşırı. Mən yırğalana-yırğalana göylərə qalxırdım. Ulduzlar sürətlə iriləşirdi, sonra bir rəssamin fırçası onları kətanın kənarına siyirdi və işıqlar yayıldı, od tutub yandı, alov bədənimi isindirdi, boğazımın altı, alnim tərlədi, gözlərimin qarşısındaki şüşə du-manlandı.

Xəstə tibb bacısına təkidlə deyirdi:

-Mən bu adamla bir palatada qalmaq istəmirəm. Mənim otağımı dəyişin.
Nə qədər lazımdı, pul verirəm. Yerimi bu saat dəyişin!
- Yer yoxdu! O sizə neynir, ölüb də orda, heç tərpənmir də.
Məndən danışırılar. Çox qəribəydi, ölü eşidə bilməz, axı.
- Görmürsüz, o nə gündədi? Hansı zibillikdən təpib gətirmisiz? Mikrobdı.
Rədd eləyin onu burdan.

- O insandı. Başa düşürsüz? İnsandi.

“İnsandı!”, “Meyit” demədi. Ölmədiyimə əmin oldum.

- Onun yerində siz də ola bilərdiniz. O qəzadan sağ qalan iki nəfərdən biridi.
Qəzadan? Hansı qəzadan? Özü də iki nəfərdən biri. Bəs, ikinci kimdi?
Neçə nəfər qəzaya düşüb ki? Harda?

Başımı qaldırıb danışan adamlara baxmaq istəyirdim, bacarmadım. Hiss elədim ki, boğazdan aşağı kəsiblər, bədənim yoxdu, əzələlərim yoxdu ki, boynumu qaldıram. Deyəsən, bircə başımı yastığa qoymuşdular. Gözlərimi xeyli vaxtdan sonra tapdım. Kirpiklərimin arasından süzən işiq bəbəklərimə iynə kimi batırdı.

Otaqdakı adamın çənəsi dayanmındı. Tez-tez palata qapısının açılıb örtüldüyüünü eşidirdim. Hırsı çırpılırdı. Mənə elə gəldi ki, bədənim olmadığından bu kişi yastıqdakı başımdan qorxur.

- Gördüm ki, gözləri tərpənir... Baxırdı... - deyinqən adamın səsi ləp yaxından gəlirdi.

- Ayılıb.- Bir iri burun, eynəkli göz və tüksüz baş gözümün qabağında peyda oldu, sonra iki barmaq göz qapaqlarımı araladı, gözümənən beynime nazik işiq tutdular və mən qeyri-ixtiyari gözümü qiymağa çalışdım, lakin barmaqlar imkan vermədi. - Ayılıb. - Təkrar dedi. - Məni eşidirsən? Əlimə bax, bu neçədi? Danişa bilirsən? Eşidirsənsə, gözünü qırp...

Mən gözümü yumdum, sonra aćdım.

- Eşidir. Geri qayıtdı.

Dərimə batan iynənin ağrısı mənə bədənimin varlığını sübut edirdi.

Bəlkə də növbəti gün idi, bəlkə də bir neçə gün sonraydı, barmaqlarımı da tapdım, ağızımı da. Mənə qaşış-qاشış yemək verirdilər, isti və duru yemək. Barmağımın ucunda cihazın tutqacını hiss edirdim.

- Mənə nə olub? - Soruşdum.

Palata boş idi. Deyəsən, məndən qorxan, ya da iyənən adam getmişdi. Başımı sağa-sola çevirə bilirdim. Növbəti dəfə iynəmi vurmağa gələndə tibb bacısından soruştum. O da dəhşətli qəzadan danışdı. Dəhşətli qəza...

Mənim, axı, orda nə işim var idi? Özümə sual verə-verə beynimin otaqlarının qapılarını açır, içəri girib işığı yandırırdım. Görünürdü ki, cavab ən axırıcı otaqdadı, ora zülmətdir. Yaddaşında gizlənmiş səsləri hərdən radio xişlətiylə təkrar dinleyirdim: "Eşidir... Geri qayıtdı... dəhşətli qəza... Eşidir... iki nəfərdən biri... sağ qalan... ...qayıt... geri... dəhşətli qəza..."

"Irəli haradı?" deyə düşündüm. "Irəli" mən geri qayıtmamışdım, mən irəli gəlmışdım. İlk xatırladığım bu oldu; irəli gəlmışdım, geridən, keçmişdən, tarixdən... Tumar!

Tumarın simasını gözümün karşısına getirmek çetin olmadı, elə bil otağı girdim, işığı yandırdım və divardakı iri tablodan mənə baxan o qadını gördüm. O tablo burnumun karşısına tutulan naşatır spirti oldu.

Yavaş-yavaş buludlar çəkilirdi və mən talanı, Araz çayını, budaqları lələkli nəhəng və tənha qovaq ağacını, bədheybət şamanı, hər tərəfinə sür-sümük bağlanmış çadırı görürdüm.

Biz qurşağa qədər Araza girmişdik. Yaralı əllərim tutmadığından bədənimə bağlanmış parçalardan məni Tumar azad edirdi. Elə bil incə barmaqlarıyla köynəyimin düymələrini açırdı, məni soyundururdu. Qəribə bir istilik boynumun arxasından kürəyimə yayılırdı, həyəcandan nəfəsimi içimdə saxlayırdım, boğulanda buraxırdım. Ürəyim elə şiddetlə çırpınırdı ki, Tumar onun səsini eşidirdi. Gözümü ondan çəkə bilmirdim, gözlərinə, burnuna, dodaqlarına, balaca döşlərinin arasına ehtirasla baxırdım. Onun çənəsindən, boyun-boğazından öpməkdən özümü güclə saxlayırdım.

Tumar suyu ovcuna doldurub çınimə tökürlər, əliylə sinəmə, kürəyimə yayırdı... Onun əllərinin hərarətini ruhumda hiss edirdim. Bütün bədənim alışib yanındı. Təngimiş nəfəsim hərdən onun qulağına, boğazına dəyirdi. Onun paltarını yanlarından yiğaraq siyirib başından çıxartdıb kənara atdı. Onun lüt bədənini ehtiraslı baxışlarımla tumarladım, sonra onun yanaqlarını ovuclarıma alıb öpdüm. O, gözlərini yumdu...

Gecə çadırda qaldıq. Qolumun üstündə uzanmış Tumar zərif barmağıyla sinəmin cod tükərini bir-birinə dolaşdırırdı. Bu lezzətli səhərin sükutunu at kişiňeriləri pozdu. Şamanın atı olmadığını ikimiz də anladıq.

Çadırda lüt-üryan çıxdı. Əllərində məşəl tutmuş atlılar talaya yayılmışdı. Atdan düşüb üstümə yeriyən adam mənə çatar-çatmaz tutub yerə yıldı, ayaqlarını qollarının üstünə qoydu, diziylə kürəyimdən yerə sıxdı. Sonra Tumarı da sürüyüb çadırdań çıxardılar. O, əynini geyinməyə fürsət tapmışdı. Mən bağırrı, tələb edirdim ki, onu buraxsınlar. Tumar onların elində qopmuş kərtənkələ quyuğu kimi qırılıb açılırdı.

Çadıra od vurdular. Məndən tələb etdiłər ki, şamanın yerini deyim. Ölüb dedim, öldürdülər dedim...

Ağacı da yandırdılar, ortalıqda qalmış təkçarxlı daşqanı da. Şamanın ocağını təpikləyib, üstünə torpaq atıb söndürdülər. Məni atın yəhərinə bağlayıb sürüyərək apardılar. Arxadan Tumar bağırrı, "Boldurqan! Boldurqan!" deyə ağlaya-ağlaya qışqırırdı. Mən atın arxasında kötük kimi diyirlənirdim, sağa-sola çırpıla-çırpıla sürütlənirdim. Tumarın bağırtısı getdikcə uzaqlaşırıdı... Başımın üstündə ağbaş qartal qıy vururdu.

At çaya girəndə sürəti azaldı. Mən biləklərimə dolanmış kəndiri iki əlli tutmağa fürsət tapdım. Kəndiri geri çekib atını yixmaq isteyirdim, bir-iki dəfə dartsam da, gücüm çatmadı, sonra birdən özü yıldı. Artıq mən çaya düşmüştüm və güclü təkan məni aparırdı. Atlının sinəsinə sancılmış oxu gördüm. Kömək üçün bağırdım. Çay məni tozsoran kimi sümürürdü. Mən növbəti dəfə təkan verib suyun altından çıxandan gördüm ki, şaman öz atından düşdü, kimsə onun atının başını talaya çevirib dördnalla çapdı. O çaydan çıxan atın belinə qalxıb mənə tərəf uçurdu. Yaxınlaşanda qoluna keçirdiyi davulunu çıxarıb var gücüylə çaya atdı, sonra atın başını çevirib Tumarın səsinə doğru getdi. Su məni uddu...

Boğulurdum... Bir dəfə də təkan verib suyun üzünə qalxanda davulu tutdum. İçindəki kəndirlərin arasına taxılmış toxmağın o biri ucundakı barmaq boyda bıçaq əlimi kəsəndə onu hiss etdim. Bileyişmə dolanmış kəndiri kəsdim. Yenə də dalğalar məni cənginə alıb dərinə basdı. Hardasa göylərin dərinliyində qartal qıyya çekirdi...

Mən Araza təslim olmuşdum. Anlayırdım ki, burdan çıxməq mümkün deyil. Ulu Ananı çağırırdım, suyun altında toxmaqla davulu bir neçə dəfə döyüclədim...

* * *

- Qolunuzu uzadın, təzyiqinizi ölçməliyəm.
- Mən hansı qəzaya düşmüşəm?
- Heç nə xatırlamırsız?
- Əksinə, hər şeyi xatırlayıram. Bircə qəza yadına düşmür.
- Keçən həftə sizi balaca adaların birində tapıblar. Təyyarənin pəncərəsindən baxan bir qadın görüb sizi. O xəbər verib. Ora üzərək getmisiniz?
- Nə ada? Mən üzə bilmirəm.
- Siz təyyarədə terrorçu olduğunu bilirdiniz?
- Nə terrorçu? Nə təyyarə?
- İki ay bundan əvvəl Naxçıvandan Bakıya gələn təyyarə dənizə düşüb. Vəziyyətimin yaxşılaşması palatamı karvansaraya çevirdi. Dost-tanış, qohum-qonşu bir yana, jurnalistlər və orqan işçiləri əl çəkmirdilər. Ən qəribəsi bu idi ki, hesab elədiyim kimi Naxçıvanda yox, Bakıdaydım.
- Mən təyyarədə olmamışam. Mən yeddinci əsrənə gəlirəm. - Sorğu-suala tutanlara eyni cavabı verirdim.

İkinci dəfə yanına gələn əməlliyyatçı hava limanından sərnişinlərin qeydiyyat siyahısını gətirmişdi. Adımı tapanda matim-qutum qurudu. "Axi, bu necə ola bilər?" deyə öz-özümə təkrarlayırdım.

O, mənə verdiyi siyahını alıb qatladı və çantasına qoydu:

- Yadınıza salmağa çalışın. Bu çox vacibdir. Siz terrorcunu gördünüz?

Təsvir edə bilərsiz? Onun fotorobotunu hazırlamalıyıq.

- İnanın mənə. Mən... - istədim deyəm təyyarədə olmamışam, yadına qeydiyyat siyahısı düşdü. Təyyarədə olduğum yadına düşdü, amma bu, Bakıdan Naxçıvana gedəndə idi. Hələ ki, xatırlaya bilmirəm, çox qarışq məsələdi, beynim dolaşdı. - Heç nə xatırlamıram, hətta təyyarədə olduğumu da. Yeddinci əsrənə gəlirəm. Şərqdən gələn əmmaməli saqqallılar, xaçlı saqqallılar ölkəmizi parçalamaq isteyirdi... Bayqurd xan onları ölkədən qovdu...

Mən həqiqəti dedikcə adamlar məni axmaq hesab elədilər. Elə bildilər dəliyəm. İndi Dəli Qəribi bütün varlığımla başa düşürdüm.

Eve gələndən üç gün sonra gecə-gündüz bu romanı yazırdım. Dəli Qəribin dediklərinə o vaxt heç kim inanmayıb, istədim mənim gördükərimə oxuların inansın. Mən həqiqətən orda olmuşam və Şamanın qavalı, su, Ulu Ana, kytgem məni geri qaytarıb.

Romanı əslində bitirmişəm. Amma bu səhər gördüyüüm yuxu bütün dünyamı, gələcək planlarımı alt-üst edib. Gördüm ki, ordayam. Tumar mənə yaxınlaşır, qucağında örəpəye bükülü nəsə var. Qarşısında duranda yel vurub örəpəyi açır və alma yanaqlı, qara zeytun gözlü, qıvırcıq saçlı körpəni görürəm. O mənə bənzəmirdi, eynən mənim körpəliyim idi. Tumar onu mənə uzadır. Bu vaxt biləyimə ox sancılır. Çevrilib baxırıq. Atlılar bizə tərəf gelir. Oxlar leysan kimi üstümüze yağır. Biri sinəmə sıxıdım körpənin buduna, biri Tumarın belinə, bir neçəsi ayağıma, yan-yörəmizə sancılır. Mən bir əlimlə uşağı sinəmə sıxıb, bir qolumla da Tumarın üstünü örtmüşəm. Qaçrıq, oxlar isə bizdən yan keçmir...

Öz səsimə oyananda yerde döşəmənin üstündə yatmışdım və bütün sümüklerim məngənədə sıxlılmış kimi ağrıyırı. Ən dəhşətli ağrım o idi ki, bu yuxuya böyük bir sərr mənə agah oldu. Dəli Qərib mənim oğlumdur. Tumar onu mənim dalımcı göndəribmiş. Bunu heç kimə izah edə bilməyəcəm, amma bu həqiqətdir, ağlaşılmaz həqiqət.

Çevrilib pəncərənin tən ortasından asılmış kytgemə baxdım. Tumarın budaqdan açıb verdiyi bu torlu lələklər məni Qəribdən əvvəl necə tapmışdır?

Durub su içmək üçün mətbəxə keçəndə anamı gördüm. Oturub televizora baxırdı. Məni görən kimi otağa çağırıldı.

- Gəl, gel, səni göstərirlər. - Arvad elə sevincək dedi ki, elə bil məni ilk dəfə efirdən görürdü.


...Dünən telekanalın jurnalisti məndən müsahibə götürmişdü. Çox yaxşı danışdım, lap dəlixanadan qaçmış dəli kimi. Hətta Tumara, Omaya mesaj da göndərdim ki, burdadıllarsa, fərqi yoxdu kimin bədənindədilər, məni eşidirlərsə, kitabı oxuyandan sonra özlərini tanıyacaqlarsa, bilsinlər ki, Boldurqan mənəm, onları axtarıram. Biliirdim ki, Dəli Qəribin televizoru yoxdu, yoxsa ona da sözüm var idi, amma saxladım ki, gedib özünə deyəm.


Deyəsən, verilişin axırıydı. Qız sonuncu sualını əlindəki sarıbaşlı mikrofona dedi:

- Dediniz zaman qapısının yerini bilirsınız. Əgər bilsəniz ki, sizi orda gözləyən var, sizə ehtiyacı olan var, yenə gedərdinizmi?

Mikrofon dodaqlarına silah kimi tuşlanmışdı. Gözlərim döyükürdü. Cavab verə bilmirdim. Kadrda elə beləcə də donub qalmışdım. Tumar gözümün qabağına gəlmişdi, torpaq ətirli saçları dalgalanırdı. "Bilmirəm" deyib qızdan canımı qurtarsam da, özümdən əl çəkə bilmədim, sual beynimdən çıxmırıldı. Cavab tapmalydım, əmin idim ki, kitabın təqdimat gecəsi bu sual yenə veriləcək. İndi bu yuxu və bu verilişin son kadrları, o ariq, qara qızın verdiyi sual əlamətdən başqa bir şey deyildi.

Mən pəncərənin qarşısında dayanıb kytgemə baxa-baxa qızın sualına cavab axtaranda evin üstündən təyyarə keçirdi...





◆ P o e z i y a



Rəfail TAGIZADƏ

SEVGİ NƏĞMƏSİ

Sənin çətirini alan küləyin
öpüşü qonacaq yanaqlarına,
enəcək, enəcək bir az aşağı -
o solan, göyərən dodaqlarına.


Bu yerin, bu göyün heç bilmədiyi,
ayın duymadığı, eşitmədiyi
bir sevgi nəğməsi oxuyacağam
qara buludların qulaqlarına.


Daha bu əllərim çətirdi sənə,
o mil-mil barmağım pərdələnibdi,
mənim baxışlarım şimşəkdən iti,
bulud pərən-pərən səpələnibdi.

Çırpdıım küləkləri boz qayalara,
söndür, söndür məni, alışacağam,
mənim coşan sinəm yelkən kimidi,
dəniz dodağından yapışacağam.

AĞ BULUD AĞLAYA SƏNİ

Düşüb bu yolun ağına
baş alıb, çıxıb gedəsən,
izin arxanca baxa
yox olub, birdən itəsən.





Gedəsən hamıdan uzağə
əlinə bir əl dəyməyə,
baxasan güldən savayı
gözünə bir göz dəyməyə.

Nə qulaqda köhnə səda,
nə ürəkdə köhnə xəta,
nə də gözlərində əda,
özündən itib gedəsən.

Ağ bulud ağlaya səni,
tək günəş dağlaya səni,
gecənə də ay boylana
göy dəniz saxlaya səni.

Ləpələr silə izini,
yuyasan üzün-gözünü,
düşüb dənizin bətninə
doğasan özün-özünü.

QAYIT

Öpüb həsrət çəkən baxışlarından
yenə hansı xəyal apardı səni?
Daha bu dənizin sahili bomboş.
Yoxsa qağayılar qopardı səni?

Bu nə qəm-qüssədi, bu nə kədərdi,
bu dərdin içində necə bitmişən?
İndi haralarda axtarım səni?
Sən özün-özündən çıxıb getmişən.


Bu günlər düz on il qocaldı səni.
Sınıq ürəyimdən qayıt yerinə.
Sənin hər gününə bir ad qoyardıq,
indi nə ad qoyaq bu on ilinə?


Səni apardığım səma yolunu
simşək cedar-cadar doğrayıb, töküb.
Əllərim göylərdən üzülüb tamam,
ruhumun üstünə qaranlıq çöküb.

Bu günlər düz on il qocaldı səni.
Sınıq ürəyimdən qayıt sən geri...

SALXIM SÖYÜDLƏR

Saçını üzünə yaman tökmüsən,
yenə nə olubdu, a salxım söyüd?
Mən sənə "üzünə saçın tökən qız",
o qız sənə deyir: a Məcnun söyüd.





Mənimçün qayğılı, bir az da qəmli,
bir az da qüssəli, bir ayrı qızsan,
töküb saçlarını, töküb üzünə,
könlündə, köksündə yuva qurubsan.

Küləkmi daradı saçını sənin?
Saçında mehlərin naxışı qalıb.
O qədər gözəlsən, o qədər gözəl,
Üzündə gözlərin baxışı qalıb.

Tellərin mehlərlə getməsin deyə,
hörüb, saçlarına düyü vurmusan,
bu qədər baxışın önündə necə -
körpə bənövşətək zərif qalmışan.

Kəsilər sevgidən insan nəfəsi
kökləyər bir gözəl ovqata səni.
küləklə oynayan saçın laylası
bu gecə qoynunda yatırar məni.

Gəlinə gərdəksən, bəyə bəy evi.
Gəldim fikirlərim bir az durula,
o qədər sakitsən, dedim burada
ruhumə, könlümə yuva qurula.
A salxım söyüdlər, salxım söyüdlər,
sizə vurulandan, sizi görəndən,
qalmadı başımda ağlım, söyüdlər...

DEYİM Kİ, DARIXIRAM


Könlümə toran düşüb,
içim dolu sualdı.
Baxdım sıniq güzgüyə-
Allah, bu hal nə haldı?


Uzun, köhnə sevinci
gözümün yaşı yuyur,
cərgəyə dərd düzülsə,
öndə ayrılıq durur.

İçimdə olan yolun
izinə düşəmmirəm,
dünyaya vurulmuşam
əlimi üzəmmirəm.

Məndən bezib tənhalıq
bu gecə boğar məni...
könlünə insaf düşsə
təzədən doğar məni.

Hara gedim mən belə
kimin qapısın döyüm?





Deyim ki, darıxıram,
aç qapını, mən ölüm.

GÖTÜRÜB GEDİRƏM SƏNİ ÖZÜMLƏ

Götürüb gedirəm səni özümlə,
gecənin ən sakit, gizlin yerinə.
Qıymaram mən sənə könüldən başqa
bir baxış toxuna, yerin bilinə...

Mən səni köksümə sıxıb apardım
büründüm hissimin burulğanına.
Bir də görərsən ki, qaçıb üzümdən
dodağım qonubdu dodaqlarına.


İlahi, sən bunda cazibəyə bax!
Bu sevgi özümdən qoparır məni.
Bu xumar gecədə bədirlənən ay
salıb işığına aparır məni.


YIĞACAM ÜZÜNÜN QIRIŞLARINI

Yığacam üzünün qırışlarını,
yığacam öpüşün dodaqlarına.
Mənim baxışlarım sehrlı əldi,
gəlib xoş çöhrəni tumarlayacaq,
narahat günləri, qəmli günləri,
tutub bircə-bircə oğurlayacaq...
Daha o günlərdən gün qalmayacaq,
bir xətt qalmayacaq, iz qalmayacaq,
ürəkdə bir misqal buz qalmayacaq...
Süpürüb atacaq görünməz yerə,
kim gəzsə tapmayan bilinməz yerə,
o gedər-gəlməz... gəlinməz yerə.
Təbəssüm qonacaq üzünə sənin,
bir dəli həsrətin quş qanadında,
məhəbbət adında, sevgi adında.
Üzündə dodağın təması qalar,
qulaqda səsimin sədasi qalar,
gözümdə eşqinin ədası qalar...
Dərdi, ağrıları qoparar, atar,
könlünə təptəzə bir sevda qatar.
Bu təzə sevdanın təzə adıyla,
bu təzə sevdanın təzə dadıyla
bir ömür yaşanar, təzə bir ömür,
bu ömür gül açır, bu ömür sönmür...

GÖYDƏ DOĞAN SEVGİLƏR

Bunu sənmi söylədin:
görüşməyə güman yox?





Dünyanın tərzin pozan,
özünəmi inam yox?!

Nədən əsdi ürəyin
bir kövrək yarpaq kimi?
Biz o qədər bağlılıq
gözlərlə qapaq kimi.

Göydə təmiz, boz səma,
pəmbə bulud əl eylər,
gecəmizə ay doğar,
yol gözləyər, gəl eylər.

Gedək, gedək göylərə,
bu yer yaman qarışiq,
ağ buludlu səma da
sevgimizə yaraşıq.

DƏNİZ, SƏNƏ GÜL GƏTİRMİŞƏM

Könlünə yatmayanı
sahilə qovan dəniz,
gülü qoynuna alan
dəniz, könlün nə təmiz.

Sevgilərin sadıqi -
sənə gül gətirmişəm,
sən ismətli gəlinsən,
üzünə tül sərmisən.


Gülü görüb əllərin
dalğa-dalğa əsəcək,
gəlib üzümə baxıb,
baxıb məni süzəcək.


Piçilda qulağıma,
piçilda duyulanı,
gəl danışaq, boşaldım
içimə yiğilanı.

Dərdimə həmdəm dəniz
mənim könül sirdaşım,
bu gün yaman kövrəyəm,
qəm yoldaşım, sərr daşım.

Gəldim sənin yanına
ürəyimi açmağa,
ayrı bir yerimmi var,
baş götürüb qaçmağa.

Son layla çal uyuyum,
girdim sənin qoynuna,







daha dözə bilmirəm
bu fələyin oynuna.


SON GÖRÜŞ YENƏ DƏ PAYIZA DÜŞDÜ...

Cızılan, pozulan köhnə val kimi,
özündən narazı, yorğun hal kimi
bir yarpaq oynayır torpağın üstə.
Küləklər oynayan bombos zal kimi
yarpaqlar oynayır torpağın üstə...
Qanı tam sorulmuş üzəyim kimi,
büükülen, əyilən kürəyim kimi,
saralıb tökülen quru yarpaqlar
xışıldar-xışıldar ayaqlar altda.
Danışar, danışar altdan yuxarı,
baxar, elə baxar altdan yuxarı,
boğazlar quruyar, ayaq tutular...
Çönüb, ağır-agır nəfəsin çəkib
bir payız sevdası danışar sənə -
sözlər qırıq-qırıq, səs qırıq-qırıq...
Birdən bir ufultu gələr dərindən
üzəyin qırılan damarı kimi
yarpağın damarı sınar qəfildən.
Bitər xatirələr, bu da son payız.
Küləklə oynayan, kölgələr salan,
yamyaşıl, beşbarmaq çinar yarpağı
sonda ayaq altda ovuldu getdi.
Bu da bir ömürdü qovruldu, getdi.
O isti, o canlı ömür üzüdü...
Son görüş yenə də payiza düşdü.





◆ N e s r



*Bakı şəhəri F. rayon prokuroru cənab K.K.-a
Müharibə və Əmək veteranı ... ünvanda yaşayın
Həsən Qara oğlu ...- ov tərəfindən*

ƏRİZƏ

Hörmətli cənab prokuror!

Sizə bu ərizəni altmış səkkiz yaşlı müəllim, dərdli bir ata yazır. Uzun-uzadı vaxtınızı almaq istəmədiyimə görə birbaşa mətləbə keçmək niyyətindəyəm...

Bir ay qabaq qızım Arzu ölüb. Ekspertlər bunun intihar olduğunu deyir, lakin səbəbi yerli-yataqlı araşdırılır. Qızımı intihara təhrik edənlər cinayətkar deyilmi? Cinayətkar ailə üzvümüz olsa belə, öz layiqli cəzasını almalıdır. Sizdən xahiş edirəm ki, bunun üçün lazımi və ən qəti tədbirlər görəsiniz...

*... Həsən Qara oğlu,
Müəllim, Böyük Vətən Müharibəsi veterani
... iyul ...-cu il*

Tənbəl-tənbəl tavana - küncdəki hörümçək toruna baxıb təəccübəndi. Çünkü dünən "qeyrətə gəlib" taxta döşəməsilənə yaş cir-cindir sarılmış, hörümçək yuvasını "darmadağın eləmişdi". İndisə həmin tor yenə tavanın küncündə, həmişəki yerində idi, deyəsən, dünənkindən də sıxdı.

"Hörümçək evə qitliq gətirər", - anasının sözü idi.

Yerinin içində dikəlib əsnədi, qalxıb çəkələklərini geyindi, yenə döşəməsilənə nəm əski sarımağa başladı...

Ovqatına ən çox təsir eləyən hava idi, yoxsa qarışq yuxudan, hörümçəklə "döyüş"dən sonra qanı qaralmalıydı.

Əl-üzünü yuyub, tələm-tələsik bir stəkan çay içəndən sonra evdən çıxıb metroya tələsəndə anicə açıq, buludsuz-qaraltısız səmaya baxdı və get-gedə addımlarını yavaşıldı.

İşə gecikmişdi. Açıarı çıxarıb otağın qapısını açdı, siyirmədəki qovluğu qarşısına qoyub nümayışkaranə vərəqlədi. Qapıdan baxıb-eləyən olsa, görüsün işlə məşğuldı. Əvvəlcə kresloya yayxandı, sonra əlini çənəsinin altına dirəyib vərəqlərə göz gəzdirdi. Heç nə oxumurdu, ancaq gec gəldiyinə görə işə "tez" başlamağı üzrxahlıqdı.

- Salam... - baş redaktorun köməkçisi qapının ağızında durmuşdu.

-Salam, Süsən xanım, gəlin içəri...

- Səni gözləyirlər...

-Müəllifdi?

-Nə bilim... - Süsən xanım ciyinlərini çəkdi. - Bayaqdan oturub kişinin yanında.

Gecə gördüyü yuxu yadına düşdü. Ürəyində: "Allah xeyir eləsin", - deyib özünü yiğisdirdi. Hər kimdisə gedib baş redaktorun yanını niyə kəsdirmişdi? Gülümsündü öz-özünə. "Bəlkə, məni vəzifəyə-zada qoymaq istəyirlər?"

Süsən xanımdan heç nə öyrənə bilmədi, çünki cavan, qədd-qamətli kişi qapıda göründü, Süsən xanım qapının ağızından çəkilib nəzakətlə:

- Buyurun, - dedi, - budur... Seymour... - onu nədənsə, səsi xəfifcə titrəyə-titrəyə gələnə göstərib getdi...

Gələn buralara bələd adam kimi qapını örtüb amiranə addımlarla eyvana çıxdı.

* * *

-Burdan şəhər gözəl görünür... - salam-kəlamsız içəri girən eyvandan bir xeyli şəhərə baxandan sonra ucadan deyib otağa qayıtdı.

Seymur qəsdən özünü laqeyd göstərib dillənmədi, qovluğu bağlayıb qoydu stolun siyirməsinə, gözaltı otaqda var-gəl eləyəni süzdü. "Gic oğlu gic, şəhərə baxmağa gəlmisən bura?"

Kişi qəfil dayanıb Seymurla üzbüüz yumşaq stulda əyləşdi.

-Burda söhbət eləyək, ya çayxanaya gedək?

-Yox, mən işdəyəm, - sakitcə dedi. Guya neçə dəfə çayxanada oturmuşdular.

-Sənin icazəni almışam baş redaktorunuzdan... - kişi qürrələnə-qürrələnə dedi.

Seymur da borclu qalmayıb vecsiz-vecsiz əlini yellədi:

-İcazə boş şeydi... Həvəsim yoxdu ayağa durmağa...

-Onda başlayaqq, - kişi əlini ona uzatdı. - Mayor Qasimov... Elman...

Elmanın əlini sıxdı:

-General Seymour Əlizadə... - müsahibinin üzünə baxanda gördü zarafatdan keçib.

Elman üstünü vurmadı.

-İdarəyə çağırı bilərdim səni... Çağırmadım... Ad-familiyan da mənə bəllidi, yaşıñ da, yaşıdığın mənzil də, yazdığını kitab da... Kstati, qlavrediniz deyir sən istedadlı oğlansan. Mənim vaxtim olmur son vaxtlar... Kitab-zad oxumuram heç...

Araya sükut çökdü. Elman stola dirsəklənib siqaret yandırdı. Seymour da stolun daxılındakı siqaretdən birini götürdü. Elə bil bəhsə girmişdilər, nəzakət xətrinə də olsa bir-birlərinə siqaret təklif eləmədilər.

-Belə... - Elman tüstünü havaya buraxdı. - Yəqin anlayırsan gelişimin səbəbini...

Seymur başını buladı.

-Yox.

-Yaxşı, keçək mətləbə... Sənin sevdiyin qız intihar eləyib...

Seymur sir-sifətini turşudub:

-Kim intihar eləyib? - soruşdu.

Elman tamam ciddiləşdi:

-Arzu... Arzu Həsən qızı... Tanımirdın onu?..

O, çəşqin-çaşqın:

-Tanımağına tanıydırdım, - deyib ağızucu gülümsündü. - Amma dədəsinin adını bilmirdim. Nəşriyyatda birgə işləyirdik... Yasına da getmişdim... - mizildədi dodaqaltı. - Bu nədi... istintaq?

-Təxminən...

Seymur özünü itirdi:

-Mən günahkar deyiləm, axı...

Elman qımışdı:

-Sakit ol, qorxma, sənə kim nə deyir ki?

Pərt oldu:

-Mən qorxmuram.

-Lap yaxşı... Nəşriyyatdan bir il olar çıxmışan?

-Hardan bildin onun ölümünü?

-Rəfiqəsi zəng vurmuşdu...

-Tez-tez görüşürdünüz?

-Əvvəller hər gün... Bir yerdə işləyirdik axı... Sonralar, mən jurnala işləyəməyə gələndən təsadüfdən-təsadüfə rastlaşırıldı.

-Sevgi məsəlesi yalandı deyirsən? - Elman sıqareti külqabıya basıb söndürdü. - Bağışla, bizim işimiz belədi.

-Burda gizli heç nə yoxdu, - Seymour da sıqaretini külqabıya basdı. - Dedi-qoduçular söz axtarır danışmağa, milçəyi fil eləyirlər. Bizim bir-birimizə hörmətimiz vardı, o mənim xətrimi istəyirdi, əlyazmalarımı evə aparıb kompüterdə yazırıdı, işdə mənə çay gətirirdi, stəkanımı yuyurdu, deyib gülürdük. Mehriban qız idi rəhmətlik... Özü də məndən dörd yaş böyük idi. Yəqin mənə kiçik qardaş gözü ilə baxırdı... Sizcə, bu intihar yox, qəldi?

Elman cavab vermək əvəzinə soruşdu:

-Axırıncı dəfə nə vaxt görmüşdün onu?

-Yadımdan çıxıb... Gərək ki, bir-iki ay qabaq...

-Zəngləşib eləməmisiniz də?..

-Yox. O, mənim telefonumu bilmirdi. Mənim də elə bir işim yox idi ki, ona zəng vurum.

Elman qımışdı:

-Sən yalnız işin düşən yerlərə zəng vurursan?

Seymur çar-naçar gülümsündü:

-O qədər qayğılar var ki...

Elman əllərini yüngülçə masaya vurub ayağa durdu, bir xeyli otaqda var-gel eləyib eyvana çıxdı, eyvanda da qərar tuta bilmədi, otağa keçib yenə o baş-bu başa addımladı, qəfil ayaq saxlayıb yuxarıdan aşağı Seymura baxdı:

-Niye düz danışmırsan?

-Başa düşmədim siz...

-Yaxşı, açıq deyərəm, Arzu öldüyü gün sübh tezdən, lap dəqiqi, səhər saat beş-beş otuz beş radələrində sənə zəng vurub. Düzdü?..

Seymur sövq-təbii başını tərpətdi.

-Bu hələ hamısı deyil. Arzunun otağından sənin ona yazdığını dörd məktub tapılıb... Özün yaxşı bilirsən o məktublarda nələr yazılıb... Yoxsa başlamışan ki, nə bilim kiçik qardaş, aramızda dörd yaş fərq var, mən nə bilim nə var... - azca ara verdi. - Mən bunları deməzdim, - təzədən otaqboyu gəzişməyə başladı. - Məcbur oldm. - Saatına baxdı. - Bu günlük bəsdi. Sabah mənim işim olacaq, səninlə birisigün görüşərik. Ozüm sənə zəng

eləyib vaxtını deyərəm. Sən də o vaxtacan yaxşı-yaxşı fikirləş. Nə günahın sahibisən ki, hər seyi danırsan? Nə isə... Hələlik, - Elman qapıya tərəf getdi.

* * *

-Mən dediklərimə heç nə əlavə eləyə bilməyəcəm. İnanırsınız inanın, inanmırınsınız...

-Dayan görüm... - Elman onun sözünü kəsdi. - Məhkəmə-zad deyil bura. Özünü ələ al, sakit ol, çayını iç. Nə səbəbə sənə inanmamalıyam? Sən cani-zadsan?..

Seymur əli əsə-əsə armudu stəkanı götürəndə Elman zarafata saldı:

-Sənətkarların hamısı sənin kimi qorxaq olsa batdı bizim incəsənət... - göz vurdur. - Amma sən mənə çay verməmişdin redaksiyada. - Stuldan durub darısqal, alçaq otaqda gəzişmək istədi, yəqin buna imkan olmadığını bir daha anlayıb pəncərənin önündə dayandı. - Kondisioner olmasayı ölürdik istidən, yaxşı ki, üzü payızə gedir, - gözlərini bayırdan çekdi, çevrilib masadakı dəm çaynikindən öz stəkanına çay süzdü, Seymourun da stəkanını doldurmaq istəyəndə o:

-Sağ olun, - dedi. - Daha içmirəm, bəsdi... - Mətləbə qayıtdı. - Mənim yazığım gəlirdi ona... O çox istəyirdi ki, ərə getsin...

-Kimə getmək istəyirdi, sənə? - Elman stəkanı əlinə götürüb pəncərədən bayıra baxa-baxa çaydan bir qurtum aldı.

-Kimə geldi... Təki ərə getsin, toyu olsun və sair və ilaxır... Onun elçiləri seçib-seçmələyən vaxtı ötmüşdü.

-Bəs sənin yazdığını məktublar?

Seymur diqqətlə Elmanın kürəyinə baxdı. (*Uşaq vaxtı bağçada Tamilla müəllimə beləcə, üzü pəncərəyə dayanıb səs-küy salan balacanın adını çəkərdi və heç vədə səhv eləməzdi. Səhvsiz acıqlanardı otaqdakı üzünü görmədiyi iyirmi uşaqdan hansınasa. Deyəsən, özü də bundan ləzzət alardı. Çünkü bir dəfə o, dilini dinc qoymayıb qayıtmışdı ki, nə bilirsən e, səs salan mənəm, sənin ki, gözün həmişə bayırda olur. Tamilla müəllimə onun başını sığallayıb nəvazişlə gülümsünmüştü. "Mənim arxada da gözüm var". Və balaca Seymour bütün günü gözlərini Tamilla müəllimənin peysərindən çəkməmişdi*).

-Elə o məktubları da qızı acidığımı görə yazmışdım. Qoy ələ bilsin ki, kimsə onu dəlicəsinə istəyir. Onun nələr çəkdiyini mən yaxşı bilirdim axı... Bir dəfə kimsə ona sözarası kinaye ilə demişdi: "Çox özünü yekəxana aparırsan, guya, gecələr tək yatmaq sənə ləzzət verir".

-Özü dedi bunu sənə? - Elman hełə də arxası Seymura dayanmışdı.

-Yox, ağladığını görüb zorla öyrəndim. Əslində ağlamırdı o, göz yaşları səssiz-səmirsiz şırnaqlarındı, dayanmındı ki dayanmındı. Yadımdadı ikimiz idik otaqda. Mən ağlıma və ağızıma gələni deyirdim, ancaq özüm də düzəməlli anlamırdım nə danışıram. Bircə bunu xatırlayıram ki, hırsı: "Oğraşdı onu sənə deyən, - deyirdim. - İstəyirsen günü sabah evlənək".

-Sənin evlənmək təklifinə nə dedi?

-Heç nə. Məncə, o, yaxşı bilirdi ki, təsəlli üçündü dediklərim. Elə məktublar da... Belə, Elman müəllim, acımaq və istəmək başqa-başqa şeylərdi...

Elman yerində əyləşib yenə gülümsündü:

-Dərinə getmə, bizim sən deyən savadımız yoxdu...

Seymur sinədolusu nəfəs alıb müsahibinə baxaraq oturduğu yerdə ayaqlarını azca irəli uzatdı, köynəyinin cibindəki qutudan bir sıqaret götürüb damağına qoydu. Elman onun damağındakını alışdırıldı və ələ həmin kibritin oduna özü də bir sıqaret yandırdı.

-Nə darısqaldı sizin otaq? - Seymour siqareti sümürüb soruşdu.

Elman biganəliklə:

-O biri otaqlarda təmir gedir, - dedi. - Sən mətləbdən uzaqlaşma... Deməli, acıyirdin o qızı, hə?

-Bəlkə də, təkcə acımaq deyildi. Baş açmırəm hələ də...

-Belə-belə işlər... - Elman yorğun-yorğun mızıldanıb alınıni ovuşturdu və bir az gümrah səslə: - yaxşı, - dedi, - qayıdaq Arzunun sənə sonuncu zənginə. Deməli, sən boynuna alırsan ki, qız öldüyü gün səhər saat altıya işləmiş sənə zəng eləyib...

Seymur rəsmiyətlə cavab verdi:

-Bəli, boynuma alıram.

-Bir də yadına sal hadisəni...

-Bu o demək deyil ki, o qızın ölümündə mən günahkaram.

-Əlbəttə... Xahiş eləyirəm, qızla telefon söhbətini bir də danış...

-Nə söhbətbazlıqdı, dedim, axı, telefon qəfil zəng çaldı. Zorla yuxudan oyanıb dəstəyi götürdüm. Heç kim cavab vermədi, o başdan hıçqırıq sədasi gəlirdi. O saat bildim odu...

-Nədən bildin?

-Telepatiya-zad yoxdu burda... Yaziq qız mənim yanında o qədər ağlamışdı ki, mən onun, necə deyim, göz yaşlarının səsini də, hıçqırığını da tanıyırdım...

-Sonra?

-Sonra heç nə, dil tökdüm başladı danışmağa...

-Soruşmadın niyə ağlayırsan?

-Soruşdum, dedi elə-belə... Heç təəccübənmədim də... Çünkü çox ağlaşındı o. Bir az danışdıq. Sonra ağlıma nə gəldisə dedim ki, gəl görüsək. Əvvəlcə razılaşmadı, axır ki, dilə tuta bildim. Təsəvvür eləyirsiniz, səhər saat yeddi də görüşdük.

-Harda?

-Bulvarda.

-Sonra?

-Heç nə, doqquza qədər gəzdik. Marojna yemək istədik, kafe bağlı idi. Səhər saat doqquzda ötürdüm onu işə. Nəşriyyata... Özüm də işə getdim. Vəssalam-şüdtamam...

-O qız gəzəyən-zad deyildi ki?

-Mənəcə yox. Necə ki?

-Bəs niyə onunla evlənməyə qorxurdun?

-Heç özüm də bilmirəm. Evlənmək həmişə qayğılı-qorxulu gəlib mənə...

-Qəribədi... - Elman bu dəfə gözlərini ovuşturub masanın üstündəki qələmi götürərək ağ vərəqə uyarsız, ziqzaqlı xətlər qaraladı. - Ağlaşığmadı...

-O qızı tanışdınız belə deməzdiniz. Onun üçün səhər saat yeddi də bulvarda görüşə gəlmək ən adı şeydi.

Elman sir-sifətini turşudub başını sağa-sola əyərək boynunu xırçıldatdı:

-Yox, - dedi. - Orası sən deyən təəccübü deyil. Qəribə burasıdı ki... - qısaca ara verib soyumuş çayından bir qurtum içdi. - Qəribə budur ki, ekspertin rəyinə görə Arzu sənə zəng vurandan sonra, lap dəqiqi, səhər saat altıda keçinib. Belə çıxır ki, sən... - susub ardını deməyə dəbdəbəli sözlər axtarsa da deyəsən tapa bilmədi. - Dalısını mən anlamırəm...

Araya sükut çökdü. Elman arabir qələmi yavaşça masaya vurub sükutu pozurdu. Bir də kondisioner uguldayırdı.

Seymur əlini çənəsinə sürtüb piçilti ilə:

-Mənə inanmırıñız, Elman müəllim? - soruşdu, nədənsə, çevrilib qorxa-qorxa qapiya nəzər saldı.

-Bunun nə dəxli var, - Elman söhbətdən bezikmiş kimi yorğun və üsyankar səslə cavab verdi. - İnanıram, inanmırıam... Məsələ qəlizləşir deyəsən... Sən özünü də, elə məni də dolaşdırırsan...

Seymur dilxor-dilxor tavana baxdı. Tavanın küncündə hörümçək tor qurmuşdu, ona elə geldi ki, bu adicə hörümçək toru deyil, tale torudu, boyun əyib olub-olacaqlarla barışmasa, çabalamağa başłasa tor əl-ayağını möhkəm-möhkəm sıxacaq, bütün bədənini pərcimləyib xurd-xəsil eləyəcək. (*Tamilla müəllimənin böyük qardaşı Etibar tora düşmüşdü. Firtına motorlu qayığı çevirmişdi. Balıqçılar dənizdə batmışdı. Etibarsa balıqlar üçün qurduqları tora düşmüşdü. Deyilənə görə xeyli çabalamışdı tordan qurtarmaq üçün. Çabaladıqca tordakı qarmaqlar daha dərin işləmişdi, batmışdı bədəninə. O balıqçılardan heç birinin meyiti tapılmadı. Etibardan savayı*)...

Seymur gedəndən sonra Elman qımlıdanmadı, başını əllerinin arasına alıb bir xeyli tərpənməz qaldı oturduğu yerdəcə. Sonra siqaret yandırıb ləzzətlə sumurdı, birdən-birə hər şey ona boş və mənasız göründü.

...Gündə biri dombalıb ölü, qoca da əclaf hər gün zəng vurub yaxamızdan əl çəkmir. "Mənim qızımın ölümüne bais..." Sənin ağlın olsayı əvvəlcədən qızını düşünərdin, yoxsa iş-işdən keçəndən sonra zəhləmizi tökməzdin. Gör necə fərasətsizsən ki, qızına alababat bir ər tapa bilməmisən. Qız uşağını gərək göz açmağa qoymayasan, bir az boy atan kimi əre verib başından eləyəsən. İndikilərsə oxudurlar, bəzəyirlər, düzəyirlər, bir də ayılıb görürler ki, qatar gedib. İçi də dolu bigiburma cavan... Ondan sonra ha başına döy xeyri yoxdu, quzunu qurda versən də qızını verməyə bir Allah bəndəsi tapmadın.

Qoca əbləh, əslində elə sənin oğlunun boğazından yapışmaq lazımdı. Çünkü həmin axşam oğlunla qızın az qalıqlar əlbəyaxa olalar. Heç gəlinindən də gözüm su içmir. Dinc adama oxşamır o. "İri otaq Arzunun idi, o biri otaqda qaynatamlı qaynanam. Balacaya da biz yiğmişmişq. Rəhmətliyin rəfiqələri də bu evdən əskik olmurdu. Elə ölü gecə də burda rəfiqəsi qalmışdı. Onun otağında..."

Hay-küyünə baxma, ailənə aid olanları kəlbətinlə qopardıram sənin dilindən. Hərçənd ki, gündə yüz kərə zəng vurub baş-beynimi aparmaqdan zövq alırsan: "Baiskar kim olur olsun cəzasına çatmalıdır." Ardiyca da yastı-yastı yadıma salırsan ki, bəs qızım ölümündən yarım saat qabaq filankəsə zəng vurub, bəs həmin gecə qızımın rəfiqəsi bizdə olub, qızımın yataq otağında gecələyib, hətta, onunla bir çarpayıda yatıb. Amma səndən zorla öyrəndim ki, o gün axşamüstü oğlunla qızın möhkəm ağızlaşıb, bir-birlərinə itin sözünü deyiblər. Rəfiqəsinin sözlərinə görə məhz bundan sonra Arzu ona zəng vurub ki, durma gel bize. Axşam da rəfiqəsinə yalvarıb ki, qardaşının acığına gecəni bizdə qal. Rəfiqəsi əvvəllər də hərdənbir sizdə gecələdiyindən Arzunun sözünü yerə salmayıb. Mən rəfiqəsini dindirəndən sonra sən əlacsız qalıb boynuna aldın; həmin gün axşamüstü Arzu qardaşı ilə yumşaq desək, sözleşib. Elədir, Həsən kişi? Bəli! Di gel o yaziq oğlanı yadıma salmaqdan dilin yara olub. "Seymur... Qızımın yasına da gelmişdi". Yox, Həsən müəllim, keçəl suya getməz. Sənin qızının yasına gəlib başsağlığı vermək cinayət deyil. Həm də o, sənin qızına yox, qızın ona zəng vurub ölümündən önce... Sənin rəhmətlik qızın da Seymour kimi sadəlövh deyildi bəlkə. Allah günahım-dan keçsin, ölenin dalınca danışmazlar, ancaq kiminse ona: "tək yatmaq xoşuna gəlir," - deməsi, qızın da bunu ağlaya-ağlaya Seymura danışması elə

Seymur kimi romantiklərin başını bişirmək üçündü. Göz yaşları-filan... Hələ onu demirəm ki, Arzunun o gecə sizdə qalan rəfiqəsi tamam-kamal özünə gələ bilməyib. Üstündən xeyli keçsə də güclə dindirdim onu. Qəsdən qısa elədim. Başqa cür mümkün deyildi. Hər halda, iki saat meytılə bir çarpayıda yatmaq o qədər də ürəkaçan iş sayılmır. Onda gərek o qızın da yaxınları, ata-anası, qohum-əqrabası yapışa sizin boğazınızdan. Şükür, yaxşı qurtarıb o qız. O da qorxudan dəli ola bilərdi, lap belə öle bilərdi. Onda necə? Kim cavab verəcəkdi? Qəribədi, deməli, gülləni atıb kimisə öldürən qatıldı, hədəfi vura bilməyənsə günahsız? Arsız-arsız, utanmaz-utanmaz qızının rəfiqəsini də yadına salırsan. "Bəlkə, o qızın da əli var?" - deyirsən. Nədə əli var? Bax, burasını xirdalamağa cəsarətin çatmır. Dərd ondadı ki, təkcə mənim zəhləmi tokmursən, yuxarıdakılar da bilmirlər sənin əlindən baş götürüb hara qaçsınlar. Beziblər!.. O gün şef mənə ciddi tapşırı ki, tez qurtarım onların yaxasını sənin damarları çıxmış əlindən. Dədim ki, mənim də yaxam o kişinin, yəni sənin əlindədi, o, mənə də gün vermir, gündə üç dəfə yanına gəlir, on beş dəfə zəng vurur. Şef əsəbiləşdi: "Mən heç nə bilmirəm, elə elə ki, o kişi bir də buralarda görünməsin. Neyniyirsən elə, lap canidən-zaddan tap onun üçün, qoy rahat olsun, bizi də rahat buraxsin. Nə var, axı, burda, nə çətin iş var? Onsuz da şəhər avara-uvaraynan doludu..." İstədim ağızımı açıq, acıqlı-acıqlı əlini yelləyib qoymadı ki, get işinlə məşğul ol...

Ay müharibə veterani, mən sənə günahkarı, təqsirkarı, lap belə canini, qatılı hardan tapım? Sənin qızının küçə-bacada qəfil ürəyi dayansayıdı hər şeyi asanca yoluna qoyardıq. Yapışardıq çıqanın birindən ki, sən qızın ayağını tapdalamışan bədbəxtin ürəyi dayanıb, yaxud qızə söz atmışan, hirsindən həmən qızın beyninə qan sızıb. Sən qatil olmasan da təqsirkarsan. Günahını yumaqdan ötrü üç-dord il "kurortda" dincəlməlisən. Onsuz da bu gün-sabah qayidasıydın ora...

Axi, başabelə qızın evinin içinde keçinib. Gedib kimə ilişəsən? Rəfiqəsinə?.. Yox... Ya o oğlana, Seymura?.. O gicgici də özü-özünü çasdırır. "Şəhər saat yeddi dən doqquzacan Arzu ilə bulvarda gəzdik". Bulvarda yox, yuxuda gəzmisiniz... Göydə, buludların üstündə...

Ancaq o gün redaksiyada şefləri, əstəgfürullah, Seymour işləyən jurnalın baş redaktoru möhkəm-möhkəm tapşırı onu mənə. Mən də söz verdim. Uşaq-zad deyil ki, baş redaktor, ölkənin tanınmış ziyalısı, camaat onunla kəlme kəsməyini ömrünün sonunacaq şərəfli bir hadisə kimi toyda-düyündə danışır.

Deməli, Seymurdan da vaz keçdik. Bəs... Bəs doğrudan, Seymurla Arzunun bulvardakı görüşü? Belə şey ola bilər görəsən? Yəqin, yuxudamuxuda görüb. Elə aydın, canlı danışındı ki, söylədiklərinin uydurma olduğuna inanmayı gəlmirdi adamın. Axi həmin gün Arzu işdə olmayıb. Mən nə fikirləşirəm, ay Allah! Deyəsən elə mənim də ağlım çəşib. Arzu saat altıda ölübsə, saat doqquzda işdə yox, uzaqbaşı məscidə ola bilərdi. Seymour deyir onu nəşriyyatın qapısınاقan özüm ötürmüşəm. Soruşdum, sizi bir yerdə tanış-bilişdən, nəşriyyatın işçilərindən görüb eləyən oldu. Nagüman cavab verib dedi ki, nəsə yadına düşsə sizə zəng eləyərəm. Dədim o dəqiqə zəng vur, çəkinmə. O, kələfin ucunu tamam itirib, çox incidirəm deyəsən onu. Cavandı hələ, bərkə düşəndə çəşib qalır. Gedib baş redaktorun qulağına çatsa?.. Əshi, oturduğumuz yerdə işə düşmədik... Yuxarı tüpürüsən biğdi, aşağıda saqqal...

Siqareti külqabıya basıb həvəslə başını qaşdı, guya, neçə müddətdi əlləri bağlı qaldığından başını qaşımaq kimi mühüm bir işi görməyə imkanı yox idi. Masadakı qovluğu açıb hirsle və yönəmsiz-yönümsiz kağızları eşələdi.

Kül bizim ekspertlərin başına! Bunların geldiyi nəticəyə bax. "... iyun, səhər saat 6.00-6.15 radələrində ... Arzu Həsən qızı keçinib..." Altına da neçə nəfər imza atıb. Guya, qızın ölü, ya diri olduğunu dəqiqləşdirməkdən ötrü gedibləmiş ora. Bəs intihar məsələsi hardan çıxdı, harda yazılıb? Bu gözüyumu ehtimaldı. Nədi-nədi, qızın çarpayısının yanındaki termonun üstündə boş yuxu dərmanı şüşəsi varmış... Bəlkə, elə o şüşə boş imiş neçə gündü, boş şüşüəni tullamaq yaddan çıxb? Hə, başdansovduluq, boşluq, çatışmazlıq göz qabağındadı. Niye ölüb, bədbəxt qız, necə ölüb? Bundan bircə kəlmə də yoxdu. Nədir ölümün səbəbi? Heç nə yazılmayıb bu boyda kağızda. Görəsən, hansı əhlikef quraşdırıb bunu? Bəlkə, bütün imzaları eyni adam çəkib? Eh... Adicə bir qız ölüb. Noolsun? Ölüb ölüb də... Allah rəhmət eləsin. Qalanı boş şeydi, yəni, necə ölüb, nədən ölüb?.. İkinci dərəcəli məsələlərdən ötrü baş sindirmaq nadanlıqdır. Onsuz da hər şey göz qabağındadı. Əlimdəki kağızı Həsən müəllimin ağzını yummaq üçün cizma-qara eləyiblər; qızın ölüb, apar basdır. Haqqıçunə desək onları ekspertləri də qınamaq olmaz. Meyiti yarmamış başqa nə yaza bilərdilər, axı?.. Yəqin, o işə də elə Həsən müəllim özü razı olmayıb...

Sözarası Seymurdan soruşdum ki, sən yazı yazanda nəyəsə ciddi əməl eləyirsən, yəni sənin öz yazı sirrin, dəst-xəttin-zadın var? Gülümsündü ki, mən yazılarimdə asan anlaşılan, oxucuların onsuz da başa düşdüyü təsvirləri ötürürəm, ancaq bu yalnız mənim yazı sirrim deyil. Mən də kimdənsə oğurlamışam. Xəbər aldım: "Kimdən?" - qorxdum ki, ömrümdə eşitmədiyim yazıçı adı çəkər. Seymursa yenə qımıшиб: "Neynirsiniz, - dedi, - məni oğurluq üstündə də çək-çevirə salmaq fikrindəsiniz?"

Amma ekspertlərin dəst-xətti tamam əksinədi, hamiya aydın olanı yazır. Nə isə... Görək Həsən müəllimə, müharibə veteranına nə cavab veririk. Yox, Həsən müəllim, yox... Mən uşaq-muşaq deyiləm ki, əl-qolumu uzadıb sakit-cə taleyimlə barışım, şefin yanında başısağlı olum. Onsuz da yerimə göz dikənlər, ayağımın altını qazanlar çoxdu. Əllərində pul, arxalarında dayday... Girəvə axtarırlar ki, biri büdrəsin, yerə yixib tamam nəfəsini kəssinlər. Sənin o qarımış qızına görə mən özümü zərbə altına qoya bilmərəm, Həsən müəllim. Sonra sən gəlib çörək verəcəksən mənim balalarıma? Ya zəlzələdən, ya vəlvələdən sənin qızın ölüb. İndi gərek oturduğumuz yerdə bizi zibile salasan? Qoymazsan bir parça çörəyimizi qazanıb balalarımızı dolandıraq?..

Bəlkə, yazılıq qızı doğrudan-doğruya öldürüb'lər, yemək-içməyinə zəhər qatıblar, çoxlu yuxu dərmanı veriblər, boğublar... Boğsaydılarsəs-küy düşərdi, çarpayıda tək yatmadı, axı... Gəlindən nə desən gözləmək olar... Elə qardaşından da... Arvadın əlində qardaşı-baciya düşmən eləməyə nə var ki? Bəlkə, Arzu ilə bir çarpayıda yatan rəfiqəsinin də xəbəri var, elə onun işidi... Gəlin çəkib o qızı öz tərefinə, ağlını alıb əlindən və...

Əlimdə əməlli-başlı ekspert rəyi olsayıdı, həmin rəydə Arzunun boyun-boğazında barmaq izləri olduğu göstərildəydi, dalısını özüm silkələyərdim, silkələdikcə yavaş- yavaş həqiqət üzə çıxardı. Elə özləri bir-birlərini satardılar, kim nə görübsə beşini də üstünə qoyub deyərdi. Gəlinlərinin əl-ayağına dolaşmış, bəlkə, Arzu, ya, bəlkə, gəlinin gizli işdəklərindən xəbərdarmış? Bəlkə, kişi, Həsən müəllim özü gözə kül üfürmək üçün aləmi qatib-qarışdırıb? Ailədə elə işlər olur ki... Seymour... Yox, Seymura bir quş... Arzu canını tapşıranda Seymour öz evində idi. Bəlkə, Seymour telefonda qıza nəsə deyib, o da buna görə öldürüb özünü? Arzunun rəfiqəsi deyirdi ki, mən yarıyxulu gözümü açıb gördüm Arzu ağlaya-ağlaya telefonun dəstəyini götürüb nömrə yiğir. Soruşdum: "Kimə zəng vurursan?" Piçıldadı: "Seymura". Sonra mən təzədən yuxuya getdim.

Əslində, hamidan şübhələnmək olar...

Eybi yoxdu, Həsən müəllim, mən səni susdurmağın yolunu tapmışam. Yapışacam sənin oğlundan. Deyəcəm: "Sən bacını bezdirib özünü öldürmək həddinə çatdırımsın. Gəl qanun qarşısında cavab ver. Elə sənsən öz bacının ölümünə bais..." Sonra yapışacam sənin o adama oxşamaz gəlinindən. Sonra sənin arvadından yapışacam, Həsən kişi. O da gəlsin məhsər ayağına... Nəhayət, sənin özündən yapışacam, Həsən kişi... Qızın sənin evinin içində ölübsə, hamidan qabaq elə sən özün cavab verməlisən. Mən sənə qaşınmayan yerdən qan çıxarmağın nə olduğunu göstərərəm, sənin başına bir oyun açacam ki, ömür-billah bizim ərizə yazmağı tərgidəcəksən. Qoca işverən...

...Hə, deyəsən, bizim bu oğlan, adı nədi onun, Seymour başdan bir az o məsələdi, axı... Cani-dildən and-aman eləyirdi ki, o qızla səhər saat yeddi dən - doqquzacan bir yerdə olub. Seymura da yüngülvari ilişmək mümkündü. Arzuya yazdığı məktublara görə... Düzdü, o məktublar çoxdan yazılıb, ancaq dəxli yoxdu. Atalar demişkən təki boyun olsun, kəndir tapılar...

Ya elə bərkə durub sübut elemək olar ki, Seymour telefonda Arzuya nəsə deyib, məhz buna görə qız özünü öldürüb. Yox, bu işdə Seymour əlverişli "boyun" deyil. Arxasında dağ boyda kişi dayanıb. Elə ən canqurtaran yol bayaq fikirləşdiyimdi. Deməli, mənim əlimdə, daha doğrusu, mənim kəndirimdə dörd "boyun" var: Həsən müəllim, onun arvadı, oğlu, bir də gəlini... O boğazları üzmək fikrim yoxdu, amma kəndiri azca sıxmaq lazımdı ki, boynu kəndirdəkilər mənim boğazımdan əl çəkib getsinlər öz işgüclərinin dalınca...

Telefon zəng çalmasaydı Elman hələ çox nala-mixa vuracaqdı. Sanki özü də düşüncələrdən yorulmuşdu, cəld əlini telefonun dəstəyinə apardı.

-Bəli... Gəlirəm... Baş üstə!.. - dəstəyi yerinə qoydu.

Tez-tələsik masadakı kağız-kuğuzları açıq qovluğa yiğib bağladı, qovluğunu qoltuğuna vurub ayağa qalxdı. Qapıdan çıxanda dodaqaltı: "Allah xeyir eləsin," - dedi.

Elman bilmirdi ki, Seymour da onunla ilk görüş qabağı eyni kəlmələri ürəyindən keçirib...

* * *

...Elman qovluğunu qoltuğuna vurub ayağa qalxanda Seymour mənzilindəki dəmir çarpayıda uzanıb tavandan sallanan "sırtıq" hörümçəyə baxırdı, uzandığı yerdəcə siqareti-siqaretə calayırdı, külünü çarpayının böyründəki kətilin üstünə qoyduğu külqabıya boşaldırdı. Bəzənsə siqaretin külü böyük-böyük köynəyinə dağılırdı. Seymour bunun fərqinə varmırıldı, hələ ki, kül, təmizlik, yır-yığış barədə fikirləşməyə belə nə hali, nə də hövsəlesi vardi. Dünyanın düz vədəsində də səliqə-səhmanı candərdi, çar-naçar və atüstü, necə gəldi, elgözünə yaradırdı, həmişə də "yaratdığınıñ" ömrü qısa olurdu.

Mənim ağıllıma bax! "Bəlkə, səni müayinəyə göndərim?" Dəxli yoxdu, adını nə qoyursan qoy, mən o köpək qızıyla... Mən o rəhmətliliklə iki saat bir yerdə olmuşam. Əllərindən tutmuşam, dodaqlarından öpmüşəm, - doğrudur, burasını Elmana deməmişdi, Arzunu sonuncu dəfə öpdüyüünü gözünün qabağına gətirmək istəyəndə, nədənsə, ürəyi yüngülçə bulandı, - və sair və ilaxır... Sonra onu işə ötürmüşəm. Sübut lazımdı sənə? Neynək, peşəndən irəli gələn xəstəlikdi bu, sübut da taparam sənin üçün. Mən skleroz-zad deyiləm, ağlımdan da şikayətim yoxdu. Düzdü, burası təkcə mənə yox, elə hamiya addi, ağıl yeganə nemətdi ki, heç kim yaradanın

verdiyinə “azdı” demir. Əlqərez, ya mən Elman Qasimova tutarlı sübut tapacam, ya da əl-qolumu qaldırıb düşəcəm onun qabağına. Qoy yaxşı-yaxşı yoxlaşınlar məni, görsünlər ağlım başımdadı, ya yox...

Orda Elmana dediklərimə heç nə artıra bilməsəm də təzədən həmin görüşü bütün detalları ilə xatırlamaq lazımdı. Elman necə dedi: “Bizim işimizdə əsas faktı, sizdə söz. Ona görə sənə çətin gəlir olub-keçəni xirdalamaq, aləmi qarışdırırsan bir-birinə”. Ardınca pafosla əlavə elədi: “Əsas meyarımız da haqq-ədalətin zəfəridir”, - qımışdı bığaltı, gün kimi ayındı ki, məzələnir, hərdənbir bir yanını boş qoyub yüngülləşirdi, tarımlığın, gərginliyin yorğunluğu canından çıxırdı. O kəlmələrə Elman özü qımışmasayıd, Seymour bütün etik qaydalara tüpürüb qəhqəhə çəkərdi. (Haqq-ədalətin zəfəridir... *Tamilla müəllimənin qardaşları Xanım xalanın yeganə oğlu Orxanı öldürdülər. Deyilənə görə, əvvəlcə əl-ayağını sindiriblər. Çölli-biyabanda araya alıb ölüncə döyüblər. Çünkü Tamilla müəllimə hamilə idi, Orxanın, rəhmətlik Etibarın dostu Orxanın xəyanəti qardaşları yaralı yalquzaq kimi qəzəbləndirmişdi.* Orxanın başını da kəsib harasa atmışdilar, heç birisi atdıqları yeri xatırlaya bilmədi. Bəlkə də, başı yandırmışdilar, yerdə qalan sür-sümüyün, quru kəllənin yerini demək istəmirdilər. Orxan başsız dəfn olundu. Nə qədər qəribə olsa da, qardaşların heç birini tutmadılar. Xanım xala heç yere şikayətlənmədi, “haqq-ədalət” keşikçiləri isə haqlarını alıb işi elədilər. Qonum-qonşu, tanış-biliş Xanım xalanı qızadı, hətta, bəzi ağızgöyçəklər deyirdilər ki, *Tamilla müəllimənin qardaşları Xanım xalaya çoxlu pul veriblər ki, sussun, şikayət eləməsin, onsuz da olan olub, keçən keçib.* “Bircə oğlunu Xanım arvad pula satdı, o pulu necə yeyəcək görəsən?” - deyənlər vardi, həm də orda-burda söz gəzirdi ki, Xanım xala qardaşlardan qara qəpik də götürməyib, əksinə, özü qardaşların ayağına yixilib ki, Orxani, yetimliklə, mib bir əzab-əziyyətlə böyüdüyüm oğlumu öldürdünüz, heç olmasa nəslimizin kəsilməyini rəva görməyin, mənə yaziğiniz gəlsin, Orxanın yadigarını dünyaya gəlməmiş tələf eləməyin...)

Tamilla müəllimə bir də heç vaxt işə, bağçaya gəlmədi).

Arzu ilə səhər saat yeddidə görüşdük. Metronun qabağında... Gəzə-gəzə geldik bulvara. Mən yatağanam, adəten gec oyanıram yuxudan. O gün sübhdən oyansam da əzgin deyildim, üstəlik gümrahdım da... Arzu da deyib güldü, sanki səhərin gözü açılmamış ağlayan qız deyildi. O, telefonda ağladığını yada salmadı, mən də üstünü vurmadım. Hava gözəl idi, mən heç vədə səhər-səhər bulvarda olmamışdım. Güneş göyün ətəyindəydi, yavaş-yavaş yuxarı meyllənirdi, rəngi də qırmızımtıldı, adam baxdıqca baxmaq istəyirdi, qızılı telləri hələ göz qamaşdırıldı.

Dəniz kənarı ilə addımlayırdıq, nədənsə, Arzu həmişəkindən təravəvetli görünürdü.

Hardansa zühur eləmiş qoca əynində aq mayka-trusiq, ayaqlarında həmin rəngli yüngül idman çəkməleri qaça-qaça düz üstümüzə gəlirdi, əslində buna qaçmaq da demək olmazdı, səmtimizi dəyişib bir az yeyin yerisəydik ağappaq tüksüz qıçları üzükdən keçən cılız qocanı ötüb keçərdik. Qoca bize yaxınlaşıb Azərbaycan dilində, lakin rus ləhcəsi ilə: “Yol verin”, - dedi, guya, darısqal yolda keşmişdik qabağını, qaçlığı xətdən bircə addım kənara çıxa bilməzdi. Biz aralanıb qocaya yol verdik, qoca bizim aramızdan - belə demək mümkünə - şütdü. Hər halda, qocanın arşinına görə bu əməlli-başlı qaçış idi. Qoca keçəndən sonra mən yenə Arzunun qolundan tutdum. O, qəhqəhə çəkib qocanın arxasında boylanaraq: “Aramızdan pişik keçdi”, - dedi. Mən dönüb qocanın dalınca fit çaldım. Qoca ya buna məhəl qoymadı, ya da eşitmədi.

Göyün üzü körpə qəlbitek tərtəmizdi, qüssələnməyə heç bir təbii əsas yoxdu, bulvardakı neft qoxusu da qat-qat azalmışdı, dərindən nəfəs almasaydın, heç nə hiss eləməzdi, şam, akasiya, küknar ağaclarının kölgəsindəki skamyalar - yox, lənət şeytana, gün düşürdü skamyalara, lakin hələ ki, günün özü kəsərsiz idi, günün göydən alov saçan vədəsi irəlidəydi, sabahın günəşini yalnız kölgə yaratmağı ilə hiss olunurdu, günəşə baxmasaydın onun varlığını unudacaqdın az qala - dəniz kənarındaki uzunömürlü "sakinlər" ətrafa insan zəkasının dərk eləyə bilməyəcəyi gizli kinayə baxırdılar. Kolgə özü isə onları addım-addım izləyirdi, kölgə gah tamam qoşalaşıb üst-üstə düşürdü, gah da ayrılib ikiyə bölündürdü.

Kolgəyə baxa-baxa yeriyirdim, əlimdə, barmaqlarında Arzunun ətli qolunun istisi, yeridikcə mənə elə gəlirdi ki, ayağımın altındakı kölgə mənim deyil, heç Arzunun yanındakı da mən deyiləm, mən evimdəyəm, öz mənzilimdəyəm, mən yatmışam, çünki özüm barədə yalnız kənar adamın düşünə biləcəkləri gəlirdi ağılma. Elə bil öz həyatimdən film çəkilmişdi, mən baş rolin ifaçısı olsam da ssenarini özgəsi yazmışdı, rejissor da başqası idi. Mən kimlərin diqtəsiləse haçansa oynadığım rola geniş, qaranlıq kinoteatrda tamaşa eləyirdim, zalda məndən başqa heç kəs yox idi, bütün yerlər boşdu, ətraf lal-sakitdi. Mən özüm haqqında filmə kənar adam kimi, kənar adam hiss-duyğusu ilə baxırdım, lapdan lent gəlib bulvar səhnəsinə yetişəndə, lap dəqiqi, kadrlar kəsərsiz günəşini və ayağımın altındakı kölgəni göstərəndə ayıltəhər oldum: "Ay dadi-bidad, bu ki mənəm". Bunu beynimdən keçirdiyim dəmdə, nədənsə, sevindim ki, zalda təkəm, ürkək-ürkək ətrafa nəzər saldım, qatı zülmətdə nəinki boş stilları, heç nəyi ayırd eləyə bilmədim, bəlkə, zalda ayrı adamlar da vardı, mən görmürdüm. İçimdə əks duyu da vardi. "Sən-sənsən, o-odur", - deyirdi ikinci duyu.

Mən tərəddüb içindəydim. Hələ də özümə inanmirdim. Bilmirdim kino mənim həyatimdi, ya mən adice tamaşaçıyam, bilmirdim qızın qolundan tutub bulvara gəzişən mənəm, ya mən evimdə, mənzilimdəki çarpayıda yatmışam. Sözsüz, mən qızın qolunun təmasını bütün varlığımla duyurdum, digər tərəfdən sübh yuxusunun ləzzəti də canımdaydı.

Arzu dondurma istədi, kafe bağlı idi. Kafenin yüngül, ağı kreslələri bayırda yetim-yerim bütüşmüdü. Kresləda oturdum, Arzu da mənimlə üzbeüz dairəvi stolun arxasında əyləşib yenə şirin-şirin gülümsündü, sir-sifətindən nur çılenirdi, iri, qəhvəyi gözləri par-par parıldayırdı, o gözlər qayğısız idi, orda nisgildən, qəm-qüssədən əsər-əlamət yoxdu.(Sonra xəber yayıldı ki, Tamilla müəllimə görmür, gözləri tutulub. Yalnız balaca Seymour inanmırı buna. "Görür, - deyirdi özlüyündə, - lap yaxşı görür, Tamilla müəllimə, onun arxada da gözü var, axı..."

O vaxtlar Tamilla müəllimə tez-tez Seymourun yuxusuna girirdi. Seymour yuxuda Tamilla müəllimənin saçlarını qarışdırırdı, peysərindəki gözünü axtarırdı. Nədənsə Seymura elə gəlirdi ki, Tamilla müəllimənin peysərindəki gözü mavi gözlerinə qətiyyən bənzəmir, arxadakı gözü ya qaradı, ya qəhvəyi. Həm də qaşlarının altındakı gözlərindən çox böyükdü. Qəribədi ki, Seymour o boyda gözü tapa bilmirdi ki bilmirdi). Arzuya baxa-baxa düşünürdüm ki, həqiqətən dünyanın xoşbəxtidi o və bütün bəxtəvərlər Arzuya oxşayır, yaxid əksinə, Arzu digər bəxtəvərlərə bənzəyir, əgər Arzunun yanında ayrı bir xoşbəxt də əyləşsə mən onları dəyişik salaram. Bədbəxtin təsadüfən bəxtəvərlər məclisinə düşməyi yəqin bu səbəbdən dəliliklə nəticələnə bilər...

Hardan biləydim ki, üç gündən sonra Arzunun yaşına gedəcəm, hardan biləydim ki, Arzu ölümqabağı bəxtəvər görünür? Bəlkə, hamı belədi, mən də

belə olacam? Hələ də inanmırıam onun ölümünə, yaşında da inanmadım. Yarımca saat oturdum, qəbir üstünə də getmədim. Molla birinci kərə fatihə verən kimi qalxdım ayağa. Nədənsə mənə elə gəldi ki, hamı üzümə dikib gözlərini, Arzunun ölümünə mən bais olmuşam. Sanki çağırılmadığım və arzu olunmadığım qonaqlıqda idim, qonaqlığa getmişdim, möhkəm də ac idim, qonaqlar süfrədən əl götürüb dinməz-söyləməz mənim yeməyimə tamaşa eləyirdilər.

Çadırdan çıxanda başsağlığı verdim yaşılı kişiyə. "Axır qəminiz olsun". Kişi anicə, amma diqqətlə mənə baxıb udqunu, heç nə deməyib üzünü yana çevirdi. Gərek nə isə deyəydi, cavab verəydi. Deyəydi ki, sağ olun, Allah ölünlərinizə rəhmət eləsin. Yox, kişinin belə cavab vermesi üçün gərek mən: "Allah rəhmət eləsin", - deyəydim. Demədim...

...Sonra şəhəri eninə-uzununa pay-piyada gəzdim.

Ondasa mənim qəfil döngələrdən xəberim yox idi, ağlıma da gətirməzdim bunları, onda Arzu ilə üzbeüz əyləşmişdik, Arzu səhərinin gözü açılmamış elə dondurma yemək istəyirdi ki, elə istəyirdi ki, guya, gələcəyimiz bir fincan dondurmadan, Arzunun o dondurmanı necə yeməyindən asılı idi və birdən-birə mən özüm də dondurma istədim. Kafe isə bağlı idi, kafenin yiyesiz kreslolarında üz-üzə oturmuşduq. Çox oturmağa hövsələmiz çatmadı, yenə qalxb əqlişməyə başladıq, sonra yenə əyləşdik. Bu dəfə akasiya ağacının altındakı skamyada. Və mən Arzunu öpdüm. Əvvəlcə o, müqavimət göstərdi, üzünü sağa-sola çevirərək dodaqlarını qaçırdı, lakin sonra dəlicəsinə, acgözlükə öpüşdük. Əlimi qızın qoynuna soxub paltarının altından qabarən iri döşlərinə toxundum, az qaldı ağlım başımdan çıxa, döşlərinin giləsini sığalladım, bir ab qabaq müqəddəs, kövrək bir şey kimi çəkinə-çəkinə, ürkək-ürkək toxunduğum yumşaq döşlərini bərk-bərk sıxdım. Onun dodaqları yemək istədiyim dondurmadan ləzzətli idi və ləzzətin ən böyüyü bundaydı ki, Arzu öpüşdən doymurdu. Elə bil uzun zaman havasızlıqda qalan döşləri əllərimin istisi ilə dirilirdi, canlanırdı və canlandıqca daha çox istilik, hərarət istəyirdi. Bacardıqca ayaqlarını ayaqlarına, bədənini bədənimə sürtməyə çalışırdı. O gün hər şey ola bilərdi, sərait yox idi, yeqin, buna görə digər mərhələlərə gedib çıxmadiq və bir də ona görə ki, qəfil gördüm Arzu ağlayır, bəlkə də, elə öpüşə-öpüşə ağlamağa başlamışdı. Tamam soyudum, bütün həvəsim bircə anın içinde ölüb getdi. Süstləşib hissiz-həvəssiz, kirimişcə qızın yanında oturub qaldım, yanımı azca kənara çekdim, indi aramızda bir adam da otura bilərdi, bir şərtlə ki, gör-gövdədən rəndələnmiş olaydı. Bə müqəvvə kimi əyləşməkdən bezikib ayağa qalxdım, yavaş-yavaş, ayaqlarımın altına şüşə, iynə tökülbümüş kimi ehmal-ehmal yeriməyə başladım, geriyə baxmasam da hiss eləyirdim ki, arxamca gəlir. Mənə çatanda ayaq saxlayıb: "Niyə ağlayırdın?" - soruştum. O, ehtirassız, aydın səslə: "Heç..." - dedi. Mən dərinə getmədim.

Karuselin yanından keçəndə Arzu sevinə-sevinə - elə bil bir az qabaq göz yaşı axıdan qız deyildi - dedi: "İşləsəydi minib qalxardıq göyün üzünə..." - sevincinə təessif qarışanda, nədənsə, mən də kədərləndim. Guya, karuselə minib göyün üzünə qalxsayıdım bir də heç vaxt yerə düşməyəcəkdir və orda, yuxarıda, göyün üzündə heç kəsin ağlına belə gətirmədiyi sirli-sehirlili, rəngarəng bir dünyanın əbədi sakınınə çevriləcəkdir.

İndi Arzuya karuselə minmək gərək deyil, o, onsuz da göyün üzündədi...

... Qəfil Arzu dedi ki, kaş saatımı yenə xarab olaydı. Saatına baxdı. "Deyəsən, elə doğrudan da xarab olur, gündə yarım saat geri qalır". Mənə vururdu sözü. Bir dəfə onun saatını, elə qolundakı yapon saatı idi, deyəsən,

aparıb düzəldirmişdim. Rasim düzəltmişdi. Tanışım... Mənim Rasim kimi tanışlarım çoxdu, yeni yox yerdən, məqsədsiz-filansız tanış olduğum adamlar... Bizim işin, keçmiş işin yanında saatsaz köşkü vardı Rasimin. Bir neçə dəfə işdən evə qayıdanda uzaqdan-uzağə sakitcə salamlaşdıq, sonra bir-birimizə əl verib görüşdük, hal-əhval tutduq və, nəhayət, ürək qızdırıldıq, dərdləşdik ayaqüstü, beləcə, yadlıqdan tanışlığa gedən yolu başa vurdıq.

Arzu rəfiqəsinin ad gününə getməli idi, saatı xarab olmuşdu. Dil töküb boynuma qoydu ki, saatını düzəldirrim. Özü də cəmi bircə saat vaxtım vardi. İş burasındaydı ki, üç-dörd gündü Rasimi görmürdüm, köşk bağlı olurdu. Əlqərəz, yaxındakı bərbərxanaya girib Rasimin curlarından yaşadığı ünvanı öyrəndim. Bəxtim - əslində mənim yox, Arzunun bəxti - gətirdi, Rasimin evi iki addımlıqda idi. Elə sevindim, guya, şəhərdə ondan başqa saatsaz-zad yoxdu, Arzunun saatını düzəldirmək fövqəlmühüm tapşırıqdi.

Zəngi basdım. Rasim yuxulu gözlərini ovuştura-ovuştura qapını açıb salam-kəlamsız soruşdu:

-Saat gətirmisən?

Çaşqın-çaşqın:

-Hə, - dedim. - Hardan bildin?

Qapının ağızından çəkilib əsnəyə-əsnəyə:

-Keç, - dedi. - Day bura avtobus gətirməyəcəksən ki...

İçəri girdim.

-Ver görüm, - deyib əlini uzatdı.

Sellofan zənbildən bir butulka çıxarıb verdim ona.

-Çex pivəsi gətirmişəm sənə.

Rasimin qırışığı açıldı.

-Yaxşı eləmisən, paxmeləm, başım partlayır ağrıdan, - dedi. - Saati da ver...

Məni darısqal otağa gətirdi, elə saat köşkünə oxşayırdı otaq. Cürbəcür saatlar düzülmüşdü masanın üstünə.

Köhnə, rəngi getmiş kətildə mənə yer göstərdi:

-Otur, - özü də masa arxasına keçib əyləşdi. - Hanı bunun əqrəbləri?

Köynəyimin cibini eşəleyib saatın əqrəblərini Rasimə uzatdım.

-Ala, yavaş, əqrəbi də cibə qoyallar? Sınar qalarıq belə... - əl-ayağa düşdü.

-Butkan neyçün bağlıdı neçə gündü?

-Oranı aldılar əlimdən. Yanımdakı zərgərlər...

-Bəs sən harda oturacaqsan?

Pivə butulkasının qapağını masanın qırığına ilişirdi, dartib butulkanın ağızını açdı, butulkanın qapağı yerə düşdü. Pivəni içməmişdən xartaxartla sinəsini qaşdı, sinəsindəki ağ tüklər bir-biri ilə "qol-boyun" oldu, qaşlığı yer qıpqırmızı qızardı.

-Cəhənnəmdə... - sakitcə cavab verdi, pivəni başına çekib butulkanı yarıladi. - Mən neynirem pul qazanmayı? Uşağım yox, zadım yox... - butulkanı döşəməyə qoyub qışkırdı. - Az, harda ölmüsən, görmüsən evə adam gəlib, çay gətir də!.. - üzümə baxıb ağ, kirli maykasını, daha doğrusu, qarnını sığalladı. - Döymüşəm, - yan otağa işarə elədi başı ilə. - Arvad ki, doğa bilmədi, yaşlandıqca itə dönür...

-Rasim, sən canın hırsınlı, tez elə, saatı düşəlt, çıxmı gedim. Çay-may lazım deyil, tələsirəm, nişanlım gözləyir...

-Evlənirsən, ala? - heyretlə soruşdu.

Daha iş-işdən keçmişdi.

-Hə, - dedim.

Yenə başı ilə qonşu otağa işaretə elədi:

-Yığib e, məni bura... - barmağını boğazına çəkdi.

Qərəz, o gün Rasim arvadının qarasınca deyinə-deyinə - zalim arvad da çay gətirmədi ki gətirmədi, - Arzunun saatını düzəltdi.

Hələ də burnumdadı Rasimin balaca otağındakı qarışq qoxu. Tər qoxusu, nəmişlik qoxusu - baxmayaraq ki, mənzil sonuncu, üçüncü mərtəbədə idi - bir də darısqallıq qoxusu. Yəqin, əvvəlki qoxuların yaranmasının da əsas səbəbi elə darısqallıq idi ki, bu qarışq iyləri "qovmağa" açıq, balaca pəncərədən içəri dolan xəzrinin də gücü yetmirdi.

İndiyəcən heç nəyi belə aydın xatırlamıram. Arzu ilə bağlı baş verənləri yada salmağa məcburam, amma həyatimdə elə bir hadisə - adı etüdvari hadisə; sakit yay gecəsində sakit-sakit aya baxmaq, sübh çağı hələ ayaq dəyməmiş şəhli otların üstündə ayaqyalın gəzmək, sahildə, narın qumun üstündə dizlərini qucaqlayaraq oturub ləpələrin, dalğaların bəzən həzin, bəzən zil, bəzən də səssiz nəğmələrinə qulaq asmaq və s. və i.a. - yoxdu ki, hərdənbir qəflətən gözümün qabağına gəlsin. Lakin Rasimlə o görüş, o görüş də yox, o darısqal otaqdakı iylərin qarışıığı, nədənsə, yalnız yataqda hərdənbir burnuma dolur və mən burnumu qoltuğumun altına soxuram və mənə elə gəlir ki, o otaqdakı qoxuların qarışıığı qoltuğumun altına hopub. O qoxunu iyləyəndə həm ürəyim yüngülvari bulanır, həm iyrənirəm, həm də... Hə də bir az xoşuma gəlir, anlaşılmaz ləzzət alıram və nədənsə, belə vaxtlarda istər-istəməz Rasimi xatırlayıram. Bəlkə ona görə ki, elə o vaxtdan, Arzunun saatını düzəltirdiyim gündən Rasimi görməmişəm...

Birdən Arzu dik atıldı. "Doqquza qalib e, Seymur, ötür məni işə... Vaxtdı..."

Bulvardan çıxdıq. Şəhərdə adam azdı, günün bu vədəsində camaat qaynaşmali idi, işə gedən işə, bazarlığa gedən bazara tələsməliydi. Səhərinse "üz-gözündən", "sir-sifətindən" süstlük, ölgünlük yağırdı. Heç kəs başqasının çöhrəsinə baxmırıldı, tək-tük gözə dəyənlər öz işi ilə, özü ilə məşğul idi. Sakitlikdi, hər yan lal-dinməzdi, adamların, maşınların bir-birinə qarışan həniri, siqnalı, səsi batmışdı. Bu dəfə o tənha zalda baxdığım, baş rolu ifa elədiyim özü barədə olan filmin səsini tamam almışdılar. Yuxudan oyanandan Arzunun səsindən başqa bircə səs eşitmışdım. Səhər-səhər dəniz kənarıyla qaçan qoca "yol verin", - deyəndə... Vəssalam... İkinci bir yenilik də vardi; yan-yörəmizdəki adamlar başı aşağı, yerə baxa-baxa addımlayırdılar. Ümumi ahəngi pozaraq ətrafa göz gəzdirən ikimiz idik, mən və Arzu. Küçədəki tək-tük Allah bəndəsinin yerişi-duruşu sanki bir-biri ilə zəncir kimi bağlı idi. Gözə görünməz zəncir kimi... Əgər birinin başını zorla qaldırsaydım qeyri-ixtiyari o birilər də başını qaldıracaqdı, birini itələyib yıxsaydım o birilər də yixılacaqdı...

Gəlib çatdıq nəşriyyatın qabağına...

Tez ayrılmak istəyirdim Arzudan, istəmirdim məni keçmiş iş yoldaşlarım görüb eləsin. Arzu ilə olduğuma görə yox, mən belə şeyləri vecimə alan deyiləm, Arzu da onlar kimi mənim keçmiş iş yoldaşım idi. Sadəcə, mən nəşriyyatdan özxoşuma çıxmamışdım, nəşriyyatın təzə direktoru vəzifəyə gələn kimi mənim xoruzumu qoltuğuma vermişdi, jurnalın baş redaktoru isə məni işə götürmüştü. Mən jurnalda işə girəndən sonra nəşriyyatın direktoruna xoş gəlmək üçün keçmiş iş yoldaşlarım mənim barəmdə elə əhvalatlar düzüb qoşmuşdular ki, qulağıma çatdıqca özüm-özümdən xoflanırdım. Elə yazıq Arzu ilə eşq-məhəbbət dastanımdan parçalar eşitdikcə gözlərim yaşarırdı. Arzunun özündə də az yoxdu, yanında öskürməyə məttəl idin, gedib rəfiqələrinə deyirdi, yazdığını məktubları da

onlara oxuyurdu, onlar da mənə xəbər verib kinayə ilə bic-bic soruşardılar ki, toy haçındı? Qız evində çoxdan toy idi. Neçə dəfə təsadüfən keçmiş işçilərimizlə üzbüsuret gələndə yolumu dəyişmişəm, buna imkan olmayanda ağızucu quruca salamlaşış ötmüşəm. İndi də "toya dəvətliləri" görməməkdən ötrü üzüsulu aradan çıxmaq istəyirdim ki, xeyri olmadı, ilişdim, gördüm... Lap dəqiq... Yüz faiz gördüm!.. Zərrəcə şəkk-şübə ola bilməz...

O arvad, nəşriyyatın və nəşriyyata bitişik restoranın gözətcisi, içəridən, qapıdan çıxmadi, küçədən də gəlmədi, yav göydən düşdü, ya yerdən xortdadi, gözümü yumub açınca gombul, ağ saçlı, metal dişli arvadı yanımızda gördüm.

Arvad mənimlə mehriban-mehriban hal-əhval tutdu. Soruşdu ki, deyirlər işdən çıxmışan, düzdü? Dədim: "Düzdü". Xəbər aldı ki, bəs indi harda işləyirsən? Cavab verdim ki, bankda. Qoy işdən nə səbəbə çıxdığımı soruşmasın, elə bilsin pul qazanmaq fikrinə düşmüşəm. Arvad doğrudan da daha heç nə soruşmadı, istiqanlılıqla gülümsünüb ayrıldı. Arzu ilə xudafizləşmək istədim, Arzu yox idi, getmişdi.

Bayaq etrafında gördüyüm adamlar kimi yerə baxa-baxa geri döndüm, lakin küçəyə çıxış yox idi, dörd divar arasındaydım. Başımı qaldırdım, qapqara bulud güclə dayanırdı göyün üzündə. Ovcumu açdım, bircə damcı düşdü ovcuma.

Yağış yağmadı, buludlar öz-özünə dağılsa da, günəş görünmürdü. Ovcundakı damcını dilimin üstünə qoydum, içimi sərinlik, boşluq, məstlik büründü, öz-özünə, sövq-təbii ayaqlarım yerdən üzüldü, yuxarı, göyün üzünə qalxmağa başladım. Göyün üzündəsə daşa döndüm, deyəsən, içimdəki damcının təsiri keçib getmişdi, mən daş kimi yerə düşürdüm. Bir neçə saniyədən sonra yerə dəyəcəkdim, tikələrim yan-yörəyə səpələnəcəkdi...

Qəfil oyandı, yerinin içində dikəlib pəncərədən boylandı. Hava qaralmışdı. Əli ilə alınının tərini sildi. Gözləri gur işıqdan qamaşlığından sırsifətini turşutdu. Köynəyindəki külü çırpdı, çarpayısına düşən sönmüş siqaret kötüyünü külqabıya basdı. Qalxıb çarpayıda oturdu, kətilə, əlinin altına, külqabının yanına qoyduğu telefonun dəstəyini qaldırdı. Tərəddüd eləyə-eləyə nömrəni yiğdi. Çox gözləmədi, elə birinci siqnaldan sonra o başdan kimsə dəstəyi götürdü. Seymour özü də gözləmədiyi arın-axayın səslə:

-Salam, - dedi. - Bağışlayın, Elman müəllimdi danışan?..

-Belə-belə işlər, Seymour... - gözətçi qadın qapıdan çıxandan sonra yaranan sükutun buzu çatladı, Elman siqaret yandırbı gözünü qıyaraq mənalı-mənalı Seymura baxdı, elə bil gözü işığa düşməşdi, Seymourun sırsifətində gözqamaşdırıcı şüa vardi.

Seymur dillənmədi, deməyə söz tapmadı. Cünki indicə qapıdan çıxan gözətçi qadın and-aman eləmişdi ki, Seymurla Arzunu bir yerə görməyib... Özü də filan gün, səhər saat doqquzda... Qadın and-aman eləyə-eləyə narahatlıqla Seymura baxırdı, Seymour onun çağşıqın, nigaran baxışlarından inciklik duyurdu. "Nahaq məni cəncələ salmaq fikrinə düşmüsən". Bu sözləri arvadın baxışlarından oxuduğundan yaman dilxor olmuşdu, arvadın yanında özünü günahkar sayırdı.

Elman qadını çox çək-çevirə saldı, sualı-sual dalınca yağırdı, axır ki, arvad bezikdiyindənmi, yorulduğundanmı, sorğu-suallı eləyənin ağını yummaq istədiyindənmi, xülasə, yalanmı-gerçekmi dedi ki, bəli, ola bilsin Seymuru filan ayın filan gündündə, səhər saat doqquzda nəşriyyatın qabağında görüb. Ancaq tək... Arzusuz-filansız... Hərçənd qadın Seymuru

gördüyünə də qəti əmin deyildi. Elman üzünü Seymura tutdu: "Bəs sən nə deyirsən, Arzu yanında id?" Seymour: "Bundan ayrılandan sonra Arzunu görmədim. Getmişdi..." - dedi. Elman əl çəkmədi: "Bəs əvvəl, bu qadınla salamlaşış xoş-beş eləyəndə Arzu sənin yanında id?" Seymour karıxdı, qadının gözlərinə baxıb astadan: "Bilmirəm", - dedi. Elman daha heç nə soruşmayıb qadına: "Gedə bilərsiniz", - dedi. Arvad da qalxıb saqlaşmadan ləngərli, yorğun addımlarla, deyədən, yüngülçə axsaya-axsaya otaqdan çıxdı.

Qadın otaqdan çıxandan sonra Seymour qəfil nə isə tapıbmış kimi canlandı, gümrah, rahat səslə:

-Elman müəllim, - dedi, - mən bir az tənbələm, yatağanam. Saat on birdə-zadda güc-bəla ilə gedib işə çatıram.

-Aha... - Elman mızıldanıb oturduğu kresloda qurcalandı. Elə bil eşidəcəyi kəlmələri "həzm eləməyə" hazırlaşırdı.

Seymur gözlənilməz gediş eləyən şahmatçı ədası ilə davam elədi:

-Bəs səhər ertədən nə itim azmışdı nəşriyyatın qabağında, nə işim vardı orda?

Elman burnunu sığallaya-sığallaya fikrə getdi, nəhayət, əlini yavaşca masaya vurdu:

-...Son qoymaq lazımdı... - dedi ağır-agır. - Qəbri açmaq lazımdı... Hökmən yarmaq lazımdı meyiti. Əməlli-başlı araşdırmaq lazımdı ölümün səbəbini...

Seymur soruşdu:

-Ata-anası icazə verər?

Elman masadakı qovluğu bağlayıb kənara qoydu, ayağa durub sakit-sakit:

-Razi olmazlar biz də işi bağlayarıq, canımız dincələr... - məsləhətsayağı dilləndi, guya, Seymour da müstəntiq idi.

* * *

Bir həftə sonra Elman redaksiyaya gəldi.

-Sabah səhər saat onda yanımı gəl...

Seymur duruxdu:

-Nəsə olub, Elman müəllim?

Elman başını tərpətdi:

-Hə... Hər şeyi təzədən başlamaq gərəkdi...

Seymuran dişi bağırsağını kəsdi. "Cəhənnəm ol da!.. Mənə nə vermisən ala bilmirsən? Biri ölüb gedib, sən salamatları da bezdirib o dünyaya göndərməmiş rahat olan deyilsən..."

-Qəbri açdıq, Seymour...

Seymuran dili dolaşdı:

-Nə...di ki? - birdən-birə ağızında xoşagəlməz tam duydu.

Elman siqaret yandırdı:

-Qızın atası az qalır dəli ola... Mən də çəşib qalmışam, - ara verdi, ya deyəcəyi xəbər üçün güc toplayırdı, ya da söhbətini qiymətə mindirirdi. - Qəbir boşdu...


* * *

Seymur gecəni yata bilmədi. Qorxurdu ki, yatsa, yuxuda boş qəbir görər, qorxurdu ki, yatıb yuxuya qalar və səhərki görüşə gecikər...

* * *

(Mən ilk dəfə məktəbə, birinci sinfə gedəndə, sentyabrın birində Tamilla müəllimə öldü).





◆ P o e z i y a



Fəxrəddin TEYYUB

GEDİR E...

Dərə əzizləyib saxlar dumani.
Dərənin dumana gələr gümanı,
Necə saxlayasan vaxtı, zamanı,
Ömür-gün çay kimi axıb gedir e...


Nə yaxşı ruzumda alın tərim var,
Mənə qanad verən ilham pərim var,
Mənim ümidiñ şimşəkləri var,
İcimdə, ruhumda çaxıb gedir e...


Neynim, cüçərməyən daha dənimdi.
Solan bağ-bağçamın nəyi mənimdi?
Adamin özünə yaşı qənimdi,
Ömür sarayını yixıb gedir e...

SƏMİMİYYƏT

Tanrı verən varın sayı itərsə,
Sinəmə döymərəm, "mən", "mən" demərəm.
Bir yaşıl çəməndə qanqal bitərsə,
Vallah o çəmənə çəmən demərəm.

Əgər kimsə məni öysə, deyərəm
Xoş sözü deməyə neçə üsul var.
Ehtiyac qapımı döysə, deyərəm,
Yalandan demərəm cibimdə pul var.





El bilir yaxşılıq gəlir əlimdən,
Qəlbimdə hamiya bir xoş niyyət var.
Dostlarım deyir ki, səmimiyyəm mən,
Mayamda, ruhumda səmimiyyət var.

Yandım dost yolunda Günəş sağağı,
Vermədim boşuna bircə anı da.
Eyni məhəbbətlə yaradıb, axı,
Tanrı insanı da, qarışqanı da.

Bir nankor baxışı məni əzəndə,
Ona bir dərd olur güzgü olmağım.
Mənə baha başa gəlir, bəzən də
Səmimi olmağım, düzgün olmağım.

Köməyə çağırsa kimsə qəfildən.
İşimi, gücümü atıb gedirəm.
Böyüün önündə baş əyirəm mən,
Kiçiyin əlindən tutub gedirəm.

GÖRÜM...

Kimsə bir ağacı kəsib yixanda,
Titrəyən görürəm, əsən görürəm.
Qarşıma baltalı adam çıxanda,
Elə bil başımı kəsən görürəm.

Tanım, istəyimi, arzumu göndər,
Göylər də, yerlər də əmrinə möhtac.
Sən məni bir anlıq ağaca döndər,
Görüm, kəsiləndə nə çəkir ağac.


OĞLUM


Bu gün iş yerini itirdin demək,
Artdı qayğıların biri də, oğlum.
Yeriş öyrənəsən təzədən gərək,
Qaldı neçə səhvin geridə, oğlum.

Xoş günün tamarzı gecələri var,
Həsrətin nə uzun gecələri var.
Mənim ümidiimin külçələri var,
Oğul istəyirəm əridə, oğlum.

Ulduz adamıyam, Ay adamıyam,
Köməyə çağırın, hay adamıyam.
Axı, ağlayanda göy adamıyam,
Gərək göylər məni kiridə, oğlum.

Mən barsız torpağam, ha xışla məni,
Göylər azmı döyüb yağışla məni.
Atayam, sən allah, bağışla məni,
Adam yox, sözümüz yeridə, oğlum.





ŞEİR OXUYUN

Özünün ciğiri, yolu olanlar,
 Bir ömür nəfsinin qulu olanlar.
 Ay malı olanlar, pulu olanlar,
 Nə olar, bir az da şeir oxuyun.

Hərdən dilənçinin gözünə baxın,
 Solan yanağına, üzünə baxın.
 Üstünə-başına, dizinə baxın.
 Nə olar, bir az da şeir oxuyun.

Sevinci yalandı boş ürəklərin,
 Zəmisi talandı qış ürəklərin.
 Məlhəmi şeirdi daş ürəklərin,
 Nə olar, bir az da şeir oxuyun.

DUA

Ümidin yolları dumandı hələ,
 İçimdə necə də özümə yadam.
 Qorxuram qəfildən mənə zəng gələ,
 Məndən pul istəyə bir doğma adam.

Sən kimə gərəksən paran olmasa,
 Çətin ki, gözündə var ola dünya.
 Qorxuram bir anlıq məni tər basa,
 Qorxuram gözümüzdə dar ola dünya.

Tanrim, yaratığın yanında quldur,
 Nə olar, bəndənin üstünə göz qoy.
 Ya mənim cibimi pul ilə doldur,
 Ya da yox deməyə üzümə üz qoy.


* * *


Musa Yaquba

Gördüm kitabını satırlar, ustad,
 Elə bil verdilər mənə dünyani.
 Ürəyim sevincdən açdı qol-qanad,
 Şeir oxunmayır deyənlər hanı?

Adamı nə qədər sixan, üzən var,
 Nə yaxşı kitabı xıtab görürəm.
 Tanrim, min sirrin var, min möcüzən var,
 Satıcı əlində kitab görürəm.

Kim deyir gözündə bu dünya sönüb,
 Hər incə mətləbə toxunan şair.
 Demək suya dönüb, çörəyə dönüb,
 Bazarda kitabı oxunan şair.





QARANQUŞ

Bu bahar gözümə dəymədin, axı,
De, niyə gəlmədin, niyə, qaranquş?
Səni axtarıram hər səhər çağrı,
Gözlərim dikilib göyə, qaranquş.

Kim dəyib xətrinə, bəlkə, küsmüsən?
Keşiyin çəkmişəm - yuvan yerində.
Ürəyim sıxılır görməyəndə mən
Səni elektrik məftillərində.

Pəncərəm açıqdı, gəl məni hayla,
Bəlkə, bir işin var, gəlim karına.
Çoxdan doldurmuşam hovuzu suyla,
Apar dimdiyində balalarına.

Ürəyim ümidi tutub əlindən,
Min arzu, min istək bəslər içində.
Quşların səsinə oyanıram, mən,
Yoxdur sənin səsin səslər içində.


Nə ürəyim susdu, nə gül kiridi.
İntizar heç kəsə gəlməsin asan.
Yuvan yurd yeridi, ocaq yeridi,
Vətən parçasıdı, qayıdacaqsan.


Qayğılar içində keçir həyatım,
Mümkün deyil, axı, necə şən olum?
Abrımı, həyami küçəyə atım,
Gündüz də, gecə də yol kəsən olum?

Sifeti dəyişmək hədərdi, vallah,
Viçdani susana nə qara, nə ağ?
Mənimçün ölümdən betərdi, vallah,
Səninlə bir yoluñ yolcusu olmaq.

Görsəm son anımdı, son nəfəsimdi,
Ölərəm, getmərəm yalın dalınca.
Payıma doşab da düşsə, bəsimdi,
Düşmərəm şəkərin, balın dalınca.

Mən necə dəyişim, buyam binadan,
Nakəs gözləyir bir xatam olaydı.
Gərək doğulaydım ayrı anadan,
Gərək ayrı adam atam olaydı.





Dedim ki, nə ləlim, nə incim olsun,
 Qulpundan yapışdım ən çətin işin.
 Tər tökdüm, ev qurdum, bir günüm olsun,
 Həyata yamaqdi kirayənişin.

Bir adam tapmadım könlümü alsın,
 Qoşuldum həyatın hər yarışına.
 Məni axtaranlar bir yana qalsın,
 Mən çıxdım özümün axtarışima.

Yolumdan dönmədim, şöhrətə uyub,
 Tanrımdan söz dolu ürək istədim.
 Mən kənddə gül kimi torpağı qoyub,
 Şəhərdə asfaldan çörək istədim.

Qoynuna çağırır laləli çəmən,
 Mənim hər arzumda, diləyimdə kənd.
 Neyləyim ömürdü, yaşayıram mən,
 Ayağında şəhər, ürəyimdə kənd.

HOLLANDİYADA YAŞAYAN QIZIM NƏRGİZƏ


Demə qürbət imiş sənin qismətin,
 Gözüm qalacaqmış yollarda, qızım.
 Tale oyunundan baş açmaq olmur,
 Atan haradadı, sən harda, qızım?


Orda rüzgar əsilər bahar içində,
 O evlər soyuqdu, o damalar soyuq.
 Necə dolanırsan yadlar içində,
 Baxışlar soyuqdu, adamlar soyuq.

Dolsun ürəyimə sevinc bir ümman,
 Daha nə kədəri, nə qəmi görüm.
 Çıxmasın qarşımıma nə çən, nə duman,
 Tanrıım, yol aç, gedim, nəvəmi görüm.

Doğmalar inciyir, tökür qaş-qabaq,
 Bir təzə yurd yeri, oba gözləyir.
 Deyirəm dünyanın işinə bir bax,
 Qürbətdə bir nəvə baba gözləyir.

Nəvə həsrətiylə qaldım göz-gözə,
 Halımı sormayın, qayğım üzdədir.
 Sərhəd dirəkləri, nə deyim sizə,
 Tikanlı məstillər, günah sızdır.





◆ N e s r

Sahmar QƏRİBLİ

Darıxan adam

◆ **Hekayə**



...Bütün dünyada hamı darıxdığı kimi, Miti də darıxırı. Ona elə gəlirdi ki, min illərdi darıxır. Neynirdi, nə iş görürdüsə, darıxırı. Darıxmağının səbəbini heç cürə aydınlaşdırıa bilmirdi. Çünkü, o, hamının darıxdığı kimi darıxmırı. O, başqa cür darıxırı. Hərdən oturub görə bilmədiyi uzaqlara baxa-baxa fikirləşərdi -- mən niyə darıxıram? Belə də, bədbəxt deyildi, evi-eşiyi, ailəsi, işi-gücü, dost-tanıştı, qohumu-əqrabası... Bəs niyə darıxır? Niyə onun gözlərində hər şey rəngini itirib?.. Niyə uşaq vaxtı içindən sevindiyi kimi indi sevinə bilmir?.. Niyə bayramı, toyu-yası, gecə-gündüzü, ən əsası da, dünyani və insanları bir rəngdə, bir ölçüdə, bir sıfətdə görür? Bu müəmmənə heç cür anlaya bilmirdi... Elə də savadsız deyildi... Amma ha axtarırı, bunun səbəbini tapa bilmirdi. Bakıya gedərdi, qardaşığılı. Düşünərdi ki, şəhərdə bir az eyni açılar, yəqin... Amma, yox! Avtobusda, metroda, küçələrdə, şəhərdə hamının üzündə bir hüzən, bir kədər görərdi... İnsanlar elə bil sözləşmişdilər; hamida bir kədər, bir yorğunluq, bir ümidsizlik və, ən başlıcası, bir ətalət var idi. Miti bu insanların gözlərində birçə hali göründü; elə bil hamı ölməyə hazırlaşırdı. Beynində bir qarşıqlıq var idi. Cavabsız suallar ona rahatlıq vermirdi. Nədi, axı, bu dünya? Nədi bu yaşam? Niyə bu dünyaya gəlirik, sonra da gedirik? Nə deməkdi ömür, alın yazısı, qismət, olacaqlar, qəfil mündə, yuxu, olacağı duymaq, nə bilim, nələr-nələr... Suallar çox idi, cavabsa yox! Heç cürə anlaya bilmirdi, 45 ili niyə yaşamışdı? Həm də yaşamışdım? Eləcə 45 il baxmışdı, nəyi isə görmüşdü, nələrisə hələ də görə bilməmişdi! Yadına babası Ağa kişi düşdü...

Bir gün eşitdilər ki, kişi naxoşduyub... Atası işdən yorğun-argın gəlsə də, çörək yeməmiş anasına dedi ki, "gedim Lələmə dəyim, görüm dərdi nədi?" Gedəndə Mitini də özüynən apardı. Onda Mitinin 8 yaşı var idi. Babası Ağa kişi məhlənin axırında, qiy kərpicdən tikilmiş iki balaca otaqlı evdə yaşayındı. Evin üstü avar, yeri isə şirə idi. Aran yerində evləri qədimdən belə tikərdilər. Belə evlər qışda isti, yayda isə sərin olardı. Miti babası gilə getməyinə sevindi, çünkü, yayın bu cırhacırında heç olmasa bir az sərinleyərdi. Babası uzanmışdı yerdən salınmış yorğan-döşəkdə. Ev doğrudan da sərin idi. Onlar içəri girəndə babası yataqdan bir az qalxıb qoluna dirsəkləndi. Atası salamlaşış keçib köhnə kətildə oturdu. Nənəliyi atasını görən kimi yaşmaqlanıb o biri evə keçdi. Bir azdan əlində çay gəldi. Evdə stol yox idi. Odu ki, çayı elə atası tərəfdən pəncərənin ağızına qoyub döndü Mitiyə tərəf. Elə yaşmağın altından soruşdu: "Səə də çay verim? - Yoox, -dedi Miti, - içmirəm! - Atası diqqətlə babasına baxırdı, babası isə

yorğanın güllərinə. Elə bil ikisi də günah işləmişdi. Ona görə də gözləyirdilər ki, görək günahını birinci kim boynuna alacaq. Atası çaydan elə qəndsiz bir qurtum alıb diqqətlə babasına baxa-baxa soruşdu:- noolub, a lələ, noxoşdamışan? Babası iri gözlerini qaldırıb atasına baxdı, gözlerini günahkar-günahkar qırpa-qırpa cavab verdi ki, "yoox, naxoşdayıb - eləməmişəm". Atası soruşdu ki "bəlkə, bir yerin ağrıyrı?" Babası qayıtdı ki "heç yerim ağramır!" Atası çaydan bir qurtum da içib, bir az təəccübə, bir az da gülümsəyib təzədən soruşdu: "bəs onda niyə yatırsan?" Babası ağarmış qaşlarını dartıb, bir çıynını dala çəkib, dodağını bütüb, dişsiz ağızını marcıldadıb dedi: "nə bilim, vallah, darıxıram!"

-Niyə?

-Nə bilim, darıxıram da...

-A kişi, bu yayın gündündə yorğan-döşəkdə yatanda adam darıxar da... Durayağa, bir işlə-güclə məşgül ol! Allaha şükür, bu boyda həyətin-bacon?.. Şükür, qulluğunda duranın da var! Day nə istiyirsən? Yoox, əyər bura sənə birtəhər gəlirsə, onda dur gedək bize.

-Yox ey, ay Xudu (atamın adı Xudayar idi, babam ona elə uşaqlığından Xudu deyirdi), canunçun, nağayrramsa, elə darıxıram. Bilmirəm nə azardı bu?!

Atam qayıtdı ki: "bəlkə, bir qurorta - zada göndərim səni?.. Həmi havoo dəyiş, həm də gözün-kölnün açılsın bir az".

Babam günahkar-günahkar gah atama, gah da yorğanın güllərinə baxa-baxa dedi:-

-Yox e, Xudu, mənimki, deyəsən, qutarıb...

-Nə qutarıb, a kişi?

-Aə, ağızımın dadı qaçıb e, dad bilmirəm.

-A kişi, ağızuvun dadı qaçıb, ürəyin nə istəyir de, daddı bir şey bişirək, ye!

-Yo e, elə döyük! Ağızımın dadı nətər qaçıbsa, - əli ilə sinəsini göstərib, - bıranın da dadı elə qaçıb. Ona görə də darıxıram...

Atam babamın dediklərindən bir şey başa düşmədi, odu ki, onu qınaya-qınaya dedi:

-A kişi, nə darıxıram, nə ağızımın dadı qaçıb deyirsən?! Nə yaşun var e, sənin?.. Sənin taylorun, tanışdarun hər gün gəlib otururlar stansiyanın yanındaki çayxanada, həmi çay içillər, həm də söhbət eliyə-eliyə gəlib-gedənə tamaşa eliyillər, başdarı qarışır. Sənə noolub, olardan əysiyən?

-Çayxanada oturanda da, onlarnan söhbət eliyəndə də darıxıram.

-Əşşı, get bazara, adam çox olan yerə!

-Xudu, adam çox olanda, lap çox darıxıram!

Atam əlini dizinə vurub dedi:

- Day mənim sənə sözüm yoxdu! Sən nə istəyirsən, mən baş çıxardımadım?..

Atam öz-özünə, dodağının altında, əsəbi-əsəbi deyinirdi:

-Yekə kişisən, usax döyülsən, Körpə döyülsən, elə tutub ki,"darıxıram-darıxıram"... Ay balam, niyə darıxırsan? Allaha şükür, evün-eşiyün, həyatün-bacon, yanunda yoldaşın, hökümət də vaxtlı-vaxtında pensiyövü verir. Oğlanlarıvu öyləndirmisən, qızlarıvu da köçürmüşən. Maşallah, nəvələrün-nəticələrүn...Day niyə darıxırsan, a balam?.. Heç belə də söz olar,"darıxıram?"

-Xudu, mən, əstəgvürullah, naşükürlük eləmirəm ey... Yoox! Mən nəsə, belə, lap dibinnən darıxıram.

Atam heç nə başa düşmədi. Gözlərini qırpa-qırpa soruşdu.

-Nətər yanı, "dibinnən darıxıram?"

-Dibinnən da... Yanı, burda darıxıram!

Atam yenə heç nə başa düşmədi. Ona görə də gözlərini qırpmadan babama baxırdı. Ögey nənəm də, əlləri qoynunda, ayaq üstə durub, qorxa-qorxa gah atama, gah da babama baxırdı. Hərdən dili ilə qurumuş dodaqlarını yalayırdı.

Babam yenə də sakitcə yorğanın gülünə baxırdı. Birdən başını qaldırıb dik atamın gözünə baxıb çox ciddi:-

-Xudu, day bəsdi! Mənim hazırlığımı görün, mən gedirəm!

Atam dönüb təccübə ögey nənəmə, sonra da babama baxıb soruşdu:-

-Hara gedirsən?

-Ora!

-Ora, yanı, hara?

Babam çox sakit və təmkinlə cavab verdi:

-Dədəm gedən yerə!..

-Dədən hara...

Babam atamın sözünü yarımcıq kəsdi. İndiyə qədər babamın kiminsə sözünü kəsdiyini görməmişdim, çünkü çox səbirli adam idı.

-Diyan, sözümü kəsmə! Dedim, gedirəm, demək, gedirəm! Dədəm yuxuma gəlmışdı. Onu yuxuda görənnən sora burda darixıram. Ona görə deyirəm ki, hazırlıq görün! Üç gün vaxtım qalıb! Vəssalam!

Atamın əsəbdən əlləri əsirdi. O səsini qaldırmasa da boğula-boğula:-

-Ay kişi, sənə noolub, maşallah? Sap-sağlam adamsan. Adam elə hər nə yuxu görse ona inanar?

Babam iri gözlərini qaldırıb bogula-bogula danışan atama baxdı. Gözlərində yaş var idi. Mən indiyə qədər elə bilirdim ki, böyükər aglaya bilmirlər...

-Xudu, oglum, baax, indi səniyinən danışıram, amma darixıram. Vallah, darixıram, billah darixıram. Burdan doymuşam ey... Burda heç nə xoşuma gəlmir. Elə bil "biyardiyam". Dərindən nəfəs alıb uzaqlara baxdı; bizim görə bilmədiyimiz uzaqlara... Gözlərini o uzaqlardan çəkmədən—"oreyçün darixıram..." Döndü atama- "Nə isə...Mən sözümü dedim." Başını aşağı salıb yenə yorğanın gülünə baxa-baxa—"Özüüzdən muğayat olun!" Sonra babam daha danışmadı. Ölənə qədər susdu. Birçə eşitdim ki, ölkən "kəlmeyi - şəhadətini" deyib, gözlərini yumub. Vəssalam!

Miti babasının varlığını hiss eləmədiyi kimi, yoxluğunu da hiss eləmirdi. Babası Ağa kişi, ümumiyyətlə, çox da deyib-danışan, qohum-əqrabayla xoş münasibət quran adam deyildi. Adam içincə də çıxmazdı. Miti nəvə kimi babasından xoş münasibət, şirin söhbətlər, maraqlı nağıllar gözləyirdi... Amma nə olsun ki?.. Bütün bunlar Mitinin arzusu olaraq qaldı... Niyə, axı, belə olmalıydı? Niyə, axı, Mitinin babası ola-ola o,babasız böyüməliydi? İndi isə babası yox idi. Amma Mitiyçün fərqi yox idi, babası var, yoxsa yoxdur. Çünkü Miti gözünü açıb nələrisə anlamağa başlayandan, babası varken babasız həyatını yaşayırdı. Babası onunçun elə-belə, yaşılaşmış, siqaret çəkib, gülümsəyərək, lal-dinməz uzaqlara baxan bir qoca kişi idi. Ona görə də Miti babasının ölməyini hiss eləmədi. Bu günə qədər də hiss eləmirdi. Yəqin, bundan sonra da ona fərqi olmayacaqdı babası olub, ya olmayıb. Yalnız atasının, babası öləndən sonra dediyi bir cümlə hələ də yadından çıxmırıdı. Babasının "qırxını" verəndən sonra atasının anasına dediyi bir cümlə:-"Elə bil üstümdən dağ götürdü!"

Həyatın çox qəribəlikləri var. Mitinin atası babasının tam əksi idi. Övladlarını həddindən artıq çox sevən, qohum-əqrabayla, qonşularla xoş münasibət qurmağı bacaran, hər adamlı öz dilində danışan, cavan olsa da, bütün nəslin ağsaqqallığını edən bir insan idi. Mitiyə adam yanında oğlum desə də, ikilikdə ona qardaşım deyərdi. Onunla böyükərlə danışlığı kimi danışardı. Deyərdi ki: "Baax, Miti, heç kim bilməsin, səni mən özümə oğlum yox, qardaşım bilirəm. Bilirsən niyə?" Miti maddim-maddim baxıb cavab verə bilməzdi. Fikirləşərdi ki, demək, atası belə məsləhət bilir.

"Hə, ona görə ki, sən o biri uşaqlarından daha ağıllısan!"

İndi Miti darixirdi. Atası üçün darixirdi. Onun şirin söhbətləri üçün darixirdi. Atası rəhmətə gedəndən sonra Miti dünyanın süzülüb-süzülüb təmiz

boşaldığını hiss etti, duydı. Elə bil sehirli bir əl onu yerdən götürüb başqa bir planetə atmışdı. Burda isə heç kəsi tanımırıdı. Atasız yaman darıxırdı, yaman!.. Elə bil yarısı var idi, yarısı yox! Elə bil bədəni var idi, təfəkkürü isə yoxa çıxmışdı. Atasıyla üz-üzə oturub çox şeylərdən danışmaq istəyirdi... Həyatdan, sevgidən, insanların xəyanətindən, dövlətlərin gizli siyasetindən, dünyani məhvə aparan təhlükələrdən, bir də möhkəm darixmağından. Bu səbədən idi ki, Miti axır vaxtlar lal-dinməz olmuşdu. Gündüzlər darıxar, gecələr isə, atası ilə, xeyali də olsa, söhbətləşər, dərdini deyər, yaxşı işlərindən danışar, ondan məsləhətlər alardı.

Qızı böyük idi. Tibb universitetini bitirib xəstəxanada işləyirdi. Yaxılarda toyu olmalıydı. Ata üçün bundan böyük xösbəxtlik nə ola bilərdi?.. Amma Miti fikirləşirdi: "nə olsun"? Tütəlim, qızını verdi ərə, bir ildən də sonra nəvəsi gəldi dünyaya. Noolsun? Nə dəyişəcək? Bəlkə, atası qayıdacaq? Yox! Bunları fikirləşdikcə Miti daha çox darıxırdı. Çünkü keçən hər gün, olan hər hadisə, onu atasından uzaqlaşdırırdı... Uzaqlaşdıqca da daha çox darıxırdı. Darıxdıqca da bədəni gizildəyir, elə bilirdi ki, bədəni ayrı, başı da ayrı yerlərdədir, birləşə bilməyib hərəsi bir tərəfdə darıxır... Hərdən o qədər darıxırdı ki, ürəyi bulanıb ögüyürdü. 45 yaşı təzə tamam olmuş adəmin bu qədər darixmağı nə belə idi? Miti buna cavab tapa bilmirdi. Bircə onu bilirdi, sanki min illərdi darıxır. Çox darıxır!

Dərsə candərdi gedib-gəlirdi. Həvəssiz, maraqsız. Riyaziyyat müəllimi idi. Orta məktəbdə işləməye başlayandan, ən yaxşı, ən savadlı, ən zəhmətkeş müəllim kimi tanınmışdı. Dəfələrlə şagirdləri olimpiadalarda uğurlar qazanmışdılar. Riyaziyyat fənnini şagirdlərə elə tədris edirdi ki, hətta ən zəif şagird belə keçilən dərsi mənimsəyə bilirdi. Çünkü başqa müəllimlərdən fərqli olaraq, o, hər bir riyazi əməliyyatı sadələşdirib şagirdlərə öyrədə bilirdi. Tənliyin sadə həllini o qədər gözəl izah edirdi ki, şagird, riyaziyyata meyllidi ya meylli deyil, həmən anda onun həllini başa düşürdü. Məktəbdə təzə-təzə işləməyə başlayanda da darıxırdı. Belə vaxtlarda o, riyaziyyat kitabını qabağına qoyub ən çətin misalları, məsələləri həll edərdi. Elə olurdu ki, sutkayla ancaq rəqəmlərlə əlləşərdi. Bu iş ona yaxşı əhval-ruhiyyə verərdi. Və bir müddət darixmazdı. Amma indi... İndi beyni arı pətəyi kimiyydi. Pətəyin üstündə vizıldayan arıların əvəzinə, bir-birinə qarışmış riyazi rəqəmlər ona rahatlıq vermirdi. Müxtəlif tənliklər, sinuslar, kosinuslar və həlli mümkün olmayan misallar beyninin içində arı kimi vizıldayırdılar... Elə beyni arı pətəyinə dönəndən o, darixmağa başlamışdı. Nə arvadının, nə də uşaqlarının ona məhəbbəti bu darixmağı onun canından çıxara bilmirdi. Hərdən gücünü toplayıb, bu hisslərə güc gəlib, qabağına kağız-qələm qoyub misallarla başını qarışdırmağa çalışsa da, qələmi əlinə götürə bilmirdi. Elə oturduğu yerdə, babasının baxdığı o çox uzaqlarda baxa-baxa fikirləşərdi: "Mən niyə darıxıram, axı?..."

Bir dəfə bacanağıgilə getmişdilər yoldaşıyla. Bacanağı oğlunu nişanlaşmışdı, ona "nübarəkdi" deməyə getmişdilər. "Xoşgəldin" dən sonra o, bacanağı ilə əy-ləşdi üz-üzə, yoldaşı isə keçdi mətbəxə bacısı ilə söhbətə. Bacanağı söyüñə-söyüñə nişandan, bir də təzə aldığı "mersedes" dən danışındı. Miti düz bacanağının üzünə, gözlərinə baxsa da, adda-budda sözləri eşidirdi. Xeyali çox uzaqlarda idi; babasının yorğan-döşəkdə yatdığı son günlərini xatırlayırdı indi... Xatırlayırdı deyəndə ki, elə əməlli - başlı görürdü... Bu zaman bacanağı əlini onun əlinə toxundurub dedi: - yoox, bəlkə, mən düz demirəm?.. Miti bilmədi söhbət nədən gedir, bacanağının da xətrine dəyib, nədən danışdığını xəber ala bilməzdi. Odur ki, o da elə təxminə bacanağının fikrini təsdiq etdi;- sən düz deməmiş kim düz deyəcək ki? Sən işin içindəsən, axı?! Bacanağı gülə-gülə əlini Mitinin əlinin içində şappıldadıb, ürəkdən gülə-gülə;- ay sağ ol! Aton oldu rəhmətlik! Bacanağı yenə nəsə danışmaqçun dəridən bir "həə" deyib təzə söhbətə başlamaq istəyirdi ki, Miti cibindən sıqaret çıxardıb gülə-gülə; mən çıxm bir sıqaret çekim: - dedi.

Bacanağı qayıtdı ki: - Əşİ, çək burda, bayır soyuqdu. - Miti: - Yox! Sizdə siqaret çəkmirlər, axı...Nə sən çəkirsən, nə də uşaqlarun. İcazə ver çıxmı bayıra.

Miti pilləkəndə dayanıb siqaret çəkirdi ki, yoldaşı qapını aralayıb maraqla ona baxdı. Mitini fikirli görüb o da pilləkənə çıxdı. Diqqətlə onun üzünə-gözünə baxıb soruşdu; noolub ə? Niyə çıxmışan bura?

-Görmürsən, siqaret çəkirəm?!

- Siqareti içəridə çəkə bilərsən?

- Bura bax, bəlkə, gedək? Darixıram yaman!

-Hara gedək? İndi gəlmüşik ki!.. Qız orda yemək hazırlığı görür, sən də deyirsən gedək. Od almağa gəlmışdik bəyəm?

-Nə bilim e, ürəyim sıxılır. Darixıram e, darixıram!

-Nə tutmusan, darixıram-darixıram! Özün bilirsən ki, bular sənin xətrüvi nə qədər isteyirlər?! Bacım olduğuna görə demirəm, vallah, bir insan kimi deyirəm. O boyda hazırlıq görüblər, baldızun sənə görə düşbərə-qutab eləyir bu dar macalda, bu da deyir, "ürəyim sıxılır", nə bilim, "darixıram.." Yaxşı-yaxşı, gəl içəri. Ayıbdı! Bir tıkə yemək yeyib çıxarıq!

Bununla da pilləkəndəki söhbət bitti. Miti daha heç vaxt, heç yerdə yoldaşına demədi ki, "darixıram". Çünkü "darixmaq" müəmmasını yoldaşı heç vaxt başa düşə bilməzdi. O öz məişət problemləriylə yaşıyarp, yatıb-durardı. Miti tam aydınlığı ilə başa düşürdü ki, heç kəs onun kimi darixmir.

Siqarettini çəkib içəri girəndə ət qutabı ilə düşbərənin iyini duydur. Bacanağı televizorda "xəbərlər"ə baxırdı. Mitini görən kimi sevinə-sevində qayıtdı ki, "görürsən də, məəllim, məktəb direktorunu da basıldılar içəri, rüşvət üstündə."

Miti soruşdu ki, niyə? Bacanağı da cavab verdi ki: - Demə, işə götürdüyü müəllimlərdən pul alırmış! Miti əvvəlki yerinə oturub dodağının altında mizildəndi-əşİ, indi rüşvətsiz iş görürələr bəyəm?

Bacanağı:- Ay Mütəllim (Mitinin əsl adı Mütəllim idi. Qonum-qonşu atasının deyimi ilə ona Miti deyirdilər. Amma bacanağı utanırdı ona Miti deməyə. Həm ondan böyük idi, həm də Miti savadlı adam idi.) Bu papriz nədiye çəkirsən? Aə, onnansa arax iç, nə bilim, qoz-fındıx, kişmiş ye. Nə xeyri var e, o paprisin?

Miti utana-utana:-Nə bilim e, çekmiyəndə darixıram. Elə bilirəm içəridə nəsə çatmır.

Bacanağı:-Aə, elə-belə, öyrəşmişən. Canımçun, bir həftə başuvi başqa şeynən qarışdır, baax, bu ölsün, day papris deyilən şey yaduva düşməyəcək!

Miti:- Nə bilim, baxım da...

Bu vaxtı bacılar gülə-gülə əllərində qab-qasıq içəri girdilər.

Bacanağı:-Adə, gətirüdə bu yeməyi. Qırduz ki bizi acıdan.

Baldızı:-Sən də ləp altı aylıksan ey...Bilmirsən düşbərə-qutab vaxt aparan şeydi?..

Bacanağı:- O "məəcunu"da ordan gətir!

Baldızı:-Bəlkə, Mütəllim qardaş içmir, soruştusun?

Bacanağı:-Əşİ, gətir görüm!Bundan əziz günümüz, bunlardan əziz qonaq, qonaqlarımız olacaq? İndi də day içmiyək, bəs haçan icək? Gətir-gətir! - Bacanağı döndü Mitiyə təref: - mənim bir iş yoldaşım var, Qaxdandı.Ona tapşırılmışdım ki, rayona gedəndə mənə bir letir təmiz "tutovka" gətir. Görürəm dünən yox srağagün məni axtarır. Hə, pulunu verdim götürdüm. Əntiqə şeydi. Dünən "probçun" bir iki yüz vurdum. Canunçun aşağısı 75 qradus var. Nə baş ağrısı, nə bir şey...Səhər quş kimi qalxdım yerimdən. Elə bil axşam heç içməmişdim.

Miti darixdığından qaşınırıdı. Bədənidə qaşınmayan noqtə yox idi. Yerində sakit otura bilmirdi. Gah belə dönürdü, gah da elə. Qaşına da bilmirdi, utanırdı. Nefəsini saxlayıb qaşınmaya zornan dözdüyüne görə təngənəfəs olmuşdu. Tez - tez nefəs almağı bacanağının gözündən yayılmadı.

-Noolub, a Mütəllim, elə bil nəsə narahatsan e, belə? Nəsə olub?

-Əşİ, yoox! Elə, hərdən görürsən ürəyim tez-tez döyünür.

- Doxdura getmisen?

- Əşİ, doxdurluq döyül. Doxdurumuz elə öydədidi...

- Nətər doxdurrux döyül e?..Yaxşı savaddı tanış doxdur dostum var. Nə vaxt istəsön aparım səni onun yanına...

- Yox e, boş şeydi. Allah nə yazıb odu.

Miti darıxa-darıxa düşbərə də yedi, qutab da. Hələ bir 200 qram tut arağı da içdi. Tut arağı onu hallandırsa da, yenə möhkəm darixirdi. Baldızı durdu çay hazırlamağa, Miti tez qayıtdı ki: - Bacı, çay içməyəcəyik!

-Niyə?

-Day gecdi. Uşaqlar da evdə təkdilər. Həm də səhər birinci saat dərsim var. Odu ki, biz gedək. Allah nişanuvuzu mübarek eləsin! Allah süfrənizi də bol eləsin! Çoxdan idi düşbərə-qutab yemirdim. Vallah, bu supnan borş dəbə düşəndən sonra düşbərə-qutab təmiz yaddan çıxıb. Hə, di bize icazə verin-deyib qalxdı ayağa. Yoldaşı da narazı-narazı bacısına baxa-baxa, göz-qاشla başa saldı ki, "bu belədi, nə qayrim?" Bacanağı pencəyini geyib onları ötürmək üçün gəldi qapiya. Miti döndü ki: - Sən mənim canım, narahat olma! Özümüz elə gəzə-gəzə gedəcəyik. Astanovkaya burdan əlli addim ola, ya olmaya. Niyə narahat olursan? Vaxtında yat, sabah sən də işə gedəcəksən...

Bayırda ayaz idi. Göyün üzündə ulduzlar elə işildiyirdilər ki, elə bil bu dəqiqə hamısı saplağından üzülüb yerə tökülcəkdi. Bir qara it iri gövdəli ağacın dibini eşirdi. Qabaq ayaqları ilə torpağı eşib arxaya atdıqca, eşdiyi yeri tez - tez iyləyirdi. Miti dayanıb xeyli itin bu hərəkətinə, yoldaşı isə təəccübə Mitiyə baxırdı. Heç nə anlaya bilmədiyinə görə Mitidən soruşdu:

-Neyə baxırsan?

-İtə.

-İtin nəyinə baxırsan?

-Görürsən torpağı nətər eşir?

-Noolsun?! İşi yox, gücü yox. Yəqin, orda nəsə basdırıb, indi də axtarır.

Miti çox sakitcə, yorğun gözləri ilə arvadının bu qonaqlıqdan şad olmuş gözlerinə baxa-baxa dedi:

-Yox! Görünür, o da möhkəm darixir. Ona görə də canfəşanlıqla torpağı eşib başını qarışdırır.

Yoldaşı qəfil onun qoluna girib:

-Gəl sən Allah, gəl! Özündən qurd - quran açma burda! İtdi də...İt nə bilir darixmağı? İtin elə ağılı olseydi, elə adam kimi danışardı da!..

Artıq evdəyilər. Uşaqlar yatmayıb onları gözləyirdilər.

Yoldaşı:-Əyər mənnik bir işün yoxdusa, yaman yorğunam, gedirəm yatmağa. Sənin də yatacaq paltaruvu qoyuram yatağın ayaq tərəfinə, təzə yuyub ütüləmişəm.

Miti fikirli - fikirli yoldaşına baxıb: - Hə, sən get yat! Səhər məni yeddidə çağır. Yaman susamışam, çay istəyirəm.

Ayaq üstə dayanıb onların söhbətinə cavanlıq marağıyla qulaq asan qızı tez cavab verdi:- Hə, məmə, sən yat, ataycun mən dəmləyərəm çayı. O biri uşaqlar Mitigil gələn kimi getdilər yatmağa. Oyaq qalan tekə böyük qızı idi.

Miti çaydan dalbadal dörd stekan içdi. Öz-özünə fikirləşdi ki, doğrudan da, xəmir xörəyi adamı susadırmış. Çay içə-içə, fikirli-fikirli qızının iri gözlərinə, nurlu sıfətinə baxırdı. Qızı bu baxışlardan narahat olub soruşdu:

-Ata, nəsə olub?

Miti: -Xəstəxanada işlərin necədi?

-Belə də, normal! Sənə bir şey olmayıb ki?

- Yox! Nədi ki?

- Nə bilim, belə bir təhərsən ey... Bir yerin-zadın ağrımız ki?

- Yox! Heç yerim ağrımız! Ağrışeydi deyərdim də...

- Mən də həkiməm, azdan-çoxdan nədənsə başım çıxır. Bilmirəm ey, nətər başa salım, elə bil havadasan, təksən, yan-yörövü görmürsən. Həmişə fikirlisən. Nə olub? Bəlkə, elə şey olub ki, bize demək istəmirsən, ay ata?!

Miti:- Qızım, vallah, heç nə olmayıb. Olsayıdı sənə deyərdim. Bilirsən ki, hər sözü-söhbəti ancaq səniynən edirəm. Noolub, allaha şükür, hamımız sağ-salamat, hər şeyimiz də var. Öyümüz-eşiyimiz, həyət-bacamız, bir bacun, iki qardaşun. Hələ on-on iki dənə də qoyunumuz. Day, allaha şükür, nə lazımdı? Qaldı mənə, mənəm də... Fikir vermə! Bir gün belə oluram, bir gün elə...

Qızı:- Yox ey, ata, sən, nəsə belə, bir təhərsən ey... Hər gün...

Miti:- Düzü, qızım, nəsə möhkəm darixıram!

Qızı:- Niyə?

Miti:- Nə bilim, vallah. Hər gün, hər yerdə darixıram. Hərdən o qədər darixıram ki, özüm-özümdən ayrılib qaçmaq istəyirəm. Belə, nətər deyim e, içimdən darixıram. Heç nə söyündürmür məni! Heç ağlaya da bilmirəm. Dədəmdən çox istədiyim adam yox idi. O öləndə də nə qədər istədim ağılyam, bir gilə yaşı çıxmadı gözümüzdən ki, bir az yüngülləşəm...

Qızıyla olan söhbəti burda tamam oldu. Bir də bu söhbətə qayıtmadılar. Həm buna vaxt olmadı, həm də qızı başa düşdü ki, atasının xəstəliyi nə təbabətdə, də kitabda haqqında məlumat olmayan bir xəstəlikdir. Bu, nəsə, başqa bir mərəzdir. Bu xəstəliyi ancaq İbn Sina araşdırı bilərdi. Ona görə də qızı atasına elə kənardan müşahidəçi kimi baxa - baxa qaldı.

Bu zaman qızından iki yaşı balaca oğlu Nəsib girdi içəri.

Nəsib:- Ata, ala qoyun doğub. Axşam geldim ki, qoyunlara baxım, həm də su gətirmişdim onlara, görürəm quzu səsi gelir. Baxıram ki, ala qoyunun altında quzu, anasının əmcəyini sortuxlayır. Eynən anasına oxşayır.

Miti:- Erkəkdi, yoxa diş?

Nəsib:- Erkəkdi, erkəkdi.

Miti:- Bərəkətli olsun!

Nəsib bu xəbəri elə sevinə-sevinə, içindən gələn bir şuxluqla danışındı ki, Miti onun bu sevincinə həsəd aparındı. Həm də içində şükür edirdi ki, oğlu adam kimi sevinə bilir...

...Miti darixa-darixa qızına toy da elədi. Daha doğrusu, qızla oğlanın toyu bir yerdə oldu; oğlan evində, iri bir mağarda. Hər iki ailə belə qərar verdi. Oğlan yaxşı ailədən idi, sakit, təmkinli, əxlaqlı bir ailədən. O da Mitinin qızı işləyən xəstəxanada işləyirdi. Otuz iki yaşı olsa da, evlənmək haqqında düşünməmişdi, Mitinin qızı Tənziləni görənə qədər. Nə isə, alış-verişlərini xəstəxanada edib sonra da ailələrinə bildirmişdilər.

Miti darixa-darixa elçiləri qəbul edib, qızının razılığıyla, darixa-darixa da "HƏ" demişdi. İndi də toyda oturub darixa-darixa oxuyana, oynayanlara, bir də marça-marçla yeyənlərə baxırdı. Arvadı yanında oturmuşdu. Gözlərini zilləmişdi Mitinin qırışmış alınmasına. Hərdən əli ilə Mitinin əline toxunub, gülümşəyərək gözləri ilə bəylə-gəlini göstərirdi. Miti dönürdü bəylə-gəlin tərəfə, qızının nə qədər xoşbəxt olduğunu görüb yenə darixirdi. Ayaqlarının altı gizildəyirdi. Dizləri sancırdı. Kürəyində elə bil qarışqalar gəzirdi. Heç kəsə deyə bilmədiyi sözləri ürəyində, öz-özünə deyirdi:

"vallah darixıram, billah darixıram! Bu dünyadan hara qaçım gedim? Darix-maqdan, vallah, ürəyim partlayır... Ananın qarnında darix, burda darix, qəbirdə darix... Nədi, axı, bu sırr?... Döndü arvadına tərəf. Arvadı başa düşdü ki, Mitinin sözü var:

-Nədi, qurban olum?

Miti:- Gedək də, day bəsdi oturdux!...

Arvadı:- Biiyy, dəlisən? Toy heç bir saat döyül başdıyib, hara gedək, camaat nə deyər bizi?

Miti:- Otura bilmirəm, darixıram, vallah! Siz oturun, mən gedim. Soruşalar, deyərsiz başı ağırdı getdi.

Toyun səs-küyü ou lap darıxdırmışdı. Miti fikirləşirdi ki, bayırı çıxsa, beyni bir az səngiyər. Amma yox! Piyada evə gələnə qədər möhkəm darıxdı. Toyun səs-küyü hələ də başında idi. Evə gəlib elə paltarlı-paltarlı yerinə uzandı ki, yatsın. Darıxdı, yata bilmədi. Durub həyətə düşdü, darixa-darixa siqaret çəkib, qızının bu gündən daha onlarla yaşamayacağı haqda fikirləşdi... Fikirləşdi və möhkəm darıxdı. Qəribədi, heyvan balasını böyüdüb ərsəyə çatdırana qədər onu tanıyor, məhəbbətlə əzizləyir. Ərsəyə çatandan sonra biri-birilərini tanımlar, yadlaşırlar. İnsan isə, əksinə, illər ötdükcə bir-birlərinə çox doğmalaşıb, daha çox əziz-xəlef olurlar. Bir-birlərini itirəcəklərini əvvəlcədən duyduqlarına görəmə belədir? Yoxsa, başqa bir sərr var... Əzizlərimizi itirəndə ağlayırıq... Niyə? Yəqin, onu bir də görə bilməyəcəyimizə görə?! Ya da bizim növbəmizin yaxınlaşdığını görə! Biz gedəndə də qalanlar ağlayacaq. Qalanlar gedəndə də o biri, sonraya qalanlar ağlayacaq... Bu nə "növbələşmə" sirdi? Bu nə müəmmadı, nə sehrdi? Miti darıxdı bu suallardan... Darıxdı, boğula - boğula öskürüb ögüməyə başladı...

Qızı Tənzilənin oğlu dünyaya gəldi. Mitidən icazə alıb uşağın adını Mütəllim qoydular. Miti bu işə darixa-darixa sevindi. Aylar keçdikcə uşaq doğrudan da Mitiyə oxşayırdı. Onun da Miti kimi burnu balaca, ağızı balaca, gözləri iri, sıfətinin sağ tərəfində, gözünün altında balaca qara xalı var idi. Artıq dörd aylıq, şıxpşırın bir uşaq idi. Çox ağlamağı olmasaydı, lap şirin olardı...

Mitigilin yaşıdlıqları küçədə hamı heyvan saxlayırdı. Heyvanları otlağa aparıb otarmaqçun ayrıca çoban yox idi. Heyvanı olan hər ailə bir gün çobanlıq edərdi. Buna öz aralarında "nobat" deyərdilər. Elə oldu ki, payızın axırlarında Mitigilin "nobati" düşdü bazar gününe. Adətən, vaxtı olmayan adam yetim Nadirə on manat verib öz əvəzinə onu göndərərdi nobata. Mitigil də həmçinin. İndi isə, onların "nobati" düşməşdü bazar gününe. Odur ki, böyük oğlu Nəsib lap axşamdan sabaha hazırlıq göründü. Mağazadan konserv almışdı. Bazardan, qoca rus arvadlarından aldıqları köhnə soldat plası təmizləyib asmışdı mixdan, çəkmələrini quyrug yağı ilə yağlayıb qoymuşdu kömür peçinin yanına. Axşam oturub çörək yedikləri yerde birdən Miti qayıtdı ki, sabah nobata mən gedəcəm. Uşaqlar başlarını qaldırıb təeccübət atalarına baxdılarsı. Arvadı ciyinlərini yuxarı qaldırıb, əlindeki qaşığı boşqabaqoyub: - öydə iki oğlun ola-ola nobata sən niyə gedirsən?- dedi.

Miti:- Gedirəm də... Öydə qalıb neyniyəcəm? Gedim o çölü-bayırı görün heç olmasa... Çoxdandı o "küdrüye" çıxmamışam.

Arvadı:- Ay kişi, hava soyuqdu, sabaha da yağış deyib televizor. Özün də soyuğa davamsız adamsan, noolub e, oğlun, maşallah, cavan uşaxdı, oynaya-oynaya gedib, oynaya-oynaya da gələcək...

Miti:- Yox! Qaqaş sabah dərsləriyinən məşğul olsun! Mən gedəcəm nobata!

Daha heç kəs onun sözünü çevirmədi. Bilirdilər ki, mənəsizdə.

Miti darıxdı. Öz-özünə fikirləşdi ki, sabah başı qoyunlara qarışar, darıxmağı yaddan çıxarar bəlkə. Amma bu darıxmaq o darıxmaqdən deyildi axı?! Gözün darıxmağı başqa, ruhun darıxmağı başqa. Neynirsən - elə, darıxan ruh bədəndən çıxana qədər darıxacaq...

Qoyunlar yayılmışdı arxin bəri tərəfindəki "küdrü"yə. Arxin o biri tərəfi kolxozun taxıl sahəsiydi. Taxıl topaqdan qalxıb az da olsa özlərinin yaşıl varlıqlarını göstərirdilər. Arx enli arx idi. Qoyunlar arxin döşündə otlasalar da, o biri tərəfə boylanıb arxi keçməyə ürək eləmirdilər. Amma sürüünün tək keçisi arxin üstündə gah belə gedirdi, gah da elə. Elə bil bədəninə bit-birə daraşmışdı. Miti darixa-darixa bu mənzərəyə baxıb fikirləşirdi:- bəyəm bu keçinin ağılı bu qədər qoyunun ağılından üstündü ki, qabaqda həmişə o gedir? Miti daha fikirləşə bilmədi. Elə bil beyni ağırlaşışb sıxıldı. Gözləri acıdı. Alnı içəridən qaşındı. Kürəyi sizildayıb göynədi...

Arxin döşündə o yan-bu yana sülənən keçi yavaş-yavaş dala çəkilib, dönüb Mitiyə baxdı, sonra da incə səslə mələyib arxa sarı götürüldü. Keçi arxi tullanıb

hücum çəkdi kolxozun təzə göyərmiş taxıl sahəsinə. Keçidən sonra qoyunlar döyükə-döyükə bir-birilərinə baxıb, mələyə-mələyə qaçıb arxdan tullandılar. Bəzisi tullanıb o biri tərəfdən arxin döşünə düşürdü, bəzisi də arxin ortasına, suyun içində. Miti çəşib qalmışdı. Bilmirdi neyləsin. Bu sürünen hamısı kolxozun taxıl sahəsinə girsəydi, sürünen ordan çıxartmaq mümkün olmayıacaqdı. Miti əlindəki ağacı qaldırıb "hey-ha" deyə - deyə qoyunların qabağını kəsmək istəsə də alınmadı. Qoyunların hamısı arxi keçib girdi taxıl sahəsinə. Miti yaman darıxdı, çünki bilmirdi neyləsin. Əyər kolxozun sahə qarovalçusu gəlsəydi, heyvanların hamısını yiğib aparacaqdı kolxoz damına. Ordan da heyvan çıxartmaq müşkül məsələydi. Çünkü, cərimə olaraq qoyunları qatırdılar kolxozun sürüsünə. Sənə də deyirdilər ki: - "get, bir də belə qəlet eləmə!" Miti buları fikirləşəndə bədəni gizildədi, başının tükləri dikəldi. Bu qədər qoyunu hansı pulnan alıb qaytara bilərdi?! Odur ki, qərarı bu oldu: o da arxi tullanıb taxila daraşan qoyunları geri qaytarsın! Miti, havanın çiçkinindən ağırlaşmış soldat plası çıxardı, keçi eləyən kimi, arxdan bir on addım geri, dala çekilib, əlində ağac, sürətlə, qaça-qaça arxi tullandı. Yerə çatan ilk sol ayağı düşdü arxin palçıq döşünə, sürüsdü. Sağ ayağı da yerə çatar-çatmaz sürüsdü. Miti şappılıyla düşdü arxin içində. Arxin içində, arxası üstə çabalayıb-çabalayıb, bir təhər qalxıb, arxin qırğındakı yulğun kolundan tutub sürüşə-sürüşə sudan çıxdı. Bir az arxin üstündə dayanıb nəfəsini dərdi, həm də boylanıb baxdı ki, görsün qyunlar hansı tərəfdədir. Paltarının suyu süzülə-süzülə götürüldü taxılı xırpa-xırpan yeyən qoyunlara tərəf. Qoyunların qabağını saxlayıb, keçiyə də möhkəm bir ağac ilişdirib onları qaytardı geri. Qoyunlar arxi keçmək istəmirdilər. Miti ayağı ilə iki-üç qoyunu itələyib arxa salandan sonra o biri qoyunlar da şuursuz suya atılıb arxin o biri tərəfinə çıxdılar. Mitinin nəfəsi kəsilmişdi. Tez-tez nəfəs alsıda havası çatmındı. Mədəsinin içi göynəyirdi. Qoyunlar arxi o tərəfə keçsələr də, Miti hələ də bu biri tərəfdə qalmışdı. Arxi tullanmağa ürek eləmirdi. Qorxurdu ki, yenə suya düşər. Odu ki, o baş-bu başa gəzib ensiz yer axtarırdı. Nəhayət, dar ensiz yer təpib arxi keçdi. Elə dayandı arxin tırəsi üstündə ki, arxi keçmək istəyən qoyunları əvəlcədən qabaqlasın.

Hava çiçkinli ve şaxtalıydı. Dekabrin sonu olduğundan aranın küdrüdən əsən küləyi adamı kəsirdi, onda da paltarların yaş ola! Miti istədi tonqal yandırsın, baxdı ki, cibində kibrıt tamam işlənib. Yarım saat olardı ki, bir yerdə dayandığından titrətməyə başladı. Çiiskindən nəm olmuş plası çıynınə atdı. Titrətməsi daha da şiddetləndi. Miti ayaq üstə ucunurdu. Çömbəlib oturdu ki, bəlkə xeyri ola, amma yox! Yerində atılıb - düşdü, yenə xeyri olmadı. Arxin üstündə o yan - bu yana qaçıdı. Bədəni bir az qızışdı elə bil. Dayanan kimi yenə dişi - dişinə dəyirdi. Qoyunları da inidən geriyə apara bilməzdi; hələ saat dörd idi. Miti darıxdı. Bu səfər titrədə-titrədə darıxdı. Darixa-darixa da fikirləşdi ki, axı, bu qoyunlar onun nəyinə lazımdır? Ayda -ildə bir dəfə et yeyirlər, onu da bazardan ala bilərlər də... Çünkü uşaqlar et yeməklərini heç xoşlamırdılar. Onların ən çox xoşladıqları kartof qızartması, bir də dovğa idi.

...Düz bir həftəydi ki, Miti qızdırma içinde huşsuz yatırdı. Hami əli qoyunda dayanıb fikirli-fikirli qızdırmadan sayıqlayan Mitiyə baxırdı. Təkcə qızı Tənzilə həkim kimi atasına gah dərman içirdir, gah da damarına sistem qoşurdu. On gündən sonra Miti özünə gəlib gözlərini açdı. Nə baş verdiyini anlamayıb təəccübə, ona baxan yoldaşına və uşaqlarına baxdı. Yenə heç nə anlamadı. Ürəyi çay istədi. Çay verin-dedi. Qızı oturmuşdu atasının yanında. Biləyini tutmuşdu əlinde, nəbzinin vurmağını barmağıyla hiss edib sayırdı. Çay gətirdilər. Miti çayı elə qaynar-qaynar içdi. İçərisi elə bil od tutub yanındı. Birini də istədi. Onu da püfləyə-püfləyə içib uzandı. Bədəni qızdı, alına narın tər gəldi. Darıxdı Miti. Darıxdığından bütün bədəni yanmağa başladı elə bil. Alnından sonra boğazı, boğazından sonra sinəsi, sinəsindən sonra bütün bədəni tərlədi. Alnının təri süzülüb balıncı hopurdu. Canının təri yorğan-döşəyi

isladırıldı. Elə bil Miti bir parça buz idi, isti dəydikcə əriyib gedirdi. Miti elə pis darıxırdı ki, tərli dərisindən çıxıb qaçmaq istəyirdi. Darıxdıqca da daha çox tərləyirdi. Tərlədikcə də darixa-darixa sevinirdi ki, buz kimi əriyib, suya dönüb yox olacaq...

...Mart ayının əvvəlləri idi. Qızı Tənzilə hələ də arıqlayıb sümükləri çıxmış atasını müalicə edirdi. Atası qızının ona verdiyi dərmanları darixa-darixa içir, darixa-darixa da vurulan iynələrə dözürdü. Nəvəsi Mütləlim yaman kür uşaq idi. Gecə-gündüz ağlayırdı.

Bir gün Tənzilə fonendoskopla atasının üreyinə qulaq asıb, barmaqlarıyla da biləyindən tutub nəbzini sayırdı. Birdən atası "eyy"- deyib, əlini qızının əlindən çekdi, fonendoskopu əli ilə itələyib sinəsindən kənar elədi. Qızı onun bu hərəkətinə təəccüb elədi. Miti başını balıncdan qaldırıb , əli ilə qızının boynundan tutub başını özünə tərəf əydi. Qızının eşidəcəyi səslə onun qulağına:-"Əşşədü ənna, la ilahə illəllah, əşşədü ənna, Muhammədin Rəsulallah!"-dedi. Sonra da başını ehmalca balınca qoyub,"Sağ olun"-deyib, darixa-darixa gözlərini yumdu. Vəssalam! Sağ əli boşalıb yanına düşdü, başı isə sol tərəfə yatdı... Qızı atasının nəbzini tutdu. Nəbzi vurmurdu. Ürəyinə qulaq ası. Ürəyi susurdu... Qız qəfildən necə qıyya çəkdisə, hamı doluşdu evə. Evdə bir şivən qopdu ki, səsə qonum-qonşu axışib gəldi. Uşaqların və yoldaşının nalələri ərşə qalxmışdı. Yarım saat olardı ki, Miti keçinmişdi. Uşaqların ibtidai insan bağırıntıları, ağlaşmaları dəqiqə-bə-dəqiqə zilə qalxırdı. Elə bil Miti saniyə-saniyə, dəqiqə-dəqiqə onlardan uzaqlaşdıqca, onlar yetimliyi daha çox hiss edirdilər!.. Ona görə də belə nalə çekirdilər...

Qızı bir də atasının biləyini əlinə alıb sıxdı. Ona elə gəldi ki, atası tərpəndi. Tez fonendoskopu qulağına taxıl kürəciyi onun sinəsinə söykədi. Elə bil qulağına zəif səs gəldi... Səs getdikcə artıb döyüntüyə dönəndə, Tənzilə dönüb ağlaşanlara qışkırdı:-"Bir dayanın görək də!.." Hamı bir ağızdan susub təəccüb və maraqla Tənziləyə baxdı. Baxırdılar, amma heç kim heç nə anlamadı... Tənzilə başını əyib qulağını yaxınlaşdırılmışdı atasının üzünə. Atasının içindən nəsə bir hənerti gəlirdi. Fonendoskopda yavaş-yavaş artan döyüntünü duyurdu. Əlinin altında, barmağı ilə sıxlığı nəbz tərpənirdi elə bil. Bu, bəlkə, Tənziləyə elə gəlirdi. Bəlkə də, atasının ölməyini istəmədiyinə görə belə düşünürdü. Bəlkə, doğurdan da atası həyata qayırdı. Axi, yarım saatdan bir az çox olardı ki atası keçinmişdi?.. O, başını qaldırıb atasının üzünə baxanda qorxdu. Atasının burun deşiklərindən qan gəlirdi. Tənzilə balıncın altından, bayaq atasının tərini sildiyi nəm dəsmali götürüb axan qanı sildi. Yenə qan gəldi, yenə sildi. Atası tərpəndi. Gözlərini açıb qızına baxdı. Baxışlarından başa düşüldü ki heç nə anlamır. Qızı sevinə-sevinə dönüb evdəkilərə baxanda hamı heyrətdən içini çekdi...

Üç gün idi ki, nə Miti yatırdı, nə də evdəkilər. Miti gözlərini qırpmadan bir nöqtəyə baxırdı. Evdəkilər isə qorxudan gözlərini bərəldə-bərəldə ona. Gördüyü yuxu heç yadından çıxmırıldı. Amma gördüyü yuxuydumu, doğru idimi, heç nə anlaya bilmirdi. Yadında qalan bu idi ki, kəlməyi-şəhadətini deyib, qızı ilə saqlaşış gözlərini yuman kimi babasını gördü. Babası çox acıqli baxırdı ona. Elə acıqli-acıqli da təpindi Mitiyə:

-İrədd ol burdan, naxələf evlad!

Miti bura gəlməyinə də, babasını görməyinə də peşman oldu.

Bir dəfə də uşaq vaxtı, babasının bağında alça ağaçının budağını məftilnən əyib, sulanmış alçaları dərəndə budaq sınmışdı. Sınmış budağı görən babası onun üstünə elə indiki kimi qışkırib ona təpinmişdi:-"İrədd ol burdan, naxələf evlad!"

Və babası qeyb oldu. Miti babasının yerində məscid gördü, məscidin minarəsində əzan verən qar libaslı nurlu bir adam gördü. Sonra o da qeyb oldu və Miti gözlərini açdı...

İki gün də keçdi. Miti yavaş-yavaş evdəkiləri tanımağa başlayırdı.

Bir gün Miti uşaqlarına dedi ki, məni balkona çıxardın. Uşaqları və yoldaşı onu isti geyindirib qucaqlarında balkona çıxardıb yumşaq döşək qoyulmuş köhnə kresloda otuzdurdular. Miti hər şeyə birinci dəfə gördüyü kimi baxırdı. Ona hər şey xoş gəldirdi. Ağacların ağappaq çicəkləri, əl hündürlüyündə qalxmış yaşı ot, havada süzən qaranquşlar, sərcələrin civiltisi, xoruzun banlaması, daha nələr-nələr... Miti elə sevinirdi ki, nəfəs allığına və bunları gördüğünə görə... Qızı atasına yaxınlaşış onun əlindən tutdu, gülə-gülə mehribanlıqla soruşdu:

- Ata, darıxmırsan ki?

-Yox! Niyə darıxım ki? Belə gözəllikləri görən adam da heç darıxar?

Qızı ciyinlərini çəkib təəccübə atasına baxdı, sonra da içəridə boğula-boğula ağlayan uşağı sakitləşdirməyə getdi. Oğlu gəldi dayandı atasının yanında. Oğlu əlini uzadıb atasının əlindən tutdu. Ona çox xoş idi, hər şey. Hava, yer-göy, həyətin iyi, mehin gətirdiyi cürbəcür qoxular... O, elə bilindi doğulmuşdu. Elə bilindi qədər heç nə görməyibmiş... Miti ürəyində öz-özünə sual verdi:-“Bəs mən niyə darıxırdım? Bəlkə, mən elə indi doğulmuşam?” Döndü oğluna:

-Məni aparın içəri, üzüdüm elə bil..

Onu gətirib uzatdılar yerinə.

Qonşular onlara gözaydınılığı verməyə gəlmışdilər. Heç kim ürək edib içəri girmirdi, elə balkonda xısnala-xısnala, hənerti ilə danışıldırılar.

Balaca Mütəllim heç sakitləşmirdi. Elə hey boğula-boğula ağlayırdı. Miti qızından soruşdu:

-A qızım, o uşaq niyə bu qədər ağlayır? Heç dayanmır, axı... Bəlkə, acdi, susuzdu?

-Yox, ay ata. Vallah, bax bu saat yedizdirdim. Çayını verdim, hələ bir az da şüyd suyu verdim ki, birdən bağırsağına qaz yıgilər. Neyniyirəm dayanmır. Bilmirəm nağayırı?

Miti qırıq-qırıq gülüb qızına baxdı və:

-Mən bilirəm o uşaq niyə ağlayır!

-Niyə ağlayır ki?

-Darıxır. Ona görə də ağlayır.

-Ay ata, bir əlcə uşaq nə qanır ki, nə də darıxsın?

-Allah haqqı, Quran haqqı, o uşaq darıxır, ona görə də ağlayır. Çıxardin onu havaya, sakit olacaq.


Qızı:-Sən hardan bilirsən ki, uşaq darıxır?

Miti:-Çünkü mən day darıxmıram!

Uşağı balkona, havaya çıxardan kimi sakitləşdi.

Qızı, uşağın əmziyini əlində tutub narahat-narahat ona baxan anasına, sonra da atasının yatdığı otağın qapısına baxıb bərkdən güldü. Səsə, havaya çıxan kimi, əmziksiz olmasına baxmayaraq mürgüləyən uşaq gözlərini geniş açıb, anasının gözlərinə baxa-baxa qııldayıb, içini çəkə-çəkə güldü... Sonra isə bərkdən ağlamağa başladı. Ağladıqca da gərnəşib bələyin içinde qırılırdı. Balaca Mütəllim doğrudan da darıxırdı! Çünkü, darıxmaq növbəsi indi onun idi!..

**4.01.2015
İstanbul (Avcılar)**



◆ P o e z i y a



Ramiz KƏRƏM

QALIR NİŞANƏLƏR

Qara xəbərlərlə ağ yalanların
Bəlkə, milyon ildi qohumluğu var.
Dərdin də dən kimi dəyirmanlığı
Ürəkdə əkməyə toxumluğu var.


Bütün bəd xəbərlər qəfildən gəlir,
Gerçək bu gündüsə, dünən - yalandı.
Belə gerçəklərdən yalan yaxşıdı.
Allah xatırınə denən yalandı.


Yarımçıq yuvalar, yarımcıq evlər,
Yarımçıq yollarla sirdəş kimidi.
Qırılmış qanadlar, viranə yurdalar,
Atabir, anabir qardaş kimidi.

Gedir, qəfil gedir dostlar, doğmalar,
Hərəsi könlümdə bir ocaq yeri.
Elə amansızdı qəfil xəbərlər,
Qoymur ümid yeri, umacaq yeri.

Qırılır dodaqda sonuncu kəlmə,
Donur son təbəssüm, son işıq sönür.
Susur son yalvarış, sonuncu dua,
Sonuncu piçilti, sonuncu hənir.

Qopur yalan adlı sapdan son ümid,
Ağacın sonuncu yarpağı kimi.
Qalır başdaşları, qalır şəkillər,
Qalır nişanələr, göz dağı kimi.





Sevgilər, istəklər enir torpağa,
Göy üzündə qalan sonuncu ahdi.
Bir aha dirənir son ucu ömrün,
Elə də, belə hamısı haqqdı.

VAXT O VAXT DEYİL

Güvənmirəm heç nəyə,
Bəxtim elə bəxt deyil.
Umacağım nə şahlıq,
Nə qızıldan taxt deyil.

Bərxanam yüngül-yaraq,
Hara desən aparaq.
Atım elə çaparaq,
İtim də sərvax deyil.

Günlər əldən sürüşdü,
İllər keçdi, ötüşdü.
Yenə göylər gümüşdü,
Amma vaxt o vaxt deyil.

BİR DƏ GƏLSƏM BU DÜNYAYA

Bir də gəlsəm bu dünyaya,
Gələrdim yalquzaq kimi.
Dərdlərimi göy üzüylə,
Bölərdim yalquzaq kimi.


Yad olardı minnət sözü,
Qoruq-qaytaq, sərhəd sözü.
Öz sirrimi təkcə özüm,
Bilərdim yalquzaq kimi.


Hər ləkəni silmək olmur,
Qismət nədi bilmək olmur.
Adam kimi ölmək olmur,
Ölərdim yalquzaq kimi.

YURDDAN PERİK DÜŞƏNLƏRİN

Yurddan perik düşənlərin
Meşəsi əliksiz olur.
Çiçəyini şaxta vurur,
Ağacı əriksiz olur.

Ram eləmir kəməndləri,
Kəhərləri, səməndləri.
Nal doğramır nalbəndləri,
Zindanı körüksüz olur.





Hərdən kefi açılsa da,
Toy-düyünə qatılsa da.
Dərdə şərik tapılsa da,
Ağrılar şəriksiz olur.

ANAMIN XATİRƏSİΝƏ

Doğmalıq olurmuş başdaşında da,
Uzaqda olsan da, çəkir adamı.
Hərdən daş diliylə, daş sükutuya,
Gözləyir yolunu, çəkir adını.

Şəklinə baxıram qəbrin önündə,
Nə qədər dindirsəm, bir kəlmə kəsmir.
Şəkildən ana olmaz,
Nə qədər əziz olsa da.
Bu çəpərdən, bu daşdan,
Bu çıraqdan, bu qumdan,
Bu güldən ana olmaz.
Şəkil təsəllidi, daş təsəllidi,
Göz yaşı heç kəsi qaytarır geri,
Ağlayan gözündə yaşı təsəllidi.

Quşbaşı qar yağır başımdan yenə,
Başdaşı, qar yağır başımdan yenə.
Şəklinə baxıram qəbrin önündə,
Göydə boz buludlar,
Yerdəki bu qar,
Sənin taleyinə oxşayır bu gün.


Sən nə gün gördün ki, dünya üzündə,
Ağır bir yük kimi daşının ömrü.
Sən elə gün altda, elə su altda,
Sən elə qar altda yaşadın ömrü,
Yaşadın dağlarda ağaclar kimi.


Müşküllərə, çətinlərə ağladı,
Ölümlərə, itimlərə ağladı.
Qəriblərə, yetimlərə ağladı,
O kədərli, o ümidsiz gözlərin,
O aċarsız, o kilidsız gözlərin.

Şəklinə baxıram qəbrin önündə,
Könlümdə, gözümde dağların çəni.
Köhnə xatırələr yol bələdçisi,
Görən haralara aparır məni.

...AZALAN DEYİL

Çoxalır günü-gündən
bir yalanın xətrinə
evinin, ocağının,
nuruna and içənlər,





atasını öldürüb,
goruna and içənlər.
Vətən, sənin dərdin azalan deyil.

Bazar havası var boz küçələrdə,
Efirdə, ekranda bazar havası,
Yaylaqda, aranda bazar havası,
Öldürən and içir, ölən and içir,
Satib qürrələnən, alıb aldanan,
Ağlayan and içir, gülən and içir.

Oddan törəsə də, incimə, Vətən,
Oğlunun, qızının çoxu əfəldi.
Qarabağ çəkidə, Araz üzündə,
Dərdi fikirləşən neçə nəfərdi.

Dəyişir donunu dərd yazılmasa,
Çatmır qulaqlara deyilməyən söz.
Ozan, bir söz oxu Haqqdan, Vətəndən,
Nə saha, nə qula əyilməyən söz.

Çatmır gələcəyə çəkilməyən dərd
min ilin yolu olsa da,
dəryadan dərin olsa da,
dünyadan ulu olsa da.

Boyuna biçilib dərdin elə bil,
Heç yerdə tapılmaz bu yar-yaraşıq.
Vətən sənin dərdin azalan deyil,
Sən dərdə aşiqsən, dərd sənə aşiq.


AÇILDI BU QAPI


Hər şeir bir sırrə düşən açardı,
Açıdı öz sırrını bir gözəl söz də.
Açıldı bu qapı keçdim içəri,
Olanlar-olmazlar qaldı o üzdə.

Gizlidi hər yerdə qəmlər, açılar,
Hər qapı açılmır, hər sırr bilinmir.
Hamının könlündə hamidan gizli,
Ən soyuq küləklər əsir bilinmir.

Üzümdə qırışlar yağış izləri,
Gözümdə kölgələr bulud yeridi.
Sözlər şairlərə açıır sırrını,
Şairlər sözlərin umud yeridi.

Açıldı bu qapı içəri keçdim,
Gördüm sırr dalınca yenə sırr gəlir.
Mən açan qapının sayı çox deyil,
Təbim tez-tez gəlmir, hərdənbir gəlir.





AĞLIMLA ZARAFAT

Hardaydın, yerindən oynayan ağlım,
Ötən ömrü verdim yelə birtəhər.
Ağlına güvəndi ağlı kəsənlər,
Mən də gırələndim elə birtəhər.

Yerində tapmadım lazımlı olanda,
Daha dəyirmanım dənsiz ötüşər.
Sənsiz dolanmağa vərdiş elədim,
Bundan sonrası da sənsiz ötüşər.

Özün qayıtmasan demərəm qayıt,
Düşünmə havasan, çörəksən mənə.
Xoşsifət görünüb, lal dayanmağa,
Beş adam yanında gərəksən mənə.

Əsən küləklərə yoldaş ol daha,
Qoy gülsün dalınca eşidən-bilən.
Daha ömrüm boyu qayıtmasan da,
Səni axtarışa verən deyiləm.



OXULARIN NƏZƏRİNƏ!

2015-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”


jurnalına abunə yazılışı davam edir.


“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300





◆ N e s r

Afaq SIXLI

HARDASA BİR KƏND VARDI...

*“Dirilərin qoruya bilmədiyi yerlərdə
həsrətli ruhlar yaşayacaqlar!”*



Adi həyət idi; çox da böyük olmayan ev, meyvə ağacları, güllər və Suqra ananın hər dəfə yeni bir adla çağırıldığı hovuz. Hovuz bir neçə ildi ki, su üzü görmürdü; evin ağbirçeyinə görə. Onun yanında nə çiməmək olardı, nə də özünü günə vermək.

Evin qabağında yaşıllıqda bitən ağı yasəmən kolunun üstü bal arıları ilə dolu idi. Suqra ana arıların harada yuva qurması və onun bağının çıxışından çəkilmiş şirənin kimin həyətində bala çevriləməsi yaman narahat edirdi.

Yaddaşı itmişdi Suqra ananın. Bu, dünyanın hər əzabını görmüş nurani qarı suallarının cavabını bir neçə dəqiqədən sonra unudur, eyni şeyləri təkrar-təkrar soruşurdu. Onu narahat edən ən vacib məsələ, yerinə yetməyəcək arzusu, heç unutmadığı sualı isə - “Kəndə nə vaxt gedəcəyik?” idi. Bu sualın qarşısında hamı aciz qalır, cavab tapa bilmir, gəlinlərin gözü dolur, kişilərin boğazı qəhərlənirdi. Çünkü Suqra ananın getmək istədiyi kəndin adı qalmışdı.

Kənddən ötrü qəribsəməsin deyə, övladları ona həyət evi də almışdır.

Hər istəyini yerinə yetirir, bir sözünü iki eləmirdilər. Amma nə fayda?! Başına gələn müsibətlərdən, çəkdiyi iztirablardan yaddaşını itirmişdi Suqra ana. Vəziyyəti getdikcə pisləşirdi. Oğul-uşağın adını qarışdırır, gah oğlanlarını torpaq uğrunda həlak olmuş qardaşları ilə səhv salır, “qardaş” deyə fərəhələ boylarını oxşayır, gah da özünü hələ gənc, ərə getməmiş bir qız sanır, atası evindən ötrü darixdığını, həftələrdir ki, ora gedə bilmədiyini söyləyirdi.

Vaxtilə kəndin toyunda, yasında başbilənlilik edən, xörək qazanlarının üstündə duran, gəlinə-qızə analıq edən, məsləhət verən, kənddə demək olar ki, bütün gənclərin, uşaqların təvəllüdünü əzbər bilən bir insanın, indi belə çarəsiz vəziyyətə düşməsi övladlarının üreyini göynədirdi. Amma bir yandan da düşünürdülər ki, bəlkə də, yaşadıği dəhşətləri, itirdiyi əzizlərini xatırlamasa yaxşıdır. Bəlkə də, olub-keçənlər, onu bu əzablı xatırələrdən qorumaq üçün, silinib yaddaşından. Beləcə, dünyadan bixəbər Suqra ana hər gün eyvandakı qoltuqlu kürsüdən ətrafa göz gəzdırır, eşiyin

havasından, güldən-çiçəkdən həzz alır, çay-çörək hazırlayanlara, ona qulluq edənlərə ürək dolusu alqış edir və... səbirsizliklə kəndə gedəcəyi vaxtı gözləyirdi.

* * *

...Buzovnada sərin mehli sabah açılmışdı. Otlar şəhə bürünmüdü. Nəm torpağın ətri havaya bir başqa təravət verirdi. Hələ ki, nə quşlar, nə arılar, nə də ki, zəhər tökən milçəklər gözə dəyirdi. Suqra ana isə, köhnə vərdişi ilə, səhərin gözü açılmamışdan yerindən qalxmış, əl-üzünü yuyub eyvana çıxmışdı. Həmişə yanında olan, yixilib eləməsin deyə qarabaqara ardınca gəzən Kəklik də yanında idi.

Əzizi, böyüyü, ana əvəzi olan yeganə bacısı bu günə düşəli, Kəklik özünə, necə deyərlər, yer tapa bilmirdi. İşi-gücü zorla yeriyən Suqraya göz-qulaq olmaq (axı, iki dəfə yixilib qızını sindirmişdi), ona qulluq etmək idi. Bunu heç kimə, hətta bütün günü başına fırfırə kimi dolanan gəlinlərə belə etibar etmirdi. Bir yana baxanda o da gənc deyildi, bacısından cəmi-cümletəni altı yaş kiçik idi, amma indiki vəziyyətdə, ondan daha gümrah və cəld görünürdü. Öz ailəsi olmamışdı, varı-yoxu qardaşları və tək bacısı idi. Ömrünü-gününü onların yanında keçirmiş, qardaşları həlak olandan sonra isə bütün meylini bacısına salmışdı. Ümid yeri də, güman yeri də Suqra idi. Onun da halı belə olandan bəri əli yerdən-göydən üzülmüşdü Kəkliyin. Kimsə görməyəndə, bir kuncə çəkilib xisən-xisən ağlayır, sonra yaylığının ucu ilə gözlərini silib üzünü göyə tuturdu; nə dediyini, nə istədiyini bir özü, bir də Allah bilirdi. Amma bu dualardan sonra köksünə sanki yeni nəfəs, gözünə işq gəlirdi.

- Kəndə nə vaxt gedəcəyik?

Məhəccərə söykənən yarıyuxulu Kəklik diksindi.

- Evin tikilsin, sabahın gözü yenicə açılıb. Getmək vaxtidimi? Sakit ol, qoy evin adamı yatsın.

- Nə yatmaq? Mal-heyvan örüşə gedəsidi, it bağlanasıdı.

- Mal-heyvan yoxdu qapıda, rahat ol. Çay istəyirsenmi?

- Hanı bəs inəklər? İki aq inəyim var idi, yoxsa gecə gəlib ermənilər apardı?

- ...

Suqra ana iki əlini dizinə cirparaq:

- Vay ciyəriniz yansın! Bunlar nə binamus adamları, ay Allah! Niyə qırılmır bunlar!?

- Ay bacı, bura Bakıdı ey, Bakının kəndidi. Bu-zov-na. Yenəmi yadından çıxdı?

- Nə danışırsan? Ay qız, ata evindən 3-4 aydı çıxmışq, bəs qardaşlarımız nə deyəcək? İkimizi də əməlli-başlı danlayacaqlar, bax budu sənə deyirəm!

Suqra ana bikefləyib susdu...

Eşikdə qonşunun xoruzu banladı. Qadın ətrafa baxıb üzünü Kəkliyə tutdu:

- Qadan alım, o kimin xoruzuydu banlayan?

- Nə bilim, ay bacı? Qonşunun...

- Abdal Şəminin?

- Şəmi nə gəzir, evin tikilsin? Bakıdı bura, Bakı! Ey... ay Suqra, sən belə olası arvad deyildin! Allaha fəda olum!

Kəklik doluxsundu. Bunu hiss edən Suqra ana:

- Hə, deyəsən, sarsaqlayıram ha? Neçə ki, təmiz xarablamamışam, Allah başımı yerde gizlətsin! - dedi və yenə bikeflədi. Üzünün qırışları birə- beş artdı. Elə bil on il qocaldı. Donunun ətəyini düzəldə-düzəldə dodağının altında nəsə danışmağa başladı.

Onların səsinə oyanan ev adamları bir-bir eşiyyə çıxdılar. Kiçik oğlu Fərid gəlib anasının əlindən, üzündən öpdü. Qarşısında çöməlib körpə uşaq kimi başını onun dizinə qoydu.

- Sabahın xeyir, ana!

- Hər vaxtin xeyir, qadan alım. Niyə belə geç durdun? Gün günorta oldu.

- Saat hələ yeddi də yoxdu, anam. Sən tez durursan.

- Sabahın havası dərmandı, ay qardaş. Sən də tez dur, bir həyət-bacada gəz. Bax, bayaq saymışam, düz 28 dənə şam ağacımız var. Elə də gözəldilər ki!

Birdən gözü ortada qaralan hovuza sataşdı. Əliylə Kəkliyi itələdi.

- Bir o yana dur görüm! O nədi, ay qardaş, nə çaladı o?

- Çala deyil, ana, hovuzdu.

- Onu neynirsən elə?

- Çimmək üçün idi, ay ana.

Suqra ana narazılıqla başını buladı:

- Torpaqla o çalanın içini. Uşaq-böyük qaranlıqda görməz, yixılar, qolunu-qıcıını qırar.

Fərid gülümşədi. Anası hovuza hər dəfə bir ad verirdi: gah çala, gah cuxur, gah xəndək, lap hövsələsiz vaxtında isə - kalafa. Evdəkilərin də bu təkrarlanan suala verdikləri cavab, adamından asılı olaraq, müxtəlif olurdu. Fərid həmişə düzünü deyirdi ki, çimmək üçündü. Gəlinlər və Kəklik deyirdilər ki, həyəti suvarmağa lazımdı. Nəvələri isə onunla zarafat edirdilər: "Özün istəmisən də, ay nənə, demisən ki, belə bir cuxur qazın, biz də qazmışıq". Suqra da mat qalır, nədən ötrü qazdırğıının səbəbini fikirləşib tapa bilmirdi. Kəklik uşaqlara acıqlanırdı, "nənəylə hənək etməyin, dələduzlar", - deyirdi.

- Kəndə nə vaxt gedəcəyik, ay qardaş? - Suqra yazılıq-yazıq Fəridin üzünə baxdı. - Ev-eşik yiyesiz qaldı axı! Bağ-bağat yandı getdi, yəqin, susuzluqdan...

Qəherlənən Fərid bir söz deməyib ayağa durdu. Anasının ağı saçlarını tumarlayıb başından öpdü. Suqra ana arxadan səsləndi:

- Ver-veşimi toplayasıyam, qadan alım, mənə bir az qabaqcadan deyərsən ha. Hə, qardaş, bir də oğlanlarından hansını görsən, de ki, anan - Bəybura Beyrəyin yolunu gözləyən kimi, gözləri yolda sizi gözləyir, ay insafsızlar.

Araya sakitlik çökdü... Saniyelər sanki gün kimi keçirdi bu dərdli ana üçün. Lakin bir az sonra yaddaşı yenilənir, hər şey olduğu yerdən - onun 25-26 yaşlarındakı dövrdən başlayırdı...

* * *

Günortanın günəşi yandırıb - yaxındı. Hamı sərinlənmək üçün evdə oturmuşdu, yatan yatmış, yatmayan da öz otağına çəkilmişdi.

Kəkliyin yuxuya getməsindən istifadə edən Suqra ana özünü eşiyyə saldı ki, təkkilikdə həyəti doyunca gəzib dolansın, amma cəliyinin taqqıltısı onu ələ verdi. Hövlənak gözünü açan Kəklik, bacısını yanında görməyince, yaşına uyğun olmayan cəldliklə yerindən sıçradı.

- Məni yuxuya verib getməyi də təzə başlayıbsan, deyəsən, hə? Demirsənmi yixılarsan?

- Sən məndən səriştəlisənmi guya? - Suqra ana hikkələndi. - Camaata mən ağıl verirəm, indi məni öyrədənə bax bir. Görecək günlərim varmış!

- Yaxşı da, ay bacı, bir söz dedim, yüz cavab eşitdim.

- Yersiz danışanda elə olasıdı!

Birdən əlini gözünün üstünə qoyub harasa zillədi:

- O nə çuxurdu orada? Onu niyə qazıblar? - deyə sorusdu.

- İçinə su doldurub həyəti suvaracaqlar.

Kəklik sözü uzatmamaq üçün yalan danışsa da, əksinə oldu.

- Həyəti sulamaq üçün o boyda çuxuru niyə qazıblar? Əməlləri azıb, vallah. Başqa şey fikirləşə bilmirdilər? Camaatin çuxuru yoxdu, həyəti sulanmir guya?

- Nə bilim, qazıblar da...

- Qardaşma deyəcəm, onu torpaqlasın. Adam bilməz, içində düşər. Bunların hoqqasına bax!

Kəklik yalanına peşman olub sözü dəyişmək istədi:

- Ağaclarla bax, ay bacı, gör nə gözəl böyüyüblər.

Çuxur məsələsi Suqrənin yadından çıxdı, gözləri güldü.

- Hə. Qoy görüm neçə dənədirler... bir, iki, üç..., ...iyirmi səkkiz. Düz iyirmi səkkiz dənədir. Necə də qəşəngdirler e!

Danışlığı yerdə Suqra ananın yadına nə düşdüsə, ayaqlarına baxdı, o yan bu yana boylandı və başını buladı:

- Ay basın batsın, Tanya! Yenə gəlib məndən xəbərsiz ayağımın qabını geyinib gedib. İndi gəl bunu tap görüm, hardan tapacaqsan.

- Tanya kimdi?

- Yuxarı məhlədən Serojun arvadı yoxdumu? Günü budu... Darvazamızı açıq görən kimi gəlir, əlinə nə keçsə geyinir gedir. Sonra da boynuna qoya bilmirəm.

Kəkliyin gülməyi də tutdu, ürəyi də ağrıdı. Bacısı yenə də xəyallanıb kəndə, əvvəllərə qayıtmışdı...

Suqra heç bu qədər nasaz olmamışdı, axır günlər vəziyyəti ləp pis idi. Kəkliyin ürəyinə bəd gümanlar gəlir, sonra qorxub pis fikirləri özündən uzaqlaşdırıldı. Hərdən ona elə gəlirdi ki, bu da Allahın işidir: bacısının yaddaşı bu güne düşməsəydi, kəndin adını gündə yüz dəfə çəkməsəydi, kim bilir, bəlkə də, hər şey unuduları gedərdi; gənclər, uşaqlar o kəndin varlığını da unuda bilərdilər, olub-keçənləri də...

Kəklik yenə əllerini göye tutdu: "Ey Suca Seyidin cəddi! Səni and verirəm Allahın birliyinə, mənim bacımın dərdinə əlac elə! Yazıqdı. Ondan başqa heç kimim yoxdu. El-aləmin gözündə kiçiltmə onu. O elə qadın deyildi, özün ki tanıyırdın... Allah sənə rəhmət eləsin! Cəddinə qurban olum! Bacıma kömək elə!"

* * *

...Suca Seyid kəndin çox hörmətli adamlarından biri idi. Adı Sücaəddin olsa da, hamı ona Suca Seyid deyirdi. Ağır cəddi vardı.

Çox mehriban və xeyirxah insan olan Suca Seyid kənd məktəbində tarix müəllimi idi. Onun atası da, babası da mötəbər insanlar olmuşdular. Əlində hikmət vardı: yanlarına gedən xəstələr şəfa, dərdi olanlar şəfa tapardılar. Kənndə onların cəddinin möcüzəsinə inanmayan yox idi.

Suca Seyidlə bağlı bir əhvalat, hələ də insanların yadından çıxmamışdı.

...Yaz vaxtı Suca Seyid bir neçə müəllim yoldaşı ilə oturub çay içirləmiş. Kəndin ucqarındakı erməni məhləsində yaşayan Akop adlı bir pinəçi də burada oturubmuş. Yemək zamanı bir-iki qədəh araq içmiş Akop ayağa durub Suca Seyidə yaxınlaşır və onunla hənək etməyə başlayır. Seyid ağır adam olduğundan kefli erməninin sözlərinə məhəl qoymur. Camaat da nə qədər deyirsə, Akop yenə gəvəzəliyindən əl çəkmir... Xeyli səbr etdikdən sonra Suca Seyid ayağa durur və hər kəsin gözü qarşısında ermənin qulağına nəsə deyib gedir. Erməni yerindəcə donub qalır, sonra başını aşağı salıb oradan uzaqlaşır.

Sabahı gün kəndə xəbər yayılır ki, Akop dəli olub. Əllərini yerə qoyub it kimi hürür. Millət yiğilib ona baxmağa gedir və gələnlər Akopun həqiqətən də it kimi dörd pəncəsinin üstündə durub hürdüyünü söyləyir. Ondan kim nə soruşturmuşsa, adam kimi danışa bilməyib, gah ulayıb, gah da zingildiyirmiş. Hətta hırsınlıb onun-bunun üstünə də atılmış. Bu məsələdən xəbər tutan kənd ağsaqqalları onun Suca Seyidin qəzəbinə gəldiyini və lənətləndiyini deyirlər. Bir necə gün davam edən bu hadisədən sonra Akopun bütün qohum-eqrabası yiğışib Seyidin qapısına minnətə gəlir, yalvarıb-yaxarırlar ki, onu bağışlaşın və dərdinə əlac eləsin. Bu qədər insanın sözünü yerə salmaq istəməyən Suca Seyid durub eşiyə çıxır. Həyətdə hürə-hürə o yan bu - yana dolaşan Akopa yaxınlaşır. Kəmərini belindən açıb üç dəfə yerə çırır. Bir saniyə keçməmiş namussuz Akop silkinib ayağa qalxır. Suca Seyidə yaxınlaşış onun ayaqlarına döşənir. İlk dediyi sözlər - ondan üzr istəyib tövbə etməsi olur.

Suca Seyid də ata-babası kimi erkən yaşlarda rəhmətə getmişdi. Ürəyi zəif idi, müharibənin dəhşətlərinə dözməyib bir sabah namaz üstdəcə keçinmişdi. Lakin onunla bağlı möcüzələrin şahidi olan adamlar bunları hər yerdə danışır, Seyidlərin ruhuna rəhmət, belə qüdrəti verən Allaha şükür oxuyurdular.

Hərdən Kəklik öz-özünə düşünürdü ki, niyə Seyidlərin cəddi ermənilərin hamısına qənim olmadı? Niyə qırıb-batırmadı onları? Niyə müqəddəs ruhları narahat edən bu kafirləri birdəfəlik yer üzündən silmədi, itə-qurda döndərmədi? O gözəllikdə kəndləri, ev-eşikləri, bağ-bağatları, uşaqlı-qocalı günahsız adamları məhv eləməye imkan verdi?!.. Sonra da fikirləşirdi ki, seyidlərin cəddi neyəsin, millətimizin öz günahıdır bu. Deyirlər, "qurdla yoldaş olanın comağı ciyində ola". Ermənilər xalqımızın başına oyunlar açmışdır, amma biz yenə də onlarla mehriban qonşuluq edir, kirvə tutur, ocağımızın başında otuzdururduq. Belə naməndlərə inananın başına hər zülüm gələr! Onların gözünü bir dəfə yaxşıca qorxutmaq lazımdı, bir də üstümüzə ayaq ala bilmeyəyidilər.

Kəklik xatırlayırdı ki, kənddə qonşusunun iri bir iti vardı. Bu it dadanmışdı hinə - hərdən toyuq damına girib ən gözəgəlimli toyuqlardan ikisini-üçünü boğurdu. Neçə dəfə qonşuya şikayət eləmişdilərse də, faydası olmamışdı. "Nə bilirsiz ki, hinə girən mənim itimdi? Lap tutaq ki, mənimkidi, sizə görə, itimi öldürəsi deyiləm hal!" - deyərək, etinasızlıq göstərmışdı.

Bir gün Suqra yenə də hindən iki murdar olmuş toyuq təpib, dodaqaltı deyinə-deyinə, tullamağa aparanda Qadir Kişi görmüşdü. Toyuqları arvadının əlindən alıb qonşu həyətə keçmiş və ölü toyuqlarla həmin iti o ki var döymüşdü. O gündən sonra toyuqlar itin belində yatsalar belə, lap

qabağından yeməyini aparsalar da, qorxusundan başını çevirib onlara sarı baxmirdı da.

Bax, erməniləri də əzəl gündən beləcə cəzalandırsayıdış, ağızları nəydi ki, bizdən torpaq istəyəydilər, xalqı qırıb-çataydlar, kəndlərimizi, şəhərlərimizi talayaydlar?! - deyə düşündürdü Kəklik.

Heyif! Kənd də bir kənd idi ha! Gözəl, axarlı-baxarlı... Bir tərəfdə ucu-bucağı görünməyən, hər ağacı bar gətirən bağlar, bir tərəfdə gur-gur axan, dumdurular arx... Suyu da buz kimi soyuq. Ayağını suya salanda, adamın diş dişinə dəyirdi.

Körpə vaxtı Suqra bir dəfə arxa düşmüş, kəndin o başınadək axıb getmişdi. Az qala ölcəkdi, qonşulardan gören olub uşağı sudan çıxarmasayıdı. O gündən camaat onu zarafatla "Sara" deyə çağırır, cavanlar hər görəndə "Apardı sellər Saranı..." oxuyurdular. 18-19 yaşlarında olanda, Qadir (Suqrانının gələcək həyat yoldaşı) belə mahni oxuyanlardan birinə yaxşıca qulaqburması vermiş, elə o gündən də Suqrانının qəlbində özünə yer eləmişdi. Bir il sonra evlənmişdilər. Dörd uşaq anası olsa da, o, hər zaman Qadirin gözündə yeganə gözəl qadın olaraq qalırdı: sarişin, qırvım saçlı, hündür nazik bədənli, dərrakəli, bacarıqlı... Gözəl yaşamışdılardı, oğul evləndirib qız köçürmüştülər. Bunlar davayadək olmuşdu...

Ermənilərin təzə-təzə başqaldıran vaxtları idi. Kənddən çox adam cəld tərpənib Bakıdan və başqa şəhərlərdən özlərinə ev almış, bəziləri daşınmışdılar da.

Qadir kişi, bir alayın igidinə dəyəcək cəsur qardaşı - Həsrət və o biri qardaşlar nə harasa köçmək, nə də kimdənsə qaçmaq fikrində deyildilər. Lazım olacağına elə də inanmasalar da, hər ehtimala qarşı, evlərindəki beşəcişənlərini təmizləyib hazır qoymuşdular. "Hər şey yoluna düşəcək, yuxarıları bu vəziyyəti sakitləşdirəcək" - deyirdilər. Lakin... Bir gün həyətlərində hay-haray qopmuşdu. Evin adamları eşiyə tökülmüş, gördükəli mənzərədən dəhşətə gəlmişdilər. Ermənilər axşamüstü dağın ətəyində mal-qarani otlaqdan qaytaran Həsrəti tutub başını kəsmiş, kəllərdən birinin buynuzuna taxmışdılardı. Bədbəxt heyvan başından qan süzülə-süzülə həyətə gəlmişdi. O gün Suqrانının saçları ağappaq ağarmışdı.

Həsrətin üçünü təzəcə vermişdilər. Qadir kişinin qardaşları, kəndin bir dəstə adəmi ilə birgə, mərhumun bədənini düşməndən almaq üçün ermənilər tərəfə dənisiqlərə getmiş, yolda minaya düşüb parça-tikə olmuşdular.

Daha bir neçə gün sonra isə açıq-aşkar müharibə başlamışdı. Gecə yarısı kəndə silahlı hücum olmuş, qırılan-qırılmış, sağ qalan qaçıb canını güclə qurtarmışdı. Qadir kişi, özünün, qardaşlarının və bir neçə qonşunun ailəsini yük maşınınında mühasirədən çıxardarkən, ağır gülə yarası almış, lakin sükanı buraxmayaraq adamları xilas edə bilməşdi. Suqrانının qucağında can verəndə "balalarım sənə əmanət" deyib gözlərini yummuşdu. Evsiz-eşiksiz qalan ana, qohum-əqrabanın köməyilə dərdə-acıya birtəhər sinə gərməyə çalışmış, yaşamış, minbir çətinliklə uşaqlarını böyütmüşdü.

* * *

...Suqrانının nəfəsi güclə gedib-gəlirdi. Rəngi avazımışdı. Xırıldayırdı.
- Ay bala, ay uşaq, bizim Kəkliyi görən olmadımı?

Suqranın səsinə oyanan Kəklik yuxulu-yuxulu əlini üzünə çəkdi:

- Bismillah, bəs mən kiməm, ay bacı?

Suqra zəif səslə aram-aram danişirdi:

- Ay qızım, bizim kişi gəlmışdimi məni xəbər almağa?.. Bəs adam gəlib deməzmi ki, bu evimin nökəri ölmüş harda qaldı?.. Adam adamı xəbər alar da, atı, dəvəni xəbər almaz ki! Heç darvazadan içəri keçməyəydi, eləcə eşikdən xəbər alaydı... Bir yana baxanda, elə mənim kimi arvada haqq eleyir. Getdiyim yerdə çul kimi düşüb qalmışam. Demirəm, ev-eşik necə oldu, bu yaziq kişi harda qaldı... Sabah bir arabadan-zaddan tutaq, gedək yurdumuza-yuvamıza.

Kəklik deməyə söz də tapmadı, doluxsunub başını buladı. Suqra davam edirdi:

- Buralarda yer-yurd varmı gecəni yatmağa? Barxanımız hardadı? Bəlkə, elə özümüz piyada varaq gedək evə?..

- Bura Bakıldı, ay Suqra! Hara gedirik, evin tikilsin? Kəndimizmi var daha? Od tutdu yandı kənd, qırıldı-batdı millət! Bir özünə gəl, ay bədbəxtin qızı!

Suqranın gözlərində yaş gilələndi. Kəkliyin matı-qutu qurudu. Yuxusu çəkildi. Bacısının halının yaxşı olmadığını indi fərqinə vardi. O, hələ bu vaxta kimi Suqrani ağlayan görməmişdi. Əri gözlərinin qarşısında öləndə də, qayınlarının meyiti gələndə də, Həsrətin kəsik başını görəndə də, ev-eşiyi dağılıb gedəndə də... ağlamamışdı. Bəlkə də, bu neçə ildə, elə hər dərdi ürəyinə saldığı üçün, ağlayıb sizləmədiği üçün bu günlərə qalmışdı.

Kəklik: "Məni ölüm elə, ürəyimə daman başıma gəldi" - deyərək, tələsik əyin-başını geyinib özünü bayıra atdı və oğul-uşağı səslədi.

...Suqra sakitcə ağlayır, qırıq-qırıq kəlmələrlə danişirdi:

- Ay Allah... Suca Seyid gəlib... deyir, kənddə yaman istidir. Yer-yurd alışib yanır...

O danişdılqca Kəklik saçlarını yolub özünə divan eləyirdi. Suqra sayıqlayırdı:

- Cəddinə qurban olduğum deyir ki, yaylağa gedənlər daha qayıtmayacaqlar kəndə... Torpaq yanır, -deyir... Ayaq basmaq olmur...

Oğlanları analarının qırış-qırış olmuş titrək əllərini öpür, çarəsizlikdən özlərinə yer tapmırlılar.

Evin ağbirçəyi təngiyən nəfəsilə indi də özünə ağı deyirdi:

Səksəni, doxsanı keçibdir yaşım...

Əzrayıl - həmdəmim, məzar - yoldaşım...


Goruma titrəyir bələli başım,

İndi çağırıram, gəl, qoca baxtım!..

Suqra yaşlı gözlərini hələ də doğmalaşa bilmədiyi evin divarlarında gəzdirdi. Dilsiz baxışlarla adlarını çıxdan unutduğu, amma yenə də məhəbbətlə oxşayıb əzizlədiyi balaları, nəvələri, gəlinləri ilə saqlaşdı.

Onun ətrafına yiylan böyüklü-kicikli hər kəs ağlayırdı. Yerlə-yeysan olmuş torpaqların bəxtsiz analarından biri bələli ömrünün son dəqiqələrini yaşayındı...

Moskva



◆ E s s e

ULDUZLAR MƏCLİSİNİN SAHİBİ

(qəfil nurlanmalar məntiqi)



*“Yeddi (qat) göyü və bir o qədər də
yeri yaradan Allahdır.”*
Qurani-Kərim, 65:12¹

Bismilləh-ir-rahmən-ir-rahim!

Künyəsi Cəmaləddin Əbu Muhamməd, nisbəsi Gəncəvi, təxəllüsü Nizami, adı İlyas ibn Yusuf ibn Zəki Muayyəd kimi çağırılan “Poeziya Allahi”nın dünyası ilə temas qurmaqdən ötrü bundan qutlu bir giriş sözü bula bilməzdim! Axi, İslam mədəniyyəti kontekstində poeziya Xəvərnəqinin memarı Odur!

Odur Həkim!

Odur Alim!

Odur Münəccim!

Odur Sufi!

Odur Şair!

Odur, Odur, Odur!!!

Poeziya dünyasında üzümü hayana çevirdimse, Onu gördüm! Gördüm ki, gördüğüm müqəddəslik haləsidir, teyxa nurdur.

Boşuna söyləmirməm: mən Nizami Gəncəvinin məqbərəsini ziyarət edərkən nələri hiss etdimse, hansı duyğusal vəziyyətə düşdümse, batində necə işıqlandımsa, həmin ovqatı eynilə Misir ehramlarının önündə də yaşadım: qəribə şəkildə birdən-birə rahat oldum, xoşbəxt oldum; unutdum bütün dönyanı və Oldum, Allahımı hər yerdə və özümdə, özümü nur içində buldum. Fikrən səma və meracın emosional yəqinliyində əridim, axdim. Zaman və məkanın intəhasız və təlatümsüz sonsuzluğunda üzüb sahilsizləşdim.

Vəhdət əl-vücudu vücudunda tapmayıñca səma və merac olmaz.

Öncə istəyirəm Şairin ruhunu çağırırm və düşüm onun ardınca gedim, gedim, gedim ki, bu yazımızda, bəlkə, özü mənə kömək olsun, min əsrarın üzərindən pərdələri bir-bir götürsün!

Çünki bilmədiklərim çoxdan çoxdur, söz aləmində taxtim yoxdur, dünyadan gözüm toxdur, daha öyrənməyə vaxtim yoxdur: suallarsa hələ qalır, qalır, qalır...

Yüz il yaşa, yüz il oxu, bilmeyəcəksən heçnə nədir: yoxdan vara, vardan yoxa keçən, nəyisə heçnə, heçnəni də nəsə eləyən yalnız Odur, Oyunçudur, Ovsuncudur.

Nizaminin "Xəmsə"si tamamən sirlər xəzinəsi: hər beyt bir şifrə; anlamaq üçün kodları ya gərək Quranda axtarasan, ya elmi-nücumda, ya tarixdə, ya mifologiyada, ya həndəsədə, ya da Şərq poeziyasının özündə...

"Yeddi gözəl" - səma çövkəni: bacaran, buyursun. Hər planet isə fəza boşluğununda dığırlanan bir top, bir dönen dərvish timsalı: firlana-firlana kainatın, həyatın mozaikasını əvvəlcə düzüb-qoşurlar, sonra dağıdırırlar; əlbəttə ki, yenisinin sonsuzluğu xatirinə. Mahiyyətdə, mənada isə hər şey həmişə həmin o Birdir ki, heç havaxt dəyişmir; yəni "ğul hüvəllahu əhəd", yəni Şeyx Nizaminin dediyi kimi:

"Onlar əslən birdir, sən biri tanı"”...

Və ya:

*"Birə çat, ikidən əl üz, sonra dur,
Bu iki aləmi təpikləyib vur.
Üçə dəlil yoxdur, onu sevmə heç,
Müşrik olma, adla, ikidən də keç.
Üçdən əl çəkməsən, atmasan onu,
Qaldıramazsan vəhdət topunu"...*

Çövkən işaretmi, simvolmu, makro dünyanın mikro modelimi? İki aləmi təpikləmək topu təpikləmək kimi anlaşılı bilərmi? Ariflər məclisində bu, keçərlimi? Məgər dünya topdur? Bütün yer üzü ayaqlar altında tapdaq deyilmi, top kimi təpiklənmirmi? Ancaq bundan ona heç nə olmur: TOPUN yumruluğuna, bütövlüyüne xələl gəlmir. Nədən ki, vəhdət idealını əks etdirir; vəhdət idealında isə urvatlı ilə urvatsız, yuxarı ilə aşağı, kosmosla xaos, müqəddəsələ murdar birdir: sərhədsizlik içində o buna qatışır, bu - ona. Vəhdət həmişə fərqsizlidir. Ona görə də top simvoldur; birdir, biretədir, böyüküb həcm bulmuş nöqtədir, sferanın şəklidir, "vəhdət əlvücid" konsepsiyasının eyhamıdır; çövkən ağacı topa dəydimi, top torpaq üstündə səma cisimləri kimi ora-bura trayektoriyalar cızar, tale oyunu oynayar. Bu topa yetmək üçün gərəkdir ki, ikidən (Hürmüzd və Əhriməndən) keçəsən, üçdən (Atadan, Oğuldan və Müqəddəs ruhdan) əl çəkəsən.

"Bəhramnamə" həft peykər, yəni yeddi səyyarə arasında at çapan haqqında bir dastandır, sözlərə yiğilmiş enerjilə vəhdət topunu dığırladan bir dastandır.

Vəhdət əlvücidə dönüş Bəhramın yoludur: birə çatmaq təriqətidir... Təriqətin həqiqətidir: Bəhram özünü dərk edə-edə özündən qurtulur, fəna olur, fənada baqıləşir, fənanın əbədiliyinə və səssizliyinə çekilir.

Nizami də birdir, Nizamidən birdənədir: olmayıb, yoxdur, olmayıacaq da! Əgər poeziya Allahı Nizamidirsə, onun "Xəmsə"si söz mülkünün qibləgahıdır, söz Məkkəsidir.

NİZAMI VƏHDƏT ƏL-ŞÜARADIR.

Bu, mənim məqaləmin haradasa "Nəti-Nizami" adlandıracağım başlangıç məqamıdır; bir esseistikadır, Azərbaycan ədəbiyyatşunaslığı ilə bir salamlaşmadır.

Bundan o yanısı isə artıq Şərq ritorikasından kənar bir təhlil, hermenevtik yozum kimi düşünülüb.

“YEDDİ GÖZƏL” SARAY DASTANI KİMİ

Azərbaycan ədəbiyyatşunaslığı “Yeddi gözəl”i Nizami “Xəmsə”sini təşkil edən beş poemadan biri bilir. Bu kontekstdə “poema” anlayışından bəhrələnmək nə qədər doğrudur? “Bəhramnamə” və eləcə də digər Nizami əsərləri hansı əlamətlərinə görə, hansı məntiqə əsasən poema sayılır? Heç bu həcmədə, bu uzunluqda, lap sadə desək, bu boyda da poema olar?

Sual dolu mənə tuşlanacaq baxışları təsəvvür edirem və onları öz sualımla qarşılıyram: bəyəm “İlliada” və “Odisseya” əsərlərini “epik poema” adlandırmak düzgündür? Xeyr, səhvdir: bu, ədəbiyyat nəzəriyyəsində təsnifat kasadlılığıdır, vəssalam. Məgər Homerə aed, yəni dastan söyləyən aşiq kimi yanaşmırıdlar? Yəqin bizim ədəbi camiənin əksəriyyəti bilir ki, hətta A.S.Puşkinin “Yevgeni Onegin”inə də “poema” demirlər: deyirlər ki, mən rusların dediyini deyirəm, “Yevgeni Onegin” - eto roman v stixax”, yəni “Yevgeni Onegin” şeirə oturdulmuş romandır”. Çox mükəmməl filoloji definisiya: əsərin janr, forma mahiyyəti tam güzgülənir.

Nizami Gəncəvinin “Xəmsə”si də elə bir dastanlar, baxın, poemalar yox ha, məhz dastanlar toplusudur ki, məsnəvi³ qəlibinə oturdulub, klassik şeir üslubiyətində nizamlanıb, bədii kitab mətni kimi vizuallaşdırılıb. O, öz ideyalarını, düşüncələrini, didaktik əhvalatlarını məsnəvi formatında dastanlaşdırıb və saray camaatına ünvanlayıb, daha dastançılıq üçün səciyyəvi epik xalq təhkiyəsindən faydalananmayıb. Hərçənd fərq eləməz: dastanda ona da, buna da, hətta dialoji dram epizodlarına da həmişə yer tapılır.

Azərbaycanda ədəbiyyat nəzəriyyəsi, sovet filoloji ənənəsinin davamı olaraq, bəyan eləyir ki, məsnəvi klassik şeir növüdür, irihəcmli hekayətlərin, epik masstablı tarixi hadisələrin təsvirində ötrü yararlıdır və yalnız öz iki misrası arasında qafiyələnən çoxsaylı beytlərdən qurulur. Əgər belədirse, onda “məsnəvi” anlayışı işləndiyi zaman “poema” sözünə ehtiyac qalmır.

Məsnəvi Ortaçağ müsəlman mədəniyyətində mifləri, dastanları, əfsanələri, nağılları şeirə köçürmək, onları şeirlə ifadə etmək təcrübəsinin gerçekliyidir. Çünkü **MƏSNƏVI KLASSİK ŞƏRQ ŞEİRİYYATINDA ZATƏN ELƏ POEMANI ƏVƏZLƏYİR. VƏ YAXUD: ŞEİRLƏ QƏLƏMƏ ALINMIŞ QISA RƏVAYƏT VƏ HEKAYƏTLƏR MƏSNƏVI ADLANIR**. Bütün dünya Ruminin şeirlərinə “Mövlənə məsnəviləri” kimi tanıtım verir. Burada məsnəvi artıq qəlib, şəkil, forma hüdudlarını aşış bir janr kimi, Şərqi şeiriyyatı içrə poema kimi xüsusiləşir.

Ancaq dastana məsnəvi demək olmaz. Olsa-olsa **MƏSNƏVI SARAY DASTANLARININ NƏZM DİLİ KİMİ TƏSNIFF EDİLƏ BİLƏR**. Ortaçağların saray dastanları sıfarişlə, müəyyən razılaşma əsasında şah tərifi kimi şairlərə konkret məbləğ müqabilində yazdırılırdı. Sultanlara, şahlara layiq olmaq üçün bu dastanlar şeir dilində danışmalıydı, məsnəvi formatında olmalıydı. Çünkü onlar sarayın mənəvi-intellektual zinəti sayılırdı, zəmanənin bədii faktı kimi dəyərləndirilirdi. Nə lüzumvardı buna? Əvvəla: təbii ki, şah və ya sultan özünü əbədiləşdirməyə, imicini tirajlamağa, reytinqini yüksəltməyə, dövrün bədii sənədində ədalətli bir hökmədar, bir mərifət sahibi, bir arif, comərd bir cəngavər kimi təriflənib təsdiqlənməyə çalışırı. İkincisi: ehtimal ki, saray elitəsi xalq dastanlarını qaba, primitiv hesab edirdi və onlara əvəz kimi öz alternativ variantını ortaya qoymaq istəyirdi.

“Yeddi gözəl” də onlardan bircəciyidir, saray dastanıdır. Bu nə, yahu, “saray dastanı”? Olası işmi? Saray hara, dastan hara? Tələsməyək: hamisini tək-tək çözəcəyəm.

Öncə onu deyim ki, Nizaminin özü də “Bəhramnamə”də ordan-burdan dastan topladığını dəfələrlə söyləyir, fikirlərini sahmanlayıb onları muncuq-muncuq dastana düzdüyüň⁴ xatırladır. Burada rus tərcüməçiləri də balaca xətaya yol veriblər, götürüb “dastan” sözünü öz dillerinə “skazka” (nağıł) kimi çeviriblər, Nizaminin əsərlərini Puşkinin ruscasına, Puşkin poeziyasına yaxınlaşdırıblar. Yanlış addımdır. Nə poema, nə nağıł: Nizaminin “Xəmsə”si nəzmə çəkilmiş, məsnəvidə işlənilmiş dastanlar çələngidir və bunun ənənəsi dastançı Əbülgasım Firdousinin 60 min beytlə “düyünlədiyi” “Şahname”dən gəlir. “Dastançı” sözü sizləri heç də şaşırtmasın: sadəcə, Firdousi, Nizami, Nəvai, Dəhləvi və müsəlman Şərqinin bu kimi digər şairləri bəlli tarixi, mifoloji mövzulardan cəmiyyətin kübar təbəqəsi üçün həmişə məsnəvi formatında uzun müəllif dastanları qoşurdular, kor Homerin yolu ilə gedirdilər. Yeri gəlmışkən, qədim yunan mifolojisinin, fəlsəfəsinin “Bəhramnamə”yə çox böyük etkisi olub.

Mən bu yazınızı yazımaqda ikən “Ədəbiyyat qəzeti”nin səhifələrində gördüm ki, Nizami ırsının əla tədqiqatçılarından, təfsirçilərindən biri Siracəddin Hacı öz məqaləsində⁵ “Sirlər xəzinəsi”ni dastan adlandırır və israrlı olaraq bu termindən bəhrələnir. Qayət sevindim və özümü güvənlə hiss elədim. Şübhəsiz ki, Nizami dastannəvisdir, miflərin, nağılların şərhçisidir, onların yorumçusu, yeni variantlarının yaradıcısıdır, şifahi ədəbiyyat nümunələrini Orta əsrlər islam mədəniyyətinin tendensiyalarına, bədii-estetik süsləmələrinə, intellektual oyunlarına uyğun yazılı ədəbiyyat kontekstinə köçürən filosof-improvizatordur. Ona görə də Nizami əsərlərinə poema demək sadəlövhükdür, naşılıqdır və kökündən səhvdir.

Niyə mən Nizami əsərlərinin “poema”, “epik poema” deyil də, dastan kimi təsnif edilməsi üçün bu qədər çaba yapıram? Təkcə ona görəmi ki, Nizaminin özü “dastan” anlayışından hər bir zaman yararlanıb və hətta Behramın doğum tarixinin təqdim edildiyi parçanı “Dastanın başlanğıcı” adlandırıb? Təkcə ona görəmi ki, müsəlman Şərqinin Ortaçağlara mənsub şeir nəzəriyyəsi “poema” istilahının nə olduğunu bilməyib? Xeyr, əsla! Mahiyyət daha dərindədir. Məsələ bu ki, mən Nizaminin digər əsərlərini bu səfərlik qoyuram bir kənara, “Bəhramnamə” öz arxitektonik quruluşu, polisemantikliyi, qapsadığı kulturoloji, mifoloji genişliyi, aktuallaşdırıldığı bilgilər sistemi etibarı ilə poetik düşüncənin yox, məhz EPİK DÜŞUNCƏNİN hadisəsidir!!! Xalqa deyil, saray əhlinə, necə deyərlər, elit təbəqəyə, elit mədəniyyətə ünvanlanmış “Bəhramname”nin qəbul olunması üçün Nizami dastanı islamın dini etiketləri, dəyərləri, qanunları müstəvisində nəfis şeirlə məsnəvidə yazmaliydi, epos masstabını kitab qrafikası ilə, miniatür minimalizmini ilə uzlaşdırılmalıydı. Məsnəvi dastanı kitablaşdırır, dastanı beytlərə “doğrayır”, elit mədəniyyət üçün formatlaşdırır. Buna şübhəiniz olmasın: nədən ki, Nizami xalqla saray arasında bir ötürücü, bir mediator idi və bu missiyani gerçəkləşdirməkdən ötrü o, dastanı saray adamlarına yalnız məsnəvi axıcılığı ilə sevdire bilərdi.

Mən “Bəhramname”ni öyrənəndə buna tam əmin oldum; əmin oldum ki, bu əsər birmənalı şəkildə xalis dastandır və bu dastanın strukturuna bir sıra nağıllar, hekayətlər də əlavə edilib, daha doğrusu, onlar dastan kompozisiyasında “əridilib”.

Bundan əlavə, zatən "Bəhramnamə" adının da elə "Bəhram haqqında məktub", "Bəhramın tərcüməyi-hali" və ya "Bəhram haqqında dastan" kimi anlaşılması mümkünkdür. Belə söyləməyə o məqam izn verir ki, dastan qəhrəmanının bütün əsas keyfiyyətləri Bəhramda fokuslaşdırılıb: əgər Bəhram yatıb yuxuda buta almayıbsa da, onun "buta"sı səma cislərinin vəziyyəti, kompozisiyası ilə konkretləşdirilib; yeni planetlər və ulduzlar bu şahzadəni qəhrəman seçiblər. O, planetar mashtablı bir bahadırdır. Bəhram olağanüstü gücə malikdir; fövqəl məxluqlar üzərində fövqəl ustalıqla qələbələr qazanır, məharətli hamını heyran qoyur, heyvanları başa düşə bilir; kütlə sevgisinin daşıyıcısidir, gec də olsa, hər halda ədalətin bərpasına çalışır. Bu yönən əsər qəhrəmanlıq dastanları, haradasa lap bahadırlıq nağılları və yunan mifologiyası ilə səsləşir. "Bəhramnamə" bir bütövcə kimi epos parametrlərilə "nəfəs alır".

Həqiqətən, bu əsər "dastan"⁶ anlayışının bütün mənalarını özündə qapsayır. Düzdür, xalq dastanlarının strukturunda əsərin niyə yazılması, kimə ithaf olunması açıqlanmış, orada "Peyğəmbərin mədhi", "Peyğəmbərin meraci", "Sözün tərifi" qismində məxsusi bölmələr gözə dəymir. Di gəl ki, məsələn, "Kitabi Dədə Qorquq"un hər bir boyunda ya Muhamməd peyğəmbərin üzü suyuna səlavat çevrilir, ya da ondan əhv dilənir.

Digər bir önemli cizgi; o cizgi ki, "Bəhramnamə"nin poema deyil, dastan olduğunu bir az daha aydın suretdə göstərir. Bu cizgi miflə dastan arasındaki qan qohumluğudur. Belə ki, Bəhram Nizaminin danışdığı dastanın içində mütəmadi mif dünyasına baş vurub qayıdır. Daha doğrusu, Nizami mif səltənətinə məxsus arxetipik hadisələri BƏHRAMLAŞDIRIR, onları islam dünyaqavrayışının çərçivələrinə uyğunlaşdırır. Bəhram Kadın kimi, Edip kimi, Ziqfrid kimi əjdəhaya⁷ qalib gəlir, xəzinəyə yiyələnir, Herakl kimi şirlə (birini oxla vurur, ikisinin arasından tacı götürür) döyüşür, üç yüz əskərlə Çin xaqanı üzərində qələbə çalır.

Elə buradaca soruşular: niyə məhz üç yüz? Ondan ötrü ki, yunan-pars müharibəsinin m.ö. 480-ci ilə təsadüf edən Fermopil savaşında üç yüz spartalının hünəri mifləşmiş tarixi bir olay idi və Nizaminin bu haqda, şəksiz ki, xəbəri vardı. Nizami istəyirdi ki, Bəhramın üç yüz əskərlə qalibiyyətini əfsanəvi üç yüz spartalının şücaətilə tutuştursun, Bəhramın bu həyat olayını mif səltənətinə dönüsdürsün. Deməli, Nizami Bəhramın gerçək tarixini biləbile onu dastan parametrlərində əfsanəyə, mifə çevirir, super qəhrəmanlarla eyniləşdirir (Yunan Kadın əjdəhanı öldürdükdən sonra onun dişlərini toxum əvəzinə torpağa səpmişdi və bu dişlərdən spartalar, yəni əskərlər "cücərmışdı"). Bu spartalılar da həmin o əjdəha dışından törəmişlərin varisləri idilər. Burada isə Bəhramın 300 əskəri birbaşa şəkildə 300 spartalıya bir işarə statusunda qavranılır). Nizaminin belə bir paralel aparmağa haqqı çatırdı: nədən ki, Sasani hökməarı **V BƏHRAM FERMOPİL DÖYÜŞÜNDƏN DÜZ 900 İL SONRA TAXTA ÇIXMIŞDI** və dahi Şeyx də bunu bir əlamət, nişanə kimi yozmuşdu.

Bax, dastan haradasa tarixin, mifin, əfsanənin iri bir aş qazanında qaynadılması kimi bir şeydir: dastan ədəbiyyatın epik hücrəsinin qazanıdır; elə bir qazan ki, orada bütün janrlar, növlər epik təhkiyəye tabe olur. Bu yönən folklorcu alim Mehərrəm Cəfərlinin dedikləri mənim məqalə ideyamın kontekstində elə dəqiq yerinə düşür ki: "Dastan reallığın, dastan daşıyıcılarını əhatə edən dünyanın epik koddan verilməsi, epik gerçəkləşməsidir. Bu baxımdan dastanın təqdim etdiyi dünya real dünyanın

fotosu deyildir. Dastanda təqdim olunan dünya, qəbul olunmuş terminolojiya ilə desək, epik dünyadır. Epik dünya bütün hallarda gerçekliyin epik dərkidir və burada real dünyani olduğu kimi axtarmaq əbəsdir. Real dünya epik dünyada epik söz kodundan gerçəkləşir".⁸ Tam raziyam! Amma mən onu da qəbul eləyirəm ki, bu gün "İliada" və "Odisseya", Haynrix Şlimandan üzü bəri, haradasa arxeoloji qazıntıların şifrələr xəritəsi qismində, tarixi araşdırmaların kodu kimi dəyərləndirilir.

Bəhram Gur da "Yeddi gözəl" koordinatlarında Sasani hökmdarı V Bəhram kimi gerçek tarixi zamanda yox, dastanın mifopoetik dünyasında, dastan xronotopu içrə, dastan parametrlərinə müvafiq yaşayır və ölü (qeybə çəkilir). Burada Nizami poetik təsvir kodu əvəzinə epik təsvir kodunu daha çox aktivləşdirir: nəql obrazlı poetik ifadəni, qəhrəmanın yaşıntı və ovqatlar mənzərəsini üstləyir. Çünkü "Bəhramnamə" qəhrəmanlıq dastanıdır: lakin onu "məhəbbət dastanları" silsiləsinə daxil olan astral dastan, rəmzi dastan kimi də definisiya etmək mümkündür. Əlbəttə ki, mümkünür, şərti şəkildə hər şey mümkünür: ancaq bu o deyil.

"Yeddi gözəl" qəhrəmanlıq dastanı deyil ona görə ki, Bəhramın şücaəti eksərən yalnız onun özü üçündür; praktiki şəkildə, ünvanlı şəkildə o öz bahadırlığı ilə heç kimi xilas eləmir, heç kimin uğrunda döyüşmür.

"Yeddi gözəl" məhəbbət dastanı deyil ona görə ki, "Bəhramnamə"nin yalnız iki bölümü personajın Fitnə ilə sevgi macerasını əhatələyir və, əslində, Bəhram yeddi gözəllə heç bir sevgi yaşamır.

"Yeddi gözəl" astral dastan deyil ona görə ki, əsərin sonuna doğru Bəhramın həyatında astral gəlmişmələr səngiyir, qəhrəmanın əməllərinin motivləşməsile əlaqəli kosmosun təsirindən danışılmır: başqa sözlə, kosmos pərdə arxasına keçir.

"Yeddi gözəl" ailə-əxlaq dastanı deyil ona görə ki, faktiki olaraq Bəhram ailəçi münasibətlərdə bulunmur; onun valideynləri və yaxınları ilə ünsiyyəti məchulluq həddindədir: oxucu bu barədə yalnız dolayı ilə, haradasa telegraf üsulu ilə məlumatlandırılır.

Hərçənd bütün bu dastan növlərinin, və üstəgəl rəmzi dastanların (sakral rəqəmlər və sairə), əlamətləri "Bəhramnamə"də yetərincədir.

Lakin bununla belə, "Bəhramnamə"nin hər şeydən önce, dastan tipologiyası, janr tipologiyası müəyyənləşdirilməlidir.

Öncə gəlin Azərbaycan filologiyasında təsdiqlənmiş dastan nəzəriyyəsinin möhürünnü bir innovativ ideya ilə qıraq, dastanla bağlı yeni düşüncə müstəvisinə varib gedək. Fikrin dürüstlüyünü qorumaqdan ötrü mən dastan sözünün mənalarına M.Təhmasibə istinadən bir göz gəzdirmək istərdim; çünkü mənim innovativ ideyam, zətən, M.Təhmasibin söylədiklərində proqramlaşdırılıb: "Misal üçün, B.Millerin (fars-rus lügətinin müəllifi - A.T.) verdiyi məlumatə görə, dastan həm nağıllı, həm povest, həm də roman deməkdir. Geniş mənada bu söz, ümumiyyətə, bədii əsər mənasını daşıyır... Məlum olduğu üzrə, klassiklərimiz bu sözü əhvalat, hekayə, macəra, tərcüməyi-hal, hətta tarix mənalarında işləmişlər. Eyni zamanda bu söz rəvayət, xalq romanı, xalq kitabı mənalarını da daşımışdır"⁹. Və, nəhayət, özü də ən başlıcası, dastan aşiq ədəbiyyatının janrıdır. Çox gözəl: ümimilikdə, M.Təhmasibin dastan təsnifatını özündə qapsayan araşdırmaları haradasa Mendeleyev cədvəli kimi bir şeydir.

Mən indi bu cədvəldə boş saxlanılmış ön xanalardan birini doldurmaq, bizim dastan qavrayışımızı yeniləmək istəyirəm. Öz tipologiyasına görə mən dastanları iki qismə bölürəm: 1) xalq dastanları; 2) saray dastanları.

Onları qohumlaşdırın bir çox parametrlər mövcud: o da, bu da epik düşüncənin məhsulu olub epik koddan açılır. Xalq dastanları anonimdir, şifahi ədəbiyyat nümunələridir; saray dastanları isə yazılı ədəbiyyata aiddir, saray ədəbiyyatının formasıdır və konkret müəlliflər tərəfindən intellektual elita üçün işlənilib ki, şah və ya sultanlar da bu elitadan hesab olunur. Əgər xalq dastanlarında süjet, hadisə, personajlar arasındaki əlaqə çox mühüm bir cəhətdirsə, saray dastanlarında olaya, qəhrəmana və onun əməllərinə müəllif münasibəti daha üstün mövqedədir. Xalq dastanında aşiq coşqulu təhkiyəcədir, dinləyici-tamaşaçı marağını güdən nağılıçı-aktyor-improvizatordur, saray dastanında isə şair təhlilcidi, analitikdir, qəhrəmana müxtəlif dəyərlər sistemində, intellektual oyunlar müstəvisində yanaşan filosofdur və bu tədqiqatçı-təhlilçi-filosof-şair aşıqdan fərqli heç vədə özünü qəhrəmanla eyniləşdirmir, sadəcə, onu bir xəyal-mif kimi uzaqda saxlayıb, pərdələr arxasından müşahidə edib nə özünə, nə də oxucusuna yaxın buraxır; onu görk-nümunə statusunda saxlayır.

Saray dastanı tarixi mifləşdirməklə məşğuldur.

Xalq dastanı hamını mifolojinin gerçek olduğuna inandırmağa çalışır, miflə məişəti bir-birilə kəsişdirir.

Saray dastanında isə məişət yoxdur: yalnız anturaj və dekorlar var.

Xalq dastanı yüngül aşiq havacatları ilə qrafikləşir.

Saray dastanı işıqlı, əlvən miniatürlər fonunda oxunan muğam kimidir.

Xalq dastanlarında nəzm və nəsr həmsərhəddir, saray dastanları isə yalnız məsnəvi ilə yazılır; yeni bunlar, əger belə demək caizsə, yonulmuş, hamarlanmış dastanlardır, dünya modelini, dönyanın fəlsəfi şəklini şeirlə epik koddan təqdim edən dastanlardır.

Odur ki, mənim fikrimcə və ya mənim bildiklərim qədərincə, "Yeddi gözəl" öz tipoloji təsnifatına görə Bəhram mövzusunda qələmə alınmış saray dastanıdır. Janr etibarı ilə "Bəhramnamə" fantastik ədəbiyyat nümunəsidir, müasir fəntezi janrının klassik modelidir. Ayri cür desəm, "Yeddi gözəl" fəntezi janrında yazılmış saray dastanıdır. Bunu Homerin "İliada" və "Odisseya" dastanları barədə də demək olar.

Bilirəm, mənə həməncə irad tutacaqlar ki, Nizami dövründə fəntezi janrı hələ yox idi, hələ heç formalşamamışdı da. Raziyam. Amma bir məsələ var. XX yüzlin ədəbiyyat və kinematoqrafiyasında təsdiqlənmiş fəntezi janrının ənənəsi, poetikası Ortaçağların epos və macəra romanlarından qaynaqlanır: burada mif və nağıl motivləri sanki bir də yeni yozumda yeni fantast təxəyyülü ilə aktivləşdirilir.

Bu yönən yanaşanda elə "Bəhramnamə" də şeirlə yazılmış macəra romanıdır və buradakı macəraların gerçek dünya ilə heç bir bağlantısı yoxdur; hər şey olağanüstü bir ovqatla süslenib; hər şey ezoterikdir. Bu da fəntezi janrının mühüm əlamətidir. Məhz bunun ucbatındandır ki, V Bəhramın dastan koordinatlarındakı fiquru ilan kimi bir-birinə sarılmış çoxsaylı mif, dini əfsanə və nağılların hörükleri içindən görsənir. Amma bununla bərabər gərək yaddan çıxarılmasın ki, bütün dastanlar zatən macəradır və macəralar üzərində qurulur. "Bəhramnamə" ezoterik aləmin macəra dastanıdır.

"Yeddi gözəl"dən tanınan dünya hipotetik dünyadır; gerçəkliyə paralel dünyadır ki, orada mifik məxluqla da, əfsunla da, sehrlə də, möcüzə ilə də macəra kontekstində qarşılaşmaq mümkündür. Dastanın qəhrəmanı Bəhram sanki daim gerçəkliliklə yuxu, real aləmlə paralel dünya arasındaki marşrut üzrə hərəkət edir. Bir ox atıban şirlə şikarını bir-birinə pərcimləmək,

Əjdəhanın canını almaq, gurun ayağını qulağına tikmək, iki şir arasından tacı götürmək, sonra isə yeddi gözəlin yeddi nağılında paralel dünya personajlarının talelərini susub acgözlükə dirləmək Bəhramın aləmlər arasında bir səyyah olmasına işaretdir. Hətta onun qeybə çekilməsində belə bu eyhamı sezmək olur.

“Bəhramnamə”də Nizami, bütün digər məziyyətlərilə bərabər, özünü həm də fantast bir yazıçı, kollektiv universal modellərdən və ya kollektiv bilincsizliyin motivlərindən yararlanan dastançı-şair kimi tanıdır. Bütün bunlar da onu deməyə imkan verir ki, **“YEDDİ GÖZƏL” FƏNTƏZİ JANRINDA YAZILMIŞ SARAY DASTANIDIR; İNTELLEKTUAL EZOTERİK MACƏRA DASTANIDIR!**

RƏQƏMLƏRİN VƏ RƏNGLƏRİN MİSTİKASI

Nizaminin yazdığı təkcə dastan deyil ki, həm də lövhi-məhfuzdur, işaretlər, bildirmələr sistemidir, astroloji xəritədir, matriksdir, qaranlıq fəzanın içində atılmış mirvari boyunbağıdır. Elə bir boyunbağı ki, onun hər mirvarisi bir cür semantikləşir, bir cür şəfəqlənir.

Məlumdur ki, “Yeddi gözəl” dastanının əsl və əsas, hətta Orta əsrlərin daş basmalarında saxlanılmış¹⁰ adı “Bəhramnamə”dır; Nizami cəmi bir dəfə, o da “İskəndərnamə”də, öz yaradıcılığı ilə bağlı qısa arayış, və, bəlkə də, hesabat verərkən “Məxzənül-əsrar”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”dan sonra “atını həft peykər üstünə çapdığını”¹¹ söyləyir. Yəni bu qədər, ayrı heç nə; daha heç bir yerdə Nizami öz “Bəhramnamə”sinə “Həft peykər” deməyib. Hətta “İskəndərnamə”də, mən belə düşünürəm ki, Nizami məhz planetləri nəzərdə tutaraq danışır, “həft peykər” sözü ilə “Bəhramnamə”ni, sadəcə, eyhamlaşdırır; daha öz əserinə ikinci kərə “ad qoydu” eləməyib.

İndicə xatırlatdıığım fakt nizamişunaslıqda çoxdan məlum bir məsələdir: yəni nizamişunasların hamısı bunu bilir; bilir ki, “Həft peykər” “Bəhramnamə”nin ləqəbi, ayaması kimi bir şeydir; bilir ki, farscadan tərcümədə “həft” yeddiidir, “peykər” isə ulduzu, planeti, portreti, fiquru, heykəli nişan verən sözdür və onun semantik çənbəri bunlardan savayı da bir xeyli mənəni özündə qapsayır.

Amma sən bir işə bax ki, “Bəhramnamə” dünya ədəbiyatında, Şərq poeziyasında məhz “Yeddi gözəl” kimi tanınıb, məşhurlaşıb, haradasa Nizami “Xəmsə”sinin embleminə çevrilib:

“BEŞLİK” YEDDİ İLƏ SİMVOLLAŞIB!

Deyilmiş bir daha deməyim mənim məqaləmin məramı ilə ilişiklidir. İş bu ki, “Bəhramnamə”nin tarix müstəvisində “Həft peykər”lə (“Yeddi gözəl”lə) əvəzlənməsi, fikrimcə, yeddinin mistikası ucbatındandır. Doğrusu, mən tələffüz rahatlığını da, polisemantikliyi də, “gözəl” kəlməsinə pərçimlənmiş təhrikçi xüsusiyyəti də istisna eləmirəm. Hərçənd bütün hallarda yedдинin etkisi son dərəcə böyük...

Çünki “Bəhramnamə” möhtəşəm bir söz sarayı, harmonik bir tam kimi YEDDİ üzərində qurulmuş, yeddilərlə “suvaqlanmış”, yeddilərlə möcüzələnmiş, yeddilərlə kodlaşdırılmış yeddirəngli bir kosmosdur. “Bəhramnamə”də yeddi rəqəmi 90, Bəhram adı 192, Allah sözü isə 45 dəfə təkrarlanır. Təsadüf, yoxsa dürüst hesablama, öncədən çizilmiş plan, şifrələnmiş məxfi məna, mahiyyətin rəqəmsal ifadəsi?

Hələlik 9-a keçməyək, 7-də qalaq.

7-nin ezoterik sistemdə necə semantikləşməsi ilə bağlı qısa elmi anons: insanın 7 bədəni var; insan 7 dəlikli bir cismidir; insan bədəni 7 çakra ilə idarə olunur; insan 7 əsas daxili (ürək - Günəş, beyin - Ütarid, ağ ciyər - Ay, qara ciyər - Müştəri, öd kisəsi - Mərrix, dalaq - Keyvan, böyrəklər - Zöhrə) bədən üzvündən ibarətdir ki, onlardan da hər biri 7 planetdən birinin himayəsindədir¹²; Sərr həmişə 7 möhür (pərdə) arxasındadır; qurbanlıq pay 7 qapıya çıxarılmak üçün nəzərdə tutulur; Orta çağlar yalnız 7 (görünən) planet və 7 iqlimlə kifayətlənib; Buddha 7 mahiyyətdədir; 7 rəng mövcuddur, 7 - not; septima da 7 pillədir; Qədim Misirdə tanrı Osirisin simvolu 7-dir; Şumerlərdə 7 kainatın işarəsidir; Kəbənin başına 7 dəfə dolanırlar; Buddha 7 addımı ilə kosmosun 7 sferasından keçib zaman və məkansız olur; həftə 7 gündür ki, bu da 4 yedдинin (28-in, yəni təqvim ayının) bir 7-sidir; sufi təriqəti 7 dayanacaqdır; əjdəha 7 başlı mifik məxluqdur; 124 (1+2+4) min peyğəmbər üç 7-dir, yəni əbcəddə sayı 777-dir¹³; cənnətdə göylər, cəhənnəmdə qapılar (qatlar) 7-dir; islam mifologiyasında kainatın olum tarixi 70 min il götürülür; 70 min cəhənnəm şəhəri; hər şəhərdə 70 min cəhənnəm evi; Babilistanda kainatı 7 dünyanın bütövcəsi bibilər; Muhamməd peyğəmbər isə dünya yaranandan 7 min il sonra cahana doğulub; və daha nələr, nələr, nələr...

Bəhramın da taleyi Nizami versiyasında yeddi dən asılıdır, yeddi ilə müəyyənləşib, kosmikləşib, kainat ölçülü olub. O, həftxandır, başqa sözlə, boynuna yeddi şücaət, yeddi hünər və, təbii ki, yeddi manəə (sınaq) biçilib. Gərçi manəə olmasa, ığidliyə nə hacət? Manəə yoxdursa, hünər də yoxdur: birinci ikincini şərtləndirir. Yalnız manəəni dəf etmiş insan qəhrəman statusu alır. Bütün manəələrsə insan üçün sınaqdır.

Bəhramın "həftxan" kimi təqdim eilməsi onu həm də Firdousinin "Şahnamə" qəhrəmanlarına bənzətmək, İran və Turan pəhləvanlarına tay tutmaq istəyindən irəli gəlir. "Həftxan"nın hərfi mənası yeddi oxuyan, rəmzi mənası isə yeddi manəəni adlamış deməkdir: əbcəddə "həftxan"ın rəqəmsal toplamı 674-dür ki, bu da eləyir 6+7+4, yəni 17. Məsələ bu ki, "həft" (yeddi) əbcəddə 17-yə bərabərdir. Buradan da belə bir qənaətə gəlirsən ki, "xan", daha düz olar yazsam, "xvan" felini "həft"ə əlavə elə, ya eləmə, nəticə dəyişməyəcək. Çünkü:

**"Evi bir, bacası yeddi, babı üç,
Əqli beyt ilə özü on yeddir".**

Nəsimi beytinin mənası: yer evimizdir, yeddi planet bacadır, üç din yaşamaq qapılarıdır, əhli beyt ilə özü və törəmələri on yeddir ki, bu da yənə "həft" kəlməsini eyhamlaşdırır.¹⁴

Bayaq dedim ki, yeddi sözü "Bəhramnamə"də düz 90 beytində işlədilib: bu, 90 dəfə 7 deməkdir. Doxsanı yeddiyə vuranda hasil olur 630. Bu da 6+3+0 şəklində yazılında cavab 9 alınır. Doqquzla yeddini toplayanda cəm eləyər 16. Bu da 6+1 kimi götürüləndə nəticə təkrarən 7 çıxır.

90 dəfə 7, yəni 630 daha nəyi bildirir? 630-u 63+0 kimi götürmək mümkün mü? Qüsürü yoxdur. Zaten, 63 Muhamməd peyğəmbərin yaşıdır. Bəs Bəhram neçə yaşında qeyb olur?

Dastanın sonuna yavuq Nizami öz qəhrəmanının yaşı ilə əlaqədar bir cümlə işlədir. Bu ol məqamdır ki, Bəhram şah günbəzləri möbidlərə paylayıb, taqlara od vurub sarayını tərk eləyir. Bax, onda Nizami yazar ki, şahın yaşı altmış olardı. Neçə idi dəqiq: bunu bilmirik. Amma hadisələrin mahiyyətini dərk etmək üçün dəqiqləşdirməyə şans və ehtiyac var.

Düzdür, epiq koddan açılan dastan parametrlərində qəhrəmanın, igidin, bahadırın yaşıni soruşmazlar. Ona görə ki mifopoetik gerçeklikdə yaş heç bir önem kəsb eləmir. Hərçənd Nizami "Yeddi gözəl"də Bəhramın illərinin ötüşmə intensivliyi barədə bəzi məlumatları oxucuya tez-tez xatırlatmağı vacib bilir.

Bəhramı körpə iken münəccimlərin və atası İran şahı Yəzdigirdin təkidilə şah Neman (Ərəblərin Ləhəmiyyun tayfasının şahı I ən-Numan ibn İmru əl-Kays: Təkgöz Numan və ya Numan Zəvvar kimi də tanınıb, təqribən 400-418-ci illərdə hakimiyyətdə olub) öz məmləkətinə, yəni Ərəbistana aparır: aparır ki, ona şahlıq təlimi keçib Xosrov qaydasını öyrətsin (oxu: Bəhram Xosrovun invariantı kimi).

Nədən mən deyirəm "körpə ikən"? Çünkü dastanda Bəhramın bir süd qardaşı mövcud: onun da adı Neman. Bu, Münzirin oğlu Nemandır. Əgər Bəhram Nemanın süd qardaşıdırsa, deməli, onlar eyni vaxtda bir dayənin südünü içiblər. Bu fakt sübut eləyir ki, Ərəbistana gətirildikdə Bəhram çəga olub ki, dayə tərəfindən əmizdirilib. Lakin digər bir məqama da diqqət etmək gərək. Məlum məsələdir ki, qədim zamanlarda analar uşaqlarını uzun müddət süddən kəsmirdilər və körpələr 3-5 (hətta istisna hallarda bir az daha çox) yaşa qədər süd əmirdilər. Yəzdigird I Nemana xəbər göndərmək üçün Süheyıl ulduzunun Ərəbistanda görünüməsini gözləyir. Xəbərləşmə, Nemanın İrana səfəri və geri dönüşü nəzərə alınarsa, bu, Bəhramın doğulmasından bir xeyli müddət keçdiyinə dəlalət eylər. Hesablamani bu məntiq üzərində qursaq, aşkarlanır ki, Bəhram Ərəbistan məmləkətinə yetişəndə o, haradasa 2-3 yaş arasında olub.

Yalnız 4 il (4 bahar, 4 xəzan) keçdikdən sonra şah Neman əmanət saxladığı Bəhrama heç bir zərər, xətər yetməsin deyə, canı sağlam olsun deyə, istidən, buxardan əziyyət çəkməsin deyə təbiəti gözəl, havası sərin bir məkanda memar Simnarın başçılığı ilə Xəvərnəq (Kufə yaxınlığında bir qəsrin adı) sarayını tikdirir. Simnar (tarixən Simminar) "si minarə" kimi yozularsa, 30 minarə, "simin nar" qismində çözülərsə, gümüşü od mənalarında anlaşıllar. Əbəsdən Nizami dastanda yazmadı ki, "Simnarın oduna alışdı Neman".¹⁵ "Gümüşü od" isə günəş deməkdir. Mən bu mənanı daha düzgün hesab eləyirəm. Ondan ötrü kim, Simnarın yeddi rəngli möhtəşəm gümbəz ucaltmış tələbəsinin də adı Günəşdən götürülüb: Şidə farscadan "parlaq" kimi tərcümə edilən "Xurşid" (günəş) sözündəndir. Şiddət sözü də Xurşiddən törəmədir: Şidə Simnarın daha şiddətli, daha ecəzkar variantı kimi təfsir oluna bilər. Belə ki, onun inşa etdiyi yeddi rəngli yeddi gümbəz Simnarın Xəvərnəq sarayını bütün komponentlərinə görə üstələyir.

Xəvərnəq (farsca Xəvərnəğ) sarayı tikilməyə başlayanda Bəhramın neçə yaşı olardı? Mən təxmin edirəm ki, bu, 7 (3+4: yəni 3 il süd əmib, 4 ilə isə "gurlaşib", aslana dönüb) yaşıdır. Məhz Bəhram bu yaşında ikən "Xəvərnəq" ideyası ortaya atılır. Nədən ki, Şərq dünyasında uşaqları yeddi yaşından təlim-tərbiyəyə, təhsilə cəlb etməyə, alışdırmağa başlayırlar. Xəvərnəq də elə bu məqsədlə tikilir, Bəhramı həddi-bülüğ dövründən keçirmək, böyükələr dünyasına ötürmək görəvindən ötrü planlaşdırılır.

Xəvərnəq sanki Bəhramın şəxsi dünyası, varlıq evi, onun taleyinin, təhsilinin memarlıqda təcəssümü kimi meydana gəlir. Sarayın inşasını Simnar beş ilə yekunlaşdırır. Bu da ona dəlalət eləyir ki, Bəhram düz 12 yaşında Xəvərnəq sarayına ayaq qoyur və indən sonrasına bura, əgər belə demək caizsə, şahzadənin rezidensiyasına çevrilir, onun üçün dünya

modeli olur. Yəni bu saraydan çıxmadan da dünyani dərk etmək, hünər sahibi olmaq mümkün. Xəvərnəq Bəhram üçün haradasa dünya içrə dünya kimidir və bu dünya onun şəxsiyyətini güzgüləyir, şücaətlərini sərgiləyir, arxivləşdirir. Bir sözlə, Xəvərnəq getdikcə BƏHRAMLAŞIR: o mənada ki, saray Bəhramın həyatını şəkilləndirir, diskret kadr-epizodlarda muzeyleşdirir. Çünkü Münzirdən buyruq belə olub: Bəhramın igidlikləri Xəvərnəq divarlarında rəsm edilsin və bu iş usta sənətkarlara tapşırılsın!

12 yaşla bağlı düşündüklərimin dürüstlüyünü isbatlayacaq bir dəlilik də var. Bəhramın adı əsərdə 192 kərə çekilir və bu, təsadüf sayılmaz. Belə ki, 192 həmin 1+9+2-dir və onların cəmi 12 eləyir. Bu məqam onu açıqlayır ki, Bəhrama himayə eləyən planetlərin yolu hər zaman 12 bürcdən keçir, yəni Bəhram bütün ömrü boyu öz planetlərilə birgə bürcdən-bürçə atını çapmağa məhkumdur. Digər tərəfdən, bu həm də belə yozula bilər ki, Bəhram məhz 12 yaşında uşaqlıq dönməindən ayrılib özünü və öz dünyasını tanımağa, özgür olmağa, həddi-bülüğ dövrünü yaşamağa başlayır. Xəvərnəqə köçməsilə Bəhramın "hünəri şəfəqlənir".¹⁶ Bu mənada **XƏVƏRNƏQ BƏHRAM ÜÇÜN BİR ÇİLLƏXANADIR!** 12 sayı da çilləni bildirən bir rəqəmdir.

Ortaçağ Şərqi mədəniyyətində tədris həmişə çillə xarakterli olub, çillənin içində daxil edilib. Şübhəsiz ki, Xəvərnəq möhtəşəm saray olmaqla bərabər həm də bir çillə məkanıdır. Bəhram bu mədrəsə-saray-muzey-çilləxana-dünyada Münzirin oğlu Nemanla birgə elmlərə vaqif olur, planet və ulduzların sırrını, ərəb, fars, yunan dillərini, at sürməyi, çövkən oynaması, fələyin topunu onun əlindən almağı, yəni göylərə qalib gəlməyi, günəşi öz çövkənине salmağı, ox, nizə atmağı öyrənir, başqa sözlə, spektral inkişaf müstəvisində kamilləşir. Bunu tədris prosesi də, çillə də adlandırmaq mümkündür, hansı ki mənim təxminimə görə, 7 illik bir müddəti əhatələyir. Əgər 7-dən 12-yə kimi 5 illik, Xəvərnəqdə isə 7 illik təhsil alıbsa, deməli, Bəhram ilk dəfə ova 18-19 yaşlarında çıxıb. Bir də onu rəsmi şəkildə bəyan eleyim ki, Şərqi məmələkətlərinin ənənəvi tədris sistemi üçün 12 illik təhsil tam qanuna uyğun bir hadisədir.

Nədən mən gümanımda, təxminlərimdə belə israrlıyam? Əlbəttə ki, Nizaminin məlumatlarına əsasən. Şeyx əş-şüara öz qəhrəmanını ova çıxararkən dastanın fikir partiturasına bu ifadələri atmağı lazım bilir:

***Onda ki Bəhramın üzü nur saldı,
Yəmən dərisindən xamlığı aldı,
Könuldən şad etdi bu iş Münziri
Necə ki Süheyıldən parlayar dəri".¹⁷***

Bu, aşkar dəlildir, Bəhramın çilləni tamamlamasına, 18 yaşıının bitdiyinə, müəyyən bir kamillik səviyyəsinə vardığına bir eyhamdır. Nədən ki, sufilərin fəlsəfə lügətində "xam" sözü mühəbin (neofit) ruhsal durumunun bildircisi kimi qavranılır. Bu xüsusda Mövlənəni zikr edək, kifayət olsun: "Xam idim, bişdim, yandım". Daha çox xırdalamağına ehtiyac görmürəm: hər şey bəlli; ruhun kamilləşmə mərtəbələri. "Yəmən dərisindən xamlığı aldı" ifadəsinin işlədilməsi də, əslində, Bəhramdan həddi-bülüğ dövrü əlamətlərinin getdiyini, onun kişilər dünyasına adladığını, qabalıqdan, naşılıqdan, biliksizlikdən, bir sözlə, xamlıqdan qurtuluşunu aydınlaşdırır. Bunun hədiyyəsi, mükafatı isə, təbii ki, ovdur, ovda şücaət göstərmək imkanıdır.

Heç əbəs deyil ki, Xəvərnəq sarayında nəzəri təlimlər bitincə qəhrəmandan ötrü əməli təcrübə başlanğıçı gurları dağlamaqdır və dörd yaşa yetməmiş gurlara qıymamaqdır. 4 bahar, 4 xəzan keçməmiş gurları

öldürmək yasaq. Fikir verin, Nizami Bəhramı gurlarla hipotetik olaraq eyniləşdirir: belə ki, Bəhram da Ərəbistanda 4 il yaşadıqdan sonra onun üçün Xəvərnəq tikdirilir. Bəhram dastan kontekstində sanki “gurlaşdırılır”. Dağlamaq burada damğalamaq kimi başa düşülməlidir: haradasa bu damğa ilə Bəhram bütün gurları “özəlləşdirir”: hər bir kəs gur ovlayanda damğaya baxıb da bilir ki, gurun əsl sahibi, gurlar hökmədarı kimdir.

Gur dağlamaq-damğalamaq ov vərdişlərini (Fitnə də Bəhrama dastanın davamında məhz bunu xatırladacaq) cilalamaq kimi, ov məşqi kimi və Bəhramın hünərlərinin özülü kimi qavranılır. Bu isə, vaxtaparan bir prosesdir. Ona görə mən Bəhramın gur dağlamaq işində pərgar olması üçün sərf etdiyi zamanı 3 ille müəyyənləşdirirəm.

Deməli, Bəhram artıq təxminən 21 yaşında bir igid olmalıdır. Onun növbəti hünəri əjdəhanı öldürmək və xəzinəyə (oxu: hakimiyyətə) yiylənmək, “Gur”, yeni əjdəha öldürən ləqəbini qazanmaqdır. Mifopoetik dastan dünyasında bizə elə gəlir ki, qəhrəman hər gün bir igidlilik göstərir və o, haradasa zamansızlıq içinde yaşayır; yaşılanmir. Mifopoetik dünyanın, nağılı dünyasının qanunlarından biri budur: heç kəs vaxtı hiss eləmir. Saray dastanlarında isə zaman periodik olaraq hər dəfə öz hökmünü ortaya atıb mifopoetik dünyanın şüşələrini qəfil sindirir. Nizami isə Bəhramı bir epos qəhrəmanı kimi yaza-yaza, onun hünərlərini dastanlaşdırı-dastanlaşdırı illeri hesablamışı da, miflə gerçəkliyi paralelləşdirməyi də unutmur. Sözümün canı bu ki, Bəhramın hər hünəri konkret vaxt sərfidir.

Bəhramın dişi guru izləməsi, əjdəhanı öldürməsi, xəzinəyə sahiblənməsi (və, yəqin ki, 300 dəvə yükü qədər xəzinəni sarayına daşıtdıması) sürəkli bir zaman kəsimində yaşanan olqudur. Adam hər gün əjdəha öldürmür ki? Ya da xəzinə tapmir ki? Bu, qələbədir, bayramdır, şadyanalıqdır, kef məclisleridir, dillərdə-ağızlarda dastan olası, gurun Bəhrama lütfkarlığı kimi rəvayətə çevriləsi bir söhbətdir. Ona görə mən Bəhramın bu hünərinə təqribən daha 1 il ayıram. Bu minvalla Bəhram çatır 22 yaşına. Şah oğlu olub başqa bir şahın yanında böyümək (bu, tarixi faktdır) və gənc yaşlarında əjdəhanı öldürmək yunan mifologiyasından Edipi xatırlatmır mı? Bəhramın önce əjdərin gözlərini çıxartması Polifem və Təpəgöz olayından bir nişanə sayılmazmı?

Bundan o yanısı, yeni Bəhramın Xəvərnəq sarayında yeddi gözəlin təsvirini görməsi, onun atası Yəzdigirdin ölümündən xəbər tutması, İrana qoşun çekməsi, iranlılarla məktublaşması, iki şirin arasından tacı götürməsi və nəhayət, taxta əyləşməsi miladın V əsrinin ritmlərinə uyğun yəqin ki 5 il çəkər. Tacın iki şir arasında olması təsadüf, oyun və ya qurğu deyil, astral xəritənin dediyidir. İş bu ki, Bəhram şir bürcündə doğulub, şir (əsəd) bürcündə də taxta əyləşib. Yeni bu şirlər rəmzlərdir, antik mədəniyyətdən götürülmüş rəmzlərdir; nədən ki, Qədim Yunanıstanda iki şir səltənətin qoruyucusu sayılırdı.

Belə məlum eləyir ki, Bəhram İran taxtına çıxarkən onun 27 yaşı olub. Bu da 2+7-dir ki, o da 9-a bərabərdir. Yenə həmən 9 ($90=9\times10$; $45=9\times5$)!

Beləliklə, Bəhram yeddigöz kəməri bağlayıb 27 yaşında yeddipilləli İran taxtına əyləşir və Nizami başlayır artıq onun ədalətindən, səxavətindən, haradasa ideal bir dövlət qurdugundan, bu məmləkətdə şahinlə göyərçinin bir ucuğundan, şahın 1 gün işləyib 6 gün kef sürdüyündən və el içində məşhurluğundan danışmağa. Sual: belə bir sahmanlı dövlət yaratmaq, Yəzdigirdin zülmünü camaata unutdurmaq, özünü xalqa sevdirmək neçə ilə başa gələ bilərdi?

“Yeddi gözəl” dastanını diqqətlə oxuyanların məlumudur ki, əsərin bu hissələri hansıa məqamlarına görə Yusif peyğəmbərin “varib da Misirdə sultan olmuş” əhvalatına bənzəyir. Bize bəllidir ki, Yusif peyğəmbərin Misir missiyasının əsası 7 illik bolluq və 7 sənəlik qitlıqla bağlıdır: məhz bu dönəm tanrıının nəbisinə (yuxunu düzgün yozduğu və anindaca tədbir tökdüyü üçün) Misirdə aşırı hörmət, şöhrət və sevgi qazandırır, insanlarda ona, onun sözünə tükənməz inam oyadır.

Nizami də öz dastanında təqrübən bu əhvalatın ardınca gedir. Bəhramın İran hökmərənin başlanğıçı misilsiz bir firavanlıqla müşayət olunur. Firavanlıqla dövlətin qurulması üçün son dərəcə mühüm bir şərtdir. Ona görə də mən elə güman eləyirom ki, Bəhram sanki Yusif peyğəmbəri təkrarlayaraq, tanrıının nəbisindən nümunə götürərək İran dövlətini bir vəhdət, harmoniya halına getirir. Ancaq Bəhram variantında bu prosesə 4 il sərf olunur. Haradan aldım mən bu 4-ü?

İş bu ki, bolluq, rahatlıq, xoşbəxtlik dönəmindən sonra həməncə məmləkət acınacaqlı qitlıq illərinin əziyyətlərinə qatlaşmalı olur. Bu, məlum dini əfsanə ilə birbaşa analogiya yaradır. Lakin Nizami qitlıq müddətinin 4 il davam etdiyini söyləyir və Yusif peyğəmbərlə Bəhramın tale olayları arasındaki eyniyyəti pozur, akvarel oxşarıqlarla kifayətlənir: 7-ləri 4-lərlə əvəzləyir; yəni o, bu dəfə də 4 bahar, 4 xəzan nisbətini qoruyub saxlayır. Qoşalaşdırma, bərabərləşdirmə, güzgüvari təkrarlar, tənlik prinsipi isə epik süjet matrikslərinin tələbidir, mif, dastan, nağıl poetikasının, süjet partituralarının özəl qanundur. Odur ki, mən qitliğin 4 il çəkdiyindən xəber tutunca, əlüstü kəsdirirəm ki, firavanlıq dönəmi də 4-cə il sürübmiş... Yəni 2x2 qədər asan.

Firavanlıq və qitlıq şah Bəhram üçün sınaqdır, onun əqli imkanları, ədaləti, səxavəti, insani keyfiyyətləri üçün bir yoxlanışdır, şahlıq imtahanıdır, şahlıq cillesidir. Bu sınaq 8 il davam edir və bu 8 ildə Bəhram Gur 35 yaşına varır. 35 yaş kişinin fiziki imkanlarının zirvəsidir. Bu çağdan sonra faktiki olaraq yorğunluq dövrü başlayır və fiziki enerji günbegün tükənir. Nizaminin dediklərinə huşyar olsaq, onda görəcəyik ki, firavanlıq və qitlıq illeri ötüşüncə İranda Bəhram şahın məntiqli hökməri və davranışları sayəsində **MÜTLƏQ SƏADƏT** bərqərar olur, insanlar müxtəlif diyalardan axışib naz-nemət, eyş-işrət, çal-çağır içinde ömür sürmək üçün İrana gəlirlər¹⁸. Çünkü İranda 70 illik qəm qurtarır, məmləkətdən ölüm qovulur və bu **MÜTLƏQ SƏADƏT DÖNƏMİ** tam 7 ilə sığışır.

Məhz mütləq səadət dönəmində Bəhram şah öz fiziki enerjisinin zirvə nöqtəsinə müvafiq əsl sevgi - Fitnə sevgisi - yaşıyır. Bu belə də olmalı idi: ümumi səadətdən Bəhram şaha da pay düşməli idi. Görünür, elə bu səadət illərinin birində “Bəhram və Fitnə” əhvalatı vəqə olur. Nizaminin təsvirlərində aydınlaşır ki, şah Fitnəni mütemadi özü ilə bərabər ova apararmış. Ancaq Bəhram - Fitnə konfliktinin gerçəkləşməsi Bəhramın 35 yaşını gözləyirmiş: çünkü gurun dırnağını qulağına tikmək artıq ovçuluq deyil, sənətkarlıqdır, ustadlıqdır, məharətdir: bu işi yalnız fiziki enerjinin zirvəsində dayanıb reallaşdırmaq mümkündür.

MESAJ: *çox ilginçdir, görəsən, Nizami niyə Firdousidə eyni epizoddan tanınan Bəhram kənizinin Azadə adını götürüb Fitnəyə dəyişib? Bu Nizaminin qadına münasibətinin həqiqətidirmi? Şirin, Leyli, Fitnə və yeddi gözəl! Yoxsa Fitnə - Appak (Afaq) paraleli?*

Mənim təxmini hesablamalarım göstərir ki, Bəhram - Fitnə konflikti haradasa 5 ilə tamamlanır. Bəhramın inciməsi, qəzəbi, Fitnənin ölümünə qərar verməsi, sərhəngin kənizi öz evinə götürməsi, onun ölüm xəbərini

şaha çatdırması, sərhəngin Fitnəni elin gözündən uzaq bir kənddə yerləşən öz şəxsi 60 pilləli (bütöv kosmik silsilənin bildiricisi) imarətinə aparması, inəyin buzov doğması, Fitnənin hər gün buzovu 60 pillə ilə çiyinlərində yuxarı qaldırıb aşağı düşürməyi öyrənməsi, buzovun 6 aya buğa, 1 yaşa çatanda isə 6 illik öküz boyda olması, sərhəngin qonaqlıq tədarükü görüb Bəhramın ovlağa getməsini gözləməsi, nəhayət ki, hökmdarın sərhəngə qonaq gəlib burada öz kənizi ilə qarşılaşması, Fitnənin Bəhrama müdriklik dərsi keçməsi kiyafət qədər zaman tələb edən bir proses kimi təsnif oluna bilər. Əgər nəzərə alsaq ki, sərhəng (polkovnik) hər gün şahla görüşmürdü, Bəhram da hər gün ova çıxmırı, bu konfliktin tez çözülməsi mümkünüsüz. Onu da unutmayaq ki, şah kənizi üçün darixmali idi, qəribsəməli idi, susamalı idi, dərin peşmançılıq hissi keçirməli idi və hətta Fitnənin xatırəsindən uzaqlaşmalı idi, baş vermiş hadisəyə zaman məsafəsində yadlaşmalydı, iztirabı, acısı korşalmalydı ki, bu hekayətin qəfil finalı insanları təsirləndirsin, gözləmədiyi halda Bəhramı sevincə qərq etsin. Bir də axı, bu olayda hökmdar, faktiki olaraq kənizini yox, sevgilisini, sirdaşını, həmsöhbətini itirmişdi.

Bələliklə, Bəhram ikinci dəfə Fitnəni tapanda, kəşf edəndə haradasa 40 yaşında olur və şah artıq ləngimədən öz kənizi Fitnə ilə kəbin¹⁹ kəsdirir. Dastanda bu, Bəhramın ilk və son evliliyidir. Bu vaxtacan Nizami Bəhramın kef məclislərindən dönə-dönə söz açsa da, onun nikahı ilə əlaqədar heç bir kəlmə də danışmamışdı. Əhvalatın sonunda isə Nizami əmincəsinə bildirir ki, onların eyş-işrəti uzun zamanlar davam edir. Ancaq konkret nə qədər? Və bu "uzun zamanlar" özündə necə ili qapsayırlar? Müəmma.

Hərçənd bir məsələ dəqiq məlumdur ki, kəbindən sonrasına Fitnə Bəhram Gurun arvadı (hərəmi, bəlkə də, baş hərəmi) kimi bütün əsər boyu bir də xatırlanır. Dastanda Münzirin oğlundan, Nərsinin fərasətli övladlarından söz açılır, amma bir kərə də olsun Bəhram varislərinin varlığı və yoxluğu dilə gətirilmir. **HALBUKİ, BƏHRAMLA FITNƏ UZUN ZAMANLAR BİRGƏ YAŞAYIRLAR!!!**

"Uzun zamanlar" və ya "uzun illər" 10 il xaricində olan illərə, sayı itirilmiş illərə işarədir. Bu ifadə epik təhkiyə üçün xarakterik ölçü vahididir və sürəkli bir zaman kəsimini bildirir. Dastanda uzun zamanlar yurdundan ayrı düşmüş qəhrəmanı (tutalım, Beyrək kimi) hətta doğmaları belə tanımlırlar. Ona görə də mən Bəhramın Fitnə ilə kəbinli birgə yaşıdagı "uzun zamanları" yenə 12 il (bütöv kosmik silsilənin tamamlanmış bir seqmenti) götürürəm. Sanıram ki, 12 il şah və kənizi evliliyinin "uzun zamanları" üçün ən optimal müddət variantıdır. Əsərdə Fitnənin axımı, onun bir hərəm kimi Bəhram şahın həyatındakı rolu nədən ibarət olur, bilinmir. Hər halda Bəhram ikinci dəfə dastan koordinatlarında heç bir qızla bir daha kəbin kəsdirmir; Nizami də bunun üstünə gəlmir.

Bu düşüncələr mənə belə deməyə imkan verir ki, Bəhram şah 300 əskərlə 300 minlik (yenə güzgüvari inikas prinsipi) Çin xaqanının ordusuna qarşı savaşa başlarkən onun haradasa 52 yaşı vardi və Fitnə onun həyatından artıq getmişdi. Bəlkə də, Fitnə şahın yanında olsayıdı, Bəhram yeddi gümbəzi tikdirməkdən vaz keçərdi. Sonucda dastan necə tələb eləyirsə, hər şey də elə o cür olur.

Bələliklə, Fitnə hekayəti kontekstində Behramın yaşı: $35+5=40$.

Fitnə ilə uzun zamanlar birgə yaşıyış: $40+12=52$.

Mən 3 il də şahın Çin xaqanı ilə mübarizəsinə ayırram. Deməli, Bəhram Gur yeddi iqlim padşahının qızını istəməyə və yeddi gümbəzi (günbəd)

tikdirməyə başlayanda onun təqribən, aşağı-yuxarı iki il, 55 yaşı olub. Bunun da üstünə gəlirəm Bəhram şahın yeddi iqlim padşahının qızlarının toplanmasına sərf etdiyi vaxtı - yenə təqribən 3 il.

Cəmi neçə oldu? 58.

Çox mühüm bir məqama gəlib yetişdim: bundan o yana yol artıq birbaşa yeddi gümbəzə və yeddi gözələ, bir də Hindistana (batinilikdə "qəbiristan" kimi anlaşılır) tərəfdir.

Nizami mətninə bir də göz gəzdirək və görək yeddi günbəzi ucaltmaq ideyası nə vədə peyda olur. Əvvəlcə mən də məxsusi diqqət eləmədim, ötüb keçdim. Bir də ayıldım ki, ey vah, sən demə, bu epizod heç də əbəsdən, yalnız süjet xəttini davam etdirmək, onu buna, bunu ona calamaq naminə qurulmayıb: bu səhnə əsərin fikir partiturasının və haradasa dastanın ikinci bölümünün (mən düşünürəm ki, qış məclisi ilə faktiki surətdə "Bəhramname"nin yeni bölümü başlayır: bu bölümə qədər yeddi gözəl, belə demək caizsə, əsərin altyapısında latent şəkildə mövcuddur) lokomotividir. "Bəhramın qış məclisinin tərifi və yeddi gümbəd(z)in tikdirilməsi" sonrakı hadisələrin məğzinin, onların məna cövhərinin açılması üçün bir koddur.

Niyə yaz, yay, payız yox, məhz qış məclisi? Məncə, bu bir əlamətdir, Bəhramın ömrünün qış dönməsinə bir eyhamdır. İnsan yaşlılıqca bədəni soyuyur, içində aramsız "qar yağır" və onun istiyə - Hindistana - getməyə ehtiyacı artır. Bu o eyhamdır ki, mənim məqaləmin final bölümündə deyəcəklərimin doğruluğunu sübut edir.

Söhbət bu ki, Bəhram ömrünün qış fəslinin başlanğıcında yeddi gümbəz tikdirmək xeyalına düşür. Bu yaşında o, eyş-işrət istədimi, yahu və Nizami də bunu götürüb yazdı? Nəsə heç inanmırıam. Bəzi mənbələrdə hətta "Yeddi gözəl"ə "erotik ədəbiyyatın şədevri"²⁰ də deyirlər. Boş və mənasız fikirdir: Nizami dastanının semantikasını və semiolojisini aça bilməməkdən irəli gəlir!

Hələlik bu fikri gəlisdirməyib saxlayaq burda və qayıdaq yaş məsələsinə, qış məclisində 7 gümbəzin inşası məsələsinə...

Memar Şidə bu işi boynuna götürdükdən sonra yeddi günbəzi iki ilə ucaldır. Deməli, Bəhram 58-dən 60-a varır. 60 yaş isə insan ömründə bütöv bir kosmik silsilənin (12 illik silsilə 4 dəfə 3 illik silsilədir; 12 illik silsilənin içindədir; 60 illik silsilə qlobal 600 illik silsiləyə mənsubdur; bir kosmik il 360 dərəcədir ki, Yer kürəsi bu dövrü 26 min illik bir qlobal silsiləyə keçir) tamamlandığını, yenisinin başlandığını bildirir: çünki 60-da bütün ulduzlar, planetlər səma içrə insanın anadan olduğu gündəki qaydada düzülür. Buradan da belə çıxır ki, Bəhram 7 rəngli gümbəzdə özünə xanəgah bulmuş 7 iqlim padşahının 7 qızının yanına 60 yaşında daxil olur və bu yeddi gözəl 60 yaşılı kişiye hər gün bir nağıl söyləyir. Nağılı kimə danışarlar? Uşaqlara danışarlar; danışarlar ki, tez və rahat uyunurlar. Behram da uşaqdır: 60 rəqəmi onun yenidən rəmzi doğuluşuna, yeni həyat parametrlərinə bir işarədir.

Nağılin əsas məqsədi kimisə yatırımaqdır. Yatırımaq isə, nəyinsə qarşısını almaq deməkdir. Şəhrizadın ("1001 gecə") nağılları onu ölüməndə qurtarır. Yeddi gözəlin söylədiyi hər nağıl-hekayə isə, əslində erotik ola-ola, erotikanın qarşısını alır, Bəhramı hər gün kamilliye daha bir addim yaxınlaşdırır və onu daxilən ölümə hazırlasdırır.

Belə ki, ölüm də əbədi yuxudur. Yatırımaq öldürmək kimi də çözülə bilir.

Yeddi gözəl Bəhramın 60 yaşının macerasıdır, Xəvərnəq divarlarında rəsm edilmiş taleyin major akkordudur. Bu macəra 7 planetin 5 dəfə 12 bürcdə qərarlaşma macerasıdır: planetlər bu yolu keçəndə insan 60 illik silsiləni qapadır.

Nizami "Yeddi gözəl"in qəhrəmanını 60 yaşında aradan götürə bilərdi. Zatən, tale bitmişdi, missiya tükədilmişdi. Ancaq Nizamiyə katarsis, arınma lazımdı. O, Bəhramı yeddi gözəl yuxusundan ayıldıb kamil insana çevirməliydi.

Odur ki, Nizami Bəhramı daha 3 il yaşıdır. Bəhramın Çin xaqanı ilə yeni münaqişəsi, ordudakı qarışılıq, onun qoca çobanın evinə getməsi, yeddi məzlumu dinləməsi və öz vəzirini cəzalandırması təxminən 3 ilə sıqışır və mənim gümanıma görə Gur ləqəbli Bəhram şah mağarada 63 yaşında yox olur. Platonun mağarasındamı? Gerçəklilik və virtuallıq, həyat və xəyal sərhədindəmi? Mağaranın içində həyat bir cür, dışında başqa cür modelləşir. Məgər Bəhram əjdəhanı mağarada öldürməmişdi; xəzinəni oradan tapmamışdı? Mağara iki dünya arasında ötürücümü? Bu son 3 ilin Bəhramı sanki başqa Bəhramdır: hətta Bəhram deyil, Bəhramın ruhudur; inersiya ilə yaşayan Bəhramdır, ölüm qapılarda dayanmış və bütün nəfslərdən təmizlənib ağ enerji olmuş Bəhramdır.

Yeddi gözəl Bəhramın ölümdən öncə ruhsal qüslüdür.

O da qəribədir ki, Bəhram dastanda müxtəlif adamlarla əhatə olunsa da, sanki həmişə tənhalığa məhkumdur. Bəhram doğulandan əsərdə tekdir. Qeyb aləmi həmişə tənhaların aləmidir: ruhlar o dünyani daim tənhalıqdə dolaşırlar və tənhalıq ucbatından yuxulara qayıdış ünsiyyət axtarırlar.

Beləliklə, aydın olur ki, Bəhram Guru 63 yaşında gor-mağara udur. Həmin mağaramı? Yoxsa Muhamməd peyğəmbərin gizləndiyi mağaraya işarə?

Hər halda Bəhram şah Muhamməd peyğəmbər kimi 63 yaşında gerçekliklə vidalaşır. $6+3=9$ -ün cavabı 9-dur. Bax, mən buna çatmaq istəyirdim. Bu dəfə də həmənki "9". Bu rəqəm hər şeyi özündə qapsayır... Nizami nədən belə eləsin ki? 9-la 7-ni oynatmağın mənası nə?

Məsələ bu ki, 9 rəqəmi bütövün, tamın, bitkinliyin simvoludur. 9-dan o yana rəqəm yoxdur: yalnız rəqəm variasiyaları var. Siz deyəcəksiniz ki, bəs 24 necə olsun, axı, 24 saat bir gündür: 1 gün 24 saatə sığır!!! Ancaq mən kulturoloq İskəndər Tağıyevin tədqiqatına əsasən²¹ əminliklə söyləyirəm ki, 24 saat da yənə həmin 9-dur. 24 saat dəqiqə hesabına görə, yəni 60-a vurulanda olur 1440 ($1+4+4=9$); saniyə hesabına görə isə, yəni təkrar bir də 60-a çarpılında eləyir 86400 ($8+6+4=18=9$). Onun da, bunun da cavabı 9. Eləcə də gecə ilə gündüz, yəni 12 saat dəqiqə ilə götürüləndə bərabərdir 720-yə, saniyə ilə - 4320-yə. Onun ($7+2$) da, bunun ($4+3+2$) cavabı bu səfər də 9-dur.

360 dərəcə, 360 gün (qədim mayyaların təqvimi), 360 saniyə, Yer və Günəş kütlələrinin (9×10^3) rəqəmlərlə ifadəsi, hindus kosmologiyasında, Nuh tufanına qədərki Şumer Tacidalarının Siyahısında, mayyaların təqvimində, dünyəvi tarixi silsilə (yuqlar və onların bənzərləri) zatən həmişə 9 rəqəminin içində girərək tamamlanır, 9-la sonuclanır.²² Ona görə də 9 rəqəmi Bitkinlik və Kamilliyin universal simvolu olub "Yaradanın İdeyasının Tam Təcəssümünü eyhamlaşdırır".²³ Bitkinlik və Kamillik olmasa, insan imtinaya çatmır. Bəhram da məhz öz imtinası ilə aliləşir. Xəvərnəqdən imtina cənnətin yoluna çıxmək kimi anlaşılır.

Yəqin ol səbəbdəndir ki, Bəhram Gur 27 yaşında taxta çıxır, 63 yaşında da ölürlər; 63 çıxılsın 27 eləyir 36. 63 illik həyat, 36 illik tacidarı: onun da,

bunun da toplamı 9. Yenə dastan poetikası üçün səciyyəvi güzgüvarılık, qoşalaşdırma və bərabərlik. Tamam. İnanın ki, mən özüm şəşiriram hər şeyin bu dərəcədə dəqiqliklə öz yerini bulmasına. Belə ideal və intellektual dastan partiturasını yalnız Şeyx Nizami qura bilərdi: bilgiləri buna imkan verirdi. Bütün vəziyyətlərdə bu, Bəhram kamilliyinin zirvəsini və kosmik silsilənin qapandığını bildirən, onu müqəddəslər səviyyəsinə yüksəldən bir işarədir; həm də ona işaretdir ki, doqquz fələklə yeddi planet daim bir çövkən oyunundadır və bu oyunun topu tale xətləri üzrə düşürləndilən insandır.

Beləliklə, mən bu nəticəyə gəlirəm ki, 7 rəqəmi "Bəhramnamə" dastanının simvoludur, 9 rəqəmi isə - parolu.

GERÇƏK GÖZƏLLƏR, YOXSA MİFİK HURİLƏR?

Buraycan nə yazmışamsa, hamısını bu bölümün xatirinə yazmışam. Zatən, Bəhramın yaşıının hesablanması da mənə məqalənin finalına görə lazım idi. İstəyim bu idı həqdən ki, öyrənim görüm, yaşıının hansı çağında Bəhram Gur yeddi gözələ qovuşur. Aydınlaşdırıdım ki, o, yalnız 60 yaşında yeddi gözəli gətirib yeddi gümbəzin sahibəsi eləyib, onlara iyələnib. Yiyələnibmi? Hm?.. Bəlkə, bu yeddi gözəl Bəhram Guru o biri dünyaya götürməyə, ölüm səltənətinə müşayət etməyə, ölümə hazırlamağa gəlib? Bəyəm bu yeddi gözəl şahın taleyinin, alın yazısının, karmasının, qısa - uzun ömrünün son akkordlarını "bəstələmir"?

Yaxşıca düşünmək gərək...

Xəvərnəq qəsrini tərifləyən Nizami, mən indi klassik Şərq poeziyasının köklü bilicisi Rüstəm Əliyevin "Yeddi gözəl" üçün yazdığını izahlara istinadən danışıram, vurğulayıb ki, əger günəşin nuru Xəvərnəq sarayının üstünə düşsəyi, cənnətdə hurilərin gözü qamaşardı.²⁴ Əlaqə müstəqimdir: bu, məsələnin kodudur. Xəvərnəqin iki dünya ilə reflektiv bağlantısı var. Gerçək aləmdə o, maddidir; daşdan hörülüb, yumurta sarısı ilə hazırlanmış palçıqsırişümlə (xüsusi yapışqan) suvaqlanıb; irreal dünyada isə o, korpuskulyardır, kiçicik hissələrdən modelləşir. Xəvərnəq qəsrinin örtüyü, cilalanmış divarları günəş şüasını eks etdirib cənnətə istiqamətləndirir; elə eks etdirir ki, hurilər gözlərini örtüklə qapadırlar. Bu o deməkdir ki, Xəvərnəq özünü işığın köməyiyle cənnətə daşıya bilir. Əgər belədirse, niyə tərs variant olmasın, hurilərin surəti cənnətdən Xəvərnəq sarayına Günəş şüalarında qayıtmamasın?

Çin və Rum rəssamlarının məharətini ustadlıq zirvəsi kimi təqdim edən rəvayəti bir xatırlayı: Çin boyakarlarının ideal şəkildə cilaladığı divar Rum rəssamlarının idealcasına çəkdiyi təsviri gün işığında eynilə güzgüləyir.

Nizami də öz yeddi gözəlini daim hurilər müstəvisində (məs.: "hurisifət gözəl") görür və bəzən hətta açıq tekstlə deyir ki, Keykavus nəslindən olan Dürsəti pərizaddır; yəni cinlərin ən gözəl güman edilən türündən törəmədir. Və nəinki Dürsəti: Nizami Simnarın rəsm etdiyi yeddi gözəlin hamısına (Furək, Yəqnamaz, Nazpəri, Nəsrinnuş, Azəryun, Humay, Dürsəti) yeddi pəri, yeddi pərizad deyir; deyir ki, bu yeddi pərizad yeddi qardaş, yəni yeddi planet tərəfindən Bəhram üçün müəyyənləşdirilib, Bəhramın taleyinə yazılıb. Başqa bir yerde Nizami gözəllərin birini cənnətdən gəlmış huri kimi təsvirləyir. Bişrin sevdiciyini "huri" kimi oxucuya təqdim eləyir.

Mətiqlə düşünsək söyləməliyik ki, Simnar yeddi gözəlin portretini çəkəndə və Bəhram gizlin otağın divarlarında bu surətləri görəndə qızlar

hələ dünyaya doğulmamışdılar. O zaman Simnar yeddi iqlim padşahının yeddi qızının adını haradan bili bilərdi, simasını harada görə bilərdi?

Nizaminin hurilərin gözlərini cənnətdə Xəvərnəq işığı ilə qamaşdırması da, mənim ortaya atdığım sualların mənətiqi də onu isbatlayır ki, gözəllər real padşahların qızları deyil, hurilərdir və infernal ələmə mənsubdurlar.

Bu göz qamaşdırmaq söhbətində dəxi bir özgə məqam. Nizaminin bilgiləri müstəvisində Xəvərnəq nəfslərin gerçek dünya cəhənnəmi kimi yozula bilərmi? Əlbəttə ki. Məgər Xəvərnəq hamidan önce Simnarın özünü məhv etmədi? Onu Xəvərnəqdən aşağı tullamadılar mı? Əbəs demirlər ki, tamah oddan da istidir. Qızıl da, gümüş də insani cəhənnəm atəşinə yaxınlaşdırın, cəhənnəm atəşinə yaxan nəsnə. Dövlətdən və şöhrətdən insan heç vədə doymur.

Xəvərnəq dünyanın ən gözəl cəhənnəmidir: bu yaraşığın oduna aldansan, cənnətin qapıları üzünə əbədi bağlanacaq. Ola bilsin ki, Xəvərnəq Nizaminin oxucularına tanıtmaq istədiyi bir görkdür: onun atəşinin şöləsi cənnətə də düşüb hurilərin gözlərini qamaşdırır. Xəvərnəq oddur, nəfsdir: gerçek həyatda ondan qurtulmayan cənnətini bula bilməz. Kim düşünərdi ki, ecazkar Xəvərnəq insanlara cəhənnəmi xatırlatmaq üçün bir nişanədir?..

Nizaminin hər beyti, hər süjeti, hər personajı sanki yeddi qat mənədan ibarətdir və onların hərəsi bir cür çözülən rebusdur, bulmacadır.

Düşündükcə düşünmək gərək...

60 yaşında - fiziki enerjinin tükəndiyi, bədənin "quruduğu" bir məqamda yeddi gözəl xülyası həm sevgi planında, həm seksual-erotik planda, həm də əxlaq planında gülünc görünmürmü? Hətta 60 yaşında, gözəllə yox ha, sadəcə, adı bir qadınla evlənmək arzusunda bulunan kişi lağ, şəbədə, kinayə obyektinə əvərləşmirmi? Simnarın Xəvərnəq divarlarında rəsm etdiyi portretlərdən təsirlənmiş Bəhrəm əgər yeddi gözələ qiyabi şəkildə, həqiqətən, aşiq idisə, niyə onları cavan yaşlarından aramırdı, öz hərəmi eləmirdi və gedib Fitnəyə vurulurdu, kənizlə kəbin kəsdirirdi? Qocalıq astanasında bu yeddi gözəl sevdası nəmənə?

Hələ indiyəcən Nizami mətninin heç bir yorumcusu və ya Nizami ırsının heç bir tədqiqatçısı bu problemə diqqət eləməyib, əlbəttə, mənim bildiklərim qədərincə. Ona da diqqət eləməyib ki, niyə Nizami yeddi ölkə, yeddi məmləkət yox, yeddi iqlim padşahının qızı adı ilə rəsmiləşdirib yeddi gözəli? İlginçdir, deyilmi? Düzdür, ərəb dilində "iqlim" kəlməsi ölkə, məmləkət, qitə, diyar, vilayət kimi də qavranılır. Yəni ilk baxışda heç bir əngəl, heç bir düşüncə konflikti yox. Di gəl ki, "iqlim" anlayışı əvəzləyə bildiyi sözlərin semantik fövqündə, belə söyləmək düzgünsə, yuxarı qatında dayanır. İqlim, hər şeydən once, ab-hava deməkdir, meteoroloji şərait deməkdir; iqlim atmosferin vəziyyətini eyhamlaşdırır, torpaqdan daha çox səmaya yaxındır. Nizami Gəncəvi öz fikrini ifadə etmək üçün nədən "iqlim" sözünü tərcih etməliydi ki?

Başqa bir sual: bu yeddi gözəl gerçəkdənmi mövcud gözəllərdir, yoxsa mifik hurilərdir?

Əldən düşənəcən düşünmək gərək...

İslam mifologiyası huriləri qaragoz, ağbəniz, olağanüstü gözəlliyyə malik behişt qızları kimi təqdim edir. Hurilərin qanadı olub-olmadığından heç vədə söz açılmır; amma məlum məsələdir ki, islam mədəniyyəti kontekstində onları səma pəriləri kimi də təsəvvürə gətirirlər. Bir də "huri" kəlməsini tələffüz edince insanın fikrində sanki maddiyyatsız, çəkisiz, efemer, haradasa kubameduza fakturasında, paralel dünyalara rahatca adlaya bilən

məxluqlar canlanır. İqlim padşahının qızı olmaq hava stixiyasına mənsubluğunu aşkarlamır mı? Bu onların məkan içərə korpuskulyar şəkildə ötürülmək imkanının aktuallığı deyilmə? Əslində, huriləri görmək mümkünsüz idi. Çünkü onlar daim cənnətdə, yəni müsəlmanın gələcəyində əbədi yaşayır, behiştlik kişiləri gözləyir və həmişə bakirə qalırdılar, qocalmırlılar.

Ata Bertels, yəni Yevgeni Eduardoviç, müsəlman mədəniyyətinin daha sonrakı mətnlərinə istinadən yazdı ki, "insan həyatda qaldığı qədərincə, hurilər onun üçün əlçatmadır. Əgər insan ondan ötrü seçilmiş hurini gerçəklilikdə görərsə, bu bir işarə olacaq ki, onun Yer üzündə yaşamaq müddəti sona yetib və bu adam tezliklə ölürlər səltənətinə köçəcək"²⁵.

Elmi dairələrdə belə bir rəy dolaşır ki, huri ərəbcə özgürlik kimi çözülən "hürr" sözündəndir. Mən bununla heç razılaşmırıam: axı, hurilər haradasa cənnət kənizləri kimi də definisiya oluna bilərlər. Kənizin, yəni qul qızın, cariyanın azadlıqla nə ilişkisi?

Mən də bir sıra mütəxəssislərə qoşulub fikirləşirəm ki, hurilərin islam mifologiyasında peyda olması Zərdüşt dinində o biri dünya ilə mövcud təsəvvürlərlə ilişiklidir. Zərdüşt inancına görə ölümünün üçüncü günü ruha toxunan sehər nəsimi insanın yaxşı əməllərini əfsanəvi gözəlliyə malik 15 yaşlı bir qız kimi onun qarşısına çıxardır. Bu qızı belə gözəlləşdirən ölmüş insanın xeyirxah əməlləri, xeyirxah fikirləri və xeyirxah sözləridir. Pis insanın əməlləri isə idbar qız cildində onun ruhu ilə temas qurur. Bunlardan biri mükafatdır, o biri - cəza. Zərdüştlik bu qızları "ruhsal gəlinlər"²⁶ kimi tanıtılır. Y.E.Bertelsin dediyini təkrarlasaq, bəyan etməliyik ki, axı, bu keyfiyyətlərin hamısı hurilərdə də var!!!

Amma islam mifologiyasında eybəcər, idbar huri yoxdur. Çünkü pis əməl törətmış insanların ruhlarını cənnətə buraxmırlar: onların yolu birbaşa cəhənnəmədir.

Daha başqa bir sual: Ortaçağ müsəlman mədəniyyətinin qutsal və poetik mətnlərindən bəlli hurilərlə qədim yunanların harpiləri arasında qohumluq əlaqəsi varmı və bunlar onların invariantı sayılı bilərmi?

Deyim sizə ki, oxşarlıq həm fonetik qatdadır, həm də semantik qatda. Fonetik bənzərlik haradasa aşkarıdır: harpi - huri - pəri (hrp - hr - pr). Semantik qatda isə müəyyən uyğunsuzluqlar, hətta əksliklər nəzərə çarpsa da, mahiyyət baxımından çox şey bir-birilə səsləşir. Təbii ki, onlar arasında bərabərlik işarəsi qoymaqdan çox uzağam. Amma harpi də, huri də, pəri də eynitipli mifopoetik düşüncənin məhsullarıdır.

Harpilər yunan mifologiyasında dəniz ilahisi Tavamantla okeanida Elektranın (ola da bilsin külək və firtına ilahisi Boreyin, Yerin od püskürən qüvvələrinin tanrışı Tifonun) qızları sayılırlılar. Harpi sözü nəyisə qapmaq, qaçırmamaq, oğurlamaq mənalarını özündə ehtiva edir. Onlar yarıqadın, yarıquş görkəmində olurdular: qanadları qartalı, caynaqları qrifli xatırladırı və yaman çırkıñ görünürdürlər. Onlar külək kimi qəfil gəlirdilər, uşaqları və ya insan ruhlarını, ya da təamları oğurlayırdılar: sonra eləcə də qəfil gözdən itirdilər. Başqa versiyada isə harpilər Fineyin malını yeyib dağıdan heteralardan dönmə idilər. Bir əsatiri variantda Finey oğullarının gözlərini çıxardıb onları vəhşilərə yem eləyir, digər variantda isə övladlarını qurşağacan torpağa basdırıb şallaqla döydürür. Uşaqları ilə sadistcəsinə davrandığına görə Finey əbədi aqlıqla cəzalandırılır: odur ki, Finey yeməyə başlarkən Helios (Günəş tanrışı) həməncə harpiləri göndərir və bu quşabənzər qadınlar yeməyi əlüstü tükədib və ya murdarlayıb Fineyə əlini ağızına aparmağa aman vermirlər.

Heç şübhəsiz ki, qüsursuz cənnət hürilərinin arxaikasını eybəcər harpilərdə axtarmağına dəyər. Digər tərəfdən, gərəkdir o da unudulmasın ki, hürilər də heteralar arasında bir oxşarlıq mövcud. Nədən ki, hürilər də heteralar kimi şəhvani hissələrdən daha çox, ruhun rahatlığı üçün seçilmiş qəlb sirdəsi qismində tanıdlıllar.

Dastandan bir epizodun fantastik iştirakçısı huri - harpi səsləşməsini aktuallaşdırır və huri motivini, parallel dünyalar motivini gücləndirir: Nizaminin "Yeddi gözəl"ində birinci iqlim padşahının qızı qara rəngin nağılıını danışarkən mifik bir quş xatırlanır: bu, uca bir sıldırımda yaşayış hədsiz iri bir canlıdır; o, ele bir qanadlıdır ki, böyük bir insanı caynaqlarına alıb apara bilir. Məhz qara geyənlərin şahı bu bənzərsiz quşun (əgər o Simurğ olsayıdı, Nizami yəqin bunu aşkar deyərdi) caynaqlarından yapışaraq hürilərin tilsimli cənnətinə gəlib çatır və sonucda bu cənnətdə əli boş qalır; hurinin vüsalına yetişmək üçün dözəmmir və hər şeyi itirir. Burada əcayib quş parallel dünyalar arasında ötürüçü, körpü rolunu oynayır: hökmər real aləmdən hürilərin mövcud olduğu irreal olqlular aləminə aparır.

Və bundan əlavə: birinci iqlim padşahının qızı öz nağılına başlarkən deyir ki, bu əhvalat behişt sarayının xanımları cərgesinə aid bir zahidədən eşidilmiş əhvalatdır.²⁷ Soruşulur: behişt sarayının xanımı kim olur? Cavab verilir: əlbəttə ki, huri. Və bu behişt xanımının qara geyinmiş padşahın sırrını öyrənməkdə məqsədi nə idi? Qaranı ağ etmək, qaranı ağartmaq.²⁸ "Yeddi gözəl" dastanının da əsas konsepti qaranı ağa çevirməkdir.

Bəhram günbəzdən gümbəzə keçdikcə rənglər sanki "açılır", daha çox "yüngülləşir", "yumşalır", sözün müstəqim mənasında havalanır və sonucda ağarır. Bir ardıcılığa baxın: qara (Saturn-Zühəl-Keyvan, şənbə), sarı (Günəş, yekşənbə), yaşıl (Ay, düşənbə), qırmızı (Mars-Mərrix, seşənbə), firuzəyi (Merkuri-Ütarid, çərşənbə), səndəl (Yupiter-Müştəri, pəncənbə), ağ (Venera-Zöhrə-Nahid, cümə). Düzdür, bu rənglər planetlər və həftənin günlərilə müəyyənləşdirilib. Amma Nizami bu paylaşımında Bəhramın taleyini, onun fiziki və ruhsal transformasiyasını, ölümünü görüb.

7 rəngli 7 planet həm də Bəhramın 7 **BƏDƏNİNƏ** işaretidir. Məlum məsələdir ki, insan 7 bədəndən, daha doğrusu, bədən qilafindan ibaret bir məxluqdur²⁹, hansılar ki, ölüm faktından sonra insandan və, deməli, bir-birindən ayrılır. Əslində, ölüm - ruhun forma dəyişimi - bir neçə mərhələdən keçən prosesdir. Nizami Bəhramı hər gün bir gümbəzdə bir gözəllə görüşdürməklə Bəhramın ölümünü, onun "mən"dən qopan bədən qilaflarını rəmzi şəkildə fakturalaşdırır. Bəhram hər gün bir gümbəzdə gözəllə - huri ilə - təmasda buluşa-buluşa fənafillaha yaxınlaşır.

Bu baxımdan qara gümbəz Bəhramın fiziki, maddi bədənini eyhamlaşdırır. Sarı gümbəz şahın bədəninin efir örtüyünə işaretidir ki, bu da fiziki bədənlə heç vədə öz energetik bağlılığını itirmir.

Yaşıl rəngli gümbəz onun ruh dünyasına bağlı duyğusal bədənini işaretəlyir: bu, Bəhramın bədəninin astral qilafidir.

Qırmızı gümbəz onun mental bədəninin bildiricisidir.

Firuzəyi gümbəz şahın kauzal bədəninin, karma bədəninin - ölümsüz hesab olunan bədən qilaflının - rəmziidir: bədənin kauzal planı həqiqətlər dünyasını özündə qapsayır.

Səndəl rəngli gümbəz hökmərən, yəni Bəhramın Buddha bədəninin, yəni bədənin intuitiv qilaflının simvolu kimi çıxış edir: Buddha bədəninin energetikası bilincaltı ilə əlaqədə olub insan və sosiumun dəyərlərini modelləşdirir.

Ağ gümbəz isə Bəhramın yumurtaya bənzər atmik bədənin vizual obrazıdır. Bu, həcmcə ən böyük bədəndir və digər bədənləri öz içində alıb sənki o biriləri kənar neqativ təsirlərdən qoruyur.

Odur ki, ölüm bir günə yox, bir ilə gerçəkləşən bir prosesdir: öncə dörd ibtidai bədən ilk qırx gün ərzində "mən"dən qopur: 1-ci gün fiziki bədən, 3-cü gün bədənin efir qılıfı, 7-ci gün astral bədən, 40-ci gün mental bədən "əriyib" başqa materialyalara qarışır.

Qalan üç ali bədən qılıfı (Kauzal, Buddha və Atmik bədənlər) 52-ci ($5+2=7$) gündən etibarən tam bir ilə şəkil dəyişə-dəyişə müəyyən müddət Yer - Gök boşluğununda qalır və növbəti mərhələdə İlahi Dünyada öz təyinatını gözləyir.

Təkrar edirəm: bu gözəllər real məxluqlar deyil, huriyətdir, yeddi iqlim padşahının mifik qızlarıdır. Əvvəla, bu yeddi gözəlin hər biri Şəhrizad tipidir: çox gənc olmalarına baxmayaraq, yerin altını da bilirlər, üstünü də və nağıl danışmaq məharəti sərgiləyirlər. İkincisi, onların söylədiyi hekayətlər, istər, məzmun, istərsə, ovqat baxımından insanı kefə, eyş-işrətə kökləmir. Onların hamısı didaktik səciyyə daşıyır və mahiyyətəcə insanın bədən qilaflarının təbiətinə uyğun gəlir. Təsadüfdən deyil ki, nağıl bitər-bitməz Bəhram hər dəfə bir çağ'a kimi bir gözəlli-hurini qucaqlayıb uyuyur. Üçüncüsü: 7 gözəl həm də 7 nəfsi (qürur, qəzəb, tamah, paxilliq, şəhvət, tənbəllik, acgözlük) simvollaşdırır. Dastanın sonunda 7 şikayətçi Bəhramın vəzirinin məhz 7 nəfsini dilə gətiririb imdad istəyir. Bəhram Gur da gümbəzləri gəzə-gəzə öz 7 bədənidən, 7 nəfsindən xilas olur; xilas olur ki, başqa bir gümbəzin, yəni tapınaq gümbəzinin yolunu tutsun.

Qara gümbəzdə "Qara geymiş padşahın hekayəsi" fiziki bədənin əhvalatıdır: maddi tələbatları, istəyi ödəyə-ödəyə sən heç nə qazanmırısan; əksinə, olanları itirirsən, ruhundan uzaqlaşırsan və qaranlığın dibinə çökürsən. Çünkü ruh bədənin maddiliyini kənara tullayır və fiziki ölüm anını tezleşdirir.

Ruh imtinadan möhkəmlənir.

Sarı gümbəzdə nəql edilən "Kəniz satan padşahın hekayəsi" isə, insanın efir bədəninin aqibətidir; efir bədəni dayanıqsız bədəndir və fiziki bədəndən asılıdır. Nəfs insanın efir bədəndənə toplanır və onun meyllərini çoxaldır. Nəfsin eyleşdiyi yerdə ədalət kölə olur, həqiqətsə, qapıdan qovulur.

Yaşıl günbəzdə dilə gətirilən "Bışrin hekayəsi" duyğusallıq planında deşifre olunan astral bədənin taleyi idir. Bışrin sevgisi onun xeyirxahlığının mayasıdır: bu xeyirxahlıq nəfs üzərində potensial qələbədir. Niyə potensial? Çünkü bütün sevgilərin içində nəfsin əlaməti var.

Qırmızı gümbəzdə rus qızının səsləndirdiyi hekayə mental bədənin problemləri çözmək gücünü obrazlaşdırır. Mental bədən ibtidai bədənlərin üst qatıdır, ali bədənlərin isə astanasıdır. Qırmızı gümbəz Mars-Mərrixin rəngidir, hansı ki, Bəhramın (Vratrahan - Vərəhtran - Brəhmən - Bəhram) planeti sayılır. Hətta müharibələr himayəcisi kimi mifləşmiş Mars planetinə müsəlman Şərqində Bəhram da deyirlər. Amma məsələ ondan ibarət ki, bu bədənlərdən azad olmayıncə, əsl nurlanma, Allaha qovuşma mümkünüsüz.

Ona görə firuzəyi gümbəzdə eşidilən "Mahanın hekayəsi" ali bədənlərin birincisi - kazual bədənin - verbal qatda təcəssümüdür. Mahan gerçək və mistik dünyalar arasında səyahətçidir: əməllər zənciri insanın ruhsal vəziyyətini şərtləndirir. Səbəb nəticədədir; nəticə səbəbdür - beləcə sonsuzluğa qədər... Kauzal bədən sənki şəcərənin əməl fayllarıdır və karma xislətlidir.

Budda bədəni karmadan azad bədəndir. Odur ki, səndəl rəngli gümbəzdə söylənilən "Xeyir ilə Şər hekayəsi" Xeyri birmənalı şəkildə sakrallaşdırır, onu karma dışına çıxarıır, saf enerjiyə çevirir: belə ki, daha ikinci dəfə yenidən doğulmaq və bunları bir də yaşamaq ehtimalı yox olur.

Ağ gümbəzdə nəql edilən hekayə Bəhramın atmik bədəninə işarədir. Bu gümbəz Zöhrə (Venera) planetinin gümbəzidir, harada ki bir gözəl hurinin vüsalına yetişmək istəyən bir xacənin hekayəti danışılır. Atmik bədən ekstremal situasiyalarda özünü bürüzə verir və bir qayda olaraq gözdən gizlindir. Sonuncu hekayət də başdan-ayağa ekstrimlə doludur.

Huriyə bənd olmuş xacə sevgilisinə qovuşmaqdan ötrü yanılır. Gözəlin çoxsaylı rəfiqələri də bir möcüz bağ çərçivəsində aşiqlərə hər vəchlə yardımçı olmağa çalışırlar. Amma alınmir ki alınmir: şəhvət karnavallaşdırılır, buffonada elementləri içinde ucuzaşdırılır, lağla qoyulur. Belə ki, intim yaşantılar zirvəyə çatar-çatmaz bir dəfə eyvan uçur, o biri dəfə vəhşi pişik quş ovlamaq istədiyi zaman tələsik tullanır və ağaçdan yixılır, daha o biri dəfə çöl siçanı kuduları tağdan salıb təbil kimi partladır, başqa bir dəfə isə şikarlarını böle bilməyən tülkü'lər canavarın qorxusundan pərən-pərən düşür, sevgililərin üstündən tullanıb qaçırlar, onları eyməndirirlər. Nizami yenə də erotikaya "yox" deyir və problemin həlli yolunu xacənin kəbin kəsdirməsində görür. Bu, yeddinci gözəlin yeddinci hekayəsidir: final hekayədir; daha düzgün olar desəm, ağ rəngin final işarətidir, pritçanın görünən, bəlli tərefidir. Mahiyyətsə daha dərindədir: qanunlar pozulanda hər şey mümkünzsuzləşir və xaos yaranır. Qarəni ağa çevirməyin yolu isə aramsız olaraq saflaşmaqdır. Yalnız bu saflaşmadan sonra bu ali bədən qılafları İlahi Dünyada hansı formalardasa şəkillənlirlər. Nizaminin özünü sitatlaşdırıram:

*"Rənglər çox sünidir, dünyada bir ağı,
Bilməyir sünilik, bilməyir boyaq.
Nə zaman eyləsən haqqə ibadət,
Ağ libas geyməkdir yaxşı əlamət".³⁰*

Hərçənd burada ağ rəng bir ayrı cür də semantikləşir: nədən ki, hamı ona kəfən rəngi kimi baxır. Ağ həm də fənanın rəngidir. Haqqın və ibadətin rəngi də aqdır. Çünkü səmimi olmayıncı ibadət olmaz. Səmimiyyətsiz haqqə qovuşa bilməzsən. Məhz buna görə Nizami öz qəhrəmanını sonucda ağ rəngə gətirir.

Əgər yeddi gözəlin söylədikləri hekayətləri bircə-bircə çözsek, görəcəyik ki, bu nağılların məkanında gerçekləşən hadisələr real aləmə deyil, sanki virtual dünyaya, mistika koordinatlarına mənsub olay və yaştılardır. Hər hekayədə mütləq bir tilsim, ayrı cür desəm, mif və nağıl elementləri var və bu sirrlərə, tilsimlərə yalnız huri'lər, olağanüstü gözəlliyyə və qüvvəyə malik huri'lər (pərilər) vaqif ola bilərdilər.

Dediym bu ki, indiyəcən Bəhramın məşuqələri kimi erotik planda anlaşılan 7 gözəl, əslində, huri'dir, Bəhramın sağ ikən gördüyü huri'lərdir və Nizaminin strukturlaşdırıldığı bədii mətnində bunu təsdiqləyən həddən ziyadə sübut tapmaq mümkündür. Bu huri'lər Bəhramı ölüm dünyasına götürən huri'lərdir! Bəhram bu huri'lərin söhbətləri vasitəsilə öz yeddi bədənidən, yeddi nəfsindən qurtulur, dünya Xəvərnəqindən qurtulur. Odur, mən hesab eleyirəm ki, "Bəhramname" birbaşa Bəhram haqqında yox, şahın ruhu haqqında, onun 7 bədəni, 7 iqlim hurişi, 7 planeti, 7 nəfsi haqqında möhtəşəm saray dastanıdır.

Elə biliyəm ki, Nizami Gəncəvi irsinə total təhlil parametrlərində, müxtəlif araşdırma metodlarının kəsişmə zonalarında yanaşmağın vaxtı artıq çoxdan yetişib. Mənim fikrimcə, tək bir "Yeddi gözəl" tam iki cildlik tədqiq materialıdır: hər bəyti, misranı, hər sözü açıb da içində bax ki, batiniliyin mirvari-mirvari necə işıqlanıb mənalandığını görəsən. Bu məqalə də həmin tarixi-filoloji-mifoloji-kulturoloji-astroloji-etnoloji-semioloji araşdırmanın miniatür modeli kimi götürülmək şansına iddialıdır.


Aydın TALIBZADƏ




ƏDƏBİYYAT:

1. Qurani-Kərim/Tərcümə Z.M.Bünyadov və V.M.Məmmədəliyev. Bakı-Kiyev, Poliqraflıqniqa.
2. Gəncəvi N. Yeddi gözəl. - Bakı, Lider, 2004. - s. 292.
3. Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. - Bakı, Maarif, 1972. - s.128-129.
4. Bax: Gəncəvi N. Yeddi gözəl, s.28
5. Hacı S. Dünyani tanı ki, aldanmayasan / “Ədəbiyyat qəzeti”. - 2 may 2015. - s.7.
6. Bax: Təhmasib M. Seçilmiş əsərləri. 2 cilddə / Azərbaycan xalq dastanları. - I cild. - Bakı, Kitab aləmi, 2011. - c.62-424.
7. Mən Azərbaycan dilində “əjdəha” sözünün əjdəha kimi yazılışının qəti əleyhinəyəm. Bu, xətadir: çünkü əjdəha kəlməsi “əjdər” sözündən alınmadır və ikinci hecada “a” ilə deyil, mütləq “ə” ilə yazılımalıdır.
8. Cəfərli M. Azərbaycan dastanlarının struktur poetikası. - Bakı, Nurlan, 2010. - s.30.
9. Təhmasib M. Göstərilən əsəri, c.62.
10. Əliyev R. İzahlar / Gəncəvi N. Göstərilən əsəri, s. 302.
11. Gəncəvi N. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə / Tərcümə X.Rza və A.Şaiqindir. - Bakı, Yaziçı, 1988. - s. 262.
12. Пять философских трактатов на тему «Афак ва Анфус» / Критич. текст А.Е.Бертельса; под ред. Б.Г.Гафурова и А.М.Мирзоева. - М.: Наука, 1970. - с. 16.
13. Эльбрус А. Поэтика и математика. - Баку, Элм, 1979. - с.137.
14. Yenə orada.
15. Bax: Gəncəvi N. Yeddi gözəl, s.55.
16. Yenə orada, s.58.
17. Yenə orada, s.62.
18. Bax: yenə orada, s.94-95.
19. İslamdan önce Sasanilər dövründə kəbin məsələsi vardımı yoxsa bu Nizaminin olayları islamiləşdirmək cəhdidir?
20. Bax: https://ru.wikipedia.org/wiki/Семь_красавиц
21. Bu haqda daha ətraflı bax: Tagiev İ. Apokaliipsis ne гибель, а трансформация человечества. - M.: Maskə, 2012. - c.286.
22. Bax: Yenə orada, s.15-46.
23. Göstərilən əsər, s.28-29.
24. Əliyev R. İzahlar // Gəncəvi N. Yeddi gözəl. - 111-ci qeyd.
25. Бертельс Е.Э. Избр. труды: суфизм и суфийская литература. - М.: Наука, 1965. - c.85
26. Bu barədə daha ətraflı bax: yenə orada.
27. Bax: Gəncəvi N. Yeddi gözəl, s.128.
28. Yenə orada.
29. Tagiev İ. Apokaliipsis ne гибель, а трансформация человечества. - M.: Maskə, 2012. - c.21-22.
30. Bax: Gəncəvi N. Yeddi gözəl, s.261.





◆ P o e z i y a



Qədiməli ƏHMƏD

GÖZLƏMƏ OTAĞI


Vağzallarda qovuşur yolların sonu,
gözlərin həsrəti sınır bir anlıq...


Gözləmə otağında
gözləyirəm hələ ki,
oturacaqlar üstündə sükut,
baxışlarda bu gecə də
mürgüləyir ümidlər.

Yaxındakı o qız da
baxır perronlara sarı...

Çəkirəm köksümə soyuq gecənin
buz nəfəsini,
üşşürəm tək.
Dağılan xatırələri yığa bilmirəm
perronlara dağılan
baxışlarım tək.

Kimsəsiz quş şəklində
bu gecəni
dimdikləyir həsrət.
Yaşayıram içimdə başlanan tənhalığı...
Gözləmə otağından
çixıb gedəcəyəm
dalınca daş atdığım ayrıılıqlara...





BİR VARAQ İMİŞ

İçimdəki qəmi bir də tanıdım,
Sevincimə düşən bir yamaq imiş.
Qoparıb könlümdən rahatlığını,
Sonra da yavaşça budamaq imiş.

Daha bu sırları saxlamır zaman,
İçində nə yoxmuş, aman, ay aman?
Tumarlı sözləri indi bir güman,
Hissimlə, duygumla oynamayaq imiş.

O bal sevdalarım qaldı yazında,
Hicran gecəsitək keçdi yazım da.
İlahi, yazdığını alın yazımı
Dərd sözü ayrıca bir varaq imiş.

BUNDAN O TƏRƏFƏ XATİRƏLƏRDİ

Ömrümüzə dönməz ötüb keçənlər,
Yel əsdi, toz yağıdı saçlarımıza.
...Nə mən yeniyetmə oğlan olaram,
Nə sən bənzəyərsən dəcəl bir qızı.

Əllərim uzanmaz yollar boyunca,
Qorxuram bu küçə boşça çıxacaq.
Bu soyuq gecə də qəfildən düşüb,
Deyirəm axırı qışa çıxacaq.


Bundan o tərəfə xatirələrdi,
Nə səndən olacaq, nə məndən, heyif.
Daha bir də belə payızdan olmaz,
Nə də saçımızda bu dəndən, heyif.


HAÇAN QOVUŞDUQ Kİ...

Necə dilin gəldi - "Daha ayrılaq",
deyərək həsrəti necə sevdin sən?
Haçan qovuşduq ki,
köçəri quştək
bir gün də ömrümdən çıxıb gedəsən?

Gözlərin nə qədər yaxın olsa da,
əllərin o qədər uzaqdı, uzaq.
Bu sevgi qarışığı yuxu kimidi,
gəl otur, yuxunu bir yerdə yozaq.

Gözlərim qaralır baxdıqca yola,
səbr ağacı bitir gözlədiyimdən.
Mənim ola-ola arzularımda,
gerçəkdə elə bil özgəsininsən.





Neyimə gərəkdi bu sənsiz ömür?
 Hər günü dərd ilə xışlanıb gedir.
 İlləri alnimin qırışlarında,
 yolları gözümdən başlanıb gedir.

Kəsib qabağımı qəm divarları,
 Susmuşam dilimdən dodağımacan.
 Haçan qovuşduq ki, daha ayrılaq,
 bir gün də ömrümdən çıxıb gedəsən?

BÖYÜYÜR

Bu da sənsiz keçən ömür-
 Sinəsində qəm böyüyür.
 Sükutunda düyünlənib,
 Kirpiyində nəm böyüyür.

Həsrət sönmür, uzaq olmur,
 Sevinc ömrə qucaq olmur,
 Bu dərdi tanımaq olmur,
 Həm kiçilir, həm böyüyür.

Bəzən yollar ayrıldıqda,
 Sixır könlü ayrılıq da,
 Sən getdiyin ayrılıqda
 Vəfasız sənəm böyüyür.

Bu ömür Tanrı yazandı,
 Kim itirdi, kim qazandı?
 Dərdi çəkmək çox asandı,
 Çəkdikcə sinəm böyüyür.


ADAM


Bu dərdin, qəmin içində
 necə baş çıxarar adam?
 Necə görər uzaqları,
 necə görər yaxınları-
 saman altdan su yeridib
 bir-birini yıxanları..?

Durub-düşünməz özünü,
 kimsəyə gizli bu halı...
 Baxışı asılar göydən,
 Piçıldar dili dualı...

Bu dərdin, qəmin adımı
 darıxacaq adam kimi.

Qarışacaq yuxuları
 Gözlərini yuman kimi.





Günəş batar öz içində,
Çapalayar söz içində.
Dərdin, qəmin düz içində
Nazilib qırılar adam.

* * *

Mən "bəxtəvər şair" dağ başındayam,
Arxamca boylanan göz ələk-vələk.
Özümdən düşdүйүм дərd cىğىرۇنى
Dolaşdı, elədi söz ələk-vələk.

Demişəm səbirə döz ürəyimdə,
Yaralar bağlaşın üz ürəyimdə,
Səni gizlətmişəm öz ürəyimdə,
Özgə tapmaz, etsə yüz ələk-vələk.


Heç vaxt gətirmədi əlim dünyada,
Sən mənsiz, mən sənsiz zalım dünyada,
Qəmin ləpirində zülüm dünyada
Ümid boş, gəzmişik biz ələk-vələk.


İNANMIR ÜRƏYİM

Sənsən sükutumun acı tərəfi,
Soyuq gecəm bilir, pəncərəm duyur.
Mən necə qurtulum gözüm yaşından?
Göz yaşı üzü yox, ürəyi yuyur.
Heç nəyə inanmir ürəyim daha.

Səhv etdim,
İllərdi yarası sizlər,
hələ də qaşışib tökür içimi.
Bu gecə üstümə yağan baxışlar
dünyamda görünür yabançı kimi,
Heç nəyə inanmir ürəyim daha.

Bir də görəcəyəm vaxt ötüb-keçib,
Bir də görəcəyəm güllər sozalıb.
Payız da çevrilib xatırələrə,
Yerində əylənib bir az qış qalıb,
Heç nəyə inanmir ürəyim daha.





Hikmat MƏLİKZADƏ

* * *

Adam var şeytandan betə,
Şeytan var adamdan mərddi.
Yanağından öpmək olmur,
Allah, bu, nə göyçək dərddi?

Göylər haça-haća olub,
Adəm göydən nə dərmış ki?
Dünya məndən mənə qədər,
Səndən sənə qədərmış ki!


Dərd, sanki pirdi, cındır as,
Bu həyat məzədi, gözəl.
Məndən bugünkü uzaq dur,
Xatam təptəzədi, gözəl.

* * *

Yalqız sevdaların günahı artıb,
Ta tök ətəyindən daşı aşağı.
Kimsə bu həyatı elçi daşıtək
Çaşib diyirlədib başısağı.

Adamlar necə də oxşardır, Allah,
Torpağın üstündə, ya ki altında.
İndi çox qapını elçilər döymür,
Qızlar qarıyırlar həya altında.

Haqqın divanı var, günahdan çekin,
Məgər haqq yiyesi söyülmür, atam?
Mənim sevmədiyim qonşu qızın da
Qapısı beləcə, döyülmür, atam.



MƏNƏ BU GÜNAHI BAĞIŞLA, TANRI...

Bu boyda sevgini bu boyda ruhnan
 Sən uzaq salmışan özündən, gülüm.
 Sən mənim yerimə ta şəklimi as,
 Bir az da o düşsün gözündən, gülüm.

Səni doğru bilib aldandım qəfil,
 Özüm də bilmədim necə aldandım.
 Məni bir baxışla ovladın sanki,
 Səhər fikrə getdim, gecə aldandım.

Gecə gözlərimdən yüz bulud keçdi,
 Açıdım ilk səhəri yağışla, Tanrı.
 Yuxuda gördüyüüm qızın xətrinə,
 Mənə bu günahı bağışla, Tanrı!

* * *

Kölgəm - dünya savaşına ac adam...
 Sevdam - zırzəmi pilləkəni kimi uçuq.
 Ruhum - yuvasına həsrət alabaxta kimi səksəkədə.
 Allahım, neynim?!


İndi heç kim yoxsul baxışlara könül qapısı açmır,
 İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
 İndi... sən sənsən, amma mən mən deyiləm...


Nə deyirsən, səni aldadan qızın solğun baxışlarını
 Büküm bir parça ağ kağıza, atım
 ayda bir kərə açılan poçt qutusuna?!

Ah nə ola, onun da ahı tuta,
 Mənə ürək açalar, qapı açmayıalar.
 Hamının yadından çıxa,
 Qonşudakı kor qızın könül əvəzi
 barmağımı bağladışı sapi açmayıalar.
 Allahım, neynim?!

SOSİAL PEYZAJ

Saxta təbəssümlər
 Eşidə bilmədiyin piçiltilar kimidi,
 Adama hicran verir.
 Ruhun fikri göydə, özü darda.
 Açığı, alındakı qırışların sayı qədərdi
 Sürüşkən xeyallar da.
 Bir də görürsən, duaların
 dodaqlarının arasında güvə tutub.
 Məyusluq canını sarır,
 Əllərini daha tüfəng kimi
 Allaha tuşlamırsan.





Kölgənsə, varlı adamların keçmədiyi
beton səkilərdə xatirə şəkli çəkdirir...
Bir tike çörək üstündə
Bir-birlərinə dimdik atan
alabəzək sərcə balaları ilə.
Qəfildən dağınıq diqqətini
göz qamaşdırın villalara mismarlayır
ruhu ac, qarnı tox dilənçi uşaqlar.
...Zaman çat salır.
Bir əcnəbi də
kamerasının yaddasına həkk edir
ışıklı küçələrdəki qara kölgələri...

* * *

Həyat künçə qoyub məni uşaqtək,
Gözün qamaşdırır vurmaq qorxusu.
Mənim də canımı alıb dünəndən
Bir ayaq üstündə durmaq qorxusu.

Qələm eləmişəm barmaqlarımı,
Sonra istəmişəm qolumu tapım.
Ta sözdən güc almır söz adamları,
Tanrı, icazə ver yolumu tapım.

Torpaq adam kimi üst-başın çırpır,
Hicran yolçuları adın itirib.
Ömrün bu çağında bir qadın sevdim,
Dedilər, ağızının dadın itirib.

Küləyin üstünə su atır bulud,
Ətəyi islanır daş qayaların.
Taleyə tərs baxmaq ucalıq deyil,
Dibinə düşəydim kaş qayaların!


* * *


Aldandığı kişinin
saxta sevgisi
ona əsgər meyiti qədər
əzizdi.

* * *

Öpdüyüm qara dəndlərin
canımdan yüzü ağ çıxdı.
Kölgəmi imtahan etdim,
Sınaqdan üzüağ çıxdı.

Sən hardasan, ruhum gülmür,
Ayım, yoxsan, ilim, yoxsan.
Mənimləsən, mənimlə ol,
Ya da olma, bilim, yoxsan.





Nahaq taleyə ağ oldun;
 Alın yazında qol yoxmuş.
 Səni sənə qədər qovdum,
 səndən o yana yol yoxmuş...



Bənövşə DAŞDILI

DAHA MƏHƏBBƏTDƏN YAZMIRAM


Əsir qalıb yurdum, dağılıb kəndim,
 Həsrətin çəkməkdən bitdim, tükəndim.
 Bir səbr elə, məni dinlə, əfəndim,
 Bayatı qoşuram ana torpağa -
 Daha məhəbbətdən yazmırıam, ağam.

Nə qədər eşitmək olar acı söz?
 Döz görüm, sən bunca tənələrə döz!
 Kül tutmuş yaramın altda köz var, köz,
 Gəl bir diqqət elə sən bu ocağa -
 Daha məhəbbətdən yazmırıam, ağam.

Sanki cənnət idi güllü qucağı,
 Yandırdı evimi nanəcib yağı.
 Hər dağdan ucadır nalqıran dağı,
 Yolum düşəcəkmi bir də o dağa,
 Daha məhəbbətdən yazmırıam, ağam.

Arxalı köpəklər qurdı basarmış,
 Tülüq qabağında aslan susarmış.
 Allah, bu erməni nə dərd-azarmış,
 Taun tək daraşdı xan Qarabağa,
 Daha məhəbbətdən yazmırıam, ağam.





Şahinli-şonqarlı dağlarımvardı,
Bakır ormanlarım, bağlarımvardı,
Allah, necə gözəl çağlarımvardı,
İndi sığınmışam bir dar bucağa-
Daha məhəbbətdən yazmırıam, ağam.

Allah yerdə qoymaz naləni-ahi,
Qaranlıq gecənin gələr sabahı,
Gülən sonda gülər deyiblər, axı,
Qalibtək gedərik biz Qarabağa-
Onda məhəbbətdən yazacam, ağam.

DAĞLARIN

Həsrət nə ağırdır, çəkə bilmirəm,
Üzümə bağlıdır yolu dağların,
Daha öz yurduma köçə bilmirəm,
Uzanılı qalıb qolu dağların!

Kəkotu, əvəlik, qırxbuğum, şomu,
Özgədir ləzzəti, başqadır tamı.
Min dərdə dəvadır bir gülün qomu,
Sinəsi dərmanla dolu dağların.

Beşbulaq yaylağı, Bacılı düzü,
Qatardaşın yayı, Qıqxızın yazı,
Kişnəşir köhlənlər, mələşir quzu,
Gözəldir həm sağı, solu dağların.

Zümrüd bulaqları qayadan süzər,
Kəkliyi, turacı daşları bəzər.
Ceyranı, cüyürü sürüynən gəzər,
Maralı, əliyi dolu dağların.


Zirvələrdə daşdan qala quraydın
Keşiyində gecə-gündüz duraydın,
Bitib bənövşətək, boynun buraydın,
Olaydın, Bənövşə, qulu dağların!


BƏNÖVŞƏNI

Bir daşın içində bitmiş bənövşə gördüm

Qəddar zəmanədən, zalım çağlardan,
Yesir dərələrdən, əsir dağlardan,
Didərgin düşübdür doğma bağlardan.
Yaxşı qoru saxla, daş, bənövşəni!

Boynunu əyibdir vətən qəmindən,
Hara getsə, ona yetən qəmindən.
Bağırının başında bitən qəmindən,
Boğur gözlərində yaşı bənövşəni!





Dindir, gözlərinin yaşını süzür,
Ömrü arıtlayıb, yaşını süzür,
Fələk qazanında aşını süzür,
Xeyirə calaya kaş bənövşəni.

Bəzən qarlı qışı güllü yaz bilib,
Nə şaxtadan qorxub, nə ayaz bilib.
Namərd fitnəsini niyə az bilib,
Şeytanmı salıbdır çəş bənövşəni?

Fələk arzuların alıb əlindən,
Dağlara, daşlara çalıb əlindən.
Ömrünü, gününü salıb əlindən,
İndi də kövrəldir yaş bənövşəni.

Baxma, boynun büküb ellər içində,
Sixılıb daş barmaq, əllər içində.
Çiçəklər içində, güllər içində,
Yaradan yaradıb baş bənövşəni.

ÖLMƏYƏ DƏYƏR


Əgər gizli-gizli səni süzərsə,
Yoluna çıçəklər, güllər düzərsə,
Nə səndən yorulub, nə də bezərsə,
Düşərsə Məcnuntək çöllərə əgər-
Bax, onun Leylisi olmağa dəyər!


Baxanda gözləri qəlbini çalsı,
Bircə baxışıyla könlünü alsa,
Ürəyinə sevgi alovu salsa.
Oduna Vamiqtək yanarsa əgər-
Bax, onun Əzrası olmağa dəyər!

Səni sultan bilib, səni xan bilib,
Öz canın unudub səni can bilib,
Canını yolunda bir qurban bilib,
Fərhadtək Bisutun çaparsa əgər,
Bax, onun Şirini olmağa dəyər.

Alnından gün doğa, şəfəq söküle,
Önündə mələklər geri çəkilə,
Üzündən Yusifin nuru töküle,
Deyə ki sevirəm Züleyxa qədər,
Onun Züleyxası olmağa dəyər!

Baxmayıb borana, baxmayıb qara,
Özünü yetirə düşəndə dara.
Haran var, Bənövşə, gedəsən hara?
Götürüb Laçına aparsa əgər,





Onun bənövşəsi olmağa dəyər,
Yolunda boynunu burmağa dəyər.

* * *

İstədim qəlbimdən çıxaram səni,
Titrədi ürəyim, əsdi əllərim!
Yenə xatirələr hücum çəkdilər,
Yenə geri döndü sənli illərim.

Əzəldən dünyannın dönükdür üzü,
Bəzən dolu döyür çıçəkli düzü.
Bilmirəm ki mənə nə deyir, düzü,
Şaxtalı tellərim, qarlı tellərim!

Ürəyim üzüldü, çıxdı getdi can,
Bu qədər sinağa dözərmi insan?!
Elə bil başımda fırlanır dövran,
Gözümüzdən sözülür coşqun sellərim!

Çalışdım könlümdən qoparam səni,
Yığış gözlərimə aparam səni.
Gözümüzdən güllərə səpərəm səni,
Evimdə boy atsin sənli güllərim!



OXULARIN NƏZƏRİNƏ!

2015-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”


jurnalına abunə yazılışı davam edir.


“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.


İNDEKS: 76300





◆ Axtarışlar, tapıntılar ◆

“Sən özün proletar deyilsən”




Qardaşı Mehdixan Vekilovun Səməd Vurğuna yazdığı məktubların bir çoxu nəşr olunsa da, hələ çap olunmamış, yaxud müəyyən ixtisarlarla nəşr olunmuş, arxivlərdə saxlanan məktublar da var. Düşünürəm ki, 21-22 yaşlı gənc Səmədə yazılmış bu məktublar onun şair kimi yetişməsində, tutduğu yolun müəyyənləşməsindəki roluna görə, dövrün söz və fikir adamlarına təsir və təzyiqini eks etdirdiyinə görə dəyərlərdir. Əslində, istədiyi kimi yazmağı yasaqlanan, öz ruhunu, duygu və düşüncələrini içində boğub, zamanın, böyük qardaşın, bəzən də hökmlülərin istədiyi kimi yazmaq şairin faciəsi kimi dəyərləndirilməlidir. Yaradıcı insanın hiss və düşüncələrini çərçivəyə salmaq, içi təbəddülatlarla, gənclik sevdası ilə aşırı-daşan istedadın duyğularına qandal vurmaq, nə sənətin, ədəbiyyatın, nə də şairin xeyrinə olan “ele” yox, “belə” yaz göstərişləri, “Lenini öyrən, Plexanovu oxu” əmrləri poeziyanın, sözün siyaset qarşısında məglubiyyəti idi.

“Sən zəhmətkeşləri, Oktyabr inqilabını sevirsən, fəqət dildə. Sən Durrəni guya sevirdin. O idı ki, sevdiyinin bütün gözəlliklərini, sənə verdiyi nəşələri eynilə yazırdın (İndi isə deyirsən: “qələmim gözəllərdən ilham almayacaqdır!”). Bəs necə ola bilər ki, dünya məsələsini həll edən Büyük Oktyabrin gözəlliklərini, nəşələrini tapıb, öyrənib yazmırısan? Əgər sevirsənsə, necə ola bilir ki, proletariatın iradəsini, məzlumların həbsini ədəbiyyat zövqilə verməyirsən?” - deməklə onu zamanın axarında görmək istəyirdi.

Mehdixan Vekilov “Hamı göz yetirir, diqqət verir. Öz işlərini, yazılarını proletar cəbhəsinə doğruluqla çevir. Mənim işimə kontrol komissionunda baxılanda səni də soruşublar ki, onun qardaşı şairdir, deyirlər, necə yazır. Çap olunmayan əsərləri nə ruhdadır? Artıq diqqət vermək lazımdır” - deyəndə şaire təkcə özünün deyil, başqalarının da, ailəsinin də, dost-tanışlarının da taleyində sorumlu olduğunu xatırladır, onun ciyinlərinə böyük məsuliyyət qoyurdu. Bu təlqinlərlə, yönləndirmələrlə tanışlıq şairin:

*“Qulaq asın, dost-aşnalar,
Bir pərişan kamanım var.
Bu rübəbin hər telində
Yüz ahım var, amanım var.*



Yaxud:

*Bir şairin yalnız ömrü tor içində gedir bada,
Nə yaziq ki, bu sırrimi nə anlayan, nə duyan var.*

Yaxud, "Məni yelkən kimi qərq etsə də dəryada zaman" - kimi neçə-neçə məchulu və sirri bətnində gizlədən bənd və misraların da alt qatına işiq salmış olur.

Aslan Salmansoy bu məktublar haqqında yazır: "Məktublardan dövrün ədəbiyyatına münasibətdə qardaşlar arasında ciddi fikir ayrılığı aşkar görünür, lakin o da bəllidir ki, proletar ədəbiyyatı haqqında irəli sürdüyü mülahizələrin müəllifi M.Vəkilov yox, çağdaş siyasi rejim, dövrün hakim partiyası idi. Sadəcə olaraq M.Vəkilov həm də tarixçi olduğuna görə dövrün nəzəri-ideoloji meyillərinə daha ayıq yanaşmağı bacarmış və qardaşını yaxınlaşan təhlükələrdən xilas etmək istəmişdir. Onun qardaşına tövsiyələrinin əsasında partianın ədəbiyyat sahəsindəki siyaseti, bir qədər də konkretləşdirək, Azərbaycan Proletar Yazıçılarının 1928-ci ilin yanvarında keçirilən I qurultayıının ideoloji məramları və çağdaş ədəbi-nəzəri düşüncələr dayanırdı".

Qeyd edək ki, bu məktublar müəyyən ixtisarlarla Mehdíxan Vəkilovun "Ömür dedikləri bir karvan yolu" kitabında çap olunmuşdur. Biz isə onları nöqtəsinə, vergülünə toxunmadan oxuculara təqdim edirik. Oxuculara "Oktyabr inqilabını sevirsən, fəqət dildə", "Bir şair olduğumdan deyil, bir komsomol olduğumdan yazıram", "Qafqaz" şeirini səmimi görməyirsən", - kimi fikirlərin arxasında nələrin, hansı qaranlıq məqamların durduğuna diqqət yetirməyi tövsiyə edirik.

Aygün BAĞIRLI

23 aprel 1928

ƏZİZİM SƏMƏD!

Salam!

Bacım gedəndə vaxtim olmadı yazmağa, indi yazıram. Əvvəla bacım dedikləri sözlərə əhəmiyyətli yanaş. Onu bil ki, artıq hamı bizim proletar inqilabına və dövlətinə tərəfdarlığımızı bilməyə çalışır. Biz də işdə sübut etməliyik ki, proletariat tərəfindəyik.

Hamı göz yetirir, diqqət verir. Öz işlərini, ya-zılarını proletar cəbhəsinə doğruluqla çevir. Mənim işimə kontrol komissionunda baxılanda səni də soruştular ki, onun qardaşı şairdir deyirlər, necə yazar. Çap olunmayan əsərləri nə ruhdadır? Artıq diqqət vermək lazımdır. Sən məktubunda bir (özün deyən kimi) əvam səhv edirsən.

Yazırsan ki, "siyaset, iqtisadiyyat, cəmiyyət dəyişsə də sənət öz yerində qalmalıdır. (Gör nə boyda qələt edirsınız). Məgər ədəbiyyat, sənət cəmiyyətin doğurduğu deyilmi, heç bir əsr bundan qabağın ədəbiyyatı indiki elektrik cəmiyyətinə uyğunmu? Sən oxumursan, tarixi materializmi bilmirsən. Əgər savadın olsaydı, bilərdin ki, hər şey cəmiyyətdə, sənətdə, iqtisadiyyatla, istehsal qüvvələri ilə bərabər dəyişir. Sənə yazmamışdım ki, Plexanovun əsərlərini oxu, nə oldu? Bir də sən hər yazanda Süleymani və Fövzünü töhmətləndirirsən. Halbuki, hal-hazırda bunlar qat-qat səndən yüksək və proletar ədəbiyyatında mühüm yer tutanlardır. Sən özünə



ürək vermək üçün yazırsan. "Proletar öz həqiqi ədəbiyyatını sandıq ədəbiyyatından toplayacaq". Mən ki, səni hamidən artıq tanıyorum.

Səndə hansı həqiqi proletar sənəti var ki, onu da sandıqdan toplayalar? Hələlik yoxdur. Ancaq mən ümid edirəm ki, olacaqdır.

Sən o qədər qafanı xarab edibsən ki, həmişə fəlsəfə qırıldadırsan, əsil həyat bu yandadır. Ən gözəl yazdığını "Qafqaz" şeirini səmimi görməyirsən. Ay bərə-kallah sənə, halbuki bu şeir (əger gözəl tamam etsən) tamam inqilabçılığı və proletar müzəffəriyyətini həqiqi göstərməkdir. Bir də sarsaqlama edirsən, yazırsan: "Bir şair olduğumdan deyil bir komsomol olduğumdan yazıram ("Qafqaz"). Bu nə deməkdir? Məgər sənin şairlik başqa, komsomolluğun da başqamıdır? Heç bilirsənmi bu nə deməkdir? Göz pərdələmək, adam aldatmaq, vəssəlam!

Mən sənə yenə yazıram. Mən bilirəm ki, sən zəhmətkeşləri sevirsən, oktyabri da, Lenin firqəsini də canından artıq sevirsən. Ancaq bunlara xidmət etməyi bacarmırsan. Yolu tapmırısan. Sənin başın qarmaqarışıqdır.

Səməd, fəlsəfələri burax! Düğümləmələri burax! Arşın yarım qələm al, qızıl lövhədə yaz ki, "Silinsin əskimish hər xatiratım". Mən səndəki istedadı bilirəm. Sənin qələmin bəşəriyyətin bütün qələminə toxunacaqdır. (Əgər savadlansan).

Mən istəyirəm ki, sənin qələmin qəhrəmanlıq dövrünü, inqilabi, sosializm tərbiyəsini, proletar idealojini insanlığa əzbərlətsin, həm də coşgunluq qanadılə. Sən hər şeydən qabaq mövzu seçməyi öyrən. Lirizm səndə var. Lirizmə qapılıb qalma. Sənəti həyat üçün yarat! Gözəl sənət (lirizm) o zaman daha müvəffəqiyyətli olar.

Bu cümlən xoşuma gəldi: "Heç heçdir varlıqda varlıq". Ancaq mən o məsələni ancaq maddi həyatımız üçün yazıram. Demək istəyirdim az maaş da alsan, evə-eşiye bir şey al. Dama-dama göl olar. Azdan çox yaratmağa böyük qabiliyyət istəyir. Mən bunu deyirəm. Bacım deyirdi ki, guya sənin yazılarını götürüb'lər. Kim götürdü? Mənə yaz! Hansı parçaları verdin? Sarsaxlamalar evdəmi qaldı? Artıq nə yazacağam, özüm də gəlirəm. Bacımın xüsusi səhbətlərinə əhəmiyyət ver! (Nə demək istədiyimi özün bilərsən). O adama yazdığını kağızı vermədim. Burax məsələni, axırsız işdir. Çünkü bu işə heç vəchlə Mustafa razi olmayıacaqdır. Olsa da murdar işdir. Artıq bu məsələni basdır.

Salamat qal.

Qardaşın Mehdíxan

Əzizim Səməd! Diqqətlə oxu

Salam!

Məktubunu aldım. Sən hələ hər şeyə laqeyd baxırsan. Məktubunu yazanda düşünməyə tənbəllik edirsən. Sən istər mənə, istərsə yoldaşlarına yazdığını məktubu gerək çox düşünüb yazasan.

Sən gərək öylə fikirlə yürüdəsen ki, gələcəyinə bir material ola. Mənim məktubuma tam cavab verməyibsən. Mən səndən istədiyimi yazmağa başladınmı? O mövzunu kəndinə mal edə bildinmi?

Məktubda yazırsan ki, "bugünkü yekrəng ədəbiyyatın ən qatı düşməniyəm", bu fikrində səhvin vardır. Sən bir dəfə anlamalısan ki, dünya inqilab və sinfi mübarizə dövrü keçirir. Dünya məfkurə mübarizəsində çalxalanır. Bugünkü ədəbiyyat da gərək mübarizə marşları çalsın, başqa ölkələrin məzлum xalqını mübarizəyə öyrətmək üçün şuralar proletariyatının qəhrəmanlıqlarını gərək dastan etsin. Bugünkü keçid dövründə heç bir zaman zəhmətkeşləri ədəbiyyat zövqləri ilə (əski şərq Füzuli ağlamaları ilə) məst etmək, yatırmaq olmaz. Əksinə olaraq mübarizə və inqilabçılıq ahəngilə addımlar atdırmalıyıq. Sən istədiyin eşq, sevda, nəşə, kef ədəbiyyatının əsri çıxdan keçdi. Bizim proletar ədəbiyyatımız inqilabdan sonra qalibiyyət və müvəffəqiyyət zövqləri söyləməlidir. Heç bir zövq inqilab müzəffəriyyətinin verdiyi dadı verə bilməz.

İndiki zaman xalqları inqilaba təbiyə, şuralar tərəfə təbliğ zamanıdır. Uzun əşrlər şərqi əsarətinin məhzun ədəbiyyatı zəhmətkeşlərin qəlbində öyle yer tutmuşdur ki, onlar hər bir müsibətə və bələya bir yanıqlı segah və ya yalan-yanan gözəllər vəd edən şeir oxumaqla qarşı durmuşlar. İndiki zaman isə öyle deyil, indiki sıçrayış mübarizə zamanıdır. Xalqı buna öyretmək lazımdır.

Sən yekrəng nəyi deyirsən? Əvvəllərdən mənə yazmışdım ki, "mən sənətimdə sinfi bir qayəmi, voxsa bəşəri bir məqsədmi təqib edim? Sonralar özün qəbul etdin ki, bəşəriyyətə xidmət ancaq sinfi, xüsusən zəhmətkeş sinfi görüşü ilə yanaşandan sonra olar. Mən də təsdiq etdim. Sən özünü əger təzədən öyle bir (bəşəri) kəlmələr altında yalançı burjua alımları fikri arxasında düşündürsən, sən lap yalanısan. Sən özün proletar deyilsən. Təmiz zəhmətkeş kəndlə də deyilsən. Fəqət bizim şəxsi məfkurə və anlağımız bizi zəhmətkeşlərə bağlamışdır. Biz onlara xidmət etməliyik, həm də doğruluqla. Sən yazırsan ki:

Mən and içmişəm ki, bir də qələmim

Gözəllərdən ilham almayıacaqdır!

Sən bu fikrin üstündə düz dur. İlhamını gözəllərdən alma, inqilabdan al! Sənətində iradə sahibi ol! Bu iradəni Lenindən öyrən, Plexanovdan dərs al! (Ədəbiyyat nəzəriyyəsində) Sənə əvvəllərdə yazmışdım. Plexanovun ədəbiyyat haqqında yazılarını oxu! Həm də diqqətlə oxu, qeydlər edə-edə. Sən qələmini qəti surətdə, amansız olaraq burjua sinfinə mübarizəyə çevir. Sənətində Lenin fırqəsinin iradəsini, proletariyatın müvəffeqiyət və müzəffəriyyətini tərənnüm et! Dünyada iki sınıf qarşı-qarşıyadır: proletariat və burjua sınıfı.

İşte, sənin sevdiyin və düşündüyün bəşəriyyət bu iki sınıfın birinin yolu ilə getməli və istəyinə çatmalıdır. Sən anlayırsan, burjua sınıfı bəşəriyyətə ağlamaq və qandan başqa bir şey verməmişdir. Proletariat isə tarixə ilk addımında bəşəriyyət üçün cənnətlər yaratmaq istəyir. Tarix sükanı geriye dönməz, irəli gedir. Sən də irəli addım at! Sən üzərinə proletar şairi adını şərəflə al və şərəflə axıra çatdır. Sən bir şeyi də bilməlisən ki, tarixi materializmi cəmiyyət və siyaset qanunlarını bilməyən şair indiki əsrə ancaq tartanpartançı olaraq qalacaqdır. Sən oxu, mütaliə et, sən bəşəriyyət deyərək, xəyal gücü ilə özündə bir duyu yaradırsan. Ancaq sən anlaq və duygunu cəmiyyətin özündən almalısan! Sən, sınıfı mübarizəni, cəmiyyətin qanunlarını, tarixi materializmi, dialektikanı bilməyirsən, ona görə də mütərəddidsən.

Sən bunları oxu, öyrən! O zaman mən dediklərimə, əsasən, əməli surətdə yanaşarsan.

Sən zəhmətkeşleri, Oktyabr inqilabını sevirsən, fəqət dildə. Sən Dürreni guya sevirdin. O idi ki, o sevdiyinin bütün gözəlliklərini, sənə verdiyi nəşələri eynilə yazırdın. (İndi isə deyirsən: "qələmim gözəllərdən ilham almayıacaqdır") Bəs necə ola bilər ki, dünya məsələsini həll edən Büyük Oktyabrın gözəlliklərini, nəşələrini təpib, öyrənib yazmırısan? Əgər sevirsənse, necə ola bilər ki, proletariyatın iradəsini, məzлumların həbsini ədəbiyyat zövqilə verməyirsən? Mənə belə gəlir ki, bu misallarım sənə kifayətdir.


Artıq əməli olaraq proletariat yolunu tut!

Əfsanələri burax, sənətini sınıfı yola sal! (Fırqə komitəsinin kitabxanasında Plexanovun əsərlərini oxu) Yaz gələndə səndən soruşacağam. Plexanovun bütün əsərlərinə abunə yazılıb alacağam, gətirəcəyəm. Daha nə yazım. Çalış! Oxu! Oxu!


Lenin deyir: Gənclərin üç borcu var, birinci oxumaq, ikinci oxumaq, üçüncü yenə oxumaq.

Bizdə ümumiyyətlə tənbəllik var. Özün bilirsən nədəndir. Odur ki, çalışmalısan. Salamat qal.

**Qardaşın Mehdiyan
25 fevral 1928. Bakı**



◆ Y e n i t ə r c ü m ə l ə r ◆





Fet (Şenşin) Afanasi Afanasyeviç (1820 - 1892) XIX əsr rus poeziyasının görkəmli nümayəndələrindəndir. Mülkədar ailəsində böyüküb boy-a-başa çatıb. Moskva Universitetinin ədəbiyyat şöbəsini bitirib. İlk şeir kitabı "Lirika məbədi" 1840-ci ildə, hələ tələbə ikən nəşr olunub. "Sovremennik" ədəbi dairəsinə mənsub yazıçılarla, sonralar L.N.Tolstoyla yaxınlıq edib. 1863-cü ildə işiq üzü görən və yaradıcılığının ilk mərhələsini əhatə edən ikinci kitabı da ona elə bir şöhrət gətirməyib; görünür, şeirlərində cəmiyyətdən, yaşadığı dövrün, zamanın problemlərindən kənar durduğuna, təbiətə qapanıb qaldığına görə. Fet bu kitabdan sonra uzun illər çap olunmur; ümumiyyətlə, çox az yazır. Bir də qocalana yaxın yardımçılığı qayıdır və "Veçerniye oqni" ("Axşam işıqları") adlı 4 şeir kitabı nəşr etdirir. Təbiətlə üz-üzə "indi", "bu an" keçirdiyi hiss-həyəcan, Fetə görə əbədidir və hər şey həyatda bununla ölçülür. Bu yanaşma onun lirik qəhrəmanını həyatın fəvqünə qaldırdığı kimi, özünü də nəzəri düşüncələrində "təmiz sənət" tərəfdarları ilə doğmalaşdırır. Müasirləri onun istedadını etiraf edib yüksək qiymətləndiriblər. Fetin yaradıcılığı ilə razılışib-razılışmadıqlarına baxmayaraq, o, bu gün də poeziya sərraflarının gözündə la-yıqli yerini tutmaqdadır.

Afanasi FET

SÜBH TEZDƏN OYATMAYIN

Sübh tezdən oyatmayın,
Şirin-şirin qoy yatsın.
Mışıl-mışıl nəfəsi
Sinəsindən boy atsın...





Yuxuya təslim olub:
Mat qaldım bu dostluğa,
Hörüklə iki yandan
Zəncirlənib yastişa.

Dün pəncərə önündə
uzun-uzun oturdu.
Buludlarla oynadı,
Gedən Ayı ötürdü.

Nə qədər Ay parlasa,
O qədər bülbül ötər...
Birdən rəngi ağardı,
Ürək ağrısı ... yetər!!!

Bu qədər gənc ürəyin
Nuru yanağa düşər.
Dəymə ona, oyatma!
Yuxuları sürüşər.

Yuxuya təslim olub...
Mat qaldım bu dostluğa,
Hörüklə iki yandan
Zəncirlənib yastişa.

UZAQ DOSTUMA


Uzaq dostum, anla bu fəryadımı,
Fəryadı bağışla, məni bağışla...
Oyanıb qəlbimdə xatırərim,
Səni yaşatmayan anı bağışla.


Kim deyir ki, düz yaşaya bilmədik,
Ruhuzumu yaşadıq? Başım dumanlı...
Kim deyir ki, qurban verə bilmədik,
Hara getdi gözəlliliklə cavanlıq?

Hə oldu olanlar? Qəlb hələ yanır!
Yenə əvvəlki tək tutur dünyani...
Nahaqdan alışır, nə mənası var,
Alışır...sonunda donacaq qanı.

Yalnızca sən varsan, bir də həyəcan
Uzaqdan səsini gətirən ahdır.
Ürəyimdə ilham, yanağında qan,
Əl çək, bu yuxuda göz yaşı çoxdur.

Heyif ki, əzabla doludur həyat,
Həyat var, ölüm var, bir od var, hədər...
Nuru işıqladalar bütün dünyani,
Gecə gələr, bizi ağladıb gedər.





KƏPƏNƏK

Haqlısan...cığır açmaqdır havada
 İlk özəlliym...
 İki qanadla canlanar bütün məxmər
 gözəlliym...

Soruşma, hardan gəlirəm,
 Haralara tələsirəm...
 zərif bir gül üstə xəsif bir eniş üçün
 əsirəm...
 Gül kimi nəfəs dərirəm...

Görəsən, məqsəd olmasa, yaşanarmı
 həyat bunca?
 Piçildasın qanadları: sim-sim açı!
 Daha uçum!

* * *

Əgər sevirsənsə, sona kimi sev,
 Sevginin həyatla yolu qoşadır...
 Əlini sinəmin üstünə qoysan,
 Bilərsən qəlbimi sevgin yaşadır.

Sayma o sehirli döyüntüləri,
 Hər səsin yükü var, sənlə doludur.
 İsti axın vurar, gözüm nəm çəkər,
 Bir bulaq suyudur, şəfası boldur.

Bu xoşbəxt anlara gəl təslim olaq,
 Coşsun damarımda axan qızıl qan!
 İç, amma soruşma nə vaxt sönəcək
 Bu atəşin sevgi, sonsuz həyəcan.


GÖYDƏ GECƏ FIRTINASI


Göydə gecə firtinası,
 Təlatüm dolu dəniz....
 Dəniz, tufan və fikirlər,
 Fikir çekilmiş bir üz.

Dəniz, tufan, düşüncələr,
 Əldən düşər, dincələr...
 Sıralanan qara bulud,
 Ağla, hər şeyi unut!

SALAMLA GƏLMİŞƏM SƏNƏ

Salamla gəlmışəm sənə
 deyəm ki, Günəş oyanıb...





İliq-ilıq şüaları
Yarpaqlar üstə dayanıb.

Deyəm ki, meşə oyanıb,
Hər budaq, köşə oyanıb,
Quşların cəh-cəh səsindən!
Hər yer bahar həvəsində!

Gəlmışəm sənə yenə də,
Gözəl ruhum, halım ilə.
Qulluğunda duracağam,
Dünənki əhvalım ilə...

Gəlmışəm deyəm ki, yenə
Ruhumdan sevinc süzülür.
Nəğmə yaranır, elə bil
Ayağım yerdən üzülür.

* * *

Məni buraxıb getmə,
Yanımda qal, əzizim!
Məni buraxıb getmə,
Sevincim - iki gözüm!

Bu cürə sevməmişik
Hətta biz özümüz də.
Nə qədər güc, həyat var
Bu təmiz sevgimizdə.

Qarşısında boynu büük
Dursan da, iki gözüm,
Məni buraxıb getmə,
Yanımda qal, əzizim.


* * *


Dua edir ulduzlar, bir nöqtəyə dalıblar,
Dua edir Dolunay göyün üzündə süzgün...
Yüngül-yüngül buludlar havadan asılıblar,
Qara torpağın üzü tufana görə üzgün..

Kədərimiz ilişib Goy üzünün gözünə,
Gücyetməz döyüslərçün ehtiraslar cucərir...
Almaz-almaz göz yaşı, vaxtı nəzərə almaz,
Almazın duaları parlayar, yerdə qalmaz.

MAY GECƏSİ

Asta-asta çekilir Göydən dara
son bulud topası...





Yavaşça biçir buludu Aypara,
oraqdan libası...

Güç gəlir göylərə Baharın gücü,
Sən düşürsən yada....
Mehribanım! Məni xoşbəxt edərdin
bu fani dünyada...

Səadət hardadır? Yoxdur, burda...
Uçdu, tüstü oldu...
Ardınca iz qoydu, cizgi buraxdı,
Mənlə qəsdi oldu...


PIÇILDAYIR ÜRKƏK NƏFƏS


Pıçıldayır ürkək nəfəs,
Bülbüldə haray...
Gümüşü yırğalanaraq,
mürgü vurur çay...

Nurlu gecə, kölgələri
üzdükcə üzür...
Bu gecəni sehrləmiş
Dolunay üzü.

Ağ buludlar qana dönüb,
gecə yuxusu,
Dan yerinin öpüşüylə
açıq yaxasın...

Rus dilindən Həyat SƏMİ çevirib





◆ X a t i r ə l ə r , d u y ğ u l a r ◆

Şəkillər

Səkkizinci şəkil:

Kamal Abdulla -

Qarışlıq xətlər versiyası



Ötən əsrin 80-ci illərinin əvvəlləri idi, hələ nar çiçəkləri solmamışdı, hələ unutmağa kimse vardı, hələ heç kəs itirməmişdi və heç kəs də tapmamışdı.

O illərdə ədəbiyyatımızda uzaqdan tanıldığım 6 cavan vardi: Kamal Abdulla, Aydın Məmmədov, Vilayət Quliyev, Nizami Cəfərov, Vaqif Bayatlı və Ramiz Rövşən.

Onda heç kəsi yaxından tanımaddım. Uzaqdan tanıldıqlarımın içində bu 6 cavan o dövrün mən yaşda olanları üçün, bəlkə də, hamı üçün böyük maraq dairəsində idi.

Mən elə bilirdim hər şey onların əlindədi: mətbuat da, çap olunmaq da, elm də, iki-üç günün içində kənddən gəlib məşhur şair olmaq da...

Kamal Abdulla onda Kamal Abdullayev idi...

Vaqif Bayatlı "Ulduz" jurnalında işləyirdi, "Azərbaycan" jurnalında 12 şeiri çap olunmuşdu. Ramiz Rövşən ay işığı idi, Aydın Məmmədov ortabab şairləri yixib sürüyürdü, Nizami Cəfərov "Ədəbiyyat qəzeti"ndə idi. Kamal Abdullanın harada işlədiyini bilmirdim, amma dövri mətbuatda çap olunan bütün yazılarını maraqla oxuyurdum.

Boyca yaraşıqlı, cəld, çevik təfəkkürə malik olan Kamal Abdulla o zaman çoxlarının bənzəmək istədiyi gənc ədəbi sima idi.

Mənçə, o vaxt Vilayət Quliyev ədəbi tənqidə yox, tünd ədəbiyyatşunaslıq elminə çəkilirdi. Nizami Cəfərov ondan bir az aydın şəkildə ədəbiyyatşunaslığı doğru yol gedirdi, Aydın Məmmədov Azərbaycan ədəbiyyatının o vaxtkı mənzərəsini verməklə, öz tənqid mexanizmini ədəbi detallar, predmetlər üzərində qururdu. Xüsusən, Əli Kərimin və Vaqif Bayatlinın getirdiyi detallar üzərində dayanıb, çox həqiqətləri deyirdi. Vaqif Bayatlı ədəbiyyatın dəcəl, Ramiz Rövşən kədərin sevinci üzərində gəzişən bir gənci idi.

Bəs Kamal Abdulla mənim üçün kim idi?


Təbiətin çox küləkləri var: aydın və mürəkkəb. Yaz, payız, qış və yay küləkləri. Biristiqamətli və qarışlıq küləklər.

Küləklər özündə çox sırları gizlədir.

Küləklər təbiətin metaforasıdır.

Küləklər həmişə mənə həqiqətləri deyib.

Bir var müğamata oxşayan, bir də var simfonik, çoxçalarlı musiqiyə oxşayan külək.



Kamal Abdulla mənə mürəkkəb, yeni qarışq, çoxistiqamətli, simfonik, çoxsəsli, bir sözlə, payız küləyini xatırladır.

Burada təbiət tərpənir, hər şey gedir, qayıdır, burulur, çırpınır, bir sözlə, təbiət ayağa qalxır, hər şey qarışq və xaotikdir. Amma daxildə bir nizam var. Kamal Abdulla təfəkkürü qarışq xətlər versiyasıdır. Və onun yaradıcılıq enerjisinin mənbəyi elə budur və onu xarici ədəbiyyat bilicilərinə və oxucularına sevdirən əsas səbəbi də mənçə burda axtarmaq lazımdır.

Kamal Abdullanın bütün əsərlərinin əvvəlinə "Yenə" sözünü yazmaq olar. Bu "Yenə" sözü hər şeyi yenidən başlamaqdır. Bu "Yenə" sözü ayaq izinə, ləpirə, insan ömrünün müxtəlif qütblerinə yenidən, təkrarən rast gəlməkdir.

Yenə gəldi izim çıxdı qarşımı

Kamal Abdulla folkloran başlayır, gedir və yenə folkloraya qayıdır. Bəhrələnmə çox dərindədir, üzdə deyil və ilk baxışda hiss olunmur.

Amma çoxları elə bilir ki, folklorun adı yalnız "laylaydır". Kamal Abdullada folklorun adı "Mağara"dır.

Kamal Abdulla stixiyası birbaşa həyatla təmasda deyil, sintez şəklində həyata və cəmiyyətə müdaxilə edir.

Çoxları elə bilir ki, həyatın adı "gedəjəm", "gələjəm", "hancarisan", kənd, qoyun, quzu və dəvədir.

Kamal Abdullada həyatın ən dəqiq adı - "Unutmağa kimsə yox"dur.

Kamal Abdullada həyat zirehlənib, ilk baxışda qalın bir kitab cildinə oxşayır. Amma bir azca əlini toxundursan, üzünə həyat güləcəkdir.

Kamal Abdullanın mütlək etdiyi yazıçılar və qələmə aldığı mövzular da belədir.

Dədə Qorqud da eyni cür... "Yarımçıq əlyazma" və başqları da....

Kamal Abdulla sözə qalib gələn yox, sözə məğlub olan yazıçıdır.

Kamal Abdulla qədər sözə, gənc yazarlara yaxın olan və mübahisələrə, diskussiyalara açıq olan ikinci bir yazıçı tanımırıam.

Kamal Abdulla başdan-ayağa həyatla, onun problemləri ilə doludur.

Kamal Abdulla kimi küçədə yeriyən akademik görməmişəm.

Bütün rektorlar universitetlərə gələndə, binanın girişi nəzarətçilər tərəfindən adamlardan təmizlənir, tələbələr qovulur, qapılar açılır; düz öz kabinetlərinə qədər müşayiət olunurlar. Amma Kamal Abdulla öz universitetinə hələ də tələbə kimi gəlir.

O günü görürəm ki, Kamal Abdulla vaxtı ilə rektoru olduğu universitetin çıxış qapısında dayanıb. Mən elə bildim ki, orda vacib bir işi var. Sən demə, sabiq rektor həyatə çıxməq istəyir, sadəcə, öz növbəsini gözləyir.

Görkəmli yazıçı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, dövlət müşaviri Kamal Abdulla biristiqamətli olsaydı, öz universitetinin qapısından mühafizə xidmətinin köməyi ilə bir anda keçərdi, amma o, qarışq xətlər versiyası olduğu üçün, yerində burulur, düşünür və kəşf edir.

O, hər yerdə yazıçıdır. Yalnız yazıçı...

Qəşəm NƏCƏFZADƏ

◆ Θ k s - s ə d a ◆

Etibar ETİBARLI

"NƏ VAR, NƏ YOX, POEZİYA?"

Son il yarımında "Azərbaycan" jurnalı səhifələrində müxtəlif ədəbi janrların inkişaf və problemlərinə həsr olunmuş dəyirmi masalara meydan verilməsini təqdirəlayıq可以说。Təbii ki, belə müzakirələr çağdaş ədəbiyyatımızda bir çox suallara cavab tapmaqdə yardımçı olmaqla yanaşı, təsirsiz də ötüşmür. Mən yazımı bu müzakirələrdən birinə - poeziya ilə bağlı dəyirmi masa materiallara həsr etmişəm. Bundan əvvəl nəsrə və dramaturgiyaya həsr edilmiş müzakirələri də maraqla oxumuş, "Ədəbiyyatı şouya döndərmək günahdır" başlıqlı irihəcmli məqaləmdə belə bir nüansa münasibətimi də bildirmişəm: "Yüyənsiz at kimi hara gəldi çapmağın axırı dibsiz uçuruma yuvarlanmaqdır. Belə ideyasız, məzmunsuz "əsərlər"in "bumu" gec də olsa, "Azərbaycan" jurnalında "Dəyirmi masa" ətrafında müzakirələrə səbəb oldu. Deyəsən, doğrudan da "həyəcan təbili" çalmağın vaxtıdır." ("Ədəbiyyat qəzeti", 13 iyun 2014-cü il. N22.) Həmin məqalədə sovet dövründə yaranan nəsr, dramaturgiya və poeziya nümunələrinin mahiyətinə, müstəqillik dönməmində ədəbi mühitimizdə baş alıb gedən ifrat inkarçılığa, yersiz "təftişçiliyə", öz "ölüsünü qoyub özgənin ölüsunə ağlayanlar"ın, yəni orijinallıq xatırınəmi, diqqəti cəlb etmək naminəmi özgənin qarışqasını file döndərib bütleşdirənlərin çürük, qondarma əqidəsininin nədən və haradan qaynaqlandığına, pintlə bir dillə yazılan, "roman" yarlığı yapıdırılan bəzi "əsərlər"də "eybəcər humanizm"in oxucuya yenilik adıyla sıyrılmışına... və sair kimi məsələlərə toxunmuşdum. Buna görə əvvəlki müzakirələr barədə xüsusi məqale yazmağa ehtiyac duymamışdım. Lakin jurnalın 2015-ci il 5-ci sayında "Çağdaş Azərbaycan poeziyası - problemlər, mülahizələr" mövzusunda aparılan müzakirələrə seyrçi qala bilmədim.

"Dəyirmi masa" həm də iki cəhətdən məndə maraq doğurdu: birincisi, söhbətin poeziyadan getməsi; ikincisi isə müzakirədə iştirak edənlərin kimliyi. Axi, bəzən hər hansı mövzudan anlayışı belə olmayanların ağız dolusu danışmasının, bəlağətli nitq irad eləməsinin - "nadanın aqile dərs deməsinin" də şahidi oluruq. Müzakirə işirəkçilərindən əksərini şəxsən tanıyorum:

- Əjdər Ol nasır, dramaturq və şair kimi kifayət qədər tanınmış istedadlı qələm adamıdır. O, ədəbiyyat tariximizə - klassiklərimizə, sovet dövrü və çağdaş ədəbiyyatımıza yaxşı bələddir:

- Vaqif Bəhmənlini gənclik illerində tanıyorum. Şeir gecələrində Vaqifin çıxışı alqışlarla qarşılanardı. Büyük şairimiz Bəxtiyar Vahabzadənin ümidi lərini doğruldan Vaqifin şeirlərindəki ürək çırpıntıları oxucuya da sirayət edir. Çünkü onun bütün şeirləri ilhamla yoğrulub;

- Nasır, dramaturq, ssenarist, esseist kimi tanıdığım İlqar Fəhmi dünya ədəbiyyatından, xüsusi şəhər ədəbiyyatından xəbərdar bir yazıçıdır;

- Fərqanə Mehdiyeva artıq oturuşmuş, ədəbi aləmdə qəbul olunmuş bir şairədir. Əsasən klassik heca vəznində yazan şairənin şeirləri ana laylası kimi həzin notlar üzərində köklənir. Onun şeirləri haqqında "Sonuncu dayanacaqdan qayıtdığım gün" başlıqlı bir məqale də dərc etdirmişəm;

- İlham Qəhrəmanı şəxsən tanımasam da, müzakirə zamanı fəallığı, məntiqli mühakimə yürütəməsi onun əhatəli bilgiyə malik olmasından xəber verir;

- Nəhayət, müzakirənin aparıcısı, tənqidçi və şair kimi tanınan Əsəd Cahangirin diqqəti çəkən cəhətlərindən biri də klassiklərimizin və dünya ədəbiyyatının tanınmış mümayəndələrinin yaradıcılığı haqqında indiyədək formalışmış müddəalara ehkam kimi baxmaması, qədim, orta əsr və müasir elmi-ədəbi mənbələrə istinadən fərqli mühakimə yürütülməsi, maraqlı fəlsəfi ümumiləşdirmələr aparmasıdır. Ele jurnalın bu nömrəsində "Mahmud Kaşgarının "Divani-luğat it türk" əsərindəki şeirlər hansı vəzndədir?" məqaləsi də kifayət qədər mürəkkəb mövzuya həsr olunub. Ə.Cahangirin yazı dilinin obrazlılığı da, mənçə, onun şair təbiətindən qaynaqlanır. Yəqin, bu cəhətinə görə Əsəd mənə bədii ovqatla yazılmış monumental tədqiqatlatın müəllifi, görkəmlı alim Mikayıl Rəfilini xatırladır. Axi, o da şair idi...

Ə.Cahangir çağdaş poeziyamızda mövcud mənzərənin mahiyyətini açmaq, xüsusilə, 90-cı illərdən sonra bu sahədə nələrin qazanıldığını, itirildiyini və unudulduğunu dilə gətirmək, həmçinin poeziyaya hansı gəncliyin gəldiyini aydınlaşdırmaq məqsədilə iştirakçılarla ünvanlaşdırılmış sualları, cavab gözləmədən, haqlı olaraq, dərhal da ümumiləşdirir: "Nə var, nə yox, poeziya?". Bəri başdan deməliyəm ki, aparıcının sualları tafaret xarakter daşımadığına və müzakirə boyunca kontekstdən irəli gəldiyinə görə, söhbət təbii alınıb. Mətnlə tanış oxucu, əminəm ki, mənimlə razılaşar.

Doğrudan da: "Nə var, nə yox, poeziya?"

Bundan önce sadalanan suallara iştirakçıların verdikləri cavabların hər birində təkzibədilməz həqiqət var. Bəli, həm qazanmış, həm də itirmişik. Bəs, səbəbi nədir? Məsələ ondadır ki, hər hansı ictimai-siyasi quruluşun dağıılması həm də qəfil qopan tufan kimi fəlakət gətirir. Bu, cəmiyyətin mənəvi dünyasında dərin bir boşluq yaradır ki, onu doldurmaq kimi ağır bir missiya yazıçıların öhdəsinə düşür. Lakin yazıçı dərhal bu vəzifənin öhdəsindən gələ bilərmi? Mənçə, yox, çünkü yazıçı da bir fərddir, o da bu xaosun cənginə düşür və oradan çıxmağın və başqalarını da xilas etməyin yollarını axtarmalı olur. Təəssüf ki, sovet dönməmindən sonra arada əmələ gələn "boşluğun" gətirdiyi "sərbəstlik, bəzən "sərməstliyə" də rəvac verdi. Nəsrde, dramaturgiyada olduğu kimi, poeziyada da "sərbəstlik"dən nə qədər qazandıqsa, "sərməstliyin" hesabına da bir o qədər itirdik".

Müzakirəyə ilk qosulan Ə.Ol sanki söhbətə belə ayaq verir: "...Azərbaycan, müstəqillik qazanmaqla bərabər, həm də dünyanın sərhədlərini açdı. Müstəqillik bütün sahələrdə - təfəkkürdə, dünyagörüşdə, ictimai həyatda, meşətdə özünü göstərdi; bədii sözümüzdə də keyfiyyət dəyişikliyi baş verdi; sovet vaxtı poeziya müəyyən sirlərin açılmasına xidmət edirdi; ...Artıq bu sirləri oxucuya mətbuat, telekanallar, internet saytları açır."

Tamamilə doğrudur. Lakin yaşıdagı dövrün acısını da, şirinini də dadan, təcrübəli "köhnələr" qəddini düzəldib, yeni nümunələr yaradana qədər xeyli vaxt keçdi. Əli yenicə qələm tutanlar isə nəsrde olduğu kimi, poeziyada da öz min beş yüzillik kökündən ayrılmadan düz yol seçmək əvəzinə, qarşılılarında açılan intəhasız genişliyin cəzibədar üfüqlərində onlara "gəl-gel" deyən ilgimi görüb, yallama mindikləri xam atlarını dördnala çapdilar. Onlar bu ilgimin bir aldaniş olduğunu anlasalar da, əksəriyyəti bunu etiraf etmək istəmədi, çarəni "ifrat inkarçılıqda" gördü. Qəribədir, hərdən adama elə gəlir ki, belələri bu dünyada yaşamırlar, həyatımızın da, dünyanın min cür qeylü-qalının da onlara heç bir dəxli yoxdur. Axi, yaradıcı insan öz dövrünün "barometri"dir. Yalnız "öz içində" qapılıb ahu-zar etməklə, yaxud intim hissələrini "aşkara çıxarmaq"la oxucuya hansı mənəvi saflığı aşılamaq olar?! Əger tükənibsə, demək, dünyanın axındır - yazmağa dəyməz. Oxucuya nəsə demək istəyirsənsə, ətrafdə gördüğün hər şeyə, ən xırda detala da poetik məna verməklə şeir yazmaq mümkündür. Xalq şairi Fikret Sadığın dediyi kimi:

*Bir damcı şəhdən şeir olarmı?
Bir gilə göz yaşıdırsa,
onda necə?
Günəşin bir telindən şeir olarmı?
Bir yarpağı yaşıdırsa,
onda necə?
Sahildəki qumdan şeir olarmı?
Ovulmuş qaya daşıdırsa,
onda necə?
Çeçələ barmaqdan şeir olarmı?
Beş barmağın qardaşdırırsa,
onda necə?*

(1964)

Müzakirədə toxunulan Vətən mövzusu isə poeziyanın əzəli və əbədi tərənnüm obyekti olaraq qalacaq. Bu günün şairi böyük Abbas Səhhətin "Könlümün sevgili-məhbubi mənim, vətənimdir, vətənimdir, vətənim" fikrinə nihilistcəsinə, qərəzli yanaşırsa və onda "gərəksiz romantika və sentimentallıq" axtarırısa, bu, onun faciəsidir. Əvvəla, romantikasız şeir ürəklərə yol tapa bilməz. İkincisi, sentimentallıq insan təbiətinə xas olan xüsusiyətdir. Şübəsiz, hər dövrün şairi Vətənə öz baxış bucağından yanaşır və, təbii ki, iyirminci və iyirmi birinci yüzilliyin şairi öz şeirində "könlümün sevgili məhbubi mənim" ifadəsini işlətməyəcək. O, Vətənə məhəbbətini gözəl şairimiz Musa Yaqubun bircə bəndlilik şeirində olduğu kimi daha sadə və poetik bir dillə izhar edəcək:

*Bəlkə də, borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın!*

Bu baxımdan Ə.Ol da, Ə.Cahangir də eyni mövqedədirler. İ.Qəhrəman isə bəzilərinin əks mövqedə dayanmalarını bu günün insanların kosmopolit düşüncəyə malik olmasına izah edir. Düzdür, bu günün insanı, çox uzağı demirəm, hətta otuz il özündən əvvəlki nəslə bənzəmir. Bu gün o, daha "ağillıdır", dünyaya daha açıq gözlə baxır, reallıqla romantikanın kəskin fərqini anlayır, eyni zamanda, onun üçün maddiyyat daha real mahiyyət kəsb edir. Təbii ki, onu heyrətləndirmək də çox çətindir. Elə ona görə də bu günün sənətkarının işi daha ağırdır. Lakin bir təkzibedməz həqiqət var ki, hansı tərefə çekirsən çək, insan olaraq qalır.

Ə.Cahangirin müasir dövrün şairdən, poeziyadan tələbi barədə verdiyi suala V.Bəhmənlinin cavabı da bilavşitə yuxarıda qeyd edilən fikirlərlə səsləşir: "...şeirə olan təlabat min il bundan əvvəlki kimidir. Bu, ilk növbədə, insan düşüncəsinin fərqli, daha doğrusu, obrazlı ifadəsiylə bağlıdır. Sonrakıları belə sıralamaq olar: əbədi və bəşəri mövzu, insan hissərinin və davranışlarının unudulmaz təsviri, təsirlilik, möhtəşəm harmoniya, özünəqədərki ifadə imkanını genişləndirən dil zənginliyi."

Aparıcı müzakirəni son illər mübahisə doğuran daha bir probleme yönəldir: "Məni maraqlandıran odur ki, niyə biz klassiklərimiz haqqında həqiqətlərimizi həmişə birtərəfli deyirik? Onları birmənəli şışirdir, idealizə edirik. Məhz bu idealizə postmodernizmdə klassika bütlərini qırmaq ehtirası doğurdu. Çünkü büt olmasa, onları qırmaq arzusu da olmazdı."

Sual da, qısa açıqlama da ona işaretdir ki, "büt" və "ehkam" problemi mahiyyətcə hələ də həllini tapmayıb. Kimisə "bütləşdirmək" və həmin "büt"lərin

Ən adı bir fikrini müxtəlif təbliğat vasitələriyle "ehkam" kimi cəmiyyətə qəbul etdirmək ideyası sovet dövründən qalma mirasdır. Hakimiyyət ədəbiyyatı öz ideologiyasının ən sərrast və uzaqvuran silahı sayırdı, ona görə də kütləyə təsir edə biləcək simaları əsasən yazıçıların, şairlərin arasından seçir, gündəmə gətirir, başlarına "Şöhrət tacı" qoyurdu ki, onun parıltısı digər yazarları, xüsusilə yeni addım atmağa başlayan gəncləri bu yola çəksin, bələliklə, kütlənin gözünü qamaşdırınsın. Ə.Olun dediyi kimi, "...poeziya əksərən siyasi hakimiyyətlə eyni hədəfə vururdu və bunun qarşılığında hakimiyyət də ona borlu qalmır, onun təbliği işində əlindən gələni əsirgəmirdi..." Həmin siyasetin "çaldığı havaya" köklənmiş, "şətsiz senzor" rolunu oynayan tənqidçilərimiz də eyni simaların təbliğində bəhsə girirdilər.

Belə bir fikir də formalaşıb ki, 30-50-ci illər arası yaranan əsərlərin əksəriyyəti sovet ideologiyasının "Damokl qılıncı"ndan yayınmaq məqsədilə qələmə alınıb. Etiraf edirəm ki, bu fikri yazılarımnda mən də təsdiqləsəm də, bəzən tərəddüd etmiş, necə deyərlər, iki yol ayricında qalmışam. Dərindən düşünəndə həmin poeziya nümunələrinin "könlüsüz" yazılımasına inana bilməmişəm. M.Müşfiqin şeirləri, poemaları, xüsusilə - "Qaya" və "Azadlıq dastanı", R.Rzanın "Lenin" və S. Vurğunun "Zamanın bayraqdarı" poemaları, həmçinin S.Rüstəm və M. Rahim kimi bir sıra şairlərin, eləcə də 50-ci illərin əvvəlində ədəbiyyata gələnlərin şeirləri həvəssiz yazılı bilərdimi? Qətiyyən yox! Bəs, onları ilhamlandıran nə imiş? Onlar yaşadıqları quruluşa - İNSAN amilinin hər şeydən üstün tutulduğu yeni ictimai-siyasi formasiyaya - əsl sosializmə ürkədən inanırdılar (S.Yesenin deyirdi ki, "mən sosializmi öz kəndçi təxəyyülmə qəbul etmişəm"). Şəxsən mən indiyədək bir tike çörək üçün insanın aşağılandığı heç bir quruluşu, o cümlədən insan dəyərinin kapitalla ölçüldüyü kapitalizmi qəbul etməmişəm. Bəzilərinin kapitalizmi ibtidai icma quruluşundan və quldarlıqdan sonra təbii təkamül prosesinin neticəsi kimi dəyərləndirməsi mənə qəribə təsir bağışlayır. Necə olur ki, kapitalizmin meydana gəlməsi təbii proses sayılır, sosializm "göydəndüşmə" hesab edilir? Məncə, kökündən səhv mühakimədir. Onlar öz xalqının xoşbəxtliyini hər cür imperiyanın müdaxiləsindən kənar, ədalətlə idarə olunan sosializmdə görənlər idi.

Əyani bir sübut: həmişə rəğbət bəslədiyim mübariz şairimiz Xəlil Rza Ulutürk Ankaradan müalicədən qayıdanınan sonra bir dəfə "Xalq qəzeti"nin redaksiyasına gəlmişdi. Onunla atüstü səhbətimiz indiki kimi yadımdadır. Xəlil müəllim danışındı ki, bir gün xəstəxananın həyətində gəzişirdim. Ambulans gəldi. Nalezi göyə dirək olan bir xəstə cavanı dəhlizdəki xəreyn üstünə qoyub getdilər. Onun səsinə dözə bilmədim. Yanımdan tələsik keçən bir həmşirəye, yəni bizim dillə desək, tibb bacısına: - Həmşirə xanım, - dedim, - axı, o yazıqdır, nədən ona kimsə yardım etmir? Mənə çox laqeyd tərzdə cavab verdi: - Boş verin, bəy əfəndi, yaxınları gələr, bakarız, - dedi və heç nə olmamış kimi getdi. Dəhşətə geldim. Bizdə belə şey olardımı? Əsla! Para üzərində bərqərar olan kapitalizm insanı bir-birindən belə soyudur.

Mən fürsəti əldən vermədim:

-Xəlil müəllim, onda sovet hökumətini bu qədər niyə qılınclayırdınız? Axı, onun da siyasi quruluşu sosializm idi?!

- Mən sovet-kommunist rejiminə, onun sərsəm ideologiyasına, imperiya siyasetinə qarşı idim, sosializm yox. Mən Vətənimin müstəqilliyinin təşnəsi idim. Şükür, onu da gördüm. Kapitalizm heç vaxt insana xoşbəxtlik gətirməyib.

Yuxarıda qeyd olunanlardan belə nəticə çıxmışın ki, sovet dövrü yazıçı və şairlərimizin heç bir kəm-kəsiri yox idi. Əlbəttə ki, ədəbiyyatımızın o dövrkü ümumi mənzərəsinə bu günün prizmasından baxanda həmin nöqsanlar daha qabarlıq görünür. İndi ifrat inkarçılığı özünə həyat devizi seçeneklərin, özünü modernist, yaxud postmodernist adlandıranların əksəriyyəti əger o dövrdə,

həmin ideologiyanın basqısı altında yaşasayırlar, inanıram ki, əllərində qırmızı bayraq, dillərində şüərlər ən qabaqda gedənlərdən olardılar. Onu da xatırlatmaq istərdim ki, 30-cu illərdən başlayaraq 90-ların əvvəllərindək yazılıçı-şairlərimizin bir-birinin ardına gələn hər yeni nəslə özündən əvvəlkini inkar etməyib, əksinə, onların yaratdığıları ədəbi irsə hörmətlə yanaşılıb, öyrənilib, lakin təkrarlamayıb, daha da qabağa getməyə və öz yolunu seçməyə çalışıb.

Bəs, nəyi itirmişik? "Xalqlar dostluğu" pərdəsi arxasında imperiyanın apardığı çirkin siyaset nəticəsində biz kökümüzdən uzaq düşdük. Qətran Təbrizidən, Xaqqanidən, Nizamidən, Nəsimidən, Füzulidən... üzü bəri klassiklərimizin yaradıcılığından xəbersiz olduq. "Dədə Qorqud"dan üzü bu yana folklor ədəbiyyatına biganə qaldıq. Rus şairlərini - Derjavini, Puşkin, Lermontovu, Yesenini, Mayakovskini, Simonovu, Tvardovskini, Antakolskini, R.Kazakovani..., hətta Voznesenskini, Yevtuşenkonu və s. və i. bir çoxlarını daha yaxşı tanıyırdıq, nəinki Məhəmməd Hadini. Artıq yaşılı və orta nəsil üçün geriyə qayıtməq gecdir. Meydan gəncliyindir - onlar bundan nəticə çıxarmalıdırılar.

Bele bir fikir də var ki, gənc qələmdaşlarımız "büt" deyəndə heç də "ölülər" i nəzərdə tutmurlar. Məsələ bəzi "dirilərin" gündəmdən düşməməsi, az qala "büt"ə çevriləməsi, "adamin adamı" prinsipinin mühüm rol oynamasındadır. Belə rəsmiyətçiliyi hədəfə almaq, sözü açıq-aşkar demək əvəzinə, yersiz radikal mövqedə dayanan bəzi müasir gənclər çarəni klassik ədəbiyyatla "modernizm" anlayışını üz-üzə qoymaqda görürələr. Əlbettə, bu, yanlış yoldur. Digər tərəfdən, insafla danişsaq, hazırda hər şey gəncliyin xeyrinədir - qoruq-qadağa yox, senzura yox, kim nə istəyir onu da yazar, nəşriyyatlar çox, çap imkanı geniş. Dövlət də öz qayığını əsirgəmir - illik təqaüdlər təyin edilib, Yazıçılar Birliyində gənclərin işi üzrə katiblik fəaliyyət göstərir, "Ulduz" jurnalı da birbaşa gənclər üçün nəşr olunur və s. Əsassız iddiyalardan uzaq, öz yazı üslubu olan bir çox gənclərdən razılıqla danişan F.Mehdiyeva da həmçinin etiraf edir ki, "..Mənçə, indiki gənclərə verilən meydan bizim dövrün gənclərinə heç vaxt verilməyib. Gənclər katibi Rəşad Məcid onların nəinki yaradıcılığı, işləri, hətta mütaliələri, məisət problemləriylə də yaxından maraqlanır, layiq olanları Prezident təqaüdünə təqdim edir, redaktoru olduğu "525-ci qəzet"də gənclərə geniş yer verir. Gənclər gərək bunları qiymətləndirməyi bacarsınlar, sui-istifadə etməsinlər..."

Bəs, nə baş verir? Elə bil ki, artıq Azərbaycanın da, dünyanın da bütün problemləri həll olunub. Vaxt vardı ki, Cənub mövzusu poeziyamızın əsas hədəflərindən biri idi - yaziq Arazi yamanlamaqdan usanmındıq. Sərhədlər açılanдан sonra bu mövzu tamamilə unuduldu. Sanki ürəklərimizi yandırıbyaxan iki əsrlik həsrətin üstünə su ciləndi. Sən demə, bu boyda hay-haray beşaltı ailənin, qohum-əqrabanın görüşüb-öpüşməsi üçünmiş. Göyçə yaddan çıxb. Qarabağ mövzusunda yazılın əksər şeirlər, poemalar sanki "köçdən qalmamaq üçün" həvəssiz yazılır. Məgər bundan da böyük dərdimiz var? Əgər bu boyda dərd də şairi silkələmirsə, ondan hansı vətəndaş mövqeyi umacaqsan? Axi, zaman dayanır, yaddaşlar korşalır. Qarabağda elə dəhşətli hadisələr baş verib ki, hər biri bir tarixdir. Meşəli, Kərkicahan kimi yüzlərlə kəndlərimiz, Xocalı kimi şəhərlərimiz yerlə yeksan oldu, səkkiz ailə, yəni səkkiz nəsil yer üzündən silindi. Bəs, süjetli əsərlər-poemalar nə vaxt yazılacaq? Düzdür, yayan çoxdur. Bu gün ömründə əlinə qələm almayanlar - köckünlüyün acısını dadan da, dadmayan da, yaxud ömründə kitab üzü açmayınlar təqaüdə çıxan kimi bekarcılıqdan şeir quraşdırır, kitab çap etdirir. Amma mənə peşəkar qələmindən çıxan əsər lazımdır ki, qanlı tarixim gələcək nəsillər üçün görk olsun. Digər tərəfdən, dünya od içində boğulur, insan yırtıcıya dönüb bir-birini didib parçalayır. Şərq od tutub yanır, iblis kimi dondan-dona girən Qərb dünyani qan çanağına döndərib və daha nələr, nələr...

*Bəşərin əlində ölüm silahı,
didir bir-birini quduz it kimi.
Dağıt, Yer üzünü,
dağıt, İlahi,
günaha bulaşmış planet kimi!*

İndiki şeirimizin qəhrəmanı isə sanki dünyadan təcrid edilib, yalnız öz içi ilə əlləşir. İmkənim daxilində son illər oxuduğum şeirlərdən bir sətir də yadimdə qalmır. Bəs, necə olur ki, qırx il bundan əvvəl yazılanlardan nəsə xatırlaya bilirəm? Şeir insanı tərpetməli, ürəyini yerindən oynatmalıdır ki, yadda qalsın. Xoşagələn nə varsa, yenə də az-çox "köhnələr"in qələmindən çıxır. Təəssüf ki, bəzən onların da uğurlarını keyfiyyət dəyişikliyindən daha çox kəmiyyət artımı ilə xarakterizə etmək olar. Satira janrı isə artıq "ölüb", yoxdur, çünkü: "hər işimiz düzəlib, hətta saqqal darağımız da var. İnsanlar nəcibləşib, cinayət törədən yox, hamı nəfsinə qalib gəlib, qurd quzu ilə otlayır, haram tike yeyən də qalmayıb...və s.

Bəzən mənə elə gəlir ki, modern adlandırılaraq şeirlərin əksəriyyəti müəllifin deyil, hansı naşınınsa əcnəbi dildən səriştəsiz tərcümə etdiyi söz yığınıdır və bu sözlər elə bil ki, bir-birinə zorla "qaynaqlanıb", himə bənddir ki, qopub pərən-pərən düşsün. Niyə? Çünkü ilhamla deyil, yazmaq xatırına yazılıb. Şeirdə fikirlə sözün vəhdətini yaranan, onu cıtalayan və müəyyən harmoniya üstündə kökləyən ilhamdır. İLHAMSIZ POEZİYA YOXDUR. İlham şairin öz daxili səsidir. O səs yoxdursa, o şəxs də şair deyil. Hər şeirin də hökmən öz fəlsəfəsi olmalıdır. Bu fəlsəfənin "dərinliyi, yaxud dayazlığı" isə şairin hansı dünyagörüşə sahib olmasından asılıdır. Ə. Cahangir haqlı olaraq deyir ki, "...İndi kimin azacıq savadı varsa, şeir yazır. Bu plüralizm isə avtomatik olaraq, istedadlı ilə istedadsız arasındaki fərqi aradan qaldırır. Gənclərdən bəziləri belə düşünür ki, ilham bu gün keçmişə məxsus bir qalıq, anaxronizmdir. Yəni şaire "ilhamdan maya-filan gərək" deyil. Yanıla bilərəm, məncə bizdə ilham pərisinə müraciət edən sonuncu şair Məmməd Araz olub, o da muzanın varlığını şübhə altına alıb:

*Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər."*

Fikrimiz əsasən eynidir. İlhamın şeirdəki rolunu bu iki misrada aydınlaşdırıraq. Həmin misralar gündəlik həyatımızda işlətdiyimiz adı cümlələrdən fərqlənmir: "Ey ilham pərisi, əgər varsansa, bu axşam qanadını üstümə gər". Burada sözləri seçib bir-birinə doğmalaşdırın və harmoniya yaradıb poetik misralara çevirən ilhamdır. O da düzdür ki, həqiqətən, M.Araz ilham pərisinə müraciət edən sonuncu şairdir. Lakin o muzanı şübhə altına almir. Şair ilhama müraciətdən, sadəcə, bədii vasitə kimi istifadə edib.

Poeziyada ilhamın rolunu inkar etməyən, lakin irihəcmli poeziya nümunələrinin ilhamla yazılmışına şübhə ilə yanaşan İ.Fəhminin bir cümləlik suali müzakirədə ləkonik bir dialoqun alınmasına rəvac verib:

"İlqar Fəhmi: Mən hələ də başa düşə bilmirəm ki, ilhamla 80 səhifəlik şeir necə yazıla bilər?

Vaqif Bəhmənli: 300 səhifəlik roman necə yazılırsa, o da elə.

İlqar Fəhmi: Roman beledir ki, ilham öncədən süjet xəttini gətirir və sonra da sən ağılla oturub onu yazırsan.

Əsəd Cahangir: Kafka "Hökmü" bir gecəye, Dostoyevski "Qumarbazi" 27 günlə, Sabir Əhmədli "Yamacda nişanə"ni bir həftəyə, Elçin "Mahmud və Məryəm"i 18 günlə yazmışdı. Bunlar öz müəlliflərinin ən oxunaqlı, ən maraqlı əsərləridir. Hamısı da ilhamla yazılıb. Çünkü belə qısa müddərdə bir roman və ya povesti ancaq ilhamla yazmaq olardı. Bu əsərlərin oxucuya qüvvətli emosional

təsiri də məhz ilham amili ilə bağlı idi. Çünkü ilhamla yazmaq ürəkdən yazmaq deməkdir və yalnız ürəkdən gələn söz ürəklərə təsir edə bilər."

Mən susuram, susmaq isə razılıq əlamətidir.

Şeirin ilham amili bağlı olduğunu qəbul edən, amma onun elmiliyini də vurğulayan İ.Qəhrəman məsələni böyük Füzulidən sitat getirməklə yekunlaşdırır: "Elmsız şeir əsəssiz divar olur və əsəssiz divar qayətdə bietibar olur". Doğrudur, lakin şair zərurət duyarsa, elmdən yararlana bilər, bir şərtlə ki, o elmi detallardan bir vasitə kimi istifadə etsin.

İlhamın fikrinə ikili yanaşan Ə.Cahangir söhbəti çağdaş poeziyanın narahatlıq doğuran daha bir kəsirinə yönəldir: "Son dövr poeziysi iki cür pozulub: birincisi, "səmimiyyət", "azadlıq" adı altında vulqarizmlər baş alıb gedir, xüsusən də gənclər intim məsələrdən açı-saçış yazmağı ən böyük yenilik və qəhrəmanlıq sayırlar; ikincisi, obrazlılıqdan tamamilə imtina etmək, misranı cümləyə çevirmək... Birincisi, şeirin məzmun, ikincisi isə formaca pozulmasıdır..."

Düz sözə nə deyəsən? Oxucuya heç bir aidiyyəti olmayan belə şeirlərin "lirik qəhrəmanı" gecələr rəngbərəng yuxular görüb, səhərisi gün onu yarıyüxulu ehtirasla rəfiqəsinə danışan və öz danışığından şəhvani həzz alan yelbeyin qadına bənzəyir. İkincisi, son dövr şairləri sərbəst şeir yazmağı çox asan bir iş sayır, unudurlar ki, "sərbəst"in öz qayda-qanunu var. Son vaxtlar şeirlərdə "qafiyə pintiliyinə" rast gələndə, düşünürəm ki, İlahi, görəsən, bu müəllif niyə "Ədəbiyyat nəzəriyyəsi" kitabını vərəqləməyə ehtiyac duymayıb? O da maraqlıdır ki, sovet dövrü ədəbiyyatının hətta son nəslinin şeirlərində belə bir dənə də olsun dil və qafiyə xətası tapmaq mümkün deyil, çünkü onlarda əvvəlkilərdən əxz etdikləri məsuliyyət hissi var.

Sərbəst şeirin problemləriyle əlaqədar 70-ci illərdə də belə söz-söhbətlər gedirdi. Hətta bu mövzu bədii ədəbiyyatda da öz əksini tapmışdı. İstedadlı yaziçimiz, mərhum Salam Qədirzadənin bir hekayəsi yadımıma düşdü. Özünü "ağilli və təcrübəli" adam sayan ata oğluna nəsihət verir ki, "... ey oğul, bil və agah ol! Əgər şeir yazmaq istəsən, sərbəst şeiri seç, sətirləri qırıb, alt alta yaz. Buna həm yenilik deyəcəklər, həm də qonorarın çox olacaq. Yox, əgər roman yazmaq istəsən, belə başla: "Səhərdir. Güneş şərqdən çıxır, maşınımız dəniz kimi dalğalanan zəminin arasıyla qərbə doğru hərəkət edir. Axitını da belə qurtararsan ki, günəş batır, maşınımız dəniz kimi dalğalanan zəminin arasıyla şərqə doğru hərəkət edir. Tənqidçilər dinc dayanmayacaqlar, soruşacaqlar ki, bu nə təhər sonluqdur? Deyərsən ki, gəldiyimiz yolla qayıdırıq. Bir sözlə, "sərbəst"i yazmaq üçün müəyyən təcrübə lazımdır. Uzağa getməyə lüzum yoxdur. Ən yaxşı örnek elə N.Hikmət və R.Rzanın əsərləridir.

İ.Fəhmi çağdaş poeziyamızda yaranmış qeyri-qənaətbəxş vəziyyətin səbəbini elmi-texniki inkişafın, xüsusilə internet məkanının genişlənməsi, ölkənin müstəqilliyi, azadlığı və torpaq, Vətən itkisi kimi problemlərin qısa müddətdə baş vermesi ilə izah edir. İlqara görə, şeirimiz ona görə bu mərhələləri hələ də aşa bilməyib. Axi, başqa xalqlar həmin prosesləri uzun bir zaman ərzində yaşayıblar. İlqar bir agrılı məsələni də unutmur: "...Biz gəncliyimizdə daha çox öz şeirlərimizi sevir və oxuyur, onların şeirlərini əzbər deyirdik. İndi isə gənclər hansısa avropalını özünə örnək kimi götürür, ona oxşamaq istəyirlər. Bir növ öz şeirlərimizi sevmək onlar üçün zövqsüzlük, gerizəkalılıq sayılır."

Əgər "Dəyirmi masa"nın arxasında olsaydım, tərəddüdsüz, söhbətə qoşular və deyərdim ki, biz bir az "küyə" gedənik, tez qızıb, tez də soyuyanıq. Vaxt var idi, üzümüzü rus yazıçılarına tuturdum, onları ən yaxşı örnək sayırdıq. O zamanki ideologiyanın "dirijor çubuğu"nın cızdığı dairəni bir kənara qoyaq. Öz canımızda da az deyildi, axı. Yuxarıda qeyd etdiyim kimi, "özgənin qarışqasını filə döndərmək" sanki genimizdədir. Yəqin ki, hamı xatırlayar ki, hətta yiğincaqlarda belə bizim vəzifəlilərimiz bilərəkdən "qadın" sözündəki "q" hərfini "k" kimi tələffüz

etməyi özünə şərəf sayırdı - desinlər ki, kişi dərin adamdır, ləp savad dəryasıdır. Düzdür, onda da dünyaya çıxməq üçün rus dili yeganə vasitə idi. Lakin unudurduq ki, örnək saydığımız rus poeziyası XVIII əsrə kilsə nəğmələri əsasında təşəkkül tapmağa başlamış, Derjavin kimi şairlərin fransız dilindən etdiyi tərcümələrin təsiri altında formalasmış, XIX əsrə isə Puşkin poeziyasının timsalında intibah dövrünü yaşamışdı. Hərçənd ki, onun da damarlarında müsəlman qanı axırdı.

Öz şeirimiz necə? XII əsrə İntibah dövrünü yaşayan Azərbaycan poeziyasının 1500 illik tarixi var. "Dədə Qorqud"un yaşı 1300 ildən artıqdır. "Astiaq əfsanələri"nin tarixi bizim eradan çox-çox əvvəllərə gedib çıxır. İndi də yazarlarımız üzünü Avropaya tutub. Nobel mükafatının necə, hansı prinsiplərlə verildiyini hamımız bilirik. Kimsə bu mükafatın laureatıdır, bu o demək deyildir ki, o əvəzolunmazdır. Sadəcə, hər yazılıçının öz yeri var. Belə çıxır ki, Markeslə müqayisədə Balzak yazıçı deyilmiş, yaxud vaxtıylə Sovet İttifaqı miqyasında tərcümə olunmayan, kitabları buraxılmayan əcnəbi yazıçıların hamısı dahi imiş. Əsassız mühakimə! Hörmətli qələmداşlarımız, bir həqiqəti unutmayaq ki, ən yaxın keçmişimizdə - ötən yüzillikdə yetişən və tarixə düşən bir çox yazıçı və şairlərimiz var. Artıq XXI əsrəyik, vaxtilə Avropada Şərqi poeziyasını öz saqlıqlarında ən kamil örnək sayan, ondan bəhrələnən Şekspir, Bayron, Höte, Heyne... kimi istedadlar isə hələ ki yetişməyib. (Bəzən çox sevdiyim Bayronun ingilis olmasına, doğrusu, inanmağım gəlmir. İngilisdə belə isti qan olmaz.)

Ən acıncacaqlısı da odur ki, çağdaş yazarlarımızın əksəriyyəti bu əcnəbi adlarını görüntü xatirinə əzbərleyiblər. Bir az dərinə getsən, məlum olar ki, onların heç bir əsərini oxumayıblar. Faciə bundadır. İkincisi, gənclərdə qəribə bir egoizm var. Onlar, İlqar demişkən, nəinki əvvəlkilərin, heç öz yaxın dostlarının da yaradıcılığı ilə maraqlanmırlar. Bu qədər özündən müştəbehlik, bu qədər özünəqapılmaq olarmı? Belələrinin, Belinskinin tebirince desək, bir adı var: "əzab çəkən egoist." Sən demə, sərbəst şeirə maraq da, bu sahəyə "zorəntəbib" axın da "dünyaya çıxməq" naminə imiş. Başqa ölkələri demirəm, qardaş Türkiyəyə, şeir törənlərinə gedənlərin əksəriyyəti (Zəlimxan Yaqubdan başqa) poeziyamızı sərbəst şeirlə təmsil edirlər, çünki həmin məclisdə vəznli şeir oxuyan bir türk tapmazsan. Türkiyə artıq ifrat dərəcədə avropalaşır, yüzilliklərlə formalasian adət-ənənəsini sürətlə itirməkdədir. Adice bir misal: əgər oğulla gəlin ata-ana, yaxud qayınata-qayınananın gözü qabağında bir-birinə "aşkim" deyib öpüşürlərsə, ayaqlarınada ayaqqabı çarpayıya uzanırlarsa, öynələrini viski ilə açırlarsa və bütün bunlar seriallarda açıq-aşkar öz əksini tapırsa, hansı milli varlıq, milli heysiyyatdan danışmaq olar? Sonu məlum deyilmə? Türkiyədə qəsdənmi, bilmədənmi etik-əxlaqi normaların pozulması, bu yönədə aparılan son dərəcə zərərli "mədəni siyasətin" nəticəsi olan anormalliq, əlbəttə, poeziyaya da öz təsirini göstərməliydi və göstərir.

Nəzərə almaq lazımdır ki, qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması da qat-qat çətinleşməkdədir. Bu gün Amerika və Avropa Şərqi diz çökdürmək üçün təkcə bombardan istifadə etmir. Şərqi, o cümlədən Azərbaycanı mənəvi aşınmalara məruz qoymaq üçün dəridən-qabıqdan çıxır, müxtəlif çirkin yollara əl atır. Onlar yaxşı bilirlər ki, milleti silahla məhv etmək olmaz, onu mənəviyyatından və milli heysiyyatından məhrum etməklə məhvinə nail olmaq mümkündür. Həmin ölkələrdə xüsusi Şərqi institutları var ki, illər boyu gecə-gündüz yatmayıb, müxtəlif təxribat üsulları hazırlayırlar. Vaxt vardı ki, Avropa "soyunub", müsəlmana "gəl-gəl" deyirdi, indi Avropa "geyinir", müsəlman isə "soyunmağa" başlayıb. Şərqi ölkələri yalançı parıltılara üz tutub, o ilgima doğru gedirsə, demək, avropalıların öz istəklərinə çatmasına çox qalmayıb. Əgər bu gün şeirimiz də "soyunmağa" başlayıb, dabənbasma Avropaya tərəf üz qoyursa, vay bizim halımıza. Adı həqiqətdir ki, mənəvi aşınmanın qarşısını yalnız güclü bədii təsirə malik bədii əsərlər ala bilər. Düşünməyə dəyməzmi?


Klassik heca vəznində yazmaq asan deyil. Axi, belə şeiri ingilis dilinə kim tərcümə edəcək? Hətta türklər özləri bizim heca vəznində yazılış şeirlərimizin tərcüməsinə yaxın durmurlar. Bəs, onda ingilisi, fransızı, italyanı... nə deyib qıñayacaqsan? Vaxtilə heca vəznində yazış-yaradan Əbdülhəq Hamid, Tofiq Fikrət, Məhmet Akif Ərsoy... kimi klassiklərin qurucu adı qalıb. Görünür, artıq biz özümüz də bu "edam kötüyü"nə doğru könüllü gedirik. Vaxt var ikən, düşünəkdəsinə: ağac kökündən qopanda məhv olur. Dünya ədəbiyyatından, ədəbi proseslərdən xəbərdar olaq, lakin kökümüzü unutmayaq, onda hər şey öz halal yerini tapacaq... Qərb texniki tərəqqidə nə qədər irəli getsə də, poeziyada bizə çatmaz, çünki poeziya üçün isti ürək lazımdır. O da Qərbə yoxdur. Qoy, o bizə tərəf gəlsin. Xalq əyilməmeliidir və bu əyilməzliyi hər gələn nəslə aşılamaq bir vətəndaş kimi şairin ümdə vəzifəsidir. Digər xalqlarla da münasibətlərimizdə səmimiyyətimizin həddini bilək, çünki bu hədd keçildimi, səmimiyyət yaltaqlığa çevirilir. Bu xıslət bize yaraşmır.

Obyektiv tənqid ümumən ədəbiyyatın yolunda yaşılı işıqlı mayakdır. Qaçaraqdə da olsa müzakirə zamanı bu məsələyə də münasibət bildirilib. İ.Qəhrəman tənqidçilərin yaxşını pisdən seçə bilmədiklərini və zəif şeirlərə məqalə yazmaqla hərənin bir "konfet sexi" yaratdığını deyir və çox ciddi irad tutur. Ə. Cahangir bir neçə tənqidçinin adını çəkir və hansının belə "sexi" olduğunu dəqiqləşdirmək istəyir. "Bunu müəyyən etmək tənqidçilərin işidir", - deyən İlham cavabdan yayınır. Onu əlavə etmək istərdim ki, adı çəkilənlərin sırasında İsa Həbibbəyli, Nizami Cəfərov və Nizaməddin Şəmsizadə ədəbiyyatşunaslıqda tənqidin ümumi konsepsiyasını araşdırın alımlərdir. Onlar nadir hallarda tanınmış bir yazıçı, yaxud şair haqqında ayrıca məqalə yazırlar. N.Şəmsizadənin isə gənclərdən bəzilərinin kitablarına rəy yazdığını müşahidə etmişəm. Razi qaldığım da olub, qalmadığım da. Hər üçünün yazı dili səlisdir, təmizdir, örnək olasıdır. Onlardan Nizami Cəfərovun şifahi nitqi də, yazı dili də öz təmizliyi və şirinliyi ilə seçilir. O, danişanda mərhum akademikimiz Bəkir Nəbiyevi xatırlayıram. Yaşının bu çağında mütəmədi olaraq ədəbi prosesi izləyən, geniş şərhələr verən, həmçinin cavan şairlər və yeni çıxan kitablar haqqında rəylər yazan tənqidçilərdən biri də Vaqif Yusiflidir. Lakin onun son yazılarında bəzən kəmiyyət keyfiyyəti üstələyir. Tehran Əlişanoğlunun bir neçə məqaləsini oxumuşam. Başa düşə bilməmişəm ki, o yazılar tənqid haqqındadır, yoxsa Ədəbiyyat Institutunun hesabatıdır. Yazılılarında sanki orijinallıq xatırınə işlətdiyi bəzi sözləri hansı dildən götürdüyü məlum deyil - hər halda Azərbaycan dilinin leksik lüğətində belə sözlərə rast gəlməmişəm. Dili o qədər dolaşıqdır ki, öz yazdığını yalnız özü başa düşər. Elnarə Akimovanın da bir neçə yazısına baxmışam. Məncə, gənc tənqidçi Azərbaycan dilini daha yaxşı öyrənməlidir. Onun məqalələri sanki dissertasiya mövzularının mətbuat variantıdır. Jurnalın bu sayındakı yazısı - "Körpüdə ümid" romanı haqqında düşüncələr" məqaləsi də roman haqqında AYB-də aparılan müzakirələrdə səsləndirilmiş fikirlərdən çox da irəli getməyib.

Obyektiv və xeyirxah tənqiddən düzgün nəticə çıxaran yazıçı, yaxud şairin uğur qazanacağı labüddür. 70-ci illərdə "Azərbaycan" jurnalında böyük yazıçımız, akademik Mirzə İbrahimov gənc şairlərin şeirlərini zərgər dəqiqliyi ilə təhlil etmişdi. Bu gün hamının tanıdığı istedadlı şairimiz Ramiz Rövşənin "Mənim telefonum" adlı şeirinə də münasibət bildirmişdi. Şeirdəki iki misraya diqqət yetirin:

**Mənim telefonum qara bir pişik,
Atılıb üstünə cırmaqlayacaq.**

İlk baxışda fiziki mənada bu bənzətmə çox yerində idi, hətta bədii tapıntı təsiri bağışlayırdı? Bizim kimi gənclərin, o cümlədən mənim də xoşuma gəldi.



O zaman qara telefonlar vardi, səslənəndə elə titrəyirdi ki, elə bilirdin bu saat adamın üstünə atılacaq. Mirzə müəllim yazmışdı ki, bu istedadlı gəncin belə bənzətmələrdən uzaq olması məsləhətdir... və sonralar R.Rövşənin şeirləri daha gözəl bənzətmələrlə zənginləşdi, bəzi şeirləri dillər əzbəri oldu.

Müzakirədə narahatlıq doğuran bir çox məqamlara toxunulub. Təbii alınan dialoqların mətnini çağdaş şeirimizi təmsil edənlərin diqqətlə oxumaları məsləhətdir - qazanarlar, itirməzlər. Mənsə, kimsəni yormaq istəməsəm də Ə.Cahangirin F. Mehdiyevaya verdiyi bir suala da biganə qala bilmədim: "Bəzən şeiri qadın poeziyası, kişi poeziyası deyə cinsəl təsnif edirlər. Yaradıcı xanım kimi, bu faktla, yəqin ki, rastlaşmışınız?..."

Poezyamızın gələcəyinə nikbin baxan Fərqanə xanım belə faktla rastlaşdığını, lakin bununla heç cür razılaşmadığını, şeiri ana laylası kimi dəyərləndirdiyini, əsl poeziyadan söhbət gedirsə, qadınlı-kışılı şairləri qanadsız mələk sandığını və s. söyləyir. Deyərdim ki, Fərqanə xanım, əziz bacım, mən də razı və ən azı "Əlcəzairli qız" poemasını yanan Mirvarid Dilbazini xatırlayıram. Bu gün çağdaş poeziyamıza "qatarlanıb gələn" xanımlardan soruşmusunuzmu ki, nə diyardan gəlirsiniz? Onların (çox az bir qismini, əsl istedadlıları çıxməq şərtiylə) eksəriyyəti sənin kimi ana laylası eşidiblərmi, yaxud özləri besik başında dayanıb bircə ağız layla çalıblarmı? Erotik şeirlər ("Şeir" deməyə dil də dönəmür) yanan şairələrdən, ərindən boşanıb ona acıq vermək üçün "şairə" kimi tanınmağı özünə şərəf sayanlardan, oxucuya özünün görüb-götürdüyü "dahiyənə həyat fəlsəfəsindən" dərs deyən bəzi "oxu daşa dəyənlərdən", hələ də "ağ atlı şahzadə" gözləyə-gözləyə ahu-zar edənlərdən böyük ədəbiyyatmı gözləyirsən? Məgər sovet dövründə söz qanan, savadlı qadınlar az idimi? Niyə bu qədər şairə yox idi? Ailələrimizdə baş verən belə xoşagəlməz olaylar mənəviyyatımızda gedən sonu uçuruma dirənəcək aşınmalardan xəbər verir. Fərqanə xanım, deyəsən, poeziyamız MATRİARXAT DÖVRÜNÜ yaşayır. Axırı xeyir olsun!

Bütün iradlarına baxmayaraq, poezyamızın gələcəyinə mən də nikbin baxıram. Dərya çalxanmasa, təlatümlənməsə durulmaz deyiblər. Möhtəşəm bir tarixə malik Azərbaycan ədəbiyyatı heç vaxt naümid qalmayıb. Öten yüzillikdə olduğu kimi, iyirmi birinci yüzilliyin də ən böyük şairini zaman bu gündü gəncliyin sıralarından seçəcək. Zamanın vurduğu möhürü pozmağa isə kimsənin cürəti çatmaz!..



◆ Tənqid və ədəbiyyatşunaslıq ◆

Asif RÜSTƏMLİ

TACİK MİLLİ MƏTBUATININ AZƏRBAYCANLI BANISI

Fədakar, yaradıcı əməyi, geniş dünyagörüşü, mükəmməl biliyi və istedadı ilə Azərbaycanın milli mətbuatının yaranmasında və təşəkkülündə Həsən bəy Zərdabi, Səid, Cəlal və Kamal Ünsizadə qardaşları, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Haşim bəy Vəzirov, Əliabbas Müznib və b. işiqlı ziyalılar, mütəfəkkir qələm sahibləri ilə çiyin-çiyinə xidmət göstərən, həyat və yaradıcılığı təessüf ki, yetərinçə araşdırılmayan milli düşüncə sahiblərimizdən biri də tacik milli mətbuatının azərbaycanlı banisi, şair, publisist, mütərcim Mirzə Cəlal Yusifzadədir. Onun babası, soyadının qaynaqlandığı Mirzə Ağa Yusif Qarabağda, İbrahim xanın sarayında müdrik şəxsiyyət, alim və şair kimi reğbət qazanmışdır. Atası Axund Hacı Mirzə Ələkbər Ağa Yusif oğlu Şuşada milli ruhlu maarifpərvər, yüksək təhsilə malik, ərəb, fars və türk dillərini mükəmməl bilən xeyirxah ziyali və nüfuzlu şəxsiyyət kimi tanınırdı. Qarabağın əsilli-nəcabətli soylarının birindən pərvəriş tapan Mirzə Cəlal Yusifzadə haqqında ilk dəfə yiğcam və səhih məlumat şair, təzkirəçi və müsiqisünas-alim Mir Möhsün Nəvvabın 1892-ci ildə (hicri 1310) hazırladığı "Təzkireyi Nəvvab" kitabında rast gəlirik. Onun doğum tarixi, məşguliyyəti və xarakteri haqqında M.M.Nəvvab yazırı: "Cənab Axund Mirzə Cəlal Axund Hacı Mirzə Ələkbər oğlu Qarabağ vilayətinin əhalisindəndir. 1277-ci ildə anadan olmuş, hal-hazırda 33 yaşı var. Xoşqamət, xoşxasiyyət və xoştəbiət bir cavandır. Özünəməxsus gözəl xasiyyəti var. Qarabağ üləmalarındandır. Kermanda cənab Hacı Məhəmməd Xan bin Hacı Kərim Xan bin Zəhir əd-dövlət İbrahim Xan Qacarın hüzurunda on il elmləri təhsil etmişdir. Bəzən türkçə və farsca şeirlər yazar. Şeirləri pərakəndədir, divani yoxdur". (M.M.Nəvvab. "Təzkireyi Nəvvab", "Azərbaycan" nəşr., 1998, s.367).

Bu yiğcam məlumatda Mir Möhsün Nəvvab bir neçə məqama aydınlıq gətirib. Bəzi müəlliflər (tədqiqatçı-jurnalist Fazıl Rəhmanzadə, müsiqisünas Firidun Şuşinski, filologiya elmlər doktoru, professor Nazif Qəhrəmanlı, tanınmış tacik tarixçisi Numoncan Qafarov, tacik jurnalisti Əlfiyyə Bəşirova və b.) Mirzə Cəlal Yusifzadənin doğum tarixini 1861 və ya 1862-ci il göstərsələr də, Nəvvab təzkirəsində birmənalı olaraq hicri-qəməri tarixi ilə 1277, yeni miladi ilə 1859-cu il yazmışdır. Başqa sözlə, Mirzə Cəlalın 1892-ci ildə 33 yaşı olduğu təzkirədə qeyd edilmişdir. Bu qaynaq bize məlum olan mənbələrdən birincisi və ən mötəbəridir.

Digər xatırlatma M.C.Yusifzadənin təhsili ilə bağlıdır. Ədibin oğlu Alim Yusifzadənin xatırələrində atasının "İran və İraqda 7 il təhsil görərək Şuşaya axund kimi qayıtdığı" vurğulansa da, yenə də Mir Möhsün Nəvvabın məlumatı - İranın Kerman şəhərində "...İbrahim Xan Qacarın hüzurunda on il elmləri təhsil et"məsi daha səhih və inandırıcıdır.

İbtidai təhsilini Şuşada atası Axund Hacı Mirzə Ələkbərdən alan və onun sayəsində də ərəb və fars dillərini mükəmməl mənimşəyən Mirzə Cəlal Kermandan qayıtdıqdan sonra pedaqoji fəaliyyətlə, məktəbdarlıq işləri ilə məşğul olmağa başlayır. O dini elmlərə dərindən yiyələnsə də, daha çox

dünyəvi elmləri tədris və təbliğ edirdi. Anadilli dərsliklərin olmadığı bir zamanda bu boşluğu doldurmaq üçün səy göstərirdi. Qori Müəllimlər Seminariyasının müfettişi, görkəmli pedaqoq, maarifçi Aleksey Osipoviç Çernyayevskinin Tiflisdə, 1881-ci ildə Ünsizadə qardaşlarının mətbəəsində nəşr etdiirdiyi "Vətən dili" (28 səh.) istisna olunarsa, Mirzə Cəlal Yusifzadənin üç il sonra eyni ünvanda çap etdiirdiyi "Hesab" (Axund Cəlal. "Hesab", Tiflis, "Kəşkül" idarəxanası, 1884, I hissə, 28 səh.) adlı kitabı ilk milli dərsliyimiz sayla bilər. Qafqaz Canişinliyinin senzura idarəsi "Hesab"ın nəşrinə 14 yanvar 1884-cü ildə icazə vermişdir. Kitabın üz qabığında yazılmışdır: "Hesab. Əsəri Axund Cəlal. Qismə-əvvəl. Bu risalə qəvaidi-ərbəəi-hesabiyəye (hesabın dörd qaydasına - A.R.) şamil olub mübtədi (ibtidai-A.R.) müsəlman şagirdlərinə məxsusdur. "Kəşkül" idarəxanəsi təb və nəşr etmişdir. Tiflis - 1301."

Müəllif ibtidai məktəblər üçün hazırladığı dərsliyi zəruri məlumat və müqəddime ilə təchiz etmişdir. O, Cəlal imzası ilə dərsliyin başlanğıcında yazdı: "Bizim müsəlman məktəblərində fənni hesab təlim olunmuyor. Onun səbəbi dilimizdə mübtədilərə məxsus bir kitab olmamağıdır. Elmi hesabə olan ehtiyacımızı gizlətmek olmaz. Çünkü bizim övladımız məktəbdən çıxb ticarət ilə məşğul olurlar ki, ticarədə hesabı bilmək zəruridir.

Biz bu işkalı (çətinliyi) Şeyx Bəhaəddin Əliyeyi Rəhmənin ərəbi dilində təlif eylədiyi "Xü'laseyi əl-hesab" ilə rəf edə bilmərik. O kitabı bizim tələbələrdən müntəhili həzar məşəqqət ilə kitab yüzünə öğreniyorlar. Onların elmindən dəxi bizə nə faidə? ... Ərəbcə yazılmış olan bir kitabı türkcəyə - öz madərzadi (anadangəlmə, doğma - A.R.) dilimizə nəql eyləmək müşkülmüdür? Fənni hesabı ərəblər öz dillərinə götürdükləri kimi biz də götürə bilərik. Bu mühüm əmrə şüru olunmaq bizim millət məktəblərinə nəzarət edən Baş Ruhani dairələrinin borcu isə də, biz onlara kömək vermək niyyətilə və millətimiz ətfalının nəfini mülahizə eyləməkle işə şüru edib bir neçə şərq və ərəb asarından xülasə bir "Risaleyi-Hesabiyə" dilimizə nəql eylədik. Bu niyyət və zəhmətim əbnai-millətə (millət oğullarına - A.R.) faidəli olacağına əminəm".

Dərsliyin müqəddiməsində verilmiş bir neçə cümlə Mirzə Cəlalın millətsevər ziyalı, təessübkeş maarif xadimi olması barədə dolğun təessürat yaradır. Metndə "kitabı türkcəyə - öz madərzadi (anadangəlmə, doğma - A.R.) dilimizə nəql eyləmə" ifadəsi xalqımıza "müsləman", "tatar", "tuzem" deyildiyi bir dövrde doğma dilimizin türkcə olduğunu vurğulamaq böyük hüner və cəsarət tələb edirdi. Müqəddimənin sonunda "axund" titulundan imtina edərək yalnız "Cəlal" yazması, dərsliklərin hazırlanmasında "millət məktəblərinə nəzarət edən Baş Ruhani dairələrinin borcu" olduğunu xatırlatması, bu zəhmətin millətin övladları üçün faydalı olacağına əminliyini bildirməsi müəllifin mütərəqqi, maarifpərvər, milli ruhlu ziyalı olduğunu təsdiqləyən arqumentlərdir. Kitabın cildinə əvvəlinci hissə yazılsa da, dərsliyin növbəti hissələrinin nəşrinə təsadüf etmirik.

Müəllifin həmyerisi Firidun Şuşinski yazdı ki, M.C.Yusifzadə "...ərəb və fars dillərini mükəmməl öyrənmiş, 40 ilə yaxın müəllimlik etmişdir. Bundan əlavə Mirzə Cəlal ədəbi yaradıcılıq və musiqi ilə məşğul olmuşdur. ...Şeirlər, pyeslər yazmış, həm də tərcüməçiliklə məşğul olmuşdur. Mirzə Cəlal məşhur Saşa Oqanezəşvilinin "Fərhad və Şirin" operasının librettosunu yazmış, ...Mir Möhsün Nəvvabın musiqi məclislərində yaxından iştirak etmişdir (F.Şuşinski. "Şuşa", Bakı, "Gənclik" nəşr. 1998, səh.255-256).

Göründüyü kimi, Mirzə Cəlal Yusifzadə çoxşaxəli fəaliyyət və yaradıcılıq istiqamətlərinə malik idi. Onun növbəti kitabı - "Qumar, şərab və aidiyyati sairənin müzərrətlərini göstərən risaləsi "Nəhyi münkər" adı ilə Tiflisdə 1905-ci ildə böyük demokrat Mirzə Cəlilin və Ömər Faiqin "Qeyrət" mətbəəsində nəşr olunur. Tərbiyəvi mövzuda, zərərli adətlərdən bəhs edən, Cəlal Yusifzadə imzası ilə işiq üzü görən 46 səhifəlik bu nəşr "Qeyrət" in buraxdığı ilk kitablardan idi. Müəllif risaləsinin yiğcam girişində yazdı: "Bu müxtəsər risalədə qumar,

şərab və sair aidiyatın fəsad və zərərlərindən sadə türk dilində söyləyəcək istədiyimizdən bəzi ayati şerife (şərəfli ayələr - A.R.) və əxbarı sehihənin ərəbi əl-ləfz və əl-ebare zikrindən sərf-nəzər edib, fəqət məzmunlarını türkçə yazmağa iktifa edirik (kifayətlənirik).

Niyətimiz isə türk dilinə və üslubuna aşına olanları tənbih (oyatmaq) etməkdən ibarət olub, bəlkə də, gənc uşaqlarımıza təlimi səhl olub, qumar və şərab və sair aidiyatı müzərrənin məfsədələrinə alım olmayı mələkə (vərdiş-A.R.) həddinə yetişdirməkdir" (Cəlal Yusifzadə. "Nəhyi münkər", Tiflis, "Qeyrət" mətbəəsi, 1905, s. 2).

Müəllif məramnaməsində vurğuladığı kimi, kitabın yazılımasında və nəşrində niyəti türk gənclərini mənəvi saflığa, sağlam həyat tərzinə dəvət etmək, zərərlə vərdişlərdən uzaqlaşdırmaqdır. Üç fəsildən ibarət olan "Nəhyi münkər" kitabında da Mirzə Cəlal Yusifzadə maarifçilik məsləkinə sadiq qalırdı.

Onun "Rəşəhati-Nəbəviyyə" (Fəxri-Kainat, xətəmül-ənbiya) kitabı isə (Bakı, Orucov qardaşları mətbəəsi, 1910, I cild, 88 səh.) dini mövzuda yazılmış, ərəb dilindən tərcümədir.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyovdan sonra Mirzə Cəlal Yusifzadə opera librettosu yanan ikinci tanınmış sənətkardır. Onun Şeyx Nizami Gəncəvinin "İsgəndərnamə"sine müraciət edərək "Fərhad və Şirin" (Bakı, Orucov qardaşları mətbəəsi, 1911, 32 səh.) adlı əsər yazması zəmanəsinin böyük hadisəsinə çevrildi. Mirzə Cəlal Yusifzadənin "Fərhad və Şirin" librettosu əsasında tarçalan Mirzə Zeynalla hazırladığı opera haqqında hələ 1910-cu ilin oktyabr ayında "Kaspi", "Zakavkazskoye obozreniye" qəzetlərində məlumatlar dərc olunmuşdur. "Yeni həqiqət" qəzeti 21 fevral 1911-ci il sayında verilən məlumatda əsasən Cəlal Yusifzadənin "Fərhad və Şirin" operası "Martin 6-da oynanılacaq və musiqişünaslar həmin opera üçün Asiya nəgmələrindən ibarət musiqi yazmışlar."

"Yeni həqiqət" in digər sayında isə "Fərhad və Şirin" operasının ilk dəfə 1911-ci il 6 mart tarixində Nikitin qardaşlarının sirkində tamaşa qoyulması, Fərhad rolunu Cabbar Qaryağdioğlunun, Şirin rolunu isə Cəmil Nəcəfovun ifa etməsi xəbəri verilmişdir. Bu faktlar təsdiqləyir ki, "Fərhad və Şirin" operasını milli musiqiye dərindən bələd olan Mirzə Cəlal hələ 1910-cu ildə tarçalan Mirzə Zeynalla hazırlamış, F.Şuşinskiyin Saşa Oqanezashvilini operaya şərik etməsi səhfdir.

M.Ə.Rəsulzadə "Fərhad və Şirin" operası haqqında "İqbəl" qəzetində çap etdirdiyi resenziyasında (1914, 20 yanvar) Mirzə Cəlal Yusifzadəni "münəvvər bir alim və vaseh məlumat sahibi bir şərqşünas" adlandırırırdı.

M.C.Yusifzadənin sonuncu çap kitabı 1912-ci ildə Mirbabayevin "Zarya" mətbəəsində nəşr etdirdiyi "Ata - baba nəsihətləri" (16 səh) adlı, uşaq və gənclər üçün tərbiyəvi mövzuda qələmə aldığı əsəridir.

Etiraf olunmalıdır ki, Mirzə Cəlal Yusifzadənin ədəbi, bədii və ictimai fəaliyyəti, mətbuat sahəsindəki xidmətləri, bədii-publisistik yaradıcılığı ayrıca tədqiqata möhtacdır. Onun "Həyat", "Irşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayı-həqq" və b. qəzetlərdə C, C.Y, Cəlal Qarabaşı, Cəlal Yusifi, Mirzə Cəlal Yusifzadə və digər imzalarla çıxış etməsi məlumdur. Mirzə Cəlalın 1911-1912-ci illərdə Bakıda ana dilində nəşr etdiyi "Həqiqəti-əfkər" (Fikirlərin həqiqəti - A.R.) qəzetini onun mətbuat sahəsindəki fəaliyyətinin ən yüksək məqamı kimi dəyərləndirmek olar. Azərbaycan arxivlərində bir nömrəsi də tapılmayan bu mətbuat orqanının tam dəsti akademik İsa Həbibbəylinin maddi və mənəvi dəstəyi ilə Rusiya Dövlət Arxivinin Sankt-Peterburq Filialından bu sətirlərin müəllifi tərəfindən gətirilərək AMEA Nizami adına Ədəbiyyat İnstitutunun arxivinə təhvil verilmişdir.

Mirzə Cəlal Yusifzadənin müdürüyi və sahibi imtiyazlığı (redaktorluğu və naşırılığı) ilə "Həqiqəti-əfkər" qəzetinin ilk sayı 1911-ci il 29 oktyabr tarixində,

şənbə günü, Bakıda Nikolayevski küçəsində yerləşən Tağıyevin Qız məktəbinin (indiki AMEA M.Füzuli adına Əlyazmalar İnstututunun - A.R.) altında, Orucov qardaşlarının elektrik mətbəəsində o vaxtın leksikonu ilə desək "təb edilmişdir". Qəzet A-2 formatlı, dörd səhifəlik, həftədə bir dəfə işq üzü görən "siyasi, ədəbi, fənni, ictimai və iqtisadi türkçə" mətbuat orqanı idi. Birinci sayın ilk səhifəsinin əsas bildirişində müdər və sahibi imtiyaz oxucularına üz tutaraq yazdı: "Həqiqəti-əfkər". Oktyabr ayının 29-dan etibarən həftədə bir dəfə şənbə və müsəlman bayramlarının sabahı günləri "Həqiqəti-əfkər" qəzətəsi nəşr olunacaqdır. Elm və ədəbdən bəhs edən məqalələr üçün qəzətəmizin səhifələri açıqdır".

Mirzə Cəlal Yusifzadə qəzətin məram və məqsədini ilk nömrənin baş yazısında belə bəyan etmişdir: "H.Ə" (Həqiqəti-əfkər - A.R.) intişarından əsl məqsədimiz Qafqaz türk həmvətənlərimizə məlumat verməkdir. Siyasi, iqtisadi, ictimai, əxlaqi, ədəbi... hər qism məqalələrə vərəqələrimizdə yer vardır. Şəxsi qərəzdən xali, ədəb dairəsindən xaric olmaqdan arı hər günə məqalələr və əxbər dərc olunacaqdır.

Möhtərəm ədib, mühərrir və alimlərdən rica olunur ki, bizim bu müxtəsər vərəqparəmizin islahına məxsus bəzli-itaət buyursunlar. Bir mətləbdə səhvlərimiz və xətamız olursa göstərmək ilə bizi xoşhal eyləsinlər" ("Həqiqəti-əfkər" qəz., Bakı, 1911, 29 oktyabr, № 1, səh. 1).

Bu bir neçə cümlə qəzətin və onun redaktorunun demokratik dəyərlərə sadıqlığını, cəmiyyətin maariflənməsi yolunda məşəqqətlərə dözümlülüyünü, həqiqətin, doğrunun söylənilməsində inadıllığını təcəssüm etdirən çox açıq bəyannamədir. "Həqiqəti-əfkər"ın birinci səhifəsində "C" imzası ilə yer alan bu yazı qəzətin tutacağı yolu nişan vermişdir.

Qəzətin ilk sayının birinci səhifəsində redaktorun "Cəlal" imzası ilə yazdığı digər məqale "Məlumat gərəkdir" adlanır. Mənim fikrimcə, Mirzə Cəlal bu yazısı ilə qəzətin hansı zərurətdən yarandığını oxucuların diqqətinə çatdırmaqla əhəmiyyətini xüsusi vurğulamışdır. Məqalədə yazılır: "Bize, əlbəttə, məlumat gərəkdir! Min illər ilə qəflət və ətalətə giriftar olmuş bir millət eyş və işrətlə məşğul olub, özünün, ətrafinin və həm millətinin dərdindən xəbərsiz qalan bir taifəyə, əlbəttə, məlumat gərəkdir".

Cəhildən bedər dünyada bir dərd olmadığı ümum-elm sahiblərinin müslimi olan bir mətləbidir. Lakin zənnimizcə bu mətləbi bir qədər daha diqqətlə mülahizə eyləsek, cəmi dəndlərin əsası cəhl olduğunu aşikarə görərik. Yəni dəndlər cümləsindən birisi və ümdəsi cəhldir... Hər bir dərdin xüsusi dərmanı varsa da, ümumi dəndlərin ümdə dərmanı həman elmdir.

Müxtəsər edək: ...İbtidai elmlərin təhsil yolu birincisi məktəblər olduğu kimi, ikincisi də mətbuat, ruznamələr və məcmələrdir".

Mirzə Cəlal cəmiyyətin cəhalətdən xilasının ümdə yolunu məktəbdə və mətbuatda axtarmaqda haqlı idi. Bununla da xalqın elmlərə yiylənəməsində, dünyagörüşünün inkişafında mətbuatın rolunu o yüksək qiymətləndirirdi.

"Həqiqəti-əfkər"ın ilk sayının növbəti səhifələrində Seyid Hüseynin "Ehtiyacımız çoxdur" məqaləsi, Əliabbas Müznibin "Mənzumə"si, Ağababa Yusifzadənin "Bəndərcüz faciəsinin təfsilati", Qədir Heydərovun "İranda ixtiasha zühuru", "Türkiyə - İtaliya mührəbəsi", telegraf xəbərləri, "Hekayə, roman və hər cür oxumaq kitabları"nın siyahısı və digər yazılar verilmişdir. Axund Yusif Talibzadə qəzətə təbrik məktubu, Məhəmməd Hənifə Zeynalov və Əliağa Sadıqzadə Təbrizi "İzharı-təşəkkür" göndərmiş, redaksiyaya Gəncədən, Ağdamdan, Qaryagindən (indiki Füzulidən - Red:) informasiyalar ünvanlanmışdır.

Mirzə Cəlalın bu qəzətdə yazıları "C", "Cəlal", "Həman", "Özü", "Bu özü" imzaları ilə çap olunmuşdur. Qəzətin bir neçə sayında davam edən silsilə elmi-publisistik məqalələri "Əql ayinəsi", "Şeiri-mənsur", "Bədaeyi əl-ədəb", "İngilabi

elm" adlanır. "Bu özü" imzası ilə "Mənbəyi fəsad" hekayəsi, "Zavallı madər", "İntiqad", "Yaxşı adamlar", Biçarə madər", "Gözəl iqdamat" felyetonları nəşr olunmuşdur.

Bundan əlavə, "Həftəlik xülasə"lər, xarici və daxili xəbərlər də Mirzə Cəlalın qəleminə məxsusdur. Redaktorun oğlu Əli Yusifzadənin "Asiya coğrafiyası" adlı silsilə məqaləsi qəzetiñ əksər saylarında yer almışdır. Seyid Hüseynin "Nəticələr" felyetonu "Həqiqəti-əfkar"ın 6 sayında tam çap olunmuşdur. Cəfər ... Mətrudun "Şücaətim", "Eşidənlərə" şeirləri, eləcə də Səməd Mənsur, Mirzə Rəhim Fəna, Əliabbas Müznib, Cabbar Əsgərzadə Aciz, Nemət Bəsir, Mehəmmədəli Manafzadə və s. 34 poeziya nümunəsi bu mətbuat orqanında dərc edilmişdir.

Azərbaycan pomantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, şair, mütercim Abbas Səhhətin "Həqiqəti-əfkar"da dörd nəzm nümunəsi işiq üzü görüb. Onlardan "Təcəddüd və tərəqqi" (1911, 24 dekabr, № 11) şeiri sonralar müəllifin kitablarına (1935, 1950 və 2005-ci il nəşrləri nəzərdə tutulur - A.R.) "Tərəqqi və təbiətin qanunu" adı ilə daxil edilmiş, digər üç şeiri isə çağdaş oxucu auditoriyası üçün tamamilə naməlumdur.

Ədibin şeirlərdən ikisi - "Əndişeyi-rindanə" ("Həqiqəti-əfkar" qəz., Bakı, 1911, 12 noyabr, № 3) və "Rəddiye-rindanə" ("Həqiqəti-əfkar" qəz., Bakı, 1911, 20 noyabr, № 5) hərəsi dörd misradan ibarət olmaqla şairin ad və təxəllüsünün baş hərfəri - "A.S." (ərəb qrafikası ilə "Ə.S.") gizli imzası ilə, "Cümle qayı" ("Həqiqəti-əfkar" qəzeti, Bakı, 1911, 17 dekabr, № 10) isə "A.Səhhət" adıyla dərc olunmuşdur. İlk iki şeir "Həqiqəti-əfkar" qəzetiñ 3-cü və 5-ci saylarında işiq üzü gərsə də, mövzu etibarilə bir-birinin davamıdır. Şair azadlıq uğrunda Rindin (qorxusuzun -A.R.) çarpışmalarını hər iki nəzm parçasında böyük ustalıqla, qabarıq vermişdir. Həmin şeirləri oxucuların diqqətinə təqdim etməyi məsləhət bildik:

ƏNDİŞEYI-RİNDANƏ

*Qanımın hər qətrəsi səngi-cidal dəryasıdır,
Bən səhərdən şəmədək bir bəhri pürqovğadəyəm.
Qəhri xilqət pəncəsində çırpınır ruh, iştə bən,
Bəndəyəm, bin kərə hər gün, bində istefadəyəm.*

RƏDDİYE-RİNDANƏ

*Əhrimən qandan yaradılmaz, yaradır "sən" kibi,
Bəndəyi binlərlə bən də iştə bu dəvadəyəm.
Əhriman babında bağlı bəndələrdir qəhrkar,
Qəhrkarla çarpışırkən bən nasıl azadəyəm?*

Beləliklə, bütün hallarda Mirzə Cəlal Yusifzadənin "Həqiqəti-əfkar" qəzeti "Vətən" (1909) şeiri ilə Azərbaycan türkləri arasında məşhurlaşan sevimli şairimiz Abbas Səhhətin yiğcam ədəbi-bədii irsinə daha üç əsər əlavə edir. Ədibin indiyədək nəşr olunan kitablarına daxil edilməyən "Əndişeyi-rindanə", "Rəddiye-rindanə" və "Cümle qayı" adlı naməlum şeirləri Abbas Səhhət poeziyasını sevərlər üçün böyük töhfə sayla bilər.

Ümumilikdə Mirzə Cəlalin baş redaktorluğu ilə "Həqiqəti-əfkar"ın 1911-ci ildə 11, 1912-ci ilə 8 sayı işiq üzü görmüşdür. Qəzetiñ sonuncu - 8-ci sayı (cəmi 19 nömrəsi çap edilmişdir - A.R.) 1912-ci il 25 fevral tarixində, şənbə günü (hicri qəməri ilə 1330, 19 rəbbi-ül-əvvəl) çıxmışdır.

Qəzetiñ dördəyliq fəaliyyətini dəyərləndirməli olsaq, xüsusi vurğulamağa ehtiyac duyulur ki, Mirzə Cəlal Yusifzadənin "Həqiqəti-əfkar"ı özünün elmi,

bədii, publisistik üslubu, aydın məramı, yüksək peşəkarlığı, mənəvi dəyərlərə ehtiram hissi və sədaqəti ilə zəmanəsinin qəzetlərinə örnək, nümunə olan, birliyə və tərəqqiyə xidmət edən bir ədəbi cərəyan, yaradıcılıq məktəbi idi.

...Təəssüf ki, qəzeti bağlanma səbəbləri hətta bu mətbuat orqanının son saylarında da qeyd olunmamış, abunə elanları davamlı şəkildə birinci səhifədə yer almışdır. Tacik tədqiqatçılarının araşdırılmalarından məlum olur ki, "Həqiqəti-əfkar"ın qəfil qapanması kağız qıtlığı, iqtisadi böhran və ya senzura qərarı ilə həyata keçirilməmişdir. Buna əsas səbəb qəzeti redaktoru və naşiri Mirzə Cəlalın Orta Asiya cədidçiləri, islahatçı maarifçiləri tərəfindən Buxara şəhərində buraxılması nəzərdə tutulan "Buxarayı-şerif" qəzeti redaktoru vəzifəsinə dəvət edilməsi olmuşdur. Dəvəti məmənunluqla qəbul edən M.C.Yusifzadə 1912-ci ilin martından 1913-cü ilin yanvar ayınınadək Orta Asiyada adıçəkilən mətbuat orqanının nəşri sahəsində çalışmışdır (Bu mövzu üzrə araşdırmaların yığcam təqdimati ədibin həyat və fəaliyyəti barədə qeydlərin yekununda nəzərdə tutulur - A.R.).

Mirzə Cəlal 1913-cü ilin soyuq yanvar günlərində birində Buxaradan Bakıya qayıtdıqdan sonra "Sədayi-Həqq" (1912-1915) və "İqbəl" (1914-1915) qəzetiñdə çalışmış, "Fərhad və Şirin" operasının "Səfa" dram cəmiyyəti tərəfindən yenidən tamaşa qoyulmasında fəal iştirak etmişdir. O, 1918-ci ilin əvvəllərində Zaqafqaziya Seyminə üzv seçilmiş, Cümhuriyyət dövründə "Azərbaycan" qəzeti ilə fəal əməkdaşlıq etmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra Nəriman Nərimanovla görüşən Mirzə Cəlal birincinin təklifi ilə bir müddər Qaryagində, sonra isə Bakıda orta məktəblərdə müəllimlik etmişdir. Nazif Qəhrəmanlı Fazıl Rəhmanzadəyə istinad edərək yazmışdır ki, respublikanın maarif naziri işləmiş professor Mehdi Mehdizadə, şair Məmməd Rahim Mirzə Cəlal Yusifzadənin şagirdləri olmuşlar.

Bakıda 1926-ci ildə keçirilən Birinci Beynəlxalq Türkoloji Qurultayda Mirzə Cəlal tərcüməçi kimi iştirak edib. O, Əli bəy Hüseynzadənin təşəbbüsü və fotoaparati ilə çəkilən şəkildə Əbdürəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Məhəmməd Fuad Köprülü, Bəkir Çobanzadə, Abdulla Şaiq, Seyid Hüseyin, Mirzə Rəhim Fəna, Əhməd Cavad, Salman Mümtaz, Əliağa Vahid, Əli Yusif Rai və b. ilə bir sırada yer almışdır.

Ömər Xəyyamın rübaillerini dilimizə ilk çevirənlərdən biri Mirzə Cəlal olmuşdur. Onun "Gəlməzmi", "Çoban" şeirləri "Maarif və mədəniyyət" (indiki "Azərbaycan" jurnalında - Red.) jurnalında nəşr edilmişdir. Abdulla Şaiqə həsr etdiyi şeirində onun etibarından, sədaqətindən söz açmış, digər qələm dostlarını dəyərləndirmişdir.

**Əvvəl başda cənab Mümtaz
Görcək həvəsin edərdi pərvaz.
Cavid, Cavad safi teynət,
Yazdıqları fənni şeirə zinət.**

Mirzə Cəlal Yusifzadənin sovet dövrü bədii yaradıcılığı, demək olar ki, çap edilməmişdir. Oğlu Əli Yusif Rainin 1926-ci ildə həbsi, sonra Solovkiyə sürgün edilməsi Mirzə Cəlalı üzümüş, onu ağır xəstəliyə düşər etmişdir. Şeirlərinin birində "Aylarca məzar içinde yatdım" - deyən şair 1931-ci ildə, ömrün ahil çağında, 72 yaşında Bakıda oğul üzünə həsrət qalan gözlərini işqılı dünyaya əbədi yumub.

* * *

Azərbaycan ədəbiyyatının, mətbuatının, publisistikasının inkişafında xidmətləri olan Mirzə Cəlal Yusifzadənin Orta Asiyada tacik milli mətbuatının banisinə, "Buxarayı-şerif" qəzeti qurucusuna, redaktoruna çevrilmesi barədə Tacikistanın elm və mədəniyyət xadimlərinin araşdırmaqları qürur doğurur.

Buxarada tacik dilində ilk qəzetiñ ideya müəllifi və təşəbbüskarı görkəmli maarifpərvər ziyanı və cədidçi Mirzə Sirac Xakim, maliyyə dəstəkçisi isə Buxara Əmirliyinin ən zəngin iş adamlarından biri Mirzə Mühiddin Mənsurov idi. Rusiyanın Buxaradakı konsulluğu tərcüməçi Xaydarxoca Mirbədəlovu qəzetiñ müdürü-məsul vəzifəsinə gətirmiş, yəhudi əsilli mətbəə sahibi L.N.Levin texniki işləri, şrift, kağız problemlərini həll etmişdir. "Tərcüman"ın verdiyi məlumatata görə, "Buxarayı-şərif" qəzetiñin 1912-ci ilin yanvarın ortalarından nəşri üçün hazırlıq prosesi başa çatsa da, çap işi iki aya qədər ləngidilmişdir. Tacikistanlı alim, filologiya elmləri doktoru Məsrur Abdullayev "Sentr-Aziya" dərgisində çap etdirdiyi "Buxarayı-şərif". Tacik jurnalistikasının yaranmasının uzun yolunu" adlı məqaləsində yazar: "Hazırlıq işlərini gördükdən sonra təşkilatçılar Bakıdan təcrübəli yazıçı və jurnalist Mirzə Cəlal Yusifzadəni qəzetiñ redaktor vəzifəsinə dəvət etdilər. Beləliklə, bütün bu gərgin mübarizə öz bəhrəsini verdi, hicri-qəməri təqvim ilə rəbbi-ül-axer ayının 4-də, bu tarixə uyğun 11 mart 1912-ci ildə Kaqan - Yeni Buxara şəhərində taciklərin tarixində ilk dəfə "Buxarayı-şərif" (Şərəfli Buxara) adlı qəzet işiq üzü gördü. ...Qəzetiñ redaktoru Mirzə Cəlal Yusifzadə ilk nömrədən qəzetiñ redaksiya siyasetini belə müəyyən etdi: "Qəzetdə maarifçilik ideyasına zidd olan məqalələr çap edilməyəcək". O son nömrəyə qədər qəzetiñ bu siyasetinə sadıq qaldı" (<http://www.centrasia.ru/newsA.php?st=1331374860>).

Tacikistan Milli Universitetinin doktorantı, tarix elmləri namizədi Numoncan Qafarov "Veçerniy Duşanbe" qəzetiñde çap etdirdiyi məqaləsində Mirzə Cəlal haqqında daha maraqlı araşdırımlar aparmışdır: "Buxara islahatçıları - cədidçiləri redaktor vəzifəsinə Bakıdan Azərbaycan maarifçisi Mirzə Cəlal Yusifzadəni (1861-1931) dəvət etdilər. "Molla Nəsrəddin" jurnalının fars şöbəsində məsul işçi, farsdilli "Həqiqəti-əfkər" (Fikirlərin həqiqi) qəzetiñ redaktoru işləyən M.C.Yusifzadə Bakıda mətbuatla birbaşa bağlı idи və özünün siyasi baxışlarına görə ən qabaqcıl din nümayəndəsi sayılırdı. Bu keyfiyyətlər onun Buxarada işinin rəvan gedışatına təminat verirdi. Rusiya siyasi agenturasının Buxaradakı tərcüməcisi Xaydarxoca Mirbədəlov qəzetiñ formal redaktoru olaraq qalırdı" (Numoncan Qafarov. "Buxarayı Şərif" Krim qəzeti "Tərcüman"ın səhifələrində" "Veçerniy Duşanbe" qəzeti, 2012, 7 mart).

Tacikistanlı alim N.Qafarov "Həqiqəti-əfkər" qəzetiñi farsdilli adlandırmadı yanılırdı. Bu qəzet birmənəli olaraq Azərbaycan türkçəsində çıxırıldı. Mirzə Cəlalın "Molla Nəsrəddin" jurnalının fars şöbəsində məsul işçi işləməsi xəbəri isə yenidir və bu mülahizənin tədqiqata ehtiyacı var.

Mirzə Cəlal Yusifzadənin redaktorluğu ilə "Buxarayı-Şərif" qəzetiñin ilk sayı 11 mart 1912-ci ildə, bazar günü işiq üzü gördü. Tacikistandakı Slavyan Universitetinin dosenti Şərif Mollayev tacik mətbuatının 100 illik yubileyi münasibətilə yazdı: "Buxarayı-Şərif" qəzeti Orta Asiyada tacik mətbuatının ilk qaranquşu oldu. Bu qəzet tacik xalqının jurnalistik publisistikası ilə müasir, peşəkarlıq və texniki cəhətdən inkişaf etmiş jurnalistikar arasında körpüdür."

"Buxarayı-şərif" gündəlik qəzet idi, 1913-cü il yanvarın 2-dək nəşr olunmuş və on ayda 153 sayı işiq üzü görmüşdür. Qəzet bu müddətdə özbək türkçəsində "Turən" adlı, dörd səhifəlik, həftədə 3 dəfə çıxan əlavəsinə də buraxmışdır. M.C.Yusifzadənin redaktorluğu ilə "Turən"ın ilk sayı 1912-ci il 14 iyulda buraxılmış, 49-cu sayından sonra nəşri məcburi dayandırılmışdır. Dosent Şərif Mollayevin fikrincə Orta Asiyada geniş populyarlıq qazanan "Buxarayı-şərif" gizli olaraq mədrəsə şagirdlərinə də paylanırdı. Mirzə Cəlalın oğlu Alim Yusifzadənin məlumatına əsasən "Buxarayı-Şərif"də onun atasının 90-dan çox şeir və publisistik məqaləsi çap olunmuşdur.

"Tərcüman" qəzeti 1913-cü il 16 yanvar ayında yazuñdı ki, "Buxarayı-Şərif" və onun özbək türkçəsində əlavəsi olan "Turən" qəzetiñi yeniliyin, islahatların düşmənləri və Buxara Əmirinin emri ilə 1913-cü il 2 yanvar tarixində qapandı.

Həmin əmrə əsasən Buxara Əmirliyini tərk etmək üçün Mirzə Cəlal Yusifzadəyə bir həftə vaxt verilmişdir.

Məlumdur ki, Buxara Əmiri müstəqil qərar qəbul etmək səlahiyyətlərindən çox uzaq idi. Bakıdan xahiş-minnətlə dəvət olunmuş maarifpərvər ziyanının, fədakar publisistin, mütərəqqi şəxsiyyətin ciddi əsas olmadan nümayışkaranaş şəkildə Buxaradan kənarlaşdırılması, qovulması, redaktoru olduğu "Buxarayı-şərif" və "Turan" qəzetlərinin qapanması cədidçi qüvvələr tərəfindən gözlənilməz fəsadlara yol aça bilərdi. Göstərişin Rusiya İmperiyasının Buxaradakı məmurundan qaynaqlandığı şübhə doğurmurdu. Beləliklə, həyatını və fəaliyyətini maarifə, mədəniyyətə, mətbuatla, elm işğına həsr edən Mirzə Cəlal Yusifzadə mübarizə apardığı cəhalətin, qara qüvvələrin zorakılığı ilə Türküstandan namərdəcisinə uzaqlaşdırıldı, halal haqqının və təmiz adının üzərinə kölgə salındı.

Tacik yazıçısı, ictimai xadim və alim Sədrəddin Ayninin (1878-1954) fikrincə, "Buxarayı-Şərif"in və onun əlavəsi "Turan"in bağlanmasıın səbəbi qəzətdə qaldırılan maarif ve mədəniyyət məsələlərinin sert qoyuluşu və milli şüura güclü təsirinin çar məmurlarını narazi salması idi.

Tanınmış jurnalist Əlfəyyə Bəşirova "Tacik KİV-i üçün yaşıł işaq" məqaləsində qeyd edir ki, "Buxarayı-Şərif" qəzətində o dövrün ən məşhur, populyar və mütərəqqi müəllifləri savadsızlığın əleyhinə, milli şurun oyanışına, elm və mədəniyyət kəsb etməyə çağırışla çıxış edirdilər. İlk tacik qəzeti qısa müddətdə Türkistanda, Qafqazda, Kırmda, Volqaboyunda, Rusiyada populyarlaşdı. Tacik ziyanlarının birliyində, milli şurun oyanışında və milli ideyanın formallaşmasında böyük rol oynadı.

Mirzə Cəlal Yusifzadə "Buxarayı-Şərif" qəzeti ilə tacik milli mətbuatının bünövrəsini qoydu. Cəmi on ay nəşr olunan, 153 sayı işaq üzü görən bu mətbuat orqanı bir xalqın tarixi salnamesinə çevrildi. "Buxarayı-Şərif"in ilk sayının işaq üzü gördüyü gün - 11 mart Tacikistan Prezidentinin sərəncamı ilə 1994-cü ildən tacik milli mətbuat günü kimi qeyd edilir. Dövlət başçısının bu sərəncamı Buxara Əmirinin 1913-cü il 2 yanvar tarixli ədalətsiz əmrini rəmzi olsa da qüvvədən salır, Mirzə Cəlal Yusifzadənin pozulmuş hüquqlarını mənən bərpa edir, onu tacik xalqının milli mətbuatının banisi səviyyəsinə ucaldır.

"Buxarayı-Şərif" qəzeti və onun azərbaycanlı redaktoru bu gün tacik xalqının qürur, iftخار mənbəyidir. Tacikistan müstəqilliyini qazandıqdan sonra xalqın milli-mənəvi dəyərləri daha geniş tədqiq olunur. Respublika Ali Məslisinin deputati, tədqiqatçı-alim Olimcan Səlimzadə "Mirzə Cəlal Yusifzadənin publisistikası" (2003) mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə felsəfə doktoru elmi dərəcəsi almışdır.

Tacik milli mətbuatının azərbaycanlı banisi, şərqşünas, şair, publisist, mütərcim Mirzə Cəlal Yusifzadənin Azərbaycan - Tacikistan ədəbi-mədəni əlaqələr tarixinə bəxş etdiyi unudulmaz töhfələr iki xalqın və iki dövlətin beynəlxalq münasibətlər sistemində örnək missiyasını daşımağa, ən gözəl nümunə olaraq həmişə xatırlanmağa layıqdır.



Hərdən gülüşün düşür yadıma



*Hərdən gülüşün düşür yadıma,
Hərdən qəmin, mələlin.
Hər şeyi sezə bilən,
Hər şeyə dözə bilən
Qəlbin, pərişan halın.*

Bu kövrək, həzin misralar Xalq şairi Nigar Rəfibəyliyə məxsusdur, şair dostlarını öz yurdunun nəfəsi, söz mülkünün ustası, zamanının haqq səsi kimi dəyərləndirən Nigar xanım Rəfibəyliyə... Ömrü boyu yandırıb-yaxan xatirələrini dənizlərin səsilə unutmaq istəyən, göydə soyuq-soyuq işıqlanan Ayın yalqızlıq qəminə həyat səsi, nəfəsi qatmaq, ulduzlar aləminə torpağın ətrini aparmaq istəyən bənzərsiz bir şairəyə...

Nigar xanım bu şeiri görkəmli kino xadimi: rejissor, aktyor İsmayıllı Əfəndiyevə həsr edib. İsmayıllı Əfəndiyev bizim ekranın ağıl, təmkin, qurur simvoludur - bir çox filmlərdə (o cümlədən də "Arşın mal alan" filmində Süleyman) yadda qalan obrazlar yaratmışdır. Çox həssas qəlbli bir insan olan İsmayıllı Əfəndiyev Nigar xanımın yaxın qohumu idi, böyük şairimiz Rəsul Rzanın bacısı Saranın həyat yoldaşıydı. Şeirdə gözəl siması ilə ekranlardan bu gün də bize baxan İsmayıllı Əfəndiyevin xarakterik xüsusiyyətləri - hər şeyi duyan qəlb, pərişan hali poetik əksini təpiç. Eyni zamanda, bu misralar hardasa Nigar xanımın öz təbietini, həssas, səmimi, hər şeyi geniş qəlbində sinirə bilən unudulmaz obrazını göz önnənə gətirir.

Nigar xanım bizim çağdaşımız idи (elə çağdaşımız olaraq da qalmaqdadı!). 1981-ci ilə qədər onunla eyni dünyada yaşayır, eyni yeri-göyü bölüşürdü. Təessüf edirəm ki, zamanında bu görkəmli şairlə şəxsən tanış olmaq, coxları kimi, mənə də qismət olmayıb. Ancaq parlaq yaradıcılığının hər bir oxucuya doğmalaşdırdığı, tanışdan tanış etdiyi unudulmaz Nigar Rəfibəyli obrazı var hər bir oxucunun qəlbində; şeirlərini bu gün də hədsiz maraqla oxuyuruq.

Nigar xanımın bənzərsiz obrazı bizə bir də bu zərif insanın ömür-gün yoldaşı, qüdrətli şair Rəsul Rzanın ona həsr etdiyi şeir və poemalardan, məktublardan tanış idи. Bilirdik ki, Nigar xanım Azərbaycanımızın görkəmli ziyalısı, Xalq yazıçısı Anarın anasıdı. Anarın "Sızsız" xatirə-romanında onun parlaq obrazı xüsusi bir saygı, sevgi duyğusu ilə əks olunub. Bu səbəbdən də Nigar xanım hər bir oxucu üçün doğma, tanış bir şair kimi həmişə xatırlanan, duyulan və başa düşülen sənətkardır. Və bu münasibət hələ uzun illər nəsillərdən-nəsillərə keçəcək.

Nigar xanım humanist bir sənətkar olaraq "vüsalın bülbülü uçub gedəndə daş kimi qəlblərdə qalan" ayrılıqların acısından yazırı.

*Nə olaydı,
bir gün durub yuxudan
Görəydim ki, olub
yalan ayrılıq.*

Eyni zamanda inamlıydı ki:

*Pozulmaz dillərin əhdi, ilqarı.
Keçər ürək dərdi, könül qübarı,
Gel etmə meydanda cövlan, ayrılıq.*

Bu duyğular həm də Nigar xanımın bir şair, sənətkar, eyni zamanda, övlad, ana olaraq öncəgörməsinin ifadəsidir. Müdrik bir sənətkar kimi o, ürək dərdinin, könül qürubunun keçib gedərliyinə, dillərin əhd-ilqarının pozulmazlığına inamlı idi. "Gün çıxar, dağların əriyər qarı" misrasıyla o, əslində, bir ömür boyunca qəlbini sıxan, varlığını sarsıdan bütün olmuşların öz həqiqi dəyərini, haqqını alacağına olan inamını ifadə edirdi. Dövlət müstəqilliyimizin ikinci dəfə, özü də əbədi olaraq bərpası şairin bu öncəgörməsini, inamını bütün dəyəri, aydınlığı ilə ortaya qoyma. Müstəqilliyə, azadlığa, bütün gözlənilənlərin həqiqətə çevriləcəyinə o, bir şair, söz adamı olaraq hamidən inamlı idi. Könül verdiyi poeziyanın bəsirət gözüyle gördükəri ona belə anladır, belə inam verirdi.

Şeir Nigar xanımın ən munis, simsar həmsöhbəti, könülüdaşı idi. Baxdığı, gündəlik həyatda müşahidə etdiyi hər bir predmet onun üçün yeni şeir yarpaqları, meyvələri gətirən tumurcuq kimiyidi. Bütövlükdə, Yer-göy arası böyük Yaradanın xəlq etdiyi hər bir nəsnənin varlığında cövlan edən şeir ovqatını Nigar xanım öz bənzərsiz duyumu, şair hissiyyatı, həssaslığı ilə fəhm edir və fəhm etdiklərini özünəməxsus zərifliklə şeirə çevirə bilirdi:

*Güllü bir bağça da şeir ola bilər,
Adı bir mətbəx də...
Bir çiçək,
bir ocaq,
bir paslı qazan
qalxıb çıxa bilər
Sənətin oturduğu taxta.
Şeirin mövzuları
gəlməz saya.
Yalnız şair gözləriylə
baxılarsa dünyaya.*

Həssas şair gözlərilə baxılanda bu, həqiqətən də, belədir. Eyni zamanda, bu müşahidələri sonsuz, bitib-tükənməz xatirələr izləməkdədi. Çiçəyi, ocağı, paslı qazanı, çiçək, ocaq, qazan edən, əslində, bu predmetlərlə bağlı xatirələrdi. Bu xatirələrsiz çiçək də, ocaq da, qazan da və digər predmetlərin özləri də öz adı varlıqlarını, adı ömrünü yaşamaqdadır. Onlara xüsusi dəyər verən, mənalandıran və hər birini bir aləmə, dəyərli predmetə çevirən onlarla bağlı xatirələrdi. Bütövlükdə, Nigar Rəfibəyli poeziyası bu xatirələrə çox etibarlı, etinalındı. Və, əslində, Nigar Rəfibəyli poeziyasına olan oxucu marağı da bu dəyərlərdən, daha çox da xatirələrə olan bağlılıqdan qaynaqlanır.

Nigar xanım öz bənzərsiz şair fəhmi, duyumu ilə kiçik bir mətbəx pəncərəsindən ilin dörd fəslini görə bilirdi, yayın, qışın, yazın, payızın əslini görə bilirdi. Görə bilirdi ki, baharda pəncərəsi önündəki boylu-buxunlu qovaq ağacı necə puçurlayır, necə yarpaqlayıır. Əslində, bu müşahidələr onun unudulmaz xatirələrinin yeni səhifələrini göz önüne getirməyi ilə xüsusi məna, məzmun kəsb edir:

*Yay olanda ağac yarpaqlanır
bütün cahi-cəlaliylə.*

*Payız küləkləri girəndə qoynuna
Saralır dərin qəmi, məlaliylə.
Sonra qış gəlir,
ağac soyunur tamam.
Elə bil çilpaq qalır
bərli-bəzəkli bir ilham.*

Bu misraların heç birində ölüm-itimin, dünyanın vəfasızlığının, dərdin, kədərin adı çıxılmır. Ancaq bütün halıyla da bu misraların alt qatında, bətrində həyatın, dünyanın təbii, qacılmasız gəlim-gedimi, ölüm-itimdən yana nigarançılığın gizli, sətiraltı sərgilənməsi var. Bu sətirlərin oyatdığı duyğu həm də Nigar xanımın bir başqa şeirindən oxucuya yaxşı tanış bir duygunu yenidən yada salır. Hər iki halda isə dərhal hiss olunur ki, bu mətləblər öz könül dostuna, insana, ötən xatirələrə son dərəcə bağlı olan, bütün halıyla vəfadərlilik qoxuyan bir insan qəlbinin şəkillənməsidir. Nigar xanımın qələmə aldığı hər bir şeir, ifadə etdiyi fikir, ilk növbədə, vəfa, etibar bulağının saf suyundan içib gəlməkdədir:

*Bir son bahar da düşdü
ömrümüzün təqvimindən.
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.*

*Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda -
Sənin yolunda qaldı.*

*Bir qocaman dağ olsan
Səni vurub yixardım.
Ürəyimdən ən incə
Teli necə qopardım?*

*...Baharın çiçəkləri
Açıb-solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
Şeirim olmasın sənsiz...*

Bu sətirlər öz varlığında son dərəcə imanlı, etibarlı bir aşiqin könül dostuna olan əbədi, sönməz duyğusunu ifadə edir. Hər bir oxucu, xüsusilə də yetişməkdə olan gənc nəsil bu sətirlərin qapsadığı vəfa, etibar anlayışının ucalığına sözün həqiqi mənasında qibə edə bilər. Həqiqi sədaqətin, ömür-gün bağlılığıının yolu məhz "ömrüm sənsiz olmasın" anlayışından keçir. Bu mənada Nigar Rəfibəylinin yaradıcılığı ölməz bir tərbiyə məktəbidir.

Nigar xanım bədii əsərlərile yanaşı, ən adı mülahizə və xatirələrində, gündəlik həyatının hər bir məqamında belə müdriklik səlahiyyətini, örnek olmaq haqqını qoruya bilmışdır. Azərbaycan ziyalılığının ən dəyərli örneklerindən olan görkəmli ata-babalarının siyasi baxışları ucbatından sovetlər dönenminin ilk onilliklərində olmazın əzab-əziyyətlərə qatlaşan Nigar xanım bir xatirəsində ona edilən yaxşılığı həmişə qədirbilənliliklə yad etmiş, xatırlamışdı: "Məni işdən çıxardılar, hər yerdən də əlim üzüldü. O vaxt həmkarlar ittifaqının sədri işləyən Əliağa Babayevin qəbuluna getmeyi qərara aldım... Məni işə düzəltdi... Heç vaxt onun xeyirxahlığını yadımdan çıxarmıram..."

Bu, bir qədirbilənlilik örnekidi. Bu qədirbilənlilik duyğusu onun təkcə yazdığı şeirdə yox, həm də gündəlik həyatında, şəxsi yaşantılarda belə özünü six-six bürüzə verir. Azərbaycan oxucusu üçün Nigar xanımın üç böyük obrazı məlumdur; görkəmli şair obrazı, vəfali həyat yoldaşı, ev-eşik sahibi və ana obrazı.

Bu üç möhtəşəm obraz bütün hallarda bir araya gələrək böyük bir insanın olməz, dərin ehtirama layiq bütöv, tam obrazını ortaya qoyur. Ağasidakı misralar N.Rəfibəyli barəsində söylədiklərimizin ən etibarlı şahidi, ifadəçisi kimi yada düşür:

*Dolma büksəm yaxşıdır,
Çay töksəm yaxşıdır,
Şeir yazsam yaxşıdır?
Çayı Təranə tökər,
Dolmani Fidan bükər.
Şeiri Rəsul yazar -
Nigara qalır bazar...*

Göründüyü kimi, bunlar adı məişət, həyat qayğılarının gündəlik mənzərəsidi. Və bu sözlərin müəllifi yetərinə tanınan, görkəmli bir şairdi. Ancaq o, "mən şairəm" - deyib özünü dağ başına qaldırmır, oxucuya, hər kəsə çatdırmaq istəyir ki, bütün mədəniyyət, ədəbiyyat təsərrüfatı, əslində, insana xidmət amilidi, ailə-yə bağlılığının, insan olmanın yollarını anlatmaq vasitəsidi. Ən böyük sənətkarın, məşhur insanın özü belə ailə qayğıları ilə xoşbəxtidir. Nigar xanım övladına ünvanladıgı və yuxarıda bəhs etdiyimiz şeirə əlavə etdiyi bir məktubunda belə yazır: "...Hərənin dünyada bir ehtirası var, mənimki yalnız əməkdir, çox kiçik yaşlarından zəhmətə öyrəndiyim üçün işsiz dayana bilmirəm. Ömrümün bir hissəsi yazı masasının arxasında qalın-qalın kitabların tərcüməsi, ya mütaliəsi ilə keçib... Mən havayı çörək yeməmişəm. Əgər paltar təknəsinin arxasında ölsəm, özümü dünyanın ən xoşbəxt adamı hesab edərdim. Bu günə qədər heç kəsə yük olmamışam, bu gündən sonra da olmaq istəmirəm..."

Bu fikirləri N.Rəfibəyli 1964-cü ilin mart ayında yazmışdı. Və bu sətirləri yazan xanım əfəndinin atası XX əsrin əvvəllerində Azərbaycanın ən görkəmli, eyni zamanda, iqtisadi baxımdan təmin olunmuş şəxsiyyət idi. Bu sətirlərin müəllifi o zaman Azərbaycanda və Sovetlər məkanında kifayət qədər tanınan görkəmli bir şairin həyat yoldaşıydı və, nəhayət, bu sətirlərin müəllifi nüfuzlu bir şair idi. Ancaq adı məişət qayğılarına olan münasibətələ o, daha çox bir insan, ev xanımı, ana olaraq qalmışdı. Bu, gənc nəsil üçün bir həyat məktəbi, gözəl bir nümunədir. Böyüməkdə olan gənc nəslə görkəmli şəxsiyyətlərimizin həyatlarının bu tərəfini, məişət yaşantlarını da öyrətməli, ibrət məktəbinə çevirməyi bacarmalıq. O baxımdan ki, N.Rəfibəyli poeziyası xüsusi bir vəfa, etibar təlqininin daşıyıcısı, davamlı mənbəyidir.

Görkəmli şair bütün yaradıcılığı boyunca ana yurd, vətən mövzusunun üzərinə döñə-döñə qayıtmış, bu mövzunun vacibliyi, aktuallığı üzərinə müxtəlif aspektlərdən diqqət yönəltmişdir. Böyük vətəndaşlıq missiyasını yaradıcılığının sonuna qədər xüsusi bir məhəbbətələ gənc nəslə aşılamaq istəyən N.Rəfibəylinin aşağıdakı şeiri bu baxımdan daha xarakterikdir:

*Mən sənin torpağından
boy atmışam, vətənim...
Dirçəlmışəm, qalxmışam,
dənli sünbül olmuşam.
Eşqini ürəyimdə
yaşatmışam, vətənim.
Min nəğməli, min sözlü
coşqun könül olmuşam.*

"Min nəğməli, min sözlü könülü" torpağında doğulduğu anamız vətənə böyük vətəndaşlıq duyğusu ilə bağlı olan şair bu vətənin adına xoş nəğmələr qoşmaqla bərabər, lazımlı gələndə xoş bir nəfəs kimi onun dadına çatmağıyla da haqli olaraq öyünür, anlatmağa çalışır ki, göz bəbəyimiz kimi sevdiyimiz vətənə xidmətimizdə təmənnəsiz, vəfali olmalı, vətən yaşasın deyə ölməyi belə bacarmalıq:

*Mən səndən öyrənmişəm
Eşqi də, nifrəti də.
İnsana, təbiətə
Sonsuz məhəbbəti də.
Bir gün sinəmdə əgər
Çırpinmasa bu ürək -
torpağın altda belə
Sənin böyük eşqinlə
həmişə döyüñəcək.*

Torpağın altında belə qelbi vətənin eşqi ilə döyüñəcək insanların böyük insanlığını genc nəslin həyat tərzinə, amalına təlqin etməyin vacibliyini zamanında öne çıxaran şair yaxşı bilirdi ki, müstəqilliyimizə aparan yolun ilk sıra nəfərləri böyüməkdə olan genc nəsil olacaq. O, ən yüksək ada-sana, vəzifəyə yetişməyi, çatmağı da böyük vətəndaşlıq duyğusu ilə təbliğ edir, şöhrətli ömür sürməyin dəyərini də yüksək qiymətləndirir, eyni zamanda, bəyan edirdi ki, xoşbəxtlik heç də yüksək ad-san, vəzifə daşımaqdə deyil, daha çox sadə, səmimi, vətənə, ev-eşiyə, cəmiyyətə və ailəyə olan xidmətdə, sadə yaşam tərzindədir:

*Birinin qismətinə
yüksek masa arxasında oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq düşür.
Nə zərər,
bəzən yüksək məclislərdən
daha parlaq,
daha təmiz olur
adi mətbəxlər...*


Adı mətbəxlərin könül xoşluğunu, səadətini o, bir ana, dünyagörmüş xanıməfəndi kimi böyüməkdə olan nəslin həyatının xoşbəxtlik bünövrəsi kimi tərənnüm edirdi. Nigar xanım bir şair olaraq darınlığı, qibtə etməyi, yoldan saxlamağı öz düşüncəsinə, poeziya məkanına yaxın qoymamışdı. O, gözəl xəyallar, arzular dalınca qoşa bilənlərə "yaxşı yol!" söyleməyin savabını bilirdi. O, həmişə sabaha, vüsala ümid bağlayıb yaşayandanlardan idi. Gəzməyi, gülcəyi, şimşəkli, ildirimli tufanları, baharı sevənlərin tərəfindəydi. Bu yola ürəklə çıxanları şeirin şirin dili ilə, xoş duyğularla yola salmağın xoşbəxti idi:

*Uğurlar olsun,
Hara gedirsən get,
Mənim dərya səbrimi qurutma.
Hara gedirsən get,
Mənim vətənə bağlı ürəyimi
Getdiyin uzaq yollara
Aparma, əzizim, aparma...*

Vətənə, yurda, doğma ocağa və həqiqətə bağlılıq onun həyat amalı kimi öz ifadəsini parlaq poeziyasında tapır.

Nigar xanım adsız, naməlum şəhidlərin tökülen al qanını ona görə xüsusi bir ehtiram, saygı duyğusu ilə vəsf edirdi ki, günahsız qanlara batan dünyani, bəlkə də, şəhid qanları oyada bilerdi. Fərqindəydi ki, şəhid qanının ləkəsi əsrin, zamanın vicdanında bir ləkə kimi qalır. Bu həm də şəhidlərin alınmayan qanı dünyyanın üstündə ağır bir töhmət yükü qoyub gedir.

Səxavət TAĞILAR



◆ K i t a b r ə f i



YAZICIYLARIMIZI DUNYAYA TANIDAQ

Bakı, "Xan" nəşriyyatı, 2015

I Avropa Oyunları ərefəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Xan" nəşriyyatında "Yazıcılarımızı dünyaya tanıdaq" adlı kitab dəsti nəşr olunub. Layihənin hazırlanmasında "Hədəf Nəşrləri"nin mütəxəssisləri də yaxından iştirak ediblər. Kitabda Azərbaycanın bir sıra tanınmış yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat, əsərlərindən nümunələr verilir. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıll Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Müğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri təqdim edilir.

20 ayrı kitabçadan və bir ümumi kitabdan ibarət dəst Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq yolunda xüsusi əhəmiyyətə malikdir.

Layihənin məsləhətçisi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri dosent Şəmil Sadiqdir. Ön sözün müəllifi Azərbaycan MEA-nın vitse-prezidenti akademik Isa Həbibbəyliyidir.




QARABAĞ HEKAYƏLƏRİ

Türkiyə, Ankara, 2015

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın Qarabağ dərdi ilə bağlı yeni bir kitab nəşr olunub. "Qarabağ hekayələri" adlı bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Qənirə Paşayeva, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şixli, Naringül Nadırqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloglu kimi ədiblərin ağrı dolu hekayələri yer alıb.

Hekayələri Türkiyə türkcəsinə uyğunlaşdırın İmdat Avşar bu kitaba yüksək qiymət verərək yazır: "Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, önce qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə əminəm. Bu səbəbdən də mən əlinizdəki kitabın hazırlanmasına sövq edən ustadım - Azərbaycan Yazarlar Birliyinin sədri Anar bəyə..., Qarabağın Türkiyədə və dünyada yorulmaz təbliğilərindən Qənirə xanım Paşayevaya təşəkkür etməyi özümə borc bilirəm".



ŞƏLALƏ HÜMBƏTLİ

YUSİF VƏZİR ÇƏMƏNZƏMİNİN

ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİ

Bakı, "Elm və təhsil" nəşriyyatı, 2014

XX əsrin əvvəllerində Azərbaycan ədəbiyyatşunaslığı, ədəbiyyat tarixi və ədəbi tənqid sahələri üzrə bir sıra görkəmli ziyanlılar nəslə yetişmişdir ki, onlardan biri də, öz hekayə və romanları ilə tanınan görkəmli yazıçı, sovet dövrünün günahsız


repressiya qurbanı Yusif Vəzir Çəmənzəminlidir. AMEA M.Füzuli adına Əlyazmalar İnstитutunun elmi işçisi Şəlalə Hümmətlinin "Yusif Vəzir Çəmənzəmininin ədəbi-tənqidli görüşləri" monoqrafiyası çapdan çıxmışdır. Arxiv və dövri mətbuat materialları, ilkin yazılı qaynaqlar əsasında hazırlanmış bu monoqrafiya Yusif Vəzirin ədəbiyyatşunaslıq və ədəbi tənqidlə bağlı görüşlərinin indiyədək araşdırılmamış bir sıra məsələlərini açır və bu sahədə olan boşluğu doldurmağa çalışır.

Monoqrafiya üç əsas fəsildən ("Yusif Vəzir Çəmənzəminli və ədəbi proses", "Ədəbiyyat tarixçisi. Folklorşunas alim", "Yusif Vəzir Çəmənzəminli və dünya ədəbiyyatı") və yarımfəsillərdən ibarətdir.




FİRİDUN BƏY KÖÇƏRLİ (biblioqrafiya) Bakı, 2015

"Uşaq ədəbiyyatı xəzinəsindən" seriyasından işq üzü görən "Firdun bəy Köçərlə" (biblioqrafiya) kitabında yazıçının həyat və yaradıcılığından, onun ədəbi-bədii irsinə dair toplanmış bütün materiallar yer alıb.




ANAR KƏRƏM KİMİ Bakı, "Azərbaycan" nəşriyyatı, 2015

Xalq yazıçısı Anarın türk dünyasının, türk dilinin böyük şairi Nazım Hikmətə həsr olunan "Kərəm kimi" romanı oxuculara təqdim olunub. Əsər elmliliklə bədiiliyi, ədəbiyyatşunas araşdırmaları ilə yazıçı müşahidələrini, aramlı nəşr təhkiyəsi ilə poetik ornamentləri məharətlə sintez edir. Xalq yazıçısı özünün və Nazım Hikmətin yaxınlarının xatirələri, Azərbaycan, Türkiye, Rusiya, habelə Qerb nazimşünaslarının müxtəlif illərde yazılan tədqiqatları əsasında XX əsr dünya poeziyasına əvəzsiz töhfələr vermiş böyük sənətkarın ədəbi portretini müxtəlif yönlərdən göstərməyə çalışmışdır. İki qardaş xalqın - Türkiye ilə Azərbaycanın XX yüzillikdə geniş vüsət alan ədəbi-mədəni əlaqələri Nazım Hikmət şəxsiyyəti və yaradıcılığı ilk dəfə bu kitabda öz ardıcıl və sistemli əksini tapıb.



AİDA TAĞİZADƏ CÖVDƏT HACIYEV (monoqrafiya) Bakı, "Mütərcim" - 2015

Son illərin kitab nəşri bolluğu mədəniyyət tariximizə, Azərbaycanın ayrı-ayrı çox görkəmli sənətkarlarına həsr olmuş dəyərli kitablara da rast gəlmək mümkündür. Belə kitablardan biri də, heç şübhəsiz, bu yaxınlarda işq üzü görmüş zəmanəmizin görkəmli sənətkarı, böyük bəstəkar Cövdət Hacıevin həyat və yaradıcılıq yolundan bəhs edən "Cövdət Hacıev" monoqrafiyasıdır. Kitabın müəllifi Aida xanım Tağızadə daim yeniliyə meyilli, 8 simfoniya, 3 simfonik poema, bir opera, oratoriya, fortepiano üçün ballada, sonata və müxtəlif janrlarda xeyli maraqlı əsərlər yazmış bəstəkarın yaradıcılığının əsas xüsusiyyətlərini, nədən və nə yazmasından asılı olmayaraq, psixoloji dərinliklərə varmaq, fəlsəfi ucalığa qalxmaq istedadını geniş erudisiyalı bir musiqişunas qələmi ilə qabartmağa çalışmışdır.



Kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova ön sözündə yazır: "Çox önemlidir ki, bu araştırma yalnız bəstəkarın şəxsiyyəti və yaradıcılığı ilə məhdudlaşdırılmayıb, geniş mədəni-tarixi kontekst-də, ictimai-tarixi hadisələrlə bağlı şəkildə aparılmışdır".



**VAQİF SULTANLI
İNSAN DƏNİZİ
İran, Zəncan, 2015**

Zəncanda yazıçı-ədəbiyyatşunas Vaqif Sultanlinin "İnsan dənizi" romanı çapdan çıxmışdır. Bu, əsərin İranda ikinci nəşridir. İlk dəfə 2014-cü ildə Tehranda çap edilən roman geniş oxucu kütłesinin böyük marağına səbəb olduğundan, təkrar nəşr olunmuşdur. Qeyd edək ki, "İnsan dənizi" romanının ədəbi taleyi uğurlu olmuşdur. Belə ki, əsər 2012-ci ildə İngiltərə və Amerikada, ötən ilin sonlarında isə Misirdə işıq üzü görmüşdür.

"Nikan kitab" nəşriyyatında çap olunan romanı orijinaldən fars dilinə Böyük Mollayı çevirmiştir.



**ILTİFAT SALEH
ƏSƏRLƏRİ
Bakı, "OL" Npkt nəşriyyatı, 2015**

İltifat Saleh ədəbiyyata keçən əsrin 60-cı illərində gəlmışdır. İlk xeyir-duanı ona Xalq şairi Rəsul Rza vermişdir. Davamlı və uzun yaradıcılıq yolu keçmiş şairin yeni kitabına 55 illik sənət axtarışlarından seçmə nümunələr daxil edilmişdir.


Kitabın redaktoru Ağamir Cavaddır.



**ƏZİZ PÜNHAN
DİLSUZ DUYĞULAR
Bakı, "CBS", 2015**

Qazi Hacı Mirəziz Seyidzadənin (Əziz Pünhanın) "Bulud ağlamasa" və "Divan"dan sonra növbəti şeirlər kitabı olan "Dilsuz duyğular" şairin əruz və heca vəznində yazdığı müxtəlif mövzulu şeir nümunələrindən ibarətdir. Lakin əsas, aparıcı mövzu vətən sevgisi, insanın Allaha, Qurana, islama məhəbbətidir.


Akademik Teymur Kərimli və tənqidçi Vaqif Yusifli kitaba ön söz yazmışlar. Bu, Əziz Pünhanın vəfatından sonra işıq üzü görmüş ilk kitabıdır.





**SƏYAVUŞ SÜLEYMANLI
DÜNYA XATİRƏYLƏ GİRİB YUXUMA... (II kitab)
Bakı, "OL" MMC, 2015**

Jurnalist Səyavuş Süleymanlinin bu kitabı tarixi, etnoqrafik, iqtisadi, sosioloji, elmi-bədii tədqiqatlara və müəllifin özünün xatirelərinə əsaslanaraq qələmə alınmışdır. Müəllif bu kitabda "Cənub mirvarisi" Lənkəranın tanınmış ziyalılarından, mühəribədə həlak olmuş ığid oğullarından, həmcininin ədəbiyyat və incəsənət xadimlərindən söz açır.

Kitabın redaktoru Hacı Etibar Əhədovdur.





**FƏXRƏDDİN TEYYUB
KÖLGƏM MƏNİM YOL YOLDAŞIM**
Bakı, "Yazıcı", 2015

Fəxrəddin Teyyub ədəbiyyata keçən əsrin 90-cı illərində gəlib. 2010-cu ildə onun "İlk həsrətin ünvani" adlı ilk şeirlər kitabı çapdan çıxb. "Kölgəm mənim yol yoldaşım" kitabında F.Teyyubun son illərdə qələmə aldığı şeirləri toplanmışdır. Bu şeirlərin əsas mövzusu müasir gerçəklilik, insan və onun mənəvi dünyasıdır.


Kitabın redaktoru şair Zülfüqar Şahsevənli topluya "Dünya belə deyildi" adlı ön söz yazib.



**SƏADƏT NOVRUZQIZI
MƏNI ŞEIRDƏN SORUŞ**
Bakı, "Mütərcim" nəşriyyatı, 2015

Səadət Novruzqızı Borçalı ədəbi mühitinin yetirməsidir. "Məni şeirdən soruş" onun oxucularla ilk görüşüdür. Kitabda onun müxtəlif illərdə qələmə aldığı şeirləri toplanmışdır. Bu şeirlər mövzu etibarilə də rəngarəngdir, müəllif kitabında təbiət, Vətən, sevgi, Borçalı haqqında şeirlərə daha artıq yer vermişdir.

Şair Qəşəm Nəcəfzadə kitaba ön söz yazmışdır.




**MÜZAHİM İSMAYILZADƏ
ANAMSIZ-AMANSIZ DÜNYA**
Bakı, "MTR-Group", 2015

"Anamsız-amansız dünya" xatirə-povesti yazıçı-publisist Müzahim İsmayıllıdən oxucularla yeni görüşüdür. Avtobioqrafik səpgidə yazılmış bu əsər müqəddəs bir varlığa - Anaya, onun keçdiyi şərəfli ölüm yoluna həsr olunmuşdur. Müəllif topluya bir sıra hekayələrini və şeirlərini də daxil etmişdir.



**MÖVLUD TEYMUR
YAXŞI ADAM**
Bakı, 2014



Mövlud Teymurun oxuculara təqdim olunan "Yaxşı adam" (təkrar nəşr) kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı şeirləri yer almışdır. Sevgi, vətənpərvərlik, sədaqət, böyüyə hörmət bu şeirlərin əsas mahiyətini təşkil edir.



**SƏYYARƏ MƏMMƏDLİ
YALNIZ QƏLƏM DÖZÜR AĞRILARIAMA**
Bakı, "Vektor" nəşrlər evi, 2015

"Yalnız qələm dözür ağrılara" şeirlər toplusu şairə Səyyarə Məmmədlinin oxucularla ikinci görüşüdür. Topluda, onun əsasən son illərdə qələmə aldığı, bədii meyari ilə seçilən poetik nümunələri toplanmışdır. Şeirlərdə günümüzün ağrılılılı, həyatı hissler öz əksini tapmışdır.

"Sözün dar ağacında yaşayan şair" adlı ön sözün müəllifi Yaşar Məmmədlı, redaktoru isə Məlahət Yusifqızıdır.



**MAHMUD ƏHMƏD
YARALI ŞUŞAM
BAKİ, "MARS PRİNT" NƏŞRİYYATI, 2015**

Şair-publisist, iqtisadçı Mahmud Əhmədin indiyə kimi 11 şeir və bir hekayələr kitabı çap olunmuş, şeirlərinə mahnılar bəstələnmişdir. "Yaralı Şuşam" kitabının "Azad edək Qarabağı" bölüməsindəki şeirlər düşmən tapdağında olan, ən ağırli yerimiz Şuşaya həsr olunub. "Anam Azərbaycanım" bölüməsindəki şeirlər isə başdan-başa təbiət təsvirləri, yurdumuzun dilbər guşələrinin tərənnümüdür.

Kitabın redaktoru və "Ön söz"ün müəllifi filologiya elmləri doktoru, professor Ramazan Qafarlıdır.




**ŞİRMƏMMƏD NƏZƏRLİ
13 HEKAYƏ (AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDE)
BAKİ, "ASPOLIQRAF", 2014**

Kitabda Şirməmməd Nəzərlinin müxtəlif illərdə yazdığı hekayələrdən on üçü yer alıb. Bu nəşr onun sayca 10-cu kitabıdır. Müəllif "13 hekayə"yə daxil etdiyi kiçik həcimli yazıları qisametrajlı filmlər üçün ssenari kimi qələmə alıb və bu mətnlərdə Azərbaycan xalqının milli-mənəvi adət-ənənələri, uzun əsrlər boyu formalaşmış özünəməxsusluqları diqqət mərkəzinə çəkilir. Rusiya həyatından bəhs edən hekayələr isə müəllifin bu ölkədə yaşadığı illərin bəhrəsidir.

Kitaba Cavanşir Yusifli və Südabə Ağabalayeva ön söz yazmışlar. Redaktoru Esmira Ağababaqızıdır.

Əsərləri rus dilinə S.Məmmədzadə, R.Şeyxzamanova və E.Biləndərli çevirmişlər.



**İSMAYIL İMANZADƏ
MƏN ATAMIN QIZIYAM
BAKİ, "YENİ POLİQRAFİST" MMC, 2014**

Şair İsmayıllı İmanzadənin indiyə qədər 22 kitabı işıq üzü görüb. Bu kitabların ikisində - "Bahar qöncələri" (1977) və "Payızda açan çiçək"də (2003) uşaqlar üçün yazılmış şeirlər yer alıb. "Mən atamın qiziym" isə, şairin balacalarla yeni görüşüdür.

Şair-alim Rafiq Yusifoğlu kitaba "Yurd həsrətli şair" adlı ön söz yazmışdır.



ELAN

Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları

beynəlxalq konfransı, 27-28 noyabr 2015-ci il

Tezislərin son təqdimat tarixi: 25 sentyabr 2015 -ci il

Qəbul olunma haqqında bildiriş: 30 sentyabr 2015-ci il

Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyyası noyabrin 27-28-də keçiriləcək "Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları" adlı növbəti beynəlxalq konfransı üçün mütəxəssis və aspirantlardan məruzə tezisləri, panel (bölmə) təklifləri qəbul edir. Konfrans "Milli ədəbiyyat və mədəniyyət meyarları" layihəsinin davamı kimi nəzərdə tutulmuşdur.

Konfransın mövzusu bədii əsərin, ədəbiyyatın "milliliyi" və milli mədəniyyət meyarları, bu mövzuya aid olan və ola biləcək interdissiplinar spektri əhatə edir.

Aşağıdakı suallar müzakirəyə çıxarılır:

- ⇒ Milli ədəbiyyatın və mədəniyyətin başlanğıc meyari nədir? Yeni milli kimliyin hansı komponenti əsas götürülməlidir; Dövlət prinsipi? Müəllifin etnik mənsubiyəti və ya doğulduğu-yaşadığı ölkə?
- ⇒ Ədəbiyyat özü və mədəniyyətin milliliyi nədən başlayır; Folklor, Eposdan, Klassik ədəbiyyatdan?
- ⇒ Dini Kitab ədəbiyyat qismində aid edilirmi?
- ⇒ Milli ədəbiyyatın və milli mədəniyyətin konsepsiyası identifikasiyanın komponentlərinin dəyişməsi ilə necə dəyişmişdir?
- ⇒ Eyni mətni və ya müəllifi, eyni bədii irsi bir-neçə millet paylaşa bilərmi və onlar ortaqlıq əlaqələrini qurur?

Konfransın işçi dilləri: Azərbaycan, rus və ingilis dilləri

Təsdiq olunmuş əsas məruzəçilər:

Qreqori Nagi —müqayisəli ədəbiyyat üzrə professor, Harvard Universitetinin Yunan (Ellinistik) mədəniyyəti üzrə tədqiqatlar mərkəzinin direktoru. Məruzə: "Homerin əsərlərinin həyatı".

Olqa Devidson —Müsəlman Cəmiyyətləri və Sivilizasiyaları üzrə Elmi-Tədqiqat İnstitutunun professoru, Boston Universiteti.

Stefaniya Sini —ədəbiyyat nəzəriyyəsi üzrə professor, University of Piemonte Orientale, Italy, "Enthythema" Ədəbiyyat nəzəriyyəsi jurnalının baş redaktoru, İtaliya. Mühazirə "Dantenin əsərləri və italyan klassik eposu - dil, süjet, üslub - ilahilik və komiklik arasında

Xüsusi panelin AMEA Nizami adına Ədəbiyyat İstututunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və Gürcüstan Ədəbiyyat İstututunun Rustavelişünaslıq şöbəsi, eləcə də, Gürcüstan Müqayisəli Ədəbiyyatşünaslıq Assosiasiyyası (GCLA) tərəfindən Nizami Gəncəvinin və Şota Ruustavelinin epik əsərlərinə həsr olunması nəzərdə tutulur.

Dəyirmi masada işə - professor İraklı Kençəşvilinin (Gürcüstan) XVIII əsrde gürçü əlifbası ilə yazılmış Azərbaycan mahnlarının mətnlərinə həsr olunmuş məruzəsi ilə, həmin məruzə əsasında milli ədəbiyyatın dili və əlifbası məsələsinin müzakirəsi nəzərdə tutulmuşdur.

İddiaçılar **100-150 sözə qədər olan məruzə tezislərini** və müvafiq informasiyanı (məruzənin adı, qısa CV, dəyirmi masanın və ya bölmənin adı, işlədiyi yer, e-mail) **2015-ci il sentyabrın 25-dək** aşağıdakı e-mail ünvanına təqdim edə bilərlər: rahilya_g@hotmail.com

Konfransın Program Komitəsi adından:
Fil.e.d., prof. Rəhile Qeybullayeva